


ÇİNGİZ AYTMATOV

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

İKİ CİLDƏ

II CİLD



“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004

894.347 - dc 21

AZE

Aytmatov Çingiz. Seçilmiş əsərləri. İki ciddə. II cild. Bakı, "Öndər nəşriyyat", 2004, 384 səh.

Qırğız xalqının qüdrətli oğlu Çingiz Aytmatovun adı dünyanın ən böyük yazıçılarının adları ilə bir strada çəkilir. Mayası xalq ruhundan tutulmuş, xəmiri xalq müdrikliyiyle yoğrulmuş Aytmatov yaradıcılığı qırğızların əsrlər boyu öz hafızesində qoruyub saxladığı, "Manas" dastanıyla nəsillərə miras olaraq verdiyi vətənpərvərlik, döyüşkənlik, halalliq, sədaqotlilik ənənələrinin yazılı ədəbiyyatda yeni tipli ifadəsi və bədii təzahürüdür.

Bu kitabda söhərəti yazışımın "Ana tarla", "Cəmilo", "Əlvida, Gülsarı!" və "Çingiz xanın ağ buludu" əsərləri toplanmışdır.

"Ana tarla" povestində Ç.Aytmatov öz nəsrində ilk dəfə şerti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmüşdür.

"Cəmilo" povestində məhəbbətin, dəyanətin qadir gücü bir yeniyetmənin atəmində ilahiləşdirilir.

İnsan qəlbinin sarı siminə toxunan "Əlvida, Gülsarı!" həssas və iti yazıçı müşahidəsi, ümumiləşdirmə bacarığı və ideya saflığı ilə yadda qalır.

"Çingiz xanın ağ buludu" povestində isə totalitar dövlət marağı, hökmədar hökmü ilə əbədi bəşəri dəyərlər, insan taleyi, adı adamların sevgisi üz-üzə qoyulur.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN


**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-416-44-9

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

Povestea



ANA TARLA

*Ata, bilmirəm harada dəfn olunmusan. Bunu
sənə, Torekul Aytmatova ithaf edirəm!
Ana, bizim dördümüzü də sən böyüdüün. Bunu
sənə, Nahimə Aytmatovaya ithaf edirəm.*

1

O, eynində təzə yuyulmuş ağ don, ağ qurşaq bağlanmış sıriqlı qara
beşmet, kövşenlikdən keçən çıçırla asta-asta gedirdi. Ətrafda kimse yox
idi. Yayın ömrü başa çatmışdı. Tarladan insan səsi eşidilmir, kendarası
yollarda maşınlar toz qaldırmır, uzaqlarda kombaynlar gözə dəymirdi,
naxır hələ kövşənə gəlməmişdi.

Geniş boz yoluñ o biri tərəfində, ucu-bucağı görünməyen payız
görkəmlı çöl uzanıb gedirdi. Çolun üzəri ilə boz bulud karvanı köçünü
səssiz-səmirsiz çekirdi. Səssiz-səmirsiz külək çolə yayılıb, ağ otlara
və qurumuş xırdaca otlara temas edərək çaya sarı səssiz-səmirsiz baş
alıb gedirdi. Şəhər qirovdan islanmış otların etri gəlirdi. Torpaq bi-
çindən sonra dincəldirdi. Tezliklə havalar pisləşəcək, yağış tökəcək, ilk
narın qar torpağı örtəcək, tufanlar başlayacaqdır. Hələlik isə burada
sakitlik və dinclikdir.

Ona mane olmayıñ. Budur o, ayaq saxlayır və nurdan düşmüş
donuq gözləri ilə ətrafa xeyli nəzər salır. Sonra astadan dillənir:

— Salam, tarla.

— Salam, Tolqonay. Gəlmisin? Daha da qocalmisan. Saçların büs-
büütün ağarib. Əsa ilə gezirsen.

— Bəli, qocalıram. Bir il də gəlib keçdi, ay tarla, son isə bir kere de
biçildin. Bu gün xatire günüdür.

— Bilirəm. Seni gözləyirdim, Tolqonay. Ancaq sən bu dəfə də tek
gelmison?

— Görürsen də, yene də tekəm.

— Deməli, sən hələ də ona heç bir söz deməmisən, Tolqonay?

— Yox, cüret etmədim.

– Ele zənn edirsən ki, heç kəs heç zaman bunu ona deməyəcək? Ele zənn edirsən ki, heç kəs təsadüfən ağızından qaçılmayacaq?

– Yox, niyə ki? Tez ya gec hər şey ona bəlli olacaqdır. Axi, o böyüdüsdür, indi başqalarından da öyrənə bilər. Menim üçün isə o hələ də uşaqdır. Mən qorxuram, söhbət açımağa ürək elemirəm.

– Lakin insan həqiqəti bilməlidir, Tolqonay.

– Başa düşürom. Amma ona necə deym? Mənim bildiyimi, sənin, doğma tarlamin bildiyini, hamının bildiyini yalnız bir o bilmir. Biliñdə isə gören o na düşünər, olmuş hadisəyə necə baxar, ağılla və ürəklə həqiqəti dərk edə biləmi? Axi, o hələ uşaqdır. Bax, mən do fikirləşirəm, nə cür edim ki, o, həyatdan üz döndərməsin, əksinə həmişə həyatı düzgün başa düşsün. Eh, kaş hor şeyi sadəcə olaraq iki kəlinə ilə, nağıl kimi ona danışmaq mümkün olaydı. Son vaxtlar yalnız bu haqda düşünürəm, axı, ömürət cibar yoxdur, birdən öle bilərəm. Bir doñ qışda xəstələndim, yorğan-döşəyə düşdüm, zənn etdim ki, axırıñ gəlib. Mən ölümündən qətiyyən qorxmurdum – ölüm gələşə idi, mən heç müqavimət də göstərməzdəm, – mən qorxurdum ki, onun gözünü açmamış, onun haqqındaki həqiqəti özümlə aparam. Onun heç aqlına da gəlmirdi ki, mən niyə eziyyət çəkirom... Mənə hətta yazıçı gəlirdi, məktəbə belə getmirdi. Hey yatağın etrafında fırlanırdı, lap anasına çəkib. “Nənə, nənə! Belkə sənə su verim, dorman verim? Yoxsa üstünü berk basdırırm!” Mən isə qəti qonaotə gəle bilmirdim, dilim gəlmirdi. Axi o, hamiya inanandır, sadədildir. Vaxt keçir, mən bilmirəm heç söhbətə nədən başlayım. Cox götür-qoy elədim, düşündüm, daşındım. Nə qədər fikir-loşırməse, elə bir fikrin üstündə gəlib dayanıram. Qoy o, olmuş hadisəni düzgün anlaşın, o, həyatı düzgün başa düşsün, mən ona təkcə onun özü haqqında, təkcə onun taleyindən danışmamaliyam. Eyni zamanda bir çox başqa adamlar, talelər haqqında da, özüm haqqında da, öz zəmanəm haqqında da, mənim tarlam, sənin haqqında da, bizim bütün həyatımız, hətta onun minib gəzdiyi, məktəbə getdiyi və heç nədən şübhələnmediyi velosiped haqqında da danışmamaliyam. Zənnimcə, yalnız bu, on düzgün yoldur. Axi, buna heç nəyi əskiltmek, heç neyi artırmaq olmaz: həyat bizim hamımızı xəmir kimi yoğurmuş, düyun kimi düyünləmişdir. Baş vermiş hadisələr isə belədir ki, hotta yaşlı adamların hamısı da ondan düz nəticə çıxmaz. Onu özün yaşamalısan, qəlbən duymalısan... Bax, buna görə də fikirləşirəm... Bilirəm ki, bu mənim borecumdur, onu yeriñə yetirməyə müvəffəq olsam, mənim üçün ölüm də qorxulu olmaz...

– Otur, Tolqonay. Ayaq üstdə durma, axı ayaqların xəstədir. Əyloş daşın üstə, birlikdə fikirləşək. Tolqonay, birlinci dəfə bura gəldiyin yadindadırıñ!

– Yada salmaq çətindir, gör nə qədər vaxt keçib.

– Yada salmağa çalış. Hər şeyi lap əvvəldən yadına sal, Tolqonay.

2

Güclə xatırlayıram: mən balaca olarkən, biçin günlərində mənim əlimdən tutub buraya gotırı, dərz pəncəsinin kölgəsində oturdardılar. Ağlamayıñ deye, mənə bir loxma çörök verərdilər. Sonralar, mən böyüyəndə, buraya əkinin qorumaq üçün golordim. Baharda mal-qaranı dağa buradan aparardılar. O zaman mən ayaqdan zirək, pırpızsaçı bir qız idim. Dəlisov, qayğısız uşaqlıq çağları! Yadımdadır, maldarlar çayaşağı axardakı Sarı düzənliliklə gedirdilər. Sürü-sürü dalınca yeni otlqlara, sərin daqlara tələsirdi. Fikirləşirəm ki, onda çox səfəh olmuşam. At ilxisi düzənlilikdə sel kimi baş alıb gedirdi, qarşısına çıxsan səni dərhal tapdaq-tapdaq edərdi, bir verst məsafədə toz havadan çekilmirdi, mən isə bugda zomisində gizlənib, vəhşi heyvan kimi qəflətən sıçrayıb çıxır, onları qorxudurdum. Atlar hürkür, ilxicilər məni görüb dəyirdilər:

– Ey, vizbaş, indi səni tutub dərsini verərik!

Mən cəld götürülüb, arxla qaçırdım.

Kürən qoyun sürürləri buradan hər gün gəlib keçirdi. Quyruqları toz dumani içinde yırğalanır, dırnaqları yerə deyərek dolu kimi taqqıl-dayırdı. Qoyunları, qışkırmadən səsi batmış, günəşdən qaralınmış çobanlar sürürdülər. Sonra varlı aulların dəvə karvanlarına yüklenmiş köçü gedirdi. Qayısla bağlanmış qızız tuluqları dəvələrin belindən asılmışdı. İpək paltar geyinmiş qız-gelinlər oynaq, yorğan atların belində yırğalana-yırğalana yaşıł çəmenliklər, şəffaf çaylar haqqında nəğmə oxuyurdular. Mən hər şeyi unudaraq, onların arxasında hey qaçırdım. Sonra da durub onlar gözdon itəne qədər arxaşarınca baxır, fikirləşirdim ki: “Kaş mənim də belə gözəl donum və qotazlı baş örtüyüüm olaydı!” O zaman mən kim idim? Muzdur-catakin ayaqyalın qızı. Mənim babamın çoxlu boreu olduğuna görə başqasına əkinçilik eləmişdi, bütün nəslimiz də onun yolu ilə getmişdi. Lakin mən heç vaxt ipək don geyməsəm də, gözəgəlimli qız olmuşdum. Mən öz kölgəmə

baxmağı xoşlayırdım. Gedə-gedə güzgüdəki kimi özünə baxır, hezz alırsan... Vallah, çox gözəl idim. On yeddi yaşım olanda mən biçində Suvankulla görüşdüm. Həmin il o, Yuxarı Talasdan gəlib, muzdurluq edirdi. Mən indinin özündə də gözlərimi qapayıb, onun o vaxtını eynilə görürəm. Lap cavan, on doqquz yaşlarında olduğu vaxtı... Onun əynində köynək yox idi, köhnə besmetini çılpaq ciyinə ataraq gedirdi. Güneşdən qapqara qaralmışdı, elə bil hisə verilmişdi; sümüyü çıxmış sıfəti qara mis kimi parıldayırı; xaricən o, ariq, şivərək görüñürdü, ancaq sinəsi enli, elləri isə lap demir kimi möhkəm idi. Çox gözəl işçi idi, - beləsi az-az tapılar. Zemini asanlıqla, təmiz biçirdi, böyründə orağın səsi eşidilən kimi, kəsilmiş sünbüllərin töküldüyünü görürdü. Elə adamlar var ki, onun işinə məmənnuniyyətlə baxırsan. Suvankul da belələrindən idi. Mən əldən iti biçinci sayılsam da, həmişə ondan geri qalırdım. Suvankul çox irəliyə gedirdi, sonra isə bəzən dönüb geriyə baxır, qayıdır kömək eleyirdi ki, ona çatım. Bu mənə toxunurdu, hirslenib, onu qovurdum:

- Səndən xahiş eden var? Sen bir buna bax ey! Çix get, özüm öhdəsinən gələrəm!

O isə incimir, gülümseyib öz işini gördü. Mən axmaq göresən niyə o zaman hirslenirmişəm?

Biz həmişə işə hamidan qabaq gələrdik. İşıqlanar-isıqlanmaz, hamı yuxuda ikən, biz biçinə gedərdik. Suvankul həmişə məni aulun qurtaracağında, bizim cığırda gözleyərdi. Məni görənde deyərdi:

- Gəldin?

- Mən elə zənn edirdim ki, sen çoxdan getmison, - deyə onun monsiz heç hara getmədiyini bildiyimə baxınayaraq, həmişə belə cavab vererdim.

Sonra isə biz birlikdə gedərdik.

Dan yeri qızarır, ən əvvəl dağların uca, qarlı zirvələri qızılı rəngə bürünürdü, külək isə düzənlilik tərefdən gömgöy çayın pişvazına gəlirdi. Bu səhər şəfəqləri bizim məhəbbət şəfəqlərimiz idi. Biz ikilikdə gedərkən, dünya, nağıllarda olduğu kimi, gözümüzdə dəyişir, başqalaşırı. Tapdanmış, başdan-başa yenidən şumlanmış boz tarla da yer üzündə ən gözəl tarlaya dönürdü. Doğmaqdə olan şəfəqi biziinle birlikdə erkən oyanmış torağay qarşılayırdı. O, yüksəkliyo, lap yüksəkliyo uşar, bir an nöqtə kimi səmada dayanar, orada qanadlarını döyüb, insan üreyi təki çırpinardı, onun nəğmələrindən nə qədər səadət sədaları gələrdi...

Suvankul deyərdi:

- Bir bax, bizim torağay oxuyur!

Qeribə idi, hətta torağay da bizim özümüzünkü idi.

Bəs aylı gecə? Belə də heç zaman belə bir aylı gecə olmayacaqdır. Həmin gecə biz Suvankulla ay işığında işləmək üçün qaldıq. Bədirlənmiş, şəffaf ay, bax, qaralan o dağların başına qalxanda, səmadakı ulduzların hamısı birdən gözünü açdı. Mənə elə gəlirdi ki, onlar Suvankulla məni görünürən. Biz mərzin kənarında Suvankulun besmetini altımıza salıb uzanmışdım. Bizim üçün arxin qıraqı yastiğı əvəz edirdi. Bu, en yumşaq yastıq idi. Bu bizim ilk gecəmiz idi. O gündən bütün ömrümüz boyu bir yerdə olduq.

Yorğun, çuqun kimi ağır əlləri ilə Suvankul ehmalca mənim çohrəmi, alnumu, saçımı tumarlayıf, mən onun ovcundan ürəyinin necə şiddətli və fərəhlə döyündüyünü belə eşidirdim. Mən o zaman ona piçılı ilə dedim:

- Suvan, necə bilirsən, görəsen biz xoşbəxt olacaqıqmı, hə?

O isə cavab verdi:

- Əgər torpaq və su hamiya beraber surətdə bölünərsə, əger bizim də öz tarlamız olarsa, əgor biz də şumlaşaq, səpsek, öz taxilimizi döysek - bu bizim xoşbəxtliyimiz olar. İnsana bundan artıq xoşboxtlik heç lazımdır deyil, Tolqon. Əkinçinin xoşbəxtliyi odur ki, əksin və biçsin.

Mənə onun sözləri nədənsə çox xoş goldı, bu sözlərdən sonra özümü elə yaxşı hiss etdim ki. Mən Suvankulu bərk-bərk qucaqlayıb, onun codlaşmış, hərəketli üzündə doyunca öpdüm. Sonra biz arxda çıındık, bir-birimizin üstünə su çılədik, güldük. Su tortəmiz, şəffaf idi, dağ nəsiminin ətrini verirdi. Sonra biz uzanaraq əl-ələ tutub, səssiz-səmirsiz səmadakı ulduzları seyr etdik. Həmin gecə səma çox ulduzlu idi.

Həmin aydınlıq mavi gecədə torpaq da bizimlə birlikdə xoşbəxt idi. Torpaq da sərinlikdən və sükutdan həzz alırdı. Düzənlilikdə dərin bir sükut çökmişdə. Arxda su xərif-xərif şırıldayırdı. Xəşəmbül çiçəyinin bal qoxusu adamın başını gicəlləndirirdi. Çiçek tamam açılmışdı. Herdən haradansa yovşan qoxusu yayan isti quru külək əsir, mərzdeki sünbüllər ehmalca yellənir və xərif-xərif xışıldayırdı. Belə də belə gecə birçə dəfə olmuşdur. Gecəyarısı, gecənin tən yarısı mən səmaya baxıb, bütün göy qübbəsi boyu ulduzların arasında enli gümüş zolaq kimi parıldayan Saman Yolunu - Kəhkeşanı gördüm. Suvankulun

sözünü xatırlayıb fikirləşdim ki, bəlkə da nəhəng, nəcib bir taxılçı bir yekə qucaq saman apararkən gedə-gedə dağıtmış, arxasında keçəl və dən-dən bir yol salmışdır. Mən birdon-bire təsəvvürümə gətirdim ki, bizim arzularımız bir vaxt həyata keçəsə, mənim Suvankulun da ilk dəfə döydüyüümüz taxılıın samanını xırmandan bax beləcə aparacaqdır. Bu öz taxılımızdan çıxan ilk saman olacaqdır. O, bu xoş ətirli samanı qucağına ahb daşıyarkən, onun ardınca da yero belə saman izi düşəcəkdir. Bax, mən beləcə öz-özümə xəyal edirdim, ulduzlar da mənimlə birlikdə xəyalala dalmışdır, birdən qəlbim bu arzunun həqiqətən əvvilməsini cəl şiddətlə istədi ki, o zaman mən ana torpağa, insana xitab edirmiş kimi, müraciət etdim. Mən dedim: "Torpaq, son bizim hamıñızı öz sinəndə saxlayırsan; əgər sən bizi xoşbəxtlik bəxş etmə-yəcəksənə, onda niyə torpaq olursaň, biz isə niyə dünyaya golurik? Biz sənin övladlarınıq, torpaq, bizi xoşbəxtlik ver, bizi bəxtəvər elə!" Həmin gecə bax mən belə sözler söylədim.

Səher mən oyanıb gördüm ki, Suvankul yanında yoxdur. Bilmirəm, o nə vaxt durub, görünür, çox erken oyanıb. Ətrafda köşənlisin hər yerində yan-yanaya yeni buğda dərzləri düzülmüşdü. Qanım qaraldı, axı erkəndən mən onunla yanbayan işləyə bilərdim...

— Suvankul, niyə sən məni oyatnamışan? — deyə ucadan soruşdum.

O mənim səsimi eşidərək, dönbə baxdı. Həmin soher onun görkəmi xatirəmdədir: o, qurşağa qədər çılpaq idi, qara, enli kürəkləri tərən işildayırıdı. O durub, necə de fərəhlo, təəccübə baxırdı, elə bil məni tanıya bilmirdi, sonra ovcu ilə üzünü silib, gülümseyərək dedi:

— Mən istədim ki, sən yatasan.

— Bəs sən özün? — soruşdum.

— Axı mən indi ikimizin evəzindən işləyirəm, — deyə o, cavab verdi.

Bu zaman mən elə bil ki, ləp incidim, hətta az qala hönkürüb ağlayacaqdım. Ürəyim isə əslində çox şad idi.

— Bəs sənin dünənki sözlərin harada qaldı? — deyə onu məzəmmət etdim. Sən deyirdin ki, biz hər işdə bir adam kimi bərabər olacaqıq.

Suvankul orağı atıb, yanına qaçdı, məni qucağına alaraq öpüb dedi:

— Bundan sonra hər şeydə — bir adam kimi birgə olacaqıq. Mənim torağayım, istəklim, ezzizim!..

O, məni qucağında apararaq nə isə danışındı, məni torağay və başqa qəribə adlarla çağırırdı, mən isə onun boynunu qucaqlayaraq,

qaqqıldayı, ayaqlarımı oynadır, gülürdüm — axı yalnız uşaqlara torağay deyərdilər, ancaq hər halda belə sözləri eşitmək çox xoş idi!

Günəş isə yavaş-yavaş qalxır, dağların arxasından yenice boylanırdı. Suvankul moni yerə qoydu, çiyinlərimi qucaqlayıb, bərdən gūnəşə dedi:

— Ey günəş, bir bax, bu mənim arvadımdır! Bir bax, gör o necədir! Baxmağının haqqını şəfəqlerinlə, nurnuna ödə!

Bilmirəm bu sözləri ciddimi dedi, yoxsa zarafat elodi, ancaq mən qəfildən ağladım. Elə-bələ, sinəmə dolan sonsuz sevincimin qabağını ala bilmədim...

Bax, budur indi xatırlayıf və nedənse ağlayıram, necə də sefchəm. Axı, o başqa göz yaşları idi, onlar həyatda insana yalnız bir dəfə nəsib olur. Məgər bizim həyatımız arzu etdiyimiz kimi olmadı? Oldu. Biz həmin həyatı Suvankulla özümüz öz əllerimizlə yaratdıq, işlədik, kət-meni qışda da, yazda da əlimizdən yerə qoymadıq. Çox ter axıtdıq. Çox zəhmət çekdik. Artıq bunlar yeni dövrde idi — ev tikidik, mal-qara saxladıq. Bir sözə, adam kimi yaşamağa başladıq. Ən başlıcası isə bizim bir-birinin ardınca, bir-birindən gözəl üç oğlumuz oldu. İndi hərdənbir qəlbim sıxlıq, başımdan qəribə fikirlər keçir, düşünürəm ki, nə üçün uşaqları başqları kimi üç-dörd il ara verə-verə yox, qoyun kimi bir il-ilyarımından sonra doğдум, bəlkə uşaqların arası çox olsayıdı, bu hadisə də baş verməzdi. Bəlkə də elə yaxşısı bu olardı ki, onlar heç dünyaya gəlməyeydilər. Mənim uşaqlarım, bunu mən dərddən deyirəm, qəlbim ağrılarından deyirəm. Axı, mən anayam, ana...

İlk dəfə onların hamısının buraya necə goldiyi xatirəmdədir. Bu, Suvankulun buraya ilk dəfə traktor gətirdiyi gün idi. Suvankul bütün payızı və qışı Zareçyeyə — çayın o biri sahilinə getdi, orada traktorçular kursunda oxudu. Biz o zaman traktorun nə olduğunu bələ bilmirdik. Suvankul gecəyədək ləngiyendo — axı yol uzaq idi, mən onun halına acıyır, yazığım gəlirdi.

— Yaxşı, nə üçün sən bu işə ol bulamışan? Briqadırlıq pis idi, nədir? — deyə mən onu məzəmmət edirdim.

O isə həmişə olduğu kimi sakitcə gülümseyirdi:

— Yaxşı, səs-küy elemə, Tolqon. Sebir elə, yaz gələr onda inanarsan. Bir qədər döz...

Bu sözləri mən açığından demirdim, təkbaşına uşaqların, ev işlərinin öhdəsinən gələ bilmirdim, üstəlik kolxoz işləri də var idi. Lakin

mən tez əl çəkirdim; gördüm ki, yoldan gelib, üşüyür, acdır, mən isə hələ üstəlik onu mecbur edirəm ki, özünə haqq qazandırsın. Özüm də çıxılmaz veziyetdə qalırdım.

— Yaxşı, keç ocağa yaxın otur, xörəyin soyuyub, — deyə mən onu bağışlayırmış kimi söyləndim.

Ürəyimdə biliirdim ki, Suvankul oyun oynamırdı. Aulda o zaman kursda oxumaq üçün savadlı adam tapılmırdı. Suvankul özü teklif etdi; “Mən, — dedi, — gedib savad öyrənərəm, məni briqadırlıq işindən azad edin”.

Teklif etməyə özü etdi, ancaq boğazacan çətinliyə düşdü. İndiki kimi xatırlayıram — qəribə vaxtlar idı,* uşaqlar atalarını öyrədirdi. Qasim ve Maselbek məktəbə gedirdilər, müəlliiniyi də onlar edirdilər. Ele vaxtlar olurdu ki, axşamlar ev əsil məktəbə oxşayırırdı. O zaman stol yox idi. Suvankul döşeməyə uzanıb, dəftərə herfləri köçürürdü, oğlanlar isə üçü də hərəsi bir tərefdən dürtülür, hamısı da dərs deyiridi: ata, sən qələmi düz tut, görürsən sətirlər eyilməyə başladı, əlinə diq-qət ver — titrəyir, bax, belə yaz, dəftəri də belə qoy. Birdən də öz aralarında höcətleşir, hər biri daha yaxşı bildiyini sübut edirdi. Başqa iş olsaydı, atası onlara təpinərdi, burada isə əsil müəllim kimi onlara hörmətə qulaq asırdı. Bir söz yazana qədər əldən düşürdü. Suvankulun üzündən tər dolu kimi yağırdı, ele bil hərf yazmırıldı, taxıldöyen maşının barabanı yanında durub, ötürücü işini görürdü. Onlar hamısı dəftərin və ya əlisbanın üstüne əyilərək schrbazlıq edirdilər, məni gülmek tuturdu.

— Uşaqlar, yaxşı da, atanızdan el çəkin. Nə olub, onu molla eləmək isteyirsiz, nedir? Sən də, Suvankul, bir əlində iki qarpız tutma, birini seç — ya molla ol, ya traktorcu.

Suvankul hırsınlırdı. Baxmir, başını bulayır, dərinden köksünü ötürürdü:

— Eh, biz bu cür vacib iş görürük, sən də zarafata salırsan.

Bir sözlə, həm gülməli, həm də ağlamalı idı. Ancaq hər halda Suvankul isteyinə nail oldu.

Baharın əvvellərində — qar kəsib, hava açılan kimi aulun qurtaracağında nə isə tırıldadı, guruldadı, adamlar ağına-bozuna baxmadan küçəyə axışmağa başladılar. Mən həyatdən çıxdım. Bağçanın o biri tərəfindən traktor gedirdi. Qapqara çuqun traktor tüstüyə qərq olmuşdu. O, şürelə yaxınlaşaraq küçəyə çıxdı, aulun hər tərəfindən qaçıb

gələn adamlar traktoru dövrəyə aldılar. Kimisi atlı, kimisi piyada idı. Bazarda olduğu kimi, hay-küy salır, bir-birini itələyirdilər. Mən də qonşu arvadlarla birlikdə oraya qaçdım. Mənim ilk dəfə gördüyüüm — öz uşaqlarım oldu. Üçü də traktorun üstündə, atalarının yanında dayammışdı, bir-birindən bork yapışmışdılar. Uşaqlar onlara fit çalır, papaqlarını tullayırdılar, onlar isə elə qırurlu idilər ki, ele bil qəhrəmandırlar, onların üzündən sevinc yağırdı. Sen bir dəcəllərə bax, sübhən çayın qırığına qaçıblar ki, atalarının traktorunu qarşılışınlar, mənə də heç bir söz deməyiblər, qorxublar ki, buraxmaram. Düz də eləyiblər, mən uşaqlara bir şey ola biləcəyindən qorxaraq onları səslədim:

— Qasim, Maselbek, Caynaq, dayanın bir, görün sizə nə edəcəyem! Bu saat düşün aşağı! — Motorun gurultusundan sesimi heç özüm eșitmədim.

Suvankul isə menim narahatlığını başa düşdü, gülümseyib başını buladı, demək istəyirdi ki, qorxma, heç nə olmaz. O, sükanın arxasında qırurla əyleşmişdi, bəxtəver və çox cavan görünürdü. O zaman o, həqiqəten cavan, qarabıqlı bir cigit idi. Bax, o vaxt mən oğlanlarımın atalarına oxşadıqlarını sanki birinci dəfə idi gördürüm. Onları dörd qardaş zonn etmək olardı. Xüsusən böyükərli — Qasim və Maselbek — Suvankuldan qətiyyən forqlənmirdilər, onun kimi yanıb qaralmışdılar, sıfətlərinin çıxiq sümükleri tünd mis kimi, qəhvəyi rəngində idi. Mənim balacam — Caynaq isə daha çox mənə oxşayırırdı, bəyaz sıfəti vardı, gözloru qara, baxışları mehriban idi.

Traktor dayanmadı, dolama yola çıxdı və biz destə ilə onun arxasında getdik. Biz maraqlanırdıq görək traktor necə şum edəcək? Ele ki, üç iri gavahın asanlıqla xam torpağa sancılaraq ağır layları ayırga yığı kimi çevirdi, hamı şənləndi, çığır-bağır qaldırdı və finxiran atları şallaqlayıb, bir-birini ötüb keçərək, sırimlarla irəlilədi. Bilmirəm onda mən nə üçün başqalarından aralandım, nə üçün mən adamlardan geri qaldım? Bir de gördüm ki, tənhayam, yerimden tərpənə bilmirəm, gedə bilmirəm. Traktor hey gedir, gedir, mən isə taqətsiz dayanıb, onun ardına baxırdım. Lakin onda dünyada məndən xoşbəxt adam yox idi! Özüm də bilmirdim ki, nəyə görə belə xoşbəxtəm; Suvankulun aula birinci traktor gətirməsinə görəmi, yoxsa həmin gün uşaqlarımızın böyüdüyüünü, onların atalarına çox oxşadıqlarını gördüyüümə görəmi? Mən onların ardına baxır, ağlayır və piçildiyirdim: “Həmişə belə

atanızın yanında olasınız, balalarım! Əgor böyüyüb onun kimi bir insan olsanız, daha mənə heç nə lazım deyil!..”

Ana olduğum müddətdə homin vaxt mənim on gözəl çağım idi. İşim də yaxşı gedirdi, mən həmişə işləmək isteyirdim. Əger insan sağlamdırsa, əli-ayağı sağ-salamatdırsa, onun üçün işləməkdən gözəl nə ola bilər?

Vaxt golib keçirdi, oğlanlarım hiss olunmadan hamısı birlikdə qo-vaq kimi boy atdılar. Hər biri öz yolunu müəyyənləşdirməyə başladı. Qasım atasının yolu ilə getdi; traktoru oldu, sonra kombayn süməyi övrəndi. Bir yay sükanın arxasında əyləşib, çayın o tayına dağların etəyində olan Kaindi kolxozuna getdi. Bir ildən sonra öz auluna kombaynçı kimi döndü.

Ana üçün uşaqlarının hamısı bərabərdir. Hamısını bətnində gəzdirirsən. Ancaq hər halda Maselbecki ele bil mən hamisindən çox isteyirdim, onunla foxr edirdim. Bəlkə də ayrı yaşadığımızdan onun üçün darixmişdim. Axı, o, tez pərvazlanmış quş kimi yuvadan hamidan qabaq uçdu, evdən erken getdi. Məktəbdə o lap uşaqlıqdan dərslerini yaxşı bilirdi, elinə düşən kitabı oxuyurdu – çörəyini kəs, ancaq kitab ver. Məktəbi qurtaran kimi o, şəhərə oxumağa getdi, müəllim olmaq isteyirdi.

Kiçiyi – Caynaq isə gözəl, boy-buxunlu oğlan idi. Birçə belası var idi, demək olar ki, heç evdə olmurdu. Onu kolxozun komsomol katibi seçmişdilər. Həmişə gah yığıncağı olurdu, gah divar qozeti çıxarırdı, gah da başqa işi olurdu. Göründüm ki, uşaq gecə-gündüz harada isə düşüb qahir, hirs vururdu başına.

– Ay fərsiz, sən öz qarmonunu da götür, yorğan-döşeyini də, get kolxozun kontorundaca yat, – dycə dəfələrlə ona acıqlanırdım, – sənin nə vecinə harda yaşayırsan. Sənə nə ev, nə ata, nə ana gərokdır.

Suvankul isə oğluna qahmar çıxırdı. Gözləyirdi ki, mən səsimi kəsim, sonra isə sözərəsi deyirdi:

– Arvad, sən qanını qaraltra. Qoy adamlarla işləməyi öyrensin. Əger o, boş-bekar avaralansayıdı, mən ona qulaqbırması verirdim.

Suvankul o vaxtlar yenə də əvvəlki briqadırlıq işinə qayıtmışdı. Traktoru cavanlar sürürdülər.

Ən vacibi isə bu idi: Qasım tez evləndi, gəlin getirdi. Necə rastlaşdıqlarını soruşmamışam, ancaq yayda Qasım sükan arxasında Zareçycədə olanda görünür, orada bir-birini bəyənib seçiblər. O, gəlini Kainidən gətirmişdi. Aliman əsmərsifət, gənc dağlı qızı idi. Əvvəlcə

sevindim ki, ocağıma qanışırın, qəşong, zirek bir gəlin gelib. Sonradan necə oldusa onu lap çox istəməyə başladım, üroyime çox yatdı. Bəlkə də ona görə ki, üreyimde qız arzulayırdım, çox istəyirdim qızım olsun. Ancaq tekçə buna görə yox, o çox qabiliyyətli, işgüzər, şüse kimi saf idi. Mən də onu doğma övladım kimi sevdim. Çoxları olur ki, dil tapa bilmirlər, mənim boxtım gətirmişdi; evdə belə bir gəlin böyük xoşbəxtlikdir. Yeri gəlmışkən deyim ki, heqiqi, əsil xoşbəxtlik, mənə belə golir ki, təsadüfen insana nəsib olmur. Yay yağısı kimi qəfləten başına göydən tökülmür. Heyata, strafindəkə adamlara münasibetinə uyğun olaraq insana tədricən qismət olur; zərrə-zərrə, hissə-hisso bir yerə yığılır, biri digərini tamamlayır və beləliklə, bizim dediyimiz xoşbəxtlik yaranır.

Aliman gələn ili, unudulmaz yay idi. Taxıl tez yetişmişdi. Çaylar da erkən daşmağa başlamışdı. Biçincə bir neçə gün qalmış dağlara bərk yağış düşdü. Hətta uzaqdan da yuxarınlarda qarın qənd kimi oridiyi seziliirdi. Güclü sel çaylaqlarda gurultu qoparır, sarı sabun tokı köpüklenir, iri küknar ağaclarını kökündən qoparıb dağlardan özü ilə gotırır, parçalayıb çilikləyirdi. Xüsusən birincə gecə dəhşətli idi, işıqlanana qədər sıldırımlardan tökülen çay guruldayır, uğuldayırırdı. Səhər baxıb gördük ki, kölinə adalar elo bil heç yox imiş, gecə su onları tortomız yuyub aparmışdı.

Ancaq hava isti idi. Zəmi daraq kimi qalxmışdı. Sünbüllərin gövdəsi yaşıł idi, dənə dolanları isə saralmağa başlamışdı. Həmin yay taxıl çox bol idi, zəmiler düzənlilikdə göz işlədikcə uzanıb gedirdi. Yığım hole başlanmamışdı. Ancaq biz kombayn keçsin deyo, merzləri el ilə biçib, yol açırıq. Biz Aliman ilə yanaşı işləyirdik, buna görə bəzi arvadlar məni məzəmmət edirdilər.

– Yaxşı olardı ki, öz gəlininlə yarışmaq əvəzinə, sən rahatca oturaydın evdə. Özüne bir hörmət qoy.

Mən isə başqa cür fikirləşirdim. Evdə oturmaqla insan özünə hörmət qoya bilməz... Heç evdə oturmağa qərarım da gelməzdə, çünkü biçini çox sevirdim.

Biz, Alimanla beləcə birge işləyirdik. Bax, o zaman sezdiyim şeyi heç vaxt unutmayacağam. Tarlanın kənarında sünbüllər arasında o vaxt əməkəməci çiçək açmışdı. Onun üstü lap təposinə qədər iri ağ, cəhrayı gülərlə örtülmüşdü və buğda ilə birlikdə orağın ağzına gəlirdi. Gördüm ki, bizim Aliman bir dəstə əməkəməci gülü yığıb, məndən

xəlvət haraya isə apardı. Mən gözücu baxdım, fikirləşdim ki, görən o, bu gülləri neyləyəcək? O qacış kombaynın yanına getdi, gülləri ayaq yerinə qoydu və dinmez-söyləməz qaca-qaca da geri döndü. Kombayn biçinə hazır halda yolda dayanmışdı, yiğimün başlanması gözləyirdi. Onun üstündə heç kəs yox idi, Qasım haraya isə getmişdi.

Mən onu pərt etmemek üçün özümü o yərə qoymadım, guya heç bir şey görməmişdim, çünki çox utancaqdı, ancaq üreyim fərəhdən böyüdü: deməli, sevir. Çox yaxşı, sağ ol, mehriban gəlinim, mən ürəyimdə ona təşəkkür etdim. Onun görkəmi indi də gözümüzün qabağındadır: qırmızı ləçək bağlamışdı, əlinde iri bir dəstə eməkôməci gülü var idi, yanaqları allanmış, gözləri sevinc və dəcəllilikdən parıldayırdı. Gənclik belədir də! Eh, Aliman, mənim unudulmaz gəlinim! O, balaca qız uşağı kimi gül sevən idi. Baharda, hələ qalaq-qalaq qar olanda, o, düzənlilikdən ilk qargulunu yığıb getirordı... Eh, Aliman!..

Ertəsi günü biçin başlandı. Biçinin birinci günü həmişə bayramdır, heç zaman mən həmin gün bikiş adəmə rast gəlməmişəm. Bu bayramı heç kəs elan etmir, lakin bu bayram adamların üreyində olur, onların yeriindən görünür, səslərindən hiss olunur, gözlərindən oxunur. Hətta qazalaqların taqqılıtısında, tox atların iti qacışında hiss olunurdu. Düzünü desək, biçinin birinci günü heç kəs əməlli-başlı işləmər. Gah zarafatlaşır, oynayırdılar. Həmin səhər də həmişəki kimi, hay-küylü və izdihamlı idi. Bu başdan o başa haraylaşan coşqun soslar eşidildi. Lakin on böyük şənlik bizim aramızda, taxılı ol ilə biçənlər arasında idi. Ona görə ki, burada düz bir köç qız-gelin vardi. Hamısı docəldir. İşin təsliyindən Qasım MTS-dən mükafat aldığı velosipeddə həmin yerdən keçirdi. Dəcəllər onun yolunu kosdilər.

— Bura bax, kombaynı, bir velosipeddən düş. Niyə biçinçilərlə salamlaşmırsan, qudurmusan? Bizi baş oy, arvadına baş ey!

Hər tərəfdən üstünü aldılar. Qasımı vadər etdilər ki, Alimanın ayaqlarına düşsün, üzr istəsin. O, canını qurtarmaga çalışaraq dedi:

— Bağışlayın, oziz biçinçilər, qobulət eləməsim. Bundan sonra bir verst qalmış sizə təzim edəcəyəm.

Lakin Qasım bununla canını qurtara bilmədi.

— İndi, — dedilər, — gol bizi şohor qızları kimi velosipeddə gozdır, özü də bərk sür!

Bir-birini velosipeddə otuzdurub, özləri də dalınca qaçı, güləmkəndən axıb gedirdilər. Sakit otursayıdlar dərd yarı idi. Qurcalanır, qışqırıldılardı.

Qasım güləmkəndən az qalırdı yixılsın.

— Yaxşı, boşdır, kifayətdir, buraxın, şeytanlar, — deyə o yalvarıldı. Onlar isə əl çökinqirdilər, birini mindirib gözdirir, o birisi yapışırı. Nəhayət, Qasım acıqlanmağa başladı:

— Yaxşı, sizə nə olub, dəli olmusunuz, nadir! Şəh çəkililib, kombaynı tarlaya çıxarmalıyam, yapışığınız yaxamdan! İşləməyə gəlmisiniz, yoxsa zarafat cləməyo? Əl çəkin!

Pah, həmin gün nə qədər gülerlər. Səma isə həmin gün gömgöy idi, günəş də çox parlaq işıq saçırı!

Biz işə başladıq, oraqlar bərəq vurur, gunoş getdikcə daha çox yandırır, düzənliyin hər tərəfində cincərimalar çınlayırdı. İş ağır idi, alışana qədər həmişə çətin olur, ancaq bütün gün səhərki ohvalı-nuhiyə məni tərk etmedi. Qəlbim fərəhlonmışdı, nurla dolmuşdu. Gözlərim nəyi görürdүsə, nəyi cədir və hiss edirdisə, hamısı elə bil, mənim üçün, mənim xoşbəxtliyim üçün yaranmışdı və hər şey qeyri-adı gözel və fərəhli idi. Hündür bugda sünbüllerinin arasından kiminse atını çaparaq, hara isə getdiyinə baxmaq fərəhli idi — bəlkə də o, Suvankul idi? Oraqların səsini, yero tökülen bugdanın xısaltısını, adamların sözlərini, gülüşünü eşitmək fərəhli idi. Qasımın kombayının yanımızdan keçərək, bütün başqa səs-ləri batırması da forohli idi. Qasım sükanın arxasında dayanmışdı, hərdən əlini sel kimi bunkerə tökülen döyülmüş dənin altına tutur, ovcunu doldurur, üzüne yaxınlaşdırıb ileyirdi. Mənə cələ gəldi ki, iliq, yetişmiş sütül dənin məstedici ətrini özür qoxulayıram. Kombayn bizim qarşımızda dayananda, Qasım cələ bil dağın zirvəsindən qışqırı.

— Hey, sürücü, tez ol! Longime!

Aliman içinde ayran olan bardağı götürüb dedi:

— Qaca-qaca aparım işsin!

Kombayna səri götürüldü. O, kombaynın açdığı yeni şirimpla qacışdı. Mütənasib bədənli genç idi, başında qırmızı ləçək, əynində ağ don var idi. O, elo bil əlində bardaq yox, sevən qadının nəğməsini aparırdı. Onun hər bir hərəkətindən məhəbbət duyulurdu. Mən qeyri-ixtiyari düşündüm: “Kaş Suvankul da ayran içəydi” — ətrafa nəzər saldım, lakin o, buralarda nə gezirdi. Biçin başlanandan briqadırı tapmaq qeyri-mümkün idi, o, bütün günü yəhərin üstündə oturub, bir tərəfdən başqa tərəfə çapırıdı, işi başından aşırı.

Axşamüstü, bizim üçün təzə taxıldan çörək bisirmişdilər. Bu unu evvelce hazırlamışdılardı, bir həftə əvvəl mərzdən biçdiyimiz taxılı

döyüb üyümüşdülər. Ömrüm boyu yeni məhsulun ilk çörəyini yemək mənə bir neçə dəfə nəsib olmuşdu. Hər dəfə da ilk tikəni ağızma apardanda, mənə elə gelirdi ki, müqəddəs bir mərasimi həyata keçirirəm. Bu çörək qaraya da çalsa, bir qədər sıyıq xəmirdən yoğurulubmuş kimi, sıyıv və yapışqan kimi də olsa, onun şirin tamı və qeyri-adi ətrini dünyada heç nəyə tay tutmaram. Ondan günəş, təzə küləş və tüstü iyi gəlir.

Acmış biçinçilər tarla düşərgəsinə gəlib, arxin yanında, otun üstündə oturanda, günoş artıq batmaqdə idi. O elə bil üfüqdəki zəmilerin arxasından bərə verirdi. Deyəsən qaranlıq tez düşməyəcəkdi, hava işıq olacaqdı. Biz alaçığın yanına toplaşib otun üstündə oturmuşduq. Doğrudur, Suvankulgıl hələ yox idi, o tezliklə gəlib çıxmayıdı. Caynaq isə, adəti üzrə, yoxa çıxmışdı, qırımızı guşədə nə isə bir vərəqə asmaq üçün qardaşının velosipedini minib getmişdi.

Aliman otun üstüno süfro salmış, yay alması qoymuş, isti çörək gətirmiş, fincana kvas tökmüşdü. Qasım arxda əlini yuyub, süfrənin başında oyloşmışdı, toləsimdən çorayı parçalayırdı.

— Çörək hələ istidir, — deyə o dilləndi, — götür, ana, yeni çörəyin dadına birinci sən bax.

Mən çörəye xeyir-dua verib bir dişdəm aldım. Qeyri-adi bir təm və ətir hiss elədim. Bu, kombaynçı əlinin, tozo donin, qızmış dəmirin və neftin qoxusu idi. Mən yeni tikələr kəsib yedikcə, onların hamısı neft iyi verirdi, lakin mən ömrümde belə lezzətli çörək yeməmişdim. Ona görə ki, bu oğlumun çörəyi idi, onu mənim oğlum öz kombaynçı əlində tutmuşdu. Bu, elin çörəyi idi, bu, taxılı yetişdirən, indi tarla düşərgəsində oğlumla yan-yanə oturmuş adamların çörəyi idi. Müqəddəs çörək! Qelbim, oğlum sarıdan iftixarla doldu, ancaq bunu heç kəs bilmədi. Mən həmin an düşündüm ki, gövdə kökün üstündə bitdiyi kimi, ananın xoşbəxtliyi də xalqın xoşbəxtliyi ilə bağlıdır. Xalqın taleyi ilə ananın taleyi ayrılmazdır. Başında min bəla gəlsə də, həyatın ciddi çətinliklərə düşər olsa da, mən inamımdan heç vaxt dönərmərom. Xalq yaşayır deyə mən də yaşayram...

Həmin axşam Suvankul çox gec gəldi, işi çox idi. Qaranlıq düşmüştü. Genclər çayın sahilindəki yarğanda tonqal qalayır, nəğmə oxuyurdular. Mən çoxlu səslər arasında öz Caynağımın səsini tanıdım... O, qarmon çalır, mahni oxuyurdu. Mən oğlumun tanış səsini dinleyir və üreyimdə ona müraciətli deyirdim: "Oxu, oğlum, oxu, nə

qədər ki, gəncən oxu! Nəğmə adamı paklaşdırır, insanları yaxınlaşdırır. Sonralar həmin nəğməni eşidəndə, bu yay axşamında səninko birlikdə oxuyanları xatırlayacaqsan". Mən yenə də öz uşaqlarım haqqında fikirloşməyə başladım. Görünür, ananın təbiəti belədir. Fikirlesirdim ki, Allaha şükür, Qasım artıq müstəqil adam olmuşdur. Yazda Alimanla bizdən ayrırlarlar. Ev tıkməyə başlamışq, öz təsərrüfatlarını düzəldərlər, orada novolərim də olar. Qasım üçün narahat deyildim. O, atası kimi zəhmətsevən idi, dinclik biləzdə. Həmin saat qaranlıq düşdүүнө baxmayaraq, o hələ də kombaynı işlodirdi – qurtarmağa bir az sahə qalımışdı. Traktor və kombayn fənərlərin işığında gedirdi. Aliman da onların yanında idi. Biçinin qızığın çağında birlikdə keçirdikləri bir dəqiqə də qiyinətiidir.

Mən Maselbeki xatırlayıb qüssələndim. Keçən həftə o, məktub göndərmişdi. Yazırkı ki, bu yay tətilində evə gəlmek ona müyəssər olmayıacaqdır. Onu uşaqlarla birlikdə İssık-Kul gölünün sahilinə pioner düşərgəsinə praktikaya göndəracəklər. Neyləmək olar, bir halda ki, özü üçün belə iş seçib, deməli ürəyindəndir. Harada olursa-olsun, ən vacibi budur ki, canı sağ olsun, mən belə götür-qoy edirdim.

Suvankul gec gəldi. O, tələsik çörəyini yedi, biz birlikdə evə getdik. Səhər ev-eşiyi qaydaya salmaq lazımdı. Axşam mal-qaraya baxmağı qonşumuz Ayşadan xahiş etmişdim. O yaxşı xəstə idi. Bir gün kolxozdə işləyirdi, iki gün evdə yatırdı. Qadın xəstəliyi var idi, beli ağrıyırdı, ona görə də vur-tut bir oğlu – Bəktəş olmuşdu.

Biz evə gedəndə artıq gece idi. Külək esirdi. Sünbüllərin üzərində ayın işığı bərə vururdu. Yəhərin üzəngisi yetmiş dəvəotu kollarına toxunur, havaya tünd qoxulu bitki tozu yayılırdı. Ətrindən duyulurdu ki, xəşəmbül çiçəkləmişdir. Bu gecə nə isə mənə çox tanış gəldi. Üroyim titrədi. Mən Suvankulun tərkində, yəhərbəlisiñdə oturmuşdum. O, həmişə mənə təklif edirdi ki, qabaqda oturum, lakin mən arxada oturub onun kəmərindən tutmağı xoşlardım. Onun yəhərin üstündə bütün günü gəzib aldən düşdүүndən yorğun, lal-dinməz oturması, mürgüləməsi, sonra isə diksinib çəkməsinin dabanları ilə atı vurması mənim üçün çox əziz idi. Mən onun bükülmüş bclinə baxır, başını ona söyköyib təessüflənir, fikrə gedirdim: "Get-gedə qocalıq, Suvan. Neyləmək olar, axı vaxt keçir. Ancaq, mənəcə, mənasız həyat sürmürük. Ən ümde iş də budur. Axı, lap bu yaxınlarda biz gəc idik. Illər necə də tez ötüb keçir. Ancaq hər halda yaşamaq daha maraqlı

olmuşdur. Yox, biz asanlıqla təslim olmayıacaqıq. Görülesi işlər çoxdur. Səninlə birgə uzun ömür sürmek istəyirəm..."

Mon qoddimi düzoltdım, başımı qaldırdım, somaya baxdım, üroyim titirdi: onginlikdə, ulduzların arasında, bütün göy qübbəsi boyu, o zaman olan kimi Saman Yolu uzanıb gedirdi. Yeno do mənə elə goldı ki, həqiqətən kimsə yeni məhsulun samanını qucaqlayıb apararkən, yolda tökə-tökə getmişdir. Orada, enginlikdə elə bil qızılı samanlar, qılçıq və köçəl küləyin təmasından birdən tərpəndi. Hətta, köçələlə birlikdə tökülmüş dəni də görmək mümkün idi.

"İlahi!" – deye mon heyrətə gəldim və her şeyi birdən-birə xatırladım: həm o ilk gecə, həm bizim məhəbbətimiz, həm genclik, həm də xəyalına getirdiyim o nəhəng taxiçi. Deməli, bizim arzularımızın hamısı həyata keçmişdir! Boli, torpaq vo su bizim özümüzün olmuşdur, biz özümüz şumlamışq, səpmişik, öz taxilimizi döymüşük – deməli, birinci gün arzuladıqlarımızın hamısı həyata keçmişdir. Əlbəttə, biz bilmirdik ki, yeni dövr gələcək, yeni həyat başlanacaq. Belə çıxır ki, sadə insanların həyatı arzusu zamanın xeyirxah vo ədaləti arzusu ilə uyğun golmişdir. Bu fikirlər içərisində mən tərpanmədən, lal-dinməz oturmuşdum. Suvankul dönüb baxdı və dedi:

– Sənə nə olub, yuxulamışan, Tolqonay? Yorułmusan. Zərər yoxdur, bu saat evə çatarıq. Mən də əzginəm. – Susdu, sonra isə soruşdu: – Bəlkə yeni küçəyə dənək?

– Dənək, – deye mən razılaşdım.

Yeni küçə aulun qırığında boş yerde salındı. Küçənin özü hələ yox idi. Yazda gəncər üçün həyətyanı sahə ayırmışdır. Bozi yerdə divarlar görünürdü. Qasımla Aliman da burada həyətyanı sahə almışdır. Bax, biz də istoyirdik ki, yolüstü baxaq görək, orada nə var-nə yox. Yığım dövründə gündüzlər, öz işin üçün getməyo homişə boş doqiqələrin olmır. Qasım, Aliman vo Caynaq hələ yazda samanlı kərpic kosmışdır. İndi üstü-üstü yığılmış kərpiclər quruyurdu. Bünövrə yeri qazmışdır, keçən həftə isə çaydan çaylaq daşı daşımışdır. Yaxşı ki, daşqına qədər çatdırılmışdır. Daş həyətin ortasına tökülmüşdü, böyük bir qalaq idi. Suvankul cavanların işindən razi qaldı.

– Pis deyil, osas var. Daş bos eloyor, hələ artıq da qalar, – deye Suvankul dilləndi. – Yığımı qurtaraq, divarları hörərik, üstünü örtərik, qalan işi isə yavaş-yavaş yazda qurtararıq. Qişa onsuz da çatdırı bilərik. Nece bilirsən, düz deyirommi, Tolqonay?

– Düzdür, – deye mən cavab verdim, – divarların üstünü örtsek, qalanları sonra da düzələr. – Mən Caynağı xatırlayıb gülümsündüm. – Bax, bizim Caynaq heç dil qoşesə qoymur, deyir ki, yiğincəqda onlar qorar çıxarıblar ki, yeni küçəyə Komsomol adı versinlər. Aliman isə ona sataşib deyir: "Caynaq, son Nəsrəddin kimi eloyırson, uşaq doğulmamış, ad qoyursan. Son hələ evvəl evlən, ev tik, küçə sal, onda ad da düşünüb taparsan". Caynaq isə höcət edir, deyir: "Son heç nə başa düşmürsən".

Bu zaman Suvankul başını bulayıb gülümsədi:

– Doğrudur, o, çox hövsələsizdir. Ancaq küçənin adını düzgün fikirleşib. Axi, bütün bu tikintilər, yeni gənc ailələrindir. Çoxalrıq, ohalinin sayı ildən-ilə artır. Aula yerləşmirik. Yeni küçələr salırıq. Bu yaxşıdır. Bax, görorsən, küçə hazır olanda, oğluñ haqlı çıxacaq...

Biz bu səhbəti elədiyimiz saatlarda, heç cür güman etməzdik ki, bu gecə on mələk gecədir!..

3

– Başını qaldır, Tolqonay, özünü olo al.

– Yaxşı. Əlacıım nədir? Çalışaram. O gün yadindadırı, doğma torpaq?

– Yadindadır... Mən heç nəyi unutmuram, Tolqonay. Dünya yaranandan, bütün əsrlərin izi məndədir, Tolqonay. Tarixin hamısı kitablara yazılmayıb, tarixin hamısı insanların hafızəsində qalmayıb – tarix məndədir. Sənin həyatın da, Tolqonay, məndədir, monim qolbimdədir. Mən seni eşidirəm, Tolqonay. Bu gün sonin günündür.

4

Ertəsi gün günəş hələ qalxmamış biz işə başladıq. Həmin gün çayın konarındaki yarıqlanda, yeni taxiil sahəsində biçinə başladıq. Sahə elə idi ki, kombayn döne bilmirdi, sünbül isə qurumuşdu – konarlar həmişə əvvəlcə yetişir. Biz vor tutub, adama iki dorz biçmişdik ki, birdən qənsor tərefdən çapan bir atlı göründü. O, Zareçyenin qırıldakı həyətlərindən çıxdı, arxasınca toz dumani qaldıra-qaldıra kolluqdan, qamışlıqdan keçə-keçə kəsə yolla çapmağa başladı. Elə bil kimsə onu qovurdu. At onu daşlı sahile gətirib çıxardı. Lakin o, atı döndərmədən

daşlıqlarla lap çaya sarı sürdü. Biz tooccübə qəddimizi düzəldik: görən bu adamı belə qovan nadır? Niyə o, çaydan iki verst aşağıdan keçən körpüyü dönmədi? Atlı rus idi. O, kəhər ayğırı birbaşa suya qışnadi, biz donub qalmışdıq: nə olub, yoxsa o ölmək istəyir? Belə bir vaxtda su ilə zarafat eləməkmi olar? Daşanda at nadır, dəvəni də aparar, tikəsi olə keçməz.

— Eh-cy, hara gedirsən, dayan! — deyə biz qışkırdıq.

O, üzünü bize tutub nə isə çıçırdı, əlini yellətdi, ancaq çayın uğultusundan heç nə başa düşmək olmadı, yalnız uzun bir səs eşidildi:

— ...ə-ə-ə-ə...

— Biz heç nə başa düşmədik. Bu zaman o, köhlən ayğırı şahə qaldırıb qırımanclayaraq, onu axımla sürməyə başladı. Su dərhal atlinı aldı. Ləpədöyəndə atın yalnız başı görünürdü, o qulaqlarını qismış, dişlərini qıçırtmışdı. Atlı ikiollı yaldan tutmuşdu. Papağı başından düşmüşdü, dalğalar onu fırlada-fırlada aparırdı. Biz, yarıqlana sarı cünduq. Su atlinı süretlə aparırdı, ancaq o, axımla gedərək, sahile sarı çəpəki istiqamət almışdı. Çay onu çox uzağa apardı vo o, yalnız doyırmanın altında sahile çıxdı, hamımız rahat nefəs aldıq. Beziləri atlinın igidiyyinə heyran qalıb onu tərifləyirdi: "Aferin!" Kimse dedi ki, o, boş yerə belə etməzdə, öyrənib bilmək lazımdır, bir başqası narahi halda əlavə etdi:

— Görəsən hansı soşchin, serxoşun biridir, sırtıqlıq edir, siz də arxasında düşocəksiniz?

Bununla da sakitləşdilər. İsləmək lazımdı. "O, düz deyir, — deyə mon fikirləşdim, — ayıq adam belə risk cəməz".

Elə ki, Qasımın kombayının gurultusu kəsildi və qəfletən dayandı, — o, həmin gün dəyirmanın yanındakı saheni biçirdi, — mən əhəmiyyət vermədəm, fikirləşdim ki, ya ötürücü kəməri çıxbı, ya da zənciri qırılıb, iş zamanı hor şey ola bilər. Aliman mənim yaxınlığında buğda biçirdi, birdən o, ucadan, dəhşətli bir səslə bağırdı:

— Ana!

Mən səksəndim. O, orağı əlindən salıb dayamışdı, ağappaq ağarmışdı.

— Sənə nə oldu? İlən çaldı, nədir? — Ona tərəf qəcdim.

O, susurdu. Mən onun hədəqədən çıxmış, qorxmuş gözlətinin zilləndiyi tərəfə nəzər saldım və yermidəcə quruyub qaldım. Kombayının yanından səs-küy eşidilirdi, hor terəfdən zəminin içi ilə adamlar

qaçışırırdı, atlılar çapırırdı. Beziləri isə qazalaqdə ayaq üstə qalxıb, qamçı ilə atları şallaqlayırdı.

— Ana, nə isə olub! — deyə Aliman qışkırdı və qaçmağa başladı.

Kiminse dediyi sözler qulaqları doldı:

— Biçağın altına düşən var! Ya da baraban içəri çəkib! Qaçaq! Biçincilərin hamısı Alimanın ardınca qaçıdlar.

"Allah, sən saxla, Allah, sən saxla!" deyə mən qaça-qaça ellərimi yuxarı qaldırıb dua edirdim. Arxdan tullananda yixıldım, qalxıb təzəden qaçmağa başladım. Eh, o zaman zəminin içi ilə mən elə qaçırdım ki! Çığırmaq istoyırdım dayambə möni gözləsinlər, ancaq bacarmadım, səsim batmışdı.

Mən, nəhayət golib çatanda, camaat kombayının dövrəsinə toplaşmışdım. Mən heç nə eşitmirdim, heç nə başa düşmürdüm. Özümü camaatın arasına vurdum: "Aman verin! Çekilin!" Adamlar aralandılar. Mən Qasimla Alimanın kombayının yaxınlığında yanbayan durdularını goron kimi, ollərim oso-oso kor kimi oğluma sarı getdim. Qasım irəli çıxbı, möni qucaqladı.

— Ana, müharibə! — Elə bil mən onun sosini uzaqdan eşitdim.

Mən ona baxırdı, sanki bu sözün mənasını dərk etmirdim.

— Müharibə? Deyirson, müharibə? — deyə mən təkrar soruşdum.

— Ha, ana, müharibə başlayıb, — deyə o, cavab verdi.

Bu sözün nə demək olduğunu mən hələ də aydın təsəvvür etmirdim.

— Neco müharibə? Müharibə niyə? Deyirsen, müharibə? — Mən bu qoribə, vahiməli sözü təkrar etdim və birdən dəhşətə geldim, qorxudan və gözlənilməz xəbərdən səssizcə ağladım.

Göz yaşlarını axırdı, arvadlar da mənə baxaraq qışkırmış, oxşayıb ağlamağa başladılar.

— Sakit! Bir sakit olun görüm! — deyə camaat arasından kişi səsi eşidildi.

Həm birdən susdu, elə bil gözləyirdilər ki, bu adam deyəcəkdir ki, bu yalandır. Lakin o, heç bir söz demədi. Heç kim danışmadı. Ancaq düzənlikdə elə sakitlik yaranırdı ki, çayın gurultusu belə eşidilirdi. Kimse birdən köksünü ötürdü, torpəndi. Yenə də həm qulaq kəsildi, ancaq heç kəs bir söz söylemədi. Yenə də düzənlikdə elə sükut yaranırdı ki, istinin qulağın dibində ağcaqanadın ahəstə viziltisəna oxşar səsi eşidildi. Bu zaman Qasım dövrəsində duran adamlara nəzər salıb, öz-özünə danışmış kimi, astadan dedi:

— İndi taxlı tez yiğmaliyiq, yoxsa qarın altında qalar. — O susub, birdən koskin bir hərəkətlə başını qaldırdı, sükançıya emr etdi: — Niyo durmusan? Motoru işə sal! Bos siz noyo baxırsınız? Yiğimi başa çatdı, biləsək sizin işiniz çotin olacaq, haydt, iş başına!

Camaat hərəkətə goldi. Yalmız bu zaman Zareçyedən golon rus oğlan gözümö sataşdı. O, rongi qarahınış atın cilevündən yapışib tamam yaş paltarda dayanmışdı. Adamlar hərəkətə geləndo, elə bil yuxudan ayıldı, xurmayı saçlı başını yavaş-yavaş qaldırdı, yəhərin qayışlarını çekib bərkidi. Mən gördüm ki, o, cavan oğländir, mənim Caynağımla yaşıd olar, ancaq ondan boylu-buxunlu, enlikürəkdir. Saçının yaşı tük-ləri alınna yapışmışdı, dodaqlarında və sıfətində təzə cırmaq yeri var idi, uşaq gözləri indi çox ciddi iztirabla baxırdı, anladım ki, o, artıq gənceliyi ilə vidalaşıb, elə bir günün içinde, bir sohər ərzində kışilosib. O, dorindən köksünü ötfərdi, yəhərə qalxaraq bizim aul oğlanlarından birinə dedi:

— Bura bax, dost, sen bu saat çaparaq get, sədri, briqadırları axtar tap, onlara de ki, tez raykoma yola düşsünlor. Mən gedirəm, hələ iki kolxozum qalıb. — Bu sözləri dəyiib, ata mindi və cilovu çəkdi.

Müraciət etdiyi oğlan onu saxladı:

— Dayan, papağını su aparıb. Al mənimkini gey. Bu gün istidir.

Biz gənc çaparın ardınca xeyli baxdıq, quş kimi uçan ayğırın dir-naqları altında quru yol necə də guruldayırdı. Toz tezliklə atlinı görünməz etdi. Biz iso holo də yolun kənarında dayammışdıq. Hər kos görünür öz düşüncələrinə dəlmışdı. Elə ki, qəfləton kombayının və traktorun motoru guruldadı, adamlar diksinib bir-birinin sıfətinə baxdilar.

Bu andan yeni həyat — müharibə həyatı başladı...

Biz döyüşün gurultusunu eşitmirdik, ancaq üroyimizin döyüntüsünü duyur, insanların hiddətini hiss edirdik. Dünyada no qədər ömrən sərmüşəməsə belə yandırıcı isti, bürkü görünməmişem. Daşa tüpürürdük, tüpürəcək qaynayırdı. Taxıl dorhal, üç-dörd gùno yetişdi. Sünbüllor qupquru qurumuşdu. Sapsarı saralışdı, göyo qədər qalxıb biçilməyi gözləyirdi. Belə də bolluq olardı! Tələsiklikdən no qədər nemotin tələf olduğunu gözümən görmək mona çox ağır golirdi. No qədəri ayaq altında qalırdı, itib-batırdı, yollara töküldü. Biz elə tolosirdik ki, dərz bağlamaga vaxtımız qalınrırdı, taxılı yaba ilə arabaya yiğir, tez taxıl-döyen maşının yanına — xırmana daşıyırdıq, sünbüllor iso yol uzunu hey töküldü. Bu holo bir yana dursun, adamlara baxmaq ləp ağır idi.

Hər gün çağırış vəroqəsi ilə orduya gedir, yerdə qalanlar isə işləyidilər. Günortanın istisində də, bürkülü gecələr də — biçində, döyümdə, arabada yuxu no olduğunu, yorulmaq no olduğunu bilmədən həm işləyir, işləyirdi. İş isə qurtarmaq bilmir, hey çoxalıra, vünlə, kis... Aşayı getdikcə azalırdı. Qasum, mənim yaziq eğium, doftudanın elə fikirloşıldı ki, bu işlərin öhdəsindən tək golo biləcəkdir. Biçin üzə nirdi, o isə öz kombayını tarlada deli kimi hey qovurdu. Onun kombayını gece-gündüz susmaq bilmirdi, var-vor taxılı yiğir, toz dumani içerisinde bir sahədən başqa sahəyə keçirdi. Bu günlər ərzində Qasum kombayndan düşməmişdi, sükən arxasından çökilməmişdi. Günlerlə o, yandırıcı küləyin altında dayanıb, tutqun üsfəqlərə baxır, gözünü qartal kimi holo yiğilnamış taxıl zəmisindən çökəndi. Oğluma, onun qara çöhrəsinə, ordu-ordundan keçən saqqal basmış üzüno baxıma mənim üçün çox dəhşətli və ağır idi. Üroyimdon qara qanlar keçirdi: “Ah, o, məhv olacaq, günün altda tələf olacaq”, — deyə fikirloşındı, ancaq bir söz deməyə cüroti catmirdi. Mon onun gözlərinin sort patlıtisindən bilirdim ki, o, ol çokinoyocək, son saatə qədər biçinin üstündə olacaqdır.

Həmin saat golib çatdı. Nəcə oldusa, Aliman kombayının yanında qəçdi və oradan bikef qayıtdı.

— Ona çağırış kağızı göndəriblər, — astadan dedi.

— Nə vaxt?

— Elə indicə, kond sovetinin kuryerindən.

Mon bilirdim ki, gec-tez bir çox başqaları kimi, Qasumin də oşgərliyə getmək növbəsi golib yetişəcəkdir. Buna baxımayaraq, bu xəbəri cəsəndən qıçalarım bükündü. Yorğun əllərim elə sanədi ki, onu olimdon saldım və yero çökdüm.

— Bos orada no qayıgrı, yiğışmaq lazımdır, — deyə titroyon dedi — lərimi güclə torpojdım.

— Dedi, axşamçağı golorom. Mon gedirəm, ana, atama son deyərən son. Caynaq iso bu gün gözo daymir. O harada düşüb qalıb...

— Get, Aliman, get. Xəmir qat. Mon tez goləcəyəm, — mon ona dedim.

Özüm iso kövşəndə oturub qalmışdım, torpono bilmərdim. Beləcə xeyli oturdum. Başından sürüşüb düşən yaylığı götürməyə də təqdim yox idi. Bax, bu zaman gördüm ki, qarışqalar zəncir kimi eğirdə qaçışırlar. Onlar da çalışırdılar, saman, don daşıyırdılar və ağıllarına də

gotirmirdiler ki, onların yanında dördli insan oturub. O da zəhmət-keşdir, özü də çox güman onlardan az zəhmətkeş deyil, ancaq indi o, bu qarışqlara, bu kiçicik işlək məxluqlara həsəd aparır. Onlar öz işlərini sakit görebilirlər. Əgər müharibə olmasaydı mən qarışqların heyatına heç həsəd aparardım? Bu barodo danışmaq belə ayıbdır...

Bu vaxt Caynaq öz qazalağında golib çıxdı. Bu günlerde o, taxılı stansiyaya daşıyan komsomol araba karvanında işleyirdi. Görünür, qardaşının çağırılmasından xəbər tutub, mənim ardımcı gəlmışdı. Caynaq atılıb qazalaqdan düşdü, yaylığı qaldırıb başına örtdü.

— Gedək evə, ana, — deyib, ayağa qalxmaqdə mən kömək etdi.

Biz dinnəz-söyləməz yela düşdük. Son vaxtlar Caynaq çox doyişilmişdi, ciddi loşmışdı. Nədənsə, o mənə homin çapar rus oğlunu xatırlatdı. Onun uşaq gözlərinə də həmin sərt ifadə hakim olmuşdu. Bu gün o da gəncliyi ilə vidalaşırdı. Çoxları o zaman gencliklə vidalaşmışdı... Caynaq haqqında fikirləşəndə, yadına düşdü ki, Maselbekdən çoxdan xobor-otor yoxdur. “Göresən nə eləyir? Orduya aparıblar, nədir? Niyə məktub yazmır, niyə qısa bir xəbər də göndərmir? Görünür, evdən soyuyub, ata-anasını unudub, şohordə ürəyi borkiyib. Hə, axı indi nə dörsbazlıqdır, yaxşı olardı ki, evə gələydi, indi orada nə qayıracaq”. — Mən qazalaqda oturub moyus-moyus fikirloşirdim, sonra Caynaqdan soruşdım:

— Caynaq, son stansiyaya gedib-golırsən, orada tosadüfən demirlər müharibə tez qurtaracaq ya yox?

— Yox, ana, tez qurtarmaz, — deyə Caynaq cavab verdi. — İndi bizim işlərimiz pisdir. Almanın bizi qovur, hey qovurlar. Əgər bizimkilər bir yerdə dayanıb onları bircə dəfə ezişdiro bilsələr, işlərimiz yaxşılaşar. Ağlımcı, tezliklə belə olar. — O susub atları qovdu, sonra dönüb mən dedi: — Ana, sen qorxursan? Çox qorxursan? Son fikir eləmə, ana, fikir niyə edirsin, narahat olma. Hər şey yaxşı olacaq, bax, görersen.

Eh, səfəh uşaq, mənə yazıçı golib, məni sakitləşdirmək istəyir. Eh, heç fikirləşməmək olar? Gözlərimi yumub qulaqlarımı qapasam da fikir etməyə bilmirəm.

Eve goldik. Aliman oturub ağlayırdı, hələ xəmir qatınmışdı, hirs-ləndim, istədim onu danlayım: “Hə, nə olub, sən başqalarından artıq-san, hamı gedir, təkcə sonin ərin deyil ki? Niyə zariyırsan? Əllərin niyə boşalıb? Belə olmaz. Sonra biz necə yaşayacaq?” Lakin fikrimdən daşındım, deyədim. Onun gəncliyinə bağışladım. Bəlkə də nahaq yera

belə elədim, bəlkə də ilk günlərdən onun üroyini parçalamalı idim ki, sonra ona asan olsun. Bilmirəm, ancaq o zaman mən heç nə demədim.

Qasım axşam, gün batanda gəldi. Elə ki o, darvazanın ağızında göründü, Aliman tez ocaqdan aralanıb, onun üstüne atıldı, boyunu qucaqladı.

— Qalmayacağam, mən sonsız qalmayacağam, ölocəyəm!

Qasım birbaşa kombayn arxasından gəlirdi, tozun, çirkin, mazutun içində idi. O, arvadının əllərini ciyinində götürüb, dedi:

— Sebir elə, Aliman. Mən çox çirkliyəm. Yaxşı olardı ki, sən mənə sabun, məhrəba verəsən, gedib çayda yuyunam.

Aliman çənub mənə baxdı, mən onu başa düşdüm. Ona boş vedə uzatdım.

— Sən də su getir.

Həmin axşam onlar çaydan gec qayıdış gəldilər. Ay artıq xeyli qalxmışdı. Evdə hər işi özüm görürdüm. Caynaq da kömək edirdi. Gecəyarısı Suvankul da golib çıxdı. Mən heç gözlöyirdim, fikirloşirdim ki, o, haraya yoxa çıxa bilər. O da, son dəmə, hələ təmizləndən qaçıb gedib dağa, ilxidən səmənd atı qovub götürüb. Biz onu hələ dayça vaxtından Qasım üçün almışdıq. O zaman təzə-təzə traktoru işleyirdi. Yaxşı at idi, yorga idi, möhkəm dirmaqları vardı, dal ayağı sokıl idi. Bütün aulda məşhur at idi, qızlar ona nəgmə qoşmuşdular:

...Səmənd atın eşidib ayağının səsini,
Tamaşa etmək üçün tez küçəyə qaçıram.

Atası, görünür, belə qot eləmişdi ki, oğlu ayrılıq məqamında, heç olmasa bir-iki gün səmənd atda gozsin. Sohor tezəndən biz hamımız auldan çıxbı hərbi komissarlığa üz tutduq. Alimanla mən Caynağın qazalağında, Qasım isə atası ilə öz atlarına mindilər. O zaman on böyük sefərbərlik vaxtı idi. Adam hələ çox idi. Şəsc yola baxdim, başdan-başa adamla dolu idi, bir ucu Böyük dərədəydi, o biri ucu da heç görünmürdü. Bütün qəsəbələrdən adamlar atla, qazalaqla axışib golirdilər. Şəhər mərkəzində adam olindən, qazalaqla olindən tərənnəmək olmurdu. Burada uşaqlar da, qoca kişi və qadınlar da vardı. Hamısı da öz adamlarının arxasında gedir, bir addım ondan geri qalmırırdılar. Kimi ağlayırdı, kimi isə bir az içmişdi də. Nahaq demirlər ki, xalq – dənizdir, onun dərini də var, dayazı da. Burada da elə idi. Bu hay-küylü vida gündündə iştirak edən insanlar arasında da möhkəm, əsil cikitlər var idi. Onlar mezəli sözələr damışır, hətta camaati şənləndirirdilər, qarmonun səsino

as verib oxuyur, rəqs edirdilər. Qırğız və rus mahnıları bir-birini əvəz edirdi. "Katyuşa"nı isə hamı oxuyurdu. Bax, həmin mahnını da mən andan öyrəndim.

Soforborliyo alınanlar hərbi komissarlığın geniş höyötinə yerləşmədilər, onları kəndin baş küçəsinin ortasında cərgəyə düzüb, bir-bir familiyaları, adları ilə çağırıldılar. Adamlar dərhəl susdular, nofostlarını içərində çöküldülər. Müharibəyə gedənlərə nəzər saldılar – qəhər mənənə boğurdu. Onları elo bil bir-bir seçmişdin. Gənc, sağlam cikitlər idilər. Onlara ancaq yaşamaq və işləmək yaraşdı. Hər dəfə, kimin ki adı eyni, bəzə üzrə oxunurdu, o, "mən" – deyib, bizim tərofə baxırdı. Mən "Qasım Suvankulov" sözlerini eçidində bərk diksindim. Üroyim ağrılı, sıxıldı, gözlərim dumanlandı. "Mən", – deyə Qasım cavab verdi. Aliman iso borkdən olimi sıxdı. "Ana", – deyə piçildədi. Mən nə edəcəyim ki. Başa düşürdüm, onun üçün çotındır, ayrılıq dəhşətlidir, ancaq kim eldən ayrıla bilərdi, xüsusun ağır gündə. Eh, mənim Alimanım, Alimanım. O da başa düşürdü ki, bu müharibənin tələbidir, bütün ölkənin tələbidir, ancaq mən elo bir qadın tanımardım ki, o özüm onun qədər sevsin.

Həmin gün biz aula döndük, dedilər ki, onları bir sutkadan sonra əla salacaqlar. Qasım bizi dilo tutdu ki, evə gedək: burada ayaq üstə quraşağa lüzum yoxdur, yoluştı qaçıb görüşərik. Yaxşı ki, bizim tənəzzü, yoluñ ağızında idi. Biz Aliman üçün Suvankulun atını qoyduq, - dünümüz başqaları ilə birlikdə arabada evə getdik. Caynaq da rayonda qaldı. O öz qazalığında sofborliyo alınanları stansiyaya aparmalı idi.

Gecə, mən boş qalmış evə girondo, özümü saxlaya bilmədim, ağlamam. Suvankul çay qaynatdı, mənən tünd bir çay təkib, məcbur elođi kimi, sonra yanında oturub dedi:

Səninkələr biz nə idik, Tolqonay? Bax, bu elin sayosunda biz adamı - xanısuq. Ona görə də gol, onunla birlikdə hər şəyi yarı bölek: xeyri də, şəri də. Elo ki, işlər yaxşı idi, hamı razı idi. İndi isə belə çıxır ki, hər kos özü haqqında düşünəcək, hərə öz taleyi üçün ağlayacaqdır? Yox, belə düz olmaz. Sabah özünü tox tut. Əgər Aliman ağlayıb sisqavarsa, bu başqa şeydir, çünki o, həyatda bəzim gördüklorumizi görməsə. Son iso anasan. Bunu yaddan çıxarma. Sonra iso, bil, əgər mühabibə uzanarsa, onda mən də gedəcəyəm, Maselbekin də yaşı çatacaq, onu da çağırı bilerlər. Əgər lazımlı gələrsə, hamımız gedərik. Odur ki, Tolqonay, özünü hər şəyə hazırla, alış...

Ertəsi gün günortadan sonra gedənləri yola salmağa başladılar. Qasimla Aliman atları qovaraq dəstəni keçib getdilər. Qasim icazo vermİŞDILƏR ki, evə dönüb vidalaşın. Alimanın gözləri şışmışdı, cələ bil suluqlamışdı, görünür, bütün yolu ağlamışdı. Qasım özünü saxlayırdı, ələ almağa çalışırdı, ancaq bu, asan deyildi. Qasım atdan düşən kimi bizdən xahiş etdi ki, stansiyaya getməyək. O dedi ki, ola bilsin, hələ evə qayıdacaq, ona görə ki, hələlik traktörçülər və kombaynçuları yığım qurtaranadək saxlamaq qərarına gelmişlər. Əgər emr gelib yetişsə, ola bilər ki, onları stansiyadan geri qaytarınlar. Bilmirəm, bax, bu sözləri Alimanın ayrıraq dərdini yüngülləşdirmək üçün dedi, ya doğrudan ona belə demişdilər. İndi başa düşürəm ki, onun Alimanə rəhmi golib, bizo rəhmi gəlib. Stansiyaya dək, demək olar ki, bircənlik yol var idi, evə dönmək dəhşət olardı – axı yol qurtarmaq bilməyəcəkdi, göz yaşı bizi eldən salacaqdı. O zaman isə mən inandım ki, ümud ölündək insanı tərk etmir. Elə ki, biz böyük yoldak onu ötürmək üçün çıxdıq, mən artıq şübhələnmmişdim.

Yolda yığımda iştirak edənlərin hamısı Qasimla vidalaşdı. Biçincilər, arabacılar, xırınanda işləyenlər qaçıb geldilər, kombayn da uzaqda deyildi. Qasımın köməkçiləri kombaynı yaxınlıqda saxlayıb, görüşmek üçün göldilər.

Deyirlər dəmirçi müharibəyə gedəndə zindan və çəkicilə vidalaşır. Mənim Qasımım isə öz işinin ustası, dəmirçisi idi. Kombayn dayananda, Qasım yerlilərimizlə səhbot edə-edə yola baxdı. Elə bu vaxt arabaya, ata minmiş çağırışçıların karvanı qırımızı bayraqla döngədə görünməyə başladılar.

– Al, ata, tut! – Qasım səməndi atı Suvankula verib, özü kombayna sarı üz tutdu. O, kombaynın dövrəsinə fırlanıb gözdon keçirdi. Sonra birdən ayaq yerinə atılıb traktoruya qışkırdı.

– Eşəngül, sür görek! Ondakı kimi sür!

Övvəlcə yavaş-yavaş işləyon, səsi güclə eçidilən motorlar birdən-birə uguldadı, nərildədi, kombayn guruldu, zəncirlər şaqquşladı, irəlilədikən taxıldöyü aqreqat, bəlimi tufan kimi tullayıb, kələfaçanla buğdanı döyecləmeye başladı. Qasım isə üzünü isti küləyin qabağına tutaraq qəddini düzəldir, gülürdü, sanki hər şəyi unutmuşdu. Onlar traktörü ilə ucadan danışır, başları ilə bir-birinə işare edir, sahənin axırından dönüb, təzəden irəliləyirdilər. Kombayn çöl quşu kimi, tarlada sürürdü. Biz hamımız bir anlığa müharibəni unutduq. Adamların

gözündən xoşbəxtlik oxunurdu. Aliman hamıdan çox foxr edirdi. O, yavaş-yavaş kombayna sarı gedir və alçaqdan gülürdü. Kombayn dayandı. Biz təzədən bikeflədik. Qonşumuzun balaca oğlu Bəktəş isə – o zaman onun on üç yaşı olardı, həmin yay kombaynda belim yığan yerdə işləyirdi, – Qasımın üstüne atılıraq, onu öpüb ağlamağa başladı. Mən dodaqlarımı gəmirdim, qışqırmaq istədim, ancaq Suvankulun tapşırığını xatırlayıb, cəsəret etmədim. Qasım Bəktəşin qucağına qaldırib öpdü. Oğlanı sükanın yanına qoyub, yavaş-yavaş piləkenlə aşağı endi. Biz onu dövrəyə aldıq. Burada o öz köməkçiləri, sükançı və traktorcu ilə vidalaşdı. Tələsmək lazım idи. Büyük yolla golən dəstə artıq bize çatmışdı.

Bax, Qasımı biz belə yola saldıq. Elə ki, onun ata minmək vaxtı golib yetmişdi, Aliman, bədbəxt Aliman, qocalara, cavanlara məhəl qoymadan qışqırdı və Qasımın çıyıllarından asılı qaldı. Onun bənizi ağappaq ağarmışdı, ancaq gözləri işıldayırdı. Biz onu güclə araladıq. Ancaq o, olınızdən çıxıb, yenidən orının üstüno atıldı. Beləliklə, balaca uşaq kimi, hor dolu Qasımın olindən tutub çökir, ayağını üzongiyə qoymağa imkan vermirdi. Ona yalvarındı:

– Dayan! Bir doqiqə! Bir dəqiqə də!

Qasım onu öpür, dilə tuturdu:

– Yaxşı, sən belə ağlama, Aliman! Bax, görəcəksən sabah stansiyadan qayıdağam. Mənə inan!

Bu zaman Suvankul gəlininə dedi:

– Aliman, sən get, onu yola sal. Biz burada vidalaşarıq. Onu ləngitmeyək. – Suvankul oğlunun əlindən tutub, astadan dedi: – Gözlərimin içini bax.

Onlar bir-birinin gözlərinin içini baxdilar.

– Məni başa düşdün? – deyə ata soruşdu.

– Bəli, ata, başa düşdüm, – deyo oğul cavab verdi.

– Allah sənə yar olsun, di get! – Suvankul atına minib dönüb baxmadan uzaqlaşdı.

Qasım mənimlə vidalaşarkon dedi:

– Əger Maselbekdən məktub gəlsə, onun ünvaniñ mənə göndərin.

Qasımıla Aliman səmənd atın cilovundan tutub, yolla irəliliədilər. Mən gözlərimi onlardan çekmədim. Büyük yoldakı karvan artıq uzaqlaşmışdı. Əvvəlcə Aliman üzəngidən tutaraq qaçı, sonra Qasım yəhərden oyılıb, axıncı dəfə onu öpdü və səməndi çapmağa başladı.

Aliman isə atın dırnaqlarından qopan tozun arxasında hey qaçı, qaçırdı. Mən onun ardında gedib, evə götirdim.

Ertəsi gün Caynaq stansiyadan qayıtdı, sahibsiz at qazalağın arxasına bağlanmışdı.

5

Uzaqlarda döyüş gedirdi, qan axırdı, bizim döyüşümüz isə işləmek idi. Qasım doğru xəbərdarlıq eləmişdi: biz nə qədər səy etsək də, axırdı biçilməmiş taxılı və xırmandakı taxılı qar haqladı. Bəzi yerlərdə kartof qar altında qaldı, qazib çıxara bilmədik. Kişişər günler keçdikcə bir-birinin ardında cəbhəye gedindilər. Biz isə sehərdən axşamacan kolxozda olurduq. Söhbət ancaq müharibədən idi, görəsen orada nə oldu, necə oldu, evlərdə yolu on çox gözlənilən adam poçtalyon idı.

Qasımı yola salandan bir həftə sonra Maselbekdən məktub geldi. Birinci məktubunda o yazırkı ki, yoldaşları ilə birlikdə onu da orduya çağırıblar, hələlik şəhərdə olurlar. O xahiş edirdi ki, görüşüb vidalaşa bilmədiyimiz üçün qüssələnməyək, kim bilirdi ki, belə olacaq, buna təəssüflənməyə deyməz, ən vacibi budur ki, qəlobə ilə geri dönsünlər. İkinci məktubunu o, artıq Novosibirskdən yazırkı. Yazırkı ki, komandirlilik məktəbində oxuyur, öz fotosəkilini də göndərmişdi. Bu şəkil indi də şüxəye salınaraq divardan asılıb. Artıq bozarıb. Gözəl fotosəkildir: hərbi geyim ona yaraşır, qalın saçı arxaya daranıb, gözlərində isə bir az kədər var, fikirli baxır. İndi də o mənim yuxuma belə girir... Aliman Maselbeki bircə dəfə, qardaşının toyuna gələndə görmüşdü.

– Ana, bir bax, bizim Maselbek sən demə gözəl oglandır, – deyə o, fotosəkilə baxıb deyərdi. – O dəfə mon gərdəyin arxasından ona əməlli-başlı baxa da bilməmişdim. Axi galın idim, gözümü ona zilləyib dura bilməzdim, utanırdım. Bax, yaxşı olardı ki, o qayıdır, özü kimi oxumuş, özü kimi gözəl bir qız tapayıdı. Doğru deyirəmni, ana, yaxşı olardı?

Mən razılaşar, özüm də həmin günü arzulamağa başlardım.

Qışın ortasındaqı ürəyim az-çox rahat idi, oğlanlarından məktub alır və bununla ovunurdum. Ancaq bir gün Qasımıdan məktub gəldi ki, onları cəbhəyə aparırlar. Qəlbimi qorxu bürüdü, ürəyim az qala dayandı. Bu vaxt bir yandan da çağırış vərəqəsi göndərərək Suvankulu hərbi komissarlıq çağırmağa başladılar. Her gün gah komissiyyaya,

gah uçota, gah yenidən uçota götürməyə çağrırdılar. Hərbi komisarlığa ayaq döymək və kolxozda briqadırlıq işlərini görmək onu ləp eldən salmışdı. Nədənse, mən heç cür inana bilmirdim ki, Suvankulu orduya apararlar: axı, briqadırsız kolxoz əlsiz adam kimidir. Lakin onu da çağrırdılar. Bu xəberi mən xırmandı, qar basmış taxılı döyerkən eşitdim. Mən xəbər tutan kimi, yabanı samana sənedim, üzümü onun soyuq sapına dirəyib qaldım, heç cür fikrimi toplaya bilmirdim. Nə edim, bundan sonra necə yaşayım? İki oğlum artıq oradadır, indi də bir oğlum oraya, cəbhəyə gedir...

Bu zaman Suvankul özü də at belində gəldi, dinnəz-söyləməz atdan düşdü, mənə yaxınlaşış dedi:

— Gedək evə, yiğişmaq lazımdır.

Mən atın üstündə oturmuşdum, o isə yanımca gəlirdi, dedi ki, gedə gedə danışmaq yaxşıdır. Ancaq səhbətimiz baş tutmurdu, səhbətdən çox susurduq. Ona görə yox ki, səhbət eleməyo mövzu yox idi, ona görə ki, ağırdı, üreyimiz sixılırdı, danışmaq dəhşətli dərəcədə çətin idi. Biz belə də gedirdik — mən athı, o piyada. Gøyün üzünü tutqun, boz buludlar almışdı. Sarı düzən tərəfdən soyuq külək əsir, tufan viyiltisi eşidilirdi. Mən etrafə baxırdım — tarla qəməgin və boş idi. İnsansız, səssiz-semirsiz, hərəkətsiz, soyuq və ürəksizici idi.

Suvankul sıqarı sıqara calayaraq gedirdi. Sonra elimdən tutub soruşdu:

— Soyuqdan donmusan?

Mən heç nə demədim. O da nə isə demək istəyirdi ki, susdu. Bəlkə də fikrindən keçənləri mənimlə bölmək istəyirdi: "Budur, mən də oğlanlarımlın arınca gedirəm. Bilmək olmaz geri dönmək mənə qismət olacaq, ya yox... Bəlkə də, indi əbədi olaraq ayrıılıq. Əger belə isə nə etmək olar, neçə illər dostcasına, mehribancasına yaşamışq. Əgor incikliyimiz olubsa da bir-birimizə halal edək. Axı, bilmək olmur ki, taleyimiz necə olacaq". O bu sözlerimi, yoxsa başqalarını demək istəyirdi, kim bilir, ancaq bu zaman mənim üzümə baxaraq, dodaqlarını gəmirib susurdu. Onun qonurlığında gözümə ağ tük dəydi. Əvvəller necə olmuşdusa, mən bunu görməmişdim.

Mən, Suvankul ilə cavan vaxtınızda bu tarlada necə görüşdüyüümüzü, iyirmi iki il burada necə birlikdə işlədiyimizi, tər axıtdığımızı, uşaqları böyütüyümüzü, taxıl yetişdiriyimizi xatırladım və bütün həyatımız bir anın içində gelib gözümüz qabağında dayandı. Mən heç

ağlıma da gətirməzdəm, yatsa idim yuxuma da girmezdi ki, biz bir vaxt bəlkə də əbədi ayrılaçaq. Yazda biçinin birinci günü atla bu yolla necə getdiyimizi xatirime getirdim. Aulun kənarındaki yeni küçənin yarımcıq qaldığını, tikilib başa vurulmadığını, Alimanla Qasımın hə-yetində bir qalaq daş və kərpic görüb atın yalnız yixildim və hönkür-düm. Xeyli ağladım. Suvankul lal-dinməz, səbirə gözlədi, sonra isə dedi:

— Sən, Tolqon, ağla, ürəyini tamam boşalt, burada heç kəs yoxdur, ancaq bundan sonra adam arasında göz yaşı axıtma. Sən indi neinki evin sahibi, neinki Alimanla Caynağın ağbircəyi, həm də mənim evezimdə briqadır qalırsan. Başqa adam yoxdur.

Mən daha bərkdən ağlamağa başladım:

— Sənin briqadırlıyın mənim nəyimə lazımdır? Bu məqamda, bu haqda danışmağı sənin dilin necə gəlir? Mənə heç nə gərək deyil. Bu bərədə heç eşitmək də istəmirəm!

Lakin axşam məni kolxoz idarəsinə çağrırdılar. Bizim tezə sədrimiz — cəbhədə yaralanmış, Usenbay, Suvankul və aulun bir neçə aqsaaqqalı da orada idi. Usenbay dərhal mənə dedi:

— Tolqonay xala, nə deyirsen de, kişi kimi qurşağı bərk çəkib, briqadırlıq atına minməli olacaqsan. Bizim torpağımızı da, suyumuza da, bizim aulun camaatını da heç kəs sizdən yaxşı tanımır. Biz size inanırıq. İnanırıq ona görə ki, bizim indi canımızı dışımıza tutaraq cəbhəyə yola saldığımız en yaxşı briqadırimiz sizə inanır, heç nə eləmək olmaz. Sabahdan işe başlayın, Tolqonay xala.

Aqsaaqqallar da məsləhət etməyə başladılar. Bir sözlə, məni dile tutdular, briqadir olmağa razılıq verdim. Axı necə do razı olmayıyadım? Məgər mən başa düşmürdüm ki, necə vaxtlar idi? Mən bir də ona görə düz hərəkət etdim ki, bu mənim Suvankulunun son buyruğu idi. Həmin gecə o, səhəredək gözünü yunmadı, hey mənə tapşırıqlar verirdi. Başla yaza hazırlaşmağa, qoşqu heyvanını dincə qoy, kotanları, malaları, arabaları təmir etəndir... Çoxuşaqlı ailələrə, qocalara göz yetir... Bunu belə eyle, onu elə... Eh, mənim narahat insanım, mənim əziz ərim, ürək dostum...

Səhərə qəder də bayırda çovğun sakitləşmək bilmədi, külək bacalarda viyildədi.

Suvankulu da biz böyük yolla öttürdük. O özü kimi yaşlı kişilerle Caynağın qazalağına oturub, tufan qova-qova qar dumanında gözdən

itdi. Ah, necə da soyuq idi, şiddetli külək üzü qarsıdırdı. Mən yavaş-yavaş gedir, tez-tez dönüb dala baxır, hönkürür, ağlayırdım.

Həmin gündən sədrimiz Usenbay deyən kimi qurşağımu bərk çəkdim, ata minib, briqadırlıq vəzifəmə başladım. Bu iş heç indi asan deyil, her adamın gücü çatmaz, o vaxt iso daha betər idi, ozab-eziyyət idi. Sağlam kişi qalmamışdı, xəstələr, bir də çolaqlar idi. Qalan işçilər isə qadınlar, qızlar, uşaqlar, qocalar idi. Qazandığımızı cəbhə üçün verirdik. Arabalarımız tekərsiz qalmışdı, qoşqu qayışı evezine qırıq kəndir işlənirdi. Xamutlar sinib dağlımışdı, dəmirçixanada kömür yox idi. Biz çılpaq dərələrdən yiğilan tikanlı cərqaqanak yandırırdıq, kürəni sönməyə qoymurduq. "Güzoranımız da qabaqkı kimi deyildi, acliq evlerin qapısını döyürdü. Buna baxmayaraq biz kolxozda işlərin dayanmaması üçün əlimizdən gələni edirdik, var gücümüzle çalışırıq. İndi də yadimdadır: işin xatirinə kimisine xoş söz deyirdin, kimisinə töhmət verirdin, kimisi ilə də az qala saçılıdusuna çıxırdın. Hər şey olurdu, o zaman mən nelərə dözmədim... Bununla belə, indi də xalq qarşısında baş eyirem, ona görə ki, həmin günlərdə xalqım pozulmadı, xalq olaraq qaldı. O zamankı qadınlar indi qocahıblar, uşaqlar çoxdan ata-ana olublar, ailə sahibidirlər. Doğrudur, onlar həmin günləri unudublar, mən isə hər dəfə onları görəndə, o vaxtları yadına düşür. Onlar o vaxt olduqları kimi çılpaq ve ac görkəmdə gözlerim öünüə gəlirlər. O zaman onların kolxozda işləmələri, qələbəni necə gözləmələri, necə ağladıqları və necə səbat göstərdikləri xatirimə gəlir. Onlar bilmirdilər ki, ölməz işlər görüblət. Neler çəksem də, ciyinlərim tab götirməyib əyilsə də, mən briqadir işləməyimə heç zaman təəssüflənməyəcəyəm. İşıqlanarışıqlanmaz ayağa durub kolxoz heyətinə gedirdim, sonra bütün günü at belində olurdum, gah bura, gah ora, gah çölə, gah dağa gedirdim, axşamdan gece keçənədək idarədə olurdum – beloliklə də günlərin necə gəlib keçdiyini sezmirdim. Bəlkə də meni bu xilas edirdi. Bezən meni dərddən, kədərden söyürdüler, boğazımdan yapışdırıllar, işi buraxıb gedirdilər, lakin mən incimirdim. Yox, belə vaxtlarda mən işin çoxunu Caynaqla Alimanın üstünə yixirdüm, onlar gecə-gündüz dinclik bilmirdilər, lakin onları da insafsızcasına her yere buyurduğum üçün peşman olmamışam. Çünkü belə etməseydim fikir, dəhşət bizi sıxardı – axı bir ailədən üç adam cəbhədə idi, məgər fikir etməmək olardı? İkinci ay idı ki, Qasımdan səs-səmir yox idi. Alimanla mən dehşətə gəlir, Qasım haqqında danışmamaq üçün göz-gözə gəlməməyə çalışır, susurduq.

Danişanda da oradan-buradan, iş barədə, ev təsərrüfatı haqda söhbət salırdıq. Uşaqlar kimi çalışırdıq ki, onu xatırlamayaq.

Qiş günlərindən birində mən dəmirçixanaya kömək eleməyə getdim. Orada bizim iş atlarını nallayırdılar. Bir də gördüm ki, sədrimiz Usenbay atı yorǵalada-yorǵalada gəlir, əlində də, ovuc boyda balaca bir kağız var. Deyir, teleqramdır, sizə təcili göndərilib. Nəfəsim tutuldu, yalnız dəmirçinin zindan çəkicin səsini eşidirdim, elə bil bu zərbolori sinəmə vururdu. Görünür rəngim tamam deyişdi.

– Sizə no oldu, Tolqonay xala! – deye sədr ucadan dilləndi. – Bu teleqram ki, Maselbekdən gəlib, Novosibirskdən. Yaxına gəlin, alın, qorxmayın! – Yəhərin üstündən əyilib, həmin kağızı mənə verdi. – Siz, – dedi, – stansiyaya gedin, oğlunuz oradan keçəcək, görüşmək istəyir, xahiş cəloyir ki, qabağına çıxasınız. Mən orada göstəriş vermişəm ki, qazalağı qoşsunlar, atlar üçün yulaf, saman götürsünlər. Durmayın, yola hazırlaşın.

Məni elə bir sevinc bürüdü ki! Vurnuxmağa başladım, dəmirçixanada ora-bura qaçdım, bilmədim ne eleyim. Demirçilər məni qovub dedilər:

– Özümüz işin öhdəsindən gələrik, briqadır, tez stansiyaya get, gecikərsən.

Mən dərhal eve qaçıdım. Başa düşə bilmirdim ki, nə olub. Bircə onu bilirdim: Maselbek xahiş edib, stansiyaya gedim, Maselbek görüşmək istəyir. Küçə ilə qaçırdım, şaxtaya baxmayaraq, torlomışdım. Qaçaqaça, dəli adamlar kimi öz-özünə danışırdım:

– Necə yəni görüşmək istəyir? Oğlum, mən sənin yanına gəlmək üçün piyada min verst yolu qaçaram, lap qanad açıb uçaram!

Eh, ana, ana... O vaxt mən heç fikirləşmədim ki, oğlum haraya, hansı tərəfə gedir.

Eve qaçıb gəldim, tələsik əlimə düşəndən yemək hazırladım, et qaynatdım, bilirdim ki, Maselbek tək deyildi, yoldaşları ilə idi, istəyirdim onları ev bişmişinə qonaq eləsin. Hamisini bəzəkli xurcuna qablaşdırırdım, elə həmin gün Alimanla stansiyaya yola düşdük. Əvvəlcə mən Caynaqla getmek istəyirdim. O özü boyun qaçırtdı, dedi:

– Yox, ana, yaxşı olar ki, Aliman getsin, mən qalıb ev-eşiye baxaram. Belə dala yaxşı olar.

Sonra başa düşdüm ki, manım kiçik oğlum düz hərəkət edib. Uşaq olsa da ağıllı idi. O, görünür, Alimanın ürəyindən keçənləri, onun necə heyəcan keçirdiyini və əzab çekdiyini hiss edirmiş. Caynaq özü Ali-

manın işlədiyi samanlığa qaçıb, qardaşı arvadını çağrırdı. Gəlini çoxdan belə şən görməmişdim. Çiçək kimi açılmışdı, rəngi qızarmışdı. Məndən çox əl-ayağa düşdü, məni tələsdirdi:

— Tez ol, ana, tez yiğiş. Bax, bu sənin kürkün, bu da yun şalın, geyin gedək!

Yolda da özünə yer tapmırı.

— Sür, tez sür! — deyə o, arabacını tələsdirir, hərdən cilovu tutub ondan alır, özü qızı vurub, atları qamçılıyırı.

Qazalaq işlənib hamarlanmış yol ilə sürətlə gedirdi, atlar gümrah çapırkı, təkərlər yağılmış oxlarda fırlanaraq xəzif, asta ses çıxarırdı. Bütün yol boyu qar yağırdı — bir bərabərdə, xoşagəlon. Azacıq şaxta var idi. Alimanın üstü-başı tamam qar idi, ancaq o bilmirdi ki, bu ona necə yaraşır. Başını, kiçik şalını, ayrılib çıxmış zərif saçlarını, yaxalığını qalın qar örtməşdə. Yanaqları qızarmış qarabuğdayı çöhrəsi, parlaq, oynaq qara gözleri və ağ dişləri daha da gözəl görünürdü. Cəvanlıqda insana hər şey yaraşır, hətta qar da. Aliman yol boyu dil qəfəsə qoymurdu. O gah mendən xahiş edirdi ki, Maselbek qatardan düşəndə dinnəyim, tanışlıq verməyim, görək Alimanı tanıyacaq, ya yox? Gah da yiğisirdi xəlvət Maselbekə yaxınlaşış, arxadan onun gözlərini bağlaşın: görən o buna nə deyer, yoqın qorxacaq, deyəcək ki, gic zarafatı eloyən kimdir? Sonra da öz uydurmalarına qaqqıldayıb gülfürdü. Eh, Aliman, Aliman, mənim səmimi gəlinim! Doğrudanmı, o elo güman edirdi ki, onun özünü belə aparmasının səbəbini sezmirəm. Onun özü ağzından qaçırdı. Birdən susdu, ciddiləşdi və alçaqdan dedi:

— Maselbek Qasıma çox oxşayır. Onlar elə bil əkizdirler, elədirini?

Men özümü eşitməzliyə vurdum. O da susdu, fikrə daldı, sonra yenə yüyenə oğlanın əlindən aldı, qıylayıb atları qovdu.

Axşamçağı biz artıq stansiyada idik. Qazalağı saxlayan kimi, dərhal Alimanla yoluñ kənarına qaçıdıq, elə bil bu saat gelecekdi. Orada heç kəs yox idi. Biz etrafə göz gəzdirib, məyus olduq. Yetim kimi durmuşduq, bilmirdik hara gedək, ne edək. Külek aşağıdan, relslərin, ağac tirlerinin üstü ilə esirdi. Parovoz relsin üzərində cirildaya-cirildaya irəli-geri sürünlür, qırov basmış vaqonları dartırdı.

Övvəller biz qatar qarşılımadığımız üçün, heç ağlımızla gelmedi ki, bir adamdan soruşaq görək nə var-nə yox, — qatar nə vaxt gözlənilir. Bu vaxt uzaqdan parovozun fiti eşidildi, qatar göründü.

— Gəlir, ana, — Aliman dedi.

Mənim dizlərim titrədi, dehşətə gəldim. Qatar sürətlə yaxınlaşırı. Budur, qar örtməş parovoz golib keçdi. Qatar dayandı. Biz vaqonların böyürü ilə qaçmağa başladıq. Vaqonlar adamla dolu idi. Qadınlar, uşaq-lar var idi. Soldatlar da çox idi. Kim bilir, kim idilər, hara gedirdilər. Biz hər vaqonun yanında dayanıb soruşurduq:

— Suvankulov Maselbek buradadır? Zəhmət olmasa deyin görək Suvankulov Maselbek burada yoxdur ki?

Bəziləri deyirdi ki, bilmirlər, digərləri susurdu, başqları isə qımışındı. Biz qaçana qədər qatar tərpənib getdi. Deime, bizim stansiyada qatar comi üçən dəqiqə dayanırmış. Biz durmuşduq, elə bil quşu elimizdən uçurmuşduq. Bu zaman eynində gödək qara kürk, ayağında keçə çəkmə olan yaşlı bir rus dəmiryolçu yanımıza gəldi. O, qatari qarşılıamağa çıxanda mən görmüşdüm. O bizdən soruşdu ki, kimi gözləyirik. Biz dedik. Maselbekin telegramını verdik, oxudu. O, eynəyini taxıb, xeyli dodaqlarını tərpətdi, sonra dedi:

— Sizin oğlunuz hərbi eşelonda gedir. Onun hansı eşelonla, saat neçədə bu stansiyadan keçəcəyi məlum deyil. Əgər gecikməse görək bu gecə, ya da sabah gelsin. Bəlkə də eşelon golib keçib. Gündə neçə eşelon bu və ya digər tərəfə golib gedir, bəziləri heç dayanırmır, birbaşa keçib gedir.

Biz tamam ruhdan düşdük.

— Eh, müharibə, müharibə, — deyə dəmiryolcu köksünü ötdürdü. — Hər şeyi alt-üst etdi. Küleyin qabağında duracaqsınız? Gedin stansiyaya, orada kiçik gözələmə otağı var. Oturun orada, qatar gələndə, çıxıb qarşılıyarsınız... Başqa çıxış yolu yoxdur.

Stansiya otağında ona qəder adam var idi. Onlar skamyaların üstündə uzanmışdır. Görünür heyat onları yollara, stansiyalara salmışdı və onlar buna, görünür, alışmışdır, burada özlərini lap evdəki kimi hiss edirdilər. Beziləri rahatca yatmışdı, digərləri səhbət edir, papiros çekirdi, künçde ikisi ağızlarını yandırı-yandırı, üfüre-üfüre demir parçdan isti dağ su içirdi, birisi isə astadan gitara çalır, pəsden oxuyurdu. Sınıq, hisli şüşəsi olan onluq lampa “göz vuraraq” his edirdi. Qaranlığa nəzər salıb, Alimanla men də skamyaların kənarında özümüzə yer elədik. Bir qəder oturduq, ancaq birdən qatar səsi eşidildi, biz tələsil qapıya cünduq. Qaranlıqda külek etoyimizi qaldırdı, paltarımızın qollarına doldu. Qatar başdan-başa yüksək vaqonlarından ibarət idi. Vaqonlarda əşərlər görünmürdü, ancaq biz qatar boyu qaçır və çığırırdıq:

- Suvankulov Maselbek buradadır?
- Buradadır Suvankulov Maselbek?

Heç kos cavab vermədi, heç kim yox idi. Biz stansiyaya qayıdanda, oradakıların hamısı artıq yatmışdı.

Aliman dedi:

- Ana, bir az uzan dincini al, mən qatarı gözlərəm.

Mən başımı gəlinin çiyninə söykədim, fikirleşirdim ki, bir az mürəğü vuraram. Ancaq gözümə yuxu gedərdi? Əger təkcə qulağınlı deyil, qəlbinlə, ağlinla qatarın gəldiyini duyursansa, ayağının altındakı döşəmə uzaqdan gələn qatarın zərbindən xəzif titroyırsə belə halda, heç yuxu baredə fikirləşmək olarmı? Hansı tərəfdən gələn qatar olursa-olsun, biz xurcunu qapıb, yola qaçırdıq.

Eşelonlar gəlib keçirdi, ancaq Maselbek onlardan heç birində yox idi. Gecəyarısı yenə yer silkələndi, biz yiğışış, bayırqa qaçıdıq. Dərenin hər iki tərəfindən eyni zamanda parovozların zil səsi eşidildi, hər iki səmtdən qatarlar birdən gəldi. Biz özümüzü itirdik, ora-bura qaçıq, bir də gördük ki, ikisinin arasında qalmışıq. Qulaqbatırıcı güclü fit verərək, qatarlar gəlib çatdırılar, dayanmadılar, hərəkətlərini daha da süretləndirərək, ötüb keçdilər. Təkerlər taqqıldadı, külək viyildayaraq bizi qar burulğanına saldı və bizi az qala vaqonların altına atacaqdı.

- Ana! - deyə Aliman qışkırdı, məni qucaqlayıb fənər asılmış direyə bərk sıxı, buraxmadı.

Mən, şimşek kimi sürətlə gəlib keçən pəncərələrə baxırdım, fikirleşirdim ki, birdən Maselbeki görərəm, bəlkə mənim oğlum oradadır, mənim isə xəberim yoxdur! Rəslər, qaçan təkerlər altında, oğlum üçün dəhşətə golmiş ürəyim kimi döyüñürdü. Qatarlar arxalarınca qardumanı apararaq yanımızdan ötüb keçdi, biz isə fənər diroyine söyklənilə, xeyli dayandıq.

İşıqlanana qədər Alimanla mən oturmadiq, eşelonların yanı ilə hey irəli-geri qaçırdıq. Dan yeri ağaranda elə ki, tufan birdən sakitleşdi, qərbdən bizim indiyo qədər görmədiyimiz qəribə bir eşelon stansiyaya yan aldı. Vaqonların hamısı yanıb qaralmışdı, damları uçulmuşdu, qapıları sınmışdı. Bir nəfər də olsun canlı məxluq yox idi. Boş vaqonlara qəbiristanlıq sükütü çökmüşdü. Tüstü, yanmış dəmir, kömürə dönmüş taxta və rəng qoxusu golirdi.

Bizim dünənki qara, gödək kürklü dəmiryolcumuz əlində fənər goldı.

Aliman piçilti ilə ondan soruşdu:

- Bu nə eşələndür?
- Bombalayıblar onu, - deyə dəmiryolcu piçilti ilə cavab verdi.
- İndi bu vaqonları hara aparırlar?
- Təmiro, - deyə dəmiryolcu da eyni abəstə səsle dilləndi.

Mən bu söhbətə qulaq asaraq, bu vaqonlarda gedənlər haqqında fikirleşirdim, burada kimi tüstüdə, alovun içində bağıra-bağıra həyatla vidalaşmışdır, kiminin əlini, ayağını aparıb, kimini əbədi kar-kor eləyib... Bu bombalar hələ müharibənin əlamətləri idı. Gör, indi mühabib özü necədir?!

Dağıdilmiş eşelon stansiyada çox dayandı, sonra tərəponib, qüssoli-qüssəli taqqıdayaraq gözdən itdi. Mən onun arxasında dərin kədərlə baxaraq fikirleşdim: bax, Maselbek də ora, bu dağıdilmiş eşelon gələn tərəfə getdi. Görəsən, Qasım necə oldu? Suvankul nə təhərdir? O yazırı ki, harada isə Ryazan ətrafindadırlar. Axi, ora yəqin ki, cəbhədən o qədər də uzaq deyil...

Səhər açıldı. Getmək vaxtı idı, atların otu qurtarmışdı. Bəlkə Maselbek hələ gəlib keçməyib. Onda necə olsun? Bu qədər gözləmişik, bəs adamı yandırmaz? Alimanla çox götür-qoy elədik. Ancaq getməyə cəsərətimiz gəlmədi.

Hava dünənki kimi küləkli, soyuq idı. Təsadüfi deyil ki, stansiya dərəsini küləklərin karvansarası adlandırırlar. Birdən buludlar çökəldi, günəş göründü. "Eh, - deyə mən fikirleşdim, -birdən günəş bulud arxasından çıxıb görünən kimi, oğlum da belə görünəydi, heç olmazsa bircə dəfə görmə doyəydi..."

Elə bu zaman uzaqdan qatar səsi eşidildi. O, şərqdən gəlirdi. Parovozun iki dəfə seslənən güclü fiti dərəni ağızına götürdü.

Yer ayagımızın altında titrədi, rəslər uguldadı. İki qara parovoz gurultuya, tüstü və buxar içerisinde, qırmızı təkeri fırınlaraq, od püşküre-püşküre gəlib keçdi, onların arxasında gələn platformalar da - tanklar, toplar var idi, üstlərinə brezent çəkilmişdi, yanlarında kürk geymiş qarovalıç əsgərlər dayanmışdılar, əllerində tūfəng var idi. Qapıları açıq olan tepluşkalarda əsgərlər ötəri görünürdürlər, vaqon-vaqon dalınca ötür, göz qabağından çöhrelər, şinellər keçib gedir, kəsik-kəsik nəğmələr, sözlər, qarmon və balalayka səsləri eşidilirdi. Biz hey baxırdıq. Elə bu vaxt əlində qırmızı və sarı bayraqçıq olan bir adam qaça-qaça gəlib yaxınlaşdı, qulağımıza qışkırdı:

– Dayanmayacaq! Dayanmayacaq! Çekilin! Yoldan çekilin! – Bizi itələməyə başladı.

Bu zaman yaxınlığımızda qışqırıldılar:

– Ana-a-a, Alim-a-an!

O idi! Maselbek! Ay Allah, ay Allah! O bizim lap yaxınlığımızdan keçirdi. Bir eli ile qapıdan yapışdı, vaqondan əyilərək, o biri eli ilə papağımı yellədir, qışqırıb vidalaşırdı. Mən ancaq ucadan: "Maselbek!" qışqırduğumu xatırlayıram; bu bir an içərisində mən onu olduğu kimi, çox aydın gördüm: külək onun saçını dağıtmışdı, şinelinin etəyi qanad kimi çırpındı. Üzündə, gözlerində isə fəreh də, qüssə də, təəssüf də, vida da var idi! Mən gözümü ondan çəkmədən, arxasınca qaçdım. Eşelonun axırıcı vaqonu da yanından ötüb keçdi, mən isə şolların üstü ilə qaçırdım, sonra yixildim. Oh! Mən necə də fəryad qoparıb, bağırdım! Oğlum döyüş meydanına gedirdi, mən isə soyuq demir relsi qucaqlayıb, onunla vidalaşırdım. Təkerlərin taqqıltısı get-gedə zəifləyib, nəhayət kəsildi.

İndinin özündə də, bəzən mənə ele gelir ki, həmin eşelon beynim-dən keçib gedir, təkerlərin taqqıltısı uzun müddət qulaqlarından çəkilmir.

Aliman göz yaşı içinde qaçıb yanına geldi, aşağı əyilib, məni qaldırmaq istədi, lakin bacarmadı, hicqırırdı, eli əsirdi. Bu zaman bir rus qadını – yoldeyişen özünü yetirdi. O da: "Ana!", "Ana!" – deyərək məni qucaqlayıb, ağladı. Onlar ikisi köməkleşib, məni yoluñ kənarına çəkdilər, biz stansiyaya gedəndə Aliman mənə esger papağı verdi.

– Al, ana, – dedi, – Maselbekindir.

Demə, mən vaqonun ardınca qaçanda o, papağını mənə atıb.

Mən elimdə həmin papaq evə yola düşdüm: qazalaqda oturub, onu sineme bərk-bərk basmışdım.

O, indi də divardan asılıdır. Qabağında ilduz olan adı, boz qulaqlı soldat papağıdır. Hərdən elime alır, üzümə yapışdırıb, oğlumun iyini ahram.

6

– Ey ezip torpaq, de görüm haçan, hansı vaxtiarda ana belə iztirab keçirib, əzab çəkib? Heç olmazsa bir dəfə, öteri də olsa oğlunu görmek üçün.

– Bilmirəm, Tolqonay. Dünya sənin vaxtında olan müharibəni heç zaman görməyib.

– Qoy öz oğlunun yolunu gözləyən axırıcı ana mən olum. Allah, sən özün heç kəsə demir relsleri qucaqlayıb, başını dirəklərə döyməyi qismət eləmə.

– Sen evə dönenə, lap uzaqdan hiss olunurdu ki, oğlunla görüşə bilməmisən. Sən sapsarı idin, uzun xəstəlikdən duran adam kimi gözlərin çuxura düşmüdü, əzab-əziyyət çəkmişdin.

– Kaş həqiqətən bir ay qızdırma içərisində yataydım.

– Mənim bədbəxt Tolqonayım. Həmin il başın büsbütün ağardı. Qabaqlar hörüklerin necə ağır, qalın id... O zaman sən qaradınməz olmuşdun, ciddileşmişdin. Dişlerini bir-birinə sıxıb, lal-dinməz buraya gəlib-gedərdin. Ancaq mənə hər şey aydın id, gözlərində gördüm ki, getdikcə daha çox çətinlik çəkirsən.

– Bəli, ana torpaq, ister-istəməz belə olursan. Əger mən tek olsaydım, dərd yarı idı, ele bir ailə, elə bir adam yox idı ki, müharibə onu yaxalamamış olsun. Qara kağızlar – ölüm xəberi geləndə, aulda bir gündə iki-üç evdən ağlaşma səsi, fəryad ucalanda qan coşur, göz heç nəyi seçmir, ürek yanıb-yaxılırdı. Mən fəxr edirəm ki, məhz həmin günlərdə briqadir idim, özümün və özgələrin dərdinə qalırdım, bütün müsibətləri, acliği və soyuğunu bölüşürdüm. Ona görə də mən öz dərdime də dözdüm, başqalarının dərdinə də. Yoxsa yixılardım və müharibə məni tozun içərisində ayaqlayardı. O zaman başa düşdüm ki, müharibənin yalnız bir qanunu var – vuruşmaq, mübarizə aparmaq, qalib gəlmək. Yoxsa ölüm dən yaxa qurtarmaq olmaz! Bax, ona görə də, mənim ezip tarlam, həmişə at üstündə bura geləndə, səni narahat etmir, dinməzçə salamlaşır və dinməzçə geri dönürdüm.

7

Gün o gün oldu ki, Qasımdan məktub geldi. Mən at belinə atılıb, yola, arxa, təpəyə mehəl qoymadan, elimdə məktub çaparaq getdim. Alimanla Caynaq peyin daşıyırıldır, mən çapa-çapa qışqırdım:

– Suyunçu, suyunçu – şad xəber!

Onları necə sevindirməmək olardı! Axi, Qasımdan düz iki ay idı ki, bir sətir də almırğıq, bilmirdik başında nə var. O, məktubunda yazırdı ki, iki dəfə Moskvanın müdafiəsində durub, hər iki dəfə də sağ-

43

salamat qurtarib. Yazırkı ki, almanlar húcumu dayandırıblar, onların ehdi késilib, onu da yazırkı ki, Qasimgilin bölüyüünü dincelmek üçün geriye aparıblar.

Aliman elo sevindi ki! Qazalaqdan tullanıb, Caynaqla ötüşdü, onu keçdi.

— Ana, ağızin şirin olsun! — Titrək elleri ilə məktubu alıb, sevincdən çəşib qaldı, oxuya bilmədi. Elə bunu təkrar edirdi: — Sağdır! Sağ-salamatdır!

Bu zaman qadınlar özlerini yetirib onun başına toplaşdırılar.

— Yaxşı, oxu görək, Aliman, ərin nə yazır? Bəlkə bizimkilərdən də bir şey bilir?

O isə:

— Bu saat, əzizlərim, bu saat! — Ancaq bir sətir də oxuya bilmirdi.

Caynağın hövsələsi çatmadı:

— Bura ver, adamlar üçün oxumaq lazımdır, — deyə məktubu alıb, ucadan oxumağa başladı.

Aliman isə çömbəltmə oturub, ovuc-ovuc qar götürərək, alına qoyurdu. Caynaq oxuyub qurtaranda o, ayağa durdu, üzünü silməyi də unutmuşdu, ərimiş qar çöhrəsini islatmışdı. Həyəcanlı, fərəhli halda dayanmışdı.

— Yaxşı, indi gedək, işləyək! — deyo o, astadan dilləndi və yavaş-yavaş qarın üzəri ilə yeridi.

Ətrafa sakit-sakit baxaraq gedirdi. O vaxt kim bilir o, nə barədə fikirləşirdi — bəlkə yayda əlində bardaq zəminin içi ilə ərinin yanına qaçıdı, barədə düşünür, bəlkə də Qasımın burada kombaynla vidasığını xatırlayırdı. Aliman, mənçə ona əziz olan hər şeyi xəyalında canlandırırdı; həmin xatirələri yenidən yaşayındı. Onun gözləri gah gülür, gah da kədərlənirdi. O, böyük yol torəfə xeyli baxdı, yəqin yadına dirnəqləri yerə deyərək taqqıldayan semənd at üzərindəki sürücü düşmüşdü və o, Qasımın ardınca yüyürdü.

Caynaq isə onun yanınca gedir, onu açıqlandırır, zinhara gətirirdi:

— Sən bir toxda, özünü elə al. Bilirsənmi, bütün aul bundan sonra sənə güləcək. Ay səni, məktubu da oxuya bilmirdi! Bax, mən Qasımın məktub yazacağam ki, arvadını məktəbə qoymuşam, tozədən birinci sınıfə, əlisbanı öyrənsin!

Aliman onu vurdur, sonra onlar qazalağın yanına qaçırlar və bir-birini qovmağa başladılar.

Mən gedə-gedo fikirləşirdim. Xalqı, mənim cikit oğlanlarım müdafiə etməsə kim müdafiə edəcək! Bircə sağ-salamat, qələbə ilə qayıda idilər. Qalanlarına tab gətirərik, dözərik. Lap bir deri, bir sümük qalsaq da kaş bircə qoləbeni görəydik. Bircə tez olaydı, qələbə tez olaydı! Bu, təkcə mənim istəyim deyildi, bütün xalqın arzu və məqsədi idi. Onun namine hər şeyə gedirdim, hər şeyə dözürdüm.

Hetta mənim sonbeşiyim, axırıncı oğlum Caynaq da cəbhəyə gedəndə, onun həlo on sekiz yaşı tamam olmamışdı, mən dişlərimi qıçayıb susdum, dözdüm.

Qişın axırlarında onu tez-tez hərbi komissarlıqa çağırmağa başlaşdırılar. Tekcə onu yox, orada çox uşağa hərbi qaydanı öyrodırdılar. Lakin bu, adət halını almışdı, mən o qədər də narahat olmurdım. Onları on gün oraya-buraya qovur və evlərinə buraxırdılar. Bir dəfə o, nədənse evə tez, ikinci günü döndü.

— Nə olub səni belə tez buraxıblar? — deyə mən təccübəldim, — yoxsa tamam buraxıblar?

— Yox, anacan, — Caynaq cavab verdi. — Sabah mən yenə də gedəcəyəm. İcazə verdilər ki, bir gün evde olaq, bu dəfə bizi çox saxlayacaqlar, odur ki, narahat olma.

Mən də inandım, ağlıma nə gəlirdi ki. Axi o, həmin gün özünü qoriba apardı, elə bil uzaq yola yiğışdı. Bütün səhəri əlində çekic, mix gəzir, nəyi isə vurur, bərkidirdi. Sonra gördüm ki, bir qucaq odun yarğı, peyini heyətdən daşıdı, mərəyin üstündəki otu sərib, qurutdu. Axşam gelib gördüm ki, həyəti süpürüb, atın dağılmış axurunu qaydaya salıb. Atası evdə olanda bu lazımlı olurdu, o, atı yanında saxlamağı xoşlayırdı.

Mən dedim:

— Oğlum, bunlarda nə işin var, yayda qaydaya salarsan.

O, cavab verdi ki, vaxt olanda ələmək lazımdır, sonra macal olmaz. Bu zaman da anlamadım, ağlıma heç nə gəlmədi. Axi, o, cəbhəyə könüllü, komsomol çağırışı ilə getmişdi. Bunu biz ancaq Caynaq yolda olanda bildik. Stansiyadan yoldaşı ilə məktub göndərmİŞdi. Sen bir dəcəle bax, yaziq uşağım, məktub yazsan da, məgər vidalaşmadan gətmək olar? Mənim lap başıma hava gəlseydi də, gərək deyəydi. O, həmin məktubunda xəlvət gətdiyinə görə Alimanla monden üzr istəyirdi. Deyirdi, belə yaxşıdır, dərdi bir dəfəlik çekmek asan olur. Deyirdi ki, mən istədim siz az narahat olasınız, mənim qərarımı birdən eşidəsiniz, bilən kimi də məni bağışlaysınız, mənə haqq qazandırasınız. Kim

bilir, bəlkə də o haqlıdır. Əlbette, mənim özümə demək, onun üçün çətin olardı, bəlkə də qorxub ki, mən ağlamağa, dilə tutmağa, xahiş etməyə başlayacağam...

İndi isə, o, əlimdən çıxandan, neçə iller keçəndən sonra mən onunla ana torpaqla olduğu kimi, söhbət eləyirəm.

Caynaq, məni dinle! Qoy sənin viddanın əzab çekməsin, mən inci-mənişəm, yox. Mən elə o vaxt səni bağışlamışam, Caynaq, mənim sonbeşiyim, mənim dayça balam, məzəli balam! Elə bilirsən mən başa düşmürdüm ki, sən niyə görüşməden getmişən, məni niyə tek qoyub getdin? Niyə sən öz gəncliyindən, cavanlığından, gələcək həyatından el çəkdi? Sən mənim dəcəl, nadinc oğlumdu, bilmirdiler ki, sən insanları neçə sevirsən. Sən bizim əzablarımıza sakit-sakit baxa bilmədin, getdin. Sən çox isteyirdin ki, insanlar insan olaraq qalsınlar, isteyirdin ki, mühərbiə insanların qəlbini şikəst eleməsin, isteyirdin ki, mühərbiə onların xeyirxahlıq, rəhmdilik hisslerini öldürməsin. Sən hər şeyi bunun naminə etdin. Dünyada yalnız xeyirxah işlər əbədi yaşayır, qalanları isə yox olub gedir. Sənin də xeyirxah işlərin yaşayır. Sən çoxdan həlak olmuşan, xəbərsiz itkin düşmüsən. Sən yazıldın ki, paraşütçüsən. Üç dəfə düşmən arxasına keçmişən. Qırq dördüncü ilin zülmet gecələrində birində sən yoldaşlarını birlikdə təyyaredən tullanmışan ki, partizanlara kömək edəsən, itkin düşmüsən. Sən cəbhədə həlakmı olmuşan, naqafıl güllənin qurbanımı olmuşan, ya əsir düşmüsən, ya bataqlıqda boğulmuşan, burnu heç kim bilmir. Əgər sən sağ olsaydın, bu illər ərzində heç olmazsa, kiçik bir xəberin gələrdi. Bəli, Caynaq, bax, sən belə yoxa çıxdın. Sən çox gənc ikən, on sekiz yaşında ikən getdin. Odur ki, adamların hafızesində o qədər də möhkəmlənməmişən. Ancaq mən səni yaxşı xatırlayıram, həmisi cəbhəyə neçə getdiyini yadına salıram, sən cəsarət eləyib mənə deməmişdin, ona görə ki, məni sevirdin, mənə yazığın gəlirdi. Stansiyada öz gödek kürkünü oğlana neçə verdiyini xatırlayıram. Sən stansiyada cəbhə rayonlarından köçürülen ailəni – ana və dörd uşağı görüb, tamam çılpaq olan oğlanlardan böyüyüne öz gödek kürkünü vermişdin, özün isə bir pencekdə eve dönmüşdün, tir-tir əsirdin. Bəlkə də o, böyüyəndən sonra hərdən səni – cavan oğlunu xatırlayır. Axi indi sən ondan çox cavansan, o, səndən xeyli yaşıdır. Ancaq sən onun müellimi olmuşan. Axi, xeyirxahlıq yolda düşüb qalmayıb, ona təsadüfen rast gelmək olmaz. Xeyirxahlığı insan insandan öyrənir.

Eh, indi danışmağın nə mənası var. Müharibə nə qədər adamı məhv etdi. Əgər müharibə olmasaydı, mənim Caynağım neçə gözəl, necib adam olacaqdı!

Oğlum, mene çox ağırdır. Sən həyatın on iki çiçəyindən birini də üzə bilmədin. Sən indi-indi yaşamağa başlayırdın, mən heç bilmirdim sən kimi sevirsən...

Mənim qəlbimdə son şam şölələnir, o da tezliklə sönəcəkdir. Lakin mən hamısını xatırlayıram, qocanın mənim ardımca şur yerinə geldiyi o bəd gün de yadımdadır.

Baharın əvvəlləri idi. Novruzgülü hełe çıxmamışdı, mala işləri tozəcə başlayırdı. Sarı düzənliliklə üzüaşaçı isti yel əsirdi, dondurma şunu quruyurdu, güneşin ziyaları altında ot göyerirdi.

Həmin gün biz şuma təzəcə başlamışdıq. Mən at belində yavaş-yavaş traktorun ardınca gedirdim, şırımdan qalxan torpaq ətrini nəfəsimə çəkir, öz-özümə fikirləşirdim ki, çoxdandır Suvankulla Qasımdan məktub yoxdur.

Bu zaman bizim qoca tək-tənha gəlib çıxdı, elə bil heç tələsik işi yox idi. Mən ona dedim:

– Gəlişin çox yerinə düşdü, ağsaqqal, şumun xeyirli başlangıçına xeyir-dua ver.

O, atın üstündə oturduğu halda, əli ilə saqqalını tumarlaya-tumarlaya, piçilti ilə dilləndi:

– Qoy taxılçıların himayədarı Dehqan babanın qədəmləri bura dəysin, qoy məhsul bol olsun. – Sonra mənə dedi: – Tolqonay, rayondan hansı rəisə səni çağırır. Əmr elədi ki, sən idarəyə gələsen. Mən sənin ardınca gəlmışəm.

– Yaxşı, bu saat gedərik, ağsaqqal.

Mən kotançılara yanaşın, xəbərdarlıq elədim ki, gecə gəlib işi yoxlayacağam, sonra biz aula sarı yollandıq. Məni müvəkkilin çağırması o qədər də təccübülü deyildi. Adı iş idi, adətən əkinin əvvəlində aula cürbəcür adamlar gəlirdi. Atı yavaş-yavaş sürürlər, oradan-buradan, olub-keçəndən danişirdi. Qoca, söhbət zamanı ehtiyatla dedi:

– Sağ ol, Tolqonay, belə bir fəlakətli dövrə at belində camaata xidmət edirsin. Qadın olsan da, bizə rəhbərlik edirsin. Elə belə də ol, Tolqonay, yəhərin üstündə bərk dur. Bir şey olsa biz hamımız sənə dayağışq, sən də bizə dayaqsan. Əlbette, senin üçün də asan deyil, bili-rlik. İnsanın taleyi dağ ciğri kimi dır; gah yuxarı qalxır, gah aşağı enir,

gah da qəfildən uçuruma gəlib çatır. Bir adamın başına golso dözmək olmaz, hamlıqla, aləm belə olanda, tab gətirmək olar... Bizim fani həyatımız beledir...

Biz artıq küçə ilə gedirdik, həyətimizin yanında gözümə deyəsən bir dəstə adam doydi. Mən onların başını çəperin arxasından gördüm. Lakin nədənsə buna əhəmiyyət vermedim. Birdən qoca mənim atımın cilovundan tutub, gözümə baxmadan dedi:

— Düş, Tolqonay, sən gərek atdan endən.

Mən təəccüb dolu gözlerimi ona zillədim. O özü atdan endi, qolundan tutub təkrar etdi:

— Sən atdan düşməlisən, Tolqonay.

Hələ ne olduğunu anlamadan, ancaq nə isə dəhşətli bir hissə məhkum halda, mən artıq ölü kimi yavaş-yavaş atdan enməyə başladım. Bu zaman Alimanın üç qadınla evə getdiyini gördüm. Həmin gün onlar arxları təmizləyirdilər. Aliman kətməni ciyində aparırdı. Qadılardan biri kətməni onun ciyindən aldı. Bu zaman mən hər şeyi anladım.

— Nə olub? Bu nədir belə? — deyə qışqıraraq küçəni başına köçürdüm.

Mən qışqıranda qonşum Aysanın həyatından arvadlar çıxbı, mənə sarı yüyürdülər. Dinməzcə, cəld mənə yanaşib, əllərimdən tutdular, dedilər:

— Özünü elə al, Tolqonay, şahinlərimizi itirdik, Suvankulla Qasım həlak olub.

Mən həmin an Alimanın necə çıçırdığını, hamının ona səs verdiyini eşitdim.

— Vay, bizim qardaşlarımı! Vay!

Artıq heç bir şey eşitmədim, dərhal qulağım batdı. Yəqin öz çıçırmışdan kar olmuşdum. Gözlərimin önündə küçə firlandı, mənə elə gəldi ki, ağaclar yixılır, evlər uçur. Qəribə sükut içərisində gözümün önündən gah səmada buludlar, gah da kimlərinə eybəcərloşmış lal çohrəleri ötüb keçirdi. Mən çırpinır, kiminse əllərimdən əllərimi çıxarmaq üçün çalışırdım. Mən anlaya bilmirdim ki, məni tutan kimdir, camaat niyə darvazanın ağzına toplaşıb. Mən yalnız Alimanı görürdüm. Onu son derecə aydın gördüm.

Onun görkəmi dəhşətli idi, cırmaqladığı üzünün qanı axırdı, saçları tamam dağlımışdı, paltarı cırıq-cırıq idi. Qadınlar onun qollarını arxa-yə qanırıb tutmuşdular. Aliman var gücü ilə özünü mənə sarı atıb və

clə bərkden qışqırırdı ki, heç bir şey eşitmirdim. Mən də özümü onun üstüne atmaq istəyirdim. İndi mənim bir arzum var idi — tez onun köməyinə çatıb. Elə bil uzun illər keçdi, nəhayət, biz qucaqlaşdıq. Yalnız o zaman, Aliman mənim boynuma sarılında, mən onun əzab dolu, boğuq səsini eşitdim:

— Ana, dul qaldıq, ana! Biz bədbəxt dul arvadlarıq! Günsəmiz söndü. Qaragün olduq! Ana! Qaragün!

Bəli, biz dul idik. İki dul qadın — qayınana və gəlin. Biz öz talcyimizə ağlayırdıq, qucaqlaşır, acı göz yaşlarınıza bir-birimizi işladırdıq.

Ancaq Alimanla mon doyunca ağlayıb yas saxlaya bilmədik. Yedinci günü helak olanların xatirəsini bir daha yad eləməkdən ötrü kolxoçular goldilar və bize dedilər:

— Bir il də yas saxlamaq onlar üçün azdır. Biz onları xatırlayacaqıq, ancaq dirilər yaşamalıdır. Qoy onlar ömürlərini Maselbeklə Caynağa bağışlasınlar. — (O zaman biz Caynaqdan, demək olar ki, hər həftə məktub alırdıq.) — Qoy onlar qelebe ilə qayıtsınlar. Biz size işə çıxmaga icaze veririk. Səpin vaxtıdır, torpaq gözləmir. Üreyinizi toxradın. Bize qoşulun. Qoy bu bizim düşmənə qisasımız olsun.

Biz Alimanla məsləhətəşib camaatla razılaşdıq.

Biz işə getməyə hazırlaşdığımız günü səhər tezən sədr Usenbay iki kağız gətirdi. Dedi ki, bu qara kağızdır, saxlayın. Demə, Qasımın qara kağızı kolxoza hələ yarım ay evvəl gəlibmiş. O, Moskvətrafi hücumlarda, Orexovka kəndində həlak olub. Bunu xəbər verməyə hazırlaşdırlar ki, Suvankulun qara kağızı gəlib yetişdi. O da Yeltsa etrafındaki böyük hücumda həlak olmuşdu. Həmkəndlilərimizin, həqiqəti deməkdən başqa olacları olmadığından bunu cini gündə deyiblər. Daha nə danışmaq olar. Mən yenə də qurşağımı bərk çəkib, yenə də briqadir atının üstüne qalxdım.

Əgər mən gileylənməyə, taleyi lənətləməyə başlasaydım, əlimi qoynuma qoyub dursaydım, onda bəs Aliman necə olardı? O, o qədər ağlayırdı ki, mən dəhşətə gəlirdim. Monim dərdim böyük idi, ərimi və oğlumu itirmişdim, mənə iki itki üz vermişdi, ancaq hər halda mənim vəziyyətim başqa idi. Azmı, çoxmu, hər halda biz Suvankulla böyük həyat sürmüştük. Nələr görməmişdik, nələrlə rastlaşmamışdıq — çətinlik də çökmişdik, xoşbəxtlik də görmüşdük. Uşaqlarımız var idi, ailəmiz var idi, birlikdə işleyirdik. Əgər müharibə olmasaydı, ömrümüzün axırıcı gününədək bir yerde olacaqdıq. Bəs Alimanla Qasım

necə, onlar çox şey görmüşdülərmi? Onların həyatı qabaqda idi, arzuları böyük idi. Müharibə eşil gənclik çağında, onları baltalayıb məhv etdi. Əlbəttə, vaxt keçidkə Alimanın ürəyindəki yaralar da sağalardı. Dünyada nə çox adam, bəlkə de birini tapar, hətta sevə de bilərdi. Həyat da yeni ümidiirlər tozadən başlayardı. Başqa əsgər arvadları elə etdirilər. Müharibə qurtardı, onlar ətə getdiler. Kimisininki uğurlu oldu, kimisininki birtehər, ancaq onlar tək qalmadılar. İndi onların hamısı anadır, arvaddır. Onlardan çoxu xoşbəxt olub. Ancaq adamların hamısı bir cür deyil. Elələri var ki, qəmi tez unudur, yeni yola tez qədəm basır, digərləri əzab çekir, ümidsizliklə bir yerdə ayaq döyür, keçmiş xatirələri unutmağa gücləri çatdır. Bax, bədbəxtlikdən Aliman da belələrindəndir. O, başına galənləri unuda, tale ilə barışa bilmədi. Bunda mənim də bağışlanmaz günahım vardır. Mən də zəif oldum, öz kədərimə üstün gələ bilmədim... Yazda bizim briqada baş arxları qazıldı. Mən də orada idim. Bir dəfə biz işi tez, gün batmamış qurtardıq. Camaat evlərinə dağlışmağa başladı. Mən kotançların yanına dönəməliydim. Aliman dedim ki, məni gözləməsin. Kotançların koması uzaqda deyildi. Onlar şəm edirdilər. Mən onlarla iş baresində səhbət etdim, komadan çıxıb ata minmək isteyirdim ki, Aliman gör-düm. Demə, o getməyibmiş. Tek qalıb, herik yerində lalə yığrımış. Axı, o da balaca qızlar kimi, çıçəkləri çox sevirdi. Eh, Aliman, Aliman, mənim bədbəxt gəlinim. Onun əlinde ona qədər iri lalə var idi. Yeqin onları evə aparmaq üçün yığmışdı. Mən onu çıçəkle görən kimi, alnımı isti tər basdı. O zaman biçin yerindən onun çöl əməkəməci çıçeyi dərdiyi, bax belə durduğu yadına düşdü. Lakin o vaxt örpəyi qırmızı, gülər isə ağ idi. İndi isə o, qara örpek örtmüşdü, əlində isə qızımızı gül tutmuşdu! Ferq ancaq bundan ibarətdi. Ürəyim sancdı! Aliman isə başını qaldırdı, etrafa göz gəzdirdi, sonra başını aşağı salıb, bikef nə-zərlerini gullərə zillədi, sanki deyirdi: indi onu kimə verim, nə elə-yim?.. Birdən titrədi, üzüqoylu yixılıb, gulləri yolmağa onları yerə döyoqləmeye başladı. Sonra sakitleşdi, başını əllərinə diredi, hiçqırkı, onun çiçinləri qalxıb enirdi. Mən komanın daşında gizləndim. Onu narahat etmək istəmədim. Qoy, dedim, ağlasın, bəlkə ürəyi boşaldı, yüngüllesdi. O isə ayağı qalxıb, herik şunu ilə böyük yola sarı qaçıdı. Mən qorxub atın üstünə atıldım və onun arxasında düşdüm. Gelinimin qara örpekdə qızımızı tarla ilə necə yürüdüyüünü görmək mənim üçün dəhşətli idi.

— Aliman! Dayan! Sənə nə olub? Dayan, Aliman! — deyə mən onun ardınca qışqırır, o isə dayanmırı.

Bir vaxt səmənd atı süren atının getdiyi yoladək qaçıdı, mən yalnız orada Alimanı çata bildim.

— Ana! Mənə heç nə demə. Ana, mənə heç nə demə. Lazım deyil!

Mən cilovu çəkdim. O qaçıb yanına gəldi, atın yalından yapışib, üzünü ayağıma qoydu, hönkürdü. Mən susdum. Ona nə deyə bilərdim? Sonra o, başını qaldırdı, üzü gilə bulaşmış, göz yaşından islanmışdı, hiçqira-hiçqira deyirdi:

— Ana, bir bax, gör günəş necə parlayır. Bax, gör səma necədir, düzənlilik isə başdan-başa çiçəklərə qarq olub! Qasım isə qayıtmayacaq, hə? Heç zaman qayıtmayacaq?

— Yox, qayıtmayacaq, — deyə mən cavab verdim. Aliman dərindən köksünü ötfürdü.

— Məni bağışla, ana, — o, astadan dilləndi, — istəyirdim ora qaçam və onunla birlikdə orada ölüm.

Mən də döze bilmədim, ağladım, heç bir söz demədim. Əgər mən ağılli, uzaqqörən ana olsaydım, ona qətiyyətlə deməliydim: "Sənə nə olub, mənim körpəm? Sən tek deyilsən, o qədər sənin kimi dul qalan var ki, heç sayı-hesabı yoxdur. Döz... Bunu eşitmək sənin üçün ağır olsa da — Qasımı unut. Keçənə güzəşt deyiblər. Vaxt gelər, ürəyinə yatan bir adam tapılar. Əgər özünü ələ almasan, sənin üçün pis olacaq. Canına qəsd elemə. Sən hələ cavansan, yaşamalısan". Mən bu acı he-qiqəti cesarət edib demədiyimin peşmanlılığını indi çəkirem. Sonralar neçə dəfə fürsət düşdü, bu sözler dilimin ucuna gəldi, ancaq deməyə cesaretim çatmadı, hansısa qarışışlanmaz bir qüvvə məni bunu söyləməyə qoymadı. Elə Alimanın özü də bunu eşitmək istəmirdi. Demə, hər sözün öz vaxtı var imiş, dəmiri isti-isti döyərlər, sözü də yeri dü-şəndə deməsən, vaxtı keçsə — sözər dəşə dönüb, ağır bir yük kimi ürəyindən sallanıb qalar, bundan isə can qurtarmaq o qədər də asan deyildir. Bunu mən, üstündən neçə illər keçəndən sonra deyirəm. O zaman başım daim hərc-mərcliya, qayğı və kolxoz çatışmazlıqlarına qarışlığı üçün fikirleşməyə, götür-qoy etməyə vaxt yox idi. Bütün gözləmələr, bütün fikir-zikir bir şey haqqında idi — tezliklə qələbə əldə edileydi, tezliklə müharibə qurtaraydı, qalanları sonranın işi idi. Güman edirdik: müharibə qurtaracaq — her şey öz qaydasına düşəcəkdir. Sən demə, belə deyilmiş...

— Ana torpaq, Suvankulla Qasım kimi adamlar öləndə niyə dağlar uçmur, niyə göller daşmır? Onların hər ikisi — ata da, oğlu da — böyük taxılçılar idı. Dünya əbədi olaraq belə adamların çıymindədir, onlar onu yedirir, içirir, onu müharibədə qoruyurlar, onlar hamidan qabaq döyüşü olurlar. Əgər müharibə olmasayı, Suvankulla Qasım hələ nə qədər iş görərdilər, onlar öz əməklorının bəhəresi ilə nə qədər adama fayda verərdilər, nə qədər sahələrdə okin əkərdilər, nə qədər taxıl döyərdilər. Özləri de evezində başqalarının əməyindən xeyirlənərək, heyatda nə qədər fərəh görərdilər! Dillən, ana torpaq, düzünü de: insanlar müharibəsiz yaşaya bilərlərmi?

— Sən çətin sual verdin, Tolqonay. Xalqlar olub ki, müharibelərdə izi-tozu itib, şəhərlər olub ki, odda yandırılıb, qumun altında qalıb, esrlər olub ki, mən insan izi görməyin həsrətini çekmişəm. Halbuki insanlar hər dəfə müharibəyə başlayanda, mən onlara demişəm: “Dayanın, qan tökməyin!” Mən indi də təkrar edirəm: “Ey dağların, denizlərin arxasında olan insanlar! Ey, işıqlı dünyada yaşayan insanlar, sizə nə lazımdır — torpaq? Alın — mən torpağam! Mən sizin hamınız üçün eyniyəm, sizin hamınız da mənim üçün eynisiniz. Məne sizin danışqlarınız lazımlı deyil, məne sizin dostluğunuz, əməyiniz lazımdır! Şuma bir dən atın — mən size evezində yüz dən verərem. Yerə bir ting basdırın — mən sizo çınar bəsleyim. Bağ salın — mən size meyvə verim. Mal-qara saxlayın — mən ot olum. Evlər tikin — mən divar olum. Törəyib artın — mən sizin hamınız üçün gözəl məskən olum. Mənim ucum-bucağım yoxdur, mənim sərhədim yoxdur, mən dərin və ucam, mən sizin hamınız üçün bəs edərem!” Sən isə, Tolqonay, soruştursan ki, insanlar müharibəsiz yaşaya bilərlərmi. Bu, məndən asılı deyil, sizdən — insaniardan asılıdır, sizin iradənizdən və zekanızdan asılıdır.

— Fikirləşəndə görürsən ki, eziz torpaq, sənin ən yaxşı zəhmət-keşlərini, ən yaxşı ustalarını müharibə öldürüb. Mən isə bununla razı deyiləm, əsla razı deyiləm!.. İnsanlar müharibənin qabağını ala biləler və almalıdırlar.

— Sən isə, Tolqonay, elə zənn edirsən ki, mən müharibədən ezab çəkmirəm? Yox, mən çox ezab çekirəm. Mən kəndli əlleri üçün çox darixıram, mən övladlarım üçün, taxılçılar üçün daim yas tuturam. Suvankulun, Qasımın, Caynağın və bütün həlak olmuş əsgerlərin yeri

görünür. Məni əkməyəndə, zəni biçilməmiş qalandə, taxıl döyülməyəndə, mən onları sosləyirəm. “Siz haradasınız, mənim əkinçilərim, haradasınız, mənim səpinqilərim? Durun, mənim övladlarım, taxılçılar, gəlin mənə kömək edin, nəfəsim kəsilsə, ölürom!” Əgər o zaman Suvankul əlində kətinən gəlsə, Qasım kombaynı sürüb getirəsə, Caynaq qazalağını qoşub gəlsə idi, çox yaxşı olardı! Ancaq onlar səsime sövirmirlər...

— Sağ ol, torpaq, bunun üçün sağ ol. Deməli, sən də onlar üçün mənim kimi xiffət edirən, sən də mənim kimi onlar üçün ağlayırsan. Sağ ol, torpaq.

Müharibənin üçüncü və dördüncü illəri həm sevinc, həm də möyusluq gətirdi: düşmeni addımbaaddım qovurduq — ürəyimiz fərəhənləndi, ancaq həyat gün-gündən ağır olurdu. Payızda həlo dərd yarı idi, kövşənlilikdən sünbüл yiğirdi, yerden kartof qazıb çıxarırdıq, qışın ortasından etibarən acliq başlayırdı. Xüsusən, yazda, yayın qızığın vaxtında voziyyət çox pis olurdu, bəziləri su qatılmış süd içir, bitki kökləri, ot-əncər tapıb yeyir, güc-bəla ilə dolanırdı. Alimanla mən ikimiz da işləyirdik, el-ayağımıza da uşaq dolaşmırıldı. Kaş elə dolaşyadı. Başqalarının, çox uşaqları olanların qarın köpmüş, üzleri şışmiş körpələri elə baxıb, yazılı-yazılı çörək istəyəndə, adamın üreyi tab getirmirdi. Əgər mənə desəydilər; “Sən də cəbhəyə getsən, orada ölsə müharibə qurtaracaq, uşaqlar doyacaq”, — qətiyyən təroddüd etməzdim. Teki onların ac gözlərini görməyəydim. Nəcə oldusa mən bu fikrimi Alimanla söylədim, o mənə baxıb dedi:

— Mən də belə edərdim. Ən dəhşətliyi budur ki, uşaqlar bilmirlər onlar niyə ac qalmalıdır. Yaşlılar heç olmazsa özərinə təskinlik verir, səbəbini biliirlər, əmindiirlər ki, bir vaxt buna son qoyulacaqdır. Uşaqlar isə başa düşmürler. Ataları qayıdanadək biz onlara çörek tapıb verməliyik. Ana, səninlə mənə də elə bu qalıb. Yoxsa, heç yaşamağın mənası olmaz...

Hər şey büssbütin müharibənin sərençamında idi: həyat da, əmək də, iradə də, hətta uşaqlar üçün bişən daşma da — hər şey son dənə kimi tamamilə müharibənin acıgöz qarına gedirdi. Ancaq elələri də var idi ki, müharibəyə heç nə vermək istəmirdi; niyo gizlədək, belə adamlar var idi. Onlar da bizim payımızdan qoparıb alırdılar.

Bir dəfə mən azmışdım. Gərək ki, bu hadisə qırx üçüncü il, deyəsen qışın ortalarında, yox, qışın axırlarında olmuşdu. Düzənlilikdə çılpaq torpaq tala-tala qaralırdı, ancaq pəncərələr axşamlar donurdu.

Kim bilir, gecə saat neçə idi, — hamı çoxdan yatmışdı, birdən kimse pəncərəni döyücədi, elə bildim ki, şübhə simib tökülcək.

— Tolqonay! Briqadır! Dur! Oyan! — deyə kimse küçədən çıçırdı.

Biz qorxduq, ikiimiz də, mən və Aliman da, yataqdan sıçradıq.

— Ana! — Aliman qaranlıqda möcüzə gözləyirmiş kimi həyəcanla piçildədi.

Eh, lənətə gəlmmiş, insanı heç zaman tərk etməyen ümidi. Mənim də qorxudan və ani fərəhdən ürəyim döyündü: "Belkə, bizimkilərdən qayıdan var?" — mən pəncərəyə yaxınlaşdım.

— Kimdir orada? Kimsən?

— Bayırı çıx, Tolqonay! Tez! Atları apardılar! — deyə pəncərənin arxasından səs eşidildi.

Aliman lampanı yandıranadək, mən uzunboğaz çekməni ayağıma çəkdim, çapanımı* geyib, küçəyə qaçdım. At tövəsinə gəldik. Adamlar, sədrin özü də artıq orada idi. Melum oldu ki, oğrular üç at, o cümlədən bizim seməndətidi — mən onu kolxoza vermişdim — aparmışlar. Bu, briqadamızın ən yaxşı qosqu qüvvələri idi, onları əkin üçün hazırlamışdıq. Mehtər dedi ki, gedib samanlığa gecə yemək üçün atlara ot getirsin, qayıdanda görüb ki, tövle qaranlıqdır, lampa yanmir. Elə biliib ki, külək söndürüb, ona görə də telesmədən fənəri yandırb, bir də baxıb görüb qiraqdakı üç yer boşdur.

O vaxt kolxoza üç qosqu atını itirmək — indi on traktor itirməyə beraberdir. Əger dərin düşünsən, bu ona bərabərdir ki, hər əsgərdən cəbhədə bir tike çörək tutub alasan. Biz atları yəhərleyib mindik, bəziləri silah götürdü, qovmağa başladıq. Əger oğrulara çatsa idik, mərhəmət etməzdik. And olsun ki, mərhəmət etməzdik!

Aulun kənarında biz dəstələrə ayrıldıq, hər dəstədə bir neçə adam müxtəlif tərəflərə üz tutduq. Mənim altımdakı cins dayça idi, qızığın idi, yerində qaynayırdı, qaçmaq istəyirdi. Mən cilovu buraxdım. Yادimdadır, böyük yolu keçib, dağlara sarı üz tutdum. Ardımcı bizimkilərdən ikisi də çaparaq gəldi. Birdən dönüb baxdım — onları görmədim. Ya onlar başqa səmtə dönmüşdülər, ya da mən. Azmaq olardı:

ay bir qədər işiq saçsa da, onun işığı aldadıcı idi — iyirmi addımlıqda göz-gözü görmürdü. Ancaq mən o zaman bu bərədə fikirləşmirdim; birce at qaçırlanlara çata idim. Təəssüf ki, bilmirdim at məni haraya aparır, birdən o, qəfildən dayındı, gördüm ki, qabaqda derin uçurum var. Gelib lap dağların etəyinə çıxmışdım. Ay ehtiyatla qaranlıq dağ silsileləri ilə hərəkət edir, ulduzlar tutqunlaşırırdı. Ətrafda heç bir işiq gözə deymirdi. Aşağı tərəfdə şiddetli külək əsirdi, quru kolları tərpədərək, viyildiyirdi. Köhnə, ciy kərpicdən tikilmiş ucuq məqbərədə bayquşlar ulaşırırdı.

Mən atla dərəyə endim. Səs-səmir gəlmirdi. Təkcə tükünü hürkündüm. O, qamışlıqdan sıçrayıb qaçmağa başladı, ay işığında açıq mavi rəngə çalırdı. Ətrafda bundan savayı heç nə görünmürdü.

Mən aula səri döndüm. Uçurumun kənarı ilə gedir və fikirləşirdim: deyirlər Cənəngül (bizim aulda bir beləsi var idi) ordudan qaçıb, ona özü kimi ikisi də qoşulub, bu iki nəfər haradansa Sarı dərədəndirler, onlar dağlarda gizlenirler. Mən bu sözlərə o qədər də inanmirdim. Mən başa düşə bilmirdim ki, hər şey təhlükə altında olanda, nece qaçıb baş gizlətmək olar. Belə çıxır ki, kimse gedib vuruşmalı, həlak olmalı, başqa isə onun küreyi arxasında gizlənməlidir? Yox, gümanım gəlmirdi ki, bu cür alçaqlığa gedən olsun, mən belə fikirləşirdim. Ancaq birdən şübhəyə düşdüm. Aulda biz bir-birimizi beş barmağımız kimi tanıydıq. İlk baxışda, at oğrulguna getməli olan adam yox idi. Axı, at da iyə deyildi ki, yaxalığında gizlədəsen. Xüsusiət də üç atı birdən. Deməli, oğrular haradansa gəlmışdilar. Olsun ki, bu saat canavar kimi, dağlarda və düzənlilikdə vurnuxurdular. Əger Cənəngülün qaçıdığı gerçek isə, onda bu işdə onun eli var deyə mən fikirləşirdim. Ancaq buna qəti inanmam yox idi: axı elində tutulmayıb, heç kəs görməyib.

Üç at — ikigavahının bir kotanın qosqusudur. Qosqunu biz güc-bəla ilə tapıb düzəldik, cavan atların arasından dördünü seçib, kotana qosduq. Təəssüf edirdik, ancaq nə etmek olardı. Səpin qızışmışdı, elə vaxt idi ki, oğrular nədir, heç Allah da yada düşmürdü. Bu, mənim həyatımda en ağır yaz idi. Camaat neyəsən — camaat təqsirkar deyildi. Adamlar işləmək istəyirdilər, işləyirdilər də, ancaq acqarına neçə işləmek olardı?! Qabaqlar, bir günde gördükllərini indi bir həftəyə başa vururdular. İşlər gecikirdi... Səpin uzanırdı. Bu vaxt bir bəla da üz verdi — kolxoza toxum çatışmırıldı. Ancaq biz güc-bəla ilə dən yiğib isimizi düzəltdiq, briqadanın planını hər halda yerinə yetirdik.

* Çapan — xələt

Həmin günler mən öz həyatımız haqqında çox dərindən fikir-leşdim. Biz əməkgünümüzə heç bir şey almırıq, qabaqçı ehtiyatları da çıxdan yemişdik. Necə edək? Dünyaya dağlışaq, ya hara gəldi baş alıb gedək? Yox, bu o demək idi ki, özünü itirəsən. Axi, bəs sonra nə edək? Yaxşı, payızadək dözdük, qışı birtəhər başa vurduq, sonra yenə də yaz gəlir, yenə də yarıac, taqətən düşmüş adamları işləməyə məcbur etmək lazımdır. İşləməmək də olmur.

Hey düşünürdüm, gecolər yatmirdim, ağlıma belə bir fikir gəldi: dincə qoyulmuş torpağı əkək – kənddən aralıda bizim bir qədər yeri-miz var idi, onu okib, məhsulunu ailələrə bölek. Kolxoz sədri ilə məsləhətlaşdım, rayonacaq getdim, izah etdim ki, biz planımızı dol-durmuşuq, bu plandan əlavə olacaq, özümüz üçün, əməkgünümüzə bölgəlik, camaatın imdadına çatmaq lazımdır. Kimsə stolun arxasından söz atdı:

– Son kolxozi haqqında Stalin nizamnaməsini pozursan!

Mən özümü saxlaya bilmədim:

– Cəhənnəmə pozulsun o nizamnamə! Əgor biz ac olsaq, sizi kim yedizdirəcək!

– Heç bilirsən, – dedi, – səni haraya salarlar?

– Bilirəm. Əgor bununla işlər düzəlirsə, məni də ora salın. Ancaq ovvəlcə onu fikirləşin ki, cəbhədəki əsgərlər üçün kim taxıl əkəcək?

Partkomda hay-küy saldılar, mübahisə qopdu. Axır ki, icazə verdi-lər, dedilər: şəxsi məsuliyyət daşıyırsınız. Məsolə məsuliyyətdə de-yildi, toxumluq dəndə idi. Kolxoza istəyirsen lap göye çıx, nə var idi, əkmişdik. Mən fikirləşib, öz briqadamın üzvlərini, balacadan böyüye hamisint bir yere topladım. İclas elemək üçün yox, ailəvi məsləhət kimi toplaşdıq.

– Golın fikirloşək, görək nə edək? – dedim. – Tarlada əkilənə ümidi bağlamaq lazımdır. Özünüz bilirsiniz ki, cəbha üçündür, artıq qalarsa, onu da toxum üçün götürəcəyik. Ancaq dənimiz olsa, bizim çoxuşaqlı ailələrə, qocalara və yetimlərə kömək üçün taxıl əkməyə imkanımız var. Əger mənə inanırsınızsa, mən bu məsuliyyəti öz üzərimə götürürom. İndi iş qalib ona ki, hər birimiz kisənin, çuvalın dibində pis gün üçün saxladığımız dondən bir qədər toxum üçün verək. Mənə acığınız tutmasın, qoy biz ağızımızdan tikəmizi kəsək, qoy biz ac qalaq, – süd içib biçinədək birtəhər dolanaq, ancaq əvəzində hər dən qat-qat artıq məhsul verəcək. Bir qədər özünüü sixın, əzizlərim,

cəninizdi dişinizi tutun, özünüzü, uşaqlarınızın naminə, belə bir fədakarlığa gedin. Peşman olmazsınız. Mənim ana sözlərinə inanın. Nə qədər ki, səpmək üçün vaxt var, mənə kömək edin...

Sözdə, guya hamı mənə tərəfdar çıxdı. İşə goləndə isə vəziyyət müşkül oldu, lap dəhşətli idi. Mənə, xüsusən çoxuşaqlı anaların həyat-dən çıxıb, yer üzündə nə varsa hamisə: müharibəyə də, belə həyatda, uşaqlara da, kolxoza da, mənə do lenet yağırmaları dəhşətli gəlirdi. Buna baxmayaraq adamlar canlarını dişlorinə tutub kimin nəyə, nə qədər gücü çatırdısa, o qədər verirdi: kimi yarım pud, kimi bir ovuc. Mən bilirdim ki, adamlar lap son ümidi lərə gələn taxılı verirdilər, ancaq alırdım. Hamisini alır, ovuc-ovuc kisəyo tökürdüm. Beləliklə, qaza-laqla həyatbohəyət gəzdim, yalvarırdım, xahiş etdirdim, dalaşırdım, tutub əllerindən alırdım. Birçə şeydə təskinlik tapırdım ki, payızda adamlar mənə təşəkkür edəcək, payızda hər ovuc dənin əvozino bir pud verəcəyik.

Qoşum Ayşadan taxıl almağım heç yadımdan çıxmaz. Axi, o, xəstə idi. Əri Jananbay hələ müharibədən əvvəl ölmüşdü, o, çox erkən dul qalmışdı. O, yeganə oğlu Bəktaşla tek yaşayırırdı. Xəstəhal idi. Əgor xosto olmasayırdı, kolxoza, öz bostanında işləsəydi, ineyi əlsayırdı, – elə bunlarla oğlunu yedizdirib, böylüderdi. Bəktaş o vaxtlar artıq işləyirdi, ümid verən oğlan idi. Homin gün elə onun qazalağında həyatları gozirdik. Elə ki, onların həyatlarını golub yetişdik, mən soruşdum:

– Bəktaş, evinizdə bir şey var?

– Bir az var, – bir qədər susandan sonra oğlan cavab verdi, – sobanın dalında, torbadadır.

Mən dedim:

– Onda, sən get gətir.

– Yox, Tolqonay xala, özünüz gedin, – deyə o, xahiş etdi.

Ayşa həmin günlər naxoş idi. O, belini isti şal ilə bağlayıb, keçənin üstündə oturmuşdu.

– Ayşa, mən gəlmisəm hamı verəndən alam, – dedim.

– Noyımız varsa, odur ey oradadır. – O, sobanın dalındakı torbanı göstərdi.

– Nə qədər varınızdır, o qədər. Kef üçün vermirəm. Toxum üçün alınq, tarla səpinə hazırlır, ləngitmə, Ayşa, – deyə mən onu tələsdirdim.

O iso dodağını dişləyib, dinnəzəcə başını aşağı saldı. Lənətə gelmiş ehtiyac insanları gör nəyə vadər edir.

– Ayşa, sen bir fikirles, on-on beş gün birteher dolanarsan. Gələn qış haqqında da fikirles, yaz barede də düşün. Oğluna görə xahiş edirem, Ayşa. O, kükəde qazalaqda gözleyir.

Ayşa gözlerini qaldırıb, yalvarışlı bir nəzerle mənə baxdı.

– Əgər bir şey olsa, ele bilirsən, əsirgəyərəm? Sen ki her şeyi bilirsən, Tolqonay, axı mən sənin qonşunam...

Mən hiss eledim ki, onun yalvarışlarına tab gətirməyəcəm, dərhal insafi ürəyimdən qovub çıxarddım.

– Men indi sənin qonşun deyiləm, briqadıram! – deyə onun sözünü kəsdim. – Camaatın adından sənin bu taxılımı götürürəm! – Durub torbanı qaldırdım.

Ayşa üzünü məndən çevirdi. Torbadə yeddi kiloqrama qədər bugda olardı. Mən hamısını aparmaq istədim, lakin cesarətim çatmadı. Yarısını boş vedrəye boşaldıb ona dedim:

– Bax, Ayşa, mən yarısını götürürəm. Xətrinə dəyməsin.

O dönüb mənə baxdı. Mən onun üzündən çənesine doğru süzülen göz yaşlarını gördüm. Dəhşətə gəldim. Cəld evdən çıxdım. Eh, mən nə üçün torbanı yerinə qoymadım? Axı, mən haradan bileydim ki, topladığım toxumun başına nə iş gələcəkdir?

İki iri kisə dən toplandı. Biz onu xəlbirdən keçirdik, küləyə verdik, alaq toxumlarından təmizledik, dənbədən seçdik. Mən özüm toxumu əkin yerinə getirdim. Həmin gün kaş gözləyəydim. Axı, hələ sahənin kənarını şumlamaq qalmışdı. Bu sahəni tez səpməyə çalışırdım. İsliqlaşanda əl ilə səpməyə hazırlaşırdım. Her şey hazır idi – toxum, şum, hər şey mən istədiyim kimi idi.

Axşam işden evə döndüm, ancaq ürəyimdə nə isə nigarançılıq var idi, bir yerde qərar tutmurdum. Gündüz Bəktəsha, bir də başqa bir oğlana dedim ki, malanı qazalaqda tarlaya aparsınlar. Ancaq uşaqlırlar da qəti bilmirdim ki, onlar mənim tapşırığımı əməl ediblər, ya yox. Mən Alimana dedim:

– Gedirəm uşaqların yanına. Görüm, onlar nə ədirlər.

Atı minib getdim.

Auldan çıxandan sonra atı yorta-yorta sürdüm, toran qovuşur, hava qaralırdı. Gəlib gördüm ki, tarlada öküzler boyunduruğun altında dayanıblar. Yanlarında da heç kəs yoxdur. Kotançı oğlanın əlindən bərk hirsələndim: indiyədək qoşqu heyvanlarını açmayıblar, boyunduruğun altındadırlar. Dedim, yaxşı, ay oğlan, əlbət elime düşərsən, görərsən

sənə necə qulaqburmazı verərəm. Getdim onu axtarmağa, bir də gördüm ki, içinde mala olan qazalaq böyük üstə aşib orada da heç kəs yoxdur.

– Ey uşaqlar! Haradasınız? Cavab verin! – deyə çığrdım.

Heç kəs səs vermedi, ətrafda kimse yox idi. Görəsen onlara nə olmuşdur? Yoxa çıxıblar nədir? Qorxdum. Komaya çapdım, tullanıb atdan düşdüm. Kibriti yandırdım. Uşaqlar əlləri-qolları bağlı, döyülrək qana bulaşmış, ağızlarına əsgə tixanmış halda buraya atılmışdılar. Mən əsgini Bəktəşin ağızından çıxartdım.

– Toxum? Hanı toxum? – deyə mən həyəcanla çığrdım.

– Apardılar! Əzişdirdilər! – O, xırıltılı seslə dilləndi və başı ilə ogrular geden tərəfi göstərdi.

Sonra nə olduğu xatirimə gəlmir. Heç vaxt mən atı həmin gecədə çapdığım kimi çapmamışdım. Gecə də nə gecə – qəbir zülhmətindən də betər idi. Əgər monim evimi yandırb qarət eləsəydi, heç nə deməzdəm, payızda xırımdan on kisə taxıl aparsayırlar, dözərdim, sıçanlar da daşıyır. Bu toxum üçün, bizim gələcək taxılımız üçün isə mən həmin adamı əllerimle boğardım.

Dəmə, mən oğurların izi ilə gedirmişəm və tezliklə onları gördüm. Atlarının dırmaqlarından qığılçım çıxırdı. Oğrular kisələri yəhərin üstündə qucaqlarına alıb aparıldılar. Dağlara tərəf gedirdilər.

Onları görüb, qışqırmağa, yalvarmağa başladım.

– Kisələri aparmayın, toxumdur! Aparmayın, o toxumdur! Toxumdur!

Onlar dönüb baxmirdılar. Aramızdakı məsafə qısalırdı, gördüm ki, onlardan biri, qırąqdakı yorğa ata minib. Onu dərhal tanıdım. Səmənd atı tanımamaq olardı? Qaçmağından, dal ayaqlarındaki sekildən tanıdım. Bu vaxt qışqırdım.

– Dayan, mən səni tanıyıram! Cənşengülsən! Sen Cənşengülsən! İndi sən mənim əlimdən qaçıb, qurtara bilməzsən! Dayan!

O, doğrudan da, Cənşengül idi. O birilərindən aralınb mənə sarı qayıtdı. Qaranlıqda od püskürdü və gurultu eşidildi. Mən atdan yere yuxılanda başa düşdüm ki, bu atəş imiş. Əvvəl elə bilmədim ki, sadəcə olaraq at bürdəyib.

Özümə gələndə, belimdə küt, bərk bir ağıñ hiss etdim. Başımdan axan qan buz kimi soyuyaraq peysərindən süzüldü. At böyründə xırıldayaraq, can verə-verə hələ də ayaqlarını tərpədir, durmağa cəhd edirdi. Onun sinəsindən ölümqabağı dərin bir finxirti qopdu, başı yere dəydi və o düşüb qaldı. Ətrafda hər şey sanki dondu – bütün həyat

dondu. Mən tərənnümədən uzanmışdım, durmaq istəmirdim. İndi mən hər şeyə laqeyd idim. Həyatın da mənası yox idi. Mən özümü öldürmək barəde fikirləşirdim. Yaxınlıqda uçurum olsaydı, sürünb özümü oradan atardım. Mən indi təsəvvürümə gətirə bilmirdim ki, insanların gözünün içino necə baxacağam. Mən bu zaman göydə Saman Yolunu gördüm. — Çay kimi axıb geden tutqun, dumanlı Kəhkeşan Ayşanın çöhrəsinə tökülen bulanıq göz yaşını xatırladırı. Mən dizim üstünə qalxdım, sonra ayağa durdum, sendələyərək yenidən yixildim. Dərdən, kədərdən hönkürərək, qarğış eleməyə başladım:

— Məharibodo tökülen qanlar sənə qonim olsun, Cənəngül! Qoy ölürlər soni lenetləsinler, Cənəngül! Uşaqların ahi səni tutsun, Cənəngül!

Mən taqətdən düşənədək ağlayır, qışqırırdım.

Xeyli uzanıb qaldım. Sonra kiminse ayaq səslerini eşitdim, kimse məni çağırırdı.

— Tolqonay xala! Haradasan? Tolqonay xala!

Səsindən Bəktaşı tanıdım və hay verdim. Bəktaş tövşüyə-tövşüyə qaçıb gəldi, dizi üstə çöküb, başımı qaldırdı:

— Tolqonay xala, sizə nə olub, yaralanmışız?

— Yox, ozilmişəm, — deyə onu sakitləşdirdim, — atı gülə ilə vurublar.

— Bunun o qəder də qorxusu yoxdur. Biz bu saat sizə kömək edərik! — deyə Bəktaş sevincək söylədi və əlavə etdi: — Ət zay olmaz. Evlərə paylarıq.

Uşaqlar qazalaqda məni evə gotirdilər. Üç gün yataqda qaldım, belimin ağrısı kəsmirdi. İndi də hava tutqun olanda, hərdənbir sancır. Həmin günlər mənə baş çekməyə çoxları gelirdi, səhəhetimdən xəber tuturdular. Sağ olsun, o adamlar! Hər şeydən çox ona görə sağ olsunlar ki, mənə tonə eləmədilər. Heç bir şey olmayıbmış kimi heç şeyi üzümcə vurmadılar. Görünür, adamlar başa düşürdülər ki, onsuz da mən ozab çekirəm. Yadimdadır, əməyimiz hədər getdi, şum səpilməmiş qaldı, ağlayan uşaqlardan zorla alındığım den isə o alçaq quldurlara qismət oldu, ürəyim clə ağrıyırdı ki, ağlım başından çıxırdı.

10

— Bəli, Tolqonay, təkcə sən yox, mən də — torpaq da bu ağrını hiss edirdik. Boş çöl açılan yara kimi, bütün yayı məni göynətdi. Ağrı uzun müddət kosmədi. Mənə en dehşətli yara o zaman vurulur ki, tarlalar

əkiməmiş qalır, Tolqonay. Müharibə üzündən nə qəder tarla bəhrosız qalmışdı! Mənim ən qəddar düşmənim mühəribəni başlayanlardır!

— Sən haqlısan, ana torpaq. Mənim oğlum Maselbek də bu bare-dəmi yazırırdı? Maselbekin məktubu xatırındadırı, torpaq?

— Xatırımdadır, Tolqonay.

— Bəli, biz soninlə xatırlayıraq. Bu gün xatirə günüdür, ana torpaq. Bu gün biz hər şeyi bir daha xatırlarıq.

— Xatırlarıq, Tolqonay. Axi, Maselbek təkcə sənin oğlun deyildi, o mənim də oğlum idi — torpağın övladı idi. Onun məktubunu mənim üçün bir daha oxu, Tolqonay.

11

Adamlar mənim səhəhetimdən xəber tutmaq üçün gələndə, mən elə hesab edirdim ki, onların mənə yaziqları gelir, qəsdən baş vermiş hadisə haqqında danışmırlar, buna görə də daha çox yeniliklər, iş, hava barədə səhbet edirlər; demə, başqa bir səbəb də var imiş. Mən sonralar bunu sezdim. Onlar isə məni nə gözlədiyini bilirmişlər.

Bir gün Ayşa mənə baş çekməyə gəldi, bir fincan qaymaq getirmişdi. O, içəri girəndo çox xəcalət çəkdir. Dəməyə söz tapmadım, yataqda oturub, susdum. O isə mənə dedi:

— Tolqonay, sən o əhvalat haqqında fikirləşmə. Mənim zəifliyimi də bağışla. Mən inciməmişəm. Sənin uğrunda canımı vermək gərek olsa belə əsirgəmərəm. Mənim oğlum Bəktaş indi iki həyətin həidaridir. O səni həttə məndən də çox isteyir. Mən buna çox şadam. Deməli, o, dərrakəli adam olacaq...

Mən ancaq bu sözləri deyə bildim:

— Yaxşı sözlərin üçün sağ ol, Ayşa.

Ertəsi gün səhər mən artıq özümü yaxşı hiss elədiyimdən evin təsərrüfatına baxmaq üçün həyətə çıxdım. Tez üzgünləşib pencərenin qabağında oturdum, özümü günə verdim. Aliman da evdə idi. O, həyətdə paltar yuyurdu. Mən ona dedim ki, işə çıxsın, o, cavab verdi ki, sədr özü buyurub bir gün evdə olum, sən tək qalmayasan.

Həmin yaz qollu-budaqlı qoca alma ağacı — onu Suvankul özü əkmışdı — elə sıx çıçıklədi ki, elə bil təzədən gücə dolmuş, cavanlaşmışdı. Bağlar çıçək astända isə havalar təmiz olur, üfüqlər genişlənir. Mən beləcə oturub, etrafə maraqla baxırdım. Bu vaxt bizim qoca poçtalyon Temirçal gəldi. Salam, Tolqonay! Necəsən? Özü isə adətinə

xilaf, bu dəfə tələsirdi, nə isə özündə deyildi. Öskürür və öskürəkdən şikayetlenirdi; keçən həftə, deyirdi, özümü soyuğa vermişəm, tamam əldən düşmüşəm, sonra isə sözgəlişi dedi:

– Deyəsen, sən bir məktub var. – O, çantasından məktubu çıxartdı. Mən hətta belə laqeydilikdən incidim də:

– Yaxşı, niyə o saat demədin? Kimdəndir?

– Deyəsen Maselbekdəndir, – deyə o, dodaqlı söyledi.

Scvincden mən əvvəlcə ona fikir vermədim ki, bu həmişə olduğu kimi üçüncü məktub deyil, qalın ağ zərfsdir, üstü çap hərfi ilə yazılıb. Bu zaman cəbheçi, bizim qonşumuz Bektursun da gəlib çıxdı. Mən elə bildim ki, onun yaralı ayağı xarablaşış – özünü güclə çəkirdi. O, hər-dən bizi gəlib oturur, söhbət edərdi. Bektursun salamladı, zərfi götürdü. Maselbekdəndir, dedi.

– Sənin əlin niyə belə esir? Qoltuqağacına dayanma, otur, mənim üçün oxu, – deyə xahiş etdim.

O, çətinliklə keçənin üstündə oturdu, ayaqları qatlanmadı. Barmaqları əsə-əsə zərfi açdı, oxumağa başladı. Eh, oğlum, axı mən biriñci kəlmedən, her şeyi anladım. O yazırdı:

“Ana, bilirsən, bir vaxt gələcək, sən də məni başa düşəcəksən, qət edəcəksən ki, mən düz iş görmüşəm. Hə, sən hökmən deyəcəksən ki, oğlun düz hərəket edib. Hər halda, eğer sən başa düşsən də, ürayının derinliklərində, harasında isə mənə deyilməmiş sözün qalacaqdır: “Axı necə ola bilər ki, sən bu işqli dünyadan elə belə köçüb getdin? Mən səni niyə doğmuşdum, niyə böyütmüştüm?” Bəli, axı sən anasan və bu suali mənənə verməyə haqqın var. Ancaq sənin suallarına sonradan tarix cavab verəcək. İndi isə mən sənə ancaq onu deyə bilarəm ki, müharibəni biz istəməmişik, biz törətməmişik, bu, hamımız üçün, bütün insanlar üçün böyük bələdir. Biz qanımızı axıtmalıyıq, öz heyatımızı qurban verib, bu vəhşini sarsıtmalı, məhv etməliyik. Əgər biz bunu eləməsək, insan adını daşumağa leyaqətimiz olmaz. Mən heç zaman müharibədə qəhrəmanlıq göstərmək həsrətini çəkməmişəm. Mən özümü ən sade bir peşə üçün hazırlayırdım – müəllim olmaq isteyirdim. Mən müəllim olmayı çox arzulayırdım. Lakin tabaşır və xəritə göstəricisi evəzinə mən əlime silah almalı oldum, əsgər oldum. Gündəkər mən deyiləm. Mən belə dövrə təsadüf etdim. Mən uşaqlara bir dəfə də olsun dərs deyə bilmədim.

Bir saatdan sonra mən Vətənenin tapşırığını yerinə yetirmək üçün gedirəm. Çətin ki, sağ qayıdım. Mən ora gedirəm ki, hūcum zamanı

yoldaşlarının həyatını qoruyub saxlayıb. Mən xalq naminə, qələbə naminə, insanda olan bütün gözəlliklər naminə gedirəm.

Bu mənim sonuncu məktubumdur, bu mənim son sözlərimdir. Ana! Mən senin ana adını min dəfələrlə tekrar edəcəyəm, ancaq hər halda sənin qarşında borclu qalacağam. Sənə dərd gətirdiyim üçün məni əfv elə, ana. Ancaq, ana, sən bil ki, bu ağılsız fədakarlıq deyil, yox. Həyat özü məni belə yaşamağa öyrətmişdir. Bu mənim uşaqlara öyrədəcəyim birinci və axırıcı dərsimdir. Mən öz iradəm və eqidəmlə gedirəm. Fəxri edirəm ki, insanlar qarışısındaki ən yüksək borcumu yerinə yetirirəm.

Ağlama, ana, qoy heç kəs ağlaması. Belə hallarda heç kəs ağlamamalıdır.

Məni əfv elə, ana, əlvida.

Əlvida, mənim Ala-Too dağları! Mən sizi necə də sevirdim!

Sənin oğlun – müəllim, leytenant Maselbek Suvankulov.

Cəbhə, 9 mart, 1943-cü il, gecə saat 12”.

Mən yuxuda imiş kimi, ağırlaşmış başımı qaldırdım. Həyətdə adam-lar süküt içarısında dayanmışdır. Heç kəs ağlamadı. Maselbek xahiş etmişdi ki, heç kəs ağlaması. Arvadlar qolumdan tutub məni qaldırdılar. Mən ayağa duranda, külək alma ağacını silkəleyərək ağ çiçəklərini toz kimi yerə tökdü. Çiçəklər sakitçe başımıza səpelənirdi. Bizim ağ alma ağacının o tərəfində, bizim uzaqlardakı bəyaz zirvəli dağların üstündən ucu-bucağı görünməyən təmiz, nehayətsiz mavi səma görünürdü. Mə-nim daxilimdən, qəlbimdən bir səs qopub gelirdi. Mən qışqırıb alemi ba-şına götürmək isteyirdim. Ancaq susdum. Mən oğlumun son tapşırığını yerinə yetirdim, o, xahiş etmişdi ki, mən ağlamayım. Mən bilmirdim Aliman nə edir. Mən gördüm ki, o, əllərini irəli uzadaraq ehmal-ehmal mənə yaxınlaşır. O, lap yaxına gəlib, gözümüzün içine baxdı, üzünü əlli ilə qapayıb, dönüb getdi.

Bax, mən ortancı oğlumdan da belə məhrum oldum. Onun mənə ancaq bir papağı yadigar qaldı.

12

– Mənim üçünsə, onun adı qaldı, Tolqonay. Mən onun Vətəniyəm. Xalqa onun sözleri qaldı, Tolqonay. Onlar onum həmyerliləridirlər.

– Bəli, ana torpaq, bu bələdir. Bizim kolxozi da onun adını daşıyır. Maselbekin məktubunu onun bölük yoldaşları öz məktubları ilə

birlikde kend Sovetinə göndərmişlər. Onlar yazıldıkları ki, yoldaşlarını heç zaman unutmayacaq, onun fədakarlığı ilə fəxr edəcəklər, Vətən isə onun xatirəsini həmişə yad edəcəkdir. Onlar yazıldıkları ki, Maselbek qoşunlarımızın böyük hücumu ərəfəsində düşmənlərin hərbi sursat anbarını dağmış, partlayışdan ətrafdakı bütün canlılar məhv olmuşdu. Mən bütün qəhrəmanların və şöhrəti ilə fəxr etdiyim oğlum Maselbekin öündə baş əyirom. Ancaq heç no, heç bir şöhrət mənim üçün, onun özünü evəz edə bilməz. Qoy bütün analardan soruşsunlar, heç bir ana belə şöhrəti arzulamaz. Analar uşaqları həyat üçün, yer üzərindəki adı xoşbəxtlik üçün doğurlar...

— Sən haqlısan, Tolqonay! Mən qələbə baharını həmişə xatırlayıram. Mən insanların — sizin cəbhədən gələn əsgərləri qarşıladığınız o günü həmişə xatırlayıram, ancaq hələ indiyədək dycə bilmərəm ki, Tolqonay, o zaman nə güclü idi — fərəh yoxsa kodər.

13

Həmin gün həyətyəni bostanımızı kolxoz kotanı ilə əkmək növbəsi bize çatdı. Biz əkib qurtarmışdıq ki, birdən küçədə qaçışma düşdü, səs-küy qopdu. Aliman qaçıdı görsün nə olub və dərhal geri döndü.

— Ana, tez ol, yığış, — deyə məni tələsdirdi, — camaat əsgərləri qarşılımağa gedir.

Kotanlar, boyunduruq altında öküzlər előcə şumda qaldılar. Doğrudan da bütün aul camaatı — athlar, piyadalar, beli bükülmüş qoca kişi və qadınlar, uşaqlar, qoltuqəgaci ilə gəzən yaralılar — hamı haraya isə qaçırdı. Qaça-qaça deyirdilər ki, bir nəfər gələrek (guya Zaryeçeli imiş) kimə isə söyləyib ki, əsgərlər evlərinə qayıdırular, stansiyaya iki eşelon gelib, orada bütün aullardan uşaqlar var, guya onlar artıq yoldadır, bir-iki saata gelib çatarlar. Heç kəs bunun həqiqət olub-olmadığını soruşmadı. Adamlar bu həqiqəti arzulayırdılar, adamlar çıxdan gözledikləri bu günün hesratını çəkirdilər, buna görə də heç kəs şəkk etmirdi.

Biz, aulun kənarına, müharibədən evvəl yeni küçənin əsası qoyulduğu yere yaxınlaşdıq. Athilar yəherdən enmədilər, piyadalar arxın yanındaki təpənin üstünə qalxdılar, uşaqlar yarımcıq qalmış uçquq divarlarla dırmaşdılar, başqları isə ağaclarla çıxdı. Hamı gözünü yola dikib, gözləyirdi. Kimisi, səbirsizliklə başqasının sözünü kesir, dünən gecə gördüyü yuxunu nəqıl edir, digərləri ovuclarını kiçik daşla dol-

durub fala baxırdılar. Bütün bunlarda — yuxularda da, fala baxmalarda da, digər hiss etmələrdə və fərziyyələrdə də — adamlar yaxşı, arzu olunacaq şeylər görürdülər. Mən indi xatırlayaraq, fikirləşirəm ki, əger dünyyanın bütün adamları o zaman bizim kimi, elə böyük intizarla gözləyib, eyni hissi keçirse idilər, öz oğullarını, qardaşlarını, atalarını və ərlərini bizim kimi gözləyib sevər idilər, onda heç yer üzərində müharibə də olmazdı.

Camaatın arasında söhbət kəsiləndə, her kəs başını aşağı salıb öz xəyallarına dalırdı. Adamlar taleyin hökmünü gözləyirdilər. Her kəs özündən soruşturdu: kim qayıdacaq, kim yox? Kiminin gözlədiyi golib çıxacaq, kimininki yox? Həyat və taleləri bundan asılı idi.

Bax, belə bir anda bir uşaq ağacdən qışkırdı: "Gəlirlər!" Hamı donub qaldı, saz teli kimi gərildi, sonra hamı birdən tekrar etdi: "Gəlirlər!" — Sonra yenə də susub gözləməyə başladılar. Yenidən sükut çökdü. Çox sakitlik idi. Sonra isə sanki özlərinə gələrək səs-küy saldılar: "Hamı? Haradan golırlor? Hamı?" — yenidən susdular. İrolidə böyük yolda qazalaq göründü. O, sürotlə golirdi, yolayıcında, yol bizim aula ayrıldığı yerdə dayandı və qazalaqdan bir əsgər atılıb düşdü. O, şinellini, arxa çantasını götürüb, sürücü ilə vidalaşdı və bize torəf addımlamağa başladı. Camaat arasında heç kim bir kelmə də danışmadı, hamı sükut içərisində, töccübə yola baxırdı, yolla şinellini və arxa çantasını ciyinindən aşırıya yalnız bir əsgər golirdi. O yaxınlaşırırdı, lakin bizlerdən heç kim yerindən tərponmədi. Adamların çöhrəsində heyrət ifadesi donub qaldı. Biz hələ də möcüzə gözloyirdik. Biz öz gözlərimizə inanmırırdıq, çünki biz bir yox, çox əsgər gözloyirdik.

Əsgər getdikcə yaxınlaşırırdı, birdən o da töccübə dayandı, o da aulun kənarında susub duran çoxlu adam görüb, məəttəl qalmışdı. O, yəqin fikirləşirdi ki, bu adamlar kimdir, niyə susublar, niyə quruyub qalıblar? Bəlkə onlar kimi isə gözləyirdilər? Əsgər bir-iki dəfə dönüb yola baxdı, ancaq yolda ondan başqa kimse yox idi. O, yenə də bize səri yeridi, yənə də dayandı, yənə də dönüb geri baxdı. Bizim qabağımızda duran ayaqyalın qız uşağı gözlənilmədən çığırdı:

— Bu mənim qardaşımdır! Aşirelidir! Aşireli! — Sonra da leçeyini başından çekib, var gücü ilə ona səri qaçmağa başladı.

Allah bilir, qız onu necə tanımışdı, ancaq onun zil qışqartısı gülə səsi kimi bizi hərəkətə gətirdi. Oğlanlar, qızlar onun ardınca qaçmağa başladılar.

– O özüdür, Aşırəlidir! Özüdür ki var! – deyo yer-yerdən səsler eşidildi. Bu zaman hamı – qocalar da, uşaqlar da, bir sözlə, hamımız əsgərə sarı qaçdıq.

Hansı bir güclü qüvvə bizi sanki qanadlarına alıb ireli apardı. Qollarımızı açıb, qalib əsgərə sarı qaçanda, özümüzlə bütün həyatımızı, bütün əzab vo iztirablarımızı, bütün məşəqqəstli intizarlarımızı və yuxusuz gecələrimizi, ağarmış saçlarımızı, qocalmış qızlarımızı, dullarımızı və yetimlerimizi, göz yaşlarınımızı və fəryadlarımızı, öz mərdliyimizi aparırdıq. Birdən əsgər onu qarşıladığımızı başa düşüb, o da bize sarı qaçmağa başladı.

Biz hamımız birlikdə qaçarken, mənə elə geldi ki, yanımızdan gurultu ilə eşelon keçir: külək üzümə çırır, mən ses eşidirom: "Ana-a! Alim-an! – təkerlərin səsi isə qulaqlarında taqqıldayır.

Əsgərə birinci olaraq, atlilar çatdırılar, çaparaq onun şinəlini və arxa çantasını aldılar, özünün isə hər iki tərəfdən elindən tutdular.

Eh, Qəlebə! Biz sənin yolunu uzun zaman gözlədik. Salam, Qəlebə! Salam! Göz yaşlarınımı əfv et! Mənim gəlinim Alimanı əfv et ki, o, başını Aşırəlinin köksünə döyüb, onun çiyinlərindən tutaraq silkələye-silkələye soruşdurdu: "Han? Hanı mənim Qasımım?" Bizim hamımızı əfv et, Qəlebə. Biz sənin naminə nə qədər qurbanlar vermişik. Ses-küy qopardığımız üçün bizi əfv et: "Qalanlar hardadır? Mənimki hardadır? Hanı bəs o biriləri? Hamısı nə vaxt qayıdacaq?" Əsgər Aşırəlini əfv et ki, o bizim hamımıza belə cavab verirdi: "Qayıdacaqlar, əzizlərim, hamısı qayıdacaq. Tezliklə qayıdacaqlar, sabah qayıdacaqlar." Bizi əfv elə, Qəlebə, əfv elə. Mən Aşırəlini qucaqlayıb öpəndə Caynaq, Maselbek, Qasım, Suvankul haqqında fikirləşirdim: onlardan heç biri qayıtınadı. Məni əfv elə, Qəlebə...

Biz dinməz-söyləməz gedirdik. Aliman hələ də hərdən gözlənilmədən hicqırır, ağır-agır, ucadan köksünü ötürürdü, elə bil havası çatışmındı. Onun sıfəti tutqun idi, o, ancaq ayağının altına baxır, başını aşağı salıb, nə barədə isə gərgin haldə düşündürdü. Mən başa düşürdüm: qəmli fikirler onu üzürdü. Boli, Aliman çox əzab çəkirdi. Mən bunu onun sıfətindən, onun qüssəli baxışlarından, dodaqlarını gəmirdiyindən başa düşürdüm. Mən onu nə barədə fikirleşdiyini bildirdim və üreyimdə deyirdim: "Neyləmək olar, əziz gəlinim, görünür biz ayrılmalı olacaqı. İndi sən Qasımın vofat etdiyini yəqinləşdirdin, əlini üzdiün. Neyləmək olar? Ölenlərlə ölmək olmaz ki, ebedi olaraq

dul da qalmayacaqsan. Həç şey bitdi. Sen gedəcəksen. Həç ne eləmek olmaz – gedəcəksən, elbette. Nə olar, mən incimirem. İster-istəmez, ürəyindən olmasa da gedəcəksən. Tale belədir. Eh, tale, tale... Aliman, sen bilsəydin ayrılıq mənim üçün nə qədər çatındır. Biz ana ilə bala kimi yaşayırıq. Gedəndə sənə qızım kimi xeyir-dua verəcəyəm, öz qızım kimi xoşbəxt olmanın üçün dua oxuyacağam. Sən hələ yaşa-malısan, cavansan, gözəlsən, sənin üçün bir adam tapılar. Ən başlıcası odur ki, yaxşı adam olsun. O sənin üçün Qasımı əvəz edə bilərmi? Kim bilir. Mən sənə heç cür kömək edə bilmərəm. Birce xahişim var: Gedəndən sonra heç olmazsa hərdənbir məni xatırla. İndi səndən başqa mənim heç bir kimsəm yoxdur. Axi, mən evdə yalnız qalıram, bütün dünyada tek-tənha. Bu haqda düşünmək də dehşətlidir. Qoca vaxtımda mənim heç bir təskinliyim də yoxdur. Sən mənə bir nəvə də doğa bilmədin. Sənin üçün, bəlkə də bu yaxşıdır. Sən mənə baxma. Öz gənciliyini məndən ötrü, qaridan ötrü məhv etməyəcəksən ki. Mən öz ömrümü sürmüşəm. Son isə yaşamalısan. Nə vaxt istəsən, o vaxt deyərsən. Sən hansı gün istəsən, azadsan, çıxıb geda bilərsən. Xatircəm vicdanla gedərsən. Mən isə hemiše səni xatırlayacağam, sevəcəyəm, sənə təşəkkür edəcəyem..."

Mən gedir, bu sözleri fikirlesir və ona deməyə hazırlaşdım. Aliman isə, demə, mənim ürəyimdən keçənləri bilirmiş. İnsanların ürəyi bir-birinə yaxın olanda, onlar bir kəlmədən də, bir işarədən də bir-birini başa düşürlər. Ancaq o mənim gözlədiklərimi demədi.

Biz, unudulmuş küçənin yanından keçirdik. Mən də bədbəxtlikdən Alimanla Qasımın keçmiş tikiilərinə baxdım: onun həyəti beş il bundan qabaq olduğu kimi idi, getirilmiş daşlar boz bir topa kimi yiğilmişdi, kərpiclər isə çoxdan sınuq-sınuq olmuşdu. Müharibə başlayan-dan sonra, yarımcıq qalmış küçə tamam bomboş idi. Hər yay buraları ayıpencəsi və sırkan kolları basıldı. Divarlar çökmüşdü, uçmuşdu, hətta evlərin içində də tikan bitmişdi, tikanlar pəncərələrin şüse salınmamış gözlərindən bayır çıxmışdı. Payızə kimi buraya danaalar bağlanır, şinəbüblər kədərlə bubbuldayırdılar. Bu kokilli quşlar xaraba qəbiristənliyi xoşlayırlar. Onlar həmin vaxt da ucuqların üstüne qonub, qəbir üstündə oturublarmış kimi, baharın mülayim hərəkatından həzz alır, alçaqdan, məyus haldə səsləşirdilər.

"İlahi! – deyo kimsəsizlikdən heyretə gəldim – burada yaşamaq istəyən, özlərinə yurd-yuva salmaq arzulayan adamlar harada qalıblar?

Mənim bədbəxt oğlum Qasima da burada özüno ilk ev tikmək qismət olmadı!" Qəlbimdə bir boşluq, bir ağrı baş qaldırırdı. Aliman isə qolundan tutaraq mərhəmətlə gülümşədi.

— Ana, — dedi, — nə üçün belə ümidsizləşmişən? Yoxsa həyata tamam inamını itirmişən? Belə olmaz, ana, bilirom, ağırdır. Axi, sən mənim möhkəm anamsan. Sən mənim... — nə demək istəyirdi, onun dili dolaşdı, görünür fikrini dəyişdi, təqsirkarcasına gülümsündü. — Sən mənim sadəcə olaraq yaxşı anamsan. Gəl, burada, kiçik təpənin üstündə oturub danışaq, ana.

"Bax, bu saat deyəcək, deyəcək ki, gedirəm," — deyə fikirləşdim. Özümə və ona hədsiz dərəcədə yazığım goldı, səsimin titrədiyini gizlətməyə çalışaraq cavab verdim.

— Yaxşı, oturaq danışaq.

Biz yolun kənarındakı kiçik təpənin üstündə oturduq. Bəli, biz ikimiz də — qayınana və gəlin oturduq ki, golocək taleyimizi həll edək.

Aliman başını aşağı salıb, köksünü ötfürdü, danışmağa başladı:

— Budur, ana, mələk mühərribə də qurtardı. Son indi yəqin fikirləşirən ki, bundan sonra necə yaşayacaqıq. — O da susdu, mən də. Aliman gözlərini qaldırıb, ciddi nəzərlərini düz üzümə zillədi. — Qəm eləmə, ana, — deyə o, qüssə ilə gülümsədi. — Elə bilirsən xoşbəxtlikdən bizim üçün heç bir şey, lap balaca da olsa, cüzi də olsa bir şey qalmayıb. Ola bilməz ki, dörd adamdan biri də qayıtməsin. Yox, sən sobir elo, ana, sözümüz kəsmə, mənə qulaq as. Düz sözümüzdür, mən sən ürok verib, özümü aldatmaram. Sən mənə inan, ana, ürəyimə damıb ki, Caynaq hökmən qayıdaqacıdır. İtkin düşmək — o deməkdir ki, sağdır. Axi, onun ölüsünü heç kim görməyib. Ola bilər ki, o, əsir düşüb və ya partizanlarla meşədə gizlənib, indi birdən xəbəri çıxacaq, yaxud ağır yaralı halda haradasa yatır və xəbər verə bilmir. Hər şey ola bilər. Bax, bir də görərsən gəldi, qar kimi göydən düşdü. Gəl, gözləyək, ana, vaxtından əvvəl dofn etməyək. Elə hadisələr olub ki, son özün eştmişən, hələ itkin düşəni demirəm, qara kağızı gələn də hotta sağ qayıdır. Bax, qonşu aulda və Sarı düzən qazaxlardan kiməsə artıq yas tutublar, xeyrat veriblər, ölülərən demə diri imiş, qayıdır gəliblər. Mən inanıram, qəti bilirom ki, bizim Caynaq sağdır, təzliklə qayıdaq, heç cür ola bilməz ki, dörd adamdan biri qayıtməsin. Gol bir az gözləyək, ana, çox gözləmişik, bir az da gözləyək. Mənim bərəmdə narahat olma, əger mən qabaqlar sənin golının idimsə, indi sənin oğlunam, dörd oğlun əvəziyəm...

Aliman susdu, biz xeyli dinməz-söyülməz oturduq. Mayın ortaları idi. Lap uzaqlarda buludlar qara tüstü kimi toplaşırırdı. Orada göy guruldu. Oradan sərin yağış qoxusu golirdi. Üfüqdə şəffaf leysan yağışı yağırırdı. O, gur yağır, gunoşın şofoqlorində parıldayırdı və sanki süreli nehəng addımlarla yeryirdi: gah dağlara, gah aşağı enir, gah yenidən dağa qalxır, gah da yenidən düzənliyə düşürdü. Mən gözümü çökədən oraya baxırdum. Mənim hərəkatlı üzümə nəm külek döyücləyirdi. Mən Alimanı heç nə demirdim. Mənim ona deyəcəyim sözlər uzaqda yağıan o şəffaf leysan kimi çox və parlaq idi.

Bəli, yağış yağacaq, taxıl bitəcək, xalq yaşayacaqdır — mən də onlarla birlikdə yaşayacağam. Mən ona görə belə fikirloşmirdim ki, Alimanın mənə yazıçı golsin; ona görə yox ki, o, mərhəmət edib məni tek qoymayacağımı desin. Yox, mən başqa şeyə sevinirdim. Kim deyir ki, mühərribə insanları qəddarlaşdırır, alçaldır, xəbis və boş adam edir? Yox, mühərribə, sən qırıq il belə insanları əsgər çəknelərinə tapdalasan, öldürsən, qarət etsən, yandırsan və dağıtsan — təfavütü yoxdur, sən insanı əyə bilməzsən, alçaldə bilməzsən, onu təslim edə bilməzsən.

Mənim Alimanı isə insan idi! O kinnin naminə özündə belə bir möhkəm inam yaradıb ki, zülmət qaranlıqda paraşütə düşmən düşərgəsinə tullanın, elə həmin gecə də itkin düşmən bizim Caynaq hökmən sağdır və hökmən qayıdaqacıdır? O kinnin naminə, özünü inandırmağa çahışib ki, dünya heç də bizim zənn etdiyimiz qədər odalətsiz deyildir? Mən bu inami qırmağa cəsaret etmodim, mən onun xoş ümidiyəni puça çıxarmaq istəmədim, hotta ona inandım da. Bəlkə elə doğrudan da Caynaq sağdır? Əgər günlerin birində o qayıtsa, bu heç möcüza olmaz. Mən uşaq kimi inanırdim. Mən bunu istəyirdim. Mən həmin günü arzulayırdım ki, Aliman sükütu pozdu. O, birinci xatırladı ki, bostanın şunu yarımcıq qalıb.

— Ana, axı bizim kotanımız boş dayanıb. Gedək, təz ol! Torpaq quruyacaq! — deyə o məni tələsdi.

Biz qacılıb bostanı gəldik. Öküzlər, kotanı da arxalarınca çəkib, bostan yerinin yanındaki çəmənlilikdə otlayırdılar. Aliman onları geri qovdu və biz kotanı şırıma salıb, tozedən əkməyə başladıq. Qəribədir, insan ən cüzi şeylə qane olur! Bəzən ölüleri diriltmək üçün ona bir kəlmə də kifayət edir. Aliman da belə etdi. Bəlkə mənə belə gəlirdi? Ancaq birdən o dəyişib mühərribədən əvvəlki Aliman oldu, üzündə sevinc parladi, indi onun hər sözü, hər təbəssümü və hərəkətləri bir

zamanlar olduğu kimi idi. O, gödək beşmetini çıxarıb mərəzə atdı, donunun etəyini yiğib belinə keçirdi, qollarını çırmadı, laçeyini arxaya çəkib, öküzləri cəld surnmeye başladı.

– Ey, təpəl, ço-ço! Ey, lüməkquyruq, ço-ço! – deyo onların üstüno qışqırıb, uzun şallaqla şallaqlayırdı.

Aliman isteyirdi ki, mən bir az toxtayım, işləyim, yaşayım. Həmin unudulmaz gündə də o, özünü möhz buna görə belə aparırdı. O, öküzləri sürə-sürə qanrlılıb baxır, gülə-gülə deyirdi:

– Ana, dəstəyi bərk basma, daş çıxardır. Gütünə heyfin gəlsin!

Biz bostanda iki-üç dövər də vurmalı idik ki, yağış özünü yetirdi. Bu, şiritti ilə yağan, fəreh getiren leysan idi. Yağış ovvəlcə ilk damecları ilə öküzlərin belini döyəclədi, sonra sanki fikrə gedərək, bir qədor ara verdi – sonra var gücü ilə dilə gəldi, musiqi kimi səsləndi, elə bil el çaldı, bir anda bütün aula çaxnaşma saldı. Toyuqlar qaqqıl-dاشaraq, qanadlarını qaldırb cüçələrlə birlikdə qaçıdlar. Qadınlar da zivədəki paltarları tələsik yiğib evlərinə qaçıdlar. Uşaqlar və itlər küçəyə çıxdılar. Onlar yağışın töötədiyi çaxnaşmadan istifadə edib ötüşürdülər. Uşaqlar nəgmə oxuyurdular:

Yağ ey yağış, hələ yağ
Biz də gəzek sənilə...

Mən Alimanı dedim.

– İslanacağıq! Gedək yağışın kəsməsini gözləyək!

O, başını buladı:

– Heç zad olmaz, ana, turşumarıq! – və onu döyəcləyən yağışdan balaca qız kimi qəhqəhə çəkerək, öküzləri qovmağa başladı.

Onun şəhərli mənə də keçdi. Ona mehbəbtələ baxır, öz-özümə piçildiyordum: “Mənim yağış kimi təmiz ürekli qızım! Sən nece də xoşbəxt olardin! Heyat, heyat...” İndi mən anlayıram ki, o bunları mənə görə edirmiş. O, çox isteyirdi ki, mən müharibəni, kədəri yadan çıxarım, mən həyata fərəhələ baxum. Aliman əllərini, üzünü yağış şırnağının altına tutub mənə deyirdi:

– Ana, bir bax, gör necə yağır! Bir bax, gör necə temiz yağışdır! İl bərəkətli olacaq! Ço-ço, yağış yağ, bol yağ, ço-ço! – Sonra da şallaqla yağış şırnağına və öküzlerin buxar qalxan bellerinə çırpdı.

O gülürdü, yeqin bilmirdi ki, yağışın altında, islənmiş donda, zərif, qabarlıq sinəli bədəni, dolu budları, sevincdən işiq saçan gözleri və

hərəratdən al rəngə boyanmış yanaqları necə də gözəl görünür. Sən lənətə gələsən, müharibə!

Elə ki, leysan yavaşıyaraq ötüb başqa yerlərə gəzməyə getdi, Aliman susdu. O gedən yağışın ardınaq təssüfli baxdı, çayın o biri tərəfindən gələn, kəsilməkdə olan səsinə qulaq asdı, bəlkə də belə fikirləşdi ki, yağış da əbədi deyildir, o da tez ötüb keçir. O, qüssəli halda köksünü ötürdü. O, Qasunımı xatırladı, yoxsa nə haqdasa fikirləşdi, ancaq mənə baxanda, yenidən gülüməsədi.

– Elə yaxşı yerinə düşdü, qarğıdalını da yağışdan sonra sopörək! – deyərək, evə qaçı.

Aliman balaca vedrədə islənmiş qarğıdalı gətirdi. Ovcunu şişmiş, iri dənlə doldurdu. Mənə müraciətlə dedi:

– Ana, qoy, Caynaq qızalar sütlə olanda qayıtsın, – və bostana bir ovuc toxum atdı.

Mən həmin günü heç vaxt yaddan çıxarmayacağam. Yağışda yuyunmuş günəş, buludların arxasından yeni doğulmuş uşaq kimi boylandı. Yaş, qara şumla Aliman ayaqyalın gedir və gülə-gülə hər addımdan bir, toxumu səpirdi. O, adı toxum səpirdi. Ümid, xeyir, intizar toxumu səpirdi.

– Bax, görərsən, ana, – deyə o, toxumu səpə-səpə deyirdi, – mənim sözüm düz olacaq. Mən özüm Caynağa qorda sütlə qarğıdalı bişirəcəm. Yadındadır, o, qızaların üstündə mənimlə dalaşardı. Bir dəfə o, qordan isti qızamı çıxarıb, qoltuğuna basaraq qaçı. Qıça onun qarnını elə yandırdı ki, o, ilan vurmuş kimi çapaladı və sinəsinə bir vedrə su caladı. Mən isə ona kömək etmək əvəzinə, qəhəqəhə ilə gülür, elə hey deyirdim: “Lap yaxşı oldu! Lap yaxşı oldu!” Yadındadır, ho, ana? – deyə o bu məzəli əhvalatı xatırlayıb, güldü.

Bunun üçün də sağ olsun...

14

– Beli, Tolqonay, siz Caynağı çox gözlədiniz.

– Çox gözlədik, ana torpaq. Qarğıdalı bir dəfə yox, iki, üç dəfə yetişdi, bizim Caynaq isə gəlib çıxmadı. Onun haqqında xəbər də çıxmadi. Sən ki, xatırlayırsan, mən neçə dəfə gözüyaşlı sonin yanına gəlmisəm, dərdimi sənilə böülüşmüsem...

– Gəlmisən, Tolqonay. Sən mənim yanımıza çox gəlmisən. Ağlamışan, soruşmuşsan gəlininlə nə edəson ki, onun gənc həyatı möhv

olmasın. Ancaq mən sənə heç cür kömək edə bilmirdim, Tolqonay. Bax indi də, neçə il keçməsinə baxmayaraq, indi də heç bir söz deyə bilmərəm.

15

Həyat öz yolu ilə gedirdi, kolxoz bir az qaydaya düşündü, yaşayış bir qədər yaxşılaşırı, bununla birlikdə müharibə haqqında xatirələr dumanlanır, onun adamların qəlbindəki izləri köhnəlirdi.

Biz Alimanla yeno do kolxoza işləyirdik. Əsgorlər cəbhədən qayıdan kimi, mən briqadırılıy cavanlara tohvıl verdim.

— Üç il sizsiz işlədim, zillət çəkdir, indi özünüz qayıtmışınız, işi öz olinizə alın, — uşaqlara dedim. — Məni azad eloyin, bu illər orzində qocalmışam, onsuz da sizə kömək edəcəyəm.

O zamankı gənclər indi də məni: "briqadir ana", — çağırırlar, deməli, hələ də hörmət edirlər...

Həyat öz qaydasına düşsə də, Alimanla mən hələ də rahat ola bilməmişdik. Bunu heç kəs sezməsə də, ancaq qəlbimizdə biz daim əzab çökirdik, həmişə cyni şey haqqında düşünürük. İlk baxışda, belə golirdi ki, bundan asan bir şey yoxdur, biz bir-birimizin gözünün içine deyərik: bax işlər belədir, qey hor kəs öz yolu ilə getsin, hər kəs özü üçün həyat qursun. Bəli, mahiyyətə sadə bir iş idi. Əgər mənim gəlinim Aliman deyil, başqa bir qadın olsa idi, əgər o mənə qarşı belə mehriban olmasaydı, mən çox fikirleşmədən ona deyərdim ki, bu qədər oturmağın mənası yoxdur, nə qədər gec deyil, özünə ər tap, get. Ancaq ona, Alimanı isə bu sözləri deməyə cəsarotim çatmadı. Axi, sözü nə qədər yumşalsan da, nəcə seçsən də mənası eləcə də qalır — kobud, amansız. Mən onu zorən qova bilməzdim. Bir dəfə necə olmuşdusa, onun Kainidən yaşayan qohumları bizi gelmişdilər. Vicanım təmiz olsun deyə, mən özümü mecbur etdim onlara deyəm ki, Aliman azaddır və ona xeyir-dua verməyə hazırlam. Ancaq Aliman onların sözünü elə kəsdi ki, mən adamların arasında onun yerinə, öz yerinə xəcalət çəkdir. Aliman onlara bu haqda danışmayı belə qadağan etdi. Dedi ki, mən öz başımla işləyirəm, gedərem də özüm bilərəm, getmərəm də. Nə vaxt gedəcəyim öz işimdir, bizim həyatımıza qarışmayın. Sonra peşman oldum ki, telesmişəm. Alimanın gözlərinə baxa bilmirdim. O isə, mənim ağıllı balam, hər şeyi başa düşdü, bu

barədə bir kəlmə də söz salmadı. Bax beləcə, bir-birinin halına yana-yana yaşayırdıq, Caynağın qayıdacağı ümidi ilə özümüzü aldadırdıq; sonralar bu ümidlər də puça çıxdı, vaxt keçirdi, artıq gec idi...

Bu əhvalatın necə olduğunu heç özüm də bilmirdim. Bizim aulumuz köç yolundadır. Qədimdən mal-qaranı yazda dağlara, payızda dağlardan düzənliyə köçürürdülər. Elə vaxtlar olurdu ki, maldarlar bir neçə gün burada ləngiyirdilər. Özləri də, sürü də dincəlirdi.

Qırx altıncı ilin payızında qonşu auldan cavan bir çoban buradan boz dərələrlə sürüsünü çaylağa aparırdı. Görünür, sabiq əsgər idi, əynində boz şinel var idi, yaxşı bir at minmişdi, ciyinindən tūfəng aşırımişdi, yapincısını qayıyla yəhərə bağlamışdı. Tez-tez atını aulda çapırırdı. Çapır çapsın da, — nə olar yol ilə az adammı gedir, biri də o, kimə nə dəxli var. Mən heç onu tanımadım.

Həmin payızda aulda tez-tez toy edirdilər. Kimsə öz oğlunun toyunda keçiqaçırma yarışı düzəltmişdi. Həmin çoban, gözəl at çapan imiş. Alimanla mən də toya getməyə hazırlaşırıq. O bəzenib-düzənirdi ki, birdən küçə ilə kimso atını çapır, elə bil, bizim darvazanın ağızında yixildi. Mən küçəyə qaçdım. Bu, həmin çoban idi. Berk qovulmuş at qızışmışdı, oynaqlayırırdı. Çoban kiçik qamçını ağızına almışdı, gədəkeasının qollarını çirməmişdi, özü də yəhərin üstündə çox qəşəng görünürdü. Keçinin cəsədi darvazanın ləp ağızına atılmışdı. Oyunun qalibi onu istədiyi həyətin darvazası ağızına ata bilordi. Ancaq mən özümü elə itirmişdim ki, bilmədim nə deyim.

— Niya belə edirsin, oğlum? — dilimdən bu sözlər çıxdı.

O isə soruşdu:

— Evdə kim var?

— Sənə kim lazımdır? — dedim.

Bu zaman o, dodaqaltı dedi ki, guya keçini əlindən salıb, onu yerdən qaldırdı, atı döndörüb, küçə ilə üzüyuxarı çapdı. Bu vaxt onu qovan atlılar gəlib çatdırılar. Gördüller ki, keçini aparır, onun dalınca çapdalar. Vəssalam. Bundan sonra mən onuna rastlaşmadım. O zaman hələ taassuf də etdim. Axi adət belədir — bir halda ki, keçini götürdi, onu ev sahibinə verməlidir. Belkə də, elə doğrudan əlindən salıb? Onda bəs niya keçi küçənin ortasına deyil, darvazanın ağızına düşmüştü? Bu nə demək idi?

Aliman evdən çıxanda, mən hər şeyi başa düşdüm. O, güllü örpək örtmüşdü, ipək don geymişdi. O mənə cəld bir nəzər salıb, başını aşağı dikdi, xəcalət çəkdir.

— Gedek, ana, — o, astadan dedi.

Sözsüz də aydın idi ki, çoban niyo buraya gəlib. Mənim yadıma düşdü ki, bir neçə gündür. Aliman axşamlar su gotirmek üçün çaya gedir və gec qayıdır. Halbuki həyətin arxa torofindən gur sulu arx axır. Ürəyim saned: Ona görə yox ki, mən onu qışqanırdım — bəlkə də elə qışqanırdım, — lakin başqa iş var idi. Axı, mən özüm Allaha dua edirdim ki, Aliman dul qalmاسın, o özüne tezliklə ər tapsın, ona bunu xoşbəxtlik kimi arzu edirdim, ancaq birdən canına qorxu düşdü. Elə narahat oldum ki, guya gəlinimi deyil, qızımı əre verirdim. Qorxurdum, fikirləşirdim ki, o, sehv eleməsin, həm də təzə evdə günü neçə olacaq, axı hər cür insanlar var, görən əri necə çıxacaq? Toyda da, evə qayıdarkən yolda da, evdə də bu fikir başından çıxmırı.

“Sən onu yaxşı öyrəndin, Aliman? O necə adamdır? Teləsmə, qızım Aliman, yanılma ha. Onu yaxşı öyrən”, — deyə ürəyimdə ondan xahiş edirdim. Onu da fikirləşirdim ki, cavanların yolunda engel olmayım. Neçə edim ki, Aliman məndən utanmasın, ona neçə chtiyatla sezdirdim ki, sərbəst olsun, necə bılır, elə də hərəkət etsin. Mən öz həyəcanını gizlətməyə çalışaraq, onunla həmişə olduğu kimi danışdım. Hətta zarafat edir, gülfdürüm ki, o şübhələnəməsin. Allah eleməmiş bələ fikirləşməsin ki, mən bu işe razılıq vermirəm. Buna baxmayaraq, sen demə, o mənim həyəcanlarının səbəbini bilmiş.

Axşam, Aliman vedrəni götürüb suya gedəndə, mən dərindən köksümü ötürdüm, elə bil ciynimdən dağ götürüldü. Lap yaxşı oldu, qoy onunluq görüşsün, — deyə fikirləşdim. Ancaq o, tezliklə geri döndü. Çaya getmədi, suyu arxdan gotirdi.

— Ana, — o, vedrəni yerinə qoyub dedi, — su qızdırırm, başını yu.

— Sonra yuyaram, — dedim, — qızım, sabah yuyaram... Əger sən bir yerə gedəcəksən...

O, sözümü kəsdi:

— Sabah işe gedəcəksən, macalın olmayıacaq. Yu, ana, mən saçımı darayaram.

Aliman bir qazan su qızdırıb mənimlə məşgul oldu, elə bil balaca qız idim, özüm başımı yuya bilmirdim. Əvvəlcə məni saçımı qatıqla, sonra isə ətirli sabunla yumaga məcbur etdi, sonra su tökdü və yenidən sabun çəkdirdi, özü də bir addım kenara çökilmədi, elə hey suyu dəyişir, isti su ilə soyuq suyu qarışdırıb parçla başıma tökürdü. Başqa vaxt olsaydı səbrim tükənərdi, deyordim ki, məndən el çəksin, ancaq

o axşam mən bələ edə bilməzdim. Mən özümü günahkar hesab edirdim. Ona görə ki, o mənə görə görüşə getməmişdi. “Bədbəxtliyə bax, o niyə bələ etdi?” — deyə mən öz yerimə də, onun yerinə də qüssələnirdim. Aliman iso, elə bil, hor şeydən çox razı idi, yalnız saçımı dərəyanda, məyus halda dedi:

— Ana, yəqin ki, bir vaxt qalın höruklerin olub, hə. Axı cavan imişsən.

O, ehməlca başımı sığalladı və şəfqətlə ovuclarını üzümə qoydu. Mən başımı qaldırıb onun üzünə baxmadım, gözlərim dolmuşdu. “Görünür, mənimlə vidalaşır”, — deyə qəmərin halda düşündüm. Sonra o, saçımı hördü və sandıqdan lap köhnədən qalan ətrini çıxardı. Onu Qasım almışdı, Aliman onu hələ də saxlayırdı. Mən etiraz etmək istədim.

— Sən nə qayırsan, Aliman, Allah dadına yetsin! Bu nəyimə gərekdir? Bu qoca vaxtımda ayıb deyil, adamlar mənə güllerlər!

O isə heç qulaq asmaq istəmirdi. Güle-güle, şən bir hərəkətlə üzümə, boynuma, başıma ətir səpdi, şüşənin dibində qalanın hamısını tökdü. Sonra məni qucaqlayıb, gözdən keçirməyə başladı.

— İndi bax gör, necə də cavan, gözəl olduğun, — deyə öz işindən memnun halda sevincə söyledi.

Mənim də kefim kökəldi. Çaydan sonra Aliman dedi:

— İndi də dincələk, ana. Bu saat sənin yatağımı düzəldərem.

Həmin gecə heç birimiz yatmadıq. Aliman nə barədə isə fikirləşir, köksünü ötürür, bir böyrü üstündən o-biri böyrü üstünə çevirildi. Mən isə ürəyimdə ancaq onun barəsində fikirləşirdim. Gah gözünmən qabağına Alimanın çöl əməkəməcisi ilə bugda zəmisi ilə qaçıdı gəlirdi. O, əməkəməcini kombayın ayaq yerinə qoyub şən halda geri qaçırdı. Gah da onun Qasımı ata minnəyə qoymadığı nezərimə gelirdi, o, uşaq kimi ağlaya-ağlaya Qasımın əlindən yapışmışdı. Gah da stansiyaya getdiyimiz yadıma düşürdü. Mənə elə gəlirdi ki, qazalaqda bərk gedirik. Aliman yanında oturub, onun yanaqları soyuqdan çəhrayı rəng almışdır, üst-başı qarla tamam örtülmüşdür. Qar onun kiçik şalını, qabaqdan çıxmış saçlarını, yaxalığını tamam örtmüdü, o bu görkəmdə daha gözəl idi. Gah da qollarını açıb özünü mənim üstümə ataraq: “Ana-a! Biz dul qaldıq, bədbəxt dul!” dediyi gözümüz qabağına gəlirdi. Gah da gördüm ki, o, əynində qara don qırımızı laləlikdə məndən qaçıb uzaqlaşır. Bizi bağlayan ne vardısa, hamısını xatırında canlandırdım.

Birdən boz dərə ilə qoyun sürüsünü qova-qova həmin çobanla getdiyi tosovvrürümə gəldi. Elə bil onun sosini eşidirdim: "Bağısla, ana, gedirəm. Mənim haqqımda pis fikirloşma, olvida, ana!" Mən də onun dalınca sildirimla qaçır, olimi yelledərok vidalaşırdım: "Olvida, gözümüzün işığı! Mənim ulduzum söndü. Olvida, Aliman! Xoşbəxt ol, olvida!.. Ey oğlan! – Mən çobanı çağırırdım. – Bax, onu incitməyəsən ha, mənim goliniinden müğayat ol. Yoxsa səni qarğıyaram, çox pis qarğış edərəm!" Göz yaşlarının üzündən axıb balışın üstünə töküldü. Mən başımı örtüb, için-için ağlayırdım ki, Aliman eşitməsin.

Ertəsi gün Aliman işdən galəndən sonra heç hara getmodi. Axşam evdə qaldı. Bundan sonra çoban sürüsünü haraya iso qovub apardı, bir daha gözo doymadı. Aliman, görünür, bundan iztirab çekir, bikef gəzirdi.

"Mən tüpüreydin, əger ürəyinə yatırsa, onuna gedə idin, deyə onu ürəyimdə danlayır, ona yazığım gəlirdi: – Eh mənim yazıq qızım, bədbəxt balam. Son özünü niyə bədbəxt edirən?" – Ancaq günlər keçdiğə, bunlar yavaş-yavaş unuduldu.

Yazın ovvəllərində həmin çoban yenidən bizim tərəflərdə görünməyə başladı. Mən onu çaylaqda qoyun otaran vaxtı görmüşdüm. Aliman yənə də axşamlar gedir və gecədən xeyli keçmiş dönürdü. Mən ona heç nə demirdim. O öz həyatını özü həll etməli idi.

Bir dəfə gecə Alimanı çox gözlədim. Bütün aul yatmışdı, mən də uzandım, lampanın işığını azaltdım, ancaq yata bilmədim. Ürəyim narahat idi, sıxlırdı. Alimanı gözləyərkən, mən pencerədən gələn hər bir xışlıtiya qulaq verirdim. Ay çıxmışdı, buludlar hərdən ona toxunaraq ötürdü, səkit yaz havası idi. Bodonim tır-tır əsirdi. Soyuqdan yox, tonhalıqdan. Kürkümə bürünüb oturdum, mürgü vurdum. Sonra nədənsə qorxub ayıldım; gördüm, Aliman qapının ağzında durub. Paltarının düymələri qırılıb, sinəsi açıqdır, saçları dağılıb, gözleri isə xumarlanıb. Mən onu birinci dəfə idi sörxəsə gördüm. İçəri giren kimi sondolodi, az qaldı yixila, sobadan yapışib, başını buladı. Tüklərim biz-biz durdu.

– Nəyo baxırsan? – O, başını qaldırıb soruşdu. – Son mənə niyə baxırsan? Bəli, mən sərxoşam. Bəli, mən araq içmişəm. Nə etməliydim? Mən də içməyib, kim içəcək? Hə? Niye susursan?

Lal oldum, söz deməyə iqtidarımla çatmadı. Gelinimin bu qədər alçaldığını görmək dəhşətli idi. Aliman elə sobadan tutub dayanmışdı. O, başını aşağı salıb, birdən piçildədi:

– Ana, sən heç bir şey bilmirən. Mən iso... mən bu gün... yadın-dadırımlı Qasımı yola salanda, biz çayın sahilinə getmişdik. Bax orada... – sözünü deyib qurtara bilməyərək, qışqırıb başını tutdu, döseməyo yixıldı ve hönkür-hönkür ağlamağa başladı.

Mən yalnız bu zaman özümə geldim. Ona sarı atıldım, tutub sinəmə basdım:

– Sənə nə olub, Aliman? Niye ağlayırsan? Dillən, görüm! Qüssə-lənmisən? Yoxsa xətrinə dəyon olub? De, de görüm! Yoxsa məndən incimisən? Əgər incimisənə, ürəyindəkiləri aç dc...

– Yox, yox, ana, ana can! – Aliman göz yaşları içerisinde hıçqıra-hıçqıra dilləndi. – Mənim bədbəxt, talesiz, tənha anam! Sənin heç bir şeydən xəberin yoxdur... Ancaq sən bilsəydiñ də nə edərdin? Ah, ana, ana, ah, ana!

Yaş sıfətini sinəmdə gizlədərək, o çox zarıdı. Sonra get-gedə sakitleşdi və yuxuya getdi. Ancaq yuxuda da, o hicqırı, yazıq-yazıq inildiyirdi. İşıqlanana qodor mən onun yastığı yanında oturub, heç fikirloşırdım: bundan sonra nə etməliyik? Nəcə etməliyik? Onuna açıq danışmağı qət elədim. Səhər o mənimlə danışmaq istəmədi. Onsuz da ürəyi sıxlırdı. Heç bir söz demədən gözləri ilə xahiş edirdi ki, gecəki əhvalatı ona xatırlatmayım, ancaq biz işə gedəndə, darvazanın ağızında astadan dedi:

– Məni bağışla, ana.

Mən bir daha onu narahat etmədim.

Üç ay keçdi. Yazda həmin qaçaq Cəşengülün istintaqı başlandı. Müharibədən sonra o, aula açıqdan-açıqa gəlməyə cosarət etməyib, gecələr gizlin gələrmiş. O, harada isə Qazaxıstanda gizlənmiş, orada alverlə məşğul olmuş, oğurluq mal-qara alıb satmış, nəhayət, olo keçib. Onun köhno işlorının üstü açılıb, Cəşengülü bizim aula açıq istintaqa gətirdilər. Kənd Sovetindən mənim dalınca golən atlı dedi:

– Sən şahid kimi çağırırlar.

Mən getdim. Aliman küçədə qabağıma çıxdı. O işdən qayıdırırdı. Yorğun, məyus idi, hamidan aralı gedirdi. Həmin yay onun sıfəti qaralmışdı. Mənim ona yazığım gelirdi, cvdə tək oturmasın deye, ona dedim:

– Gedək, bala, kontora gedək. Evə bir qayıdırıq.

O, cavab verdi:

– Yox, ana, orada mən nə edəcəm? – Mən evə gedirəm, başım nə isə ağrıyrı.

Mən dedim:

— Yaxşı, get, özün də uzan, dincəl. İneyi özüm sağaram.

Kənd Sovetinin yanında örtülü maşın dayanmışdı. Artırmada çoxlu adam var idi, onlar şahid kimi çağırılanlar, bir də işdən dönerkən yoluştı bura gələnlər idi. Cənşengülü mən çoxdan görmürdüm, yeddi il olardı. Görünür, mənasız həyat ona düşməşdi. O, pencerənin qabağında skamyada oturmuşdu, gümrahdı, sıfəti enlənmişdi, qasqabaqlı halda, qezeblə baxırdı, cavab verərkən acıqla dilləndi:

— Sən deyirsən mən oğruyam, sən əlinle məni tutmuşan, gözünlə görmüsən? Yox! Onda nəhaq yerə böhtən atma. Yüz kərə deyə biler-sən, ancaq hamısı boş şeydir. Fakt, fakt lazımdır!

Bunu eşidib, mən yarılaçıq pəncərənin qabağına geldim, küçədən qışqırdım:

— Sən yalan deyirsən, alçaq! Sənə fakt lazımdır, bax, mən faktam!

— Ana can, içəri gəlin, — müstəntiq stolun arxasından qalxıb, məndən xahiş etdi.

Mən içəri girən kimi danışmağa başladım.

— Bəli, biz səni cinayət yerində tutmamışıq. Bəli, bizim sənin da-hıncı düşməyə vaxtimız yox idi. O zaman biz dirnəğimizla yer ekirdik, biz onda cəbhə üçün taxıl yetişdirirdik. Biz onda başsaq yiğirdi ki, uşaqlarımızı yedirək. Sən isə bizim atlarımızı qaçırdıñ — qoşqu atalarını kotandan açıb aparırdın. O zaman sən dən-dən yiğdiğimiz son toxumumuzu əlimizdən alırdın, biz onları uşaqların boğazından kəsib yiğirdi, sən isə bizdən qoparırdın. Deməli, sən düşmən idin. O zaman səni qovanda qışqırdım: "Dayan! Mən səni tanıyıram. Cənşengülsən, dayan!" Sən dönüb mənə güllə atdın. Bax, bu da fakt!

Susdum, müstəntiq mənə dedi:

— Sağ olun, ana can. İndi siz azadsınız. Eve gedə bileriniz.

Mən Kənd Sovetindən çıxırdım ki, birdən Cənşengülin arvadı sıçrayıb qapının ağızını kəsti. O, qudurmuş kimi, mənim üstüme cumub çığırı.

— Ay bayquş! Sən yene həqiqət axtarırsan? Ele həqiqət də sənə qənim olur. Sənə yaxşı olur. Hələ azdır, hələ bundan sonra ağlayacaqsən. Gəlininin qarnına fikir vermisen, hə? Əxlaqsız gəlinin gözünün qabağında bitini qazanıb, sən hələ də həqiqət axtarırsan. İndi bax, həqiqəti birlükde axtararsınız, binamuslar!

Adamlar onu tutub qırqa çəkdilər, ağızını yumdular, ancaq mən dedim:

— Onu buraxın, döymeyin! — Sonra dinməz-söyləmez çıxb evə getdim.

Torpaq isti idi, yoxsa xəcalətdən ayaqlarımı yanındı, əvvəlcə az qala yürürdüm. Sonra yavaşıdım, fikirlərimi cəm etməyə başladım. Mənim ağlma heç vaxt belə şey gəlməzdı, halbuki hiss etmək olardı. Son vaxtlar Aliman büsbütün dəyişmişdi, lal-dinməz, adamayovuşmaz olmuşdu, öz rəfiqələrinən belə uzaq qaçırdı. Mən elə zənn edirdim ki, onun çobanla haqq-hesabı tutmayıb. O hələ yazda dağa gedib, ondan xəbər-əter yoxdur. Belə fikir edirdim ki, araları deyib, ona görə əzab çəkir. Ancaq, demo iş başqa imiş. Sən bir bədbəxtliye bax! Kimin ağlına gələrdi ki, belə bir şey olacaq. Özümü itirdim, bilmədim nə edim. Ertəsi günü axşam Ayşa məni səhbət etmək üçün evine çağırı. Çay içə-icə sözəsə dedi:

— Cənşengülin arvadı auldan hara isə köcüb getdi.

Mən susdum, nə işimə qalıb!.. Köcüb, qoy köçsün. Hər kəsin öz işidir. Ancaq sonralar, iki il üstündən ötəndən sonra mən bildim ki, gecə adamlar geliblər Cənşengülin arvadının yanına, olar-olmazını qazalağa yükleyiblər və deyiblər: "Hara istəyirsən gede bilerən. Sənə bizim aulda yer yoxdur". Bundan sonra Alimanla mənim başıma gələn bədbəxtliyi heç kəs, heç vaxt mənim üzümə vurmadi. Ola bilerdi ki, onun özüne bir söz deyen olub, ola biler ki, adamlar üreklerində cürbecür şeylər fikirleşiblər, kiminin yazılı gəlib, kimi onu təqsirləndirib, ancaq heç kəs bu barədə mənə işarə etməyib, bunun üçün adamlar çox sağlamılsınlar. Neçə illər kəcib, adamlar isə mənə əvvəller olduğu kimi hörmət edirlər.

Mən Alimanın hamilə olduğunu biləndən sonra, bizim aramızda heç bir dəyişiklik olmadı. Dolanırdıq, işleyirdik, əvveller olduğu kimi məsləhətləşirdik. Ana olacağı barədə Aliman danışmırı. Ya cəsaret etmirdi, ya da bir vaxta təxirə salırdı. Mən də bu barədə susurdum, onun qürurunu sindirmək istəmirdim. Ən başlıcası isə ürəyimdə mən onu qınamırdım. Buna haqqım yox idi, ona görə ki, onun həyatı mənim gözlərim qabağında keçmişdi. Hamısını mən görmüşdüm, hiss etmişdim və özüm də bir növ günahkar idim. Buna görə də öz-özümə dedim: əgər Aliman günah işləyibsə, bu mənim də günahımdır, əgər o doğsa, bu uşaq həm də mənimdir və mən bütün xəcaleti, bütün ağırlığı və ezbəti öz üzərimə götürmeliyəm. Mən də, onun kimi bilirdim ki, bir gün gələcək, biz ister-isteməz bu barədə səhbət açacaqıq, uzun

müddət susduğumuzu bir-birimizə bağışlayacaqıq. Bununla belə biz səhbəti bu gündən sabaha, sabahdan birisi günə təxirə salırdıq. Bir dəfə mən özümü saxlaya bilmədim.

Yayın axırları idi, Alimanın beş, ya altı ayı idi, bir dəfə səhər təzədən mən inoyi naxırı ötürdüm. Həmin seher naxırçı oğlan xoruz kimi banlayırdı. Naxır bizim həyətin tuşuna gəlmışdı. İnəyi sürüb apararkən balaca naxırçı mənim üzümə baxıb gülümsündü.

— Tolqonay xala! — dedi, — suyunçu ver — müştuluğumu ver, sənə yaxşı xəbər deyəcəm! Corobek babanın gəlini doğub!

— Yox əshi! Nə vaxt doğub?

— İsliqlananda.

— Oğlandır, qız?

— Qızdır, Tolqonay xala. Dedilər ki, adını Torağay qoyacaqlar! Ona görə ki, torağay kimi, dan yeri söküləndə dünyaya gəlib!

— Cox yaxşı. Ömrü uzun olsun. Xeyir xəbər üçün Cox sağ ol.

Bu yetim oğlanın uşağın doğulmasına belə sevinməsi mənənə çox tosır etdi. Bundan çox məmənun halda mən evə getdim. Bilmirəm necə oldu ki, həmin an mən gecə və gündüzlər haqqında fikirləşdiyim şeyi unutdum. Mən darvazanın ağzından çağırıldım:

— Aliman, təzə xəbəri eşitmisən? Corobekin gəlini doğub. Qızdır, eşitmisən? Yazıq çox əzab çəkirdi, Allaha şükür, sağ-salamat qurtardı... — Sözümü deyib qurtarmamışdım ki, dilim dolaşdı, elə bil ağrıyan dişimin altında daş qaldı.

Aliman gözünü yere dikib, dodağını dışleyərək lal-dinməz durmuşdu. Bu an o, nə fikirləşdi? Bəlkə də onun başından belə bir fikir keçdi ki, o doğanın bu xəbəri heç kəs belə sevinməsə adamhara söyləməyəcək. Mən, çıxılmaz vəziyyətə düşdüm. Utandığımdan tər məni basdı. Onun gözlərinə baxmağa cəsarətim çatmadı, ocağın başında oturub ocağa təzək atmağa başladım, halbuki buna ehtiyac yox idi. Dönüb baxanda gördüm ki, Aliman yene də divara söykənib, gözlərini yere dikib. Üroyim ağrıdı. Mən özümü məcbur edib, ayağı durdum, onun yanına getdim.

— Sənə ne olub, naxoşlamışan? — soruştum.

— Yox, ana, — deyə cavab verdi.

— Bəlkə işləmək sonin üçün çətindir, uzan evde.

— Yox, çətin deyil, ana. Tütün düzəmkən nə çətin işdir ki, — o bu sözləri deyib, işə getdi.

Bu zaman mən qət etdim ki, artıq uzatmaq olmaz. Ona bu saat demək lazımdır ki, nəhaq yerə xəcalət çəkir, yeni doğulan uşaqların hamısı bir cürdür, onun uşağı da mənim üçün doğma olacaqdır. Onu öz uşaqlarım kimi, nazlaysıb bəsləyəcəyəm. Qoy o bunu anlasın. Qoy xəcalət çəkməsin. Başını dik tutub gəzsin. Adamların görünün içine düz baxsın — onun ana olmağa haqqı vardır.

Bu fikirlərlə mən onun ardınca qaçdım, onu səsledim:

— Aliman, ayaq saxla. Sözüm var, dayan!

O özünü eşitməməzliyə vurdur, dönüb baxmadan getdi.

Bütün günü əzab çəkdim, fikirləşdim ki: "Yox, daha belə qala bilməz. Axşam hökmən deyəcəyəm. Desəm, mən də yüngülləşərəm. O da". Ancaq qərarımı yerinə yetirə bilmədim. Axşam mən işdən qayıdanda, Aliman evdə yox idi. Gözlədim, narahat oldum. Ona nə olub? Niye belə çox ləngiyib? Yiğisəm gedib axtaram, evdən çıxanda Bəktəşi gördüm. O, arxasında iri yaşıl ot şələsi lal-dinməz doqqazdan içəri girdi. Dinnəzə otu ineyin axuruna atdı, yalnız bundan sonra astadan dedi:

— Tolqonay xala, Aliman dedi ki, siz onu axtarmayınız. Dedi ki, öz kəndlərinə — Kaindiyə getdi.

Ayaqlarım vuruldu, kandarda oturdum.

— Nə vaxt getdi?

— Nahardan sonra. İki saat bundan qabaq. Yolüstü maşına minib getdi.

Mən taqətsiz halda oturmuşdum, elə bil məni döymüşdülər. Üroyim elə sıxıldı ki, elə bil ölüm ayağında idim. Bəktəş məni sakitləşdirməyə başladı:

— Siz narahat olmayın, Tolqonay xala. Şofer kabinədə oturdu. Kabinetə yaxşı olar.

"Eh, Bəktəş, Bəktəş, eger iş onda olsaydı", — mən öz-özümə fikirləşirdim. Hər həda mən sadələvh təskinliyi üçün ona minnətdar idim. O vaxtlar Bəktəş artıq böyük oğlan idi. Kolxozdə sürücü işləyirdi. Mən ona baxıb, təəccüb etdim, necə də tez boy-a-buxuna dolub, kürəkləri enlənib. Hərəkətləri və səsi də kişiləşmişdi. Sifeti de temkinli, mehriban olmuşdu. Mən hələ uşaq iken onu sevərdim, mənim ağır saatimdə yaxşı ki, o, yanına geldi. Bəktəş, arxdan su getirdi, samovara od saldı, həyətə su səpdi və süpürməyə başladı. Sonra dedi:

— Siz dincəlin, Tolqonay xala, indi mən keçəni alma ağacının altına salaram. Anam gələcək. Deyir sənin çayın üçün darixmişəm. O bu saat gələr.

Aliman gedəndən sonra, günler elə uzanırdı ki, men o vaxta qədər özümü necə tek hesab edə bilerdim? Sen demə men qətiyyən anlamışam ki, esil tənhalıq nə demekdir! Üç gün dözdür, sonra tab gətirə bilmədim. Ev məni sıxırdı, heyat başıma dar olmuşdu. Başımı götürüb, hara geldi getmək isteyirdim. Alimanın vəziyyəti haqqında fikirləşəndə isə əhvalım ləp dözləmez olurdu. Əger Kainididəki qohumları onu xoş üzlə qarşılaşaydılar, dərd yarı idi. Bəlkə onu elə salib deyirdilər: bir vaxtlar bizi heç eşitmək istemirdin, deyirdin sizin işiniz deyil, özüm bilerəm, mənim işimə qarışmayıñ, indi rüsvay olub, bizə pənah gətirmisən, indi biz sənə lazımlı olmuşuq, — ona belə də deyə bilerdilər, əlbəttə, deyə bilerdilər. Əger deyiblərse, onun vəziyyəti necədir? O meğrurdur, bu danlaqlara dözərmi? Allah eleməmiş birdən özünü öldürər. Eh, Aliman, Aliman, əger mənim yanımıda olsaydın, bütün xəcaleti öz üzərimə götürərdim, səni mezəmmətdən qurtardım. Fikrimdən nələr keçmir, nə baredə götür-qoy etmirdim. Sonra öz-özümə dedim: "Yox, belə yaramaz. Gedib, özüm öyrənərəm, baş çəkərem... Xahiş edərəm, bəlkə sözüme baxdı, evə qayıtsa, nə böyük xoşbəxtlik olar. Əger qayıtmasa, nə etmək olar. Ona xeyir-dua verərəm, ağlayıb geri dönerəm". Mən belə qət etdim, ertesi gün yola hazırlaşdım. Evi və ineyi Ayşaya tapşırdım. Bəktəş yol ilə keçən maşınlardan birini saxlatdırdı, kuzova mındımdı, Kainidiyə yola düşdüm.

Biz auldan çıxbı, kəndarası yolla irəliləyərkən, mən kövşenlikdən keçən cığırla bir arvad getdiyini gördüm. Derhal tanıdım — Aliman idi! Mənim əzizim, mənim sevimlim, o mənim yanımı — evə qayıtdırdı. Mən yumruğumla kabinənin üstünü döyəcədim: "Saxla! Saxla! Dayan!" Maşın bir qədər gedib dayandı, mən xurcunumu götürüb, kuzovdan düşdüm. Qalxan toz her tərəfi qalın duman kimi bürüdü. Mən fikirləşdim ki, Alimanımı yuxuda görmürəm ki. Toz maşının ardına çekildikdən sonra, mən yenidən onu gördüm.

— Alima-n! — Var gücümle çıçırdım.

Bilmirəm, özümü ona necə çatdırırdım, onu xatırlayıram ki, qucaqlaşdıq, öpüşdük, ağladıq. Bir-birimiz üçün demə elə darixmişdiq ki, bu günlər ərzində xeyalımızdan keçənlərin, fikrimizə getirdiklərimizin hamısını deməyə söz de tapmırıq. Mən Alimanı oxşayır, onun üzünü tumarlayaraq, hey bir sözü tekrar edirdim:

— Qayıtdın, hə? Qayıtdın, qızım. Ananın yanına qayıtdın! Qayıtdın! Aliman cavab verirdi:

— Bəli, qayıtdım! Ana, senin yanına qayıtdım. Qayıtdım!

Biz qucaqlaşış dayandığımız zaman onun uşağı bətnində iki dəfə terpenib, qarnını təpiklədi. Biz ikimiz də bu təpiyi hiss etdik. Aliman elini qarnının üstə qoyub, ehtiyatla onu tumarlamağa başladı. Onun gözleri bu anda mənim bütün həyatımı, elə bil, alt-üst etdi. Mən onun haqqında necə pis fikrə düşə bilerdim? Ah, müqəddəs analıq! Bax bu balaca səadət sənin bütün əzablarını yuya bilər. Mən üzümü onun üzünə qoyub, ağlamaqdan özümü saxlaya bilmədim.

— Mənim sevimlim, ürəyimin özəyi, mehribanım! Mən sənin üçün necə də qorxurdum!

O məni sakitlaşdırıldı:

— Ağlama, ana. Məni bağışla, axmaqlıq etmişəm. Mən sənin yanından heç zaman gedə bilmərem. Sınadım, bir şey çıxmadi, dözmədim, həmişə sənin üçün darixirdim.

Mən belə qənaetə geldim ki, bizim açıq danışmağımız üçün ən əlverişli fürsət düşmüştür. Odur ki dedim:

— Sən niyə getdin, incimisdin?

O, susub sanki nə deyeceyi baredə fikirləşdi, sonra köksünü ötürüb dedi:

— Ana, bunu məndən soruşma. Nəyinə gərekdir? Sen mənə heç nə demə, mən də sənə heç nə deməyəcəm. Mənə əzab vermə, ana, onsuz da ürəyim partlayır.

O, bu dəfə də səhbəti yayındırdı. Bax, həmişə də belə oldu. O necə də başa düşmürdü ki, bununla özünə pis eləyir.

Hemin il payız çox uzandı, havalar çox yağmurlu keçirdi. Elə gün olmazdı ki, yağış damcılamasın. Bu tutqun, buludlu havada uzun günün çoxunu biz evdə otururduq. Aliman da, payız kimi usanırdı. Getdikcə, daha çox qaşqabaqlı olurdu. Qətiyyən danışb gülmürdü. Hey nə baredə isə düşünürdü. Mənə ele gəlirdi ki, uşağının olmasına az qalib. Mən onun fikrini dağıtmak üçün zarafat edir, mehribanlıq göstərirdim, lakin bundan heç nə çıxmadi. O, uşaq deyildi ki, zarafatla qəm-qüssəsi dağlısm. Təkcə mən yox, başqları da bu ağır gündə ona kömək etmək isteyirdilər, ancaq nə etmək olardı? Bir dəfə Bəktəş bizi saman gətirdi. Dedi ki, anam yene yatır. Mən Ayşaya baş çəkməyə getdim. Qızdırması var idi, öskürürdü. Mən onu bir az mezəmmət elədim.

— Sən, özün təqsirkarsan, — dedim. — Bilirsən ki, özünü gözləməlisən, vecinə almırısan, belə havada hełə bir qonaq da gedirsen.

O, təqsirkar-təqsirkar gülümsədi. Etiraz edə bilməzdi, ona görə ki, bu günlərdə, onlar – dörd arvad, Bəktəşin qazalığında kiminse toyuna getmişdilər. Mən evə getmək istəyəndə Ayşa məni saxladı.

– Dayan, – dedi, – Tolqonay, əgər mənə acığın tutmasa, səninlə bir səhbətim var.

– De, görüm. – Mən qapıdan qayıtdım.

– Aşağı aula biz toya getməmişdik. Özün bilirsən ki, orada mənim qohum-əqrəbam yoxdur. Səndən icazəsiz olsa da, biz bir iş tutmaq istəyirdik, günahımızdan keç, Tolqonay, yaxşı iş görmək isteyirdik. Biz o çoban oğlanı tapdıq, dərsini verdik. Dedik: bax, Aliman ikicanlıdır, son günləridir, son isə gözə görünmürsən. Belə də şey olar? Axı yaxşı deyil! Ancaq əlimizdən bir iş gəlmədi. Əvvəla, onun arvadı var, ikinci, vicedən yoxdur. Dəndi: heç zad bilmirəm, bilmek de istəmirəm. İpsə-sapa yatmadı. Bu zaman arvadı da xəbər tutdu. Həyasız bir arvad idi. Qişqırıb bağırıb, bir biabırçılıq elədi ki, gəl göresən. Bizi biabır edib qovdu. Yolda bizi soyuq yağış tutdu, büssütün islandıq, gəlib yorğandöşəyə düşdüm. Bu da bir yana, Aliman necə olsun, he? – Ayşa ağızını tutub, ağlamağa başladı.

– Ağlama, Ayşa, – dedim, – nə qədər sağam, qoymaram onun xərinə dəyələr! – Bunu deyib çıxdım. Başqa ne deyə bilərdim?

Çətin günlər başlandı, doğum vaxtı yaxınlaşırıdı, mən Alimanı heç gözdən qoymurdum. O, həyətə çıxırdı, mən də ardınca. Bir addım da aralanmirdim. Qorxurdum, ağrısı tutanda bilmərəm. Yoxsa mən onu tengə getirərdimmi?

Bir dəfə gördüm, o, isti paltarlarını geyindi, başını şalla sarıdı.

– Hara gedirsen, qızım? – dedim.

– Çaya, – deyə cavab verdi.

– Getme, bu rütubətli havada, çayın kənarında nə var? Yaxşısı budur, otur evde.

– Yox, gedəcəyem.

– Onda mən də gedirəm. Səni tek buraxmayacağam, – dedim.

O mənə tərs-tərs baxdı, bu günlər ərzində ürəyindəkilerin hamisini, bütün acığını mənim üstüme tökdü.

– Sən nə yapmışsan yaxamdan? Məndən nə isteyirsin? Kölğə kimi dabən-dabana meni niyə izleyirsin? Əl çək məndən. Elə bilirsən gəberəcəm, yox, canım berkdir! – Qapını çırpıb getdi.

Elə bil o, qapını mənim ürəyimə çırpdı. Çok xotrimə deydi. Ancaq oturmadım, yenə çölə çıxdım ki, baxım görün necə oldu. Gözə dəymirdi, çaylağa getmişdi.

Yağış çıskınlayırdı. O qədər nərin yağış yağırdı ki, gözle görünmürdü, elə bil soyuq bùxar əsirdi. Külek buludların ağ saçından tutub, haraya isə çekib aparırdı. Bağın görkəmi çox cansızıcı idi. Ağaclar islanmış, qaralmış qol-qanadı çıldaqlaşmış, donmuşdu. Hamı evinə çekilmişdi. Ətrafda kimsə yox idi. Uzaqlarda, çıskının arkasından dağ silsilələrinin tutqun çevrəsi güclə görünürdü.

Mən bir qədər gözlədim, sonra ardınca getdim. Qoy necə istəyir, meni elə də söysün, eybi yoxdur, bu ki ağrısı tutanda nəm yerə uzanmağından yaxşıdır. Bostanın o biri tərəfindəki ciğira çıxanda, Alimanı gördüm. O, qayıdırı. Başını aşağı salıb, ayaqlarını güclə çökib aparır, yavaş-yavaş gəlirdi. Mən evə qaçıb, çay qoymam, tez xama və yumurta ilə kökə bişirdim. Sonra keçənin üstüne təmiz süfrə saldım, qış alması getirdim, lap qırmızılarını seçdim. Aliman içəri girib, süfrəni gördü, sakitcə, qüssəli gülümsədi.

– Üşüdüün, qızım? Otur çay iç, kökə ye, – dedim.

– Yox, ana, heç nə yemək istəmirəm. Tək bir alma ver dadına baxım, – deyə cavab verdi.

– Bolke bir yerin ağriyır, Aliman, mənə de, – mən onu sorğuya tutдум.

O yənə dedi:

– Ana, soruşma. Mən özümdə deyilləm. Özüma nifrat edirəm. Seni də nahaq yero söydüm. Yaxşısı budur, mənə dəymə, – və elini yellədi.

Gecə düşdü, yatmağa hazırlaşır ve incik halda düşünürdüm ki, indi mənim dediklərimin heç biri Alimanı xoş gəlmir, elə incik halda da yuxuya getdim. Adəten, mən gecələr tez-tez oyanıb baxırdım görün Aliman necədir. Bu dəfə isə yuxu məni elə apardı ki, daş kimi düşüb qaldım. Əgər bilsəydim heç gözümü yumardım, – on gecə yuxusuz qalsayıdım da çimir vurmazdım...

Xatirimdə deyil nə vaxt və neyə görə qəflətən yuxudan oyandım. Gördüm Aliman yerində deyil. Yarıyüxulu olanda hər şeyi birdən dərk etmək mümkün deyil. Əvvəl fikirləşdim ki, həyətə çıxbı. Bir az gözlədim. Səs-səmir yox idi. Sonra Alimanın yatağını əlimlə yoxladım. Yatağı soyuq idi, mənim ürəyim də dondu, demək o, çoxdan durmuşdu!

Birteher geyinib, həyətə qaçdım. Künclərin hamısına baş çəkdim, bostana qaçdım, küçəyə çıxdım. Onu çağırmağa başladım: "Aliman! Aliman!" – Cavab vermədi. Yalnız itlər çaxnaşmaya düşdü, həyətlərde hürüşmeye başladılar. Həyəcanlandım. Deməli, getmişdi! Bele qaranlıq gecədə, göresen o, haraya getmişdi? İndi nə edim? Bəlkə, çatdım? Təzəden eve qaçdım, fənəri yandırdım, əlimə götürüb, axtarmağa getdim. Ancaq, həyətdən çıxanda, eşitdim ki, mərekdə kimse zarıldayıb çağırırdı. Qaça-qaca həyeti keçdim, məroyin qapısını tutub dardım – az qala fəneri elindən salmışdım, donub qaldım, gözlerime inanmadım: Aliman samanın üstündə arxası üstə uzanmışdı. Doğurdu. Qızdırma içerisinde çapalayırdı.

– Niya belə eləyirsən? Niye deməmisən? – deyə qışqırıb özümü onun üstünə atdım.

Kömək etmek istedim, onu qaldırmağa başladım, birdən diksindim, donunun qanlı ətəyi əlimə dəymışdı. Aliman od içində idi. O, güclə, xırıltı ilə nefəs alırdı:

– Ölürəm, Ölürəm.

Görünür, çıxdan əziyyət çekirmiş.

– Allah, sən saxla! Allah, sən saxla! – Mən onun özünün doğa bilməyəcəyini dərk edəndən sonra dua etməyə başladım, onu yalnız həkim xilas edə bilərdi.

Mən onu qoyub, Ayşagılıqqa qaçdım, gücüm gəldikcə pəncəreni döydüm.

– Durun, tez durun! Bəktəş, qazalağı qos. Alimanın həli pisdir! Tez ol, ezizim, onun həli pisdir!

Onları oyadıb, geri qaçdım. Alimanı su verdim. O, qızdırımlı adamlar kimi tir-tir əsirdi. Dişleri fincana dəyirdi. O, güclə iki qurtum içdi, yenidən qırılmağa başladı, ah-uf elədi. Bu zaman Ayşa gəlib yetişdi, təngnəfəs olmuşdu, ayaq üzətə güclə dururdu, axtı xəstə idi. Elə ki, Alimanı bu vəziyyətdə gördü, sıfetinin rəngi qaçıdı, dedi:

– Aliman, ezizim, bu nədir? Aliman, eziz balam! Qorxma, xəstəxanaya apararıq.

Xoşbəxtlikdən həmin gecə Bəktəş eve gec dönmüşdü, ona görə de atları tövleyə aparmamışdı, öz həyətlərində çardağın altında saxlamışdı. O, qazalağı həyətə getirdi. Biz onun içine ot döşədik, yorğan-döşək saldıq, balış qoyduq ve üçümüz köməkleşərək Alimanı birteher mərekden çıxardıb, qazalağa qoyduq. Cəld xəstəxanaya getdik.

Lənətə gəlmış çala-çuxur payız yolu, lənətə gəlmış o, qaranlıq gecə... O zaman xəstəxana yalnız Zareçyedə idi, çayın üstündəki körpü isə aşağıda, uzaqda idi.

Biz auldan çıxan kimi, Alimanın yene ağrısı tutdu, o qışqırıb, üstündəkileri atmağa başladı. Mən onun başını dizimin üstünə qoymuşdum. Elə hey-yorğanla üstünü örtür, fənerlə üzünü işqlandırır, onun gözüne baxır, ona təskinlik verirdim. Bəktəş da təskinlik verirdi:

– Döz, Aliman. Tezliklə çatarıq. Bax, görecəksen. İndi bu saat çatacağıq. Körpüye lap az qalıb. Əlini uzatsan çatar.

Kim bilir, hələ körpüyə nə qeder yol var idi. Atları heç cür bərk sürmək olmazdı. – Alimanı silkələyirdi. Elə bu zaman yağış bərkidi. Elə bii, hər şey bir-birinə bənd idi – göz-gözü görməyen qaranlıq, soyuq yağış, çala-çuxur, palçıq. Alimanın bədəni qıelaşır, o, inildəyir, qışqırırdı, birdən necə oldusa, qəflətən susdu, xırıldadı.

– Aliman! Aliman! Sənə nə olub? – Mən qorxmuş halda onu qucaqladım, üzünü fənerlə işqlandırdım. Onun alovlu gözləri mənə baxırdı.

– Dayanın! Ölürəm! Dayanın! – deyə o, qaralmış qurumuş dodaqlarını tərpetdi ve birdən boğulmağa başladı.

Biz qazalağı saxladıq.

– Başımı yuxarı qaldırın, – deyə o, xahiş etdi, – hava çatmir, – və ağladı. Sonra tələsə-tələsə göz yaşlarını udaraq, danışmağa başladı. – Ana, əzizim... içim od tutub yanır, taqetim yoxdur... Ölürəm... Mənə etdiyin yaxşılıqlar üçün sağ ol, ana... mənə halal eylə... əger Qasım sağ olsaydı... Oh, Qasım, Ölürəm... Məni bağışla...

Mən ona təsəlli verdim.

– Yox, əzizim, sən ölməyəcəksen. Döz, döz, əzizim. Bax, yolu azaltmışıq, körpüyə çatmağa az qalır. Eşidirsənmi, sən ölməyəcəksen!

Onun sancısı təzədən tutdu. O, dişlərini qıçayaraq hüşunu itirib, taqətsizləşdi.

– Bəktəş, – deyə mən emr elədim, – onu qucağına götür, qaldır! Tez ol! Allaha and verirəm, utanma!

Bəktəş Alimanı qaldırdı, mən uşaqa kömək elədim. Sonra Bəktəş hönkürüb ağladı, bu zaman yene də eşelonun gurultusu qulağında sesləndi. Budur, yene də, təkerlər qulağında taqqıldırmaya başladı: külək belə bir ses getirdi: "Ana-a! Ali-man!" Elə bu vaxt doğulmuş uşağın səsi eşidildi. Eh, həyat, sən niye belə amansızsan, sən niye belə

korsan? Uşaq doğuldu, Aliman isə ölürdü. Mən yaşı, lüt uşağı atəyimə büküb gördüm ki, o – uşağın anası Aliman cansız halda Bəktəşin elindən sallanıb. Başı yana düşüb, əlleri qamçı kimi yellənir.

– Aliman! – deye mən ecaib səsle qışqırıb, onun qolunu tutdum: nəbzi, demək olar ki, vurmurdu.

Bir an içerisinde gözlərimdə həyatla ölüm qarşı-qarşıya durdu!

Biz geri qayıdanda, artıq hava işıqlaşmışdı. Toranda iri ağ qar lopaları havada fırlanırdı. Onlar chmalca yerə enirdilər. Ətrafda sakitlik idi – heç bir səs-səmir yox idi, bütün ələm ölü bir sükut içerisinde idı. Bu ölü sükutda ağ yalı, ağ quyuqlu yorğun atlar qazalağı sakitcə çekir, Bəktəş içün-için hicqırırdı. O, atları sürmürdü, atlar özləri gedirdi. O, bütün yolu ağladı. Mən yolun qıraqı ile gedirdim, uşağı xələtimin altında qucağında tutmuşdum, yerdəki ağ qar da mənə qara görünürdü.

16

Bax, müharibə axırıncı dəfə özünü belə xatırladı. Həmin səhər getdiyim yol, həyatımda keçdiyim yollardan ən çətinini idı və mənə elə gəlirdi ki, belə yaşamaqdansa, ölmək yaxşıdır... Əlimdə qızınmış körpe isə isti, yumşaq yumaq kimi tarpenir, ağlamağa ara vermir. Onu apara-apara deyirdim: "Sən nə bədbəxt doğulmusan, ilk səsinlə ananla vidasın". Birdən, haradansa ağlıma belə bir fikir gəldi: "Axi, həyat tamanıla möhv olmuşdu, ondan bir cücerti qaldı". Dərhal da belə fikirləşdim. "Eh, o neçə canhdır ki, hettə ana südündən də dadmadı. Yox, bu çox döze bilməz". Lakin çox isteyirdim ki, uşaq diri qalsın, mən taleyə yalvarırdım: "Yaxşı, heç olmasa bunu sağ saxla! Qoyma ölsün. Bəlkə yaşıadı! Bəlkə birtəher sağ qaldı!" Bax, belə gah ümidişiz, gah inam getiro-getire gedirdim, biz aula çatanda sehər hiss olunmadan açıldı.

Qar yenə də sakit-sakit və six yağırdı, yenə də ətrafda ölü sükut var idi. Bu sükut içerisinde tikilmiş küçənin baxımsız qalmış ucuqları daha da dəhşətli görünürdü. Yeddi il bundan əvvəl burada başlanan işlərdən yalnız ürok ağrından izlər qalmışdı. Qar ölü küçənin üzərində fırlanır, xarabaliqların üstüəciq boş yerlərinə dolur, miskin quru kol-kosu basırdı. Alimanla Qasımın sabiq həyətlərinde onların qayğı və arzularından yadigar olaraq, yenə də bir qalaq daş və bir topa kərpic var idi.

Əbedi sakit olmuş Aliman, ağappaq, gözleri yumulu halda uzanmışdı. Başı gah bu, gah o tərefə yırğalanırdı, qar üzüne düşərok arımdırdı.

Aulun girocayındeki evlərin qarşısında Bəktəş qazalaqdan tullandı və ilk dəfə olaraq, kişilərə məxsus uca bir səsle ağlayıb, insan ölümü haqda xəbər verdi. Həyətlərdən çıxan camaat gözüxaşı halda bizim dövrəmizə toplaşdı. Ayşa qaçıb gəldi, səsi bütün küçəni götürdü, uşağı məndən alıb, öz evinə apardı.

Bir gündən sonra biz Alimanı defn etdik. Adətə görə, qadın qəbiristanlığı getməməlidir, ancaq mən getdim, mənə də bir söz deyən olmadı: evimdə kişi yox idi ki, mən adətə eməl edəydim. Alimanı mən özüm defn etdim, özüm qəbrin içinə endirdim və özüm birinci olaraq ovcumla onun üstünə torpaq atdım. Həmin gün də quşbaşı, six qar yağırdı. Qırmızı gil qalağı tezliklə ağ təpəyə çevrildi.

Baharda mən Alimanın qəbri üstüne çiçək ekdim. Hər bahar əki-rəm. Axi, o, çiçəkləri çox sevirdi.

Beli, bundan sonra həyat yenidən başlandı. Birinci günlər Canbolati Corobek babanın gəlini əmizdirirdi, sonra isə mən ona keçi südü verməyə başladım. Biz onunla ne bələlər çekdik, bu haqda danışmağa dəyərmi? Bir sözlə, onun alanında sağ qalacağı yazılmışdı, qaldı da. Bu taleyin işidir. Onun indi on iki yaşı var. O, körpəni müalicə edən həkim hazırlıda vilayətdə məşhur adamdır. İndi görüşən zaman soruşur:

– Nənə, nəvən necədir, böyükür?

– Allaha şükür, – deyirəm, – lap cigit olub! O, mənə baxıb, gülüm-səyir:

– Çox yaxşı, böyüdüüb adam edərsən.

Canbolatla məni o, çoxdan tanır. O zaman Canbolat yaşı yarımlı idi. Əlbette, həmişə xəstə olurdu. Bir dəfə ona bərk soyuq dəymişdi, möhkəm xəstələnmişdi. Baxıb gördüm ki, dodaqları göyerib, gözleri açılmır, güclə nofəs alır. Onu qapıb, tez xəstəxanaya apardım. Yenə də qış vaxtı idi, gecə çayın dayaz yerindən keçib getməli olduğ. Həkim cavan bir oğlan idi, görünür, təzə təhsil alıb qurtarmışdı. Elə ki, gördü yaş paltarda titrəyirəm, qorxuya düşdü, əlini yemədi:

– Dəli olmusunuz nədir, kim sizə icazə verib, suya girosınız? Hanım onun valideynləri?

Mən dedim:

– Onun atası da mənəm, anası da, oğlum. Qoyma öle. Əger ölsə, mən də yaşamayacağam.

Bütün gecəni o, körpe ilə əlləşdi. Hər iki saatdan bir iynə vururdu. Mənə, quru paltar verdi, dərman içirdi, ancaq sehər bərk qızdırırdı,

qan quşdum. Qızdırmadan mən bihü halda yatırdım. Onu xatırlayıram ki, doktor başının üstündə durur, əlini alına qoyur və deyirdi:

- Berk dur, ana can, möhkəm dur. Neven artıq gülür, sağalıb.
- Əger elədirse, onda men də dözerəm, - deye piçıldadım.

Bəlkə də men ona görə sağ qaldım ki, nevəm sağ qalmışdı.

Bu ilin yayında qəribə bir şhvalat olub. Tetil vaxtı o, kükədə qaçırdı, bir də gördüm Qasımın velosipedini çıxarıb - iyirmi il mərəkde direkdən asılmışdı, - he, çıxardıb, başlayıb təmir elemeyə. Lakin men heç nə demədim, fikirləşdim ki, uşaqdır da, əlləşər-əlləşər, sonra atıb gedər. Təmir ediləsi deyildi: dəmirləri tamam paslanmışdı, rezinləri cirilmişdi. Yoldaşları qacıb gəldilər, onlar da güldülər, Dediler, çox köhnədir, işdən çıxmış şeydir.

O isə terslik edərək acıqla fisıldaya-fisıldıya öz işi ilə məşğıl oldu. Bilmirəm, Bektaş olmasa idi, bir şey edə bilerdi, yoxsa yox. Bektaş da bu işe girişdi. Uşaq kimi, halbuki ailə sahibi idi, ciddi halda işə başladı. Bektaş Canbolatı sevirdi, bir şey olanda məktəbine müellimlərin yanına gedirdi. O, evlənəndə Ayşa həle sağ idi. Ayşa Aliman dan üç il sonra öldü. Mən öz rəfiqəm üçün çox ağladım. Onunla biz nə qədər dərd-bəla görmüşdük. Bektaş isə yaxşı adam çıxdı. Ağlılı, işgüzər. Onun da üç uşağı var, arvadı - Gülsün - yaxşı qonşudur. O özü isə çoxdan kombayncıdır.

Bir defə Canbolat özü büsbütün yağa bulaşmış halda təmizlənmiş, yağılmış velosipeddə göründü.

- Nənə, - dedi, - gör atəmin velosipedi necə olub! Əlim yanuma düşdü: bu sözlerden hem sevindim, hem də kəderləndim. O isə qürurlanırdı:
- Mən süre bilirom, - deyirdi. - Bir bax!

Velosipedə minəndə ayağı pedala çatmadı, odur ki, yandan yapışib, sükanın üstüne əyildi, gah bu tərefə, gah o tərefə süre-süre getdi. Az qalırkı yixılsın.

- Düş, yixılacaqsan, - deye mən qışqırdım.

O isə lap berk sürdü. Darvazadan çıxbı, kükəyə getdi. Mən də onun ardınca. Yolda qovmağa başladı, birdən velosipedlə birlikdə yere yixıldı. Berk əzildi. Mən özümü yetirdim, yerden qaldırdım, danlamaga başladım.

- Baş-gözünü partlatmaq isteyirsən, nedir? Gör nə edir? Bir də hünerin var, min!

O isə dedi:

- Nənə, bir də yixilmayacağam. Mən özüm yixildim, görün necə olur, axı velosipeddən heç vaxt yixılmamışdım.

Mən güldüm. Gördüm ki, Bektaş doqqazda durub. Ele bil heç bir işi yox idi. Eləcə durub baxırdı. O da heç ne demədi, men də. Ancaq biz bir-birimizi sözsüz də başa düşdük.

Azca keçmiş biçin başlandı. Bir defə axşam Bektaş bize geldi:

- İstəyirəm, - dedi, - sizin Canbolatı kombayna köməkçi götürəm.

- Əger yarıyırsa, götür, - deye mən razılıq verdim. İcazə verməyə verdim, iki gündən sonra isə baş çəkməyə getdim. Axı, hələ uşaq idi. Yiğimda çətinlik çəkəcəkdi.

Mənim Canbolatı kombaynda saman çekirdi. O məni görçək elə bil dağın başından qışqırırdı:

- Nənə! Mən buradayam!

Sükan arxasında dayanan Bektaş isə mənə elə eledi, baş eydi.

Axşamadək mən arxin kenarındaki ağacın kölgəsində oturub, bincini seyr edirdim. Maşınlar yol ilə o yan-bu yana gedərək, toz qaldırır, xırmana döyülmüş den daşıyırırdı.

Toran qovuşanda kombaynçılар dincəlmək üçün geldilər. Canbolat yorğun ve qürurlu idi, Bektaşı yamsılayırdı. Onun kimi dinməz-söyləməz qurşağadək soyunub, arxda finxira-finxira yuyunmağa başladı. Mənim əlimdəki bağlamanı görçək sevindı:

- Nənə, sən alma gətirmisən?

- Getirmişəm, - deye cavab verdim.

Bu zaman o qacıb yanına gəldi, məni qucaqlayıb öpdü.

Bektaş piqqıldayıb güldü.

- Özünü nə çəkirdin? Çoxdan belə edəydin. Yaxşı, oxşa, oxşa, yoxsa daha macal olmayıcaq.

Biz düşərge vəqonunun yanındakı çəmənlilikdə şam eleməyə əyləşdik. Çörək isti idi, təzəcə bişmişdi. Canbolat kökeləri kesib dedi:

- Nənə, götür!

Mən çörəyə xeyir-dua verdim, bir diş vurdum və mənə tanış olan kombaynçı əlinin qoxusunu hiss etdim. Çörəkden neft, dəmir, saman və yetişmiş bugda qoxusu gelirdi. Beli, beli, lap o zamanlar olduğu kimi! Mən çörəyi göz yaşalarımla uddum və fikirleşdim: "Çörək ebedidir, eşidirsən, oğlum, Qasım! Heyat da ebedidir, emək də ebedidir!"

Kombaynçular məni evə buraxmadılar. Dedilər ki, siz bizim qonağımızsız, qalın tarlada gecələyin. Mənim yerimi samanın üstə saldılar. Həmin gecə səmaya baxırdım və mənə elo gəldi ki, kəhkeşana təzə qızılı saman səpmiş, köçəl tökmüşlər. Ulduzların səpələndiyi həmin Saman Yolundan uzaqdan eşidilen mahnı kimi eşelon keçir, onun tokərlərinin səsi getdikcə uzaqlaşır. Mən getdikcə sakitleşməkde olan bu taqqıltının sədası altında yuxuya gedir və fikirləşirdim ki, bu gün dünyaya yeni taxılçı gəldi. Qoy onun ömrü uzun olsun, qoy göydəki ulduzların sayı qədər dəni olsun.

İşqlaşanda men yataqdan qalxdım, kombaynçılara mane olmamaq üçün aula getdim.

Mən çoxdandı ki, dağların üzerinde belə şəfəq görməmişdim. Mən çoxdandı ki, belə torağay nəgməsi eşitməmişdim. O, aydın səmanın ənginliyinə qalxıb, orada boz yumaq kimi asılıb qaldı və yeniden insan üreyi kimi, yorulmadan döyüñür, çırpınır, ucadan oxuyur, səsi bütün düzənlilik yayılırdı. Bir vaxt Suvankul deyərdi: "Bax, bizim torağay oxuyur!" Qəribə idi, özümüzün hotta torağayımız da var idi. Sən də obədisən, mənim torağayım!

17

— Ah, mənim əziz tarlam, sən indi biçindən sonra dincəlirsən. Burada insan səsi eşidilmir, maşınlar yolda toz qaldurmır, kombaynlar gözə dəymir, naxır hələ kövşenliyə gəlməmişdir. Sən öz bəhrəni insanlara bağışlayıb, təzə doğmuş qadın kimi uzanmışsan. Sən, payız aratına qədər dincələceksən. İndi burada ikimizik — sən və mən, başqa bir kimsə yoxdur. Sən mənim bütün həyatıma bələdsən. Bu gün xatire günüdür, bu gün mən Suvankulun, Qasımın, Maselbekin, Caynağın və Alimanın xatireləri önündə baş əyirəm. Nə qədər sağlam, onları heç zaman unutmayacağam. Bir vaxt gələr, bunların hamısını Canbolata damışarım. Əgar ağıllı və rəhmətlil doğulubsa, hamısını dərk edər. Bəs başqları, işiqli dünyada yaşayan bütün insanlar necə olsun? Mənim onlarla söhbətim var. Onların hər birinin ürəyinə necə nüfuz edə bilərəm?

Ey səmada işiq saçan günəş, sən yerin ətrafına dolanırsan, sən insanlara de!

— 92 —

Ey, yağılı bulud, yer üzərinə şəffaf bir yağış yağdır və hər bir damlanla de!

Torpaq, sən bizim hamımızı ağuşunda saxlaysırsan, sən yer üzünün hər guşəsində insanları yedizdirirsən. Sən de, doğma torpaq, sən insanlara de!

— Yox, Tolqonay, sən de. Sən — İnsansan. Son hamisindən yüksək-sən, sən hamisindən müdriksən. Sən — İnsansan! Sən de!

18

— Gedirsən, Tolqonay?

— Beli, gedirəm. Əger sağ qalsam, bir də gələcəyəm. Əlvida, tarla.

— 93 —

CƏMİLƏ

Budur, mən yənə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah seher aile getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Ele bil şəkil mənə xeyir-dua verecekdir.

Onu hələ heç bir sərgiye verməmişəm. Bundan başqa, qohumlarım ailədən yanına gəldikdə də onu gizlətməye çalışıram. Şəkilde utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət nümunəsi olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir.

Şəklin dərinliyində boz payız səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürelə qovalayır. İlk planda tiünd qırmızı yovşanlı step uzanır. Yenice tökmüş yağışdan sonra hələ də qurumamış qara yol da görünür. Yolun kənarında quru, sindirilmiş çiya kolları bir-birinin böyrүnə girmişdir. Araba çarxlarının açıldığı yol boyu iki yolçunun ayaq izləri görünür. Uzaqlaşdıqca bu izlər zəifləyir, yolçuların özləri isə, ele bil, bir addim atan kimi haşiyədən çıxacaqlar. Yolçulardan biri... belədə mən bir az qabağa qaçıram.

Bu əhvalat menim ilk genclik illərimdə olmuşdur. Müharibənin üçüncü ili idı, ata ve qardaşlarım uzaq cəbhələrdə – Kursk və Oryol ətrafında vuruşurdular. O zaman biz on-on beş yaşlı yeniyetmələr idik, kolxoza işleyirdik. Gündəlik kəndli əməyinin ağırlığı hələ möhkəm-lənməmiş çiyinlərimizin üzərinə düşmüşdü. Biçin günləri daha ağır keçirdi. Həftələrlə evdə olmurduq, bütün günü və gecəni çöldə, xırmandan, ya da taxılın daşındığı stansiya yollarında keçirirdik.

Taxıl biçməkdən sanki oraqların da qızlığı belə qızmar günlərdən birində mən boş araba ilə stansiyadan geri qayıdırıdım. İstədim bir evə deyim.

Dərənin lap böyründə, küçənin qurtardığı təpenin üstündə möhkəm saman hasara alınmış iki həyat durur. Həyat-bacanın yanında söyüd ağacları ucalır. Bunlar bizim evlərdir. Ta keçmiş zamanlardan bizim iki ailə bir yerdə yaşayır. Mən özüm Böyük evdənəm. İki qardaşım var, her ikisi məndən böyükdür və her ikisi subaydır. İkisi de cəbhədədir və çoxdandır ki, heç birindən xəber yoxdur.

Atam köhnə dülgerdir. Sübhün gözü açılan kimi namaz qılıb kolxoz heyətindəki dülgerxanaya yola düşür, bir də axşamdan xeyli keçmiş qayıdırıdı.

Evde anamla bacım qalırdı.

Qonşu həyatda ya da ailəde Kiçik ev adlandırılaraq həyatda bizim yaxın qohumlarımız yaşayırlar. Vaxtı ilə ulu babalarımız, ya da onların ataları doğma qardaş olmuşlar. Lakin mən onları ona görə yaxın qohum adlandırıram ki, biz bir ailə kimi yaşayırıq. Hələ babalarımızın köçəriliy etdiyi, birgə köçəbə saldıqları, birgə qaramal otardıqları zamanlardan bele olmuşdur. Bu adəti biz də saxlayırdıq. Ailə kollektivləşmə təşkil edilendə atalarımız qonşuluqda ev-cərik saldılar. Neinki tekce biz, belkə də, iki çayın arasında ail boyu uzanan Aral küçəsi başdan-başa bizim nesildəndir. Biz hamımız bir qəbiledən çıxmışıq.

Kollektivləşmədən çox keçməmişdi ki, Kiçik evin yiyəsi öldü. Arvadı və iki kiçik yaşlı oğlu qaldı. O zaman ailəde hələ də kök salmış köhne qəbile adətinə görə dul qadını oğulları ilə birlikdə ailədən kənarə buraxmaq olmazdı. Buna görə də bizim qəbiledən olan adamlar atamı dul qalmış qadınla evlendirdilər. Ulu babalarımızın ruhu da onu bu işe məcbur edirdi, çünki atam mərhumun ən yaxın qohumu idi.

Beləliklə, bizim ikinci ailəmiz yarandı. Kiçik ev öz həyat-bacası, öz qaramalı ilə müstəqil hesab olunurdu. Lakin əslində isə bir yerde yaşayırıdıq.

Kiçik ev də iki oğlunu orduya göndermişdi. Böyük oğlu Sadiq elə evlenən kimi getmişdi. Gec-gec olsa da onlardan məktub alırdıq.

Kiçik evdə, mənim "kiçik apa" yəni, kiçik ana adlandırdığım anam və onun gəlini – Sadiqin arvadı qaldı, hər ikisi sehərdən axşamadək kolxoza işleyirdi. Kiçik anam xeyirxah, üzüyola, faşır bir qadındı, hər işdə; arx qazılmasında, ya da suvarmadə cavandardan geri qalmırıdı. Bir sözlə, kətnəni əlində möhkəm tuturdu. Bəxtindən də gəlini çox işlek idi. Cəmилə qaynanası kimi yorulmaq bilmeyen bacarıqlı bir qız idi. Ancaq xasiyyəti bir az başqa idi.

Mən Cəmiləni çox istəyirdim. O da mənim xətrimi isteyirdi. Çox dostlaşmışdıq, ancaq bir-birimizi öz adımızla çağırmağa cesaret etmirdik. Əger başqa-başqa ailədən olsaydıq, elbette, mən onu adı ilə çağrırdım. Mən onu böyük qardaşımın arvadı kimi "cəne" o da "kiçinə bala" çağırırdı. Hərçənd ki, mən kiçik deyildim və aramızdakı yaşça ferq də

çox deyildi. Ancaq aillerdə bu bir qayda idi ki, gəlinlər ərinin kiçik qardaşlarını “kiçinə bala” yaxud “mənim qaynim” çağırımladırlar.

Hər iki həyətin ev işləri ilə mənim anam məşğul olurdu. Hörükliyinə sap bağlayan gülməli bacım da ona kömək edirdi. Çətin günlərdə bacının nə cür səyle işlədiyi heç zaman yadından çıxmaz. O, bostanın dalında hər iki həyətin quzu və buzovlarını otarır və ev hemiše isti olsun deye, təzək və çırçıyıqıldı. Anamın tənhalığını ona unutdurur və onu itkin düşmüş oğulları haqqında düşündürməkdən yayındır mənim bu findiqburun bacım idı.

Evdə asayışə və firavanlıqla görə bizim böyük ailemiz anama minnedardır. O, hər iki həyətin külli-ixtiyar sahibəsi, ailənin sirdəsi idi. O, çox cavan ikən bizim köçəri babalarımızın ailesinə gəltmiş və sonra aileləri ədalətli idarə etməklə onların xatirəsini müqəddəs tutmuşdur. Aıldə hamı onunla hörmətli, insaflı, ağıllı, təcrübəli ev sahibəsi kimi hesablaşdırırdı. Evde hər şeyi anam idarə edirdi. Düzünü deyim ki, ailəsindən atamı ailə başçısı kimi tanımaq istəmirdilər. Adamların bu və digər münasibətlə dedikləri bu sözləri az eşitməmişdim: “Eh, yaxşısı budur ki, heç ustanın yanına getmeyəsən (bizdə şəxəskarları hörmətlə usta adlandırırlar). Onun işi-güçü ancaq balta işlətməkdir. Onlarda böyük ana hər şeyin başıdır. Onun yanına getsen, yaxşı olar...”

Onu deməliyəm ki, gənc olmağıma baxmayaraq, tez-tez tesərrüfat işlərinə qarışdım. Bu mənə ona görə müvəssər olmuşdu ki, böyük qardaşlarım cəbhəyə vuruşmağa getmişdilər. Məni də tez-tez zarafatla, bezen də lap ciddi tərzdə iki ailənin cikiti, ailənin müdafiəçisi və dolandırıçı adlandırırlırdılar. Men bununla fəxr edirdim və məsuliyyət hissi heç zaman məni tərk etmirdi. Anam da çalışırdı ki, mən müstəqil olum. O istəyirdi ki, mən hər gün dinib-danışmadan taxta yonub-mişərləyən atam kimi deyil, tesərrüfatçı və fərasətli olum.

He, mən arabam evin yanında söyüdün kölgəsində saxlayıb yan qaçıları boşaldırm və darvazadan içəri girdim. Briqadırmız Orozmatı həyətdə gördüm. O, hemişəki kimi, atın üstündə oturmuşdu, qoltuq ağacı da yehərə bağlanmışdı. Anam da onun yanında durmuşdu. Nə baredə isə mübahisə edirdilər. Yaxınlaşanda anamın bu sözlerini eşitmədim:

— Bu, baş tutan deyil! Allahdan qorx, harada görünüb ki, arvad araba ilə kise daşıya? Yox, əzizim, mənim gəlinimdən əlini çek, qoy bu vaxtadək necə işləyibse, elecə də işlesin. Onisuz da, gecəm-gündüzüm yoxdur. İki həyəti idarə etmek sənə zarafat gelmesin. Yaxşı ki, qız

böyüyüb... bir hoftodır ki, düzələ bilmirəm, belim ağrıyr, elə bil, keçə döymüşəm: qarğıdalı iso bax, yanır, su isteyir. — O, sinəsinə düşmüş çalmanın ucunu ara-sıra içəri salaraq yanıqlı-yanıqlı danışındı. O hirs-lənəndo adətən belə edərdi.

— Siz necə adamsınız? — deyə Orozmat atın üzündə yırğalanaraq özündən çıxmışdı. — Əgor mənim ayağım olsayıdı, sizdən heç xahiş ederdim? Əvvəller olduğu kimi, kisələri arabaya özüm doldurub apardırm!.. Mən də bilirom ki, bu, arvad işi deyil. Bəs kişini haradan tapım? Buna görə de qərara geldik ki, esgər arvadlarından xahiş eləyək. Siz öz gəlininizə qadağan edirsınız, böyüklərimiz isə bizim abrimizi tökürlər... Əsgərlərə çörək lazımdır, biz isə planı pozuruq. Belə de şey olar, heç yaraşan işdir?

Mən qamçını yerlə sürüyə-sürüyə onlara yaxınlaşdım. Briqadir məni görən kimi çox sevindi. Görünür ki, başına tezə fikir gəlmişdi.

— Əger siz gəlininiz üçün belə qorxursunuzsa, onun qaynı — o, fərehlə məni göstərdi, — heç kəsi ona yaxınlaşmağa qoymaz. Arxayıń ola bilərsiniz! Seyit qoçaq oğlandır, bax bizi dolandırıran bu uşaqlardır. Darda da ancaq onlar köməyimizə çatırlar.

Anam briqadıre sözünü qurtarmağa macal vermodı.

— Ay mənim səfilim, gör bir neyə oxşayırsan, — deyə deyindı. — Saçlarına bir bax... Atandan da heç olmaz, oğlunun başını qırxmağa da vaxt tapmır...

Orozmat anamın neyə işaret vurdugunu təz başa düşdü.

— Yaxşı, — dedi, — qoy oğlunuz bu gün qocaların yanında qalsın. Seyit, bu gün evdə qal. Atları yemlə, səhər tezdən isə Cəmiləyə araba verərik: bir yerdə işlərsiniz. Ancaq deyirəm ha, onun üçün sən cavab-dehsən! Yaxşı, baybiçə, siz narahat olmayın, Seyit qoymaz ki, ona bir söz deyən olsun. Əger iş o yerə gəlib çatsa, Daniyari da onlarla gəndərərəm. Siz ki onu tanıyırsınız, faşır oğlandır... Bu yaxında cəbhədən qayıtmış oğlanı deyirəm. Üçlükdə stansiyaya taxıl daşıyarsınız. O zaman kim cəsərət eləyib sizin gəlininizə toxuna bilsə? Elə deyil, Seyit? Sən necə bilirsən, istəyirik ki, Cəmiləni sürücü qoyaq, ancaq anan razi olmur. Son onu yola getir.

Briqadirin tərifini və mənimlə yaşlı bir adam kimi məsləhətələşməsi sinəmə yatdı. Eyni zamanda, Cəmilə ilə birləşdə stansiyaya getməyin necə yaxşı olacağını təsəvvürümə getirdim. Ciddi bir ifadə alaraq anama dedim:

– Ona heç nə olmaz. Canavar yeməyəcək ki?

Mən çıxdanın sürücüsü kimi dişlərim arasından işgüzarcasına yərə tüpürdüm, çiyinlərimi ata-atə qamçını arxamea sürütləyib uzaqlaşdım.

– Bir buna bax! – deyə anam təccübəndi və elə bil sevindi də. Ancaq dərhal açıqla cığırdı. – Mən sənə göstərərəm, canavar nədir? Sən haranın biləni oldun. Ağlılı tapıldın da!

– O da bilməsə, bəs kim biləcək. O sizdə iki ailənin eikitidir. Onunla fəxr edə bilərsiniz, – Orozmat qorxa-qorxa anama baxaraq mənim tərəfimini saxladı. Qorxurdu ki, təzədən onun tərsliyi tuta.

Lakin anam etiraz etmədi. Yalnız birdən-bire əyildi, dərindən nəfəs alıb dedi:

– O haranın cigiti oldu, hələ uşaqdır. Gecəni-gündüzü də işdə olur... Bizim cigitlər iso indi allah bilir haradadırlar. Həyətlərimiz özbaşına buraxılmış köçəbələr kimi bomboşdur...

Mən onlardan çox uzaqlaşdırığım üçün anamın daha nələr dediyini eşitmədim. Gedə-gedə qamçını evin küncünə elə vurdum ki, toz qalxdı, hətta əllərini şappıldadaraq həyetdə təzək yapan bacının gülüm-səməsinə də ehəmiyyət vermədən, əda ilə təlvarın altına keçdim. Orada çömelib oturdum və güvəcdən su töküb, əllərimi yumaga başladım. Sonra otağa keçib bir piyalə qatıq içdim, ikinci piyaləni isə pəncərənin qabağına aparıb içina çörək doğramağa başladım.

Anam və Orozmat hələ də həyətdə idilər. Ancaq daha mübahisə etmirdilər, yavaşcadan sakitcə söhbət edirdilər. Görünür ki, qardaşlarım barədə danışındılar. Anam şışmiş gözlərini hərdən bir paltalarının etəyi ilə silir və görünür ki, ona təskinlik verən Orozmatın sözlerinə başı ilə dalğınlıqla cavab verərək, dumansız nəzərlərini ağacların kəlləsindən ləp uzaqlara zilləmişdi. O, elə bil, öz oğullarını burada görmək ümidiндə idi.

Qüssəyo qapılmış anam, sanki, briqadirin təklifi ilə razılaşmışdı. Öz məqsədinə çatmasından çox razı qalmış briqadir isə qamçı ilə atın belini şappıldadaraq, sürətli yorğ'a yerişlə həyətdən çıxdı.

O zaman, əlbettə, nə anam, nə do mən bu işin nə cür qurtaracağını düşünmürdük.

Cəmilənin iki atlı arabanın öhdəsindən gələ biləcəyinə mənim heç şübhəm yoxdu. Atlara o yaxşı bələddi. O, dağ aili Bəkayirdə ilxiçi qızı idi. Bizim Sadıq da ilxiçi idi. Guya, bir dəfə baharda cıdır zamanı o, Cəmiləyə çata bilməmişdir. Kim bilir, bu nə qədər doğrudur, ancaq

danışındılar ki, bu əhvalatdan sonra pərt olmuş Sadıq Cəmiləni götürüb qəcmiştir. Bununla belə başqaları isə deyirdilər ki, onlar bir-birini sevərək evlənmişlər. Nə isə, onlar cəmi dörd ay birgə yaşamışdılar. Sonra müharibə başlanmış və Sadıq orduya çağırılmışdılar.

Cəmilənin uşaqlıqdan ilxi qovmasındanmə ya da nədənsə (o atasının yeganə qızı idi, həm qız və həm də oğul evəzi idi) onun xasiyyətində kişilərə xas bir tündlük və hətta bezen kobudluq da hiss olunurdu. O kişi kimi də möhkəm işləyirdi. Qonşu qadınlarla yola getməyi bacarırdı, ancaq onu nahaq yerə bir balaca incident kimi söyüsdə heç kəsden geri qalmazdı. Arvadları saçlamışdı da.

Qonşular dəfələrlə şikayət gəlmışdilar:

– Bu gelininiz necə adamdır? Kandara qədəm basdığı heç bir həftə olmaz, ancaq elə bil, dilotu yeyib. Nə hörmət başa düşür, nə heyə.

– Elə yaxşı ki, belə adamdır! – anam onların cavabını verirdi. – Mənim gelinim sözün düzünü adamın gözünün içine deməyi sevir. Piç-pıcı danışıb, altdan sancınağındansa, bu yaxşıdır. Sizinkilər özlərini mələkə kimi göstərirlər. Ancaq əslində iyimiş yumurta kimidirlər: bayırdan təmiz və hamar, içərisinin iyi adamın ürəyini bulandırır.

Atam və kiçik anam Cəmilə ilə reftarda heç zaman başqa qayınata və qayınanalar kimi sert və öcəşkən deyildilər. Ona mehriban idilər, onu sevirdilər və yalnız bir şey arzulayırlılar ki, o Allaha və ərinə sadıq olsun.

Mən onları başa düşürdüm. Dörd oğullarını orduya göndərdikdən sonra, onlar hər iki həyetin yeganə golini, Cəmilə ilə teskinlik tapırdılar. Buna görə də onun üstündə əsim-əsim əsirdilər. Lakin mən öz anamı başa düşmürdüm. O, adımı ele-bele sevən adamlardan deyildi. Ağır və tünd xasiyyəti vardi. Öz köhnə adət-onenesi ilə yaşayardı və həmişə də buna riayet edərdi. Hər il baharın girməsile o, atamın hələ vaxtı ilə cavanlıqda düzəltdiyi köçəri alaçığını həyətdə qurar, içərisində ardıcılıqlarından ocaq qalayıb tüstüledərdi. O bizi də ciddi zəhmət sevən və böyükərə hörmət ruhunda tərbiyə edərdi. Bütün ailə üzvlərindən tələb edərdi ki, şərtsiz-şurutsuz ona tabe olsunlar.

Cəmilə isə bize gəldiyi ilk günlərdə özünü başqa gelinlər kimi aparmadı. Doğrudur, o, böyükərə hörmət eleyir, onların sözünə qulaq asındı. Ancaq heç zaman onların qabağında baş əymirdi. Bununla belə, başqa cavan gelinlər kimi üzünü yana çevirən tək burunun altında mızıldanıb söymürdü. Ürəyindəkini həmişə açıq deyərdi və öz fikrini

demək dən də çokinməzdi. Anam tez-tez Cəmilənin tərəfini saxlayıb, onuna razılışardı, ancaq axırıncı söz həmisi özünükü olurdu. Mənə elə gəlirdi ki, anam Cəmilənin simasında, onun üreyinin açıq və özünün ədalətli olmasında özünə tay bir adam görürdü və gizlində fikirloşirdi ki, gələcəkdə onu öz yerinə qoysun, onu özü kimi tam hüquqlu ev sahibəsi, özü kimi baybicə və ailənin sirdası etsin. — Qızım, Allaha dua et ki, — deyə anam Cəmiləyə nəsihət verirdi, — sən varlı və xoşbəxt bir evə düşmüsən. Bu sənin xoşbəxtliyindir. Qadının xoşbəxtliyi ondadır ki, uşaq doğsun və bir də evində bolluq olsun. Allaha şükür, biz qocaların topladığı bu şçylorın hamısı sənə qalacaqdır. Özümüzə qəbre aparmayacağıq ki! Xoşbəxtliyi yalnız o adam əlində saxlaya bilər ki, o öz namus və vicedanını qoruya bilsin. Bunları yadında saxla və özündən göz-qulaq ol!

Lakin Cəmilənin bəzi xasiyyətləri qayınanana açırmırdı: o, uşaq kimi həddindən artıq gülüb danışındır. Bəzən adama elə gəlirdi ki, Cəmile heç bir səbəb olmadan gülməyə başlayır, özü də ləp hündürdən, ürəklə. İşdən evə döndükdə o, təmkinlə həyətə girməkdənse, arxın üstündə hoppanıb qaça-qaça gəlirdi. Boş-boşuna gah bir qayınanاسını, gah da o birini öpməyə başlayırdı.

Cəmile mahni oxumağı da sevirdi. O hemisi böyüklerden çokinmədən bir şey zümrüme edirdi. Əlbəttə, bütün bunlar golinin ailə içərisindəki rəftarı haqqında aildə yaranıb hifz olunan təsəvvürlərlə bir araya sığmırıldı. Lakin hər iki qayınana onunla təselli tapırdı ki, vaxt ötdükcə Cəmile yaşa dolub, ağıllanacaqdır: cavanlıqda elo hamı belə olmayıb məger! Mənim üçünsə dünyada Comilədən yaxşısı yox idi. Bizim üçün birlikdə çox yaxşı keçirdi, heç bir səbəb olmadan gülüşür və həyətdə bir-birimizi qovurduq.

Comilə qəşəng qız idi. Boylu-buxunlu idi. Düz cod saçlarını iki sıx və ağır höruk şəklində hörmüşdü. Ağ ləçəyini meharetlə bağlayaraq onu alına tərəf azca endirirdi. Bu ona çox yaraşırıdı, hamar sıfetinin qarasın derisinə xüsusi gözəllik verirdi. Cəmile güldüyü zaman onun göyüntül qara badami gözleri gənclərə məxsus şıltaqlıq ilə parıldayırdı. Birdən-bira adəbsiz ail mahnilarını oxumağa başlıdıqda isə onun yaraşlıqlı gözlərində qadınlara xas bir parıltı görünürdü.

Mən tez-tez gördüm ki, cigitlər, xüsusilə evlərinə qayılmış cəbhəçilərin gözləri onda qalırdı. Cəmile özü də zarafat etməyi sevirdi. Doğrudur, həddini aşanların payını verirdi, ancaq bununla belə, onun hərəketləri mənə toxunurdu. Mən onu, kiçik qardaşların öz bacılarını

qısqandığı kimi qısqanırdım. Cəmilənin yanında cavan oğlanları görəndə bir bəhane ilə onlara mane olmağa çalışırdım. Qürurlanır və onlara ele qəzəblə baxırdım ki, sanki, bütün görkəmimlə "Siz çox da qazqıldışmayın. O mənim qardaşım arvadıdır və elə güman eləmeyin ki, arxasında heç kəsi yoxdur!" demək istəyirdim.

Belə dəqiqələrdə mən qəsdən çokinmədən, yeri geldi-gəlmədi, söhbətə qoşulur və Cəmilənin yan-yörəsində hərlənənləri lağ'a qymaşaçaq çalışırdım. Bundan bir şey çıxmadiqda isə özümü saxlaya bilməyib xoruzlanırdım.

Cavanlar qohqəhə çəkib gülüşürdülər:

— Sen Allah, bir buna bax. Demə, onun cenesimiş. Qiymətmiş, heç xəbərimiz yox.

Mən canımı dışımı yığıb özümü saxlayırdım. Ancaq qulaqlarımın qızardığını hiss edirdim. Hırsimdən gözlərim də yaşarrıdı. Mənim cənem — Cəmile isə məni başa düşürdü. Özünü gülməkdən güclə saxlayaraq, ciddi görkəm alırdı:

— Bes siz elə güman eləyirsiniz ki, cencər küçədə tökülib qalıb, — deyə o cigitlərə teşəxxüsle cavab verirdi. — Belkə, sizdə küçəyə tökülib, bizdə isə yox! Gedək, qaynım. Sizi görüm... — O, başını dik tutaraq, özünü göstərir və ciyinlərini lovğa-lovğa oynadırdı. Mənimlə birlikdə uzaqlaşdıqda isə sakitə gülümsəyirdi.

Mən onun bu təbəssümündən həm pərtleşdiyini, həm fərehləndiyini görürdüm. Belkə də o zaman öz-özlüyündə belə fikirləşirdi: "Eh, səfəh! Əger mən istəsəm, heç kəs qabağımı kəsə bilməz. Bütün ailəinizlə izləsəniz də, bacara bilməzsınız". Belə hallarda günahkarcasına susurdum. Bəli, mən Comiləni qısqanırdım. Ona pərəstiş edirdim. Fəxr edirdim ki, o mənim cənemdir. Onun gözəlliyi, müstəqilliyi, onun sərbestliyi ilə fəxr edirdim. Biz onunla on səmimi dost idik və bir-birimizdən heç bir şey gizlətmirdik.

Həmin günlərdə aildə kişilər az idi. Bundan istifadə edən bəzi cavanlar qadınlarla həyasızcasına rəftar edir və onları adam yerinə qymurdular, guya, onların sağına-soluna keçmək lazım deyil, al eləyen kimi kefin istədiyin qaçıb yanına gələcəkdir!

Bir dəfə ot biçini zamanı bizim uzaq qohumumuz Osman Cəmiləyə sataşmağa başladı. Osman da o biri cavanlar kimi güman edirdi ki, heç bir qadın onun sözündən çıxmaz. Cəmile onun əlini hirsə özündən uzaqlaşdırıb, kölgəsində uzandığı tayanın altından qalxdı.

– Öl çök! – deye incikliklə ondan üz çevirdi. – Siz ilxi dayçalarından bundan başqa nə gözlemek olar!

Tayanın altında özünü yayıb uzanmış Osman yaş dodaqlarını nifratlı büzüsdürdü.

– Pişiyin ağızı etə çatmayanda deyər ki, iy verir... Nə ezelib-büzürlərsən, özün de lap sino gedirsən, burnunu çox dik tutma.

Cəmилə kəskin bir hərəkətlə ona tərəf döndü:

– Bəlkə də gedirəm. Ancaq bizim taleyimiz belədir. Sən axmaq isə gülürsən. Yüz il də tek qalsam, sənin kimilərin heç üzünə tüpürmek istəmərəm; adamin üreyi bulanır. Müharibə olmasayı, görüm sənin üzünə heç baxan olardım?

– Mən də elə onu deyirəm də! Müharibə olduğu üçün sən er qamçısı görməmisən, ona görə də belə qudurmusan. – Osman gülümşədi.

– Eh, mənim arvadım olsaydın, gör, avazın belə gələrdimi?..

Cəmилə dönüb ona nə isə demək istədi, lakin susdu, başa düşdü ki, onunla ağız-ağıza verməyə dəyməz. Nifratlı baxışlarla bir xeyli ona baxdı, sonra çıçışə-çıçışə tüpürdü ve yabanı götürüb uzaqlaşdı.

Mən tayanın dalında, arabanın üstündə dayanmışdım. Cəmilenə məni görən kimi tez dönüb başqa tərəfə getdi. Mənə elə gəlirdi ki, onu deyil, məni təhqir ediblər, mən rüsvay olmuşam. Ürəyim yana-yana onu danladım:

– Axı sən niyə belələri ilə ağız-ağıza verirsən, niyə onları danişırsan?

Cəmilenə o gün axşamadək qazqabaqlı gəzdi. Mənimlə ne bir kəlmə danışdı, nə də üzü güldü. Mən arabanı Cəmilenin yanına sürondo o, içincə salıb bürüzo vermədiyi inciklik haqqında mən heç bir şey sorusmayım deysə, yabanı tez ot qalağına sancıb onu bir nofəsə qaldırdı və qabağınca getirerek, üzünü onun dalında gizlətdi. O, otu boşaldır və dərhal o biri ot qalağına tərəf yollanırdı. Araba tez doldu. Mən uzaqlaşanda qanlıb geri baxdım. Cəmilenin yabanın dəstəyinə söyknərək bir neçə deqiqə meyus durub nə haqda isə fikirləşdiyini, sonra isə təzədən işə girişdiyini gördüm.

Biz axırıncı arabanı yüksərkən Cəmilenə durub güneşin batmasına xeyli tamaşa etdi, bu dəqiqelerdə o, elə bil yer üzündə olan her şeyi unutmuşdu. Çayın arxasında, Qazax çöllerinin qurtaracağında yorğun düşmüş axşam günəsi təndirin ağızı kimi alovlanırdı. O, göydəki, yumşaq buludları öz şəfəqi ilə qızardaraq üfüqün arasına ağır-agır çəkilir

və aşağılarda artıq qaranlığın çökdüyü bənövşəyi stepə son işığını yayırırdı. Cəmilen qüruba ele dilsiz bir məftunluqla baxırdı ki, sanki şirin yuxu görürdü. Zərif sıfəti parıldayırdı, yarıçıq qalınmış dodaqlarında məsum bir gülüş vardi. Bu zaman Comilo hələ də ona demək istədiyim məzəmmətli sözlərə ele bil cavab verərək, mənə tərəf döndü və elə tərzdə danışdı ki, sanki aramızda gedən söhbəti davam etdirirdi.

– Sən isə, kiçinə bala, onun haqqında fikirləşmə, qoy cəhənnəm olsun! O da insandır yəni... – Cəmilen bunu deyib susdu, sənən günüşi süzərək, köksünü ötürdü və dalğın halda sözünə davam etdi: – Osman kimilər insanın qəlbini nə başa düşür? Yox, heç kəs bunu başa düşmür... bəlkə də belə kişiler dünyada heç yoxdur...

Mən atları döndərənədək Cəmilenə bizdən kənardə işləyən qadınların yanına qaçırdı. Mən onların bərkdən fərehlə güldüklerini eşitdim. Ona nə üz verdiyini demək çətindir, günün qürubuna baxarkən, bolka başına təze bir fikir gəlmİŞdi, bəlkə də yaxşı işlədiyi üçün fərehlənmişdi. Mən arabada, hündür ot qalağının üstündə oturub Cəmilenə baxırdım. O, ağ ləçəyini başından çəkib saldı və qollarını geniş açaraq yenice çalınmış kölgəli çəmənlə rəfiqəsinin arxasında qaçırdı. Külək onun paltarının etəyini yelədirdi. Birdən mənim də üstündən qüssə götürüldü: “Osmanın laqqurtısı haqqında fikirləşməyə döyərini?”

– Hə-ə, getdik! – deye mən tələsib, atları qovdum. Həmin gün briqadırın mənə tapşırıldığı kimi, başımı qırxdırmaq üçün atamı gözləməyi qərrara aldım. Bu müddət ərzində Sadığın məktubuna cavab yazmağa başladım. Bu işdə də bizim öz qaydamız vardi: qardaşlarım məktubu atamın adına yazırdılar, ail poçtalyonu onları anama verirdi. Məktubları oxumaq və cavab yazmaq isə mənim borcum idı. Mən məktubu oxumamışdan qabaq biliirdim ki, onu Sadıq yazmışdır. Çünkü onun məktubları, sürüdəki quzular kimi bir-birinə oxşayırdı. Sadıq məktubu həmişə bu sözə başlayırdı: “Cansağlığı haqqında məktub.” Sonra isə, bir qayda olaraq yazırırdı: “Bu məktubu poçtla səfah, gül-çiçəklə Talasda yaşayan qohum-əqrəbəma, istekli, son dərəcə əziz atam Colçubaya göndərirəm..” Sonra anamın, daha sonra öz anasının, onlardan sonra isə cərgə ilə bizim hamımızın adı gelirdi. Bütün bunlardan sonra qəbile ağsaqqallarını, yaxın qohum-qardaşın haqqında vacib suallar başlayırdı, yalnız lap axırdı Sadıq tələmtələsik yazırırdı: “Habelə arvadım Cəmilenə salam göndərirəm...”

Əlbəttə, ata ilə ana sağ-salamat olduqda, aildə ağsaqqallar və yaxın qohum-əqrəbə sağı-salamat olduqda, arvadının adını birinci çəkmək,

xüsüsilə onun adına məktub yazmaq yaxşı deyil, hətta ədəb xaricindədir. Təkcə Sadiq deyil, özünə hörmət eleyən hər bir kişi belə düşüñürdü. Bunun haqqında danışmağa da dəyməz. Çünkü bütün ailə bu bir qayda idi. O, noinki müzakirə edilməli idi, onun haqqında heç düşünmürdük də. Bir də buna vaxt yox idi. Axı hər bir məktubun arzusunda idik, onun gelişisi fərəhli bir hadisə idi.

Anam məni məktubu bir neçə dəfə oxumağa məcbur edərdi. Sonra onu diqqətlə cedar-cadar olmuş əllərinə alar və vərəqsi əlində elə saxlayardı ki, elə bil, quşdur, indice pırıldayıb uçacaqdır. Nəhayət, bükülməyən barmaqları ilə məktubu çotinliklə üçkuncük bökdəri.

– Eh, menim əzizlərim, sizin məktubları tilsim kimi hifz edib saxlayacaqıq, – deyo onun səsi ağlamaqdan titreyərdi, – hələ bir soruşur ki, orada atam, anam, qohumlarım necədir... Bize nə olacaq axı. Ailə evimizdə oturmuşuq. Siz özümüzdən danışın görək, orada nə eylöyirsiniz? Heç olmazsa, bir kəlinə də olsa, yaz ki, sağ-salamatam, vossalam. Bize bundan artıq şey lazımlı deyil...

Anam üçbucaq məktuba yenə də bir xeyli baxır, sonra onu bütün məktubların saxlandığı dəri torbaya qoyub sandıqda gizlədərdi.

Əgor Cəmilə bu zaman evdə olsayıdı, məktubu oxumaq üçün ona da verərdilər. O məktubu hemişə əlinə alanda mən onun pörtdüyüni hiss edərdim. Gözlerini sətirlərin üzərində sürətlə gezdirdi, üreyində acıgözlükə oxuyardı. Məktubun axırına yaxınlaşdıqca onun çıyinləri sallanar, yanaqlarının qızartısı yavaş-yavaş çökilərdi. Axırını sətirləri oxumadan, məktubu elə bir soyuqqanlıqla anama verərdi ki, sanki aldığı borcu geri qaytarır.

Anam, görünür ki, gəlininin kefinin belə pozulduğunu öz bildiyi kimi yozar və ona ürek-dirok verirdi. O sandığını bağlaya-bağlaya deyordı:

– Niyə belə? Sevinməkdənsə, qüssələnirsən. Məgor təkcə sənin ərin əsgərdir? Bu dərd bir tek sonin deyil ki, bütün elin dərdidir. El necə dözürsə, sen də döz. Ele bilirsən ki, başqları öz ərləri üçün dərrixmir? Sən də darix, ancaq üzə vurma, içinə sal!

Cəmilə susardı. Lakin onun inadkar, hüznülü baxışları, sanki deyərdi: "Eh, anacan, sən heç bir şey başa düşmürsən!"

Sadiğin məktubu bu defə Saratovdan gelmişdi. O orada hospitalda yatırıldı. Sadiq yazırkı ki, yaralandığı üçün Allah qoysa payızda evə qayıdacaqdır. Biz tezliklə onunla görüşə biləcəyimiz üçün sevinirdik.

Mən həmin günü evdə qala bilməyib xırmana getdim. Həmişəki kimi orada yatdım. Atları yoncalığa buraxıb ayaqlarını bağladım. Sədr qaramalı yoncalığa buraxmağa icazə vermirdi. Mən isə atları yaxşı saxlamaq üçün bu qaydanı pozurdum. Dərədə xəlvət bir yer tanıydım, gecə vaxtı burada məni heç kəs görə bilməzdi. Lakin bu dəfə atları açıb, oraya aparanda məlum oldu ki, məndən qabaq kim isə yoncalığa dörd at buraxmışdır. Bu məni hövselədən çıxartdı. İkiathlı arabanın sürücüsü olmaq mənə hövselədən çıxməq üçün haqq verirdi. Heç fikirləşmədən qərara geldim ki, malikanəmə soxulmuş bu həyasızın dərsini vermək üçün atlarnı yoncalıqdan çıxarıb qovum. Lakin birdən briqadırın gündüz haqqında mənə danışlığı Daniyarın iki atını tanıdım. Sabahdan onunla birlikdə stansiyaya taxıl daşıyacağımı xatırlayıb atlara əl dəymədim və xırmana qayıtdım. Daniyar, demə, burada imiş. O arabasının çarxlarını yenice yağılayıb qurtarmış, indi isə oxun qaykalarını burub möhkəmlədirdi.

- Danike, dərədəki sənin atlarındır? – deyə soruşdum.
- Daniyar başını ağır-ağır mənə tərəf döndərdi.
- İkişi mənimdir.
- Bəs ikisi?
- Cəmilədir, nədir onunkudur. Sənin nəyindir, cenendir?
- Bəli, cenendir.
- Briqadir özü onları buraya buraxdı və tapşırıb ki, gözüm üstlərində olsun...

Yaxşı ki, mən atları qovinamışam. Gecə düşdü, dağlardan əsen axşam küləyi kesdi. Xırmana da sakitlik çökdü. Daniyar saman tayasının altında, mənim yanımda uzandı. Lakin bir azdan sonra qalxıb çaya tərəf getdi. O yaxınlığdakı sıldırımin üstündə dayandı. Əllerini arxasında çaprazladı və başını azca çıynıne əyərək, beləcə xeyli müddət dayanıb durdu. Onun arxası mənə tərəf idi. Onun sanki balta ilə yonulmuş uzun, yönəmsiz figurası yumşaq ay işığında aydın sezildirdi. O, elə bil gecə vaxtı aşırımda daha aydın səslənən çayın gurultusuna həssaslıqla qulaq asırdı. Bəlkə də, gecənin mənim üçün aydın olmayan daha başqa soslarını və honirtisini dinləyirdi. "O yənə də çayın qıraqında yatmaq istəyir, səfəh!" – deyə mən gülümsündüm.

Daniyar bizim ailə təzə gelmişdi. Bir defə bir oğlan uşağı qaçaqca kövşənliyə gelib xəbər verdi ki, ailə yaralı əsgər gəlməşdir. An-

caq kimdir, neçidir, tanımır. Qiymət qopdu. Aildə qayda belə idi. Cəbhəcilerdən biri qayıdan kimi gələn adama baxmaq, onunla əl verib görüşmək, ondan əhval tutmaq, cəbhədə qohumlarını görüb-görəməmosini soruşmaq ve yeni xobərlərə qulaq asmaq üçün böyükdən tütmiş kiçiyədək hamı sürü kimi qaçıb gedirdi. Bir hay-küy qopurdu ki, ağız deyəni qulaq eşitmirdi. Həresi bir söz deyirdi: bəlkə, qardaşındır, qayıdib, bəlkə də qudamdır. Bu vaxt biçinçilər qaçıb getdilər ki, məsələnin nə yerde olduğunu öyrənsinlər.

Daniyar, demə, eслən bizim yerlidir, bizim aildəndir. Danışıldır ki, uşaqlıqda o yetim qalmış, üç il qapılarda sürünmüş, sonra ise Çaxmaq çölündəki qazaxların yanına getmişdir. Ana tərəfdən onun qohumları qazaxdırılar. Yaxın qohumları da yoxdu ki, sonralar oğlanı geri qaytarsınlar. Beləliklə də, onu hamı yaddan çıxarmışdı. Evdən getdikdən sonra nə cür yaşadığını haqda ondan soruştuda Daniyar qeyrimüyyəyen cavab verordi. Ancaq hər halda məlum olurdu ki, həyatın və yetimliyin acısını dadmışdır. Heyat Daniyarı oyuncaq topu kimi bu başdan o başa atıb-tutmuşdur. O uzun müddət Çaxmaq şoranalıqlarında qoyun otarmışdır, yaşı dolduqda çöllerde kanal qazmış, yeni pambıq sovxozilarında işləmiş, sonra Daşkend etrafında Anqren kömür mədənlərində çalışmışdır. Oradan da orduya getmişdir.

Daniyarın öz doğma ailinə qayıtmasını camaat beyəndi. "Yad ölkələrdə nə qədər dolaşdisa da, axırda qayıtdı, demək, alnında belə yazılıbmış ki, doğma arxdan su içsin. Öz dilini də yadından çıxarmayıb. Danışığı bir balaca qazaxcaya çilət vursa da, təmiz danışır!"

Ağsaqqallar deyirdilər:

"Tulpar* dünyannın o başında da olsa öz ilxisini axtarıb tapar. Öz vətoni, öz xalqı kimin üçün ezziz deyildir! Yaxşı eleyib, qayıdib. Biz də, sənin dədələrinin ruhu da razı qaldıq. Allahın köməkliyi ilə germanın yixan kimi rahat yaşayacaq. Onda sən də başqaları kimi ev-eşik qurarsan, ailən olar. Seni də ocağından tüstü çıxar!"

Daniyarın babalarını xatırlayıb, onun hansı qəbilədən çıxdığını dürrüst müyyəyen etdilər. Beləliklə, bizim aildə "yeni qohum" Daniyar meydana çıxdı.

Budur, bir gün briqadir Orozmat, sol ayağından axsayan hündür boylu donqar əsgəri bizim yanımıza biçənəyə gətirdi. O, şinelini ciy-

ninə ataraq, Orozmatın alçaq, yorğa yerişli madyanından geri qalmamaq üçün inadla addımlayırdı. Briqadir isə öz alçaq boyu və cəldiliyi ilə uzun Daniyarın yanında dəcəl çay cüllütünü xatırladırdı. O zaman uşaqlar buna gülüştürdülər de.

Daniyarın hełe o vaxt tamam sağalmamış yaralı ayağı dizindən bükülmürdü. Buna görə o, biçinçiliyə yaramazdı. Onu bizim, uşaqların yanına ot çalan maşına teyin etdilər. Açıq deyim ki, Daniyar o qədər de xoşumuza gəlmirdi. Hər şeydən qabaq onun adamayovuşmazlığı bizi açmadı. Daniyar az danişar, danişanda da hiss olunurdu ki, bu zaman o tamam başqa şey haqqında düşünür, onun nə isə öz fikirleri var. Öz dalğın, xəyalpərvər gözlerini sənin sıfetinə zilləyib baxsa da, başa düşmürdün ki, o səni görür, ya yox. Onun haqqında belə deyirdilər:

— Yaziq oğlan! Görünür ki, cəbhədən sonra hełe də öziñe golmeyib.

Maraqlı orası idи ki, Daniyar bu cür daimi dalğınlığı ilə bərabər, çox sürətlə və dəqiq işləyirdi. Kənardan baxanda adama elə gelirdi ki, o, danışib gülən və açıq-saçıq bir adamdır. Bəlkə uşaqlıqda keçirdiyi ağır yetimlik onu, öz hiss və fikirlərini gizlətməyə öyrətmış, onda belə bir təmkinlik yaratmışdır? Bəlkə də.

Daniyarın, cəhənglərində iri qırışlar olan nazik dodaqları həmişə möhkəm bütülmüş olardı, gözleri sakit-sakit kədərle baxardı, yalnız çevik oynaq qaşları onun həmişə yorğun olan ariq sıfətini canlandırardı. Hərdənbir boylanıb durar və sanki başqalarına müyessər olmayan bir şey eşitdiyi üçün qaşları alına təref dartılar və gözləri qeyriməlum bir sevincə parıldardı. Sonra isə o uzun müddət gülümşər və nəyə isə sevinərdi. Bütün bunlar bize qəribə gələrdi. Təkcə bu deyil, onun başqa qəribəlikləri də vardı. Axşamlar biz atları açaraq, talvarın yanında oturar və aşpaz qadının bize yemek bişirməsini gözlərdik. Daniyar isə keşik təpəsinin* üstünə qalxıb hava qaralanadək orada oturardı.

— O orada nə eleyir? Onu gözətçi qoyublar, nedir? — biz gülerdik.

Bir dəfə mən maraqlandığım üçün təpenin üstünə, Daniyarın yanına qalxdım. Orada diqqəti cəlb edən heç bir şey yoxdu. Yasəmən rəngli axşam qaranlığına qərq olmuş dağətəyi step geniş uzanmışdı. Tünd, alatoran çöller, elə bil sakitlik içerisinde ağır-agır eriyirdi.

* Keşik təpəsinin üstündən bütün etraf görünür. Bu təpe qırğızlarda köçəri basqınlar vaxtından qalmışdır.

* Tulpar - efsanəvi qaçaqan at

Daniyar mənim gelməyimə heç qımlıdanmadı; o dizlərini qucaqlayaraq oturmuş, dalğın, lakin parlaq nezərləri ilə qabağa baxırdı. Yenə mənə elə geldi ki, o, mənim eşidə bilmədiyim səslərə qulaq asır. Bəzən donuxur və geniş açılmış gözleri ilə donub qalırdı. Onu daxilən nə isə üzürdü və mən elə fikirləşirdim ki, o indice, ancaq mənim qarşında deyil, (o məni görmürdü) mənə məlum olmayan, böyük geniş bir varlığın qarşısında ürəyini açacaqdır. Sonra mən ona baxanda onu tanımadım; Daniyar süst və məyus halda oturaraq, elə bil, işdən sonra istirahət edirdi.

Bizim kolxozun biçənökleri Kurkureu çayının çaylaq yerlərində səpələnmişdir. Bizdən bir az uzaqda Kurkureu çayı dərədən çıxıb, hərin, quduz bir axınlı vadisi ilə axır. Ot çalımı dağ çaylarının daşlığı vaxtda olur. Axşamdan bulanıq, köpükli sular artmağa başladı. Çayın güclü lərzəsindən komada geceyarısı yuxudan oyandı. Mavi, sakitləşmiş gecə öz ulduzları ilə komaya baxırdı. Hərdən soyuq külək əsirdi, torpaq yatırdı, yalnız gurultulu çay, clo bil, bizi hədələyərək üstümüze hücum çəkirdi.

Biz lap sahildə olmasaq da, gecə bize elə gəldi ki, su lap yaxındadır, qeyri-ixtiyari olaraq qorxuya düşürdük: birdən o komanı yuyub aparmasın? Yoldaşlarım ağır yuxuya getmişdilər. Mən isə yata bilməyib bayira çıxdım.

Kurkureu çaylığında gecə gözəl və qorxunc olur. Çəmənin o yanbu yanında ayaqlarına cidar vurulmuş atlar qaralır. Onlar şəhli otdan doyunca yeyərək, indi hərdənbir finxırı, ehmalca mürgü vururdular. Mənimlə bir cərgədə isə Kurkureu əzilib xarab olmuş söyüd pöhrəliklərini oyərok, sahilo hücum çökir və özü ilə bərabər daşları sürütleyib içərilərə aparırdı. Susımaq bilməyən çay qəzəbli, dehşətli bir gurultu ilə gecənin sakitliyini doldururdu. Adəmi qorxu götürdü. Dehşətli idi.

Belə gecələrdə mən Daniyari həmisi xatırlayırdım. O adətən lap sahildə, ot qalaqlarının üstündə yatardı. Görəsen, bəs qorxmur? Çayın gurultusundan qulaqları batırı? Görəsen, o yatır, ya yox? Nə üçün o çayın qırğındı tək yatır? Bundan nə ləzzət alır? Qəribədir, elə bil, zəmane adamı deyil! Bəs indi haradadır? Ətrafımı baxıram, heç kesi görmürəm. Sahil əydəmlı təpələrlə uzanıb gedir, qaranlıqla dağların başları görünürdü. Orada yuxarınlarda sakitlikdi və ulduzlar parıldırdı.

Daniyarın aildə özünə dost tapmaq vaxtı çoxdan çatmışdı. Lakin o, əvvəlki kimi, tək-tənha idi, sanki o dostluq ya düşməncilik, rəğbet ya paxılılıq məfhumlarından xəbersizdi. Axi aildə o cigit hörmətdə idi ki,

həm özünü, həm də başqasını qoruya bilir. Xeyirxahlıq eləyonlər və bəzən də mərdimazarlıq vuranlar, aqsaqqallardan geri qalmayıb məclis və ehsanları idare edənlər qadınların da nəzərini colb edir.

Əgər Daniyar kimi adam özünü kənara çekərək ailin gündəlik işlərinə qaynayıb qarışmışsa, onu beziləri, sadəcə olaraq, görmür, beziləri isə mərhəmətlə deyirdilər:

— Onun heç kəsə nə zərəri, nə də xeyri deyir. Yazıq bir təhər yaşayışa, o da kifayətdir.

Belə adam, bir qayda olaraq, ya rişxənd, ya da şəfqət predmeti olur. Öz yaşımızdan böyük görünməyə çalışaraq, əsl cigitlərle tay olmaq isteyen biz yeniyetmələr isə, üzüne deyil, öz aramızda Daniyara həmisi gülürdük. Biz hətta ona da gülürdük ki, o gimnastyorkasını çayda özü yuyur. Özü də qurumamış əyninə geyir. Çünkü cəmi bir cəm gimnastyorkası vardı.

Lakin qəribə idi. Daniyar üzdən elə bil sakit və fağır idi. Ancaq biz yeno də onunla açılışmağa cəsəret etmirdik. Ona görə yox ki, o bizdən yaşça böyük idi (oslinə baxsan, aramızda vur-tut üç, ya dörd yaş forq var idi. Belələri ilə biz heç nəzakət-zad gözləmir, onlarla "sən" deyə danişirdiq) və ona görə də yox ki, sərt və təşəxxüsli idı və bu da bizi ona hörmət ctməyə məcbur edirdi. Yox, onun qaradınmazlıyında, qəmgin dalğınlığında nə isə bizim başa düşmədiyimiz bir şey var idi, bu da hamını lağla qoymağa hazır olan biz yeniyetmələrin əl-qolunu bağlayırdı.

Bizim özümüzü təmkinli aparmamıza, belkə də, baş vermiş bir hadisə səbəb oldu. Mən çox yetik bir oğlandım, öz suallarımıla adamları tez-tez bezdirirdim. Cəbhəcilerdən müharibə haqqında soruşmaq isə mənim üçün əsl bir ehtirasa çevrilmişdi. Daniyar bizim biçənəyə gol-dikdən sonra tozə cəbhəcidiən bir ncəsə söz qopartmaq üçün əlvərişli fursət axtarırdı.

Bir dəfə axşam işdən sonra ocağın başına toplaşmışdıq, yeyib-içir və rahatlıqla dincəlirdik.

— Danike, nə qədər ki yatmamışıq, müharibədən bir şey danış, — deyə mən xahiş etdim.

Daniyar əvvəlcə dinmədi və bir az da, cələ bil, incimis kimi oldu. O ocağın oduna xeyli müddət baxdı, sonra başını qaldırıb bizi süzdü.

— Müharibədən deyirsən? — deyə o soruşdu və sanki öz-özlüyündə düşündüklərinə cavab olaraq boğuq səsle əlavə etdi: — Yox, yaxşısı budur ki, müharibədən heç xəberiniz olmasın!

Sonra o qanrıldı, quru otlardan bir qucaq götürdü və onu ocağa ataraq, bizim heç birimizə baxmadan, odu üfürməyə başladı.

Daniyar daha heç bir söz demedi. Onun dediyi hətta bu qısa cümlədən də melum oldu ki, müharibə haqqında belə sadəcə danışmaq asan deyildir. Mən öz-özümə xəcalət çəkdim və Daniyardan müharibə haqqında daha heç bir şey soruşmadım.

Lakin aildə Daniyarın özünə olan maraq süretlə soyuduğu kimi, həmin gecə də tez unuduldu.

Ertesi gün seher tezden Daniyarla birlikde atları xırmana gətirdik. Bu zaman Cəmilə də gəlib çıxdı. Hələ uzaqdan bizi gören kimi çağırdı.

— Ey, kiçinə bala, mənim atlarımı buraya gətir. Bəs boyunduruqlar han? — O, elə bil, ömrü boyu sürücü olmuşdu, arabanı işgüzarlıqla nezərdən keçirdi, çarx oymaqlarının yerinə yaxşı düşüb-düşməməsini ayığı ilə vurub yoxladı.

Daniyarla birlikdə arabaları sürüb Cəmileyə yaxınlaşdıqda bizim görkəmimiz ona gülməli göründü. Daniyarın uzun, ariq ayaqları, elə bil indice ayağından çıxacaq genboğazlı girza çekmələrinin içərisində oynayırırdı. Mən isə qaralıb döyenek olmuş dabanlarımla atlın böyrünü döyəcləyirdim.

— Amma nə bir-birinizi tapmışsınız! — deyə Cəmile fərəhlə başını qaldırdı. Ləngimeden bize emr vermeye başladı: — Cəld olun, isti düşənədək stepi ötüb kecək!

O, atlарın yüyenlerindən tutub, onları arabanın yanına apardı və qoşmağa başladı. Atları özü qoşdu, ancaq bir dəfə məndən xahiş etdi ki, ciöfləri necə bağlamağı ona öyredim. Daniyari isə heç görmürdü, elə bil yanımızda heç yerli-dibli belə bir adam yoxdur.

Cəmilənin qətiyyəti və hətta lovğa arxayınlığı, Daniyari, görünür ki, heyrətə salmışdı. O dodaqlarını qəribə bir terzde bir-birinə qıṣaraq açıqla və eyni zamanda gizli heyrət hissi ilə Cəmileyə baxırdı. Daniyar bugda kisəsini qapanın üstündən qaldırb arabaya getirəndə Cəmile onun üstüne qabardı:

— Bu nədir, hərə özü üçün işləyecək? Yox, dostum, belə olma-yacaqdır, elini məne ver! Ey, kiçinə bala, sən niye durub baxırsan, tez arabanın üstüne qalx, kisələri yerbəyer el!

Cəmile özü Daniyarın elindən yapışdı və onlar birlikdə bükülmüş qolları üstünde kisəni qaldırdıqda, zavallı Daniyar utandığından qızardı. Sonra onlar hər dəfə bir-birinin elini möhkəm sıxaraq kisələri gətirəndə

başları bir-birinə toxunurdu. Bu zaman mən Daniyarın özünü çox pis hiss etdiyini və dodaqlarını möhkəm-möhkəm dişlədiyini gördüm. O, Cəmilənin sifetinə baxmamağa çalışırdı. Cəmile isə onu, elə bil görmür və qapançı qızla zarafatlaşırırdı. Arabaları doldurub cilovları əlimizə alanda Cəmile hiyəlegərliliklə göz vurub, güle-gülə deyirdi:

— Ey, Daniyarsan, nəsən, seninleyəm? Nə olsan da, kişisen, yolu birinci sən aç.

Daniyar yenə arabanı dinməz-söyləməz sürüb yola düdü. “Eh, yaziq, sən nə utancaqsan!” — deyə mən fikirləşdim.

Yolumuz çox uzaq idi: iyirmi kilometr steple keçməli, sonra da dərenin içi ilə stansiyaya getməliydik. Ancaq bir şey yaxşı idi ki, stansiyanın lap özünədək yol həmişə enişdi, atlara güc düşmürdü.

Bizim ail Kurkureu Böyük Dağların etəyində, çay sahilində salmışısdır. Dəreyə enənə qədər ailin tünd çətrili ağacları həmişə görürün.

Bir gün ərzində, ancaq birçə dəfə stansiyaya gedib qayıda bilirdik. Səhər çıxırdıq, günortadan sonra ancaq gəlib ailə çatırıldı.

Gün amansızcasına yandırıb-yaxırdı. Stansiyada izdihamı yarib keçmək mümkün deyildi. Bütün vadilərdən gelmiş kisələrlə dolu arabalar, briçkalar, uzaq dağlıq kolxozlardan gelmiş yüksəkli eşəklər və öküzler hər tərəfi tutmuşdu. Onları buraya əyinlərində gündən yanıbsılmış paltar olan, yalnız ayaqları daşa dəyiş ezilmiş və dodaqları istidən çatlayıb qanamış, tozlu qara oğlanlar və əsgərlər sürüb gətirmişdilər.

Taxıl tədarükü məntəqəsinin qapısından “taxılın her sünbülli – cəbhəye” şəhəri yazılıb asılmışdı. Heyətde basıraq idi, arabaların sos Küyü etrafə yayılmışdı. Heyətə yanaşı, alçaq hasarın arxasında parovoz, gur isti buخار buraxaraq, dəm şlakı fışqira-fışqira manevrə edirdi. Qatarlar qulaqbatarıcı gurultu ilə yanımızdan ötüb keçirdi. Dəvələr köpüklü ağızlarını açaraq qəzəb və həyəcanla nərildəyib yerdən qalxmış istemirdilər.

Qəbul məntəqəsinin qızılış demir damınadək bugda tiğ vurulmuşdu. Taxıl kisələrini taxta yolu üstü ilə lap damadək yuxarı qaldırməq lazımdı. Kesif bugda iyi, toz adəmin boğazını tixayırdı.

— Ey, cavan oğlan, bir məne bax! — deyə yuxusuzluqdan gözləri qızarmış qəbuledici aşağıdan çıçırdı, — yuxarı apar, lap yuxarı! — O yumruğu ilə hədələyir və söyürdü.

O ne üçün söyürdü? Onsuz da biz bilirik ki, haraya daşımak zamanı, oraya da daşıyacağımız. Biz bu taxlı çiyinlərimizlə lap çöldən buraya daşıyırsınq. Çöldə isə qadınlar, qocalar və uşaqlar onu ekib-becərmişlər. Orada bu saat, işin qızığın vaxtında kombaynçı öz dövrünü çoxdan yaşamış, işdən düşmüş kombaynının yanında vurnuxur, qadınların beli oraq tutmaqdən ikiqat olmuş və balaca uşaqlar yerə düşmüş hər bir sünbüllü ehtiyatla yiğirlər.

Çiyinlərimdə daşıdıǵım kisələrin nə cür ağır olduğu indiyodək yadimdadır. Bu on güclü kişilərin işi idi. Kisələrin çiyinimdən düşməsi üçün mən dişimlə onların qıraqından möhkəm-möhkəm tutaraq əyilib-düzələn, xırçıldayan taxtanın üstü ilə yırgalana-yırgalana yuxarı qalxırdım. Tozdan boğazım qəhərlenir, ağırlıq qabırğalarımı basır, gözlerimə qaranlıq çökürdü. Bir neçə dəfə yolun yarısında zəiflədiyi, kisenin çiyinimdən sürüsdüyüni hiss ederkən onu yere tullamaq və özüm də onunla birlikdə yere yuvarlanmaq isteyirdim. Lakin dəlimcə adamlar gelirdi, onların da çiyinlərində kise vardi, onlar mənim yaşıdlarım idi, onlar da mənim yaşda uşaqları olan cavanlar, ya da esger arvadları idi. Əger müharibe olmasayı, onları bu cür ağır yük daşımaga qoyardılar mı? Yox, belə bir işi qadınlar görəndə mənim geri çekilməyə ixtiyarım yox idi.

Budur, Cəmilə paltarını dizindən yuxarı çekerek qabağımca gedirdi. Onun qaraşın qəşəng ayaqlarının ezələlərinin nə cür gərildiyini, kisenin altında yay kimi əyilərek çevik bədənini nə cür səyle saxladığıni gördürüm. Hərdənbir, elə bil hər addimbaşı mənim zəiflədiyi hiss edərək ayaq saxlayırdı.

— Kiçinə bala, özünü elə al, az qalıb!

Onun öz sesi isə boğuq və tutqun idi.

Biz buğdanı boşaldıb geri döñəndo Daniyara rast gelirdik. O, azca axsayaraq güclü aram addimla, həmişəki kimi, taxtanın üstü ilə tək və dinməz-söyləmez irəliləyirdi. Bize çatanda Daniyar Cəmiləyə tutqun, odlu nəzər salırdı, Cəmilə isə belini düzəldərək eziilmiş paltarını sıgalayırdı. O, Cəmiləyə həmişə belə baxırdı, elə bil, Cəmileni gördüyü birinci dəfə idi. Cəmilə isə onu saya salmadan yoluna düzelib gedirdi.

Həmişə de belə idi: Cəmilə ya ona gülür, ya da ona heç əhəmiyyət vermirdi. Bu onun kefindən asılı idi. Yolla gedəndə ağluna nə gelirdə, birdən mənə çıxırırdı: "Haydı, getdik!" Bunu deyib, o, qamçını başının üstündə yelləderək atları qovurdu. Mən də onun dalınca

çapırdı. Biz Daniyari ötüb keçir, onu six tozun içində buraxırdıq. Doğrudur, bu zarafat iddi, ancaq hamı buna dözməzdii. Daniyar isə, görünür ki, bundan incimirdi. Biz onun yanından ötüb keçirdik. O isə qışbağını tökerək arabada dayanıb borkdən gülən Comiləyə heyretlə baxırdı. Mən geri qanlılırdum. Daniyar həttə tozun içindən də Cəmilenin dalınca baxırdı. Onun baxışları mərhemətlə və yumşaq idi. Lakin mən o zaman bu baxışlardakı inadkar, gizli qüssəni sezə bilməmişdim.

Cəmilenin nə onu lağla qoyması, nə də ona qarşı tam laqeyd olması Daniyari bir dəfə də olsun özündən çıxarmırdı. Elə bil and içmişdi ki, hər şəxə dözsün. Əvvoller ona yazığım gelirdi və bir neçə dəfə də Comiləyə demişdim:

— Cene, niyə ona gülürsən, yazılıq adamdır!

— Qoy rədd olsun, — deyə Cəmilə gülüb əlini çırçırdı. — Elə belə, zarafat eleyirəm, bu yalquzağa heç bir şey olmaz.

Sonralar mən də Daniyara Cəmilenin özündən daha betər gülmeye başladım. Onun qoribə inadkar baxışları məni narahat etdi. Cəmileni çiyinə atanda, bilseniz, ona nə cür baxırdı! Doğrudan da, bu hay-küy və tünlikdə, həyətdeki basısqadə Cəmilo öz möhkəm və dəqiq hərəketləri, yüngül yerişi ilə narahat, çıqırmaqdən səsi xırıldayan adamlardan seçilirdi. Elə bil bütün bunlar geniş düzən bir yerde baş verirdi.

Ona baxmamaq da mümkün deyildi. Cəmilə kiseni arabadan götürmek üçün boynunu irəli uzadıb, qırılıb, çiyinini elə qabağa verir və başını elə əyirdi ki, onun gözəl boynu bütünlükə açıqdə qalır, günəşdən bozarmış hörukleri az qala yere deyirdi. Daniyar bir bəhanə ilə ayaq saxlayır, sonra baxışları ilə onu qapiyadək ölüürdü. Yəqin, o elə guman eleyirdi ki, bunu heç kəs görmür. Lakin mən hamısını sezirdim və bu mənim xoşuma gəlmirdi, həttə hissərimi bir növ təhqir edirdi: mən Daniyari Cəmiləyə heç cür layiq bilmozdım.

"Bir fikir ver, həttə o da Comiləyə baxandan sonra başqları haqqında nə demək olar!" — Bunu düşünərkən bütün varlığımı qəzəb bürüyürdü. Hələ azad olmadığım uşaqlıxi yandırıcı qısqanlıq hissiylə alovlanırdı. Uşaqlar axı öz yaxın adamlarını həmişə yad adamlara qısqanırlar. Buna görə də Daniyara acımaq əvəzinə, özündə indi ona qarşı elə ədəvət hiss edirdim ki, başqları ona güləndə mən sevinirdim.

Lakin Cəmilə ilə mənim kələklərim bir dəfə çox pis qurtardı. Taxıl daşıdıǵımız kisələrin arasında yun gişdən tikilmiş yeddipudluq

iri bir kisə vardı. Ona bir adamın gücü çatmadığı üçün adətən ikilikdə qaldırıldıq. Bir dəfə xırmandı Daniyari lağla qoymaq istədik. Hemin iri kisəni onun arabasına qoyduq, üstündən de başqa kisələri yiğdiq. Yolda rus kəndlərindən birisində kimin isə bağına girib, alma dərdik və bütün yolu gülüsdük; Cemile almaları Daniyara atıldı. Sonra isə adətimiz üzrə onu ötüb keçdiq və Daniyarı toz içinde buraxdıq. O, derənin dalında demir yolu keçidində bize çatdı, yol bağlı idi. Buradan artıq birgə gedib stansiyaya çatdıq. Elə oldu ki, biz yeddipudluq kisəni tamamilə yaddan çıxardıq. Arabaları boşaldıb qurtarandan sonra yadımıza düşdü. Cemile meni dəcəlcəsinə dümsükleyib Daniyarı göstərdi. Daniyar arabada dayanıb fikirli halda kisəyə baxırdı, görünür ki, onu nə cür qaldırmağı düşünürdü. Sonra o, ətrafına baxırdı. Cemilənin gülüdüyü görüb, bərk qızardı: mesələnin nə yerdə olduğunu başa düşdü. Cemilə çıktı:

— Salvarını möhkəm çək, yarı yolda düşer. Daniyar bize tərəf qəzeblə bir nəzər saldı. Biz hələ özümüzə gəlməmişdik ki, o, arabanın içinde kisəni qabağa çöki, dikəldib arabanın bir tərefində yanı üstə qoydu və bir əli ilə ondan tutaraq yere sıçradı, sonra kisəni çıynına alıb yola düzəldi. Əvvəlcə biz özümüzü elə göstərdik ki, guya burada çətin heç bir şey yoxdur. Başqları da buna töccübənləndilər. Çünkü hamı çıynında kisə gedirdi, o da onlardan biri kimi. Daniyar taxtaya çatanda Cemile özünü ona yetirdi:

- Kisəni yerə sal, mən axı ancaq zarafat eləyirdim.
- Keç! — deyə Daniyar səsini uzatdı və taxtanın üstünə çıxıb getdi.
- Bir bax, aparır hey! — deyə Cemile özüne bərəət qazandırdı.

Cemile hələ de yavaşcadan gülürdü, lakin onun gülüşü qeyri-təbii bir şəkil alırdı, elə bil özünü gülməyə mecbur edirdi.

Biz Daniyarın yaralı ayağına güc düşdürüünü gördük. Bu heç ağlımızla gəlməmişdi. Hələ indiyədək bu axmaq zarafat üçün özümü bağışlaya bilmirem. Axı bu zarafatı mən sefəh düşünmüşdüm.

- Geri qayıt! — deyə Cemile güclə gülümseyərək çıktı.
- . Lakin Daniyar geri döñə bilməzdi, onun dalınca adamlar gedirdi.

Sonra nə olduğu yaxşı yadımızda deyildir. Mən Daniyarın iri kisenin altında əyildiyini və başını aşağı dikərək dodağını dişlədiyini gördüm. O, yaralı ayağını çəkerək ağır-agır ehtiyafla gedirdi. Atlığı hər bir addım, görünür, elə ağrı verirdi ki, o, başını tərpətməyə və bir saniyəliyə yerində donub qalmağa mecbur olurdu. Taxtanın üstü ilə yuxarı

qalxdıqca o daha çox yırğalanırdı. Onu kisə yırğalayırdı. Qorxub utanlığından boğazım qurumuşdu. Dəhşətə gelərək onun yükünün ağırlığını və ayağındakı dözülməz ağrını öz vücudumda hiss edirdim. Budur, o yenə yırğalandı, başını hərlədi. Gözlərimə qaranlıq çökdü.

Özüme geləndə kimse elimi elə sıxdı ki, sümüklerim şıqqıldı. Mən Cemiləni birdən-birə tanımadım. Onun geniş açılmış gözleri bərəlmış, dodaqları isə yenice gülüb qurtardığı üçün hələ de əsirdi. İndi təkəcə biz deyil, hamı, qəbulədici də taxtanın aşağısına yüyürüb gəldi. Daniyar iki addım da atıb kürəyindəki kisəni düzəltmək istəyirdi ki, yavaş-yavaş diz üstə çökmeye başladı. Cemile üzünü əlleri ilə örtdü.

— Tulla! Tulla, kisəni! — çığrırdı.

Daniyar daldan gələn adamları ezməmək üçün kisəni çoxdan bəri böyrü üstə yere yixa bilerdi, ancaq nədənsə bunu etmirdi. Cemilənin səsini eşidən kimi özünü qabağa verdi, ayağını düzəldib, bir addım da ireli atdı və təzəden yırğalandı.

— İt oğlu, kisəni buraxsana! — deyə qəbulədici çığrırdı.

— Tulla! — hamı çığırırdı. Daniyar bu dəfə də yerində möhkəm durdu.

— Yox, o tullamayacaq! — deyə kimse inamlı piçıldadı.

Hər şey məlum oldu. Taxtanın üstü ilə onun ardınca gedənlər və habelə yerde duranlar da gördülər ki, o, kisə ilə qarışq yere yixılma yinçə kisəni tullamayacaqdır. Ətrafa dilsiz bir sükut çökmüşdü. Bayırдан, divarın arxasından parovozun hərdənbir fit səsi eşidilirdi.

Daniyar heç bir şey eşitmədən, yırğalana-yırğalana, ayağının altındakı taxtanı əyərək, yuxarıya, qızmış demir dam üstü ilə qalxırdı. Hər iki addımdan bir müvazinətini itirərək durur və təzəden qüvvə toplayaq yoluna davam edirdi. Arxasında gedənlər də öz addımlarını onun addımlarına uyğunlaşdırmağa çalışdıqlarından tez-tez durmalı olurdular. Bu, adamları taqətdən və gücdən salırdı. Lakin heç kəs dillənib bir söz demirdi, onu söymürdü. Adamlar elə bil gözə görünməz iplə bağlanaraq, bir-birinin həyatından asılı olduğu qorxulu, sürüşkən taxtanın üstü ilə öz yüklerini daşıyırdılar. Onların razılaşdırılmış səssizliyi və yeknəsəq yırğalanmalarında vahid ağır bir ahəng vardi. Daniyarın arxasında bir addım atır, daha bir addım. Onun arxasında irəliliyən bu əsgər arvadı dişlərini çıçırdaraq iztirab və yalvarışla Daniyara baxırdı. Onun özünün də ayaqları bir-birinə dolaşırı, lakin o Daniyar üçün dua oxuyurdu.

Taxtanın maili hissəsi az qalmışdı, tezliklə qurtaracaqdı. Lakin Daniyar budur, yenə də yırğalandı, yaralı ayağı artıq ona təbe olmurdu. O, kisəni yerə buraxmasaydı, indicə yixiləcaqdı.

— Yüyür, daldan kömək elə! — deye Cəmилə mənə çığirdı, özü isə qollarını qabağa uzadı. Sanki bununla Daniyara kömək etmək istədi.

Mən taxtanın üstünə qalxdım. Adamların və kisələrin arasından sıxılıb keçərək Daniyara çatdım. O dirseyinin altından mənə baxdı. Qaralmış terli alınının damarları çıxmışdı. Qan dolmuş gözləri qəzəbələ mənə zilləndi. Mən kisədən yapışmaq istədim.

— Get! — deye Daniyar xırıltılı, qəzəbli səslə çığirdı və yoluna davam etdi.

Daniyar ağır nəfəs alaraq aksaya-axsaya aşağı düşəndə onun qolları yanına düşmüşdü. Hamı dinməz-söyləməz aralanıb, ona yol verdi. Qəbuledici isə özünü saxlaya bilməyib çığirdı:

— Cavan oğlan, sən axmaqlamışan, nədir? Mən məger insan deyi-ləm, sənin buğdanı aşağıda boşaltmağına icazə verməzdəm! Bu ağırlıqda kisələri niyə daşıyırsan?

— O mənim öz işimdir, — deye Daniyar yavaşcadan cavab verdi.

O tüpürüb arabaya təref getdi. Biz gözümüzü qaldırıb baxmağa da cəsareti etmirdik. Daniyarın axmaq zarafatımızdan belə ürekdən inciməsindən həm xəcalət çökir, həm də ona acığımız tuturdu.

Bütün gecəni dinməz-söyləməz yol getdik. Daniyardan ötrü bu adı bir şeydi, buna görə də biz başa düşmürdük ki, o bizdən incimmişdir, ya da bu hadisəni yadından çıxmışdır. Lakin bizim üçün ağır id; vicedən əzəbi çəkirdik.

Səhəri deyirmando arabaları yüklerkən Cəmилə o başıbeləli kisəni götürüb ayağının altına qoydu və səppaladı.

— Al, özünə qismət olsun! — deye o, parçalanmış kisəni təəccübənmiş qapançı qadının ayaqlarına təref tulladı, — briqadıra de ki, bir də belələrini soxusdurmasın!

— Nə cloyırsən? Sənə nə olub?

— Heç nə!

Ertəsi gün Daniyar incikliyini heç nə ilə bürüzo vermeyib özünü çox sakit və aram apardı, ancaq əvvəlkindən çox aksayırdı, xüsusi kisəleri qaldırıldığı zaman. Görünür ki, dünən yarası bərk açılmışdı. Bu da onun qarşısında günahkar olduğumuzu hemişə yadımıza salırdı.

Əger o birçə ağız gülsəydi rahat olardıq və bununla da bizim aramız-dakı küsülülük unudulub gedərdi.

Cəmилə də özünü ele aparırdı ki, guya, heç bir şey olmamışdır, özünü təkəbbürlü tutub arabir gülsə də, hiss cloyırdı ki, bütün günü özündə deyildir.

Biz stansiyadan qayıdanda çox gec idi. Daniyar qabaqda gedirdi. Xoş gecə idi. Avqust gecələrinə, onların uzaq, eyni zamanda yaxın, həddindən artıq parlaq ulduzlarına kim bələd deyildir; hər bir ulduz göz deşirdi. Onlardan kənarlarını sanki qirov basmış, başdan-ayağa soyuq şüalarla parıldışan birisi qaranlıq göydən sadəlövh bir təəccübələ yerə baxırdı. Biz dərənin içi ilə gedirdik və mən gözlerimi uzun müddət ondan çəkə bilmirdim. Atlar həveslə evə yorturdular, çarxlar çinqiliqda xırçıldıyırırdı. Külək, çıçəkləmiş acı yovşan iyini, yetişmiş taxılın güclə duyulan ətrini özü ilə borabər gətirərek etrafa yayırdı. Bu, qatran və tərləmiş qoşqu aletlərinin iyine qarışaraq adamın başını hərlədirdi.

Yolun bir tərəfindən üstünü itburnu kolları basmış kölgeli qayalar sallanıb durur, o biri tərəfində iso, aşağıda söyüdlük və qovaq pöhrəlikləri arasında susmaq bilməyen Kurkureu çayı ləpelənirdi. Arxada, harada isə körpünün üstündən gurultu ilə qatarlar keçib gedir və uzaqlaşdıqca çarxların taqqılıtısını da uzun müddət öz arxasında çəkib aparırdı.

Sorində getmək, atların yırğalanan bellerinə baxmaq, avqust gecəsini dirləmək, onun ətrini duymaq xoş idi! Comile məndən qabaqda gedirdi. Cilovları buraxaraq etrafa baxa-baxa yavaşcadan zümrüdə edirdi. Mən başa düşürdüm, bizim sükutumuz onu darixdırmışdı. Belə gecədə susmaq mümkün deyildi, belə gecədə adam oxumaq isteyirdi!

Cəmile oxudu. Bəlkə də, Daniyarla olan əvvəlki sənimiliyimizi geri qaytarmaq, onun qarşısındaki günahkarlıq hissini özündən uzaqlaşdırmaq üçün oxuyurdu. Onun səsi cingiltili və öceşkən idi. O, “İpek yaylıq sallayıram sənə”, ya da “Uzaq yoldadır mənim ezizim” kimi adı ail mahnlarını oxuyurdu. Cəmile çoxlu mahni bilirdi və onları elə sadə və ürəklə oxuyurdu ki, qulaq asana ləzzət verirdi. Lakin birdən o mahnını kəsib Daniyara təref çığrırdı:

— Ey, Daniyar, bir şey oxusana! Axı sen də bir cigsən, ya yox?

— Oxu, Cəmile, oxu! — deye Daniyar atları azca saxlayaraq utançlıqla cavab verdi. — Mən sənə qulaq asıram, iki qulağım var, ikisini də satın almışam!

– Elə bilirsən ki, bizim qulağımız yoxdur. Oxumaq istemirsən, oxuma, heç lazım da deyil! – Bunu deyib Cəmилə təzədən oxumağa başladı.

Oxumağı ondan ne üçün xahiş elədiyini Allah bilir. Bəlkə də, eləbelə. Bəlkə də, onu söhbətə tutmaq istəyirdi? Əslinə baxsan, Cəmилə onunla danışmaq istəyirdi. Çünkü bir az keçidkən sonra o yenə Daniyarı səslədi.

– Daniyar, de görüm, heç sevmişənmi? – dedi və güldü.

Daniyar dinmədi, Cəmилə də susdu.

“O da oxumağı xahiş eləməyə adam tapdı da”, – deyə mən gülümşündüm.

Yolla kesişen çayın yanında atlar nallarını yaş gümüşü çay daşlarına çırpıraq sürətlərini azaltdılar. Çay keçidini ötdükdən sonra Daniyar atları qamçıladı və gözlənilmədən donuq, kələ-kötür bir səsə oxumağa başladı:

Dağlarım, mavi pənbe dağlarım,
Babalarımın torpağı, atalarımın məskəni!

Birdən onun dili dolaşdı, öskürdü, sonrakı iki misranı dərindən sine-dən gələn, bir az da xırıltılı səsle oxudu:

Dağlarım, mavi pənbe dağlarım
Beşiyim mənim...

Onun səsi yenə birdən kəsildi. Sanki, nədənsə qorxub susdu.

Mən onun necə karıxdığını təsəvvür etdiyim. Lakin onun bu ürkük, qırıq-qırıq oxuduğu mahnında nə isə xariqülədə bir heyəcan vardı. Səsi də, görünür, yaxşı idi. Heç inanmaq olmazdı ki, oxuyan Daniyarıdır.

– Bir gör ha! – deyə mən özümü saxlaya bilmədim.

Cəmилə də öz heyretini bildirdi:

– Bəs sən bu vaxtadək harada idin? Oxu, oxu, ağıllı-başlı oxu!

Qabaqda işiq görünürdü. Demək, dərədən vadiyə çıxıldıq. Oradan külek esirdi. Daniyar təzədən oxumağa başladı. Əvvəlcə çekinə-çekinə başladı, sonra səsi yavaş-yavaş güclənib, bütün dərəni bürüdü, uzaq qayalarda eks-səda verdi.

Meni hər şeydən əvvəl heyretə salan mahnının özünün ehtiras ve arzu ilə dolu olması idi. Men o zaman da və indi də bilmirəm, daha doğrusu, təyin edə bilmirəm ki, başqasında on gizli xəyalları belə canlandıran, bu cür heyecan yarada bilən tekce bu səsdirmi, ya da insan qəlbindən gələn başqa daha mühüm bir şeydir.

Daniyarın mahnisini, heç olmazsa, birtəhər oxuya bilsəydim! Bu mahnında söz, demək olar ki, yoxdur. O, böyük insan qəlbini sözsüz açıb göstərirdi. Bu vaxtadək və bundan sonra da mən heç zaman belə mahni eşitməmişəm. O, nə qırğız, nə də qazax mahnularına oxşayırdı, onda həm birincidən, həm də ikincidən nə isə vardi. Daniyarın mahnisi her iki yaxın xalqın on yaxşı mahnlarını özündə toplamış və onları özünəməxsus şəkildə vahid və təkraredilməz bir mahnida birləşdirmişdi. Bu, gah qırğız dağları kimi yüksələn, gah da qazax stepleri kimi geniş yayılan dağların və steplerin mahnisi idi.

Mən dinledikcə heyretə düşürdüm. “Daniyar gör nə Daniyarmış! Kim bunu deye bilerdi?”

Biz artıq steplə yumşaq hamar yolla gedirdik. Daniyarın mahnisi indi daha geniş yayılır, yeni-yeni havalar qəriba bir əvvəkliliklə bir-birini evez edirdi. O doğrudanlı bele çox mahni biliir? Ona nə olmuşdur? Elə bil o bu günü, bu saatı gözləyirmiş!

Onun adamlarda heyret və istehza doğuran qəriba hərəketləri – xəyalpərəstliyi, yalqızlığa meyli, qaradınməzliyi bərdən-birə mənim üçün aydın oldu. Mən indi başa düşdüm ki, o nə üçün bütün axşamları çıxıb keşikçi təpəsində oturur, nə üçün gecələr çayın qırığında tek qalır, nə üçün başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asır və nə üçün bəzən bərdən-birə gözleri parıldayırlar, adətən səksəkəli qəşlanı niyə yuxarı dərtlər. O, qəlbən vurğun adamdır. Həm də hiss edirdim ki, o sadəcə olaraq başqa bir adama vurulmamışdır. Onun məhəbbəti ki, o sadəcə olaraq başqa bir adama vurulmamışdır. Onun məhəbbəti başqa, böyük məhəbbət idi. Bu, həyata, torpağa məhəbbət idi. Bəli, o bu məhəbbəti özündə, öz mahnısında gizlətmış, onunla yaşayırırdı. Laqeyd adam, nə cür səsə malik olsa da, bu cür oxuya bilməzdi.

Mahnının axırıncı eks-sədası elə bil sənəndə onun yeni titrək həyəcanı mürgüləyən stepi sanki oyadırdı. Doğma havanın eziyəldiyi step də müğənnisini minnətdarlıqla dinləyirdi. Biçini gözleyən yetişmiş göy zəmiler yırğalanır, sübh parılıtları çöldə oynasırdı. Deyirman-dakı qocaman söyüdlərin yarpaqları xışıldıyırırdı. Çayın o tərefindən tarla düşərgələrinin ocaqları tüstülenir və kim isə sahildə bir kölgə

kimi ailə tərəf səssiz çapır, gah bağların arasında itib-batır, gah da görünürdü. Külək oradan alma, çıçəkləyon sütlü qarğıdalı ətrini və quru tezek iyini getirirdi.

Daniyar ürəkdən xeyli oxudu. Füsunkar avqust gecəsi də susaraq onu dinlədi. Hətta ətlər da bu ecazkarlığı pozmaqdan qorxaraq çoxdan aramla getməyə başlamışdı.

Daniyar birdən mahnisini lap zil yerində kosdi və qıçıq vuraraq atları dördnala çapdı. Mən güman edədim ki, Comilə də onun dalınca çapacaqdır, ona görə də hazırlaşdım, lakin o heç qımlıdanmadı da. Başını çıymına əyörək, necə oturmuşdusa, clece də qalmışdı. Elə bil, hələ də harada işə havada dolaşan səslərə qulaq asırdı. Daniyar uzaqlaşış getdi. Biz işə lap ailədək bir kəlmə də diniib danışmadıq. Bir də axı danişmaq lazımdı? Hər şeyi hər zaman sözlə demək mümkün deyildir...

O gündən bizim həyattımızda sanki ne işə dəyişmişdi. Mən indi həmişə xoş bir şey gözləyirdim. Səhər tezdən xırmandan arabaları yüksələyir, stansiyaya gelir, qayıdanbaş yolda Daniyarın mahnularına qulaq asmaq üçün stansiyadan tez çıxmışa səbrimiz çatmadı. Daniyarın səsi mənim daxılımə çökmüşdü, məni addımbaşı təqib edirdi: bu mahni ilə mən sohərlər yaşı, şchili yoncalıqlarla buxovlanmış atların yanına qəçirdim. Günəş işə gülümseyə-gülümseyə dağların arasından qalxaraq məni qarşılıyırı. Mən bu səsi qoca xırmansovuranların sovurduğu qızıl buğdanın xəfif xişlitsində, step enginliklərində, tənha çalağanın rəvan uçuşunda eşidirdim. Gördüyüm və eşitdiyim hər şay mənə Daniyarın mahnisini xatırladırdı.

Axşamlar dərə ilə gedəndə mənə cələ gelirdi ki, başqa bir aləmə qədəm qoyuram. Gözlərimi yumaraq Daniyara qulaq asdıqca uşaqlıqdan mənə tanış olan doğma mənzərələr gözümün qabağında canlanırdı; gah zərif aq-mavi buludların bahar karvanı alaçıqların üzərində durna qatarı kimi uçuşur, gah ilxilar uğultu salan torpaqla kişiñoye-kişnəyə yay örüşlərinə buraxılr, yalları vurulmamış, gözləri vəhşi qara bir atəşlə oynayan cavan aygırlar qırur və harınlıqla çaparaq analarının yanına qaçır, gah qoyun sürülori sakit bir axın kimi təpələrə yayılır, gah qayadan qopan şəlalə qaynayıb qarışaraq öz parıltısı ilə göz qamaşdırır, gah çayın arxasındaki stepdə günəş asta-asta çiya pöhrenlikleri üzərinə enir və üsfükün odlu haşiyəsi ilə çapan tənha uzaq atlı işə ele bil günəşin ardınca gedirdi, (o, sanki, əlini uzadan kimi günəşə çatacaqdı) o da kolluq və qaranlıqlarda batıb qorq olurdu.

Çayın arxasında uzanan Qazax stepi çox genişdir. O bizim dağların hər iki tərəfi ilə uzanmışdır; sert və adamsızdır...

Lakin müharibənin başladığı həmin unudulmaz yay step sanki cana gəldi, orduya yararlı at ilxilərinin qopardığı tozanaq onun üzərini bürüdü. Çaparılar sağa-sola çapmağa başladılar. O biri sahildən çapar qazaxın yoğun çoban səsiylə çığrıdıqı yadımdadır:

— Qırğızlar, yəhərənin, düşmən gəlməşdir! — O çapa-çapa yoluna davam edərək tozanağın, qızmar ilgimlərin içində gözdən itdi.

Step hamını ayağa qaldırdı, bizim ilk süvari polklarımız sert, təntənəli uğultu içerisinde dəğlər və dərələrlə hərəkətə gəldi. Minlərlə üzəngi cingildədi, minlərlə cigit gözlərini stepə dikdi, qabaqda al bayraqlar dalğalanırdı, arxada atların dırnaqlarından qopan tozanağın dalında arvadların və anaların kəderli-kəderli aqlaşması torpağa qarışdırı: "Step sizə yar olsun, bahadırımız Manasın ruhu sizin köməyinize çatsın!"

Xalqın müharibəyə getdiyi yerdə kəderli cığırılar, yollar qalırdı...!

Daniyar öz mahnisiylə torpağın gözəlliyini və heyəcanını, bütün bu aləmi gözlərimin qabağında canlandırdı. O, bu mahniları harada öyrənmişdi, kimdən eşitmışdı? Mən başa düşürdüm ki, yalnız öz torpağına uzun illər ürəkdən həsrət qalanlar, bu məhəbbətin iztirabını çekenlər onu belə sevə bilərdilər. O oxuyanda mon onun özünün də balaca oğlan iken step yollarıyla dolaşdığını gördürüm. Bəlkə bu vətən mahniları elə o zaman onun qəlbində yaranmışdı? Bəlkə də bunları müharibənin odlu yollarıyla addımlayanda bəstələmişdir.

Daniyari dinleyəndə, insan torpağı belə sevdiyinə görə üzü üstə yerə düşüb onu bir oğul kimi qucaqlamaq istəyirdim. Mən o zaman ilk dəfə hiss etdim ki, içərimdə nə işə yeni bir duygu yaranmışdır, lakin onun nə olduğunu hələ bilmirdim, lakin o yenilmez bir şeydi, o özünü ifadə etmək ehtiyacı idi, həm də elə ifadə etmək ki, dünyani təkcə özün görüb hiss eləməyesən, bəlkə də, öz gördükərini, öz düşüncə və duyğularını başqalarına yetirə biləsen, torpağınızın gözəlliyi haqqında başqalarına Daniyarın bacardığı kimi ilhamla danışasan. Mən naməlum bir şey qarşısında qorxu və sevincdən donub qalmışdım. Lakin o zaman hələ başa düşmürdüm ki, elime firça almaq lazımdır.

Mən uşaqlıqdan şəkil çəkməyi sevirdim. Dərs kitablarının şokillərinə baxıb çəkirdim və uşaqlar deyirdilər ki, "lap özüdür ki var".

Məktəbdə divar qəzetimizə şəkillər çəkib gətirəndə müəllimlər də məni tarifləyirdilər. Sonra müharibə başladı, qardaşlarım orduya gedilər, men de məktəbi buraxdım və bütün yaşıdlarm kimi kolxoza işləməye getdim. Rəngləri ve firçanı yaddan çıxardım və heç ağlma gelmədi ki, bir vaxt yene onları yada salacağam. Daniyarın mahniları isə qəlbimi yerindən oynatdı. Men elə bil yuxuda idim və dünyaya elə heyratlı baxırdım ki, sanki hər şeyi ilk dəfə idi ki, görürdüm.

Cəmilə də birdən elə dəyişdi ki! Elə bil o diribaş dilli-dilavər, gülüb-danişan qız deyildir. Parlaq bahar qüssəsi onun sönük baxışlarını bürüdü. Yolla gedərkən o hemişə ne haqda isə bərk düşüñürdü. Dodaqlarında heyəcanlı, xəyalı bir təbəssüm dolaşırı. Yalnız özüne məlum olan yaxşı bir şeyə sakitcə sevinirdi. Elə vaxtlar olurdu ki, kisəni ciyinə alıb, nəməlum bir ürkəklik içinde yerində duruxub qalırdı, sanki qarşısını gurultulu bir sel keşdiyi üçün bilmir onu keçsin-keçməsin. Daniyardan hemişə yan gəzirdi, onun gözlərinə baxa bilmirdi.

Bir dəfə xırmandan Cəmilə zəif və əzablı bir ovqatı-təlxiliklə ona dedi:

— Bu gimnastyorkanı eynindən bir çıxarsana!

Cəmilə gimnastyorkanı çayda yuyub, qurutmaq üçün sərdi və özü də yanında oturub, ovucları ilə onu uzun müddət hamarladı, başını buladı və yene də sakit və qüssəli halda onu hamarlamağa başladı.

Bu müddətdə Cəmilə yalnız bir dəfə bərkdən qəhqəhə çəkib güldü, gözləri evvelki kimi parıldadı. Bir dəfə yonca tayası vurmaqdan qayıdan bir dəstə gənc qadın, qız və cikit — keçmiş cəbhəçilər səs-küyle xırmana baş çəkdilər. Cikitlər zarafatla yabalarını göstərib dedilər:

— Ey, ağalar, buğda çöreyini tekce özünüz yeməyin! Bizi də qonaq edin. Elemenəniz, çaya tökəcəyik!

— Bizi yaba ilə qorxutmayın! Öz rəfiqlərimi qonaq eleye bilərem, siz isə öz qeydinizə qalın! — deyə Cəmilə hündürdən sesləndi.

— Məsələ ki bu yere çatdı, hamınızı çaya tökəcəyik!

Qızlar və oğlanlar əlbeyaxa oldular. Onlar çığıra-çığıra və gülüşə-gülüşə bir-birlərini suya itələmeye başladılar.

— Yaxasından yapış, çək! — deyə Cəmilə hamidan bərk gülərək, yaxasını hücum edənlərdən tez və çevikliklə qurtara bilirdi.

Qəribə işdi, cigitler elə bil tekce Cəmiləni görürdülər. Hərə çalışırı ki, onu tutub özüne təref çəksin. Budur, birdən-birə üç cavan onu tutub sahile getirdilər.

— Öp, yoxsa çaya salarıq. — Hə, yırğala!

Cəmilə qəhqəhə çəkərək çırpinır, başını dala atıb güle-güle öz yoldaşlarını köməye çağırırı. Onlar isə sahildə hay-küylə qaçışaraq, suya düşmüş leçəklərini tutmağa çalışırdılar. Cigitler qəhqəhə çəkərək Cəmiləni suya atdırı. O, İslanmış saçları pərakendə halda sudan çıxdı. O indi əvvəlkinden daha gözəl görünürdü. İslanmış çit paltarı bədəninə yapışaraq, onun yuvarlaq qüvvətli sağmasını, cavan sinəsini aşkara çıxarmışdı. Cəmilə özü isə heç bir şey sezmeyərək gülür və yırğalanırı, onun qızarmış sıfetindən şirli ilə su süzüldürdü.

— Öp! — deyə cigitlər əl çəkmirdilər.

Cəmilə onları öpür və tezedən suya yuvarladılrı. Sonra yene İslanmış ağır saçlarını dala ataraq gülürdü.

Gənclərin bu eylencesinə xırmandakılar hamı gülürdü. Qoca xırmansovuranlar kürəkleri bir tərefə ataraq yaşaran gözlərini silir və onların qara sıfetlərindeki qırışlar fərəhle işildayırlar, bir anlıq gələşib canlanırı. Mən də bu dəfə Cəmiləni cigitlərdən qorumaq haqqında olan qısqanlıq borcumu unudaraq ürəkdən gülürdüm.

Tekce Daniyar gülmürdü. Men tesadüfən onu görüb susdum. O ayaqlarını geniş açaraq, xırmanın qırığında tek-tənha durmuşdu. Mənə elə geldi ki, o Cəmiləni cigitlərin əlindən qurtarmaq üçün indicə yərindən qopub onlara təref atılacaqdır. O, gözlərini ayırmadan, kəderli, heyəcanlı baxışlarla Cəmileyə baxırdı. Bu baxışlarda hem fərəh və hem də qüsse var idi. Bəli, onun səadəti də, dərdi də Cəmilənin gözəlliyyində idi. Cigitlər onu özlərinə təref çəkib, hər birini ayrı-ayrı öpmeye məcbur etdikdə o, başını aşağı dikdi və getmək üçün teşəbbüs etdi, ancaq getmədi.

Bu zaman Cəmilə də onu gördü. Tez gülməyini saxladı və başını aşağı saldı.

— Bəsdir, əyləndik! — deyə o birdən-birə, həddini aşmış cigitləri saxladı.

Kim isə yene onu qucaqlamağa cəhd etdi.

— Əl çək! — deyə Cəmilə onu itəleyib özündən araladı, qanlı lib Daniyara təref ötəri, günahkar bir nezər saldı və paltarını sıxmaq üçün kolluqların içine qaçıdı.

Onların münasibətlərinde hełə çox şey mənim üçün aydın deyildi və etiraf edirəm ki, bu barede düşünməyə də qorxurdum. Lakin Cəmilənin özünün Daniyardan aralı gəzməsindən kədərlenməyə başladığını

sezdiğde nədənso özümü itirirdim. Kaş elə əvvəlki kimi o Daniyarlara gülüb, zarafatlaşaydı. Bununla belə, gecələr ailə dönerkən və Daniyarın mahmalarına qulaq asarkən məni onlar üçün qəribə bir fəroh bürüyürdü.

Dərədən keçərkən Cəmilə arabada gedirdi, stepə çıxan kimi aradan düşüb piyada gedirdi. Mən de piyada gedirdim. Bele yaxşı id! Həm gedirdim, həm də qulaq asırdım. Əvvəlcə hərə öz arabasının yanına gedirdi, lakin irəlilədikcə özümüz də bilmədən Daniyara yaxınlaşırıq. Bizi görünməz bir qüvvə ona tərəf çökir, qaranlıqda onun sıfotını, gözlerindəki ifadələri görmək isteyirdik. Görəsən, bu oxuyan, doğrudanmı, o adamdan qaçan, qaraqabaq Daniyardır!

Mən hər dəfə göründüm ki, Cəmilə sarsılmış və hoyəcanlı halda əlini ağır-ağır Daniyara tərəf uzadır. O isə bunu görmürdü, əllərini boynunun dalında çarpazlayaraq yırğalana-yırğalana haraya isə yuxarıya, uzağa baxırdı, Cəmilenin oli də qeyri-ixtiyari arabanın şanı üstə düşürdü. Bu zaman o diksinir, əlini tez çəkerek dururdu. O yolun ortasında dayanıb moyus, sarsılmış halda Daniyarin arxasında xeyli baxar və sonra yoluna davam edərdi.

Bəzən məne elə gelərdi ki, biz Cəmilə ilə birlikdə eyni anlaşılmaz bir hissden heyəcana düşmüşük. Bu hiss belke də çoxdan bizim qəlbimizdə gizlənmişdi, bu gün isə o üzə vururdu?

İşleyəndə Cəmilə bunu birteher unudurdu, lakin bizim xırmandı ləngidiyimiz nadir istirahət dəqiqələrinde o özündə olmurdu. Xırman-sovuranların yanında veyllənir, onlara kömək edərək bir neçə kürək taxılı hündürdənsovurduğandan sonra birdən küreyi tullayıb saman tayalarına tərəf çökilirdi. Burada, kölgədə oturaraq, sanki, tənhalıqdan qorxduğu üçün məni səslərdi:

— Kiçinə bala, gel buraya, oturaq!

Mən həmişə gözləyirdim ki, o mənə nə isə mühüm bir şey deyəcək, nə üçün narahat olduğumu izah edəcəkdir. O isə heç bir şey demirdi. Başımı dinnəz-söyləməz dizinin üstünə qoyur, gözlerini uzaqlara dikərək, cod saçlarını qarışdırır, titrək herəretli barmaqları ilə üzümü mehribanlıqla oxşayırı. Mən aşağıdan yuxarı ona baxırdım, onun heyəcan və kədərlə dolu sıfətində elə bil özümü gördürüm. Onu da nə isə üzürdü; içərisində nə isə toplanır, yetişir, çıkış yolu axtarırdı. O da bundan qorxurdu. O vurulduğunu həm deməyə, həm de deməməyə ezbər kirdi. Mən de elə idim: onun Daniyari sevməsini həm istəyir,

həm də istemirdim. Axı ne olur-olsun, o mənim ata-anamın gəlini, qardaşımın arvadı id!

Belə fikirlər ancaq bir anlığa məni araya alırdı. Mən onları özündən qovurdum. O zaman mənim üçün əsl ləzzət Cəmilənin körpə do-daqları kimi yarşıçıq, həssas dodaqlarına, göz yaşları ilə dumalanmış gözlərinə baxmaqdan ibarət idi. O necə yaxşı, necə gözəl idi, sıfeti necə parlaq vəcd ilə və ehtirasla parlayırdı! O zaman mən bütün bunnları görür, lakin hamisini başa düşmürdüm. İndi də tez-tez öz-özümə sual verirəm: Məhəbbət bəlkə rəssamin, şairin ilhamı kimi bir ilhamdır. Cəmileyə baxarkən isteyirdim ki, stepə qaçıb hündürdən çıxıraq torpaqdan və səmadan soruşum ki, mən nə edim, bu anlaşılmaz həyəcanı, bu anlaşılmaz fərəhi özümdən necə rəf edim. Deyəsən bu dəfə mən bunun cavabını tapdım.

Biz adət üzrə, stansiyadan gəlirdik. Gecə düşmüşdə, göydə ulduzlar topa-topa sayılırdı, step yatmağa hazırlaşırdı. Tekcə Daniyarin mahnisi sakitliyi pozaraq, xəşif qaranlıq içərisində seslənir və eriyirdi. Cəmili ilə mən onun arxasında gedirdik.

Bu dəfə Daniyara nə olmuşdu? Onun mahnısında cəl xəşif, təsirli bir kədər və yalqızlıq vardı ki, adamın ona ürəyi yanır, boğazı qəhrələnirdi.

Cəmilə başını əymış və arabanın şanından möhkom tutaraq gedirdi. Daniyar təzədən sesini zilə qaldıranda Cəmili başını qaldırdı və gedə gedə arabaya atılıb Daniyarin yanında oturdu. O, qollarını qoynunda çarpazlayaraq, elə bil yerində donmuşdu. Mən yanaşı gedirdim, azca qabağa qaçaraq yan tərəfdən ona baxırdım. Daniyar yanında oturmuş Cəmileni elə bil görməyərək oxuyurdum. Mən Cəmilenin qollarının yanına düşdürüyüñü və Daniyara qışlaraq başını yavaşça onun çıynıñı qoyduğunu gördüm. Yorga at qamçıdan diksinib, iрli sıçradığı kimi onun da səsi bir anlığa yeni qüvvə ilə gurladı. O, sevgi haqqında oxuyurdu.

Mən sarsılmışdım. Step sanki çıçəkləyib, ləpeləndi, qaranlıq çəkildi və geniş stepdə iki sevgili gördüm. Onlar isə məni də görmürdülər, elə bil mən burada heç yox idim. Mən addımlayır və onların yer üzərində hər şeyi unudaraq mahnının ahənginə uyğun olaraq birgə yırğalandıqlarına baxırdım. Mən onları tanıya bilmirdim. Bu, yıpranmış, yaxasıçıq əsgər gimnastyorkası geymiş həmin Daniyar idı. Lakin onun gözleri qaranlıqda elə bil od tutub yanındı. Ona qışlıb oturan da mənim Cəmiləm idim, lakin o sakit və ürkək idim, kirpiklərində göz yaşı

ışıldayındı. Bunlar yeni, həddindən artıq xoşbəxt adamlar idi. Məger bu xoşbəxtlik deyildimi? Axi Daniyar bütün bu ilhamverici mahnıları təmamilə ona həsr etmişdi, onun üçün oxuyurdu, onun haqqında oxuyurdu.

Məni yənə də hemişə Daniyarın mahnılarından gələn o anlaşılmaz heyacan bürüdü. Birdən nə istədiyim mənim üçün aydın oldu. Mən onların şəklini çekmek isteyirdim.

Mən öz fikirlərimdən qorxdum. Lakin arzum qorxudan güclü idi. Mən onları elə bu cür xoşbəxt çekmek isteyirdim! Bəli, elə bu cür, olduqları kimi! Lakin çəkə bilərəmmi? Qorxu və sevincdən nəfəsim tıxanırdı. Şirin bir xəyal aləminə qapılmışdım. Mən də xoşbəxt idim, çünki bu coşqun arzunun gələcəkdə mənim üçün nə kimi çətinliklər töredəcəyindən xəbersizdim. Öz-özümə deyirdim ki, torpağı Daniyarın gördüyü kimi görmek lazımdır, mən Daniyarın mahnısını rənglərlə nəql edəcəyəm, mənim şəklimdə də dağlar, step, adamlar, ot, buludlar, çaylar olacaqdır. Mən hətta o zaman fikirləşirdim ki: "Bəs rəngləri haradan tapım? Məktəbdə verməzler, çünki onların özlərinə lazımdır!" Elə bil bütün məsələ mehz bundan ibaretdir.

Daniyarın mahnısı gözlənilmədən kəsildi. Cemile ehtirasla onu qucaqladı və o dəqiqə də geri sıçrayıb bir anlığa duruxdu, sonra yana çəkilib arabadan yerə sıçradı. Daniyar qətiyyətsiz bir halda cilovları çəkdi, atlar durdu, Cemilə arxasını ona çevirərək yolda durmuşdu. Sonra başını kəskin bir hərəkətlə yuxarı qaldırb, qanrlıb yandan ona baxdı və göz yaşlarını boğaraq dedi:

— Hə, niye baxırsan? — deyib susdu və sonra acıqlı-acıqlı elave etdi. — Mənə baxma, yoluna düzəll! — O öz arabasının yanına getdi. — Sen niyə gözlerini mənə zilləmisen? — deye mənə də çığırdı. — Arabayı əyləş və cilovları əlinə al! Eh, siz də menim başıma bəlasınız!

"Ona birdən-birə nə oldu?" — deyə mən atları qovaraq təəccüb edirdim. Ancaq burada təəccübü bir şey yox idi: onun üçün çətin idi, axı onun qanuni əri vardi, özü də sağ-salamat, harda isə Saratovda hospitalda idi. Mən isə qəti olaraq heç bir şey haqqında fikirləşmək istəmirdim. Mənim Cəmiləyə, həm də özümə acığım tuturdu. Əgər bilsəydim ki, Daniyar daha oxumayaçaq və mən daha onun səsini heç vaxt eşitməyəcəyəm, belkə də Cəmiləyə nifret edərdim.

Ele yorulmuşdum ki, bütün bedənim sizildiyordı. Tez çatmaq və samanın üstüne yixilib yatmaq isteyirdim. Qaranlıqda yortan atların belləri yırgalanır, araba bərk silkələnir, cilovlar əlimdən sürüşürdü.

Xırmando xamutları birtəher çıxarıb arabanın altına atdım və saman tayasına yaxınlaşış özümü üstüne yixdim. Daniyar bu dəfə özü atları otarmağa apardı.

Səhər yuxudan oyanarkən qəlbimdə fərəh hissi duyurdum. Mən Cemilə ilə Daniyarın şəklini çəkəcəkdir: Gözlerimi qıvaraq Daniyarla Cemiləni çəkəcəyim şəkildəki kimi təsəvvürümə çox aydın getirdim. Mənə elə gəldi ki, indice əlime firça və reng alıb çəkə bilərem.

Mən çaya tərəf qaçıdım, yuyundum və buxovlanmış atların yanına cumdum. Yaş, soyuq yonca yalın ayaqlarımı bərkden döyəcəyib isladır, cedar-cadar olmuş dabanlarımlı dalaçırdı, ancaq bu mənə xoş idi. Mən qaçır və qaça-qaca, ətrafdə baş verən hadisəleri gördüm. Güneş dağlarının dalından qalxırıdı, arxin kənarında təsadüfen bitmiş günəbaxan güneşe tərəf boylanırdı. Ağpapaqlı kəkrələr onu möhkəm araya alsalar da, günəbaxan teslim olmurdu. Öz sarı dilləri ile şübhə şularını onların elindən qapıb alır, özünün tumla dolu canlı zənbilini doyuzdurdu. Arxin üstündə araba çarxlarının açıldığı ciğirlərə su dolur, budur, yasemən rəngli adaciq, orada ətli yarpaq qurşağıdək qalxmışdır. Mən doğma torpaqla qaçarken başımın üstündə qaranquşlar ötüşərek uçusurdular. Eh, bu səhər güneşini bu ağı-mavi dağları, bu şəhli yoncanı və arxin qarağında bitmiş bu günəbaxanı çekmek üçün təng olsayı!

Xırmana döñəndə kefim tamam pozuldu. Orada Cemiləni gördüm. Onun sıfəti uzanmış və qaşqabaqlı idi. Yəqin ki, gecəni yatmadı: gözlerinin altı kölgələnmişdi. O, mənə nə gülümşündü və nə də bir kəlmə söz dedi. Lakin briqadır Orozmat görünən kimi Cemilə ona yaxınlaşdı və salamlaşmadan dedi:

— Götür, arabanı apar! Mənə haraya isteyirsən, göndər, ancaq stansiyaya daha getməyəcəyəm.

— Camaltay, sənə nə club, mozalan sancıb nədir? — deyə Orozmat təəccübəndi.

— Mozalan danaların quyruğu altında olur! Məni sorğu-suala tutma. Dedim ki, istəmirəm, qurtardı getdi!

Orozmatın sıfətindən təbəssüm çəkildi:

— İstəsən də, istəməsən də, taxıl daşımalsan. — O qoltuq ağacını yerə vurdu, — əger bir adam səni incidibse də, bu qoltuq ağacı ilə onun boynunu sindiraram. Əgər belə deyilse, axmaqlıq eləmə: sen əsgərlərə taxıl daşıyırsan. Öz ərin də oradadır, — o öz qoltuqağacı üstə tulla-nıb döndü.

Cəmилə özünü itirdi, tamam qızarmış halda Daniyara təref baxdı, yavaşcadan köksünü ötürdü. Daniyar ondan bir az aralı, arxası ona təref duraraq, xamutun qayışını bərkdən çəkib dərtişdirirdi. O söhbəti başdan-ayağa eşitmədi. Cəmилə əlində tutduğu qamçını əlləşdirərək hələ bir xeyli dardu, sonra əlini hirsə çirparaq öz arabasının yanına getdi.

Həmin o gün biz əvvəlkindən tez qayıldırdıq. Daniyar bütün yol boyu atları qovdu. Cəmile tutqun idi, dinib-danışmırıdı. Mən heç inanmirdim ki, qarşısında uzanan yanib qaralmış stepdir. Axı o dünən tamam başqa cüre idi. Elə bil onun haqqında nağılda eşitmədim və düşüncəmi qapamış xoşbəxtlik menzərəsi başından heç cür çıxmırıdı. Mənə ele golirdi ki, həyatın ən parlaq bir parçasını tutmuşam. Onu bütün təfərrüati ilə təsəvvürümde canlandırırdım və məni də təşvişə salanancaq bu idi. Qapançıdan bir vərəq qalın kağız qopartmayıncı sakit ola bilmədim. Tez ürəyim çırpına-çırpına tayanın dalına qəçdim və kağızı yolda xırmansovuranlardan çırpışdırırdıq hamar kürəyin üstünə qoydum.

— Allah, sən özün kömək ol! — deyə vaxtıyla atam məni ilk dəfə ata mindirərən dediyi kimi piçildadım və karandaşı kağıza toxundurdum. Bunlar, ilk cəsarətsiz ştrixlər idi. Kağızda Daniyarın cizgiləri alınanda mən hər şeyi unutdum! Mənə artıq elə geldi ki, həmin avqust geceşinin stepi kağıza köçürülmüşdür, mənə elə geldi ki, Daniyarın mahnısını eşidirəm, onun özünü başını dala atmış, sinəsi açıq halda görürem, ona qışılış Cəmiləni də görürəm. Bu, mənim ilk müsteqil rəsmim idi: bu arabadır, bu da onlardır, bu buraxılmış cilovlardır, qaranlıqda atların bəlləri yırgalanır, daha sonra step başlayır, uzaq ulduzlar görünür.

Mən elə aludəliklə çəkirdim ki, ətrafimdə heç bir şeyi görmürdüm. Kimin isə səsi başımın üstündə cəsildikdə ayıldım.

— Sənə nə olub, eşitmirsən?

Bu Cəmile idi. Mən özümü itirib, qızardım, şəkli gizlətməyə macət tapmadım.

— Araba çoxdan yüklənibdir. Bir saatdır ki, çığırıq, eşitmirsən! Burda nə eloyırsen? Bəs bu nədir? — deyə şəkli götürüb soruşdu. — Hm! — Cəmile ciyinlərini hirsə çekdi.

Mən yərə girməyə hazırlıdım. Cəmile şəkli xeyli müddət baxdıqdan sonra kədərlə, yaşı gözlərini qaldırıb yavaşcadan dedi:

— Kiçinə bala, bunu ver mənə... Onu yadigar kimi saxlayacağam... — O, şəkli ikiqat büküb qoltuğunda gizletdi.

Biz artıq yola çıxmışdıq, mən isə hələ də özümə gələ bilmirdim. Elə bil bütün bunlar yuxuda olmuşdu. Heç inanmirdim ki, gördükərimi şəkildə oxşada bilmışem. Ancaq qəlbimin dərinliyində sadəlövh bir təntənə, hətta qurur, bir-birindən ötkəm, bir-birindən cazibədar xəyallar özünü göstərir və başımı gicəlləndirirdi. Artıq çoxlu müxtəlif şəkillər çəkmək isteyirdim, lakin karandaşla deyil, rənglərlə, boyalarla. Çox sürətlə getməyimizə də heç əhəmiyyət vermirdim. Daniyar atları sürətlə qovurdu. Cəmile də ondan geri qalmırıdı. O, ətrafına baxınaraq, hərden nədənse təsirli və günahkarmasına gülümseyirdi. Mən də gülümseyirdim: demək, onun Daniyarla monə daha hırsı tutmurdu və xahiş eləsəydi, Daniyar bu gün də oxuyacaqdı...

Stansiyaya əvvəlkində xeyli qabaq çatdıq, əvəzində isə atlar başdan-ayağa köpük içinde idi. Daniyar çatar-çatmaz kisələri daşmağa başladı. Onun haraya tələsdiyini və ona nə üz verdiyini başa düşmək çətin idi. Yanimızdan qatarlar ötüb keçəndə o dalğın baxışları ilə uzun müddət onların dalınca baxırdı. Cəmile də onun baxdığı tərəfə baxır, sanki onun fikrindən nələr keçdiyini öyrənməyə çalışırı.

— Buraya gel, nal laxlayıb, kömək elə çıxardaq, — deyə o Daniyarı səslədi.

Daniyar iki dizi arasında saxladığı atın dırnağından nali çıxarıb belini düzəldəndə Cəmile onun gözləri içine baxaraq yavaşcadan dedi:

— Sənə nə olub, başa düşmürsən?.. Ya da dünyada tek mənəm?.. Daniyar üzünü dinməzçə yana çevirdi.

— Sən elə bilirsən ki, mənim üçün asandır? — Cəmile köksünü ötürdü.

Daniyarın qaşları titrədi. Cəmiləyə məhəbbət və kədərlə baxaraq nə isə dedi. Lakin o elə yavaşcadan dedi ki, mən eşidə bilmədim, sonra o sürətli addımlarla, hətta nədənse razi halda öz arabasına təref getdi. O gedə-gedə əlində tutduğu nali sığallayırdı. Mən ona baxıb başa düşmürdüm ki, Cəmilənin sözləri ona nə cür təskinlik verə bilərdi. Əger birisi dərindən ah çəkib, “Sən elə bilirsən ki, mənim üçün asandır”, deyibse, burada nə təskinlik ola bilər.

Biz arabaları boşaldıb getmek isteyirdik ki, əynində ezik şinel, çiyində çanta olan ariq, yaralı bir əsgər həyətə daxıl oldu. Bundan bir neçə dəqiqə qabaq stansiyada bir qatar durdu. Əsgər ətrafına baxınıbçığırı:

— Burada Kurkureu aulundan adam varmı?
Mən onun kim olacağını fikirləşib cavab verdim:
— Mən Kurkureudanam.
— Sən kimsən, qardaş? — deyə əsgər məne təref gəlmək istəyirdi ki, Cəmiləni görüb təəccüb və fərqliə gülümsündü.
— Kerim, sənsən? — deyə Cəmилə səsləndi.
Əsgər ona təref yüyürüb, iki eli ilə Cəmilənin əlini sıxdı.
— Cəmilə, bacım!
Məlum oldu ki, o, Cəmilənin yerlisidir.

— Lap yerinə düşdü! Bilən kimi yolumu buradan saldım. — O həyəcanla dəmişirdi. — Birbaşa Sadığın yanından gelirəm. Hospitalda bir yerdə yatırıq. Allah qoysa, bir-iki aya o da qayidar. Ondan ayrılkən dedim ki, arvadına məktub yaz, aparmı... Budur, al, sağ-salamat getirmişəm. — Kərim Cəmiləyə üçbucaq bir məktub uzatdı.

Cəmilə məktubu alıb qızardı, sonra ağappaq ağardı, ehtiyatla gözücü Daniyara baxdı. Daniyar o zaman xırmandan olduğu kimi, ayaqlarını geniş açaraq arabasının yanında tek-tənha durmuşdu. O, ümidişizlikle dolu gözleri ilə Cəmiləyə baxırdı.

Bu zaman hər tərefdən adamlar tökülsüb gəldi, dərhal əsgərin təməş və qohumları tapıldı, sorğu-sual başlandı. Cəmilə məktub üçün əsgərə minnətdarlıq etməyə macal tapmamışdı ki, Daniyaranın arabası onun yanından gurultu ilə ötüb keçdi, sürətlə həyətdən çıxdı və çalaçuxurla silkelənə-silkelənə yolda tozanaq qopardı.

— O dəli olub, nədir! — deyə onun dalınca çıçırdılar.

Əsgəri haraya isə dərtib aparmışdılar. Cəmilə ilə mən isə hələ də həyətin ortasında durub, uzaqlaşan toz buludlarına baxırdıq.

— Gedək, cene, — dedim.
— Sən get, məni tek burax, — deyə Cəmilə kədərlə cavab verdi.

Beləliklə, bütün bu müddət ərzində biz ilk dəfə olaraq yolu ayrı-ayrılıqda getdik. Boğanaq bürkü qurmuş dodaqlarımı yandırırdı. Büttün gün ərzində qızıb ağappaq olmuş yanlıq cədar torpaq, indi, sanki soyuyaraq şor bozartı ilə örtülürdü. Qürubda qərarsız, formasız günəş də elə bu cür şor ağımlı ilgim içərisində ləpələnirdi. Orada, tutqun üfűqün üstündə narincı-qırmızı tufan buludları toplaşırırdı. Şiddətli isti yel əsərek atların sıfetlərini ağ ərplə örtür, yallarını darayaraq keçir, təpələrdəki yovşan kollarını əsdirirdi.

“Yoxsa yağış yağacaq?” — deyə fikirləşdim.

Özümü evsiz-əsiksiz hiss edirdim, canımı həyəcan almışdı. Həmisi addımla getməyə cəhd edən atları qamçılıyırdım. Uzunayaq arıq dovdaqlar həyəcanla haraya isə yargana təref qaçırdılar. Səhra pitrağının saralmış yarpaqları yola sepolənmişdi. Bizdə səhra pitrağı olmurdu. Külek onları qazax torpaqları tərefdən getirmişdi. Güneş batırdı. Ətrafdə heç kəs yoxdu. Yalnız bütün günü yorulub əldən düşmüş step idi.

Mən xırmana gelendə hava artıq qaralmışdı. Sakitlikdi. Külek yoxdu. Daniyari səslədim.

— O çaya getdi, — deyə keşikçi cavab verdi. — Görürsən nə bürküdür, hamı evinə dağlışib. Küleksiz xırmanda nə cəmək olar.

Atları oflamağa buraxdım, özüm isə çaya təref getdim. Mən sıldırımin üstündəki Daniyarin sevdiyi yeri tanıydım.

O, başını dizlərinə təref eyerek, belini büküb oturmuş və sıldırımin aşağısında çağlayan çaya qulaq asırdı. Mən yaxınlaşış onu qucaqlamaq və ona yaxşı bir söz demək istəyirdim. Lakin nə deyə bilərdim? Bir az kənarda durub, geri döndüm. Sonra uzun müddət samanın üstündə uzanaraq qara buludlarla örtülen səmaya baxır və fikirləşirdim: “Həyat nə üçün belə anlaşılmaz və mürekkebdir?”

Cəmilə isə hələ də qayıtmayışdı. O haraya gedə bilərdi? Mən bərk yorulmuşdum, ancaq yuxum gəlmirdi. Uzaqlarda, dağların üstündə qara buludların içərisiyle şimşək çaxırdı.

Daniyar gələndə mən hələ yatmamışdım. O hərdən bir yola baxaraq boş-boşuna xırmando gəzişdi. Sonra tayanın dalında, mənim yanındaca samanın üstünə uzandı. “O daha ailəde qalmaz, lakin haraya gedə bilər?” bir az sonra yuxunun içindən, ağır-agır yaxınlaşan arabanın sesini eşitdim. Deyəsən, Cəmilə idı...

Nə qədər yatdığını bilmirəm. Lakin birdən lap qulağının dibində kimin isə addımları saman üstündə xışladı. Sanki yaş bir qanad yavaşça ciynime toxundu. Gözlerimi açdım, Cəmilə idı. O, çaydan gelirdi. Sərin, yaş paltarının suyunu sıxmışdı. O ayaq saxladı, ətrafına narahat halda baxındı və Daniyarin yanında yere oturdu.

— Daniyar, mən gəldim, özüm gəldim, — sakitcə dedi.

Ətraf süküt içində idи, şimşək sessizcə aşağı şığıdı.

— İncidin? Çox incidin, hə?

Yenə sakitlikdi, yalnız yuyulmuş torpaq lopası xərif bir şappilti ilə çaya düşdü.

— Məger mən günahkaram? Sən də günahkar deyilsən...

Uzaqlarda, dağların üzerinde göy guruldu. İldirimin ışığı Cəmiləni yan tərəfdən işıqlandırıldı. O dönbə arxasına baxdı və Daniyara qıṣıldı. Ciylnləri Daniyarın əlləri altında atılıb düşürdü. O, samanın üstündə Daniyarla yanaşı uzandı.

Yandırıcı külək stepdən əsərək samanı burub sovururdu, xırmanın qıraqındakı yerindən oynayan alaçığı döyəcleyir və fırfıra kimi yolda vurnuxurdu. Qara buludlarda təzədən göy şüalar göründü və Daniyarla Comilənin başları üstündəki göy şaqqlı ilə guruldu. Həm dəhşətli və həm de fərehli idi – axırıncı yay tufanı başlayırdı.

– Sən elə bilirdin ki, mən səni ona dəyişərəm? – deyə Cəmилə hərəarətli piçildiyirdi. – Yox hey, yox! O heç vaxt məni sevməmişdir. Birce salam gönderir, o da məktubun ləp axırında. Onun gecikmiş məhəbbəti mənə lazımlı deyil! Qoy nə deyirlərsə desinlər! Mənim əzizim, kimsəsizim, səni heç kəsə vermərəm! Mən səni çoxdan sevirdim. Səni tanımadıqda da sevir və səni gözləyirdim və elə bil sən de bilirdin ki, gözləyirəm, gəldin!

Mavi şimşəklər bir-birinin dalınca çaxaraq, sıldırımin altında çaya şığıyırdı. Samanın üstünə düşən çəpəki soyuq yağış damcıları xışıl-dadı.

– Cəmiliəm, Camaltay! – deyə Daniyar onu ən ince qazax və qırğız adları ilə piçilti ilə çağırırdı. – Üzünü mənə çevir, qoy gözlərinə tamaşa edim!

Tufan başladı.

Alaçıdan qopmuş gecə parçası vurulmuş quş kimi qanadlarını çalaraq havada çırpınırdı. Yağış, ele bil, yeri öpürmüş kimi, şiddetlə tökməyə başladı, aşağıdan külək de döyəcleyirdi. İldirimin çəpəkine hərəket edərək bütün samanı dəhşətlə bürüdü. Baharda açan qızıl zanbaqlartək dağlardakı şimşeyin parlaq işıltıları yanıb söndü. Sıldırımdorodə külək qəzəbə uğuldayırdı.

Yağış tökürdü, mən isə samanın içini girib uzanmışdım və hiss edirdim ki, əlimin altındaki ürəyim necə çırpınır. Mən xoşbəxt idim. Məndə elə bir hiss yaranmışdı ki, guya, xəstəlikdən sonra ilk defədir çıxb günəşə baxıram. Yağış da, ildirimin ışığı da samanın altında gizlen-diym yerə nüfuz edirdi. Ancaq mənim üçün xoş idi, yatır, gülümseyir və başa düşmürdüm ki, bu səslər Daniyarla Comilənin piçiltiləridir, ya da kəsən yağış samanları xışıldadır.

Bundan bələ yağışlar başlayacaq, tezliklə payız girecəkdir. Havadan artıq yovşan və islanmış samanın rütubəti iyi gelirdi. Payızda bizi nələr gözləyir? Bu barədə nədənsə düşünmürdüm.

Homin payız iki illik tənəffüsden sonra çaya, sıldırımin üstüne gəlir və indi boş olan əvvəlki xırmanın yanında otururdum. Burada mən şagird rəngləri ilə özümün ilk etüdlərimi çəkdirim. Hətta o zamankı anlayışımı görə hamısı müvəffəqiyyətli olmurdu.

“Rənglər yaramır! Əger əsil rənglərim olsayı!” – O rənglərin necə olacağını təsəvvür edə bilməsəm də, bu sözleri öz-özümə deyirdim.

Yalnız xeyli sonra qurşun tübiklərdə olan əsil yağılı boyaları görmək mənə müyəssər oldu.

Rəng rəngdir, ancaq hər halda, deyəsən, müəllimlər haqlı idi: rənglə işləməyi öyrənmək lazımdı. Lakin təhsil haqqında heç düşünə də bilməzdim. Qardaşlarımdan heç bir xəbər almayanda, anam məni, özünün yeganə oğlunu, “iki ailənin cigitini və ailə dolandırını” heç cür buraxınmadı. Bu haqda mən bir söz deməyə də cəsarət etmirdim. Payız isə terslikdən ele güzel idi ki, rəngi əlinə al çək!

Soyuq sulu Kurkureu dayazlaşmışdı. Aşırınlardakı çılpaq qayaları tünd-yaşıl və narıncı rəngli yosun basmışdı. İlk soyuqlardan çılpaq, zorif söyüd pöhrənliyi qızarmışdı, lakin körpə qovaqlar isə hələ sarı möhkəm yarpaqlarını tökməmişdi.

İlxıçılarnın yağışda yuyulmuş hisli alaçıqları çaylaqda sarılmış xorralıqda qaralırdı, alaçıqların təpəsindən göye çalan ətirli tüstü burulaburula qalxırdı. Qıvrıq ayığrlar payızsağı hündürdən kişnəyirdilər, anaları dağlışmışdı və indi artıq baharın özünədək onları ilxida saxlamaq asan deyildi. Dağdan qayidan mal-qara sürü ilə kövşenlərdə dolaşırdı. Bozaran gömgöy stepi tapdanmış cıgırlar cına-uzununa kəsmişdi.

Bir azdan səhra küleyi əsdi, göyün üzü tutuldu, qarın carçıları olan soyuq yağışlar tökdü. Bir dəfə müləyim bir gündə çaya getdim. Çayın dayazlaşlığı yerde dağ quşarmudunun qırmızı kolu üzümə gülümseyirdi. Mən dayaz yerin yaxınlığında söyüd pöhrənliyində oturdum. Axşam düşürdü. Birdən iki adam gördüm, her şey məlum idi ki, onlar çayı dayaz yerdən keçmişdilər. Bunlar Daniyar və Cəmili idi. Mən gözlərimi onların sərt və həyəcanlı sıfetlərindən çəke bilmirdim. Ciynində əşya çantası olan Daniyar tələsik addımlayırdı, yaxası açıq şine-

linin etekleri didilmiş uzun çekmelerinin girza boğazlıqlarına dəyib şappıdaydı. Cəmilənin başına bağladığı ağ yaylıq boynuna düşmüşdü, əyninə özünün en yaxşı güllü paltarını geymişdi, (bu paltarla o, bazarda özünü çəkib gəzməyi sevirdi). Paltarının üstündən miləmil məxmerden tikilmiş sıriqlı jaket geymişdi. Bir əlində kiçik bir bağlama var idi, o biri əli ilə isə Daniyarın çantasının ucundan tutmuşdu. Onlar gedə-geda nə haqda isə danışırıllar.

Budur, onlar cığırla, ciya kolluqları ilə örtülü dəredən keçib getdilər. Mən onların arxasında baxaraq nə edəcəyimi bilmirdim. Belkə, onları səsləyim? Lakin dilim elə bil quruyub damağıma yapışmışdı.

Axırıncı qırmızı şular dağlar boyunca sürətlə ötən ala buludların üzəri ilə sürüsdü və qaranlıq dərhal çökməyə başladı. Daniyarla Cəmilə arxalarına baxmadan demir yolu razyezdine gedirdilər. Onların başları ciya pöhrelilikleri içerisinde bir-iki dəfə də göründü və sonra gözdən itdi.

— Cəmi-lə! — deyə mən bütün gücümle çıçırdım.

“A-a-a” — deyə səsim gedib çatmayıaraq əks-səda verdi.

— Cəmi-lə-ə! — deyə mən bir də çıçırdım və özüm də bilmədən çayın içi ilə onların dalınca qaçmağa başladım.

Buz kimi soyuq su üzümə sıçrayırdı, paltarım islanmışdı, mən isə ağına-bozuna baxmadan yüyürdüm. Birdən ayağım neyə isə ilişdi, gumbultu ilə yerə gəldim. Başımı qaldırmadan uzanmışdım və göz yaşlarını üzümü islatmışdım. Qaranlıq elə bil ciyinlərimə çökmüşdü. Ciyanın möhkəm budaqları ince-ince kədərlə səslenirdi.

— Cəmилə! Cəmилə! — deyə mən göz yaşları tökə-tökə boğularaq hıçkırdım.

Mən ən əziz və yaxın adamlarından ayrıldım. Yalnız indi, torpağın üstünde uzanıb qalarkən başa düşdüm ki, Cəmiləni sevirməm. Beli, bu mənim ilk uşaqlıq məhəbbətim idi.

Mən başımı yaş dirseklerimin üstüne qoyaraq xeyli uzandım. Mən nəinki Cəmilə ilə Daniyardan, öz uşaqlığmdan da ayrıldırdım.

Qaranlıqda evə çatanda həyətdə çaxnaşmavardı, üzengiler cingildəyirdi, kim isə atları yəhərleyirdi, sərxoş Osman isə atın üstündə yırğalanaraq boğazı yırtıldıqca çıçırdı:

— Bu azmiş, nacins iti aildən çoxdan qovmaq lazımdı. Bütün nəslİ biabır elədi! Əger elime düşsə, elə oradaca öldürəcəyəm. Qoy müha-

kime eləsinlər. Mən yol vermərəm ki, hər səfil gəlib bizim arvadları aparsın. Haydi, cigitlər, yehər üstüne. Həç yerə qaćib qurtara bilməz, stansiyada ona çatarıq!

Bədənimi titrətmə büründü: Onlar haraya çapacaqlar? Lakin onların böyük yolla stansiyaya yox, razyezdə çapdıqlarını yeqin etdikdən sonra gizlince eve keçdim və göz yaşlarını gizlətmək üçün atamın kürkünü geyib başımı içinde gizlətdim.

Ailda hərə bir söz deyirdi. Arvadlar bir-birinin sözünü koserək, Cəmiləni təqsirləndirirdilər:

— Axmaqdır! Öz səadətini tapdalayıb, belə bir ailədən getdi!

— Bir dayan, onun nəyinə aşiq olub? Vur-tut bir şineli var, bir də yirtiq çəkmələri!

— Əlbəttə, nəyi var ki! Əsil-nəcabəti olmayan səfil, avara bir adamdır, əynində nə varsa, elə odur. Zərəri yoxdur, bizim gözəl bir vaxt özünə gelecek, ancaq o zaman iş işdən keçmiş olacaqdır.

— Məsələ də elə orasındadır! Bir er kimi, evdar bir kişi kimi Sadığın nəyi pisdir? Aildə birinci cigitdir!

— Bəs qayınanası? Belə qayınana hər adama qismət olmur! Belə baybiçədən heç yerde tapmaq olmaz! Səfəh qız heç nəyin üstündə özünü mehv etdi!

Belkə də tekçə mən Cəmiləni, öz keçmiş cənəmi məzəmmət etmirdim. Nə olsun ki, Daniyarın şineli köhnə, ayaqqabıları yirtiqdır, axı mən bilirdim ki, mənəvi cəhətdən o bizim hamımızdan zengindir. Yox, heç inanmirdim ki, Cəmилə bədbəxt olacaqdır. Yalnız anama yaziğım gelirdi. Mənə elə gəlirdi ki, Cəmилə ilə birlikdə onun qüvvəsi də getmişdir. Onu kəder bürümüş, rəngi-ruhu qaçmışdı. İndi başa düşdürüyüm kimi, o bəzən həyatın köhnə qayda-qanunları belə amansızcasına pozması ilə barışa bilmirdi. Əgər qocaman bir ağacı tufan kökündən çıxarıb atırsa, o bir daha dikəlməz. Əvvəller anam iynəni saplamağı heç kəsdən xahiş etməzdi; şərinə siğışmazdı. Ancaq bir dəfə məktəbdən qayıdarkən anamın əllərinin əsdiyini gördüm, o iynənin deşiyini görmədiyi üçün ağlayırdı.

— Iynəni sapla! — deyə məndən xahiş etdi və köksünü dərindən ötürdü. — Cəmilenə mehv olacaq... Eh, o ailədə yaxşı evdar qadın olacaqdı! Getdi... üz döndərdi... Axı niyə getdi? Bizdə məgər onun üçün pis keçirdi?..

Mən anamı qucaqlayıb, onu sakitləşdirmək isteyirdim, ona danışmaq isteyirdim ki, Daniyar necə adamdır. Ancaq bacarmırdım. Bununla onu bütün həyatı boyu təhqir etmiş olardım.

Bununla belə mənim bu əhvalatdakı günahsız iştirakım bir sərr olaraq qalmadı...

Çox keçmədi ki, Sadıq qayıtdı. Əlbəttə, o ezbər çokirdi. Bununla belə, sərxoş olanda Osmana deyirdi:

— Gedibə, qoy getsin. Bir yerdə gəberib qalacaqdır. Bizim zəmənədə arvad çox tapmaq olar. Hətta zərrin saçlı qadınlar belə qotur bir oğlana deymoz.

— Lap doğrudur! — deyə Osman cavab verirdi. — Bir şeye təəssüf edirəm ki, o əlime düşmədi, elə oradaca öldürüb işini bitirərdim. Cəmiləni isə saçlarından atın quyuğuna bağlardı. Onlar ya cənuba pəmbiq yığmağa gediblər, ya da qazaxların yanına qaçıblar, o, səfilliyə öyrəşmişdir. Ancaq heç başa düşmürem ki, bu necə oldu. Heç kəsin xəbəri yoxdu və heç kəsin də ağlına gelməzdi. Bütün bunları o alçaq Cəmilə özü düzəldib! O bir əlime düşyədi!..

Bu sözüri cəidərkən Osmana demək isteyirdim ki, "Ot biçimində sənin dörsini necə verdiyini yadından çıxara bilmirson. Alçağın biri alçaq!"

Bir dəfə evdə oturub məktəb divar qozeti üçün nə isə cokirdim. Anam sobanın yanında əlləşirdi. Birdon Sadıq içəri girdi. Rəngi ağıppaq ağarmış, gözləri qəzəblə qiyılmışdı. O yanımı golib əlindəki kağız vərəqini gözlerimin qabağına tutdu.

— Bunu sən çəkmison?

Məəttəl qaldım. Bu mənim ilk şoklim idi. Daniyar və Cəmilə canlı adam kimi mənə baxırdılar.

— Mən çəkmisəm.

— Bu kimdir? — deyə o, barmağını kağızin üstünə qoydu.

— Daniyar.

— Xain! — deyə Sadıq üstümə çığırdı.

O, şəkli parça-parça doğrayıb tökdü və qapını şiddetlə çırpıb getdi.

Xeyli çəken üzücü sükudan sonra anam soruşdu:

— Sən bilirdin?

— Bəli, bilirdim.

O, sobaya söykənərək mənə elə məzəmmət və heyrotla baxırdı ki! Mən ona: "Onları yenə də çəkəcəyəm!" dedikdə o kədərli və taqetsiz halda başını buladı.

Mən döşəməyə səpələnmiş kağız parçalarına baxaraq hırsımdan boğulurdum. Qoy məni ayın adlandırsınlar, kimə xəyanət etmişəm? Ailəmə? Nəslimizə? Lakin mən həqiqətə, həyat həqiqətinə, bu iki adamın həqiqətinə xəyanət etməmişəm! Mən heç kəsə bu haqda deyə bilmirdim, deseydim, hətta anam da məni başa düşməzdı.

Gözlerimin qabağında her şey bir-birinə qarışmışdı. Kağız parçaları, elə bil, canlılar kimi döşəmənin üstündə hərənləndi. Xatirimdə Daniyarla Cəmilənin şəkildən mənə baxdıqları həmin an canlandı, o zaman mənə clə gəlmüşdi ki, Daniyarın həmin avqust gecəsində oxuduğu mahnını eşidirəm. Onların aildən getmələrini xatırladım. Mən də onlar kimi yola, seadət dəlinca ağır yola cəsaret və inamlı çıxməq isteyirdim.

— Mən oxumağa gedəcəyəm... Atama deyəcəyəm. Rəssam olmaq istəyirəm! — deyə mən qətiyyətə anama dedim.

Mən arxayın idim ki, o məni danlayacaq, cəbhədə həlak olmuş qardaşlarımı xatırlayıb ağlayacaqdır. Lakin təəccübüldür ki, ağlamadı. Yalnız kədərli halda sakitə dedi:

— Get... Siz ləleklenmişsiniz və özünüze görə də qanad çalırsınız... haradan bileyk, uzağamı uçacaqsınız? Bəlkə, siz haqlısınız. Get... Bolkə orada fikrini dəyişdin. Şökil çəkmək, rəngləmək bir sənət deyil... Oxuyarsan, görərsən... Öz evini də yaddan çıxarma.

O vaxtdan Kiçik ev bizden ayrıldı. Çox keçmədi ki, mən də oxumağa getdim.

Bütün əhvalat da bundan ibarətdir.

Rəssamlıq məktəbindən sonra məni akademiyaya göndordikdə öz diplom işimi təqdim etdim. Bu çoxdan bəri haqqında düşündüyüm tablo idi.

Bu tablodə Daniyarla Cəmiləni tanımaq çətin deyildi. Onlar payız step yolu ilə gedirdilər. Qarşılarda geniş, parlaq manzara açılmışdı.

Qoy mənim tablom mürekkeb olmasın, sənətkarlıq birdən-birə yaranırm, lakin o mənim üçün çox qiymətlidir, o mənim ilk şürlü yaradıcılıq təlaşımıdır.

İndi də müvəffəqiyyətsiz əsərlərim olur, elə ağır dəqiqələrim olur ki, özümə inamı itirirəm. O zaman mənə doğma olan bu tablo, Daniyar və Cəmilə məni özlərinə cəlb edir. Onlara uzun müddət baxır və hər dəfə onları səhbət edirəm.

İndi siz haradasınız, hansı yollarla addımlayırsınız? İndi bizim stepde çoxlu təzə yollar vardır. Bu yollar bütün Qazaxıstanı dolaşır, Altaya

ve Sibiredek uzanır. Bəlkə siz də o ölkələrə gedib çıxmışsınız! Sen, Cəmilem, arxana baxmadan geniş steplə getdin. Bəlkə sən yorulmusan, bəlkə, özüne inamı itirmişsen? Daniyara sığın! Qoy o sevgi haqqında, torpaq haqqında, heyat haqqındaki mahnisini sənə oxusun. Qoy step rəngdən-rəngə düşsün, dalğalansın! Qoy o avqust gecesi yadına düşsün! Get, Cəmilə, peşman olma, sən öz çətin seadətini tapmışan!

Mən onlara baxır ve Daniyarın sesini eşidirəm. O məni yola-səfərə çağırır, demək, yiğışmaq vaxtıdır. Mən steplə öz ailimə gedəcəyəm, mən orada yeni rənglər tapacağam.

Qoy yaxdıǵım hər bir rəngdə Daniyarın mahnisı səslənsin! Qoy yaxdıǵım hər bir rəngdə Cəmilənin ürəyi vursun!

ƏLVİDA GÜLSARI!

1

Qoca bir kişi köhnə bir arabamı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın...

Qarşıda getməkə qurtarmayan yoxuş dağ yolu dururdu. Burada - çılpaq, boz təpələr arasında qış vaxtları müdəm külək ulayırdı, yayın cəhənnəm istisi bu yerlərdən əskik olmurdu.

Bu yoxusu Tanabay həmişə çətinliklə qalxmışdı. Onun yavaş işlə arası yox idi, yavaş yerişə getmeye səbri çatmırı. Cavanlıqda, tez-tez rayon mərkəzinə getdiyi vaxtlarda, həmişə qaydanbaş bu dağ yollarında o, atını dördnala çapardı. Qamçıya güc verordi, ata aman verməzdi. Yola yoldaşlı çıxıb araba ile, özü de öküz arabası ile rayon mərkəzinə gedəndə Tanabayın səbri lap tükənerdi. Araba getdiyi yerdə o tullanıb, dinməz-söyləməz penceyini götürər, pay-piyada yola düzələrdi. Tanabay gülə kimi gedərdi və yalnız dağın başına çatanda ayaq saxlayardı; havanı ciyerlərinə çəkə-çəkə aşağıdan öle-öle, sürüne-sürüne gələn öküz arabasının yolumu gözlərdi. Belə sürelə geldiyinə görə o tövşüyərdi, ürəyi çirpinardı, sinəsinə sığışmadı. Ancaq Tanabay öz əməlindən heç vaxt narazı qalmazdı, hər halda öküz arabası ile sürüne-sürüne yol getməkdən belə yaxşı idi.

Rehmətlik Çoro dostu Tanabayı, bu cür əməlgirliyi üstündə, hər-dən əla salardı.

- Bilirsənmi, səninki niye getirmir, Tanabay? - deyərdi. - Tələsməkdən. Vallah, tələsməkdən. Sən müdəm tələsirsən, bir yerdə kiriş tutmursan. O ki dünya inqilabıdır, onu da deyirsən, durma, bas gəlsin! İnqilab bir yana dursun, allahın bu adıçə Aleksandrov yoxuşunu çıxmağə da sebrin çatmır. Camaat başını aşağı salıb adam kimi yolumu gedir, sən tullanırsan qabağa, dağ yuxarı dırmaşırsan, əla gedirsən, əla bil dalınca bir sürü canavar töküllüşüb. Xeyri nədir? Heç ne. Onsuz da yuxarıda oturub gözləyirsən ki, hamı gəlib çatsın. Dünya inqilabı da belədir. Yaxşı bil ki, sən ona tekbaşına gedib çata bilmeyəcəksən, gözləmeli olacaqsan ki, o biriler də gəlib çıxsınlar.

Ancaq bu söhbət çoxdanın söhbəti idi, lap çoxdanın.

İndi Aleksandrov yoxuşunu Tanabay heç özü də bilmədən arxada qoymuşdu. Görünür, öyrəşmişdi. Qocalana yaxın buna da vərdiş eləmişdi, Tələsmirdi. Yavaş getmeye də çalışmışdı. O, bu yolu getməli idi və gedirdi. İndi Tanabay həmişa yola tək çıxırı. Otuzuncu illərdə bu yolu onunla birgə gedənlərin şəhərə çoxdan yoxa çıxmışdı. Kimisi müharibədə həlak olmuşdu, kimisi ölmüşdü, kimisi də evində oturub ömrün son günlərini başa vururdu. Cavanlar maşınla gedirdilər. Tanabaya və onun bu axsaq yabisinə yoldaşlıq edəcək bir kos qalmamışdı.

Köhnə arabanın tekerləri köhnə yolda aram-aram taqqıldayırı. Hələ onlar çox taqqıldayaqcaqdı, çünki keçilməmiş ucsuz-bucaqsız çölbiyaban həle qabaqda idi. Orada, kanalın o yanındakı dağetəyi yol da hələ dururdu. Hələ Tanabay çox getməli idi.

O, bayaqdan görürdü ki, at get-gedə gücdən düşür, arabanı zorla çəkib aparır. Ancaq fikir, xoyalat Tanabayın başını bərk qatmışdı. Ata görə Tanabay çox da narahat deyildi. Bir də burada qorxulu novardı ki? Yol gedən at yorula da bilərdi, üzülə də bilərdi. Bu yollarda belə şeylər çox olmuşdu. Yorulsə da, yorulmasa da axır başda at pis-yaxşı gedib mənzilə çatacaqdı...

Tanabay haradan bileydi ki, özünün qaymaqcıçıyi kimi açıq-sarı rənginə görə Gülsarı çağırılan bu qoca at, Aleksandrov yoxuşunu son dəfə qalxır, öz son yerisini yerişir, son verstlərini gedir. Tanabay haradan bileydi ki, bayaqdan bəri atın başı gicəllənir, onun tutqun gözlərində alom rəngdən-rəngə düşür, dağ-daş başına fırlanır, bir yurnuca yumağa dönmüş yer də gah o yana, gah bu yana əyilərək, gah o yandan, gah bu yandan göyün etəklərinə toxunur. Gülsarının ehmal-ehmal ayaq baslığı torpağın hərdən qırılıb bir zülmət boşluğa əvvələndiyini Tanabay bilmirdi. Tanabay bilmirdi ki, onu dağ yuxarı çəkib aparan at qabaqdakı sildirim təpeleri görə bilmir; get-gedə atın nezərində dağlar qırmızımtıl dumana əvvəlir, tüstüyə dönür.

Gülsarının yaralı köksündə çoxdan yaralanmış bir ürek aramsız, fasılısız sızlayırdı, xamut altında nefəs almaq getdikcə çotinləşirdi. Sürüşüb aşağı düşmüs qoşqu qayışı atın belini kəsirdi. Sol yanında, xamutun altından nəse iti bir şey çiyninə batırıldı; bəlkə tikan idi, bəlkə də xamutun mixi idi, keçəni deşib çıxmışdı. Köhnədən qabar olmuş, qayaşaq bağlamış xamut yerində təzəce açılmış yara fasılısız göynəyirdi,

atın çiynini köz kimi yandırırdı. Get-gedə ayaqları da ağırlaşırı, o ağır ayaqlarla Gülsarı sanki şumlanmış ziğ torpaqda yeriyyirdi.

Lakin qoca at canını dışına tutub gedirdi. Qoca Tanabay hərdən cilovları tərpədib onu tələsdirir, öz fikir-xəyalından da ayrılmırı.

Köhnə arabanın tekerləri yolda aram-aram taqqıldayırı. Gülsarı hələ də öz ritmindən, öz yorğa yerisindən düşməmişdi. İlk dəfə ayaga qalxarkən qorxa-qorxa anasının – böyük yallı madyanın dalınca o, bu löhrən yerisə qəçmişdi. O vaxtdan bəri Gülsarı hələ hcç vaxt öz yerisində xələl qatmamışdı.

Gülsarı anadan yorğa doğulmuşdu. Buna görə həyatda onun ağ günləri də çox olmuşdu, qara günləri də çox olmuşdu. Əvvəller Gülsarını arabaya qoşmaq heç kəsin ağlinə gəlməzdə, belə şey gülünç olardı. Ancaq “at nedir, rahat nedir”, bu qoca vaxtında da Gülsarı bir iş görməli idimi?

Keçmişlər keçmişdə qalmışdı. İndi Gülsarı son gücünü toplayıb, son mənzili başa vurməli idi. Getdiyi son mənzilə o heç vaxt belə yavaş getməmişdi və çatacağı son həddi o heç vaxt belə yaxından görməmişdi. İndi ən uzaq təpələr də ona lap bircə addimlıqda görünürdü.

Köhnə arabanın tekerləri yolda aram-aram taqqıldayırı.

Gülsarının keyimish durnaqları altında yer boşluğə dönmüşdü, hcçliyə çevrilmişdi. Ayağını bu yumşaq heçliyə basdırıqca sönməkdə olan xatirat cana gelirdi, dağların mexmer çəmənləri yada düşürdü. O uzaq yay günləri, o müdhiş qəribə aləm: bir aləm ki, orada Günəş at kimi kişnəyərək dağlar boyunca çapardı və ona çatmaq üçün Gülsarı yel olub çəmənlərdən əsordı, çaylar keçərdi, kollar aşardı. Güneşin dalınca Gülsarı o vaxtacan qaçardı ki, hirsli-hirsli qulaqlarını şəkər, yekə, zəhmli ayğır gəlib yetişərdi və onu geri qaytarardı. O vaxtkı yaşıl çəmənlər də cə bil dumdurul göllər idi, sanki atlar göl dibində gəzirdilər, tərsinə otlayırdılar. Anası – böyük, yallı madyan Gülsarının nəzərində bir isti süd buluduna dönürdü, ana kimi finxiran o ana nəfəslə bulud çox qalmırı, bircə an yaşayırı, o bircə an Gülsarı üçün unudulmaz bir an idi. O anda ananın əmcəkleri dolu olurdu, şirin olurdu və südün çoxluğundan, şirinliyindən Gülsarının nəfəsi daralırdı. Öz böyük, yallı anasının qarına qışılıb süd əmmek Gülsarıya ləzzət verirdi. O süd necə də dadlı idi, necə də meyxəş idi! Bütün dünya o südün bircə udumunda olurdu – Günəş də, Yer də, anası da. Gülsarı əmirdi – doya bilmirdi. Doyurdu – yenə əminək istəyirdi...

Lakin o həyat çox sürmedi, o günlər yuxu kimi gəlib keçdi. Tezliklə hər şey deyişdi. Daha Günəş göylerde kişnəye-kişnəye çapmadı, hər gün eyni yerdən çıxdı, hər gün eyni yerdə batmağa getdi. Atlar, ilxilar, əvvəlkitek baş-ayaq yerimədi, səherdən axşamacan onlar otlaqları tapdadılar, atların dırnaqları altında dərələrin qumu şaqqıldı, çayların daşı çatladı. Böyük, yallı madyan da çox zəhmli ana oldu. Gülsarı cızığından çıxanda anası süysünündən yapışdı, dişləyib tənbəh eledi. O şirin ana südü də azaldı, Gülsarı ot yeməli oldu. Yeni həyat belə başlandı – o həyat ki uzun iller davam eləmişdi, o həyat ki indi sona yetirdi.

Uzun iller davam eləyen həyatı boyunca Gülsarı o öten yay günüünü heç vaxt yada salmamışdı, O, belində yəhər gəzdirmişdi, cürbecür yollarda ayaq döymüşdü, cürbecür adamlar daşımışdı, ancaq yol qurtarmaq bilməmişdi. Yalnız indi, başı üstündəki Günəş bir daha yerindən oynayıb, ayağı altındaki torpaq sərənəs-sərənəs yırğalanarken, gözlerinin qaraldığı, ala-bula çaldığı bir vaxtda neçə illerdən beri qayitmaq bilmeyən o yay Gülsarının qarşısında yenidən peyda olmuşdu. O dağlar, o şəhli çəmən, o ilxi, o böyük, yallı madyan atın gözü önünde deyişən, titrəşən, sayrişan bir ələm yaratmışdı. Yenidən peyda olmuş o ələm Gülsarını çağırırdı və o ələmin qapısından girmək üçün Gülsarı var gücünü ayaqlarına verib, canını dişine tutaraq yeriyir, dişləni, əyməni, xamutu indice kənara atacağını zənn eleyirdi. Lakin Gülsarı irəli getdikcə o aladıcı ələm geri çekilir, atın ezbə-əziyyəti daha da artırdı. Anası Gülsarını çağırırdı, ey-nən o vaxtkitek astadan kişnəyib çağırırdı; Gülsarının yan-yörəsindən atlar, ilxilar keçirdiler, o vaxtkitek Gülsarıya döş vururdular, quyuq atıldalar, ancaq qarşidakı külək burulğanını, əvəng dumanını yarib keçməyə onun gücü çatmırıdı. Əvəng get-gedə güclənirdi, külək onu cod at quyuğutek qamçılayırdı, gözlerini, burnunun deşiklərini qarla doldururdu. İsti tər içinde Gülsarı soyuqdan əsim-əsim əsdikcə o elçatınaz ələm də sessiz-semirsiz itib gedir, küləyin soyuq burulğanında yoxa çıxırıdı. Daha Gülsarı o dağları görmürdü, daha o şəhli çəmən yox idi, çaylar gözdən itmişdi, atlar qaçıb getmişdi. Təkca ana – böyük, yallı madyan irəlidə kölgə kimi dayanmışdı. Çağırırdı. Gülsarını çağırırdı...

Gülsarı anasının səsinə ses vermək istədi: kişnədi, hönkürtü ilə kişnədi, ancaq özü də öz sesini eşidə bilmədi. Hər şey yoxa çıxdı – ana da qeyb oldu, əvəng da dayandı. Təkərlər səsden düşdü. Xamutun altındakı yaranın ağrısı kəsildi.

At dayandı, sərənəs kimi səntirədi. Daha o, irəli baxa bilmirdi – gözləri ağıriyırıdı. Başında qəribə bir uğultu vardı – fasilesiz, dəhşətli bir uğultu.

Tanabay cilovu qozlanın üstünə atdı, arabadan zorla enib keyimş qıçlarını ovxaladı və hirsli-hirsli irəli yeriyb ata baxandan sonra işin nə yerdə olduğunu başa düşdü.

– Eh! – dedi. – Soni heç yarımayaşan!

Gülsarı öz neheng başını xamutdan sallayıb dayanmışdı. Atın iri qabırğaları fasilesiz qalxıb-enir, ariqlamış, gündən düşmüş budlarının sümüyü qabarib daha da dikəldirdi. Bir vaxt qızılı rəngdə olan Gülsarı indi terdən-torpaqdan qonur rəngə düşmüdü. Onun ariq ombasından köpüklenə-köpüklenə axan tər qarnına, qıçlarına, dırnaqlarına töküldü. Tanabay ciyinlerini çekib:

– Mən bunu gərək ki qovmamışam, – dedi və elbeel işə girişdi. Tapqırı boşaltdı, xamutun qayışını açdı. Gülsarının ağızı köpüklenmişdi. Kürkün qolu ilə Tanabay atın boğazını sildi, üz-gözünü temizlədi. Sonra olan-qalan otu yiğib getirmek üçün özünü arabaya saldı, arabada nə vardisa süpürüb atın qabağına tökdü. Ancaq Gülsarı ona mehəl qoymadı. Onu titrətmə tutmuşdu.

Tanabay bir çəngə ot götürüb atın ağızına yaxınlaşdırıldı.

– Ye, – dedi, – ye görün, yaxşı da, ağlın olsun! Gülsarı dodaqlarını tərpətdi, ancaq ot Tanabayın elində qaldı. Əyilib diqqətələ atın gözlərinə baxandan sonra Tanabay büssbütn dilxor oldu. Gülsarının yumulmaqdə olan bulanıq gözlərində heyat nişanəsi yox idi. Bəbeklər əxurə düşmüdü, kirpiklər bir-birinə qarışmışdı. Gözlərdə heyat işığı sönmüşdü; onlar kimsəsiz, sahibsiz bir evin pencerələritək boş və miskin görünürdü.

Tanabay çəşqin halda yan-yörəsine baxdı: uzaqda dağlar, təpeler; dörd təref çöl-biyaban, yolda nə gedən, nə gelen vardi. İlkin bu vaxtları burada yolçuya rast gəlmək çətin mesələ idi.

Qoca at və qoca Tanabay yolda qalmışdı. Fevrəlin axırları idi. Düzənlərin qarı erimişdi, tekce yarganlarda, qamışlı çökeklerdə qışın xəlvətcə gizlədib saxladığı son qar orda-burda qurd beli kimi ağarrıdı. Külək xarlanmış qarın soyuğunu gətirirdi, iyini getirirdi. Soyuqdan gömgöy gəyərmiş torpaq da hele donuq idi, həle yerin qırışıqlığı açılmaşırdı. Daşlı yollarə baxdıqca Tanabayın üreyi sıxılırdı. Bu yolların ele görkəmindənəcə onun canına üzütmə düşürdü.

Tanabay pırtlaşq çal saqqalını düzeldib kürkünүн нимдаш qolu alttandan uzun müddet qerb tarefe baxdı. Günsüz düzün lap qurtaracağında, buludların arasında idi – batırdı ve özünün solğun şəfəqləri ilə üfüqü, az da olsa, işarda bilmışdı. Havadan nə qar, nə də yağış gözlənilirdi. Ancaq soyuq idi: bir yandan sazaq, bir yandan da dilxorçuluq...

Tanabay özüne lənət yağıdırıldı. "Bilsəydim yola çıxmazdım, – deyirdi. – Nə gedib evə çata bildim, nə də burdan geri qayıda bileyəcəyəm. Qaldım çölün düzündə. Bu yaziq atı da nahaqqdan tələf eləyəcəyəm".

Bəli, belədir ki var. Gerək Tanabay yola sabah sehər çıxayıdı, cünki seher vaxtı bu yolda necə olsa bir gedən, ya gələn tapılardı. O isə günün günorta çağrı yola düzəlmışdi. Ağlılı adam belə ciy iş tutardımı? Özü də ilin belə bir vaxtında.

Tanabay təpəyə qalxıb diqqətlə yola baxdı. Nə gedən, nə gələn vardi. Yolda nə bir səs eşidilirdi, nə də bir qaraltı gözə dəyirdi. O, qayıdır arabanın yanına gəldi.

Yenə öz-özüñə: "Lap nahaq yola çıxdım", – dedi, həmişə tələsdiyinə doteleblik elədiyinə görə kim bilir neçənci dəfə özünü danladı. Hirsindən-hiddətindən Tanabay özüne lənət yağıdırıldı, oğlunun evindən belə tələm-tələsik yola çıxmaga onu vadət eləyəni ürəyində söyüdü, yamanlaşdı. Əlbəttə, gecəni orda qalmaq lazımlı idi, ata da rahatlıq vermek lazımlı idi. Ancaq o!..

Tanabay hırslı-hırslı əlini yelleyiib: "Xeyr – dedi, – mən orda qalası deyildim. Lap paypiyada olsa da, çıxıb gələcəkdəm. Axı harda görünüb ki, gəlin öz qayınatı ilə bu dilde danışın? Çobanam, ilxiciyam, hər nəyəm, axı atayam mən... Sən ki, – deyir, – ömrün boyu çobanlıq eləyəcəkdi, niyə partiyaya girirdin. Niye girirdin ki, qocalanda da çıxarıb mitilini çöle tullasınlar. Özü də öz oğlumun evində deyir... Bu da oğlu! Başını aşağı salıb oturub. Kirpik calmağa da qorxur. Arvadı desə ki, atanı qov getsin, inan ki, buna da razı olar. Cincirini çıxarmaz. İşə bax, bu da yuxarınlara dırmaşmaq isteyir – bu baş-qulağın sahibi!"

Tanabay istiləndi, köyneyinin yaxasını açdı, atı da, yolu da, onu bu yolda yaxalayacaq gecəni de unudub, hirsindən tövşüyə-tövşüyə arabanın dövrəsində var-gəl eleməye başladı. Tanabay sakitleşə bilmirdi, cünki orada, oğlunun evinde o özünü saxlamışdı, gəlinlə deyişməyi leyqaqtına, mənliyinə siğşdırılmamışdı. İndi birdən-birə Tanabay içinden alışmışdı, indi o, yol boyu acı-acı düşündüyü sözleri geline deməyə hazır idi: "Meni sən partiyaya qəbul eleməmisən, məni partiyadan

sen çıxarmamışan. Bir de, sen dünyada nə görmüsən, ay yaziq, nədən xəberin var sənin! Hamınız savadlı olmuşuz, hamınız alım olmuşuz, hörmət sahibi olmuşuz. Ancaq onda belə deyildi. Onda biz hər şeyə cavabdeh idik, başımızla cavabdeh idik. Atamıza görə, anamıza görə, dostumuza, düşmənimizə, lap qonşunun itinə görə də bizdən cavab tələb eləyirdilər. Sən mənim partiya işimə qarışma, xanım qız. Toxunma, sənlik iş deyil. Mənim yaralı yerimə toxunma!"

– Toxunma! Toxunma! – Bu bircə kelməni ucadan təkrar eləyə eləyə Tanabay arabanın başına fırlanırdı. Sənki dünyada başqa bir söz yox idi. Sənki onun bircə bu "toxunma" sözünü deməyə ixtiyarı qalmışdı. Bunun özü də Tanabayaya əzab verirdi, onu daxilən alçaldırdı, təhqir eləyirdi.

Tanabay arabanın dövrəsində çox vurnuxdu. Nəhayot, hiss elədi ki, bir iş görmək lazımdır – axı bütün gecəni yolda qalmaq olmazdı.

Gülsarı hələ də herəkətsiz dayanmışdı. Qiçlarını bir-birinə qısıb, belini aşağı əymışdı, hər şeyə bigane, hər şeyə laqeyd – elə bil at durduğu yerdece quruyub ağaca dönmüşdü.

Tanabay fikirdən-xeyalatdan aylıb özünü ata yetirdi. Onun ardıcılıkla kəsiilməyen həzin iniltisine qulaq asıb:

– Sen ki yuxulayırsan, – dedi. – Halın xarabdır, eləmi? Axı, a qardaş, nə oldu sənə?

Tələsə-tələsə Tanabay Gülsarının soyuq qulaqlarını ovxaladı. Əlini atın yalına saldı. Yal da soyuq idi, nəm idi. Üstolik, yalın evvelki ağırlığından əsər-elamət qalmamışdı. – Tanabay bunu hiss etdiyib təşvişə düşdü. "Qocalıb, – dedi. – Lap qocalıb. Yazığın yalcıqazı da tamam tülənib gedib. Hamımız qocalırıq, hamımızın axırımız bərdi". Beləcə dərdli-dərdli düşünərək Tanabay mat-moottəl atın qarşısında dayandı. O, çıxılmaz vəziyyətdə qalmışdı, nə edəcəyini bilmirdi. Əgər atı da, arabanı da burada qoyub piyada getseydi, Tanabay hələ gecə yarı olmamış evə çata bilərdi, cünki onun dörə dibindəki keşikçi koması buradan çox da uzaqda deyildi. Orada – çaydan bir verst yarımda yuxarıda məskən salmış su qarovalıçusunun qonşuluğunda Tanabay arvadı ilə yaşayırırdı. Yayda biçəneklerə baxırdı, qışda tayalara göz qoyurdu ki, çobanlar otu vaxtından avval daşıyıb mal-qaraya yedirtiləşsinlər.

Bələ bir işlə məşğul olan adam, şübhəsiz ki, atsız ötüşə bilməzdə, Tanabayın da atı vardi, ancaq bu at deyildi, ayrı at idi.

Keçen payız Tanabayın kolxoz idarəesine işi düşdü. Haradasa aqronomluq oxuyub golmiş təzə briqadir onu görüb:

– Əmi, – dedi, – zəhmət olmasa, tövleyə baş çəkin, sizə başqa at ayırmışıq. Bir az qocatəhədir, ancaq pis deyil, sizin iş üçün yarayar.

Tanabay şübhələndi.

– O nece atdır? – dedi, – Əl-ayaq altda ölenlərdən deyil ki?

– Özünüz gedib baxarsız, – dedilər. – Sarıtəhər şeydir. Görsez tanıymarsız. Haçansa, deyirlər, siz onu saxlamısınız.

Tanabay birbaş tövleyə yollandı və kəhər atı həyətdə görəndə onun ürəyi yerindən oynadı. “Ölmədik, yenə də görüşdük”, – dedi. Qocalıb tanınmaz hala düşmüş ata baxdı. Gülsarıdan imtina eləməyə ürəyi gelmədi. Atı götürüb apardı. Evdə arvad Gülsarını zorla tanıdı.

– Doğrudanmı, bu həmin Gülsarıdır? – dedi.

– Odur, özüdür ki var, – deyə Tanabay arvadın üstünə kəkələndi, cünni o, söhbətin uzanacağından chtiyat cloyirdi.

Gülsarı ilə bağlı olan xatirələrin dərinliyinə getmək lazım deyildi. Cünni cavan vaxtı Tanabay günah işlər dalınca bu atın üstündə getmişdi. İndi söhbət həmin o cavanhıq günahının üstünə gələ bilərdi, buna görə Tanabay bir də ucadan kəkələndi:

– Nə durmusan, bir şey qızdırırsana. Acıdan it kimi ölürem!

– Neynim, a kişi, mat qalmışam, deyirəm, nə pis şey imiş qocalıq. Bu hara, o at hara? Deməsəydiñ odur, heç inanmazdım.

Tanabay:

– Burda təəccübü bir şey yoxdur, – dedi. – Elə bilirsən biz ondan yaxşı gündöyik? Halva-halva deimeynən ağız şirin olmaz. Hər şeyin öz vaxtı-vədəsi var.

Arvad fikirli-fikirli başını buladı:

– Elə men də bunu deyirəm də! – Sonra gülümseyib zarafatla elave elədi: – Yenə atınla gecə seferinə gedəcəksənm? Getsən, bir söz demərəm.

Tanabay:

– Başına söz qehətdir? – dedi. – Çəşdiğindən dalını arvadına sari çevirdi. Zarafata zarafatla cavab vermək lazım idi. O isə utandığından samanlığın talvarına dırmaşıb, orada xeyli vaxt ot-elefla əlləşdi. Elə bildirdi ki, arvad o eħvalatı unudub, yox balam, unutmayıbmış.

Qadın ocağı da yandırdı, xörəyi də qızdırırdı, ancaq Tanabay otla eşələnməkdon əl çekmədi. Nehayət, arvadı onu qapıdan səsləyib aşağı endirdi:

– Düş, – dedi, – düş gol, xörəyini bir də qızdırımayacağım ki!

Daha qadın heç vaxt o söhbətə qayıtmadı, köhnə xırmanları sovrımağın nə mənası vardı?..

Tanabay bütün qışa ata qulluq elədi, ona isti kəpək verdi, doğranmış çugundur yedirtdi. Axı atın ağızı da kardan düşmüşdü – dişlerinin bircə kötüyü qalmışdı. Buna baxmayaraq, Tanabay atı, necə deyərlər, dirildib ayaq üstə qoymuşdu, bəs indi bu nə olan iş idi? Niye Gülsarı yero mixlanıb qalmışdı? İndi Tanabay nə etməli idi?

Yox, atı çölün düzündə qoyub getmək onun işi deyildi.

Tanabay ata təkan verdi, at səntirəyib ayaqlarının yerini dəyişdi, ancaq bir addim da gedə bilmədi.

– Necə deyirsən, Gülsarı, bəs getməyək, burda qalaq? – Tanabay ata dil tökdü. Sonra nəsə fikirleşdi. – Dayan, – dedi, – dayan görüm, mən bu saat gelirəm.

Qamçının dəstəyile o, arabanın küncündəki kisəni dərtib çıxartdı, kisədeki bağlamani götürdü. O kisədə Tanabay gəlininə kartof aparmışdı, ancaq bağlamani öz evindən götürmüdü, arvadının yol üçün qoysduğu çörək idi, yaddan çıxıb elecə də qalmışdı. Tanabay çörəyin yarısını böldü, xırda-xırda doğrayıb arxalığının etəyinə tökdü, atın ağızına tutdu. Gülsarı çörəyin qoxusunu dərindən ciyərinə çekdi, ancaq yeye bilmədi. Əlacı kəsilmiş Tanabay çörəyi ovcuna yiğib az-az atın ağızına dürtməli oldu, at tədricən hərəkətə gəldi, çənəsini tərpətməyə başladı. Tanabay sevindi:

– Belə ha! – dedi. – Ay maşaħħah, ye görüm, bəlkə birtəhər burdan tərəpənək, yavaş-yavaş gedək çıxaq evimizə. Çetini gcdib çıxanacan-dır. Evdə hər şey yaxşı olacaq. Arvad yaxşı-yaxşı baxacaq sənə. Dirləcəksən, qorxma, dirləcəksən.

Tanabay beləcə yalvarırdı. Atın ağızından axan su ovcuna töküldükcə o, ürəkdən sevinirdi, cünni get-gedə Tanabay o suyun isındıyini hiss cleyirdi.

Sonra o, cilovu elinə götürüb, qətiyyətlə irəli dardı.

– Gedək! – dedi. – Gedək! Durmağın mənası yoxdur.

At tərəpəndi. Araba cirıldadı. Təkerlər daşlı yolda aram-aram səslənməyə başladı. Onlar yavaş-yavaş yola düzəldilər – qoca at və qoca Tanabay.

Qoca at son gücünü toplayıb gedirdi. Arabanı zorla çekib aparırdı. Tanabay atın barəsində düşünürdü: “Zeifleyib, yaman zeifləyib”. Tanabay ürəyində atla danışındı: “Yaşından xəberin varmı, Gülsarı? İyirmi olar, yəqin olar. Bəlkə iyirmidən də çox olar...”

Onlar müharibədən sonra təpşmişdilər. Döyüslordə Şərqdən vurub Qərbədən çıxan yefreytor Tanabay Bakasov Kvantun ordusunu təslim olanda hərbi xidmətdən azad edilmişdi. O, altı il dava yollarında ayaq döymüşdü. Bir dəfə arabada zədələnmişdi, bir dəfə döşüne qəlpe dəymışdi, ancaq Allah nəzərini ondan əsirgəməmişdi, iki ay hospitalda yatandan sonra Tanabay gedib öz cəbhə yoldaşlarına qoşulmuşdu.

Cəbhədən eve qayıdanda vağzaldakı satıcı qızlar Tanabayı “baba” demişdilər. Ancaq Tanabay inciməmişdi, çünki burada, neçə olsa, saşaşmaq məsələsi də vardı. O, əlbəttə, cavan deyildi, amma sən deyən qocaya da oxşamırdı. Dava onu kifayət qədər bozartmışdı, biğində ağ tüklər də var idi, lakin Tanabay tekçə sir-sifətdən bir az qoca görünürdü. Özü də, ürəyi də cavan idi. Gəlmeyindən bir il keçməmiş arvadı onun üçün bir qız dünyaya gətirmişdi, o biri il ikincisini doğmuşdu. İndi qızların her ikisi ərli-uşaqlı idi. Yaydan-yaya gəlib-gedirdilər. Böyük qızın ori sürücü işleyirdi. Göründün ki, budur, hamını maşına doldurub gətirib. Yox, Tanabay qızlarından, kürekənlərindən narazı deyildi. Ancaq oğlu... No isə, bu haqda danışmağa dəymez...

Ah, zəmano, zəmane... O vaxt cəbhədən qayıdanda yolda Tanabayı elə golirdi ki, həyat təzədən başlanır. Ürok sevincə dolu idi, ümidiłə dolu idi. Böyük stansiyalarda qatarı çalğı ilə qarşılıyırdılar. Evdə onu arvadı gözləyirdi, oğlu səkkiz yaşa keçmişdi, o il məktəbə gedəcəkdi. Həmin o sevinc dolu qatarda Tanabay sanki təzədən doğulub gəldi, sanki indiyəcən heç nə olmamışdı. Hor şey bundan sonra olacaqdı. Tanabay yalnız gələcək barosundə düşünmek isteyirdi və gələcək ona aydın görünürdü: yaşamaq lazım idi, uşaqları böyütmək, təsərrüfatı dirçəltmək, ev tikmək – bir sözle yaşamaq lazım idi. Tanabay yaşamaq istoyirdi və bundan sonra gərək heç nə ona mane olmayıdı. Axı bu həyatın naminə insanlar ömrün neçə-neçə illerini bada vermişdilər. O illeri insanlar bu həyatın naminə yaşamışdilər, cəbhədən buna ötrü ölmüşdülər, bunun üçün qalib gelmişdilər.

Amma yox, Tanabay tələsmişdi. Tanabay çox tələsmişdi – o xoş gələcəyin naminə hələ çox iller bada getməli idi.

Əvvəl Tanabay dəmirçixanada gürzurənlıq elədi. Bu işdə onun azmaz serişəsi vardı. Gürzü elinə aldığı gündən sehərdən-axşamacan o, dəmirçiye divan tutdu; Tanabay bir ucdan döşədi, dəmirçi güc-bela ilə

onunla ayaqlaşmalı oldu. Bütün dərdi-sərlərin səsini kəsən o zindan guppultusu hele də Tanabayın qulağında idi. Çörək yox, paltar yox, arvadlar qaloş tapırdılar, geyməyə corab tapırmırdılar. Uşaqlar qənd nadır, bilmirdilər. Kolxoz xirtdəyecən borc içinde idi, banklardan haqq-hesab üzülmüşdü və bütün bu dərdlərdən üz çevirmek üçün zindan Tanabaya kömək eleyirdi. O vururdu, zindan cingildəyirdi, göy qığlı-cım etrafə səpələnirdi. “Ax, ax, ax! – çəkici qaldırıb sala-sala Tanabay fış-fış fisildayırdı və düşünürdü: – hər şey yaxşı olacaq. Əsas məsələ odur ki, davada məğlub olmadıq, qələbə çaldıq, qələbə!” Çəkic isə aramsız tekrar cləyirdi: “Qələbə, ləbə, ləbə, ləbə!” O vaxt hamı qələbə havası ilə yaşayırdı, qələbə çörək olmuşdu.

Sonra Tanabay ilxiçi olub dağlara köcdü. Bu işi onun boynuna Çoro qoymuşdu. Onda rohmetlik Çoro kolxoz sedri idi, ürəyi xəstə olduğundan onu əsgər aparmamışdılər, boy-a-boy bütün davarı sədrlik etmişdi. Mühəribənin əzab-oziyyyətinə düşməsə də, Çoro bork qocalmışdı. Bunu Tanabay davadan golen kimi hiss etdi.

Zindanı qoyub ilxi dalınca getməyə Tanabayı heç kes yollaya bilmezdı. Ancaq Çoro onun köhnə dostu idi. Lap o zamanlar – hələ komsomol vaxtlarında onlar camaatı kolxoza celb etmək üçün birgə təbliğat aparmışdılər, qolçomaqların atasını birlikdə yandırmışdılər. Xüsusən Tanabay o vaxtlar çox dəliqənlər idi. Qolçomaq siyahısına düşənlər onun əlindən heç vaxt can qurtarmamışdılər...

Çoro gəlib dəmirçixanadaca ilximi Tanabayın boynuna qoydu, razılıq alıb ürəkdən sevindi, üstəlik gülümsədi do.

– Qorxurdum ki, səni zindandan qopartımaq çotin olsun, – dedi. – Qorxurdum ki, razılıq verməyəsən.

Çoro xəstə idi, Coroda can qalmamışdı. Boynu nazilmişdi, daha da uzanmışdı; batıq ovurdları qırış-qırış olmuşdu. Hava isti olsa da, o öz yun köynəyində idi. O köynək yay-qış Coronun əynində çıxmırıldı.

Onlar dəmirçixanadan azca aralıda, arxın qırığında çömbəlib oturmışdular. Söhbət eləyirdilər. Tanabayın yadına dostunun cavanlığı düşürdü. O vaxt Çoro kendə hamidan savadlı idi, uca boyu, yarışlı qəddi-qaməti vardı. Tərbiyəli və təmkinli olduğuna görə hamı Çoroya hörmət eləyirdi. Ancaq onun yumşaq xasiyyəti Tanabayın xoşuna gelmirdi. Sınıfı düşmənə qarşı mübarizədə yumşaqlıq gösterdiyinə görə, iclaslarda Tanabay dəfələrlə ayağa qalxıb Coronun pişiyini ağaca dırmaşdırılmışdı. O zaman Tanabayın əlində belə işlər su içmək kimi bir

şey idi. Danışındı, coşurdu, ele bil ki, qozet oxuyurdu. Bütün tətənəli yığıncaqlarda eşitdiyi sözlərin hamisini ezbərdən deyirdi. Bəzən Tanabayın özü də öz dediyindən qorxurdu, ancaq onun nitq eləmək qabiliyyətinə heç bir şübhə ola bilmezdi.

O gün Tanabaydan ilxiya getmeyin icazəsini alıb arxin qırğında oturanda Coronun kefi durulmuşdu.

— Üç gün bundan qabaq dağa getmişdim, — deyirdi. — Qocalar soruşturdu: əsgər gedenlərin hamısı gelibmi? Bəli, deyirəm, salamat qalanlar geliblər. Bəs nə vaxt işdən yapışacaqlar?" İsləyirlər, deyirəm, kimisi çöldə işləyir, kimisi tikinti işinə gedir. Deyir: "Bunu biz də biliyor. Bəs ilxi? Əgər bizim ölməyimizi gözləyirlərsə, bir şey qalmayıb, bu gün-sabah ölüb gedəcəyik". Düzü, utandım. Bu sözlərin dalında bilirsənmi nə gizlənir? Axı o yaziq qocaları biz dava başlanğıcından ilxiya göndərməmişik. O vaxtdan onlar dağda qalıblar. Sənəmi deyim bunu? Özün yaxşı bilirsən ki, ilxiçılıq qoca pesesi deyil. Həmişə yəhər üstdə, nə gecəsi, nə gündüzü var. Hələ qışda, gecə vaxtları — Allah göstərməsin! Derbişbay yadındadırırmı, yaziq yəhərdəcə qıpquru qurudu. Hələ bu yazıqlar müharibə vaxtı nə qədər at öyrədib davaya göndəriblər. Gerek canından keçəsen ki, yetmiş yaşda xam atın belinə minəsən — o dağ mənim, bu dağ sənin. Yixılsa, adamın heç sümüyü də əle gelmez. Yenə sağ olsunlar ki, dözdülər, ilxını yola verdilər. İndi, Allaha şükür, dava qurtarır, cəbhədəkiler qayıdırıb geliblər. Ancaq hamı yaxasını bir tərəfə çekib dayanıb. Gedib xaricdə mədoniyət görübələr, daha deyirlər, atı-ilxını bəyənmirik. Ümid sənə qalıb, Tanabay. Sən getsən, o biriləri də birtehər məcbur eleyib yollarıq.

— Yaxşı, a Çoro, yaxşı, arvadla danışım, görün nə deyir. — Tanabay dostuna cavab verirdi, ancaq ürəyində düşünməkdən qalmırırdı:

"Gör dünyada neler club, — deyirdi, — sənsə Çoro, ele evvelki Corosan. Yumşaqlığından, xeyirxahlığından əl çəkməmişən. Kim bilir, bəlkə belə yaxşıdır. Müharibədə çox zülmər görmüşük, nə olar, qoy indi üreyimiz yumşaq olsun. Belkə əsil doğru yol da elə budur, bəlkə bize belə olmaq xeyirdir?"

Onlar bununla da söhbəti qurtarmışdılar, Tanabay dəmirçikanaya gedirdi. Ancaq Çoro onu çağırıb saxladı.

— Dayan, Tanabay! — dedi. Atını qabağa sürüb Tanabayın yanında eyledi. Yəhərin qaşına söykenib: — Sən məndən incimirsən ki? — deyə astadan diləndi. — Bilirsənmi, Tanabay, işdən-gücdən başım ayılmış.

Neço vaxtdır görüşməmişik, ancaq vaxt tapıb, oturub bir əməlli-başlı dardlaşə bilmirik. Deyirdim: dava qurtarar, hər şey yoluna düşər, ancaq iş qurtaran deyilmiş. Bəzi vaxt adam geceler də gözünü yuma bilmir, bəyinə min cür fikir dolur. Nece eleyəsən ki, həm təsərrüfatı dirçəldəsən, həm camaata çörək verəsən, həm de bütün bu planları doldurəsan. Üstəlik, camaat da əvvəlki camaat deyil, hamı istəyir ki, yaxşı yaşasın...

Onlar görüşmek ümidi ilə ayrılsalar da, heç vaxt tapışib əməlli-başlı dardlaşə bilmədilər. İlər golib keçdi, daha görüşmək mənasız oldu...

Elə o zaman dağa ilxiçılığa gedəndə qoca Torqayın ilxisində ilk dəfə Tanabay yaşı yarımlı səmənd aygırı gördü. Atlar sayılıb təhvıl alınandan sonra o, qoca ilxiçiya söz atdı:

— Bəs özündən bu dünyada nə qoyub gedirsən, — dedi, — a kişi? Atların, maşallah, bir-birindən qalıcı deyil. Allah bədnezerdən saxlasın.

Torqay ariq, kosa kişi idi, uşaq boyda boyu vardı. Başına qoyun dərisindən papaq qoymuşdu, sanki kişi iri bir göbələyin altına girmişdi. Belə qocalar, adətən, zirək olurlar, tez coşurlar, söz altında qalmırlar. Ancaq Torqay çox da özündən çıxmadi, təmkinlə Tanabayın cavabını verdi:

— Olanımız budur, — dedi. — Lovğalanıb döşümüzə döymürük. Özün işlərsən, görərsən ilxi nədir.

— Mən, ay ata, ele-bəlo, sözgəlişi dedim, — deyə Tanabay voziyyəti dəyişmək istədi.

Torqay papağını göziünün üstündən qaldırdı, durduğu yerdə dikəlib qamçının dəstəsini qabağa tutdu.

— Biri var! — dedi. — O yanda, sağ torəfdə otlayan o səməndi görürənəm? Bax o at uzağa gedəcək.

— O top kimi yypyumru olanımı deyirsən? Kənardan balaca görürən bir az. Deyəsən, beldən də o qədər saz deyil.

— Baxına, cinsindəndir. Bir azzan qəşəng at olacaq.

— Axı oñun harası yaxşıdır? Nəyinə qəşəng deyirsən?

— Yorğadır. Anadangəlmə.

— Nə olsun?

— Beləsinə az rast gəlmışəm. Keçmişlərdə bu cür atın qiyməti yox idi. Belə atdan ötrü igidlər cıdır vaxtı başlarından keçirdilər.

Tanabayın bir az kefi durulurdu:

– Yaxşı, – dedi, – gedək baxaqmı?

Onlar atları mahmızlayıb, yan tərəfdən ilxının izinə düşdüler, səməndi sürüdən ayırdılar, qabaqlarına qatıq qovmağa başladılar. Qaçmaq atın özünün de üreyindən imiş. O, sevincə telini yellədiq finxıraraq irəli cumdu, ayaqlarını görünməmiş bir incəliklə herəkətə gətirib ilxiya qayıtmak üçün böyük bir qövs yaratdı. Təəccübündən Tanabay çığırdı, uşaq kimi atılıb düşdü. Torqayın özü də sevincini gizləde bilmədi. Qürrelənib:

– Bəs necə bilirdin! – dedi.

Onlar atın dalınca yortaraq balaca uşaq kimi qışqırırdılar və onların coşqun səsi elə bil atı qamçı kimi dəyiirdi. At get-gedə yerişini sürotləndirirdi, ancaq onun atlığı addımlarda zərrə qədər də gərginlik hiss olunmurdu, o, yerişini bircə dəfə də çasdırmırıdı, dümdüz irəli gedirdi, sanki quş kimi uçurdu.

Onlar sürüünü dərə yuxarı saldılar, atlar dördnala getdi, ancaq səmənd öz yerişindən düşmodi.

Torqay atın üstündə qışqırıb papağını yellətdi:

– Tanabay! Tanabay! Görürsənmi? Qiymət səs çıtməyi var. Bax gör necə qulaqlarını şəkleyir. Qayıt, qayıt, qayıt-a-ay!

Nehayət, səmənd qayıdır ib ilxiya qarışdı, ilxiçilar ondan ol çıkdılar. Ancaq sonra mindikləri atı toxtatmaq üçün dolandırıb vərdiş eləyəndə də onlar xycli vaxt özlərinə gələ bilmədilər. Səmənd hər ikisini vəcdə götürmişdi.

– Sağ ol, Torqay ağa, qoşong at bəsləmisən. Lap üreyim açıldı.

– Qəşəngdir, – deyib qoca da təsdiqlidi. Sonra ciddilişib əlavə etdi: – Çalış ki, göze gəlməsin. Bir də, məbada, indidən səs-küy salasan. Yaxşı at da gözəl qız kimi bir şeydir, müştərisi həmişə çox olur. Qız ki qızdır, yaxşı olə düşəndə görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə olur – baxanda üreyinin qabığı gedir. At da bunun kimi. Atı zay elemək asan şeydir.

– Narahat olma, Torqay ağa, bu işdən mənim də başım çıxır, balaca deyiləm ki.

– Özün bil. Mən dedim üreyimdə qalmasın. Adı Gülsarıdır. Yadında saxla.

– Gülsarı?

– Bəli. Keçən yay nəvəm gəlmışdı. Yamanca bəyəndi. Adını da özü qoyub getdi. Onda bu, biryasər dayça idi. Gülsarı – saxla yadında.

Qoca Torqay səhbətcil kişi imiş. O, bütün gecəni tədbir töküdü, Tanabay səbirli qulaq asdı.

Torqayı və onun arvadını Tanabay apanıb yeddi verstlikdən yola saldı. Köçəbədə iki boş alaçiq qaldı – onun birində Tanabayın ailəsi yaşayacaqdı. O biri alaçiq Tanabayın köməkçisindən ötrü idi. Ancaq köməkçi hələ gelib çıxmamışdı. Hələ Tanabay tok idi.

Qoca Torqay həmişəlik ayrılib gedəndə Gülsarından bir də səhbet saldı:

– Hələlikdə səməndə dəymə, – dedi. – Həç kəsə etibar eləmə. Yazda özün minərsən, öyrədersən. Cox da gücə salmayasan. Yəhər altda heç vaxt bərk qovmaginen. Belini vurdurarsan, yerişini korlaysan, atı heyf eleyərsən. Bir də, məbada qoyasan torlı-torlu su içə; qolu alınar, qançır olar. Minib öyrədəndən sonra, ölməsəm sağ qalsam, bir mənə də göstərərsən...

Beləliklə də Torqay öz yüklü dəvəsini arxasında çəkərək, arvadı ilə birgə çıxıb getdi. İlxi Tanabayda qaldı, alaçiq Tanabayda qaldı, dağlar Tanabayda qaldı...

Gülsarınınsa heç nədən xəbəri yox idi, bilmirdi ki, onun barəsində nə qədər səhbət olub, nə qədər səhbət olacaq və bütün bu səhbətlər nə ilə qurtaracaqdır!..

O, ilxiçə həmişəki kimi azad gəzirdi. Dağlar da həmişəki dağlar idi, otlar da, çaylar da. Bircə ilxiçi deyişmişdi, evvəlki qocanın yerinə indi başqa adam gəlmüşdi. Təzə ilxiçinin əynində göy şineli vardı, başına qulaqlı əsgər papığı qoyurdu. Çığıranda səsi azca xırıldayırdı, ancaq o səs gur idi. Hökmü idı. İlxi tezliklə ona öyreşdi. Qoy gəzsin, çığırın, nə ziyanı var! Sonra qar yağıdı. Tez-tez yağıdı və uzun müddət yerdə qaldı. Atlar dirnaqları ilə qarıq eşdilər, axı, ot qarın altında idi. Soyuqdan ilxiçinin rəngi qaraldı, əlləri cadar-cadar oldu. O, ayağına keçə çəkmə geydi, iri kürkə büründü. Tükü artsa da, uzansa da, Gülsarı üşüməyə başladı, xüsusən gecələr onun üçün yaman soyuq olurdu. Şaxtalı gecələrdə atlar bir-birinin böyrünə qıslıdı, səhər gün doğanacan onlar qirov bağladılar.

Ancaq ilxiçi yanlarından əşkik olmadı. O, at üstdə dolanıb kürkü-nün qollarını şappıldatdı, əlini, üzünü ovxaladı. Hərdən yoxa çıxsa da, yenə qayıdır gəldi. İlxiçi getməyəndə daha yaxşı olurdu. O qışqıranda, yaxud üzüyüb hönkürtü salanda atlar başlarını qaldırırdılar, qulaqlarını şokleyirdilər, ancaq onu görən kimi rahatlanıb, küləyin viylitisi altında,

asudə mürgüleyirdilər. O qış Gülsarı Tanabayın səsini çox eşitdi və o səsi ömrü boyu unutmadı.

Gecələrin birində dağlarda boran qalxdı. İri, kövrək qarı külək atların yallarına doldurdu, quyuqlarına yüklədi, gözlerino çırpdı. İlxiya çaxnaşma düşdü. Atlar bir-birinin böyrünə qıslıb titrəsdilər. Qorxulu, vahiməli bir fisilti ilə qoca madyanlar dayları, qulanları qovub ortalığa yiğmaga başladılar. Onlar Gülsarını itəleyib qıraqa çıxardılar və Gülsarı sürüünün arasına heç cür keçə bilmədi. O, təpik atdı, atları itələdi, ancaq yenə kənarda qaldı və kənarda qaldığına görə yekə, zəhmli ayğır onunla çox pis rəftar etədi. O gün nədənsə, yekə ayğır yaman narahat idi. O, bir yerde qərar tuta bilmirdi. Gəzinirdi. Yoğun, qüvvətli ayaqları ilə qarı eşirdi, ilxını bir yerə yiğirdi, dağılmağa qoymurdu. Yekə ayğır başını aşağı əyib, qulaqlarını şəkleyənde daha dehşətli görünürdü. Bu qorxunc, dəhşətli görkəmdə o, hərdən irəli cumub qaranlıqda gözdən itir, orada fisildaya-fisildaya gəzisiib yenə hirsli-hirsli atların yanına qayıdırıldı. Yekə ayğır atları bir addım da bir-birindən aralanmağa qoymurdu. Birdən o, Gülsarının kənarda olduğunu gördü. Əvvəlcə Gülsarını döşü ilə itələdi, sonra geri dönüb dal ayaqları ilə ona elə bir təpik ilişirdi ki, ağırdan Gülsarının az qaldı nəfəsi kəsilsin. Gülsarı içində neyinsə qopub düşdüyüünü zənn elədi, zərbədən inildədi, özünü ayaq üstə zorla saxladı. Belə bir cəzadan sonra özbaşınalıq elemek Gülsarının heç ağlına da golmirdi. O, bir kündə qıslıb durmuşdu, böyrünün ağrısını çökirdi, altdan-altdan qudurmuş, qızmış ayğırı baxırdı. Atlar da sakitcə dayanmışdılar. Birdən Gülsarının qulağına qəribə bir səs gəldi. Qurd səsi idi. Bu səsi Gülsarı heç vaxt eşitməmişdi. O, bir anlıq, qorxudan, vahimədən qupquru qurudu. İlxi səksəndi, nəfəs çekmedən o səsə qulaq asdı. Ətrafa süküt çökdü. O süküt çox dəhşətli süküt idi. Qar yağırkı, qar hele dayanmamışdı, Gülsarının üzünü isladırdı. Görəsen, ilxiçiya nə olmuşdu? Bu saat o, yaman lazımdı. Gülsarı onun səsini eşitmək isteyirdi, çıxasının his, tüstü qoxusunu nəfəsinə çəkmək isteyirdi. Ancaq o, yox idi. Heç yanda yox idi. Gülsarı başını qaldırıb ətrafa baxdı və qorxudan bütün bədəni lərzəyə galdi. Onun yan tərəfi ilə bir qara kölgə sürüñürdü. Gülsarı diksinib yerindən sıçradı. İlxi çaxnaşdı. Yel kimi götürüldü. Ağlaşığışmayan bir qorxu, vahimə içində atlar vəhşi səsle kişnəyerək, selək zülmətin qoynuna axısdılar. Onlar uçurumdan qopan dəş kimi bir-birinə dəydilər, bir-birlerini hərekətə getirdilər – bu gedişin qarşısını

saxlamaq mümkün deyildi. Gülsarı heç ne anlamadan qaçı, təri dabanından səzüllürdü. Birdən haradasa gülle açıldı, sonra ikinci gülənin səsi dağlara düşdü. Qaça-qaca atlar ilxiçinin qəzəbli çıqtırsını eşitdilər. O tanış səs əvvəl haradansa yan tərəfdən gelirdi, get-gedə yavuqlaşdı, sonra lap irəlidən eşidildi. Nehayet, öz səsi ilə Tanabay sel kimi baş alıb gedən at sürüşünü haqladı, səs ilxını arxasında apardı. Gecə idi. Qaranlıq idi. Yene de əvvəlkitek qar yağırdı. Ancaq hava nə qədər qaranlıq olsa da, o tanış səsin dalınca getmək bayaqki kimi qorxulu deyildi. İndi baxıcı burada idi. O qabaqda, durmadan at çapırkı, halbuki hər addımda dərin yarğanlar vardi, qorxunc uçurumlar vardi. O durmadan çağırırdı: "Qayıt, qayıt, qayıt-a-ayt!" Səsi tükənse də, sinəsi xırıldasa da çağırırdı və o qorxunic qaraltıdan hifz olunmaq üçün atlar bu tanış xırılıtlı səsin dalınca qaçırdılar.

Dan sökülenə yaxın Tanabay atları qovub əvvəlki yerlərinə getirdi. Atlar, nəhayet ki, dayandılar. Tərlemiş ilxidən buxar qalxdı, buxar duman kimi göyə ucaldı. Bellərini zorla tərpədən atlar əvvəlki qorxunun təsirindən bir müddət burada da titrəsdilər. Onlar qar yedilər. Tanabay da qar yedi. O, çömbəlib bir tərəfdə oturdu, qarı ovuc-ovuc ağızna doldurdu. Sonra Tanabay üzünü elli ilə örtüb xeyli vaxt hərkətsiz qaldı. Qarsa hele de yağırdı. Atların isti ciyinlərində qar elbeel eriyirdi, ciyinlərindən damcilar səzüllürdü – bulanıq, sarı damcilar...

Dağların qalın qarı eriyib getdi, her tərəf yaşıl ota büründü. Gülsarı günbəgün kökəldi, etə-qana doldu. İlxi tükünü dəyişib təzələndi, dağın-daşın görkəmi də başqlaşdı. Atlar qışın soyuğunu da, alichini da unuttular, ancaq insan unutmadı. İnsan dəhşətli şaxtaları unutmadi, canavar ulaşan gecələri unutmadi; üşüyb yehər üstədə donmasını, keyiyib taxtaya dönmüş el-ayağını qızdırarkən ağlamamaq üçün ocağın qıraqında dodağını dişlədiyi dəqiqələri insan unuda bilmədi. O yazın qurtarmaq bilməyen şaxtaları, donub qurğuşun qabıq qoyan torpağı yaddan çıxmadi. İlxiya telefat düşdü, zəif atlar qırıldı və bir gün dağdan enib kolxoz idarəsində telefat aktına gözüyüməlu qol çekəndən sonra birdən-birə içindən necə odlanıb qışkırmışını, yumruğunu sedrin stoluna necə çırpmağını da insan unuda bilmədi:

— Sen mənə belə baxma! Mən senin üçün faşist deyiləm! Hanı sənin töylən? Otun, yulafın, duzun hanı sənin? Qurucu havanın ümidi nə

qalmışıq! Heç belə təserrüfatlılıq olarmı?! Sen bir mənim əyin-başına bax! Evime-eşiyimə, günləmə-güzəranıma bax! Doyunca çö-rək də tapıb yeyə bilmirik. Dava ki davadır, orda da bundan min pay yaxşı idi. Hələ bir tərs-tərs üzülmə də baxırsan, elə baxırsan ki, elə bil mən o atları əlimlə bogub öldürmüşəm!

O, bu sözleri dcyərken sədrin necə susub durmağı, onun bomboz bozarmağı da Tanabayın yadında idi. Tanabay dediyi sözlərdən utanmışdı. Tanabay kolxoz sədrindən üzr istəmişdi:

— Bağıشا, Çoro, bağışla məni, hirsəndim, artıq-əskik danışdım.

Rəngi bomboz bozarmış Çoro:

— Gərək sen məni bağışlayasan, — demişdi və bu vaxt onun anbar-darı çağırmağı Tanabayı daha da utandırmışdı.

— Buna beş kilo un ver.

— Bos uşaq bağçası necə olsun?

— Nə uşaq bağçası, canım? Yene ne dolaşiq salmışan! Ver dedim, ver getsin. Artıq söz lazım deyil!

Tanabay undan imtina etmək istəmişdi, çünkü süd vaxtına bir şey qalmamışdı, tezliklə kumis olacaqdı. Ancaq sədrin yazılı gərkəmi və onun belə hirsli-hirsli anbardara təpinməyi Tanabayın əl-ayağını soyutmuşdu. O, susmağa mecbur olmuşdu. Sonra o unun əriştəsindən xörək yeyəndə hər dəfə Tanabay boğazını yandırb, arvadının üstünə qışqırmışdı:

— Bu nədir? Məni yandırmaqmı istəyirsin?

Arvad isə hər dəfə sakitcə cavab vermişdi:

— Qoy soyusun, uşaq dcyilsən ki.

Bəli, o heç nəyi unutmamışdı. Hər şey, hər şey yadında idi...

Sonra may gəlmişdi, isti may! O mayı necə unutmaq olardı?! Qız-mış ayğırların səsi dağı-daşı ağızına almışdı, onlar kişnəyirdilər, tək-tək döyüşürdülər, başqa ilxılardakı madyanların dalına düşürdülər.

O qızığın ayğırları qovmaqdən zara gəlmış ilxiçilar öz aralarında tez-tez söyüşürdülər, hətta bəzən tutaşmaq da olurdu, qamçı da işe düşürdü. Ancaq bunlar Gülsarıya aid deyildi. O yaz Gülsarı özgə bir həyat başlamışdı. O yaz gah gün düşür, gah da yağış yağırdı — örüşdə ot dizə çıxırdı. Ayağı altında yamyaşıl çəmənələr, başı üstdə dağların ağappaq qarı — o çağlar Gülsarı üçün unudulmaz çağlar idi, esil gənclik dövrü idi. Gülsarı böyüyür, qüvvətlənirdi; daha o, yaş yarımlıq day deyildi. Arxadan nazilib, ciyindən enlenmişdi — üçbucaq şəklində düşmüştü.

Gülsarının başı da esil kəhər atların başına oxşayırı — əyri burnu, geniş açılmış iri gözleri, qalın və berk dodaqları vardı. Gülsarı gözol at olmuşdu. Lakin özü bundan xəbərsiz idi. Gülsarı hər şeyden xəbərsiz idi. O, yalnız qaçmaq istəyirdi, qaçırdı, ilxiçini zara gətirirdi. Qaçış özü kimi cavan atları da dalınca aparanda yaşıdlarının içində Gülsarı bir sarı ulduz kimi axırdı. O, daşlı cığırlardan keçirdi, sildürüm gayalar-dan aşındı. Bir naməlum qüvvə Gülsarını dağların başına qaldırırdı, dibsiz dərələrə endirirdi. Gecələr ulduzların altında yatarken gündüz qaçdığı yerler Gülsarının yuxusuna girirdi. Gündüzler ayağı altında beşik kimi yırğalanan torpağı, qulağında səslenən küləyi, hətta dırnaq-larının taqqılıtısını da Gülsarı tekrar-tekrar yuxuda görürdü.

Həmişə atların üstündə olan ilxiçi da Gülsarı üçün hər gün gördüyü şeylərdən biri idi — nə artıq, nə də əskik. Demək olmaz ki, Gülsarı onu sevirdi, ancaq atın öz sahibinə heç bir nifrəti de yox idi, çünkü Tanabay Gülsarını incitmirdi. Gülsarı çox uzağa qaçanda hərdən ilxiçi söyüş söyürdü, hərden də, fürsət tapıb, kəməndin ucunu bir-iki dəfə ona ilişdirə biliirdi. Belə vaxtlarda Gülsarı berk diksinirdi, ağrından yox, qorxudan diksinirdi və addımlarını daha da yeyinledirdi. İlxiçin yanına qayıdanda o, nə qədər berk qaçırdısa, bir elə sahibinin xoşuna gəlirdi, Tanabayın necə xoşlaşdığını Gülsarı onun səsindən hiss etəyirdi. Hərdən Tanabay atın üstündə oxuyurdu, bu vaxtlar Gülsarının ondan xoşu gəlirdi; həm qaçmaq, həm də mahni eşitmək ata ləzzət verirdi. O mahniları Gülsarı sonralar da çox eşitdi və yaxşı-yaxşı yadında saxladı — cürbəcür mahnilər idi, şən mahnilər, qəmli mahnilər, bəzisi qısa, bəzisi uzun, sözlüsü də, sözsüzlə də vardi. İlxiçi mahni oxuyanda Gülsarı həmişə xoşlanırdı. Bir də ilxi duz yeyən vaxtlar atın öz sahibindən çox xoşu golirdi. İri-iri daş duzu ilxiçi payaların üstündəki təknələrə atrırdı. Atlar yan-yana düzüldürdülər, duzu ləzzətlə yalayırdılar. Elə bu duzun üstündə də Gülsarı elə keçdi.

Günlərin bir gündündə ilxiçi boş vedrəni dinqıldadıb atları çağırıldı: "Po, po, po!" Atlar qaçış goldular. Dayambil atlarla birgə duz yalayanda Gülsarı nə baxıcının başqa birisi ilə gelib yaxında hərlənməyinə fikir verdi, nə də onun elindəki kəmənddən qorxub ehtiyat elədi. Bunun Gülsarıya dəxli yox idi. Kəməndlə minik atlarını, sağlam madyanları tuturdular, Gülsarı kimiləri tutmurdular. Gülsarı azad idi. Birdən necə oldusa, qəzil onun başına atıldı, sürüşüb boynuna düşdü. Başqa atlar belə vaxtlarda dartinirdilar, dikəlib şahə qalxırdılar, ancaq Gülsarı heç

yerindən də tərpanmədi. Onun heç nədən xəberi yox idi, hələ ip Gülsarını qorxutmurdu, o, sakitcə dayanıb duz yalayırdı. Sonra Gülsarının çaya qaçıb su içmeyi gəldi. Ancaq boynundakı ip dərtildi, onu hərəkət etməyə qoymadı. Gülsarı ömründə belə şey görməmişdi. O sıçradı, fışıldadı, gözlerini bərəldib şahə qalxdı. Atlar həmin andaca qaçıb gözden itdilər, boynuna ip salınmış Gülsarı tek-tənha iki adamın əlində qaldı. İrlidə ilxiçi durmuşdu, o biri adam da onun yanında idi və burada təzəlikcə peydə olub, ilxinin böyür-başında atılıb düşməkdən Gülsarının zəhəsini aparmış ilxiçi uşaqları ortalaqlıda çıxırışdılar.

Atı dəhşət bürüdü. O sıçrayıb bir də şahə qalxdı. Sonra bir də, iki də... Günün işığı gözlerine düşdü, gözləri qamaşdı, kölgeləndi. Dağdaş üçünub yere gəldi, adamlar baş-ayaq göründülər. Bayaqdan qabaq ayaqları ilə eşibsovurduğu qara boşluq bir anlığa Gülsarının gözlerini tutdu, o yene inadından el çəkmədi.

Gülsarı ne qədər çox inad göstərirdi, ip onun boynunu bir o qədər çox sıxırdı və nəfəsi çəkile-çəkile at ipin çəkildiyi tərəfə getməli olurdu. Sonra adamlar yixıldılar, ip birçə saniyəliyə boşaldı və Gülsarı sürətlə qabağa dartinib adamları arxasında sürüdü. Arvadlar qışqırışdılar, uşaqları qovub alaçıqlara yiğdilar. Ancaq ilxiçilərin ayağa qalxmaları çox da uzun sürmədi, qəzil ip təzədən Gülsarının boynuna sarındı. Bu dəfə elə bərk sarındı ki, nəfəs almaq da mümkün olmadı və taqətdən düşmüş Gülsarı ələcsiz qalıb dayandı.

İpi elinə dolaya-dolaya Tanabay yan tərəfdən Gülsarıya doğru yeriyirdi. Gülsarı bir gözü ilə ona baxırdı. Tanabayın paltarı cirilmişdi, ancaq o, esla hırslı deyildi. Ilxiçi ağır-agır nəfəs alırdı, yaralanmış dodaqlarını müşqurdaraq, astadan az qala piçilti ilə çağırışdı:

— Hə, hə, Gülsarı, dur görüm, qorxma, dayan! Tanabayın dalınca köməkçisi gelirdi. O, kəndiri bərk-bərk əlində saxlamışdı. Nəhayət, Tanabay lap yaxınlaşıb əlini Gülsarıya toxundurdu, atın başını sığalladı və arxaya çevrilmeden öz köməkçisine qısaca buyruq verdi:

— Yüyəni.

Tanabay yüyəni alıb:

— Dayan, Gülsarı, mənim ağıllı atım, dayan, — dedi və bir əli ilə atın gözlerini qapayıb, cilovu onun başına keçirdi.

İndi atı cilovlamaq lazımdı, belinə yəhər qoymaq lazımdı. Başına yüyən salınanda Gülsarı fışıldadı, qurtulub qaçmaq istədi. Ancaq ilxiçi cəld tərpenib onun üst dodağından yapışdı.

Tanabay:

— Burğu! — dedi və köməkçi qayış burğunu qaça-qaça gətirib atın dodağına qoydu, əlinə bir ağac da alıb onu burduqca burdu. At ağrından dal ayaqlarının üstündə oturdu — daha müqavimət göstərməyin vaxtı keçmişdi. Soyuq dəmir dəhnələr onun dişlərində cingildəyirdi, ağzının yanlarını əzirdi. Gülsarının belinə də nəsə qoymuşdular, döşündən qayışa çekirdilər, dərtib bərk-bərk sıxırdılar. Gülsarı durduğu yerdə valay vururdu, ancaq buna dözmək asan idi. Dodağının dəhşətli ağrısı ona hər şeyi unutdurmuşdu. Gülsarının gözü kələsine çıxmışdı; nə tərpenə bilirdi, nə də nəfəs ala bilirdi. Ağrı onu o qədər çəsdirmişdi ki, o heç belində adam oturduğunu da hiss etməmişdi.

Burğu dodağından götürüləndən sonra Gülsarı özünə gəldi. Dartılmış, ağıllaşmış halda o, bir müddət mat-meettəl dayanıb qaldı, sonra gözlerini qayıb yan-yörəsinə baxdı və birdən belində oturmuş adamı gördü. At qorxub irəli cumdu, ancaq qaçmaq mümkün deyildi — dəhnələr ağızını didib dağıdırıcı, belindəki adamin ayaqları bərk-bərk onun böyüyürərinə sıxlımsıdı. Gülsarı yenə də şahə qalxdı, kişnəyib ayaqlarını yere döyüd, vurmuxdu, silkeləndi, yəheri, insani, dəhnəni — hor şeyi kənara tullayıb azad olmaq üçün o yenə qaçmağa cəhd eledi. Lakin ip Gülsarının boğazında idi. Başqa bir at üstündə oturmuş o biri ilxiçi ipin ucunu bərk-bərk, əlinde saxlamışdı. Gülsarı eyni bir dairə etrafında fırlanmağa başladı. Çox firlandı, ancaq dairədən kənara çıxa bilmədi. İnsanlara da elə bu lazım idi. Üstündə oturmuş adam onu fasilesiz qamçılıyırdı, çəkmələrinin dabanı ilə böyrüne, qarnına vururdu. Buna baxmayaraq, Gülsarı üstündəki adamlı iki dəfə yere vura bildi. Ancaq adam yenə də ayağa durdu və onun belində oturdu.

Mübarizə çox çəkdi, lap çox çəkdi və bütün bu vaxt erzində dünya Gülsarının başma dolandı. Yer firlandı, göy firlandı, göydeki buludlar, yerdəki dağlar, uzaqdakı atlar Gülsarının başına dolandı, yaxındakı alaçıqlar Gülsarının başına dolandı. Sonra o yorulub yavaş-yavaş adımlamaya başladı. Susamışdı. Bərk susamışdı.

Gülsarını su içməyə də qoymadılar. Axşam azca tapqırını boşaldıb, pəyənin yaxınlığında onu yəhər altında saxladılar. Yüyənin uclarını yəhərin qasına elə bərkitdilər ki, Gülsarı başını dümdüz tutmalı oldu, nə tərpenə bildi, nə uzana bildi. Üzengiliyi də qaldırıb yəhərin qasından salladılar. Gördüyü ağlaşılmaz dəhşətlərdən çəşib qalmış Gülsarı bütün gecəni beləcə dayandı. Dəhnələr atın ağızını hələ də incidiirdi,

azca dodağını tərəfdən ağrıdan dehşətə gəldi. Gülsarının ağızı demir dadırı - demirin necə də pis dadi varmış! Ağzının qiraqları şışmişdi - dehneler o şışmiş yerləri əzib göynədirdi. Döşündəki qayış yerləri də göynəyirdi. Yəhər belini əzmişdi, hele də sıxırdı, ağridirdi. Gülsarının su içməyi golirdi. Yaxındakı çayın şırıltısı onun yanığısını daha da artırırdı. Orada - çayın qirağında, həmişəki kimi, atlar otlayırdı. Atlar kişneyirdilər, dırnaqları ilə qumu xışıldadırdılar; gecə ilxiçilərin səsi də bu səsə qarışdı. Adamlar alaçıqların qabağında tonqal qirağında oturub dincəlirdilər. Uşaqlar it kimi hürüşüb, itlərə sataşırdılar. O ise tek-tənha dayanmışdı. Hamı ondan üz döndərmışdı. Sonra ay çıxdı. Dağlar zülmətin içindən yavaş-yavaş baş qaldırdı və ayın sarı işığında aram-aram titrəşdi, tərpəndi. Bir-bir ulduzlar da alışib yandı, ulduzlar daha da yaxından göründü. Öz evvelki yerində Gülsarı yenə də tərəfənməz qaldı, ancaq onu çağırın vardi. Gülsarını çağırın balaca kəhər qulan idi, onlar bir yerdə böyüümüşdülər, həmişə bir gəzmışdılər. O balaca qulanın alınında ağ ulduzu vardi. Gülsarı ilə qaçmağı sevirdi. Yekə ayğırlar çoxdan idi ki, onun dalınca düşürdü, ancaq qulan onları yaxın qoymurdu. Axı o, hele çox balaca idi və Gülsarının özü də o qədər böyüüməmişdi ki, o balaca qulanı yekə ayğırlar kimi qorxuda bilsin.

Qulanın kişnəməsini Gülsarı haradansa lap yaxından eşitdi. Bəli, o idi, o səsi Gülsarı yaxşı tamıydı. İstədi qulana cavab versin, ancaq zədelenmiş, şışmiş ağızını açmağa qorxurdu. Qulan özü Gülsarını tapdı. Alındakı ağ ulduzu parladaraq onun yanına qaçıb gəldi. Qulanın quyruğu da, ayaqları da sulu idi; çaydan keçib golmişdi, özü ilə sərin suyun iyini gətirmişdi. O, üzünü Gülsarının üzünə sürtdü, qalın isti do-daqlarını boynunda-boğazında gəzdərib onu şirin-şirin qoxladı. Finxirib Gülsarını dalınca çağırıldı. Ancaq Gülsarı yerindən tərəfənə bilmədi. Sonra qulan başını Gülsarının boynuna qoyub, dişleri ilə onun yalını qaşmağa başladı. İndi gərək Gülsarı da başını qulanın boynuna qoyayıd, onun süysünü qasıyyayıd. Ancaq Gülsarı bunu da eleyə bilmədi, çünki onun tərəfənmək təhəri yox idi. Gülsarı su içmək istəyirdi. Kaş bu qulan ona su içirdə bileydi! Bala qulan qaçıb gedəndə Gülsarı onun dalınca baxdı, o isə dalına baxmadan qaçıdı, çayın o tərəfində zülmətə qarışib yox oldu. Bu necə gəliş idi, bu necə gedış idi? Gülsarının gözlərindən yaşı axdı. Gilo-gile yaş damcıları onun üzündən sızıldı, axıb səssiz-səmirsiz ayaqları altına töküldü. Ömründə ilk dəfə idi ki, Gülsarı ağlayırdı.

Səhər tezdən baxıcı gəldi. Yamyaşıl daqlara baxıb gəməşdi, güle-güle ufuldayıb belinin ağrısından şikayətləndi:

- Uf, Gülsarı, Gülsarı, dünən yaxşı yordun məni... Nə? Üşüyürsən? Bax gör necə büzüşmüsen. Yox, bu olmadı, qardaş.

O, atın boynunu sığalladı, xoş, məzəli sözlər dedi. Gülsarı haradən bileydi ki, insan nə deyir, nə danışır. Ancaq insan dediyi sözlərin mənasını yaxşı bilirdi:

- Sən məndən incimə, dost. Həmişə boş-bekar gəzmək olmaz. Öyrənəcəksen - işlər yaxşı olacaq. Qaldı ki, əzab-əziyyət, bu da gərək olsun, eziyyətsiz iş aşmaz. Dünya, qardaş, belə şeydir - bir mayallaq aşdırmasa el çekmez. Ancaq sonrası yaxşı olacaq, hər daşın qabağında məottel qalmayacaqsan. Acmışan, he? Su istəyirsən? Bilirəm...

O, Gülsarını çaya apardı. Dehnəni atın yaralı ağızından ehmalca çıxardı. Gülsarı eše-eše ağızını suya saldı, içdi, soyuq su gözlerini göynətdi. O su necə də dadlı idi, necə də şirin, idi! Buna görə Gülsarı insana minnətdar idi.

Əzab qurtardı. Tezliklə Gülsarı belindəki yehəre o qədər öyreşdi ki, daha nə sıxıntı çekdi, nə ağırlıq hiss elədi. Üstündəki adamı da Gülsarı rahatca, sevinə-sevinə apardı. İnsan onun yüyonundan yapışdı; yapışdı ki, bərk qaçmasın, ancaq Gülsarı qaçıdı, quş kimi uçdu, törən kimi süzdü. O, yəhərin altında elə qəşəng yeriməyə öyrendi ki, insanların ağızı açıla qaldı. İnsanlar onu təriflədilər:

- Belinə su dolu vedrə qoysan, bir damcı yerə düşməz!

Keçmiş ilxiçi qoca Torqay isə Tanabaya toşokkür elədi:

- Sağ ol, - dedi, - yaxşı bəsləmisən. İndi gör bu at nələr eloyəcək!

3

Köhne arabanın tokərləri boş yolda aram-aram taqqıldayırdı. Hərədən səs kəsilirdi. At taqətdən düşüb dayanırdı. Araya çökmüş ölü sükutda o, ürəyinin səsini eşidirdi. Səs Gülsarının qulaqlarına vururdu: tum-tup, tum-tup, tum-tup...

Qoca Tanabay cilovu buraxıb gözləyirdi ki, at rahat nəfəs alıñ, sonra o, cilovları yenə də əline götürürdü:

- Gedək, Gülsarı, gedək, bir bax, axşam düşür.

Bayaqdan bəri onlar beləcə süründürdülər. O vaxtacan süründülər ki, at tamam dayandı. Daha onun araba çəkməyə taqəti yox idi. Yenə Tanabay təşvişə düşdü, atın yan-yörəsində hərənib:

– Sen neynirsən, – dedi, – Gülsarı? Bir bax, gecə düşür.

Ancaq atın dil qanmaq təhəri yox idi. O, arabanın qabağında gicələ-gicələ qalmışdı. Başının ağırlığından gözləri böyümüş Gülsarı fasilesiz yrğalanırdı, özünü ayaq üstdə zorla saxlayırdı. Atın qulağında gurlayan səs də get-gedə güclənməkdə idi: tum-tup, tum-tup, tum-tup. Tanabay qəherləndi: – Bağışla, – dedi, – Gülsarı. Gərək mən bunu əvvəlcədən bileydim. Cəhənnəm olsun bu araba, bütün bu zir-zibil cəhənnəm olsun, bircə səni aparıb evə çıxarda bilsəydim...

O, çuxasını çıyından tullayıb, atı teləsə-teləsə dişlədən açdı. Xamutu Gülsarının başından çıxarıb arabanın içine atdı:

– Vəssalam! – dedi. Çuxasını əyninə geyib, qoşqudan açılmış ata baxdı. Xamutu götürülmüş at öz böyük, son derecə böyük kellesi ilə axşamın qaranlığında, soyuq çölün ortasında bir quru kölgə kimi durmuşdu və Tanabay təccübə ona baxırdı: – Dədəm vay, sən nə hala düşmüsən, Gülsarı. Sənin bu gününü görsəydi, Torqay qəbirden dikələrdi...

O, atın yuyənindən yapışdı, yenə onlar yavaş-yavaş yola düzəldilər. Qoca at və qoca insan. Araba arxada qaldı, irəlidəsə, qerb tərəfdə yolun üstünə tünd-bənövşəyi zülmət çökdü. Gecə çölün üstünü aldı, dağları basmarladı, üfűqlərin işığını uddu.

Tanabay asta-asta addımlayırdı, atla bağlı olan illeri xatırlayırdı, insanların barəsində acı-acı düşünürdü: "Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözleyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yixılıb ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idı, nəçə idı, işinə-güçünə qiymət qoyuruq. Qaldı ki, dilsiz-ağzsız heyvan ola. Səni kimlər minmeyib, Gülsarı? Belində kimlər çapmayıb sənin? İndi qocalmışan, hamının yadından çıxmışan. Gedirson, ayaqlarını zorla sürüyürsən. Axi sən belə deyildin, Gülsarı. Bir at idin ki, dün-yalara dəyerdin!.."

O gedir, xatırələrə bir-birinin dalınca gəlirdi, keçmişin bu qəder yaxın olmasına özü də töccüb eləyirdi. Haçan nə olmuşsa, bu saat Tanabayın gözü qabağında idi. Görünür ki, dünyada itib gedən bir şey yox imiş. Əvvəllər öz keçmişə barede Tanabay herdən bir, ara-sıra düşünmüşdü, daha doğrusu, bu haqda düşünmek istəməmişdi, indi isə oğlu ve gəlini ilə səhbətdən sonra, ölməkdə olan atı yedəkleyib gecenin zülmətində yol gedə-gedə, o ötüb keçən illərə bir ürek ağrısı və kederlə nəzər salırdı. Tanabayın gözləri önündə o illər birbəbir cana gəlirdi.

Beləcə fikir-xəyalat içinde Tanabay yol gedirdi və arxada sürünə-sürüne gələn atın yuyənini get-gedə daha bərkdən çəkməli olurdu. Bir qolu keyiyib quruyanda Tanabay yuyəni o biri çıyından aşırıdı, yene atı arxasında çəkirdi. Sonra Tanabay yoruldu. Bu cür getmək də çətinləşdi. O dayanıb bir müddət Gülsarının dincəlməyini gözlədi və birdən nəcə fikirleşib yuyəni atın başından çıxartdı.

– Qabağa düş, – dedi. – Özün get, nəcə gedirsen get. Mən dalınca gəlirəm. Mən səni buraxıb getmərom. Di yeri görüm, yeri get yavaş-yavaş.

İndi at qabaqda idi, Tanabay yuyəni çıyına atıb onun dalınca gedirdi. Belkə yuyəni də tullayaydı? Yox, onu tullamaq olmazdı. Gülsarı dayananda Tanabay da dayanırdı, gözləyirdi, at qüvvə toplayırdı və onlar yenidən yola düzəlirdilər. Qoca at və qoca insan.

Tanabay qəmli-qəmli gülümşədi: bu yolda, bax ele buradaca bir vaxt Gülsarı onun altında yel kimi çapıb gedərdi, o çapdıqca toz qalxardı, toz havada yumaq kimi burulardı. Öz dediklərinə görə, bu tozu görəndə çobanlar Gülsarını nəcə verstdən tanıydırlar, gözlerini yola dikib heyran-heyran tamaşa eləyerdilər. Atın ayağı altından qalxan toz çöllərə ağ naxışlar vurarmış və küleksiz havalarda o toz reaktiv təyyarələrin tüstüsütək yol üstündə sallana-sallana qalarmış. Belə vaxtda çoban da, heç şübhəsiz, elini gözünün üstünə qoyarmış: "Odur, Gülsarıdır!" – deyərmiş və yola baxa-baxa, o atın üstündə yel kimi çapana, yəqin ki, paxılılıq eləyərmiş. Belə bir at üstdə çapmaq dünyada qırğız üçün ən böyük şərəf deyildimi?

Gülsarı nəcə-neçə kolxoz sədrləri yola salmışdı, cürbəcür adamlar idilər – ağıllısı da vardi, axlığı da; düzü də, eyrisi də vardi. Sədrlilik etdikləri ilk gündən başlayaraq onlar Gülsarının belində gəzmişdilər və yalnız sədrlilikdən düşəndə bu adamlar atın belindən də düşməli olmuyşdular. Tanabay düşünürdü: "İndi o adamlar görəsən, haradadırlar? Səhərdən axşamacan minib çapdıqları Gülsarını, heç olmasa, herdənbir, yada salırlarını?"

Beləcə sürünə-sürünə onlar yarğanın üstündəki körpüyə çatdılardı. Burada bir daha dayandılar. Gülsarının qıçları büküldü, o uzanmaq istədi, ancaq buna yol vermək olmazdı: əgər at uzansaydı, sonra heç bir qüvvə onu yerdən qaldıra bilməzdı.

Tanabay acıqlandı:

– Tez ol dur, ayağa dur! – dedi. Qışqırıb elindəki yuyəni atın başına vurdu. Sonra atı vurduguna görə o hırslı�ib daha da ucadan bağırıldı:

– Neynirson, heç ağlin varmı senin? Yixılıb gəbərməkmi isteyirson? Olmaz! Qoymaram! Qalx görüm, tərpən görüm! – O, atın yalından yapışış dartmağa başladı.

Gülsarı bükülmüş qıçlarını zorla açıb ağır-ağır inildədi. Tanabay Gülsarının gözlerinə baxmağa cəsarət eləmodi, halbuki qaranlıq idı, heç nə görmək mümkün deyildi. O, əlini atın böyür-başında gezirdi, qasıdı, sığalladı, sonra əyilib qulağını atın sol böyrünə dayadı. Gülsarının ürəyi dəyirmən daşı kimi çırpındı. Beləcə beli əyilmiş halda Tanabay xeyli vaxt atın böyründə dayandı, sonra dikəldi, belinin ağrısını duyub dikəldi və çəresiz halda başını bulayaraq, belə qərara goldı ki, atı qaytarıb körpünün dalındakı dərəyə endirsin. Oradakı dar cığırla getsəydilər, belkə evə tez çatardılar. Doğrudur, belə zülmet bir gecədə o yolda azmaq da olardı, ancaq Tanabay özünə arxayıñ idı, o yolları çox gedib-gəlmişdi, teki at yixılmayayıdı, yeriye biləydi.

Bu haqda düşünə-düşünə Tanabay uzaqdan gələn maşının işığını gördü. Bir cüt parlaq işiq şarı gecənin zülmətini yarmışdı. Titrəşen uzun şüalarını qabağa tuşlayaraq, öz işiq əlleri ile yolları arayır, sürətlə irəli gəlirdi. Tanabay atla birgə körpüde dayanmışdı. Maşının onlara heç bir köməyi dəyə bilməzdı, ancaq Tanabay işığın yaxınlaşmağını gözleyirdi. Elo-bele gözləyirdi, nə üçün gözlədiyini heç özü do bilmirdi. “Nəhayət ki, bir dənəsi gəlib çıxdı”, – Tanabay maşını görməyinə şad idi, gecənin bu vaxtında insanla rastlaşmağına sevinirdi. Zorba yük maşınının gur işığı Tanabayın gözüne düşdü, o üzünü əlli ilə örtmüdü.

Maşının kabinində oturmuş iki nəfər körpüde dayanmış qocaya və onun yanındaki yehərsiz, yüyənsiz axsaq yabıya bayaqdan bəri idı ki, təəccübə baxırdı; qocanın yanındakı at sanki at deyildi, səfil-sərgərdən it idı, insanın dalınca düşmüşdü. Maşın körpünü işqlandıranda oradakı adam da adama oxşamırdı, cansız-cəsədsiz kölgəyə benzəyirdi, bürüşüb bir tərəfdə qalmışdı.

Kabində, sürücünün yanında, qulaqlı papaqda oturmuş uzundraz oğlan boynunu qabağa uzadıb:

– Qəribodır, – dedi, – gecənin bu vaxtında bu kişi burada neyniyir?
– Həmin adamdır, yoldaki arabanın sahibidir, – deyə sürücü əyləci çəkib maşını saxladı və başını çöle çıxarıb ucadan qışkırdı: – Bu nə işdir, ay kişi? O arabanı sənmə yolda qoymusən?

Tanabay:

– Beli, – dedi, – mən qoymuşam.

– Deyirəm axı. Baxırıq, yolun ortasında arabafason bir şey dayanıb, yanında da heç kəs yox. İstədik dəmir-dümürünü götürək, gördük ki, havayı şeydir, kara gəlməz.

Tanabay dinmədi.

Sürücü maşından düşdü, əsnəyib araq qoxusu verə-verə qocanın yanından keçdi, bir-iiki addım aralındı, dayanıb yolun ortasını isladan-dan sonra geri dönüb soruştı:

– Nə olub sənə, kişi, niyə yolda qalmışan?
– At çökəmodi, azarlayıb, özü də qoca atdır, tabi qalmayıb.
– Hüm. Bəs indi səfər haradır?
– Eve. Sarıqous dərəsinə.
– Ba-a! Dağam! Çox uzaq oldu! O səmətə getmərəm. Yoxsa çıxardın üstə, aparıb sovxoza qoyardım, səhər ordan çıxıb gedərdin.

– Sağ ol. Mən tək deyiləm, at var yanında.
– Bu ölü cəmdəyimi deyirən? Burax bunu, a kişi, burax başına, bax budur, bu yarğanacan itəle, qurtarsın getsin, qurd-quşa yem olar. Kömək lazımdır eləyək.

Tanabay hirsindən qapqara qaraldı:

– Sür, – dedi, – sür get!

Sürücü:

– Özün bil, – dedi. Şit-şit gülümseyib kabine girdi və qapını bərkədən çırıp olavə elədi: – Qocanın ağılı azalıb.

Maşın getdi, işığını da özü ilə aparıb getdi. Xeberdarlıq siqnallarının tünd-qırmızı işığına qərq olmuş yarğanın üstündə körpü zağ-zağ titrədi.

Maşın körpünü keçəndən sonra kabində, sürücünün yanında qu-laqlı papaqda oturmuş oğlan əvrilib bir daha geriye baxdı.

– Kişini niyə ələ salırsan, – dedi, – belə bir iş sonin də başına gələ bilerdi.

– Boş şeydir, – deyə sürücü əsnəyə-əsnəyə sükan çarxını burdu. – Belə şeyləri çox görmüşük. Mən onun xeyri üçün dedim. O ne idi axı, bir ölü yabı deyildimi? Keçmişin qalığı. İndi, əzizim, texnika hər şeyin canıdır. Hər yerde! Lap müharibədə də! Bu cür atların və qocaların dövranı çoxdan qurtarır.

Oğlan dedi:

– Sen vəhşisən!

Sürücü sükan çarxını bir də burub cavab verdi:

– Beli, mən beleyəm!

Yenə gecə. Yenə yol. Qoca at və qoca insan.

– Çu, çu, tərəfən görüm, belə ha, yeri, qardaş!.. Tanabay atı körpünün dalındakı cığırı salmışdı. Qarənlıqda zorla seçilən o dar cığırı onlar yavaş-yavaş yol gedirdilər. Hele ay dağların dalından tamam çıxmamışdı, ulduzlar soyuq göydə soyuq-soyuq parlayır, ayın çıxmاسını gözləyirdilər.

4

Gülsarının ilk dəfə yəhər altda gəzdiyi o ilin payızında ilxi uzun müddət öründən enmədi. Payız olduqca yumşaq keçdi, qış da yaxşı geldi, qar tez-tez yağıdı, ancaq yerdə qalmadı, yem sarıdan korluq olmadı. Yazda atlar yenə de döşlərə endi, sonra çöllər yaşıllaşdı, ilxi düzə axıdı.

Tanabayın davadan sonrakı həyatında o çağlar, bəlkə de ən gözəl çağlar idi. Qocalığın boz yabisı hələ onda, necə deyərlər, dağlar dahinda idi, o ise cavan keher at üstde gəzirdi. Bu at onun elinə bir neçə il sonra düşsəydi, bəlkə də Tanabayı bu qədər xoşbəxt eleye bilməzdı, onda isə Tanabay doğrudan da xoşboxt idi. Bu atın belində adam içine çıxmışdan, birçə Allah bilir ki, Tanabay nece hezz alırdı. Bunu Gülsarı yaxşı biliirdi. Hətta Tanabayın hərdenbir lovğalanmağı da olurdu. Xüsusən çöldə, kənd arasında – o yerdə ki arvadlar dəstə ilə işə gedirdilər. Hələ onlardan xeyli uzaqda ikən Tanabay yəhərin üstündə dikelirdi, yay kimi dartinub dümdüz otururdu ve onun şövqündən, sevincindən at da hovəsə galirdi. Gülsarı quyuğunu qaldırıb az qala onun çiyini ilə bir tuturdu, o çaplıqca külək yalını darayırdı. Astadan fisıldaya-fisıldıya Gülsarı yel kimi əsirdi, quş kimi uçurdu, belindəki adamı çox asanlıqla aparırdı. Ağ, qırmızı ləçək bağlayan qadınlar qaçışib yolların kənarına səpələnirdilər, yaşıł taxıl zəmirlərinə doluşub dizəcən yox olurdular. Yolların qıraqında, zəmirlərin içinde arvadlar dəstə ilə ovsunlarıb qalırdılar, onlar dəstə ilə dönürdüler, dəstə ilə baxırdılar, Gülsarisa dayanmadan çapırdu. Qadınların şən sıfətləri arxada qalırdı; ağ dişleri, gülen gözləri...

Qadınlar çığırışdılar:

– Bir dayan, ay ilxiçi!

Sonra onlar gülüşürdülər, Tanabayı zarafatla hədəleyirdilər:

– Ehtiyath ol, əlimizə keçərsən!

Bəzən qadınlar Tanabayı doğrudan da ələ keçirirdiler, qol-qola vərib yolu kesirdilər. (İt olasan, arvad içine düşməyəsen). Onlar Tanabayı yəhər üstde dartsıdurırdılar, şaqqanaq çəkib gülür, anı kimi vizildaşır, qamçını Tanabayın əlindən almağa çalışırdılar. Arvadların səs-küyündən qulaq batırırdı:

– De görək nə vaxt kumis gətirəcəksən?

– Biz burda, çölün düzündə axşamacan qabıq qoyuruq, sen at çapıb kef eləyirsən!

Tanabay:

– Sizi kim məcbur eləyir? – deyirdi. – Buraxın, atçılığa golin. Ancaq ərlərinizə deyin ki, inidən başlarına çarə qılsınlar. Çünkü dağlarda donacaqsınız – buz lüləsi kimi – sizdən onlara arvad olmayıacaq.

Arvadlar daha da qızışırdılar:

– Aha, bələ de, belə de! – Ve hər şey tezədən başlanırdı.

Tanabayın özü də arvadlarla zarafat əlməyi xoşlayırdı, ancaq Tanabay arvadların heç birini heç vaxt ata mindirməmişdi. Hətta onu da, – o arvad ki Tanabayın əhvalını həmişə dəyişirdi, o arvad ki hər rastınca çıxanda Tanabay atı addım-addım getməyə məcbur eləyirdi, – heç o arvadı da Tanabay bir dəfə de ata mindirməmişdi. Ya da kim bılır, bəlkə arvadın özü də bunu istəmirdi.

O il Tanabayı kolxozun Təftiş Komissiyasına üzv seçmişdilər. Tanabay təz-təz kəndə gedirdi və demek olar ki, her dəfə o arvadla görüşürdü. Kolxoz idarəesindən çıxanda çox vaxt Tanabay acıqli olurdu. Bunu Gülsarı onun səsindən, gözlərindən, el-qolunun hərəkətindən hiss eləyirdi. Ancaq o arvadı görən kimi Tanabayın əhvalı dəyişirdi.

Bələ vaxtlarda Tanabay Gülsarını qaçmağa qoymurdu:

– Yavaş, a heyvan, – deyirdi, – hara qaçırsan! – Piçılıt ilə deyirdi və qızımış atı sakitlişdirib, addım-addım arvadın yanına süründü.

Gedə-gedə onlar nə haqdasa astadan piçıldışdırlar, ya da susudular, səssiz-səmirsiz yeriyirdilər. Bələ vaxtlarda sahibinin qəlbindəki yüngüllüyü, səsindəki hərarəti, əlindəki mehribanlığı at da hiss eləyirdi. Buna görə de Gülsarı o arvadla yanaşı getməyi xoşlayırdı.

Axi at haradan bileydi ki, kolxozda vəziyyət xarabdır, kolxozçuların əməkgününə heç nə düşməyib və bütün bunlara görə onun sahibi Tanabay Bakasov hər dəfə kolxoz idarəesinə girəndə əsəbileşir, Təftiş Komissiyasının bir üzvü kimi o, hər şeyle maraqlanır, deyişir, dalaşır, soruşub bilmək istəyir ki, bəs nə vaxt bu işlərə son qoyulacaq, ələ bir

təsərrüfat nə vaxt qurulacaq ki, həm dövlətə bir şey düşsün, həm də camaat havayı işləməsin.

Kəçən il məhsul qılığlı olmuşdu, mal-qara üçün yem çatışmındı. Bu il Tanabayın kolxozu dövlətə başqa kolxozişaların da yerinə, plandan əlavə taxıl və mal-qara vermişdi ki, rayon pis vəziyyətdə qalmasın. Sonra necə olacaqdı, kolxozçu hansı ümidi lə işə gedəcəkdi – molum deyildi. Vaxt keçirdi, adamlar az qalırkı davarı yaddan çıxarsın, ancaq camaat hələ də öz bağı-bostanı ilə dolanırdı, kolxozdan uğurluq eləyi birtəhər baş gırleyirdi. Daxılda pul da yox idi: nə satılırdı ziyan getirirdi – taxıl da, süd də, et də. Heyvandarlıq yaydan-yaya dırçəldirdi, ancaq qış düşən kimi hər şey batıb gedirdi, soyuq bir yandan, achiq bir yandan – mal-qara qırılıb tələf olurdu. Gərək tezliklə tövlələr tikiləydi, otu-samanı yığmaq üçün mərəklər hazırlanayırdı, ancaq heç bir tikinti materialı yox idi və o material sanki heç vaxt olmayıacaqdı. Üstəlik, davadan sonra gör voziyət hara gedib çıxmışdı? O adamlar ki böyük bazarların yolunu tanıydırlar, kartof, mal-qara alveri eləyirlər, ev tikən, dam-dاش salan da ancaq onlar idi. Belələri böyük bir qüvvəyə çevrilmişdi, onlar üçün tikinti materialı da tapılırdı.

— Yox, yoldaşlar, belə şey ola bilmez, burada nəsə qaydasında deyil, nəsə bizim el-ayağımıza dolaşır. Mon inanmiram. İnanmiram ki, belə olsun! Ya özümüz kələfin ucunu itirmişik, ya da bizə düzgün rəhbərlik elemirler.

Hər dəfə kolxoz idarəsinə gələndə Tanabay bu səhbəti salırdı və hər dəfə də kolxozun hesabdarı kağız-kuğuzu çıxarıb onun gözüne soxurdu:

— “O” nədir? Nədir o düz olmayan? Bu sən, bu da plan, götür bax... Aldığımız bu, verdiyimiz bu, bu sənin debetin, bu sənin kreditin, gəlin bu, çıxarın bu... Daha nə istəyirsən? Əvvəlcə yaxşı-yaxşı öyrən, sonra danış. Birçə sən kommunistsən, yerde qalanlar xalq düşmənidir, eləmi?

Səhbəti başqları da qarışırı, mübahise düşürdü, səs-küy qalxırı və Tanabay başını əlləri arasına alıb dehşət içində düşünür, heç bir qərara gele bilmirdi. Kolxozun dərdini Tanabay təkcə kolxozçu olduğunu görə çəkmirdi – burada başqa məsələlər də vardi. Adamlar vardi ki, hələ Tanabayla keçmişin haqq-hesabını çürütməmişdi. Tanabay bilirdi ki, indi onlar xisən-xisən gülürlər və hər dəfə rastlaşdıqca ona baxışları ilə meydan oxuyurlar: hə, indi necəsən, de görək indi nə deyirsən?

“Bəlkə yenə qolçomaqlarla mübarizəyə girişəsən? Ancaq gözlə ha, əlin boşə keçər, daha aparılası bir şey qalmayıb. Niyyətin hara – menzilin ora. Uf, sən gerək davada gəbəreydin, ürəyinə gülə doyeydi!..

Tanabay da öz baxışı ilə onların cavabını verirdi: dayanın, eclaflar, dayanın, onsuz da biz deyən olacaq! Əslini, kökünü axtarmağa dursan, Tanabayda nifrot eləyən o adamlar heç özgə də deyildilər. Biri cələ Tanabayın ögey qardaşı Qulubay idi. Saçı-saqqlı ağarmış Qulubay hələ müharibədən qabaq yeddi il Sibirdə yatıb gəlməşdi. Onun oğulları da xalis özünə çəkmışdılər, Tanabaya ürkəkdən nifrot eləyirdilər. Axı niyə də onlar Tanabayı sevəydilər? Özleri bir yana dursun, onların lap övladları da, bəlkə, Tanabayın nəsilbəneslino lenət oxuyacaqdı. Bütün bunlar səbəbsiz deyildi. Əhvalat köhnənin ehvalatı olsa da, adamların ürəyində kin-küdürət hələ də yaşayırırdı. Məger Qulubayla o cür rəftar elemək lazımlı idimi? Məger o, ala-babat güzəran keçirən ortabab kəndli deyildimi? Bəs qardaşlıq, bos qan məsəlesi? Axı ayrı-ayrıandan doğulsalar da, onlar bir atamın övladları idilər, qırğız adətinə belələri doğma qardaş hesab olunurdu. Deməli, Tanabay öz nəslinə xilaf çıxmışdı, bunun üstündə o vaxtlar Tanabaya nələr deməmişdilər? İndi bu meseleni camaat min cür səmtə yozurdu. Bəs onda? Onda Tanabay yalnız kolxoz üçün belə bir işə el qatmışdı. Lazımlı idimi, lazımlı deyildimi? Əvvəller doğru iş tutduğuna Tanabay heç vaxt şübhə eleməmişdi, ancaq müharibədən sonra o, herden başqa cür düşünürdü. Bəlkə səhv elemişdi? Bəlkə artıq düşmən qazanmışdı – özünə də, kolxoza da.

Hər dəfə kolxoz idarəsinə gələndə Tanabay əlli ilə başını tutub düşünmeli olurdu. Adamlar onu fikirdən ayırdılar, əvvəlki səhbətə qaytarırdılar.

— Nə yatmışan, Tanabay, dursana, — deyirdilər və hər şey təzədən başlanırdı: görək peyin qış qurtarmamış çölə daşınmayırdı. Təkər yox idi, deməli, qarağac alınmalıdır ki, arabalara təkər qayrısın, təkərlər üçün çənber dəməri alınmalıdır. Ancaq necə, hansı pulla, kredit verilecəkdimi, necə veriləcəkdi? Axı bank quru sözə inanmırırdı. Köhnə arxlardan təmir olunmalı idi, təzə arxlardan qazılmalıdır, bütün bunlar asan iş deyildi. Qışda camaat belə işə getmirdi, yer donurdu, qazılmırırdı. Yazda isə vaxt çatmırırdı – səpin, döл, alaq işi; gözünü yumub açmamış biçin başlanırdı... Bəs qoyunçuluq? Bir örtülü dam yox idi ki, ora qoyun qatasan, töresin, artım versin. Mal fermasında da vəziyyət bundan

yaxşı deyildi. Dam-daş uçub töküldü, yem çatmırı, sağçılar işləmek istemirdilər. Axi, niye də işleyeydilər – sehərdən axşamacan çalışıb-çapalayırdılar, aldiqları nə idi? Hələ nə qədər başqa işler vardı, kəm-kəsir vardı. Düşünəndə adamın tükəri qabarındı.

Buna baxmayaraq, onlar ruhdan düşmürdülər; partiya yığıncaqlarında, heyət iclasında hər şeyi döne-döne müzakirə eleyirdilər. Kolxoz sedri Çoro ididi. Çoronun qədrini Tanabay ancaq sonralar bilməşdi. Tənqid eləmək, hay-küy salmaq, görünür, asan məsələ imiş. Tanabay yalnız at üçün, ilki üçün cavabdeh idi, Çoro isə bütün kolxoza cavab verirdi. Bəli, möhkəm adam ididi, Çoro. Təsərrüfatın lap hərbədə vaxtlarında rayonun rəhbər işçiləri əllərini stola döyüb onu hədəleyəndə də, camaat yaxasından yapışanda da Çoro özünü itirmirdi. Onun yerində olsayıdı, Tanabay ya dəli olardı, ya da özünü öldürərdi. Ancaq Çoro dözdü, təsərrüfatı güc-bəla ilə idare eleyib axıracan, xəstə ürəyi tamam üzülüb qurtaranacaq dözdü; üstəlik, iki il də partorq işlədi. O, adamları inandıra bilirdi, camaatla dil tapıb danışmağı bacarırdı. Onun sözlərini eşidəndə Tanabay inanrırdı ki, hər şey düzələcək, yaxşılaşacaq, lap onların cavanlıqda düşündükleri kimi olacaqdır. Cəmisi birçə dəfə onun Çoroja olan inamı qırılmışdı, ancaq bunun da günahı Tanabayın özündə idi.

Tanabay qaşları çatılmış halda, hırslı-hırslı kolxoz idarəesindən çıxanda, yəherin üstündə qəzəbələ oturub, yüyəni acıqla çekəndə onun ürəyindən nələr keçdiyini at bilmirdi. Birçə onu duyurdu ki, sahibinin kefi yaxşı deyil. Tanabay atı heç vaxt döyməsə də, belə vaxtlarda Gülsarı ondan qorxurdu və yolda həmin qadını gören kimi hiss eleyirdi ki, sahibinin kefi yaxşılaşacaq, bilirdi ki, aramlı gedə-gedə onlar nə haqdasa astadan söhbet eləyecəklər; qadın öz balaca əlini Gülsarının boyun-başında gəzdirecək, onun boynunu, yalnız sığallayacaqdır. Görəsən, dünyada o cür mehriban əlləri olan ikinci bir adam vardımı? O əller qəşəng idi, isti idi, alnında ağ ulduzu olan qulanın dodaqları kimi yumşaq idi, həssas idi. Dünyada heç kəsin gözləri o qadının gözlərinə benzemirdi. Tanabay yəhərdən əyilib xisən-xisən danışanda o gözlər gah gülür, gah da doluxsunurdu. Qadın başını silkeleyib özünün nədənə narazı olduğunu bildirirdi; bu vaxtlar onun gözləri gah yanır, gah sönür, gözlər aylı gecədə çay dibində görünən daşlar kimi rəng alıb, rəng verirdi. Vidalaşıb gedəndə də qadın چəvrili geri baxırdı və yene əvvəlkitək başını bulayırdı.

Ondan ayrılandan sonra Tanabay fikirli olurdu. O, cilovu ehmalca elində saxlayır, öz ləhərəm yeri ilə at istədiyi kimi çapıb gedirdi. Belə vaxtlarda Gülsarı üstündə adam oturduğunu hiss etmirdi. Hər kəs ayrlıqda, hər kəs öz alemində, mahnı da öz-özünə qoşulub gəlirdi. Astadan, əlaqəsiz, qarışq sözlerle, aram-aram yeriyen atın ayaq sesləri altında Tanabay çoxdan ölüb gedənlərin qəməndən-qüssəsindən oxuyur, atsa tanış yola çıxıb düzələr keçir, çaylar aşır, Tanabayı dağlara aparırırdı...

Sahibinin bu qeyri-adi halını Gülsarı sevirdi, onu deyişən, başqalaşdırın qadına da atın özünə məxsus məhəbbəti vardi. Gülsarı o qadını yeriindən tanıydı, onun görkəmini, boyunu-buxununu uzaqdan seçə bilirdi; hətta öz həssas burnu ilə at o qadında hansı bir name-lum otunsa qəribə, ecəzkar ətrini duyurdu. O ətir mixek ətri idi. O qadının boynunda mixek muncuğu vardi.

Atın qadına olan qeribə ünsiyyətini Tanabay da hiss eləyirdi.

— Görürsenmi, at sənə neçə mehr salıb, Bübücan, — deyirdi. — Görürsenmi, neçə sevir seni. Sığalla, yaxşı-yaxşı sığalla. Bir gör neçə qulaqlarını sallayıb. Elə bil buzovdur dayanıb. Ancaq ilkida bunun elindən atlar zara gəliblər. Açı burax gör nelər eləyir — it kimi didib tökür ilxini. Ele buna görə yəher altda saxlayıram, qorxuram atlar vurub sıkəst eləyə. Çünkü çox cavandır həle.

Qadınsa öz alemində olurdu. Susurdu. Sonra fikirli-fikirli deyirdi:

— Bəli, at sevir.

— Demək isteyirsən ki, başqları sevmir?

— Onu demirəm. Bizim sevib-sevilmək vaxtimız keçib. Mənim sənə yazığım gelir.

— Bu nə olan sözdür?

— Sən elə adam deyilsən, Tanabay, sonra çətin olacaq sənin üçün.

— Bes sənin üçün çətin olmayıacaq?

— Menə nə var ki? Dul arvadam, ərim davada ölüb. Ancaq sən...

Tanabay zarafata salırdı:

— Mən de Təftiş Komissiyasının üzvüyəm. Səni görmüşəm, bir para vacib faktları aydınlaşdırıram.

— Axır vaxtlar fakt aydınlaşdırmağa yaman girişmişən. Allah axırın xeyir eləsin.

— Mən yazığın nə təqsiri var, canım? Yoldur da, sən də gedirsen, mən də.

— Mən öz yolumnan gedirem. Bizim yolumuz başqa-başqadır. Yaxşı, mən getdim. Tələsirəm.

— Dur görüm, Bübücan!

— Hə, durdum, nə deyirson? Lazım deyil, Tanabay, nə mənası var? Son ki ağıllı adamsan. Bilirsən ki, mən nə çəkirəm, sən də bir yandan başlamışsan.

— Mən sənə düşmənəm, nəyəm?

— Sən özünə düşmənsən.

— İndi mən necə anlayım bunu?

— Necə isteyirsen anla.

Qadın çıxbı gedirdi, Tanabaysa hər dəfə bir şeyi bəhanə eləyib at üstdə kəndin küçələrini dolanır, deyirmana girir, məktəbə baş çəkir və o qadını bir daha, heç olmasa uzaqdan-azağa görmək üçün dövə vurub qayıldırdı. Hər səher işə gedəndə Bübücan uşağını qayınamasının yanında qoyurdu, işdən çıxandan sonra o, uşağın əlindən yapışır və yavaş-yavaş onlar özlərinin kəndin lap qurtaracağındakı evlərinə tərəf gedirdilər. Onun arxasında baxa-baxa Tanabay qadının hər bir hərəkətində nəhayətsiz doğmalıq duyurdu. Yerişi, duruşu, hətta onun çevrilib arxaya baxınamaq üçün göstərdiyi səy de Tanabaya doğma görünürdü. Belə vaxtlarda Tanabay qadının qara şal içində görünen ağ sıfatına tamaşa eleməkdən doymurdur; onun yanına gedən balaca qız, qızın dalınca qaçan xirdəca köpək — hər şey, hər şey Tanabay üçün nəhayətsiz dərəcədə doğma olurdu.

Sonra qadın həyətə girib gözdən itirdi və qalan şeyləri birbəbir Tanabay at üstdə gedə-gedə öz-özüne təsəvvür eləyirdi: Bübücan inidə qapının qılıfını açacaqdı, nımdaş sırlı pencəyini çıxarıb atacaq, birə eyin paltarında suya gedəcəkdi. O, ocaq qalayacaqdı, uşağı yuyundurub yedizdirecəkdi, axşamüstü naxırı qarşılıyib inəyi getirəcək, gecə isə qaranlıq otaqda tək-tənha uzanıb özünü də, Tanabayı da inandıracaqdı ki, onlar bir-birini sevə bilməzlər. Ona görə sevə bilməzlər ki, Tanabay evlidir, ona görə sevə bilməzlər ki, onların sevişmək vaxtı keçib, ona görə sevə bilməzlər ki, Tanabayın arvadı yaxşı arvaddir və belə bir arvadın ərinə yaraşmaz ki, başqalarının dalınca düşsün.

Tanabay düşünürdü: "Deməli, qismət deyilmiş", – bu fikirdən onun qanı qaralırdı və sonsuz üfüqləre baxa-baxa o, hər şeyi unudub, qədim mahnilər oxumağa başlayırdı. Mahni oxuya-oxuya Tanabay heç vaxt

qurtarmaq bilmeyən kolxoz işlərini unudurdu, əyni-başı tökülmüş uşaqlarını yaddan çıxarırdı; dostları, düşmənleri, neçə illerdən bori onu danışdırmanıyan ögey qardaşı Qulubayı, tez-tez yuxusuna girib canına üşütme salan davarı – hər şeyi, hər şeyi Tanabay unudurdu. Atsa gedirdi, çayları sahibindən xəbərsiz keçirdi, təpələri sahibindən xəbərsiz aşırıdı. Gülsarı ilxının yanında olduğunu hiss eləyib, sürətini birdən-birə artıranda Tanabay özünə gelirdi.

— T-r-r, Gülsarı, hara qaçırsan?! – deyirdi və yüyüni çəkib yiğirdi.

5

Bütün çətinliklərə baxmayaraq, o çağlar Tanabay üçün də, at üçün də ən gözəl çağlar idi. Atın şöhrəti futbolçunun şöhrətine bənzeyir. Dünən heyət-bacada top oynayan bir uşaq, bu gün birdən-birə hamının sevimliyi olur, mahir futbol ustaları ondan danışırlar, minlərce, milyonlarca adam her yerde onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə futbolçunun şöhrəti də artır. Sonra o, tədricən futbol meydanını tərk eləyir və büsbüütün unudulub gedir. Dünən hamıdan çox el çalıb, hamıdan bərk qışqırınlardır bu gün onu hamıdan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini başqa birisi tutur. Atın da şöhrət yolu beledir. At da o vaxtacan məşhur olur ki, cıdırılarda birinci golur, yarışlardan qalib çıxır. Fərq bircə burasındadır ki, atın paxılılığını çəkən olmur. Atlar paxılıqliq eleməyi bacarmırlar, insanlar isə, şükür allaha, hełə ki, atların paxılığını çəkmirlər. Halbuki paxılığın da, necə deyirler, müxtəlif yolları var. İnsandan qisas almaq üçün atın dirnəğinə mix çalanlar da olub. Eh, paxılıqliq, paxılıqliq..! Nə isə, lənet şeytana!..

Qoca Torqayın dediyi düz çıxdı. O yaz Gülsarının şöhrəti dilə-agıza düşdü. Onu tanımayan yox idi, qoca da tanıydı, cavan da: "Gülsarı!". "Tanabayın atı", "Kəndin yaraşığı"...

Hele "r" hərfini deyə bilmeyen uşaqlar da kəndin tozlu küçələrində "Gülsarı kimi" qaçırdılar: "Mən Gülsaliyam... Yox, Gülsalı mənəm... Ana, buna deynə ki, mən Gülsaliyam... Çu, iləli, a-i-i-y, mən Gülsaliyam"...

Şöhrətin mə demək olduğunu Gülsarı özünün ilk yarınsindəca hiss elədi. O yarış mayın birində oldu.

Geniş çəməndəki mitinqdən sonra çay kənarında oyun başlandı. Orada adam əlindən iynə salmağa yer yox idi. Adamlar dağlardan

axışib gəlmişdi. Qonşu sovxozdan, hətta Qazaxıstandan da gələnlər vardi. Qazaxlar öz atlarını nümayiş etdirirdilər.

Camaat deyirdi ki, müharibədən sonra bele şənlik olmayıb.

Həmin gün, hələ seher tezden Tanabay üzəngini, tapqırı diqqətlə yoxlayıb atı yəhərleyəndə onun gözlərinin parıltısından, əllerinin titrəməsindən Gülsarı hiss eləmişdi ki, nəsə qeyri-adi bir iş olacaq. Tanabay berk həyəcan keçirirdi, o, atın yalımı, telini darayıb sığallayır, elə hey piçildayırırdı:

— Bura bax, Gülsarı, bizi xəcalətdə qoymayanın. Özünü biabır eleməyəsen ha, eşidirsənmi? Belə şey bizə yaraşmaz, aç qulağını eşit!

O günün qeyri-adi bir gün olacağı sanki havadan da bilinirdi, adamlar ucadan danışırıldılar, hamı el-ayağa düşmüşdü. Qonşu köçəbələrin ilxiçiləri atları yəhərleyirdilər. Ata minmiş uşaqlar fasılısız bağlırıñır, çapıb etrafda cövlən eleyirdilər.

Sonra ilxiçilar tökülfüşüb gəldilər, hamı bir yere yiğisib çaya sarı axışdı.

Çəmənlilikdə gördüyü mənzərə Gülsarını büsbütün çəsdirmişdi. Burada saysız-hesabsız at vardi, adam vardi. Çəmənlilikdə, çayda, çaylaq yaxınlığında teperin üstündə ses-küyden qulaq batırdı. Öyinlərdeki paltarlar, başlardakı yaylıqlar, qırmızı bayraqlar və ağ qadın çalmaları adamın gözlərini qamaşdırıldı. Atların belinə ən yaxşı yəhərlər qoyulmuşdu. Dəhnələr, üzəngilər, atların boyun-boğazını bəzəyen gümüş pullar cingildəyirdi.

Qaçmağa hazır dayanmış atlar bir-birinin böyrüne düzülüb, həvesdən ayaqlarını yere döyür, dırmaqları ilə torpağı qazaraq yürüşə tələsirdilər. Oyuna rəhbərlik eləyən qocalar dörd bir yanda at çapırıldılardı.

Gülsarı hiss eleyirdi ki, get-gedə səbri tükənir, öz gücünün, qüvvəsinin elində aciz qalır. Ona elə gəlir ki, içincə alov doldurulub və o alovdan xilas olmaq üçün tezliklə irəli cummalı, harasa çapdıqca çapmalıdır.

Buna görə de hakimlər hazırlıq işaretisi verəndə və Tanabay yüyəni buraxanda at süretlə irəli çapdı, ortaçıda fırlanıb hansı səmtə qaçacağını müəyyən eləmək istədi. Dörd bir tərəfdən seslər ucaldı: "Gülsarı! Gülsarı!.."

Bu böyük tentənədə iştirak etmək istəyənlər hər yandan yiğilib gelmişdilər. Cidirdə əlliycən atlı vardi.

Oyunun baş hakimi əlini yuxarı qaldırıdı, tətentəli surətdə elan etdi:

— Qoy camaat sizə xeyir-dua versin!

Başlarını ülgüclə qırxdırıb, alınlarını bərk-bərk sarılmış atlılar açıq əllerini yuxarı qaldıraraq, cərgə ilə ətrafa toplaşan adamların qarşısından keçdilər, yüzlərce adam eyni səslə: "Amin!" — dedi və yüzlərce əl alınlarda, üzlərdə dolanıb salavat çevirdi.

Sonra atlar asta-asta çəmənliyin doqquz verstliyində olan starta doğru axışdılar. Çəməndə isə başqa atlar hərəkətə gəldilər — piyadalarla süvarilerin cəngi başlandı; yəhərdensalma, çapa-çapa pulqapma və başqa yarışlar qızışdı. Ancaq bütün bunlar hełə giriş idi, əsas şənlik, əsas məsələ orada — atların çapıldığı yerde olacaqdı. Gülsarı qaça-qaça hiddətlənirdi. Görəsən, sahibi niyə onu saxlayırdı, niyə Gülsarını var gücü ilə qaçmağa qoymurdu? Ətrafda başqa atlar çaxnaşırdılar. Onların bu qədər çox olması və hamisinin qaçmağa telesməyi Gülsarını qəzəbləndirirdi; o, hirsindən zəncir gəmirir, tələsdiyindən tir-tir esirdi.

Nehayət, start yerində atlar cərgə ilə baş-başa düzüldü, o cərgənin boyunca hakim at çapıb boy-a-boy gezindi və dayanıb ağ yaylığını yuxarı qaldırıdı. Hamının gözü o yaylıqda idi. Nehayət, yaylıq havada yelləndi. Atlar hərəkətə gəldi və onlarla birgə Gülsarı da od içində irəli cumdu. Atların ayaqları altında torpaq təbil kimi çalındı, toz havaya qalxdı. Süvarilerin hay-küyü, çıqtısı ətrafi bürüdü, qızışmış, havalanmış atları irəli səyirtdi. Tək Gülsarı dördnala çapa bilmirdi, öz ləhrəm yerişi ilə gedirdi. Onun gücü de bunda idi, gücsüzlüyü də.

Əvvəl atlar dəstə ilə qaçırdılar, ancaq bir neçə dəqiqə keçməmiş bir-birindən aralındılar. Atların nə vaxt araladığını Gülsarı görmədi, bircə onu gördü ki, öyrənişli qaçağan atlar onu ötüb keçirlər, ondan irəlidə gedirlər, yola çıxırlar. Irəlidə gedən atların ayağı altından qalxan isti çinqıl və gil parçaları Gülsarının üz-gözünə dəyirdi. Ətrafda başqa atlar çapırdılar, atlılar çıqışırdılar, açılan tatarı səsindən qulaq batırdı və toz get-gedə artıb düzü-dünyani bürüyürdü. Toz bulud kimi havaya qalxırdı, atlıların başı üzərində duman süzürdü. Havadan tərifiyi, qızışmış daş iyi, ayaqlanmış yovşan qoxusu gəlirdi.

Yolun az qala yarışınan atlar beləcə çapırdılar. Irəlidə onacan at dəhşətli bir süretlə çapırdı, onları ötüb keçmək mümkün deyildi. Ətrafdakı atlıların səsi get-gedə uzaqlaşırırdı, daldakılar get-gedə daha da

dalda qalırdılar, ancaq Gülsarının hiddeti azalmadı, çünkü başka atlar hələ də irəlidə gedirdilər və boynundakı yüyen onu istədiyi kimi çapmağa qoymurdu. Külekden və qəzəbdən Gülsarının gözləri qaralırdı, yer ayaqları altında sürelə süzür, sürelə uzaqlaşırı. O çapdıqca sanki Güneş də ona doğru çapır, göydən od-alov töküldü. Gülsarı başdan-ayağa isti tər içində idi və canından tor axdıqca o, daha da yüngülləşir, daha da qırvaqlaşırı.

Nohayət, elə bir vaxt gelib yetişdi ki, öyrənişli qaçağan atlar gücdən düşüb yavaşıdlar, Gülsarı isə hələ təzə-təzə qızışırı. O öz sahibinin səsini eşidirdi: "Çu, Gülsarı, çu!" və at var qüvvəsi ilə irəli cumduqca ona doğru çapan Güneşin de sürəti artırdı. Gülsarı özündən qabaqdakı atlara çatır, onları bir-bir ötüb keçir, at sahiblərinin qəzəbli sıfəti, havaya qaldırılmış qamçılar, tövşüyən, dişləri ağaran atlar arxa-da qalırdı. Daha dehnə və yüyen Gülsarıya mane olmurdu, indi onun belində sanki nə yəhər, nə də adam vardı; atda yalnız qaçmaq həvəsi qalmışdı, bu həvəslə Gülsarı od tutub yanındı.

Buna baxmayaraq, Gülsaridan qabaqda iki at hələ de yanaşı çapır-dı, birinin bomboz rəngi vardı, o biri küren at idi. Sahiblərinin çıqtıtı və qamçı zərbələri altında onlar bir-birinə aman vermədən çapıldılar.

Bu qüdretli atlara çatmaq üçün Gülsarı çox çapdı və nəhayət, yolun yoxuş bir yerində onları geridə qoydu. Təpəciyin üstündən Gülsarı dalğa üstdən aşanlar kimi aşdı və elə bil bir anlığa o, havadan asılı qaldı. Gülsarının ürəyi yerindən oynadı, günün işığı atın gözlerini daha berk qamaşdırı və sürelə üzüyenmiş çaparkən Gülsarı arxadan gələn atların ayaq səsini eşitdi. Həmin atlar idilər – boz və küren. İkisi də qabağa çıxmışda idi. Onlar Gülsarını her iki tərəfdən haqlayıb onunla az qala ciyin-ciyinə dayandılar və bir addım da geri qalmadan Gülsarı ilə yan-yanaya çapmağa başladılar.

Beləcə xeyli vaxt atlar eyni sürət və eyni yerişlə baş-başa çapıldılar və bütün bu vaxt ərzində Gülsarıya elə geldi ki, onlar tərəfənlər, yerimirlər, hansı naməlum bir qüvvəsə onları hərəkət etməye qoymur. Yoxsa atlar bir-birini bu qədər yaxından görə bilerdimi? Gülsarı yanına çapan hər iki atın gözündəki odu-alovu göründü, onların irəli uzanmış başları, ceynənmış, didilmiş dehnə və yüyenləri Gülsarının gözü qabağında idi. Boz at olduqca qəzəbli görünürdü; o, inadla qabağa baxırdı, ancaq küren özünü itirmişdi, qaşqın halda yan-yörəsinə göz gəzdirirdi. Birinci geridə qalan da elə o oldu. Küren atın əvvəlcə

qaşqın və müqessir gözləri arxada qaldı, sonra onun iri başı da şişib iri-ləşmiş burnu ilə birgə yoxa çıxdı; küren at tamam gözden itdi. Ancaq boz at uzun müddət teslim olmaq istəmədi. Özünü tamam üzüb əldən salanacaq o, Gülsarı ilə yanaşı çapdı, yoruldu, geridə qaldı, ancaq qəzebi azalmadı! Beləcə boz at da məglub oldu, ancaq özünün məglub olduğunu o, sonacan boynuna almaq istəmədi.

Rəqiblər geridə qalandan sonra Gülsarı üçün nefəs almaq da bir növ asanlaşdı. İndi o, adamların toplaşlığı göy çəməni görürdü, oradakı çayın gümüş parıltısı Gülsarının gözünə düşməkdə idi; orada adamlar var səsleri ilə qışqırıldılar və at son gücünü toplayıb o səsə doğru çapırı. Hələ yolda gözləyon azarkeşlər də vardi. Onlar at çapib yol üstdə vərdiş eləyirdilər, qışqırıb bir-birinə hay verirdilər. Gülsarı birdən-birə zeiflədi. Yol gözünə durdu. Daha onun arxadan xəberi yox idi, ona çatan vardımı, yoxdumu – Gülsarı bilmirdi. Qaçmaq get-gedə çətinləşirdi, atın qüvvəsi tükenirdi.

Qarşıda isə böyük bir izdiham vardı, atlı və piyadaların iki böyük destəsi cərgə ilə qabağa yeriyirdi, səs get-gedə güclənirdi. Birdən at öz adını açıq-aydın eşitdi: "Gülsarı! Gülsarı! Gülsarı!.." İnsanların bu çağınş səsi ata qüvvət verdi və o, var gücünü toplayıb bir daha irəli cumdu. Ah, insanlar, insanlar! Siz nəyə qadir deyilsiniz!..

Arası kəsilməyən səs-küy və sevinc sədaları altında Gülsarı cərgə-cərgə düzəlmüş adamların arasından keçdi, addımlarını yavaşıdıb çəmenlikdə dövre vurdur.

Hələ bu harasıydı ki! Gülsarı azca nefəs alıb özünə golən kimi, onu da, sahibini də dörd tərofdañ ehatə elədilər. Səsler yenidən ucaldı: "Gülsarı, Gülsarı, Gülsarı!" Atın adı ilə birgə onun sahibinin də adı eşidildi: "Tanabay! Tanabay! Tanabay!"

İnsanlar Gülsaridan asanlıqla el çəkmedilər. Bir təntənenin dalınca başqa bir təntənə geldi və sevincdən gözləri parıldayan at başını dik tutub insanların qarşısında məğrur-məğrur dolandı. Şöhrətdən məst olmuş Gülsarı meydanda qalib kimi rəqs elədi, belini oynatdı, qıçlarını tərpətdi, özünün yenidən qaçmağa hazır olduğunu insanların qarşısında nümayiş etdirdi. O anda Gülsarı gözəl idi, qüdrətli idi, məşhur idi və bunu onun özü də yaxşı bilirdi.

Tanabay izdihamın qarşısından qalib sevinci ilə keçib xeyli vaxt atın üstündə cövlən elədi və yena yüzlərcə adam eyni səslə "Amin!" – dedi, yüzlərcə ol alınlarda, üzlərdə dolanıb salavat çevirdi.

Bu vaxt Gülsarı, saysız-hesabsız sıfetler içinde o tanış qadının sıfetini gördü. Qadın əlini üzüne çekib salavat çevirəndə at onu əlbəəl tanıdı, halbuki bu dəfə Bübücan özünün həmişəki qara şalında deyildi, başına ağ yaylıq bağlamışdı. Qadın qabaq cərgədə dayanıb sevincə onlara baxırdı və onun xoşbəxt, mehriban gözleri yene də ayılı gecədə çay dibində görünən daşlar kimi rəng alıb rəng verirdi. Öz köhnə vərdişi ile Gülsarı birbaş qadına terəf addımladı, o, qadının yanında dayanmaq isteyirdi; isteyirdi ki, sahibi o qadınla söhbət eləsin, isteyirdi ki, yene o qadın öz mehriban əlləri ile onun yalını sığallasın, boynunu başını qaşısın, axı, o qadının əlləri qəşong idi, isti idi; o əller almında ağ ulduzu olan qulanın dodaqları kimi yumşaq idi, həssas idi. Ancaq, nədənse, Tanabay atın yüyənini başqa səmtə çekirdi və sahibinin hərəkətindən heç ne başa düşmeyən Gülsarı firlanır, vurmuxur, tanış qadına sər darzinirdi. Göresən, doğrudanmı Tanabay o qadının burada olduğunu görmürdü, axı bu tanış qadınla danışmalı idi, mütləq danışmalı idi...

İkinci gün, yeni mayın ikisi də yenə Gülsarının günü oldu. Həmin gün, günortadan sonra, çölün düzündə keçiçapma oyunu başlandı. Bu oyun bir növ atüstə futbol oyununa bənzəyir, fərq bircə burasındadır ki, bu oyunda oyuncular top yerinə, başı kəsilmiş keçidən istifadə etmirlər, çünki keçinin qəzili uzun olur, davamlı olur və adamlar at üstədə çapa-çapa aşağı əyilib onun qəzilindən, ya da qıçından yapışa bilirlər.

O gün də çöldə, ata-baba dövründən qalma qədim sözlər eşidildi, nidalar ucaldı. Yenə atlar çapıldı – yer təbil kimi çalındı. Atlı azar-keşlər yarışanların dalınca şığırdı, hay düsdü, haray qopdu. O günün də qəhrəmanı Gülsarı oldu. Bu dəfə o, hələ oyun başlanmamışdan diqqət mərkəzində idi, yarışda ən güclü at hesab olunurdu. Buna baxmayaraq, Tanabay onu son çarpışma üçün qoruyub saxlayırdı, çünki savaş hələ qabaqda idi. Bir azdan atlılara əlbeyaxa olmaq icazəsi veriləcəkdi: kim daha cəld idisə, keçini qapıb öz kəndinə aparacaqdı. Son savaşa icazə verilməsini hamı səbirsizliklə gözləyirdi, çünki oyunun bütün məğzi bunda idi, üstəlik, son savaşda iştirak etməyə hamının ixtiyarı vardi, burada hər kəs öz bəxtini sınaya bilərdi.

Hələlik atlılar keçi ilə məşq eleyirdilər. Sarılmış may güneşi isə uzaq qazax çöllöründə ağır-agır batmaqdır. Batan günəş eynən

yumurta sarısına bənzəyirdi, yumurta sarısı kimi tox idi, yumru idi və ona göz qırpmadan baxmaq olurdu.

Qazaxlar və qırğızlar, yəhərlərdən asılıb çapa-çapa, ta axşamacan keçinin cəmdəyi ile cynaçılar, onu bir-birlərinin əlindən qapıdalar. Gah yiğişib hay-kılıyü bir dəstə oldular, gah dağlışib çöle-düze səpələndilər.

Axşam düşəndə, uzun, ala-bula kölgələr yerde alay-alay qaçışmağa başlayanda, qocalar son savaşa icazə verdilər. Keçi ortaliga qoyuldu. Savaş başlandı.

Atlılar hər terəfdən keçinin üstünə axıydı, cəmdəyi yerden götürmək üçün onlar komalaşdırılar, çarşıdılar. Ancaq belə bir vurhavurda bu işin öhdəsindən gəlmək o qədər də asan deyildi. Qızmış atlar bir-birini dişleyirdilər, onların heç biri o birinə aman vermək istəmirdi. Nefəsi daralmış Gülsarı inləyirdi, qaçıb asudeliyə çıxməq isteyirdi, ancaq Tanabay keçinin cəmdəyini heç cür əle keçirə bilmirdi. Birdən kimsə heybət-heybət qışkırdı: "Qoymayın, qazaxlar apardılar!" Köynəyi cirilmiş cavan bir qazax bir qızmış qara kəhərin üstündə sıçrayıb ortadan çıxdı. Keçini üzənginin altında ayaqları ilə berk-bərk tutaraq, birbaş qaçmağa üz qoydu.

Atlılar yerbəyerdən qışkırdılar: – Qoymayın! Qara kəhəri qoymayın! Tez ol, Tanabay, çatsan sən çata bilərsən!

Qara kəher minmiş qazax keçini üzəngidən sallada-sallada atını günbatan səmtə çapdı. Elə çapdı ki, elə bil, gəneşin özünə çatacaqdı, qarışık günüñ şüasında eriyəcəkdi.

Ancaq sahibi Gülsarını hələ də saxlamışdı, niyə saxlamışdı – at bilmirdi. Ancaq Tanabay öz işini yaxşı bilirdi. Axı, böyük bir atlı destəsi qazax ığidinin dalınca çapırdı, atlılar öz həmyerilərinin köməyinə gedirdilər, onlar qara kəhərdən aralanınca gözləmək lazımdı. Bu boyda atlı destəsinin ehətəsində eldən getmiş qəniməti heç bir qüvvə ilə əl keçirmek olmayıcaqdı. Yenə ümidi tekbətek savaşa qalırıldı.

Münasib vaxt çatan kimi Tanabay atın cilovunu buraxdı. Gülsarının irəli cummağı ilə axışib köməyə gedən qazax atlının geridə qalmağı bir oldu. Gülsarı ilə qara kəhərin arasındaki məsafə o saatca qısalırdı, çünki qara kəhərin ağır yükü vardi, ona çatmaq asan idi. Tanabay Gülsarını qazax atlının sağ cinahına yönəldi. Keçi qara kəhərin sağ yanında, qazax atlının ayaqları arasında idi. Onlar ləp yaxınlaşdırılar, keçinin qıçından yapışmaq üçün Tanabay əyilib əlini irəli uzatdı.

Ancaq qazax böyük cəldliklə ovu sağ yanından sol yanına aşırıdı. Yenə atlar günbatan tərəfə çapdılardı. İndi Tanabay bir qədər aralanıb qazax atlısına sol tərəfdən hücum etməli idi. Gülsarını qara kəhərdən ayırmak çətin olsa da, Tanabay bir qədər aralandı, qazağın soluna keçdi. Ancaq qazax bu dəfə də çox cəld tərpəndi, keçini sağ cinahına aşırıdı. Vəcdə gəlmış Tanabay qışqırıb:

— Əhsən! — dedi və atlar yenə də günəşə doğru səyirtdilər.

Tanabayın bu dəfəki rəqibi çox güclü röqib idi. Ancaq daha vaxtı itirmək olmazdı. Tanabay öz atını qonşu atın lap böyrüne diredi, əyilib qara kəhərin yehəri üstünə düşdü. Qazax atlısı, nə qədər çalışdisa, Tanabayın elindən qurtulub qaça bilmədi. Gülsarının cəldliyi sayəsində o şığıyb qara kəhərin lap boynundan asıldı. Nəhayət, Tanabay keçinin ayağından yapışdı, onu özüne təref çəkməyə başladı. Ova sağdan həmlo elemək Tanabay üçün əlverişli idi, üstəlik, o, cilovu da buraxmışdı, hor iki əli boş idi. Buna görə də, Tanabay keçini dərtib yarıyacan əla keçirə bildi.

— İndi möhkəm dur, qazax qardaş!

— Qəlot eləyirsən, qonşu, verməyecəyem!

Onlar əlbəyaxa oldular. Bir ovun üstüno şigimüş iki qartal kimi tutasdılar. Atlılar söyüsdülər, fisıldadılar, bir-birini qorxutmaq üçün vəhşi kimi nərə çekdilər; əller bir-birinə sarıldı, dirnaqların qanı axdı. Adamların bu dəli savaşına qoşulmuş atlar da qəzəblə kişnədilər, bir-birinə amanın vermodən batan al-qırmızı günəşə doğru səyirtdilər.

Bizim üçün belə qorxmaz oyunlar qoyub gedən atalarımıza min rəhmət!

Yenə keçi hər iki atının elində idi və yeno atlar günəşə doğru çapıldılar. Savaşın son həddi yaxınlaşındı. Var gücünü səforbər elemiş atlılar dişlerini qıçayıb səssiz-səmirsiz çarpışdılar, onların hər ikisi keçinin comdəyini öz ayaqlarının arasına almaq isteyirdi, onların hər ikisi bu savaşda qalib gəlmək isteyirdi. Qazax güclü idi. Onun yoğun və möhkəm bilekleri vardi, üstəlik, o, Tanabaydan çox-çox cavan idi. Ancaq təcrübə də az iş deyil, o hər addımbaşı Tanabayın dadına çatrıdı. Həç gözlənilmədən Tanabay sağ ayağını üzengidən çıxardı, onu kəhər atın böyrüne dirdəti. İndi, ovu özüne təref çəke-çəka, Tanabay ayağı ilə röqibin atını itolayırdı və qazağın əlləri yavaş-yavaş boşalırdı.

Məğlub olan rəqib son vasitəye el atdı.

— Bərk dur! — deyib cələ bir təkan verdi ki, Tanabay az qaldı top kimi yəhərdən sıçrasın. Ancaq o, yəhorin üstündə bərk dayandı. Qalib

sevinci ilə nərə çekib, atın başını döndərdi. Tanabay, zəhmətlə qazanlığı qəniməti ayaqları arasında sixaraq, qaçmağa üz qoydu. Bu yandansı böyük bir atlı dəstəsi onun üstünə gəlirdi.

— Gülsarı! Gülsarı! Tutun, qoymayın! Qazaxlar hər tərəfdən qışqırırdılar:

— Oybay, Tanabay qoyma qaçı!

İndi əsas məsolo qaçıb qazaxlardan uzaqlaşmaq idi, indi gorok öz homyerliləri tezliklə Tanabayı şəhət edəydilər.

Səmtini qazaxlardan o yana salmaq üçün Tanabay cilovu bərbərbərk çekib bir daha atın başını çöndərdi. At onun ən adı hərəkətlərini də başa düşürdü. Qovanların elindən xilas olmaq üçün o, gah o yana, gah bu yana səyirdir, ən çətin veziyətlərdən çıxış tapırdı. Atın üstündə çapa-çapa Tanabay ürəyində Gülsariya toşokkүr eleyirdi: “Sağ ol, Gülsarı, sağ ol, menim qoşong atım, ağılli atım!..”

Gülsarı az qala qarnı üstdə sürünüb çox çətin bir manəni dəf elədi və birbaş qaçmağa üz qoydu. Bu vaxt Tanabayın homyerliləri tez özlərini yetirdilər, yanlardan atın dövrosinə çəpər çekdilər, sixlaşib arxa tərefi möhkəmlədilər və böyük bir dəstə ilə onlar hay vurub irəli axıstdılar. Ancaq qazaxların dəstəsi yeno do onların qarşısına çıxdı. Qırğızlar atların başını bir daha döndərməli oldular, yenidən geriyə çekilib, yenidən irəli cumdular. Havada uça-uça qanadlarını dəyişən bir dəstə quş kimi onlar gah o səmtə, gah bu səmətə seyirdorok, geniş çöldə at çapdılardı. Qovanlar qovdu, qaçanlar qaçıdı. Yeno toz havaya qalxdı. Yenə səsdən qulaq batdı. Öz atı ilə birgə yero döyen kim, yəhərdən qopub atın başından aşan kim... adamlar yixılırdılar da, dururdular da, ancaq bu maraqlı oyundan heç kes əl çəkmək istəmirdi, oyun hamını vəcdə getirmişdi, hamını valeh eləmişdi. Belə yerdə heç kes heç kes üçün cavabdeh deyildir. Cəsarot və qorxmazlıq eyni anadan doğulmuşdur.

Günəş öz son şularını üfüqlərdən yiğisdirib getməkdə idi. Düzlər boz rəngə bürünmüdü, ancaq axşamın mavi sərinliyində atlar hələ də çapıldılar, oyun hələ də davam eleyirdi. Daha heç kes hay verib qışqırımdı, heç kes heç kəsi qovmurdu, atlılar çapmaqdən həzz alırdılar və səssiz-səmirsiz çapıb gedirdilər. Sonu görünməyən atlı dəstəsi bir qara dalğa kimi bu təpədən-o təpəyə aşdıqca atların ayağı altında

torpaq səslənirdi. Bəlkə, bu səsdəki musiqini dinlemək üçün atlılar belə səssiz-səmirsiz çapırdılar? Kim bilir, qazax dombrasının və qırız komuzunun gur səsi de, bəlkə, bu səsdən yaranmışdır!

Atlılar çaya yaxınlaşırdılar. Qabaqda, axşam toranına bürünmüş kolluqlar arasında, çay bozara-bozara axırdı. Daha bir şey qalmamışdı. Çayın o tayında oyun qurtaracaqdı – kənd orada idi. Tanabay və onu əhatə etləyen atlılar həle də çiyin-çiyinə çapırdılar. Hələ dəstə dağılmamışdı. Ortalıqda Gülsarı gedirdi, atlılar onu, qiymətli yüksək aparan gəmi kimi, müşayiət etləyirdilər.

Gülsarı yorulmuşdu, yaman yorulmuşdu. Bugünkü oyun onu bərk incitmişdi, ləp haldan-halətdən salmışdı. Yanınca at sürən iki nəfər Gülsarının cilovundan yapışmışdı, onlar Gülsarını yixılmağa qoymurdular. Qalan atlılar Tanabayı üzük qaşı kimi araya almışdılardı. Tanabayda keçini yehərin qabaq tərəfinə qoyub, döşü ilə həle də mühafizə etləyirdi. Tanabayın başı horlənirdi, o özünü birtəhər yehərin üstündə saxlamışdı. Yaxında adamlar olmasayırlar, bəlkə, Tanabayın özü də, atı da yixılardı. Bir vaxt ata-babalar da, yəqin ki, əldə etdikləri qəniməti belə qaçırtmışdılardı, yəqin ki, bu yolla onlar ığid pəhləvanları əsirlilikdən qurtarmışdılardı...

Bu da çay, bu da çəmən, bu da çay keçidi. Çaydakı keçid yeri qaranlıqda zorla seçildi.

Atlılar dəstə ilə suya töküldürlər, çay kükrədi, coşub-dasdı. Suyun xışltısı və at nallarının çıqqıltısı altında onlar Gülsarını dərtib o biri sahile çıxartdılar. Vəssalam! Qəlebə əlində!

Atlıların biri keçini Tanabaydan alıb sürtələ kəndə sarı çapdı. Qazaxlar çayın o tayında qaldılar. Qırğızlar onlara əl etləyib:

– Sağ olun! – dedilər. – Belə şən oyunlara həmişə siz gələsiz!
– Saqlıqla qalın! – deyə qazaxlar o biri sahilden sesləndilər. – İnstallah, payızda görüşərik!

Sonra axşam idı, şer qarışmışdı, Tanabay qonaqlıqda əyleşmişdi, Gülsarını həyətdə başqa atların yanına bağlamışdılardı. Gülsarı heç vaxt bu qədər yorulmamışdı, onun bugünkü yorğunluğu ilk dəfə yehər altda geddiyi o günün yorğunluğunu xatırladırdı. Ancaq, indiki ilə müqayisədə, o vaxtkı Gülsarı söyüd çubuğu kimi namnazik bir şey idi. Evde Gülsarının söhbətini etləyirdilər.

– İçək Gülsarının sağlığına, Tanabay, o olmasayıdı, oyun əldən getmişdi.

– O qara kohər də az aşın duzu deyildi ha, şir kimi bir şey idi. Hələ yiyesini demirəm. O gədə çox uzağa gedəcək!

– Onu düz deyirsən. Ancaq bir şey mənim gözümün qabağından çekilib getmir: əlbəyaxadan sonra gördünmü Gülsarı neçə əyilib keçdi, az qaldı ki, qarnı yerə dəysin. Yadıma salram – tükərim biz-biz olur.

– Ba! Buna söz ola bilməz ki! Keçmişlərdə bu cür atların üstündə batırlar gəzerdi. At deyil, görsətmə şeydir!

– Tanabay, madyanların yanına bunu no vaxt buraxacaqsan?

– Elə hərdən indi də qaçıır, ancaq mən bilən, təzdir hələ. Gələn yaz əsil vaxtı olacaq. Fikrim var payızda qatım ilxiya, ycsin, bir az emələ gəlsin...

O axşam kişilər çox oturdular, oyunu təpədən-dırnağacan təhlil etləyib, atı təriflədilər, Gülsarisa həyətdə dayandı, cilovunu gəmire-gemire tərini soyutdu. Bu gecə o, səhərəcən ac-susuz ayaq üstdə qalmağı idı. Ancaq Gülsarıya əzab veron achiq deyildi. Onun beli ağrıyırıdı, qıçları özünün deyildi, dırmaqları od tutub yanırıdı, bayaqkı oyunun hay-küyü həle də atın qulaqlarında səslənirdi. Gülsarı arabir diksinqirdi, fisildayıb qulaqlarını şəkləyirdi. Onun ot üstdə ağnamağı gəlirdi; örtüdə atlarla birgə otlamağı, atılıb-düşməyi gəlirdi. Ancaq Tanabay həle də məclisdə oturmuşdu.

O, evdən, nəhayət ki, həyətə çıxdı, qaranlıqda yırğalana-yırğalana Gülsarıya yaxınlaşdı. Tanabayın ağızından tünd, yandırıcı iy gəlirdi. Gülsarı çox nadir hallarda bu iyi sahibinin nəfəsində duyurdu. Axi, at haradan bileydi ki, bir il keçəcek və ağızından müdəm bu cür iy gələn bir adamı o öz belində daşıyacaq, o adama da, o murdar iyə də nifrat etləyəcəkdir?

Tanabay atın başına sığal çəkib, elini tərliyin altına soxdu.

– Ha, qardaş, bir az soyumusan! – dedi. – Necə? Yorulmusan? Mən də yorulmuşam, it kimi yorulmuşam. Yaxşı, ters-ters baxma görək, pis iş görməmişəm ki, sənin sağlığına içmişəm bir az. Bayramdır. Bir az olar. Yadında qalsın, qardaş, mən öz həddimini bilən adamam. Davada da bilmışəm. Yaxşı, yaxşı, özünü yığışdır, gözümə düz bax. Bu saat dağa çıxarıq, yaxşıca dincələrik...

O, atın tapqırını bərkitdi, evdən çıxan adamlarla sözleşib-xudahafizləşdi, hərə öz atına minib getdi.

Tanabay həyətdən çıxanda kəndin küçələri yuxuya getmişdi. İslıqlar sönmüşdü. Tam sakitlik idı. Haradasa, ləp uzaqda, tırıldayan traktorun

səsi zorla eşidilirdi. Ay çıxmışdı, bağlarda almaların çiçeyi ağarırdı, haradansa bülbül səsi gəldi. Nədənsə, bütün kənddə birçə bülbül vardi. O oxuyurdu, susub öz səsinə qulaq asır, sonra nəğməsinə təzədən başlayırdı.

Tanabay atı saxladı.

— Sən bir gözəlliye bax! — dedi. — Sakitliyə bax! Bülbül oxuyur, vəssalam! Özge səs-səmir yoxdur. Fikir verirsenmi, Gülsarı? Eh, sənə nə var! Sənə ilxı lazımdır. Ancaq mən...

Onlar dəmirçi dükanının yanından ötdüler, indi gərək kəndin ayağındakı küçədən keçib çaya enəydilər, dağlara — ilxının yanına yol oradan gedirdi. Ancaq, nədənsə Tanabay Gülsarının başını ayrı səmtə çevirdi. Atı kəndin ortası ilo sürüb, küçənin axırında, o tanış qadının yaşıdığı evin qabağında saxladı. Xirdaca köpök hüro-hüro onların üstüne gəldi, sonra səsini kəsib quyuğunu buladı. Tanabay susdu, nəsə fikirləşdi. Sonra o, ah çəkib atın cilovunu tərpətdi və onlar təzədən yola düzəldilər.

Kənddən çıxbıç çaya sarı cənən kimi Tanabay atı toləsdirməyo başlandı. Gülsarının özü də tələsirdi, tezliklə küçəboyu çatmaq, ilxiya qarışmaq isteyirdi. Çəmənliyi keçdilər. Çaya endilər. Gülsarının ayağındakı nallar qum üstündə xırçıldadı, soyuq su atın qıçlarını üşütdü. Ancaq sahibi onu çayı keçib sahilo çıxmaga qoymadı. Heç gözlənilmədən Tanabay bərk-bərk atın cilovunu çekdi, Gülsarını geriye döndərdi. Gülsarı başını silkeləyib inad gösterdi — sahibi, yəqin ki, səhv olmamışdı. Axi, niyə də onlar geri qayitmalı idilər? Bu qədər yol getmək olardımı?! Ancaq Tanabay qamçını qaldırıb atın belinə ilişdirdi. Belə şeydən Gülsarının heç xoşu gəlmirdi. Hirsindən yüyüni gəmire-gəmire at könülsüz geri döndü. Yenə həmin çəmənlik, yenə həmin yol, yenə onlar həmin evin qabağında dayandılar.

O evin qabağında Tanabay yenə də yəhərin üstündə qurcalanırdı, gah cilovu çekirdi, gah üzəngini tərpədirdi, heç özü də nə elədiyini bilmirdi. Sonra onlar darvazanın lap ağızında dəyandılar. Əslində burada darvaza yox idi. Köhnə darvaza yerində bir-iki eyri ağaç qalmışdı. Yenə it hürə-hürə qaçıb onların üstünə gəldi və yenə səsini kəsib, quyuğunu buladı. Evdə işq sönmüşdü, səs-səmir kəsilmişdi.

Tanabay yəhərdən düşüb, atı da dalınca çokdi, həyoto girib pəncərənin şüşəsini ehmalca çıqqıldıdatdı. İçəridən:

— Kimdir? — dedilər.

— Mənəm, Bübücan, aç qapını. Eşidirsənmi, Bübücan, mənəm!

Evdə çrağı yandırdılar, pəncərəyə zəif işq düşdü. Bübücan qapıya çıxdı. O, eyninə ağ don geymişdi, yaxası açıq idi. Bübücanın qara saçları ciyinə səpələnmişdi, ondan qadın bedəninin isti qoxusu və o naməlum qəribə otun iyi gəldi.

— Bu nə işdir? Haradan belə, gecənin bu vaxtı?

— Bağışa, oyunumuz gec qurtardı. Bərk yorulmuşam. At da lap əldən düşüb, gerek bir yero bağlayım, dursun, özün bilirsən ki, köçəbo uzaqdır.

Bübücan susdu.

Yene onun gözləri aylı gecədə çay dibində görünən daşlar kimi rəng alıb, rəng verdi. İndi qadın Gülsariya yaxınlaşmalı idi, onun boynuna-başına siğal çəkməli idi, ancaq bu dəfə nədənsə o, ata yaxın gəlmədi. Bübücan üzüyüb ciyinlerini cynamadı.

— Soyuqdur, — dedi və xisən-xisən gülümseyib olavaş elədi: — Niyə durmusan? Madam ki belədir, keç içəri. Eh kişiler, kişiler! Sən orda səhərdən at çapırsan, mən də burda ürəyimi yeyə-yeyə oturmuşam. Təzədən uşaq olmusan. Yaxşı, gal, içori keç!

— Bu saat gəlirəm. Qoy atı yerbəyer eləyim.

— Bağla ora — divarın dalına.

Tanabay atı divarın dibinə çekdi. Gülsarı öz sahibini heç vaxt bu halda görməmişdi — Tanabayın əlleri əsirdi. O, yüyüni tələsə-tələsə atın boynundan çıxartdı, ancaq tapqırların üstündə çox əlləşdi, birini boşaltdı, o birini eləcə qoyub getdi.

Onlar içəri girdilər və pəncərədəki işq səndü.

Belə yad bir yerde tək-tənha dayanmağa Gülsarı öyrənməmişdi.

Aydınlıq idi. At başını qaldırıb divarın üstündən, uzaqlarda süd kimi ağaran dağlara baxırdı. Öz həssas qulaqları ilə Gülsarı ən adı xıstıltıları belə eşidirdi. Arxda su sırlıdayırdı. Haradasa, uzaq çöllərdə yenə həmin traktor turıldayırdı və yenə həmin tənha bülbül bağlarda nəğmə oxuyurdu. Qonşu həyətdəki almanın çiçəkləri meh əsdikcə səpələnir, Gülsarının yalnız, boynuna, başına töküldü.

Gecənin toranı tədricən çekilib getməkdə idi. Yorulub əldən düşmüş at ayaqlarını fasılısız qaldırıb qoyur, ağrısını, ağırlığını gah bu qıçının, gah o qıçının üstünə salaraq, səssiz-səmirsiz, sahibinin yoluñə gözləyirdi. Bundan sonra hələ çox-çox gecələri bu həyətdə gecələyəcəyini Gülsarı bilmirdi.

Tanabay dan söküldənə evdən çıxdı, yüyeni öz isti əlleri ilə Gülsarının başına keçirdi. Onun əllerindən də indi o naməlum otun ecazkar qoxusu gəlirdi.

Sonra onlar vidalaşdırılar. Qadın Tanabayın qoynuna sığındı ve Tanabay onu öpdükce öpdü.

— Ne yaman dalayan saqqalın var, — deyə qadın xisin-xisin dilləndi. Sonra o, Tanabayın qoynundan çıxdı. — Tələs, — dedi, — gecdir, işıqlanır.

— Bübücan çevrilib getmək istədi, Tanabay arxadan çağırıldı:

— Bura gel, Bübücan, gel atın başını tumarla. Gör necə altdan-altdan sənə baxır, bayaqdan tumar gözləyir.

— Buy, başıma xeyir, lap yadımdan çıxıb ki, — deyə qadın gülümsədi.

— Bura bax, xalis alma çıçayına bülənib! — Yenə o, Gülsarını xoş sözlərlə dindirdi. Əlləri ilə atın boynuna-başına sığal çəkdi: o əller ki, qəşəng idi, isti idi, almında ağ ulduzu olan qulanın dodaqları kimi yumşaq ve hessas idi.

Onlar çayı keçəndən sonra Tanabay oxumağa başladı. Bu yolları mahni ilə getmək o gün də Gülsarıya xoş gəlirdi, hem də o gün Gülsarı bərk telesirdi, örfüse çatmaq isteyirdi, ilxiya yetişmək isteyirdi.

Gülsarının şöhrət qazandığı həmin may ayı onun sahibi üçün də unudulmaz bir dövr oldu. O vaxtdan Tanabay gecə növbəsinə keçdi, bununla da Gülsarının, necə deyərlər, gecə həyatı başlandı. O, gündüzlər otlayırdı, dincəlirdi, gecelərsə sahibi ilxını derəye doldururdu ve onlar yenə də həmin həyətə çapırıldılar. Ərtəsi gün hələ sehərin gözü açılmamış Tanabay yenə atın belində hazır olurdu. Gizli yollarla, dar cığırlarla at oğrusu kimi xəlvət çapa-çapa onlar gəlib ilxiya yetişirdilər. Atları dərədən çıxarıb bir-bir sayandan sonra Tanabay özünü gəlirdi. Ancaq atın işi daha çətin idi. Oraya gedəndə də, oradan qayıdır gələndə də sahibi onu tələsdirirdi. Üstəlik, gecənin qaranlığında, əyri-üyru cığırlarla yol getmək o qədər də asan məsələ deyildi. Fəqət, nə etmək olardı, insan belə isteyirdi.

Ancaq atın isteyi başqa idi. Əger ixtiyarı özündə olsaydı, o, heç vaxt ilxidən ayrılmazdı. Gülsarı əsil ayğıra çevrilirdi. Hələlik o, ilxi-dakı burnu yelli bala ayğırlardan biri ilə gezib-dolansa da son vaxtlar madyan dalınca qaçanda onların davası düşürdü. Tez-tez Gülsarı boynunu əyib, quyuğunu qaldırır, ilxının qabağında lovğa-lovğa gerdiş eleyirdi. O kişiyeib nərə çəkirdi, madyanların budlarını dişleyirdi ve bundan, görünür, dişilərin xoşu gelirdi, onlar Gülsarının böyrүne

qışılıb bala ayğıra acıq verirdiler. Bala ayğur da özünə görə deyildi, köhnənin davakarı idi, çox vaxt Gülsarı öz ehtirasının cezasını çekirdi, bala ayğırın qabağından qaçıb can qurtarmalı olurdu. Ancaq bu da o uzaq həyətde tek-tənha dayanmaqdan yaxşı idi. Orada Gülsarı madyanlar üçün darıxırdı. Xeyli vaxt vurmuxurdı, ayaqlarını yere döyürdü, sonra yorulub sakit dayanmağa məcbur olurdu. Kim bilir, bu gecə səfərləri nə qədər çəkəcəkdi — əger o əhvalat olmasaydı...

O əhvalat gecələrin birində baş verdi, yene Gülsarı həyətde idi, ilxi üçün darıxırdı, sahibinin yolunu gözləyirdi. Gülsarı ayaq üstdə mürgüləyirdi, çünki cilovu ucadan dirəyə bağlamışdır, bu halda uzanmaq mümkün deyildi. At hər defə başını əyəndə dəhnələr ağzını kəsirdi, ancaq yuxu da Gülsarını rahat qoymurdu. Havada nəsə bir ağırlıq vardı, qara buludlar göyün üzünü almışdı.

Yarı yuxulu, yarı oyaq halda Gülsarı birdən-birə ağacların berk-berk silkeləndiyini hiss etdi, sanki kimse qəfildən ağacların üstünə düşmüşdü, onları gücü gəldikcə torpedirdi. Külek viy-viy viyıldayırdı, həyətdeki boş sərnici danqadanq yumbalayırdı, şeriddən pal-paltarı götürüb atırdı. Köpek heybet-heybet zingildəyirdi, ora-bura vurmuxurdı, girməyə yer axtarırdı. Gülsarı hiddətə fisıldadı, qorxudan qu-laqlarını şəkleyib tərpətməden dayandı. O yanda — çöl tərəfdə, qara zülmətin içinde nəsə şübhəli-şübhəli qaynayırdı və nəsə qorxunc bir şey gurultu ilə axışib həyətə sarı gəlirdi. Sonra nəsə xarçıldı, sanki gecəni bir nəhəng ağaç kimi ortadan sindirdilar, göy guruldadı, ildırım qara buludu cedar-cadar etdi. Yağış töküldü. Gülsarı ilan vurmuş kimi sıçrayıb, səsi gəldikcə kişəndi. Bu saat onun daxilində əbədi instinct baş qaldırmışdı. İlxi gözünün qabağında dayanmışdı. Belə qorxunc bir vaxtda o öz nəslin köməyinə getməli idi. Instinct Gülsarını oraya çağırırdı və dehşətə gəlmış at yüyənin, dəhnənin, onu burada dayanmağa məcbur eleyen ne vardısa hamisının əleyhinə qiyam qaldırmışdı. O özünü didib-dağıdırdı, dirnaqları ilə torpağı eşirdi ve fasilesiz kişiyyerek, bu səs ilxının da səs verməyini gözləyirdi. Ancaq tufan ulayırdı, viyıldayırdı, ətrafdə özgə bir səs eşitmək mümkün deyildi. Kaş Gülsarı o yüyəni qıra bileydi!.. Tanabay ağ köynəkde həyətə cumdu, sonra qadın çıxdı, o da ağ köynəkde idi. Bir andaca yağış onların hər ikisini qaraltdı. İldirim çaxdı. Qadının da, Tanabayın da qorxmuş gözleri göründü. İldirim evi də işıqlandırdı, evin açıq qapısı çırplırdı.

Bərkdən çığıra-çığıra Tanabay atın üstünə yeridi.

— Dayan! Dayan! — O, atı açmaq isteyirdi. Ancaq at heç kimi tanımadı. Gülsarı dişlerini qıcırdıb sahibinin üstünə yeriyirdi, dırnaqları ilə divarı qazıyirdi, divar sökülüb töküldü, sarğı yerindən oynayındı. Divarın dibinə qıṣla-qıṣla Tanabay birtəhər qabağa yeridi, əlləri ilə başını tutub özünü ata yetirdi və bərk-bərk yüyəndən yapışib sallandı. O, ucadan qadını çağırdı:

— Tez ol, ipi aç görüm!

Bübütən ipi açan kimi Gülsarı yerində götürüldü, dikəlib dal ayaqları üstündə firlanaraq, Tanabayı həyat boyunca sürdü.

— Tez ol, qamçını gotir!

Qadın qamçı dalınca qaçıdı. Tanabay qamçını atın baş-gözünə vurdu.

— Dayan, — dedi. — Dur görüm, öldürərəm səni! — Tanabay yəhərə sıçramaq isteyirdi, bu saat o özünü ilxiya yetirməli idi. Görəsən, orda nolər olmuşdu? Sel ilxını haralara qovub aparmışdı?

Elo Gülsarı da bunu istoyirdi. Ancaq tez — elə bu saat, bu dəqiqə! İnstinkt Gülsarını çağırırdı. O, buna görə dik yuxarı qalxmışdı, buna görə kişnəyirdi, buradan qaçmaq istoyirdi.

Yağışsa tökürdü, şırhaşır tökürdü, şimşəkdən parçalanmış gecəni tufan çulğalayırdı.

Tanabay bir daha qışqırıb qadına omr elədi:

— Yüyəni tut! — dedi və qadın yüyəni tutan kimi o sıçrayıb yəhərin üstünə düşdü. Hələ Tanabay yəhər üstdə rahatlanmamış at həyətdən götürüldü. Bübütən cilovu nə vaxt əlindən buraxdığını bilmedi, üçünub yağış gölmeçəsinə düşdü.

Daha Gülsarı üçün nə qamçı, nə yüyən vardi, daha o, sahibinin səsini do eşitmirdi, gecənin tufanında sel kimi axıb gələn leysan yağışının arası ilə çapdıqca hansı gizli bir qüvvəsə ona yol göstərirdi. Sahibinin tabəliyindən çıxmış at hökmüsüz, ixtiyarsız insanı kükrəyen çaylardan, gurlayan sulardan, kolluqlardan, çökəkliklərdən, dərələrdən keçirirdi; çaprırdı, durmadan çapırdı. Gülsarı heç vaxt belə süretlə çaprmamışdı — nə o bayram cıdırunda, nə də qorxunc keçiqapma oyunundada.

Quduzaşib divə dönmüş atın üstündə Tanabay necə çapdığını bilmirdi. Yağış alov kimi üzünə vururdu, sıfətini, canını yandırırdı. Tanabayın beynində yalnız bir fikir dolanırdı: "Görəsən, ilxi neçə oldu? İndi atlar haradadırlar? Allah eləməsin ki, çayın aşağısına aixşşınlar,

gcdib demir yoluna töküslünlər. Toqquşma! Allah, özün kömək ol! Ya babaların ruhu, siz hardasınız, mənə kömək olun! Yıxılma, Gülsarı, yıxılma! Məni ora yetir, çölə — ilxının yanına!"

Orada — çöldə iso ağ şimşəklər çaxırdı, ağ alov gecənin qaranlığını itirirdi. Yene zülmət, yene tufan, bir yandan yağış, bir yandan külək.

İşiq, qaranlıq. İşiq, qaranlıq...

Qızmış at şahə qalxırdı, kişnəyib ağızını cirirdi. O çağırırdı, səsleyirdi, öz ilxisini axtarırdı: "Ey siz, hardasınız? Səs vərin!" Bunun cavabında göy guruldayırdı — yenə hücum, yenə axtarış, yenə tufan...

İşiq, qaranlıq. İşiq, qaranlıq...

Tufan səhərə yaxın dayandı. Buludlar yavaş-yavaş çekilməye başladı, ancaq şərq tərəfdə hələ də göy guruldayırdı, buludlar gorməşirdi, toqquşurdu. Cadar-cadar olmuş torpaqdən buخار qalxırdı.

Bir neçə ilxiçi həndəvərdə dolanıb dağlışmış atları bir yerə yiğirdi.

Arvadısa Tanabayı axtarırdı, daha doğrusu, axtarmırdı, yolunu gözləyirdi. Hələ tufan başlayanda o atlanıb qonşularla birgə ərinin köməyinə getmişdi. Ilxını tapmışdilar, qovub qaya arasına yiğmişdilər. Ancaq Tanabay yox idi. Başqaları zənn etmişdi ki, Tanabay haradasa azib. Ancaq Tanabay azmamışdı — bunu arvadı yaxşı bilirdi. İndi qonşu uşağı qışqırıb: "Odur, Caydar-apə, gelir! — deyə qabağa qaçanda qadın yerindən tərpeninədi. O, atın üstündə dinməz-söyləməz oturub, öz xəyanətkar ərinə tamaşa elədi.

Tərləmiş atın üstündə Tanabay, papaqsız-filansız, bircə alt köynəyində hırslı-hırslı gəlirdi. Gülsarının sağ qıcı aksayırdı.

Uşaq qaçıb qabağa çıxdı:

— Biz də bayaqdan sizi axtarıraq! — dedi. — Caydar-apə ləp narahat olmuşdu...

Doğrudan da uşaq ki, uşaq... Tanabay:

— Azmişdum, — dedi. Dili topuq vurdı. Ər-arvad belecə görüşdülər. Arada özgə bir söz olmadı. Uşaq qaçıdı, ilxini qayalıqdan çıxarmağa getdi və yalnız o qaçandan sonra qadın dilləndi:

— Heç, deyəsən, palтарını geyməyo də vaxt tapmamışan. Yaxşı ki, çökmen, şalvarın yadından çıxmayıb. Heç utanmırısan? O boyda uşaqların atasısan, ancaq...

Tanabay heç nə deimədi. Axı, nə deyə bilerdi?

Bu vaxt ərzində uşaq ilxini qovub getirdi, atların hamısı sağ-salamat idi. Caydar uşağı çağırıldı:

— Gel evə, Altıke! Bu gün sizdə də, bizdə də iş çoxdur. Külək yurtları alt-üst eləyib. Gel gedək yiğisdirəq.

Sonra qadın lap astadan ərinə müraciət etdi:

— Dur burda, mən gedim yeməyə bir şey getirim, bir şey də tapım verim sal əyninə. Bu cür camaat arasına çıxməq olmaz!

Tanabay:

— Mən aşağıda olacağam, — dedi.

O, atı aşağı sürdü. İlxını örüşə çıxarıb xeyli vaxt qovdu. Gün düşməndü, hava qızımışdı. Çöl-çəmən buxarlanırdı, torpaq cana gəlirdi. Havada tezə ot iyi vardı, yağış qoxusu vardi.

Atlar tələsmədən çayı keçdilər, derədən adlayıb döşə qalxdılar. Burada Tanabayın gözləri öündə yeni alem açıldı. Haradasa, lap uzaqlarda üfüq ağ buluda bürünmüştü. Sanki göyler həmişəkindən də geniş idi, uca və təmiz idi. Uzaqda, çölün düzündə parovoz tüstülənirdi.

Tanabay atdan düşüb, otun üstü ilə addımladı. Yanından torağay uçdu, havaya qalxıb cikkildedi. Tanabay beləcə bir neçə addım yeridi, birdən o, üzü-üste yere gəldi.

Gülsarı öz sahibini heç vaxt bu haldə görməmişdi. Tanabay üzüqöylü uzanmışdı, hönkürdü, hönkürükçə ciyinleri titrəyirdi. O ağlayırdı, xəcalətdən ağlayırdı, bir də ona görə ağlayırdı ki, həyatda bu son xoşbəxtliyi də itirmişdi...

Ertesi gün ilxi dağa yollandı. Bir də onlar gələn il yaz açılında buraya qayıdacaqdılar. Köç çaydan-çaylaqdan keçdi, kəndin yanından ötdü. Atlar ilxi-ilxi getdi, mal-qara sürü-sürü getdi. Yollarda yüksək dəvələr, atlar, at üstdə arvad-uşaq; qılı köpəklər sürülərin yanınca qaçdırılar. Səsler bir-birinə qarışdı: insan səsi, at kişnəməsi, qoyun-quzu mələşməsi...

Tanabay öz ilxisi ilə birgə böyük çəməni arxada qoydu, bir vaxt bayram şənliyi keçirilən döşə qalxdı ve bütün yolboyu o, aul səmətə baxmamağa çalışdı. Gülsarı birdən-bire çevrilib o səmətə yönəldə, sahibi onu qamçı ilə geri qaytarı. Beleliklə də, onlar kəndin ayağında həyətə girmədilər. Bu dəfə o əller Gülsarının başını tumarlamadı: o əller ki, qəşəng idi, isti idi, alnında ağ ıldızı olan qulanın dodaqları kimi həssas idi, yumşaq idi...

İlxı gedirdi.

Gülsarı istəyirdi ki, sahibi mahni oxusun, ancaq Tanabay oxumurdu. Aul arxada qalmışdı. Əlvida, aul! Qarşıda dağlar dayanıb. Cöllər, gələn yazacan sağlıqla qalın!

Gecəyariya az qalırdı. Daha burdan o yana getməyə Gülsarının hali yox idi. Yollarda addımbaşı dura-dura Gülsarı birtəher yarğanın yanınaqan gəlib çıxmışdı, ancaq at yarğanı keçə bilməyəcəkdi. Daha atı mecbur eləmək olmazdı — bunu qoca Tanabay yaxşı başa düşürdü. At inleyirdi, insan kimi zariyirdi. Yenə atın qıçları bükülürdü, ancaq bu dəfə Tanabay onu qaldırmaq fikrində deyildi.

Gülsarı yerə sərilib soyuq torpağın üstündə zarıdı, onun başı bir yerde qərar tutmurdu. At üşüyürdü, bədəni əsim-əsim əsirdi. Tanabay kürkünü çıxarıb atın üstünə saldı.

— He, qardaş, halın xarabdır. Lap xarabdır, eləmi? Nə yaman üşüyürsən, Gülsarı. Axi, sən heç vaxt üşümezdin.

Tanabay daha nəsə dedi, ancaq at eşidə bilmedi. O, ancaq ürəyinin səsini eşidirdi. O səs indi atın başına vurmuşdu, ürək partlayırdı, ürək yerindən qopurdu: Tum-tap, tum-tap, tum-tap, tum... Sanki haradasa qorxub hürkəməş ilxi çapırdı.

Ay dağların dalından çıxıb, buludlar arasından dünyaya baxdı. Göydən bir ulduz qopdu, axıb səssiz-səmirsiz söndü...

— Sən dur burda, mən gedim çör-çöp gətirim.

Qoca dörd tərəfi dolanıb bildirkı qanqalın qurularını sindirdi. Bir qucaq çör-çöp yığanacan tikanlar əllərini didim-didim etdi. Sonra o, hər ehtimala qarşı, bıçağı əlinde tutub yarğana endi, oradakı yulğun kollarından bir xeyli kəsib doğradı. Tanabay sevindi — yulğunun yaxşı odu olacaqdı.

Həmişə Gülsarı oddan qorxardı. Bu dəfə qorxmadi, ocağın istisi də, tüstüsü də ona xoş geldi. Tanabay kisənin üstündə əyleşmişdi, qanqalı yulğunun gözünə qatıb ocağa tullayır, oturub alovə baxa-baxa əllərini qızdırırdı. O, hərədən dururdu, atın üstündəki kürkü düzeldirdi və yenə odun qırığında əyleşirdi.

Gülsarı qızındı, titreməsi qoydu, ancaq atın gözlerinin sarısı getgedə artırdı, ürəyi daha bərk sıxlırdı, nəfəsi təngiyirdi. Ocağın qırımızı alovu gah yatr, gah qalxırırdı. Gülsarının yanında oturmuş qoca gah görünür, gah qeyb olurdu. Qızdırımlı ata elə gelirdi ki, onlar tufanlı bir gecəde yol gedirlər, o kişnəyir, şahə qalxır, ilxını axtarır, ancaq ilxi tapılmır... Şimşek çaxırırdı, zülmət gecə ağarırdı, qarahırdı.

İşiq, qaranlıq. İşiq, qaranlıq...

Qış qurtardı, müvəqqəti olsa da, çəkilib getdi ki, çobanlar dünyada yaşamağın o qədər do çətin olmadığını hiss etsinler. Qabaqda isti günlər golirdi, bir azdan mal-qara dırçalıcəkdi, bolluca et olacaqdı, süd olacaqdı, bayramlarda igidilər at çapacaqdı, adı günlerdə kəsiləsi mal-qara et kombinatına sürütləcəkdi. Doğum, qırxın, balaların bəslənməsi, bir yandan köç, bir yandan tehvıl-təslim və bütün bunlarla yanaşı hər kesin öz həyatı, öz dördi-səri. Sevgi və intizar, doğum və ölüm; uşaqlarının yaxşı oxuduğunu eşidənə çobanlar sevinəcəkdilər, fexr eloyecəkdilər, internatdan gələn pis xəbərlər onları kədərləndirəcəkdi: gözümüz qabağında olsaydı, belkə də, pis oxumazdı... Bir yandan iş, bir yandan ev dərdi, uşaq dərdi; qışın qarı, soyuğu, birillik olsa da, unudulub gedəcəkdi. Xəstəlik, mal tələfati, şaxtalar, cir-cindir köçəbələr və soyuq tövslələr gələn iləcən hesabatlarda, məlumatlarda qalacaqdı. Sonra qış yenə də aq dəvəsini minib göləcəkdi, çobanı yerin dibinde olsa da, axtarış tapacaqdı, ona öz ters üzünü göstərəcəkdi. Hər şey, hər şey təzədən başlanacaqdı. Bizim iyirminci əsrə də eley qış öz qışlılığındadır...

O il də qış sərt keçmişdi. Arana köç başlananda at-ilxi, mal-qara çox arıq idi, hər halda çobanlar sevinirdilər, cüntki yaz gelmişdi və bu qışdan da onlar sağ-salamat çıxmışdır.

O yaz Tanabay Gülsarını ilxiya buraxmışdı. İndi o, çox nadir hallarda atın belinə yəhər qoyurdu. Tanabayın ata yazığı gelirdi, bir də belə şey olmazdı – tezliklə cütləşmə dövrü başlanacaqdı.

Gülsarının yaxşı ayğır olacağı əvvəlcədən bilinirdi. Qulanlara və dayçalara o, əsil ata kimi qayğı gösterirdi. Doğan atların yanında Gülsarı əlbəel hazır olurdu, balanın münasib olmayan yere düşməyinə, yaxud onun ana atdan uzaqlaşmasına imkan vermirdi. Üstəlik, Gülsarının başqa bir məziyyəti de vardi: atların boş-boşuna narahat edilməyinə o heç cür dözə bilmirdi, belə şeylər olanda Gülsarı ilxini qovub asudo yere aparırdı.

O il qışda kolxozda döyişiklik olmuşdu. Təzə sədr gəlməşdi, Çoro işlorı tehvıl verib rayon xəstəxanasında yatırdı. Coronun ürəyi ləp korlanmışdı. Coxdan idi ki, Tanabay gedib dostuna baş çəkmek istəyirdi, ancaq vaxt harada idi? Çoban ki var, çoxuşaqlı ana kimi bir şeydir, xüsusən qış və yaz vaxtları iş-güç onun başından aşır. Heyvan

maşın deyil ki, açarını burub bağlayasan, çıxıb istədiyin yere gedəsən. Buna görə, Tanabay xəstəxana deyə-deyə qaldı, heç cür vaxt təpib gedə bilmədi. İndi işdə onu əvəz eləyən də yox idi. Köməkçinin yerine Tanabay arvadını yazdırılmışdı, cüntki birtəhor dolanmaq lazım idi. Doğrudur, kolxoçunun eməkgününü də bir şey vermirdilər, ancaq necə olsa, iki eməkgününü bir eməkgünündən çox şey düşürdü.

Caydar – qucağında südemər uşaq. Onun köməyi nə olacaqdı? Gerek Tanabay gecəli-gündüzlü elleşeydi, hər şeyi özü cləyeydi. O hələ başqa ilxiçilarla danışib bir notico hasil etməmiş, xəbər gəldi ki, Çoro xəstəxanadan çıxıb, gedib evində oturub. Ər-arvad belə məsləhətə gəldilər ki, onun yanına sonra gedərlər – ilxi dağdan enəndə.

Ancaq ilxi dağdan enəndən sonra, onlar təzə yerde, tezəcə yerbəyər olub oturuşanda, elə bir hadisə baş verdi ki, onu Tanabay ömürlük unuda bilmədi...

Məsələ burasındadır ki, şöhrətli olmaq at üçün çox da asan başa gəlmir. Atın şöhrəti artıraq rəhbər işçilərin ona olan tamahı da artır.

Bir gün səhər Tanabay ilxini örüşə çıxardı, nahar eləmək üçün qayıdır eve gəldi. O öz balaca qızını dizinin üstündə oturmuşdu, çay içə-içə arvadı ilə ordan-burdan söhbət etiyordi. İnternata gedib uşağı baş çəkmək lazım idi, həm də fürsət iken Tanabay gerek bazara da dəyəydi, orada – vağzalın yanında nimdaş şey satanlardan arvadı və uşaqları üçün pal-paltar alıb götürdü. Buna görə də, Tanabay arvadı ilə məsləhətloşdü.

– Caydar, – dedi, – madam ki, belədir, gerek Gülsarını yəhərləyem. Yoxsa iş uzun çəkər, qayıdır gəle bilmərəm. Bu dəfə minim aparım, daha əl vurmayaçağam.

Arvad etiraz eləmədi:

– Özün bilərsən, – dedi.

Bu vaxt bayırda tappılıtı eşidildi, kimso at üstündə gəlirdi. Caydar bayırda çıxıb xəber getirdi ki, gələn ferma müdürü İbrahimidir və yanında kənddən başqa bir nefer də gəlib.

Tanabay könülsüz ayağa durub, uşaq qucağında bayırda çıxdı. Tanabayın atçılıq fermasının müdirləndən xoş gəlməsə də, hər halda qonağı qarşılıqla onun borcu idi. Əslində, bu adamı nə üçün sevmədiyini Tanabayın heç özü də bilmirdi. Başqalarına baxanda İbrahim xoşxasiyyət adam idi, ancaq onda nəsə bir sürütlük də vardi, beləsinin ipinə odun yiğmaq olmaz. Bir də, əsas məsələ burasında idi ki,

Ibrahim heç bir iş görmürdü, kağız-kuşuz, yazı-pozu – fermada osil atçılıq işi gözə dəymirdi, hər bir ilxiçi öz ixtiyarına buraxılmışdı. Bu məsələni Tanabay partiya iclaslarında dəfələrlə qoymuşdu, hamı razılıq eləmişdi, ləp İbrahimin özü də razılaşış tənqid üçün Tanabaya təşəkkürünü bildirmişdi, ancaq heç nə deyişməmişdi. Yaxşı ki, ilxiçilər vicdanlı adamlar idiler. Onları Çoro özü təyin etmişdi.

İbrahim atdan düşüb, gülə-gülə Tanabaya el eledi:

– Əssəlamü-əleyküm, bəy! – İbrahim ilxiçilərin hamisəna bəy deyirdi.

– Əleyküm-salam! – Tanabay təmkinlə qonağın salamını alıb, gələnlərlə el-ələ görüşdü.

– Nə var, nə yox? İlxi nə haldadır, öz canın-başın necədir? – İbrahim həmişəki suallarını yağıdırırdı və danışib-güldükə onun etli peysəti, həmişəki qayda üzrə, işarirdi.

– Qaydasındadır.

– Şükür Allaha! Siz tərəfdən onsuz da nigarançılığım yoxdur.
– İçəri buyurun.

Caydar qonaqlar üçün təzə keçə saldı, bir-iki yumşaq dəri də getirib keçənin üstünə atdı ki, qonaqlar rahat otursunlar. İbrahim Caydarı da nəzərdən qaçırmadı.

– Salam, Caydar bəyxanım. Kefiniz-əhvalınız necədir? Öz bəyi-nizə yaxşıımı qulluq eleyirsiniz?

Caydar qonaqların salamını aldı.

– Buyurun, burda oyləşin, – dedi.

Həm oturdu. Tanabay xahiş eledi ki, arvadı kumis getirsin. Kumis gəldi. İcdilər. Ordan-burdan söhbət elədilər.

– Yenə nə qalıb maldarlıqda qalıb, – deyə İbrahim üyüdüb tökdü.

– Burda, heç olmasa, yaydan-yaya süd olur, et olur, ancaq çöl işində, yaxud başqa işlərdə heç nə yoxdur. Odur ki, ilxidan, mal-qaradan gərek bərk yapısaq. Düz demirəmmi, Caydar bəyxanım?

Caydar başını tərpədib təsdiq eledi, ancaq Tanabay heç bir söz demədi. Bunların hamisəni o özü yaxşı bilirdi, həm də Tanabay bu söhbəti İbrahimdən ilk dəfə eşitmirdi, hər yeri düşdükə İbrahim canyananlıq eleyib deyirdi ki, maldarlığın üstündə əsmək lazımdır. Ancaq Tanabay başqa şey demək isteyirdi. Demək isteyirdi ki, maldarlıqda da bir şey qalmayıb, belə getse, hər kəs özünə isti yer axtarsa, et hardan olacaq, süd hardan olacaq. Camaatin nə təqsiri var? Nə vaxtacan

adamlar müftə-müsəlləh işə gedəcəklər? Məgər mühabibəyən belə idimi? Bölgü vaxtı camaat evinə araba-araba taxıl daşıyırıldı. Bəs indi neçə? Hərə bir boş kisəni əlinə götürüb avara-sərgerdən dolanır, deyir görüm harda nə var. Taxılı əkibbecərən də onlar, taxilsiz qalan da onlar. Heç belə şey olarmı? İclas eleyib vəd verməklə iş aşmaz. Yazıq Çoro camaata çörək yerinə söz verə-verə ürəyini azara salmadı.

Lakin Tanabayın ürekağrısı ilə düşündüyü bütün bu şeyləri İbrahimə deməyin mənası yox idi. Bu saat o, heç cür istəmirdi ki, səhbət uzansın. Əksinə, qonaqları tez yola salmaq lazım idi, atı yəhərleyib evdən vaxtında çıxməq lazım idi ki, vaxtında da qayıdır gəlmək mümkün olsun. Görəsən, bu adamlar nə üçün gəlmişdilər? Soruşmaq da yaxşı deyildi.

Tanabay üzünü İbrahimlə gəlmış cavan oğlana tutdu:

– Səni taniya bilmirəm, – dedi, – qardaş oğlu. Rəhmətlik Abalakin oğlu deyilsən ki?

Elədir, Tanake*, düz tapmısız.

– İşə bax, gör ömür nə tez gəlib keçir. İlxiya baxmağa gəlmisen?

Nə yaxşı!

– Yox, biz...

İbrahim oğlanın sözünü kesdi:

– Onu mən getirmişəm. İş var, sonra danışarıq. Kumisiniza söz ola bilməz, Caydar bəyxanım; özünə də, etrinə də. Ondan bir fincan da tökün içək.

Yenə də ordan-burdan söhbət düşdü. Tanabay hiss eleyirdi ki, İbrahimin nəsə bir kələyi var, ancaq bu kələyin nedən ibaret olduğunu ayırdı eləmək çətin idi. Nəhayət İbrahim cibindən bir kağız çıxartdı.

– Biz bura belə bir iş üçün gəlmişik, Tanake, – dedi, – bu kağızı da sizin üçün getirmişik. Oxuyun.

O kağızı Tanabay ürəyində heca-heca oxudu. Oxudu və gözlərinə inanmadı. Əyri-üyri xətlə kağızin üstündə bu sözler yazılmışdı:

“Sərəncam,

İlxıçi Bakasova.

Gülsarı adlı kehər at minik üçün tövləyə göndərilsin.

Kolx. sədr. (dolaşiq qol çekilmişdir) 5 mart, 1950”.

Belə gözlenilmez bir xəbərdən dəhşətə gəlmış Tanabay kağızı dörd büküb penceyinin döş cibinə qoydu və uzun müddət başını aşağı

* Bu sözlə qırğızlarda, hörmət əlaməti olaraq, yaşlı kişilərə müraciət edilir.

salib dinnməz-söyləməz oturdu. Cibindəki bir barmaq kağız Tanabayın ürəyini üzüdürdü. Əslində isə, heç bir gözlənilməz hadisə baş vermemişdi. Bu atları Tanabay ondan ötrü bəsləyirdi ki, sonra iş üçün, minik üçün başqalarına versin. Bu bir neçə ildə o, briqadalara nə qədər at göndərmüşdi! Ancaq Gülsarını vermək... Belə bir iş Tanabayın qüvvəsi xaricində idi və o, təşviş içinde düşünüb, atı saxlamaq üçün yollar axtarırdı. Tanabay əməlli-başlı fikirləşməli idi. O özünü elə almalı idi. İbrahimin canına qorxu düşmüştü, buna görə də o, bir daha ehtiyatla izah elədi:

— Belə bir iş üçün gelmişik, Tanake, bu balaca işdən ötrü.

Tanabay təmkinlə onun üzünə baxdı.

— Yaxşı, İbrahim, — dedi, — iş qəcmir ki. Qoy bir də kumis versinlər içək, səhbət cləyek.

— Əlbəttə! Siz çox dərrakəli adamsınız, Tanake.

Tanabay ürəyində: "Ay tülkü, — dedi, — belə şirin sözlərlə məni aldada bilməyəcəksən!"

Yenə ordan-burdan səhbət başlandı. Daha tələsmeyin mənası yox idi.

Təzə gələn kolxozi sədrə ilə Tanabay bele tanış oldu, daha doğrusu, sədrin özü ilə yox, onun qarماqarışım imzası ilə. Bu adamı Tanabay heç vaxt görməmişdi. Təzə sədr Coronun yerinə qışda golmuşdi, o vaxt Tanabay dağda olurdu, kənddən-kəsekden xəbərsiz idi. Yeni gələn sədr, deyilənə görə, sərt adam idi, böyük vəzifələrde olmuşdu. Lap elə birinci iclasda o, işə can yandırmayanlara ciddi xəbərdarlıq eləmişdi, əmək minimumunu doldurmayanları məhkəmə ilə qorxutmuşdu. Təzə sədr demişdi ki, xırda təsərrüfatlar birləşdirilecəkdir, çünki kolxozluların geri qalmağına səbəb xırda təsərrüfatçılıq olmuşdur. Öz dediyinə görə, təzə sədr bunun üçün göndərmişdi, bundan sonra vəziyyət deyişməli idi və kolxozin dirçəlməyindən ötrü o, təsərrüfatı aqrotexnika və zootexnika qaydaları üzrə idarə etməyi əsas vəzifə kimi öz qarşısına qoymuşdu. Bundan sonra hamı aqrotexnika və zootexnika kurslarında təhsil almmalı idi.

Neticədə, doğrudan da, kurslar işe düşmüştü — plakatlar asılmışdı, mühazirələr başlanmıştı. O ki qaldı çobanların mühazirədə yatmayı, bunun məsoləyə dəxli yox idi...

İbrahim diqqətli Tanabayın üzünə baxıb:

— Daha vaxtdır, Tanake, biz getməliyik, — dedi; çəkməsinin boğazını dərtib düzəltdi, tülkü dərisindən olan papağını silkib temizledi.

Tanabay dedi:

— Məsələ belədir, yoldaş ferma müdürü: Gülsarını verməyəcəyəm. O, burda ilxi üçün lazımdır. Cütləşdirmə üçün.

— Oy-boy, bu ne sözdür, Tanake? Onun yerinə biz sənə beş aydır vera bilerik, heç bir madyanın qısır qalmaz. Bundan asan nə var ki!..

İbrahim mat-məettəl qalmışdı. Qabaqcə hər şey yaş kimi getdiyi halda birdən-birə... Nə isə, Tanabayın yerində başqa birisi olsayıdı, o, səhbəti uzatmadı. Lakin Tanabay Tanabay idi, elə bir adam idi ki, öz qardaşına da rəhm etməmişdi — bununla hesablaşmamaq olmazdı. Tanabayla yumşaq danışmaq lazımlı idi.

Tanabay alınının torını sildi, fikirləşib ferma müdürü ilə qotı danışmağı qorara aldı:

— Sizin beş ayğırınız mənə lazım deyil, — dedi. — Nə olub boyom, sənin sədrin üçün minməyə atı qəhetdir? Kolxoza at qılığıdır? Niye gərək məhz Gülsarı olsun?

— Bəs necə, Tanake? Sədr bizim başımızın böyüyüdür, onun hörmətinə də biz saxlamalıyıq. Kişi tez-tez rayona gedir, rayondan onun yanına gəlirlər. Həmişə adam içindədir, göz qabağındadır. Necə deyərlər...

— Nə necə deyərlər? Başqa ata minso onu sayamı salmayacaqlar? Yoxsa, sədrin adam içində çıxmağı üçün mütloq Gülsarı vacibdir?

— Vacib oldu-olmadı, ancaq, mən bilən, onun haqqı vardır. Özünüz, Tanake, mühəribədə olmusunuz. Məger elə olubunu ki, siz yüngül maşına minəsiz, generalınız yük maşınınında gəzsin? Əlbəttə olmayıb! Generalın general yeri var, soldatın saldat. Düz demirəmmi?

— Bu, tamam başqa məsələdir, — deyə Tanabay qətiyyətsiz cavab verdi. Ancaq bunun nə üçün başqa məsələ olduğunu soruşsayıldılar, bu saat o, heç bir cavab verə bilməzdi. Tanabay hiss eləyirdi ki, at eldən getməkdədir, buna görə də hırslı-hırslı dəddi: — Verməyəcəyəm! Lazım deyiləm sə, ilxidən götürün məni. Gedib dəmirçilik eləyərom. Orda mənim çəkicimi elimdən ala bilməyəcəksiniz.

İbrahim yerində qurcalındı — yaman dolaşığa düşmüştü. Bu fikri sədrin beyninə onun özü salmışdı, özü söz vermişdi, atın dalınca özü gəlmışdı, ancaq bu tərs adam işləri alt-üst eləmək istəyirdi. İbrahimin başqa əlacı qalmamışdı və o yalvarıb dil tökürdü:

— Bu olmadı ki, Tanake! Biz size hamidan çox hörmət eləyirik, həmişə xətrinizi əziz tuturuq. Ancaq siz uşaqlıq-dən etibarən eləyirsınız. Belə şey sizə yaraşdır mı? — İbrahim dərindən ah çəkib, üzünü Caydara tutdu.

– Siz deyin, Caydar bəyxanım, bir atın maliyyəti nədir ki? İlxiда min cür at var, hansını istəyirsiniz, seçin, götürün. Kişini bize sədr göndəriblər, gəlib ki...

Caydar onun sözünü kesdi:

– Bəs sən ne üçün el-ayağa düşmüsən?

Ibrahimin dili dolaşdı:

– Oy-boy, bəs necə olsun? Qayda-qanun var. Mən balaca adamam, göndəriblər gəlmisəm. Özüm üçün istəmirəm ki? Mənə nə? İsteyir lap eşşək olsun, minacəyəm. Bizi bura Gülsarının dalınca göndəriblər, inanmırınsız, Abalakın oğlundan soruşun.

Oğlan dinmez-söyləməz başını terpetdi və İbrahim yenə də yalvarmağa girişdi:

– Öz aramızdır, heç yaxşı çıxmır. Bizi uzaqdan sədr göndəriblər, kişi bizim qonağımızdır, ancaq biz – bu boyda kəndin camaati – onun üçün bir layiqli at da tapa bilmirik. Camaat eşidib nə deyər bizi? Qırğızlarda havaxt belə şey görünüb?

– Lap yaxşı, lap yaxşı, – deyə Tanabay İbrahimin sözlerini təsdiqlədi.

– Qoy camaat eşitsin. Coronun yanına gedəcəyəm. Ver, – deyər, verərem.

– Elə bilirsiz ki, Çoro vermə deyəcək? Məsələ onunla da razılaşdırılıb. Siz ancaq Coronun özünü pis vəziyyətdə qoya bilərsiniz. Heç yaxşı düşməz. Belə çıxır ki, təzə sədri saymırıq, köhnənin yanına şikayətə gedirik. Çoro xəstə adamdır. Nişə də onun sədrle münasibəti korlansın? Bu gün-sabah Çoro partorq olacaq, bir yerdə işləyəcəklər. Mane olmağa deyməz...

Coronun söhbəti düşəndə Tanabay susmali oldu. Hami susdu. Caydar dərindən ah çəkdi.

– Ver aparsınlar, – dedi, – camaati yoldan saxlama.

– Bax, bu, ağılı söz oldu, sağ olun, Caydar bəyxanım.

Sevincdən gözleri parıldayan İbrahim Caydara döne-döne minnətdarlıq eledi. O, boş yere sevinmirdi, bu minnətdarlıq boş yere edilmirdi. Üstündən çox keçmədi ki, İbrahim ferma müdirliyindən qaldırılıb, sədrin maldarlıq üzrə müavini təyin edildi...

O gün Gülsarı tutulanda Tanabay at üstündə başını aşağı salıb durdu. Baxmadı, ancaq her şeyi gördü. Gördü ki, atı tutdular, boynuna təzə noxta keçirdilər. (Tanabay onlara noxtamı verərdi!) Gördü ki,

Gülsarı ilxidən ayrılmıq istəmir, Abalakin oğlu yüyəni dərtir, İbrahim atın üstündə səntirleyir, atı qoşqu qayışı ilə döydükə döyür. Tanabay Gülsarının gözlərində təlaş gördü, çəşqinqılıq gördü; at bilmirdi ki, onu madyanlardan, ayğırlardan niye uzaqlaşdırırlar, sahibindən ayırib hara aparırlar. At kişnədi, onun ağızından çıxan buxarı da Tanabay görməye bilmədi. Gülsarının yalını, belini, sarğısını, belindəki, böyründəki qamçı yerlərini, atın gözəl qamətini, boy-buxununu, hətta onun sağ qabaq ayağında, bilekdən yuxarıdakı ziyili də gördü. O, Gülsarının yerişini təsevvürünə getirdi, ayaq izlərini xəyalında canlandırdı, sahibindən uzaqlaşan sarı kəhərin bir tükü də Tanabayın nəzərindən qaçmadı. O, her şeyi gördü, ancaq dinmədi, dodaqlarını dişləyib dözdü. Tanabay başını qaldıranda Gülsarını aparanlar təpəni aşmışdır. O, dəli kimi qışqırıb atını onların arxasınca çapdı. Bu vaxt Caydar köçəbədən çıxdı.

– Dayan, – dedi, – ağlin olsun!

Elə bu andaca, at üstdə çapa-çapa Tanabayın ağılına dəhşətli bir fikir gəldi: “Bəlkə arvad Gülsarından o gecələrin hayifini çıxır?..” Tanabay qamçımı çəkib atın başını döndərdi, köçəbonın qabağına gəldi və rəngi ağarmış, gözleri hədəqədən çıxmış bir halda yoherdən sıçrayıb arvadının üstüne yeridi:

– Son o sözü niye dedin? Niye dedin ki, atı ver?

Yenə öz təmkini ilə arvad, Tanabayın qəzəbini soyutdu:

– Toxta, – dedi, – el-qolunu oynatma. Bir qulaq as, gör nə deyirəm. Məger Gülsarı sənin öz atındır? Nəyin var axı, sənin özünün? Nəyimiz var kolxozundur. Bununla da yaşayırıq. At kolxozun, sədr kolxozun ağası; nəcə buyurur elə də olmalıdır. Qaldı ki, o biri məsələ, sən o barədə nahaq yere fikirləşirsin. İsteyirsən lap bu saat çıx get. O məndən yaxşıdır, cavandır məndən, gözeldir. Qəşəng arvaddır. Mən də kişisiz qala bilerdim, ancaq sən qayıdış geldin. Neçə illər yoluñu göziəmişəm. Eybi yoxdur, mən dözerəm. Ancaq sənin üç usaqın var, onları neyliyək? Sonra sən onlara ne cavab verəcəksen? Onlar ne deyəcək sənə? Mən onlara nə deye bileyəcəyem. Özün bil...

Tanabay atlanıb getdi. Bütün günü ilxinin yanında oldu, ancaq heç cür özüne gele bilmədi. İlxi Gülsarısız qaldı, yetim qaldı. Ürek də yetim qaldı. Gülsarı özü ilə birge Tanabayın ürəyini də apardı. O, her şeyi apardı. Her şey dəyişdi. Sanki günəş də o güneş deyildi, göy də başqalaşmışdı, Tanabayın özü də başqa adam idi.

Tanabay şer qovuşanda ilxının yanından qayıdı. Rəngi boğulmuş halda o dinməz-söyləməz evə girdi. Qızlar yatırıldılar. Ocaq yanındı. Arvadı onun əlinə su tökdü. Yemək gotirdi. Tanabay:

— İstəmirəm, — dedi. Sonra lap astadan əlavə elədi: — Dəmir-komuzu getir, “Dəvənin mahnısı”-ni çal.

Caydar dəmir-komuzu getirdi, dodağına yapışdırıldı, onun nazik polad siminə barmaq vurdu, simə nəfəs verdi, sonra havanı öz nəfəsinə çəkdi və köçəri tayfaların qodim mahnisi polad simdən süzülüb axmağa başladı. Dəvənin mahnısı. Balasını itirmiş dəvə. Ağ dəvə, ağca maya. Nə zamandır ki, o, sehralar aləmini gəzir. Mələyir, nale çəkir. Ağ dəvə balasını axtarır. Daha son gecənin zülmetində dalınca gelməyəcəksen, balam mənim. Gündüzlər gün düşəcək, sən o günü görməyəcəkson, balam mənim. Son daha yarpaqları üzəməyəcəksen, qum üstə gəzməyəcəksən. Düzlərdən keçməyəcəksən, ağ südümü içməyəcəksən, balam mənim. Haradasan? Dillənsən! Əmcəyim dolub-daşır, ağ südüm qıçlarımdan axıb gedir, hay vəsənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, bəs hardasan? Hardasan, qara gözlü balam mənim, sən hardasan?..

Caydar dəmir-komuzu yaxşı çalırdı. Bir vaxt buna görə Tanabay onu sevmişdi, onda Caydar totuq-motuq bir qız idi.

Tanabay başını aşağı salıb dinləyirdi, yenə hor şeyi o baxmadan görürdü. Caydarın illər boyu soyuqda-istidə işləməkdən kobudlaşmış əlli. Onun ağ saçları vo sıfətindəki saysız-hesabsız qırışlar: boynunda-boğazında, ağızının yanlarında, gözlerinin dövrosində... Bu qırışların arxasında Tanabay ötüb keçən gənclik çəğlарını görürdü, saçları ciyinən dağılmış al yanaqlı qızı xatırlayındı, özünü xatırlayındı – cavan, lap cavan, hələ big ycri tərləməmiş... İlk görüş, ilk tanışlıq, ilk yaxınlıq. Lakin Caydar erinin varlığından xəbərsiz idi. Bu saat o öz aləminde ididi – fikir alomində, musiqi aləmində ve onun simasında Tanabay öz alom ve sitəmlorının tən yarısını görürdü. Bu dərdləri Caydar həmişə özü ile gəzdirmişdi.

...Ağ dəvə, ağca maya. Nə zamandır ki, o, sehralar aləmini gəzir. Mələyir, nale çəkir. Ağ dəvə balasını axtarır. Hardasan, balam mənim, dillənsən! Əmcəyim dolub daşır, ağ südüm qıçlarımdan axıb gedir, hay vəsənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, bəs hardasan? Hardasan, qara gözlü balam mənim, sən hardasan?

Qızlarsa qucaqlaşıb yatırdılar. Bayır səssiz, zülmət gecə, sonsuz çöllər.

Bu vaxt Gülsarı tövləni ayağa qaldırmışdı, atları yatınağa qoymurdu. İlk dəfə idi ki, o, buraya düşmüşdü, tövləye – atlar həbsxanasına.

8

Səhərlərin birində öz yorğanın atını ilxida görəndə Tanabayın scvinci yerə-göye sığmadı. Gülsarı noxtasını qırıb qaçmışdı, yəhəri belində idı.

— Gülsarı, salam, Gülsarı! — deyə-deye Tanabay atın yanına qaçıdı. Gülsariya yaxından baxdı – başqa yuyəndə, başqasının ağır üzəngili nəhəng yəhəri altında. Hələ yəherin üstündə yekə bir mexmər balış da vardi, sanki atın sahibi kişi deyildi, yoğun, endazlı bir arvad idı.

— Tfı! — Tanabay hirsindən tüpürdü. İstedi ki, atı tutub saxlasın, bütün bu zir-zibili onun üstündən kənarə tullasın, ancaq Gülsarı qaçıb uzaqlaşdı. Bu saat atın dayanası təheri yox idi. O, madyanların dalınca düşmüştü. Gülsarı madyanlar üçün o qədər darixmişdi ki, heç sahibinin de burada olduğunu hiss etmirdi.

Tanabaysa ürəkdən sevinirdi: “Əhsən! Əhsən! Deməli, qaçmışan, noxtanı qırımsın. Gəz, dolan buralarda. Yaxşı-yaxşı kef elə. Qorxma, mən heç kəsə denməyəcəyəm”.

Sonra Tanabay belə qərara gəldi ki, ilxini qovub uzaqlaşdırınsın. Gülsarını axtaranlar gəlib çıxanacan burada at rahat gözib dolansın.

Tanabay yəhərin üstündə dikəldi, qamçını yelləyib:

— Qayt-Qayt-Qayt! — deyo qışkırdı. İlxiyi qovmağa başladı.

Ana atlar hərəkətə gəlib, qulanları arxasında apardı, bala madyanlar nazla, işvə ilə qabağa cumdular. Külek osdi, atların yalnız yellədi. Gün altda yaşıl çöllər gülümşədi. Gülsarı silkləndi, əda ilə addimladı. O özünü ilxiya vurub tozə ayğırı yanladı, onu ilxidan çıxartdı, özü isə atların qabağında lovğa-lovğa gəzişərək finxirdi, rəqs elədi, ilxının gah o yanına, gah bu yanına keçdi. İlxiının tanış qoxusu, madyan südünən etri, bala atların iyi, əsən ot qoxulu meh Gülsarının başını gicələtdi. Üstündə əcaib balış olan o əcaib yəher sanki yerli-dibli yoxa çıxdı, ağır üzəngiler də yox oldu, Gülsarı onların varlığını unutdu. Dünen rayonda atbağlanan yerdə cilovu gəmire-gəmire dayanmayı yaddan çıxdı, oradakı maşınların qorxunc səsi yaddan çıxdı. Rayondakı göl-

meçə, o gölmeçənin qıraqındakı iyi qəlyanaltı, Gülsarının oradan yoldaşları ilə birge iyənə-iyənə çıxan yeni sahibi, yəhərə oturandan sonra onun geyirməyi, fısıldamağı – bütün bunlar sanki heç vaxt olmamışdı. Sanki o iyənen adamlar atları o palçıq yolda qovmamışdılar. Sanki dünən həmin yolda var gücü ilə çapan, üstündə öz yeni sahibini motal kimi yırğalayan Gülsarı olmamışdı. O, hər şeyi unutmuşdu – əvvəlki qaçışını da, sonrakı döyülmeyini da.

İlxının tanış qoxusu, madyan südünün etri, bala atların iyi, esən ot qoxulu meh Gülsarının başını gicəlləmişdi... O qaçırdı, oynaya-oynaya qaçırdı, heç ağlına da getirmirdi ki, haradasa dalınca çapınlar vardır.

Sonra Tanabay ilxını əvvəlki yere getirdi. Ele bu vaxt konddən gələn iki nəfər atlı özünü yetirdi. Onlar Gülsarını apardılar.

Ancaq çox keçməmiş Gülsarı ilxının arasında təzədən peyda oldu. Bu defə o, yüyənsiz qaçmışdı, belində yəhər də yox idi. Nə yollasa yüyəni başından çıxarmışdı, tövlədən gece ikən qaçıb golmişdi. Əvvəlcə Tanabayı gülmək tutdu, sonra ciddiləşdi və nəsə fikirləşib ipi atın boynuna keçirtdi. Özü tutdu, özü bağladı, atı arxadan sūrmək üçün qonşu köçəbədən bir uşaq da götürüb öz əli ilə Tanabay Gülsarını kənd yoluna çıxardı. Atın dalınca gələnlər yolda onun rastına çıxdılar. Hetta Tanabay onları danladı da:

– Nə olub? – dedi. – Çolaqsınız nədir, sədrin atını da saxlaya bilmirsiniz. Berk bağlayın.

Gülsarı üçüncü dəfə geləndə Tanabay əməlli-başlı hırslandı:

– Gicsən, nəsən! Senin burda nə azarın qalıb? Axmaqsan ki var, – deyə o, əlində ip at üstdə Gülsarının dalınca çapdı. Yenə atı kəndə apardı, yenə də atçılarla deyişdi.

Ancaq, bundan sonra da Gülsarı ağıllanmadı, fürsət tapan kimi qaçıb geldi. Atçıların da zəhləsini tökdü, Tanabayı da dəng elədi.

...Bir dəfə Tanabay örüsdən gec qayıtmışdı. Yatırıldı. İlxını, hər eh-timala qarşı, köçəbenin yaxınlığına qovub getirmişdi. Buna baxmayaraq, çox narahat yatırıldı. Bütün günü yorulub əldən düşmüştü. Yuxusunda qəribe şeyler göründü: davadamı, sallaqxanadımı, haradasa dehşətli bir yerde idi. Dörd bir yan qan gölüne dönmüşdü, Tanabayın elləri de qana bulaşmışdı. O, yuxulu-yuxulu fikirleşirdi: qan pisdir, yaxşı elamət deyil. Əlini yumaq isteyirdi. Onu arxadan itəleyirdilər. Tanabaya gülürdüllər. Kimse qışqırırdı: “Əlini qanla yuyursan, Tanabay. Burada su yoxdur, Tanabay, hər yan qandır! Ha-ha, ho-ho, hi-hi...”

-- Tanabay, Tanabay! – arvadı onu bərk-bərk silkeləyəndə Tanabay gözlərini açdı.

– Nə olub? – dedi.

– Eşitmirsənmi? İlxiда nəsə olub. Aygırlar savaşrlar. Yəqin ki, Gülsarı gəlib yene.

Tanabay yataqdan qalxdı.

– Görüm onu lənətə gəlsin, – dedi. – Onun əlindən bize rahatlıq yoxdur.

Paltarını geyindi, keməndi də götürüb derəyə endi. Orada atlar çaxnaşırdılar. Hava işıqlanırdı.

Tanabay Gülsarını gördü. Bu nə idi? Atı demir buxovla cidarlamışdılar. O yeriye bilmirdi, tullanırdı. Qandallar cingildəyirdi, Gülsarı fırlanırdı, şahə qalxırdı, kişnəyirdi, zaryırdı. Bu yandan da xirdaca ayğır ona aman vermirdi, Gülsarını dişleri ilə didib parçalayırdı.

Tanabay ayğırın üstüne cumdu.

– Ah, səni yox olasan! – dedi və keməndi quduz ayğırın boynuna atıb ele dartdı ki, əlinde ip qırıldı. Tanabay Gülsarını xilas elədi, özünse gözləri yaşardı. – Bu nə işdir, bu nə əməldir? Seni kim bu hala salıb, Gülsarı? Kim belə qandallayıb səni? Axı, sən bu zülm ilə niyə gəlmisen, ay səfəh?..

İşə bax – ayaqda qandal bu uzaqlıqda yol gelesən. Çay keçəsən, yarğan keçəsən, təpələr aşasan. Yəqin ki, Gülsarı bütün gecəni həppanmışdı, bütün gecəni yol gelmişdi. Tək-tənha, qandalları cingildə-də-cingildə sərgündən qaçanlar kimi.

“Vay səni, vay səni!” – Tanabay başını buladı. Atın böyür-başını tumarladı. Sifətinə Gülsarının dodaqlarına sürtdü. Gülsarı dodaqlarını Tanabayın üzündə gedirdi, yaladı, qidiqladı, gözlerini qiyib baxdı.

– İndi bas neynəyək, Gülsarı? Sən bu inadından el çəksən. Lap başını itirmisən. Səfəhsən, vallah, səfəhsən. Heç nəden xəberin yoxdur...

O, atı yaxşı-yaxşı gözden keçirdi. Savaş vaxtı sıyrılmış, cırmaqlanmış yerlər tezliklə sağala bilerdi. Ancaq qandallar atın ayaqlarını bərk sürtmüşdü. Dırmaqlarından qan axırdı. Demir çidarlarının keçə allığıni gülə vurmuşdu. Gülsarı çaydan keçəndə alılıq sıvrilib çıxmışdı, demirlerin üstü açılmışdı. Ayaqların qançır olmağının sebəbi de bu idi. Tanabay hırslı-hırslı düşünürdü: “İbrahimin işidir. Bu qədim qandalları o, qocalardan nahaq yerə almayıb”. Doğrudan da, İbrahimdən

başqa kim bunu cleye bilerdi? Çidar çox qədim şey idi. Hər çidarin öz kilidi vardi, onları kilidsiz açmaq olmazdı. Keçmişdə çidarı en yaxşı atların ayağına keçirerdilər ki, at oğruları onları örüşdən apara bilməsin. İpdən qayırılmış adı çidarı açmağa nə vardı ki! Biçaqla kəs, qurtarsın getsin. Ancaq ayağında dəmir çidar olan atı heç kəs apara bilməzdi. Keçmişlərdə belə idi; indi çidar çox nadir bir şey olmuşdu. Onu ancaq qədim kişilərdə tapmaq olardı. Yəqin ki, çidarin yerini kimsə İbrahimə nişan vermişdi. Atı qandallamışdılar ki, örüşdən uzağa qaşa bilməsin. Buna baxmayaraq, Gülsarı qaçmışdı...

Çidar Gülsarının ayağından bütün ailəlikcə çıxardılar. Caydar atın cilovundan yapışdı, əli ilə onun gözlerini tutdu, uşaqlar yaxınlıqda atılıb-düşürdüler, Tanabay isə dəmir-dümürü, nə ki var, ortaya töküb qan-ter içində çidarıları aça biləcək bir şey axtarırdı. Keçmiş dəmirçilik peşəsi Tanabayın dadına çatdı, çox əlləşdi, çox çalışdı, əllərini şil-küt elədi, ancaq axır başda çidarıları açmağın üsulunu tapdı.

Tanabay qandalları çıxarıb var gücü ilə kenara tolazladı. Atın qançır olmuş ayaqlarına məlhəm sürtdü. Caydar Gülsarını tövləyə apardı. Büyük qız kiçiyi dalına aldı, onlar da analarının dalınca getdilər.

Təkcə Tanabay yerindən tərəpənmedi. O yorulmuşdu, bərk yorulmuşdu. Xeyli vaxt fisıldayanandan sonra dəmir-dümürü yiğişdirdi. Gedib qandah da getirdi. Qaytarıb yiyoşino vermək lazımdı, yoxsa Tanabay bunun da corimosino düşə bilərdi. Paslanmış qandala baxabaxa Tanabay onu qayıran adamın ustalığına heyran qaldı. Burada hər şey bütün incəliyinəcən düşünülmüşdü, burada hər şey yerbəyərində idi. Qədim qırğız dəmirçiləri. Onların bu gözəl sənəti unudulmuşdu, həmişəlik yaddan çıxmışdı. İndi çidar, doğrudan da, lazımdı deyildi. Bəs başqa şeylər? Bir vaxt gümüşdən, misdən, ağacdan, dəridən neco gözəl şeylər qaynlırdı! Qiymətləri də o qəder baha deyildi, ancaq çox şeylər yox idi. Hər şeyin öz yeri vardi, öz yaraşığı vardi. Daha belə şeylər yox idi. İndi hər şey alüminiumdan qaynlırdı: fincan, qazan, asqı, loyən – hamısı da cyni rəngdə, eyni biçimdə. Baxanda göz yorulur. Yəhər tikənlər də bir-bir sıradan çıxırdı. Hami o vaxtkı yəhərlər, o vaxtkı sənətkarlar! Vaxt vardı ki, hər yəhərin öz tarixi var idi: kim tikib, kim üçün tikib, hansı yəhərə nə qəder zəhmət haqqı alıb. Yəqin ki, tezliklə hamı maşında gezəcəkdi, orada – Avropadakı kimi; hamı eyni cür maşında, nömrəsi olmasa, bir-birindən ayıra bilməzsən. Babaların sənəti isə unudulurdu. Qədim el işləri həmişəlik yaddan

çıxarılmışdı. Görosən, nə vaxtacan belə olacaqdı, axı, insanın gözünün işığı da, ürəyinin hərəreti də əlinin işindən bilinir...

Bəzən belə fikirler birdən-birə Tanabayın beyninə dolurdu. Xalq sənətinin taleyini düşünməyə başlayırdı, düşündükcə dəhşətə gelirdi, ancaq bu işdə kimin müqəssir olduğunu dərk eləyə bilmirdi. Axı, onun özü də bir vaxt köhnəliyə qəbir qazanlardan olmuşdu. Hətta bir dəfə komsomol yiğincəndə köçəbelerin ləğy edilmesi barədə nitq söyləmişdi. Haradansa eşitmışdı ki, köçəbələr yer üzündən silinməlidir, eşitmışdı ki, köçəbə köhnənin qalığıdır. “Rədd olsun, köçəbə! Yetər köhne üsulla yaşamaq”.

Köçəbələr “qolçomaqlıqdan salınmışdı”. Onları dağıtmışdilar, torpaq evlər tikmişdiler. Köhnə çoban yurdlarının keçosunu doğrayıb hara gəldi sərf elemişdilər, odunundan hasarlar düzəltmişdilər, pəyə tikmişdilər, yandırmışdilar...

Sonra məlum olmuşdu ki, köçəri maldarlıq bunsuz mümkün deyildir. İndi bu haqda düşündükcə Tanabay hər dəfə dehşətə gelirdi. Necə olmuşdu ki, o, belə bir nitq söylemişdi, köçəri maldarlar üçün köhne yurdlardan elverişli heç bir şey olmadığı halda, niyə o, yurdların əleyhinə çıxmışdı? Necə olmuşdu ki, Tanabay bu qədim alaçıqlarda öz xalqının böyük zəkasını görməmişdi? Hər çöpü, hər qarşı böyük ustahla düşünülmüş bu qədim yurdlar insanların esrlik təcrübəsinin məhsulu deyildimi?

İndi Tanabay qoca Torqaydan qalan hisli, sökük-salxaq alaçıqda yaşıyordı. Alaçığın yaşı çox idi, onun hələ də birtəhər ayaq üstdə durmağının birçə səbəbi vardısa, o da Caydarın tükənməyən səbri idi. Bəzən gün uzunu Caydar alaçığın ora-burasına yamaq vururdu, gücebəla ilə onu yaşamalı təhərə salırdı, ancaq çox keçmirdi ki, yenə tükü tökülmüş keçə sürüşüb düşürdü, dəlmə-deşik işarmaga başlayırdı, külək içəri vururdu, qar-yağış içəri dolurdu. Caydarın əzabı təzədən başlanırdı və heç vaxt qurtarmırdı.

Hərdən arvad şikayetlənirdi:

– Nə vaxtacan müsibətdə yaşayacaq? Bu nədir, bu necə keçədir, ol vurmamış kül olub tökülür. Diroklor curlyub gedir. Adamın deməyə də ayıbı gəlir. Gedib danışaydın bari, heç olmasa, təzə keçə verəyilər. Sen bu evin sahibisən, yoxsa yox? Bes biz haçan adam kimi yaşayacaq?..

Əvveller Tanabay söz verirdi, arvadını sakitləşdirirdi. Ancaq bir gün o, kənddə təzə alaçıq barədə səhbət salanda məlum oldu ki, köhne

ustalar çıxdan ölüb gediblər, cavanlarınsa bu haqda heç təsəvvürü də yoxdur. Kolxoza keçə də qıt olmuşdu.

Tanabay dedi:

– Yaxşı, siz bize yun verin, keçəni özümüz basarıq.

– Necə yun?! – dedilər. – Aydan gelmişən, nədir? Yunun hamısı plan üzrə satışa göndərilir, təsərrüfatda bir qram da yun saxlamağa ixtiyar yoxdur...

Alaçıq yerine Tanabaya brezent çadır təklif edədilər. Ancaq Caydar heç cür razılaşmadı.

– Çadirdansa, – dedi, – bu ucuq alaçıq yaxşıdır.

Başqa maldarların çoxu o vaxtlar çadirlara köçməyə məcbur olmuşdular. Ancaq bu da yaşayış idimi? Durmaq olmur, oturmaq olmur, içəridə od yandırmağa qorxursan. Yayı cəhənnəm istisi, qışda isə soyuqdan it də çadırda qalmaz. İçində şey qoymağa yer yox, mətbəx düzəldə bilmirsən, öz oturduğun yeri ürəyin istəyen cür qaydaya sala bilmirsən. Allahım bir qonağı da geləndə adam xəcalətde qalır.

Şübhesiz ki, Caydar haqlı idi. O, sözünün üstündə berk durdu:

– Yox! – dedi. – Men çadırda yaşaya bilmərem. Çadır subay adamlar üçündür, o da vaxtdan-vaxta, həmişə yox. Biz külfətik, uşaqlıyıq. Uşağın çiməyi var, oynamağı var, min cür derdi-səri var. O vaxtlar Tanabay təsadüfən Çoro ilə rastlaşıdı. Ona hər şeyi danışdı.

– Bu işlərin axırı ne olacaq, – dedi, – yoldaş sədr?

Çoro ise yazıq-yazıq başını buladı:

– Bu barədə biz gerek vaxtında fikirleşəydik. – Yuxarıdakı rəhbərlərimiz də həmçinin. İndi neynəmək olar? Məktubu məktub dañınca göndəririk, bilmirik ki, yuxarıdan ne cavab verəcəklər. Deyirlər yun qiymətli xammaldır. Defisitdir. Xarice gedir. Onu möşət işlərinə sərf eləmək, deyirlər, məqsədəuyğun deyildir.

Bununla da Tanabay səsini kəsdi. Belə çıxırdı ki, bu işdə onun özü də müqəssir idi. O, ürəyində öz axmaqlığına güldü: "Məqsədəuyğun deyildir! Ha-ha-ha! Məqsədəuyğun deyildir!"

Bu söz uzun müddət Tanabayın yadından çıxmadi – "məqsədəuyğun deyildir!"

Beləliklə də, onlar sökük-salxaq alaçıqlarında qaldılar. Bu alaçıq düzəltmek üçün adicə yun lazımdı. Elə bir şey ki, onu kolxoz sürüsündə ton-ton qırxbıq aparırdılar...

Beleçə, xeyli düşünüb-danşınandan sonra, Tanabay əlində cidar alaçıq qayıtdı. Köhne alaçıq birdən-birə Tanabaya o qədər miskin göründü ki, bir andaca hər şey onun gözündə düşdü. O özüne də nifret elədi, əlindəki qandala da nifret elədi. Tanabay hirsindən dişlərini qıçırdı. Üstəlik, belə pis bir vaxtda, Gülsarının dañınca çapan atlılar da gəlib yetişdilər. Tanabay:

– Gedin, aparın! – dedi. Qəzəbindən dodaqları titrdi. – Bu qandalı da sədrinizi verin, deyin ki, bir də bunu atın ayağına keçirse, bu demirnən onun kəlləsini ezəcəyem. Belə də deyin!..

Bu sözleri Tanabay ürekden dedi, ucadan dedi. Ancaq naħaq yere dedi. Lap naħaq yere! Bu hırsılık, bu açıq-saçıqlıq onun üçün həmişə baha başa gelmişdi...

9

Günəşli, işıqlı bir gün idi. Öz gelişisi ilə bahar her yerde göz qamaşdırıldı. Təzəcə açılmış yarpaqlar rəng alıb, rəng verirdi, çöllərdən ağappaq buxar qalxırdı. Bahar yaşıl otlardan hər yana xahi sərmişdi – yola, rize, insanların ayağı altına.

Tövlənin qabağında uşaqlar oynayırdılar. Oyunçuların biri çilingi göye atırdı, ona havadaca bir ağac ilişdirib yolboyu tolazlayırdı. Sonra yol ağacın boyunca ölçülürdü: bir, iki, üç... yeddi... on... on beş... Təlobkar hakimlər də oyunçunun dañınca axışib ölçüyə nəzaret eləyirdilər – oyuna xələl qatmaq olmazdı.

Sayırlar: iyirmi iki. Qalib əvvəl vurdुqlarını da hesabladı:

– Bayaq yetmiş səkkiz idi, bu da iyirmi iki. Oldu yüz! Yüz! Yüz! – deyə oğlan sevincə qışkırdı.

O birilər də bu səsə qoşuldı:

– Ura-a, yüz!

Deməli, oyun qurtarmışdı. Daha artıq-əskik danışmaq olmazdı. Uduzan qurd kimi ulamalı idi. Qalib cızığa yaxınlaşırdı, çilingi bir daha qabağa atırdı. Qolu gəldikcə atırdı. Hami çilingin düşdüyü yere axıdırdı. Sonra çiling bir də göye qalxırdı, bir də vurulurdu, beləliklə, zərbe üç dəfə təkrar olunurdu. Çiling irsili atıldıqca uduzanın ağlamağı galırdı, çünki o, bu qədər yolu nəfəs dərmədən ulamalı idi. Lakin oyunun çox möhkəm qanunları var. "Nə durmusan, tez ol, ula!" Uduzan havanı ciyərlərinə yiğib yola düşürdü. O qaçırdı, oxuyurdu:

Akbay, Kokbay, ay dəcəl,
Buzovları qovma gel.
Qovarsan, çatammasan,
Qulağını kesərlər – du-u-u-...

Qaçanın başı gicəllənirdi, ancaq o, canını boğazına yiğib ulayırdı. Yox, yoruldu, nəfəsi çatmadı. İndi o, yenidən geriyə qayıtmalı idi, təzədən başlamalı idi. Başladı. Yenə də nəfəsi çatışmadı. Qalibin bayramı idi. Bu saat o, uduzanı minəcəkdi. Qalib uduzanın belinə atıldı və eşək kimi sürdü.

– Ço-ço, ço-ço! Yeri görüm, belə ha, tez-tez! Baxın, uşaqlar, mon Gülsarını minmişəm. Bu mənim Gülsarımdır. Gör necə yorğa gedir, ço-ço, ço-ço!..

Gülsarı isə bu vaxt divarın dalında, tövlədə idi. Səbri tükənmişdi. Bu gün onu, nadənsə, yehərləyən yox idi. Səhərdən nə yem vermişdilər, nə su vermişdilər. Yaddan çıxmışdı. Tövlo çoxdan boşalmışdı, qoşqu atları da, minik atları da getmişdi, tövlədə birçə Gülsarı qalmışdı...

Atçılar tövləni təmizləyirdilər. Divarın dalından uşaqların çığırtısı eşidildi. İmkani olsaydı, Gülsarı bu saat çöle qaçırdı, özünü ilxiya yetirərdi. Dümdüz çöller Gülsarının gözü qabağında idi. Haradasa düzlərə yayılmış ilxilar Gülsarının xeyalından getmirdi. Orada atların başı üzərində quşlar uçuşurdu. Quşlar qanadlarını yellodırdılar, civil-dəşib bir-birini haraylayırdılar.

Gülsarı silkələndi, dartının zənciri qırmaq istədi. Yox, onu bərk bağlamışdılər, qoşa zəncirlə bağlamışdılər. Bəlkə özünükülləri çağrıraydı? Gülsarı başını pencəreyə uzatdı, ayaqlarını yerə döyüb, ucadan uzun-uzadı kişnədi: "Ey siz! Hardası-1-imiz..."

Atçılardan biri əlində bel Gülsarının üstüne cumdu:

– Kos! – dedi. – Bəsdir, zəhləmizi apardın. – Sonra qapının dalındakı bir nəfərə üz tutub soruşdu: – Çıxdummu?

Bayırdan:

– Çıxart! – dedilər.

İki nəfər atçı Gülsarını həyətə çıxardı. Ah, həyət necə de işiq idi, hava necə də gözəl idi! At yazın məstedici havasını ciyərinə çekdi; burnunun namnazik deşikləri titrədi. Havadə yarpaqların acımtıl iyi vardi, yumşalmış torpağın şirin qoxusu vardi. Gülsarının bədənində qan oynadı. Qaçmaq lazımlı idi. Gülsarı ehmalca irəli sıçradı. Necə səs eyni vaxtda onun qabağını saxladı:

– Dayan! Dayan! Dayan!

Görəsən, niyə bu gün Gülsarının dövrosinə bu qədər adam yiğil-müşdi? Adamlar qollarını çırmalamışdılər. Qollar tükülü idi, güclü idi. Öyninə boz önfük geymiş bir nəfər par-par parıldayan dəmir-dümürü ağ parçanın üstüne yiğirdi. Dəmir parıltısından göz qamaşındı. Başqalarının elində ip vardı. Gülsarının təze sahibi də burada idi. Enli qalife şalvarda qısa, yoğun ayaqlarını bir-birindən aralı qoyub əda ilə dayanmışdı. Baş-qaları kimi, onun da qaşları çatılmışdı. Ancaq o, qollarını çırmalamamışdı. Bir əlini belinə vurmüşdə, o biri əli ilə penceyinin düymələrini oynadırdı. Dünən də rayondan qayıdanda onun ağızından həmişəki pis qoxu gəlirdi.

İbrahim çırmamış qollarını yuxarı qaldırdı.

– Hə, başlayın, – dedi, – nə durmusunuz? – Sonra üzünü sədrə tutub: – Başlayaqmı, Coroqul Aldanoviç?

Sədr başını tərpətdi.

İbrahim tükü dərisindən olan papağını çıxarıb, tələsə-tələsə töv-lənin qapısındaki mixa vurdur. Papaq peyinin üstüne düşdü. O, papağı silkib təzədən mixa keçirdi. Yanındakılara üz tutub:

– Başlayın! – dedi. Sonra yenə boynunu sədrə sarı uzatdı: – Siz bir az kənarda dursaydınız pis olmazdı, Coroqul Aldanoviç, Allah elemə-miş, birdən at vurar sizi. At dediyin şüursuz heyvandır, ondan hər şey gözləmək olar.

Gülsarının boynuna kəndir saldılar, atın bədənинə üzütmə düşdü. Kəndir qəzildən idi. Dalayırdı. Kəndiri bərk-bərk belinə doladılar, ucunu arxaya aşırdılar. Görəsən, adamlar neynəmək istəyirdilər? Niyə kəndiri Gülsarının dal ayaqlarına bağlayırdılar, topuğuna keçirirdilər? Niyə onun ayaqlarını dolaşdırırdılar? Gülsarı hırslenməyə başlayırdı, fisildayırdı, gözlerini berəldirdi. Görəsən, bütün bunlar nədən ötrü idi?

İbrahim bir daha əl-ayağa düşdü.

– Tez olun! – dedi, sonra zil səslə qışkırdı: – Yixin!

İki cüt yoğun, tükülü bilek bir göz qırıpmında kendiri dardı. Gülsarı dibində qopmuş ağac kimi yerə geldi – qxa-a! Güneş dombalaq aşdı, zerbədən yer titrədi. Bu nə idi? Niyə Gülsarı böyrü üstə uzanmışdı? Niyə insanların sıfeti qeribe bir şəkildə yuxarı dartinmişdi, nə üçün ağaclar bu qədər uca görünürdülər? Axi, nəyə görə Gülsarı belə narahat uzanmışdı? Yox, belə ola bilməzdə.

Gülsarı başını tərpətdi, bütün bədənini hərəkətə getirdi. Kendirlər hər tərəfdən canına keçdi, atın çıqları dərtlib qarnına yiğildi. At eşələndi, var gücünü topladı, həle bağlanmamış dal ayağı ilə müqavimət göstərdi. Kemənd daha bərkdən dərtildi, kəndirin xırçılıtı eşidildi.

İbrahim bağırdı:

– Yapışın, berk tutun, ayaqlarını saxlayın!

Hamı atın üstünə tökülüdü, her tərəfdən Gülsarının üstünə dizlər döşəndi. İbrahim fasilesiz zingildəyirdi:

– Başını oyin, başını! Kəndiri dolayın! Dartın! Yaxşı. Tez olun, zirək olun. O ipi bir də tut görüm. Bir də çək. Oldu. Bu tərəfdən bir də dola. Düyünlə. Yaxşı-yaxşı düyünlə!

Kəndiri dartdıqca dardılar. O qədər çəkdilər ki, bütün kəndir yiğilib daş kimi bir düyun oldu. Gülsarı zarıdı, inildədi, boynunda, başında oturanları tərpədib, yere yixib kendirden xilas olmağa çalışdı. Ancaq adamlar yene durdular, yene dizlərin ağırlığı Gülsarının nefesini kesdi. Atın tərli canına üzütmə düşdü, qızları keyidi. Gülsarı təslim oldu.

– Vəssalam!

– Bax bunda güc var ha!..

– At yox, lap traktor ola, daha yerindən torpanəmməz!

Sədr ata yaxınlaşdı, bəli, o özü – Gülsarının yeni sahibi. Atın başı üstündə çömbəlib oturdu. Əsnədi, dünənki murdar qoxu yene Gülsarının nəfəsinə dəydi. Gülümsədi, aşkar sevincə gülümsədi, – sanki qarşısında yixılan at deyildi, insan idi, onun qəddar düşməni idi.

İbrahim də sədrin yanında əyləşdi. Üz-gözünün terini sildi. Onlar yan-yanaşı oturdular, papiros çəkdilər, nəyise gözlədilər.

Uşaqlarsa küçədə hələ də oynayırdılar:

Akbay, Kokbay ay dəçəl,
Buzovları qovma gel.
Qovarsan, çatamızzsan,
Qulağını keserlər – du-u-u-u!..

Günəş əvvəlkitek işiq saçırı. Son defə idi ki, Gülsarı geniş düzləri görürdü, o düzlərə səpələnmiş ilxiləri görürdü. Orada ilxilərin başı üstündə quşlar uçurdular, qanadlarını yellədirdilər, sevincə civildəşirdilər... Gülsarının ağızına, burnuna milçəklər dolmuşmuşdu. Onları qovmaq da mümkün deyildi.

Yenə İbrahim üzünü sədrə tutdu:

– Başlayaqmı, Coroqul Aldanoviç?

Sədr başını tərpətdi. İbrahim ayağa qalxdı.

Yenə adamlar hərəkətə geldilər, dizləri ilə, döşləri ilə bağlı atın üstünə tökülüsdülər. Gülsarının başını daha bərkden yere basdılar. Kiminse eli atın paçاسının arasında gəzdi.

Uşaqlar qarğı-quş kimi divarın üstüne doluşdular.

– Bax e... Bax e... Gör atı neyləyirlər.

– Dırnağını temizləyirlər.

– Bah, yanın da bilənmişsən! Dırnaq-zad təmizləmirlər.

İbrahim uşaqların üstünə bağırdı:

– Ey, siz orda neyinsiz? İtilin ordan! Gedin oynayın. Burda sizlik iş yoxdur.

Uşaqlar divarın üstündən tökülüsdülər.

Ara sakitləşdi.

Yenə adamlar Gülsarını basıb əzirdilər. Nəsə soyuq bir şey etinə toxunurdu, onu üzüdürdü. Gülsarı yumaq kimi büzüşmüdü. Sədr isə hələ də çömelib oturmuşdu, baxırdı, nəsə gözləyirdi. Birdən Gülsarının canında elə dəhşətli bir ağrı qopdu ki, atın gözlərinin işığı cılıcılıcılık oldu. Ax, haradasa qıpqrımızı od parıldadı, sonra zülmət çökdü, qapqara zülmət...

Her şey qurtarandan sonra da bir müddət Gülsarını açmadılar. Gərək qan kəsileydi.

İbrahim dikəldi. Əllərini silə-silə sədrin qarşısında dayandı.

– Qurtardıq, – dedi, – Coroqul Aldanoviç, hər şey qaydasındadır. Daha bunun ilxiya qaçmağı qurtardı. Çox qaçıb, bəsdir. Qaldı ki Tənabay... ona baş qoşmağa dəyməz. Tüpürün. O adam həmişə belə olub. Heç öz qardaşına da ürəyi yanmayıb – qolçomaqlıqdan salıb, Sibire göndərib. Eləsindən heç kəsə xeyir gəlməz...

Özündən razı halda İbrahim papağını mixdan götürdü, silkib, sıqallayıb tərli başına qoydu.

Uşaqlar hələ də oynayırdılar:

Akbay, Kokbay,
..... du-u-u-u!..

Aha, çatamadın, belini ey. Çu, Gülsarı, ireli! Ura-a, mən Gülsarını minmişəm. Bu mənim Gülsarımdır!

Günəşli işıqlı bir gün idi.

10

Gecə. Dərin gecə. Bir qoca at və bir qoca insan. Dərədə tonqal yanır. Alov titrəyir – qalxır, yatır...

Donmuş, bərkimiş torpaq atın böyrünü üzüdür. Boynunda çuqun ağırlığı var, başı qalxıb-düşməkdən yorulub. Lap o vaxtkı kimi yorulub.

Elə bil yenə də ayağı qandallı yol gedib: hoppana-hoppana, atıla-atıla. O, yenə ayağındaki qandalı qırmaq isteyir, qıra bilmir. İsteyir çapsın, elə çapsan ki, dırnaqları od tutub alışın. İsteyir göyo qalxsın, uçsun, sına dolusu nefes alınsın. Gülsarının örüşə çapmayı gəlir: – var səsi ilə birgə çapsın, ancaq qandallar qoymur. Tek-tənha, qandalların cingiltisi altında o, sürgündən qaçanlar kimi yeriyir, hoppanır, addım-addım iroli gedir. Ətraf zülmət, boş, kimsesiz. Yuxarıda ay silkələnir, külek qasırğasında çalxalanır. Gülsarı başını dikəldib irəli hoppananda ayı görür, onun başı aşağı sallananda ay da itir, yuxarıdan daş kimi qopub yere gəlir.

Gah işiq, gah qaranlıq. Gah işiq, gah qaranlıq... Gülsarı baxa bilmir, gözlori yumulur.

Zencirlərin səsi gəlir, onlar atın ayaqlarına batır, ayaqların qanı axır. Boşluq, qaranlıq... Qandal ağrısı yaman olur, qandalla yerimək çətin olur.

Dərədə tonqal yanır. Donmuş, bərkimmiş torpaq atın böyrünü üzüdür...

11

İki həftədən sonra ilxi yenə köç etməli idi, atlar dağa qalxmali idilər. İlxiçilar dağda məskən salacaqdalar. Bütün yayı, payızı, qışı, – gələn yazacan. Mənzildən menzilə köçmək asan məsələ deyil. Üstəlik, köç vaxtı gələndə o qədər zir-zibil yiğilir ki! Görünür, atalar nahaq yere deməmişlər: əgər özünü kasib bilirsen, zəhmət çək, bir dəfə köç ele.

Köcmək üçün hazırlaşmanın vaxtı çatmışdı, görüləsi xeyli iş vardi; dəyirməna, bazara, pineçi dükənинe getmek lazım idi, internata baş çəkib uşaqtan bir xəber bilmək lazım idi... Tanabay isə suyu süzülən toyuğa dönmüşdü. Heç arvadı da ondan baş çıxara bilmirdi. İşıqlananda dururdu, atlantı birbaşa ilxiya çapırıldı, bir kelmə söz soruşmaq olmurdu. Nahar vaxtı qayıdırıb gəlirdi, dilxor, əsəbi. Özü də, elə bil, nə isə gözləyirdi, hormuşə nigaran idi.

Caydar çox əlləşdi, ancaq ərindən bir söz çıxara bilmədi. Nehayət bir dəfə Tanabay arvadına cavab verdi:

- Bu günlər pis yuxu görmüsəm, – dedi.
- Belə deyirsən ki, daha soruştumam, elemi?

– Yox, düzünü deyirəm. Heç yadımdan çıxmır.

– Başına xeyir. Bir vaxt bütün kendə birinci allahsız sən deyildinmi? Qarılarsa gecə-gündüz sənə qarqmırıldırmı? Qocalırsan, Tanabay, sənin dərdin budur, axşamacan ilxının böyük-başında hərlənirsən, bu gün-sabah köç başlanır, heç sənin vecinə də deyil. Mən yazıq tək canıma bu qədər işi nece yerbəyer eləyim? Uşaqlar da bir yandan. Heç olmasa, gedib Çoroya baş çökəydim. Qanacağı olan adam xəstəyə baş çəkməmiş köç cləməz.

Tanabay bundan da boyun qaçırdı.

– Qaçmir ki, – dedi, – sonra gedərəm.

– Sonra yeni haçan? Axı, nə olub sənə, elə bil aula getməye qorxursan. Sabah yiğisəq ikimiz də gedək. Uşaqları da özümüzə götürürük. Görək mən də aula baş çekim.

Ertəsi gün qonşulardan cavan bir çobanla razılaşdılar, ilxini ona tapşırıdlar, atlantı ailolikə kəndə yollardılar. Kiçik qızı Caydar qucağına aldı. Böyüyü Tanabay götürdü. Uşaqları qabaqlarında oturdub, at üstdə yavaş-yavaş yol getdilər.

Kəndə yetişdiler. Küçələrdə tanış-bilişle salamladılar. Dəmirçixanaya çatanda Tanabay gözlənilməden atı saxladı. Yəhərdən düşüb böyük qızı da Caydar minən atın tərkino qoydu.

Arvad toccübələ soruşdu:

– Neynirsən? Hara gedirsən?

Tanabay:

– Siz gedin, – dedi, – mən bu saat qayıdırəm. Çoroya deynən ki, indicə mən də gelirəm. İdarədə təcili işim var, bir azdan bağlayıb na-hara gedəcəklər. Gərək dəmirçixanaya da baş çekəm. Köç üçün nal almaliyam, qab-qasıq götürmeliyəm.

– Axı, yaxşı düşməz. Biz xəstə yanına gelmişik.

– Eybi yoxdur. Sən sür get. Bu saat qayıdırəm.

Tanabay nə idarəyə getdi, nə də dəmirçixanaya baş çekdi. O, bir-baş at tövlesinə çapdı.

Teləsə-teləsə, heç kəsi çağırmadan, tövleyə girdi. Gözleri tövlenin toranlığına alışınca Tanabayın dodaqları qurudu. Tövlə bomboş idi, atların hamısı işə çıxmışdı. Baxıb dörd bir tərəfi yoxlayandan sonra Tanabay özüne geldi. Atçıları axtara-axtara o biri qapıdan tövlenin heyetine çıxdı. Neçə gün qorxa-qorxa düşündüyü şeyi Tanabay burada gördü. Yumruqları özündən xəbərsiz düyümledi.

— Ah, alçaqlar, — dedi, — mən bunu bilirdim.

Gülsarı talvarın altında idi. Quyruğuna ip keçirmişdilər, ipi boynuna bağlamışdilar. Atın bir-birindən aralı qoyulmuş dal ayaqlarının arasında qapqara, seheng boyda iri şış vardi. Şiş bərkimişdi, hov elemişdi. At başını ota uzadıb hərəketsiz dayanmışdı, gözlərinde ağrı vardi, əlem vardi. Tanabay hirsindən dodaqlarını çeynədi, ata yaxınlaşmaq istədi, cəsareti çatmadı. Onun gözleri öündə yene de nehayətsiz bir boşluq yarandı. O boş tövle də, o kimsəsiz həyat də, o axtalanmış at da Tanabayın ürəyini sıxıntı ilə doldurdu. Tanabay atının başını döndərdi, dinmez-söyləməz geri qayıtdı; iş-işdən keçmişdi. Axşam onlar köçəbəyə qayıdanda şam vaxtı Tanabay bu barədə qemli-qemli söz açdı:

— Yuxum doğru çıxdı.

— Nə olub ki?

— Orada qonaqların yanında demək istəmədim. Daha Gülsarı bu tərəflərə qəcib gəlməyəcək. Bilirsinmi, başına nə oyun açıblar? Axtalayıblar, alçaqlar!

— Bilirom. Buna görə də səni dartıb aula aparmışdım. Sen bu xəberi eşitməkdən qorxurdun, elə deyilmə? Nə üçün qorxmaliydin? Uşaq deyilsən ki! Məger at axtalamaq birinci dəfədir, yaxud axırıncı dəfədir? Bu iş bünövrədən belə olub, bundan sonra da belə olacaq. Bunu ki, həmi bilir.

Daha Gülsarı barede Tanabay heç bir söz demədi. Ancaq o, sədrə olan münasibetini gizlədə bilmədi.

— Yox, — dedi, — yox. Bu təze sədr heç yaxşı adama oxşamır. Ürəyim belə deyir.

Caydar etiraz elədi:

— Nə danışırsan, Tanabay, belə şeyləri boşla getsin. Sənin atını axtalayıblar — deməli, sədr pis adamdır. Bu nə sözdür deyirsən? Sədr təze adamdır. Kolxozi böyük, iş çətin. Eşitmedinmi, Çoro deyirdi ki, tezliklə kolxozlarnın işinə baxacaqlar, kömək eləyəcəklər. Təzə planlar çizilir. Ancaq sən vaxtından qabaq hökm çıxarırsan. Axi, biz bu çölyabanda çox şeyi bilmirik...

Şamdan sonra Tanabay ilxının yanına getdi ve geceyariyacan orada oldu. Özünü söyüb dənlədi, hər şeyi yadından çıxarmağa çalışdı, ancaq tövledə gördüyü menzəre onu heç cür rahat buraxmadı. İlxinin dövrəsində at çapıb, çölləri gezə-gəzə Tanabay düşündü: "Bəlkə, mən, doğrudan da, sehv eləyirəm? Bəlkə, adamların haqqında belə

düşünmək olmaz? Əlbəttə, axmaqlayıram. Ona görə ki, qocalıram, il boyu ilxının dalınca qaçıram, nə gözüm bir şey görür, nə qulağım bir söz eşidir. Bəs yaşamaq nə vaxtacan belə çətin olacaq?.. Bircə nitqlərə qulaq asanda elə bilirsən ki, hər şey qaydasındadır. Yaxşı, fərz eləyək ki, mən sehv eləyirəm. Kaş elə mən sehv elemiş olum. Axi, başqaları da, yəqin ki, mənim kimi fikirləşirlər..."

Tanabay at üstdə çölləri gəzdi, düşündü, özü öz suallarına cavab tapa bilmədi. Və beləcə düşünə-düşünə o, kolxozon təzəcə qurulduğu vaxtları xatırladı. Onlar xalqa xoşbəxt həyat vəd etmişdilər, böyük-böyük arzularla yaşamışdilar. Bu arzuları həyata keçirmək üçün onlar nələr etməmişdilər? Hər şey kökündən dəyişilmişdi, köhnəlik süpürüllüb atılmışdı. Nəticəsi də pis olmamışdı. Babatca yaşamağa başlamışdilar. Əgər o murdar mühəribə olmasayı, camaat əvvəlkindən də yaxşı yaşaya bilərdi. Bəs indi? İndi mühəribədən neçə il keçirdi, yene de tosərrüfatı köhno alaçıqlar kimi yamaqlayırdılar. Bir yandan tuturdun, o biri yandan cırıq qalırdı. Axi, nəyə görə? Niye kolxozi o vaxtkı kimi doğma deyildi, niye o, camaat üçün, bir növ, yad olmuşdu? O vaxtlar iclasda qəbul edilən hər bir qərar qanun idi. Biliirdilər ki, qanunu özləri qəbul eləyiblər, özleri də həyata keçirməlidirlər. İndi isə iclaslar boş səhbət yiğnağı idи, heç kes heç kəsin qayğısına qalmırırdı. Kolxozu da, elə bil, kolxoçular idarə eləmirdilər, kimsə kənardan idarə eləyirdi. Sanki kolxozon işləri kənardan baxanlar üçün daha yaxşı görünürdü — necə işləmək lazımdır, tosərrüfatı necə saxlamaq lazımdır. Gah elə deyirdilər, gah belə deyirdilər, təsərrüfatın başına min cür oyun açırdılar, ancaq heç bir xeyri yox idi. Xücaletdən camaatin üzünə çıxməq olmurdu — adamlar sorğu-suallərə eləyirdilər: bax, sən partiyaçisan, kolxozu qurmusu — bu işdə hamidan çox boğaz yırtıman, bir bizi başa sal görek, bu işlərin axırı necə olacaq? Bu sözlərin qabığında bir söz demək mümkün idimi? Bəri, heç olmasa camaati bir yerə yığıydılar, bir əməlli-başlı dərdleşdəydi. Soruşub bileydi ki, kimin ürəyində nə var, camaatin fikri nədir, dərdi-səri nədir. Əttövbə! İndinin təhkimçiləri də əvvəlkilərə oxşamırırdı. Əvvəller təhkimçi rayondan gələrdi, camaatin içində olardı, xalqın dərdini-sərini soruştırdı. İndinin gelənləri özlərini idareye verirdilər, doyunca kolxozi sedrinin üstünə bağırırdılar, heç kənd sovetini görməyə də vaxtları qalmırırdı. Partiya iclası çağırırdılar, burada da hər şeydən çox beynəlxalq vəziyyət müzakirə olunurdu, sanki kolxozi işi əhəmiyyətsiz şey idi. İşleyin, planı doldurun, vəssalam...

Tanabay, bir neçə gün əvvəl mühaziro oxumağa gəlmış kişini yadına saldı. O adam dildən danışındı. Guya dil barəsində də təzə elm çıxmışdı. Onunla Tanabay kolxoz səhbəti eləyəndə kişinin gözləri bərələ qaldı: sizin fikirləriniz, dedi, şübhəlidir. Xoşuma gelmedi. Bütün bunlar qeribə deyildimi?

Atını çöl boyunca süre-süre Tanabay qərara aldı ki, Çoro ilə səhbət eləsin: "Yerindən duran kimi onu məcbur eləyəcəyem ki, üreyini açıb töksün. Özüm də hər şeyi açıb tökeçoyəm. Əgər səhv eləyirəm, qoy məni başa salsın. Düz deyirəmse?.. Bəs onda? Yox, yox, belə şey olmaz. Əlbəttə mən səhv eləyirəm. Mən kiməm ki? Adicə ilxiçi, çoban. Orda ağıllı adamlar oturub..."

Tanabay qayıdıb alaçıqa gəldi, yerinə uzansa da xeyli vaxt yata bilmədi. Fikir-xəyal rahatlıq vermədi. "Axı, səbəb nodır?" Yenə də Tanabayın sualı cavabsız qaldı.

O, heç Çoro ilə də dərdləşə bilmədi. Köçqabağı iş çox idi.

Yenə də dağlıara köç başlandı – bütün yayı, payızı, qışı, ta gelen yazacan. Yenə ilxişər, naxırlar, sürürlər çaylar keçdi, təpələr aşdı. Yüklü atlar, ulaqlar bir-birinin dalınca düzülüşdü. Dərələrə səs düşdü, qadınların yaylıqları göz qamaşdırıldı, qızlar intizar mahnısı oxudular.

Yenə öz ilxisini Tanabay o böyük çəmənlə sürdü, həmin təpələri aşdı, kəndin yanından keçdi. Qıraqdakı o evi görəndo yenə də Tanabayın üroyi sizildədi. O geceler yada düşdü, Gülsarı yada düşdü. İndi onun nə yorğa atı vardi, nə o qadın indi Tanabayın idi. Hər şey ondan uzaqlaşmışdı, baharla gələn bir dəstə durna kimi uçub getmişdi...

...Ağ dəvə, ağca maya, nə zamandır ki, o səhrlərə aləmini gəzir. Mələyir, nələ çekir. Ağ dəvə balasını axtarır. Hardasan, balam mənim, dillənsən! Əmcoyım dolub-daşır, ağ südüm axıb gedir, hay versən! Ağ südüm, qaymaq südüm sənsiz qalib, bes hardasan? Hardasan, qara gözlü balam mənim, sən hardasan!..

12

O ilin payızında Tanabay Bakasovun həyatında gözlənilməz bir hadisə baş verdi.

O, ilxini döşlərə çıxardıb, payız örüşlərində otarırdı ki, oradan bir-baş qışlağa aparsın.

Ele bu vaxtlar kolxozdan gələn bir nəşər Tanabaya təzə xəbər getirdi:

– Məni Çoro göndərib, – dedi, – sən görək sabah aulda olasan, ordan rayona müşavirəyə gedəcəksən.

Ertesi gün Tanabay kolxoz idarəsinə getdi. Çoro orada idi, partorğun kabinetində oturmuşdu. Ariqlığında və dodaqlarının göylüyündə xəstəliyinin əlamətləri görünse də, yazdakına nisbətən xeyli yaxşılaşmışdı. Çoro gürməhə görünürdü, bərk məşqul idi, başına xeyli adam toplaşmışdı. Tanabay dostunu belə görüb sevindi. Deməli, Çoro dırçəlmışdı, təzədən işə başlamışdı.

Camaat dağlılışib gedəndən sonra Çoro diqqətlə Tanabayı süzdü, elini batıq ovurdularına çəkib gülümsədi:

– Amma sən heç qocalmırısan, Tanabay, əvvəlki Tanabaysan ki, durmusan. Gör haçandır biz görüşmürük – yəzin əvvəlindən. Kumısla dağ havası ayrı şey imiş... Ancaq mən yavaş-yavaş geri gedirəm. Vaxt çatıb deyəsən... – Çoro bir qədər susdu, sonra ciddi səhbətə keçdi: – Sənə işimiz düşüb, Tanabay! Ancaq qorxuram deyəsən ki, üz verdik, astarın da istoyırlar. Neynək, çətin olsa da gerək dözək. Sabah maldarların müşavirösünə gedirik. Maldarlığın vəziyyəti pisdir, xüsusən qoyunçuluğun, xüsusən bizim kolxozda. Tamam biabırılıqdır. Raykom müraciət elan eləyib: kommunistlər və komsomolçular təsərrüfatın geri qalmış sahəsinə, yəni sürürlərə getməlidir. Kömək elə! O vaxt atları başına buraxmadın, sağ ol, indi bu işdə bizə kömək elə. Sürunü təhvil al, keç çobanhığa.

Tanabay dedi:

– Yaman tez iş görünmişsən, Çoro. – Sonra susdu. Ürəyində fikir-ləşdi: "Atlara öyrenmişəm. Davarın içinde darixaram. Bir də, kim bilir bu işin axırı necə olacaq?"

– Mən soni məcbur cəməmirəm, – deye Çoro təzədən səhbətə başladı.

– Ancaq neyənək olar – partianın tapşırığıdır. Acığın tutmasın. Bəd-ayaqda dəst kimi yaxamdan yapışarsan, haqq-hesabı birdəfəlik çürüdərsən!..

Tanabay:

– Yaxşı, – dedi, – vaxt gələr haqq-hesabı çürüderik, görərsən analar necə oğullar doğub! – Güle-güle dedi. Heç ağlına da getirmədi ki, çox keçməmiş o, Çoro ilə doğrudan da haqq-hesabı çürütəməli olacaqdır... – Ancaq davar məsələsini gerək fikirləşim, arvadla götür-qoy eləyim...

– Fikirləş, nə deyirəm ki! Ancaq gerək sehərəcən bir qərara gələsən, müşavirədən qabaq məlumat verməliyik. Caydarla sonra

məsləhətlişərsən, hər şeyi izah eləyərsən. Vaxt tapsam, lap özüm də gələrəm, ehvalatı danışaram. Ağlılı arvaddır – başa düşər. Caydar olmasayıd, indi sən Allah bılır harada gəbermişdin, – deye Çoro zarafat elədi. Sonra yenə ciddileşib soruşdu: – Caydarın kefi necədir? Uşaqlar necədirler?

Bələliklə de evdən, ailedən, xəstəlikdən, ordan-burdan söhbət başlandı. Tanabay özünü çoxdan düşündürən o böyük söhbəti başlamağa çox can atdı, ancaq bir şey çıxmadi. Dağlardan çağırılmış maldarlar bir-bir toplaşmaqdə idilər, Coronun özü de telesirdi, tez-tez saatına baxırdı.

– Deməli, danışdıq. Atını apar tövləye bağla. Səhər tezdən hamımız bir yerde maşınla gedəcəyik. Axi, biz maşın almışq. Tezliklə ikincisini de alacaq. Varlanacaq! Men bu saat yola düşmeliyəm, gerek saat yeddidə rayonda olam. Sədr indi ordadır. Yəqin ki, saat yeddiyəcən yorğa at məni ora çatdırar, maşından pis getmir.

Tanabay təəccübəldi:

– Necə? – dedi. – Məger Gülsarını sən saxlayırsan? Sədr, deyəsən, hörmət eləyib sənə...

– Orasını deye bilmərəm. Hörmət, ya qeyri-hörmət, ancaq atı mənə verib. Bir də, bilirsənmi məsələ nə yerdədir, – deye Çoro əllerini yelleyib gülümşədi. – Necə olubsa, birdən-birə at büsbütün sedə düşmən kəsilib. Ağla sığışan şey deyil. Görənde itə dönür, sədri yaxına buraxmir. İş qalmayıb ki, başına açmasınlar. Qoymur ki, qoymur! İsteyirsən, vur öldür. Ancaq mən minirəm – əməlli-başlı yol gedir, sən onu qiyamet öyretmisen. Hərdən lap üreyimin ağrısını da yadımdan çıxarı, inanursanmı? Birçə bu ata görə ömrüm boyu partorq işləməyə razıyam, bu at sağaldır meni!

Çoro güldü. Ancaq Tanabay gülə bilmədi.

– Heç onu mən də sevmirəm, – dedi.

– Kimi? – deye Çoro gülməkdən yaşarmış gözlerini sile-sile xəbər aldı.

– Sədri.

Çoro ciddileşdi:

– Sen onu nəyə görə sevmirsən?

– Bilmirəm. Mənə elə gelir ki, vecsiz adamdır, həm vecsiz, həm də kinli.

– Yaxşı, yaxşı, adam olub sənin xoşuna gəlmək çətin məsəledir. Məni ömrüm boyu yumşaqlığımın üstündə danlamışan, indi bunu da

beyənmirsən... Men bir şey bilmirəm. İşə çıxdığım çox deyil. Hələ sədri yaxşı tanıya bilməmişəm.

Onlar şusdular. Tanabayın qandal barede, atın axtalanmayı barede Çoroya demək istedikləri birdən-birə onun özüne de yersiz göründü, mənasız göründü. Pertliyini gizlətmək üçün Tanabay söhbəti bayaq Çorodan eştidiyi xoş xəberin üstüne gətirdi:

– Yaxşı olub, – dedi, – yaxşı olub ki, maşın veriblər. Deməli, bundan sonra kolxozdə da maşınlar gəzəcək. Çox gözəl! Çox gözəl! Vaxtında veriblər. Müharibədən qabaq aldığımız polutorka yadındadırı! Sevindik. Böyük mitinq oldu. Niyə də sevinməyəydik – kolxozdə öz maşınınız olacaqdı. Hələ sən maşının üstündə nitq də irad elədin: “Baxın, yoldaşlar, sosializmin bəhrəsinə baxın!” Sonra maşını cəbhəyə göndərdilər...

Beli, olmuşdu, elə bir vaxt olmuşdu...

Qəriba zaman idi o zaman, günəş dolu bir səhər idi o zaman. Avtomobil bir yana dursun, Çuysk kanalını çəkib eve qaydanda gətirdikləri adice patefonlarla onlar kənddə neçə gün toy-bayram elemişdilər! Onda yayın axırları idi. Axşam çağları camaat patefon olan evlərə toplaşırı, patefonları küçələrə çıxarırlılar, qırmızı leçəkli zərbeçi qızın mahnısına hamılıqla qulaq asırdılar. “Ey, zərbeçi qız, başında qırmızı leçək, sən bize bir çay ver içək!..” Onlar üçün bu da sosializmin bəhrəsi idi...

– Yadındadırı, Çoro, biz özümüz necə maşına doluşduq – maşında iyne salmağa yer yox idi. Mən kabinin qabağında dayanmışdım, bayraq tutmuşdum, elə bil bayram idi. Maşını vağzala sürdük, demir yolundan keçib Qazaxıstanaya getdik. Parkda pivə içdik. Gedəndə də, gedəndə de yolboyu mahni oxuduq. O vaxt bizimlə gedənlərin çoxusu indi yoxdur – davada həlak oldular. Hə... sən işə bax ki, gecə də yol gedəndə mən o qırmızı bayraqı əlimdə tutmuşdum. Qaranlıq idi, kim görəcəkdi? Ancaq mən bayraqı berk-berk tutmuşdum, əlimdən yere qoymaq istəmirdim... O mənim bayrağım idi. Yadındadır: o qəder oxumuşdum ki, boğazım tutulmuşdu... Daha biz niye oxumuruq, Çoro?

– Qocalıq, Tanabay, belə şey, bir növ, yaraşmr bize...

– Men onu demirəm – biz payımızı oxumuşuq. Bəs cavanlar? Herdən internatda oğlumun yanında oluram. Bilmirsən öyrəndiyi nedir, axırı nə olacaq. İndidən böyüklərə quyruq bulayır. Sən, deyir, ata, məktəbimizin direktoruna tez-tez kumis getir. Niyə axı? Dərslerində

de pis deyil... Sen hələ onların oxumağını görəsən. Uşaq vaxtı mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim, bir dəfə pasxa bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı kimi oxuyurlar. Əlli ri qoyunlarında, sifətləri daş kimi quru, elə bil rus kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısı bir-birinə oxşayır... Düzü, mənim belə şeylərdən heç xoşum gəlmir. Bu saat mənim çox şeydən başım çıxmır, vaxt tapsayıq, bir oturub dərdləşərdik... Heyatdan geri qalmışam, bu saat çox şey qaranlıqdır mənim üçün.

— Yaxşı, Tanabay. Vaxt tapıb bu barədə söhbət edərik, — deyə Çoro kağız-kuğuzu yiğisdirib çantasına doldurmağa başladı — Ancaq sen bu şeyləri çox da ürəyinə salma. Məsələn, mən inanıram, möhkəm inanıram: nə qədər çətinlik olsa da, gec-tez dirçələcəyik, varlanacağıq, necə ki, bir vaxt arzu eləmişdik...

Danişa-danişa Çoro çantasını götürüb yola düzəldi. Sonra nəse yadına düşdü, astanada ayaq saxladı:

— Bura bax, Tanabay, — dedi, — o gün küçədən həyatınızə boylandım — yaman gündədir. Ev-eşiyo baxmırsan. Həmişə dağda-daşdasan, evin qalib başına. Müharibə vaxtı, Caydar tek olanda ev-eşik bundan abad idi. Bir get bax. Nə lazımlı olsa deyərsən, yazda birtəhər kömək edərik, temir işinə baxarsan. Yoxsa ev-eşik lap eldən gedir. Yayda bizim Samansur tətilə gəlmışdı, görüb lap dilxor olmuşdu. Kərentini götürdü heç olmasa, dedi, gedim həyətin qanqalını biçim. Deyir: divarların suvağı tökülib, şüşələr sinib-dağılıb, evin içində, deyir, sərçələr uçuşur.

— Ev barəsində düz deyirsən. Sağ olsun Samansuru! Özü necədir, yaxşımı oxuyur?

— İkinci kursdadır. Oxumağı da, mon bilən, pis deyil. Bax, cavanlar deyirsən, mən öz oğlumdan qiyas götürürəm — görürəm ki, pis deyil indinin cavanları. Söhbətindən bilinir ki, orda, institutda yaxşı uşaqlar oxuyur. Ölmerik, görərik... İndinin cavanları savadlıdırular, fikirləşib bir yol tapacaqlar...

Oradan Çoro birbaş tövleye yollandı, Tanabay evinə baxmağa getdi. O, həyəti dörd dolandı. Yayda Samansurun biçdiyi quru qanqal ayağının altında xırıldadı. Evin sahibsiz qalmağı Tanabayın ürəyini ağridırdı. Başqa maldarların evində qohumları otururdu, yaxud o evlərə, heç olmasa, qiraqdan nəzarət eləyirdilər. Tanabayın iki doğma

bacısı başqa-başqa kəndlərdə olurdu, qardaşı Qulubayla olaqası kəsilmişdi, Caydarın yaxın qohumu heç yerli-dibli yox idi. Nəticədə, ev-əşik başına buraxılmışdı. Deməli, bundan sonra da ev başına qalacaqdı, çünki yene de Tanabay köçəri maldarlıqla məşğul olmalı idi, çobanlığının boyununa götürüb, qoyuna getmeli idi.

Qoyuna getmək məsələsində Tanabay hələlik tereddüd keçirirdi, ancaq ürəyində bilirdi ki, Çoro onu yola getirəcəkdir. O, Coronun sözündən heç vaxt çıxmamışdı.

Ertesi gün maşına minib rayon mərkəzinə yollandılar. Nəhəng üçtonluq "QAZ" hamının xoşuna geldi. Maldarlar zarafatlaşdırılar. "Lap padşahlar kimi gedirik!" — dedilər. Tanabay da sevindi — lap çoxdan idi ki, o, maşına minnməmişdi — müharibə qurtarandan. Müharibə vaxtı Tanabay Amerika "studebekker"lerində Slovakiyanın, Avstriyanın yollarını gezmişdi. Üçoxlu, nəhəng maşınlar idi. Tanabay fikirleşmişdi: "Bu cür maşınlar bax, bize lazımdır. Xüsüsən, dağlıq yerlərdə, taxıl daşımış üçün. Belə maşın heç yerdə batıb qalmaz". O inanmışdı ki, müharibə qurtarandan sonra kolxozda da belə maşınlar olacaqdır. Qələbədən sonra her şey olmalı idi!..

Küləkdə, üstülaçıq maşında gedə-gedə söhbət eləmək olmurdu. Getdikcə ara daha da sakitleşirdi. Tanabay cavanlara üz tutdu:

— Oxuyun, — dedi, — uşaqlar! Biz qocalara baxmayın. Siz oxuyun, biz de qulaq asaq.

Cavanlar səs-səsə verdilər. Əvvəlcə bir şey çıxmadı, sonra iş yoluна düşdü. Yol getmək ləzzət verdi. "Belə yaxşıdır, — deyə Tanabay düşündü. — Belə yaxşıdır. Ən yaxşısı orasındadır ki, nohayət, bizi bir yere yiğirlər. Danişacaqlar yeqin, kolxozişların məsələsini həll eləyəcəklər. Əlbəttə, rəhbər işçilər bu işləri bizdən yaxşı bilir. Biz ancaq öz işimizi bilirik, özgə bir şey bilmirik. Bir söz deyərlər, cəsiderik, biz də idən ayrı cür yapışarıq..."

Rayon mərkəzində adam çox idi, səs-küyden qulaq batırıldı. Klubun qabağındaki meydançada xeyli maşın vardı, araba vardı, minik atlarının elindən tərpenmək mümkün deyildi. Çayçılardır, kababçılar həmişəki kimi yan-yanaya düzülmüşdü. His qalxırıldı, tüstü ucalırdı; şey satanlar hay verib müştəri çağırırdılar.

Burada Çoro Tanabayın yolunu gözlayırdı.

— Düşün gedək, tez olun, özünüze yer tutun. İndicə başlanacaq. Tanabay, hara gedirsen?

— Men bu saat qayıdırıam, — deyə Tanabay atların arasına soxulub, zorla qabağa yeridi. O, hələ maşında iken Gülsarını sezmişdi, onun yanına gedirdi. Tanabay yazdan bəri Gülsarını görməmişdi.

Buradakı yəherli atların arasında Gülsarı özünün açıq-sarı rəngi, enli, qüvvəti gövdəsi və iri başı ilə seçilirdi.

Tanabay özünü atın yanına verdi:

— Salam, Gülsarı, — dedi, — salam! Hə, necəsen, qardaş?

Yorğat alma gözlerini açıb, öz köhnə sahibini tanıdı, fisıldadı, ayaqlarını qaldırıb qoydu.

— Yox, yaxşısan, pis deyilsen. Qəşəng kürek sallamışan, Gülsarı, deyəsen, çox qaçırsan. O vaxt sənə bərk eziyyət verdiler, elemi? Bilirəm... Şükür elə ki, indi yaxşı elə düşmüsən. Özünü sakit apar, her şey qaydasında olacaq, — deyə Tanabay atın boynundakı heybəni elleşdirdi. Hələ heybənin dibində xeyli yulaf vardi. Deməli, Çoro atı ac qoymurdu. Sən burda dur, Gülsarı, men gedirəm.

Klubun qabağındakı divara qızılı şührər vurulmuşdu: "Komunistler, irəli!", "Komsomol — sovet gənclərinin qabaqcıl dəstəsidir!"

Adamlar dəstə ilə klubə doluşurdular, foyeyə, tamaşa zalına axışıldılar. Qapının qabağında Tanabay, Çoro və kolxoz sədri Aldanovla rastlaşdı.

Aldanov Tanabayı qırğığa çekdi.

— Bura gel, — dedi, — sənə sözüm var. Adını biz qeyd etdirmişik, bu da bloknotun. Sən bu gün çıxış etəməlisən. Partiyanın üzvüsən, bizim en yaxşı ilxiçimizsan.

— Men orda nə barede danışmalıyım?

— Deyəcəksən ki, sən, bir kommunist kimi, geridə qalmış sahəye gedirsen. Çobanlığa, qoyun otarmağa.

— Elə bu?

— Sonra öhdəciliyden danışarsan. Partiyanın və xalqın qarşısında, deyərsən, söz verirəm: Her yüz qoyundan yüz on bala alacağam, hər qoyundan üç kilo yun qırxaçağam.

— Men sürüünün heç üzünü də görməmişəm. Bu sözü necə deyə bilerəm?

— Sən sözünü de, sürü qaçmış!

Çoro söhbətə qarışdı:

— İstədiyin qoyunları seçib götürə bilərsən. Narahat olma. Bir de onu de ki, iki nəfər komsomolçu çobanı hamiləyə götürürsən.

— Kimi?

Çoro siyahıya baxdı.

— Bolotbekov Eşimi, bir de Zarlikov Bektayı.

— Axı, mən onlarla danışmamışam, belə heç razı deyiller?

Sədri hirsəndi:

— Sen yenə dediyini deyirsen! Qəribə adamsan. Gərək mütleq onlarla danışasan? Fərqi nə imis? İtməyəcəklər ki? Harda olsalar, tapılacaqlar. Biz onları sənə təhkim elemişik, məsələ çoxdan həll olunub.

— Madam ki, həll olunub, nə üçün mənimlə mesləhətləşirsiniz?

Tanabay getmək istədi, Çoro qoymadı.

— Dayan, — dedi, — deyəcəyin sözər yadından çıxmaz ki?

Ancaq Tanabay dayanmadı:

— Çıxmaz, çıxmaz, — deyə o gedə-geda əsəbi halda cavab verdi...

13

Müşavirə axşam çığı qurtardı. Rayon mərkəzi boşaldı. Adamlar dağlışib getdilər; kimisi dağlara, fermalara, sürüllerin yanına, kimisi de kəndlərə, aullara.

Tanabay geldiyi maşınla da geri qayıtdı. Aleksandrov yoxusunu çıxdılar, çöl boyu sessiz-səmirsiz yol getdilər. Axşam idı, serinlik düşmüşdü, kulek adamın iliyinə işleyirdi. Payız küleyi. Tanabay bir künce qıslımışdı, kürkünün yaxasını da qaldırımışdı, öz fikrində, xəyalında idı. Bu da müşavirə: oldu da, qurtardı da. O özü ağılli bir söz deməsə de, heç olmasa başqları deyəni eşitdi. Hər şeyi yoluna qoymaq üçün hələ, görünür, çox iş görmək lazımdı. Düz deyirdi o eynekli kişi, obkom katibi: "Bizim üçün heç bir hazır yol yoxdur, yolu özümüz açmalıyıq". İşə bax, otuzuncu ildən beri gah yuxarı, gah aşağı, gah eniş, gah yoxuş... Doğrudan, çətin məsələ imis bu kolxoz deyilen şey. O özü bu yolda saç ağartmışdı, bütün gencliyini bu işə serf etmişdi. Bu yolda o, nələr görməmişdi, nələr etməmişdi; səfəh işləri də az olmamışdı, buna baxmayaraq. Tanabay arzu elədiyi o həyataya müdəm can atmışdı, o dövrəni bu gün-sabah gözü ilə görəcəyinə həmişə ümidi bəsləmişdi, ancaq kolxozun müsibətləri qurtarmırdı ki, qurtarmırdı...

Nə etmək, madam ki, işləmek lazımdı, işləyəcəkdilər. Katib düz deyirdi — müharibədən sonra çoxları sehv elemişdi, həyat öz-özünə deyişə bilməzdi. Hər kəs onu öz çiynnində aparmalı idi, ölenəcən aparmalı idi... Birçə orası pis idi ki, bu həyat deyilən şey bezən çox

ağır olurdu, adamların çiynini əzirdi, qabar eləyirdi. Hələ qabar nədir ki, ona dözmək olardı. Barı, ürək razı qalaydı – öz işindən də, özgələrin işindən də. İnsan biləydi ki, onun əməyi kiməsə xoşbəxtlik getirir... Tanabay qoyuna getməyi boynuna götürdü. Görəsən, bu işin axırı nə olacaqdı? Caydar nə deyəcəkdi? Tanabay dükana getməyə de məcal tapmadı – qızlar üçün konfet almaq lazımdı. Söz vermişdi... Hər yüz qoyundan yüz on bala, hər başa üç kilo yun – sözde asan görünür. Amma gerok hər quzunu doğudurasan, bəsləyib böyüdəsən. Yağış var, küləyi, soyuğu var. Yun işi daha çətin. Tükür, əlinə alırsan, zorla gözə görünür, birçə dəfə puf eləyirsən, görürsen ki, yoxdur. Bəs kiloqramlar hardan olacaq? Qızıl kiloqramlar! Yəqin, çoxlarının heç ağlına da gəlmir ki, o tükün hər kilosu nə qədər əzab tələb eləyir...

Bəli, Çoro onu çasdırdı, bərk çasdırdı. "Çıxış elə, ancaq qısa, öz öhdəciliklərindən de. Özgo şey lazım deyil. Mesləhət görmürəm". Tanabay da ona qulaq asdı. Tribunaya çıxan kimi cəsarəti tükəndi, bir kelmə ürək sözünü deyə bilmedi. Gurhagur öhdəcilikdən danışıb aşağı düşdü. Tanabay xəcalətdən bilmirdi ki, neyləsin. Ancaq Çoro razı idi. Görəsən, niyə o, bu qədər ehtiyatlı olmuşdu? Xəstelikdənmi idi, yoxsa sədrlikdən düşməyi Çoronu belə qorxaq etmişdi? Tanabayın ehtiyatla danışmağı onun noyina lazım idi? Yox, deyəsən, onda nəsə doyişmişdi, Çoro başqa adam olmuşdu. Səbəbi də, görünür, o idi ki, ömrü boyu Çoro sədrlik etmişdi, böyükler ömrü boyu onu danlamışdilar, söymüşdülər. İndi isə bicləşmişdi, deyəsən...

Tanabay düşünürdü: "Dayan, dost, vaxt geler, üz-üzə oturarıq, haqq-hesabı birdəfəlik çürüdərik..." Küləkse aramsız əsirdi, adamın iliyinə işləyirdi. Hələ evə çox qalırdı. Orada Tanabayı, kim bilir, nə gözləyirdi...

Çoro yorğa atın belində idi. Tek gedirdi, yoldaş gözləye bilməmişdi. Üreyi incidi, evə tələsirdi. Çoro atın cilovunu buraxmışdı, bütün günü dincəlmış at öz xoşuna, öz ahəngdar rütmə ilə çapırdı. Qaranlıq yollarla düzəndiz izler buraxırdı. Bütün keçmiş ehtiraslardan onda birçə qaçmaq həvəsi qalmışdı. O birilər çoxdan ölmüşdü. Daha doğrusu, öldürmüştülər. Öldürmüştülər ki, o, yoldan və yəhərdən başqa bir şey bilməsin. Gülsarı bununla yaşayırdı. Vicedanla, yorulmadan çapırdı, sanki çapıb əlindən alınmış o şeyə çatmaq istəyirdi. Çapırdı və heç vaxt çata bilmirdi.

Sərin külək, çöl havası Coronun halını bir qədər yaxşılaşdırılmışdı. Üreyinin ağrısı koşmuşdı. Bugünkü müşavirədən də Çoro ümumən razı idi, obkom katibinin çıxışından xoş gelmişdi. Katibin barəsində o, çox səhbətlər eşitmışdı, özünü isə ilk dəfə görmüşdü. Bütün bunlarla yanaşı, Coronun ürəyində bir narahatlıq da hökm süründü. Ürəyi sıxlırdı. Axı, o, Tanabaya pislik etmək istəməmişdi. Çoro çox belə müşavirələrdə, yiğincəqlarda, iclaslarda olmuşdu, bilirdi ki, harada nəyi demək lazımdır, nəyi deməmək lazımdır. Bu sahəde böyük təcrübəsi vardi. Ancaq Tanabay, onun sözünə qulaq assa da, Coronu lazımlıca başa düşməmişdi. Müşavirə qurtarandan sonra onunla bir kəlmə də kəsmək istəməmişdi. Maşına eyleşib, üzünü yana çevirmişdi. İncimışdı. Eh, Tanabay, Tanabay! Avamlığından el çəkməmisən, həyatdan heç bir iibrət almamışan. Cavanlıqda necə idin, elə də qalmışan. Səninki odur ki, ağına-bozuna baxmadan doğrayıb tökosən. Ancaq zaman o zaman deyil. Hər şey deyışib. İndi gerek sözü necə dediyini bilsən, kimin yanında dediyini bilsən, özü də elə deyəsən ki, zamanın ruhuna uyğun gəlsin. Hamı kimi – nə parlaq nitq söyləyəsən gərək, nə də dilin topuq vursun. Gərək qıl kimi düz danışasan. İndi zaman bunu tələb eləyir. Əger seni öz kefinə buraxsaydım, Tanabay, aləmi qatib qarışdıracaqdın, sonra isə başımıza suallar yağacaqdı: "Niyə öz təşkilatınızın üzvlərini torbiyə etmirsiniz? Bu necə təşkilatçılıqdır? Bu necə başıpozuqluqdur?" Eh, Tanabay, Tanabay...

Yenə həmin gecə, həmin o dağ yolu. Qoca at və qoca insan. Dərədə tonqal yanındı. Neçə dəfə idi ki, Tanabay ayağa durub, ölməkdə olan atın üstündəki kürkü düzəldirdi. Yenə Gülsarının başı üstündə eyleşirdi. Tanabay düşünürdü, bütün ömrünü götür-qoy eləyirdi. İller, iller, iller... Tanabayın qoyuna getdiyi o il, o ilin uzun payızı, o ilin erkən qışı. Xatire dalınca xatire gelirdi...

Dağlarda oktyabr ayı büsbütün quraqlıq keçdi. Təkcə ayın əvvələrində bir-iki gün yağış yağdı, duman gəldi, hava sərnlədi, sonra yenə istilər başlandı. O il hava birdən-bire korlandı. Bir gecədə külək qalxdı, bir gecədə hər şey dəyişdi. Şəhərisi Tanabay alaçıqdan çıxanda

gözlərinə inanmadı – dağların başını təptəzə qar almışdı. Qar dağlara necə də yaraşırıdı! Təptəzə, tərəmiz. Quzeyi də gözəl, güneyi də gözəl – sanki Allah dağları lap indicə yaratmışdı. Dağların qarlı zirvəsi üzərinde mavi sonsuzluqlar uzanıb gedirdi. Orada sonsuzluqlar boyunca kainatın xəyali ənginlikleri görünürdü. Bu işiq, bu sonsuzluq Tanabayə lezzət verdi, qəlbinə həm sevinc, həm qüsse gətirdi. Yenə Tanabay Bübücanı xatırladı. Kaş indi də Gülsarı burada olaydı, Tanabay atı minəydi, heyrətindən, sevindiyindən çığıra-çığıra bu tərəmiz səhər qarı kimi o qadının qapısı ağızını kəsdireydi...

Ancaq Tanabay bilirdi ki, bütün bunlar xeyaldır... Nə etmək, ömrün yarısı xeyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər ezziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir. Tanabay göylərə, dağlara baxırdı və hiss eləyirdi ki, insanların hamısı eyni dərəcədə xoşbəxt ola bilməz. Hamının öz talcyi vardi. Sevinci, kədəri vardi. Eyni vaxtda, eyni dağın üstündə işiq da ola bilir, kölgə də ola bilir – insan taleyi də bunun kimi. Elə buna görə də həyat rəngarəng olur... Bəlkə də, o qadın Tanabayı būsbütün unutmuşdu. Bəlkə də, indi o, bu təzo qara baxıb Tanabayı xatırlayırdı...

Sən bir işə bax – insan qocalır, ancaq ürek təslim olmaq istəmir, elinə fürsət düşən kimi ürek hay salıb xatirələri oyadır.

Tanabay atı yəhərlədi, ağılı açıb qoyunları çölə daradı, ucadan arvadını çağırıdı:

– Mən davarı çölə aparıram, Caydar, sən işini qurtarınca qayıdib gəlirəm.

Sürü çaxnaşaraq hərəketə gəldi, böyük bir axınlı dağyxarı dırmaşdı. Qonşu çobanlar da öz sürülerini çölə çıxarmışdılar. Döşərlə, dərələrlə, dar çıqlıqlarla sürü otlamağa gedirdi. Qoyunların saya gəlməyən dəstəsi saralış otlqlar içinde bozarıb-ağarırdı.

Hələlik her şey qaydasında idi. Tanabayə tapşırılmış sürü də pis sürü deyildi – yaxşı bala vere bilerdi. Beş yüz baş. Beş yüz qayğı. Hələ doğumdan sonra sürü bundan azı iki dəfə çox olacaqdı. Ancaq doğuma hələ çox qalırdı, çobanın əsil məşeqqəti hələ qabaqda idi.

Qoyun işi ilxiya nisbetən sakit iş idi, ancaq Tanabay qoyun otarmağa çox da asanlıqla öyrənməmişdi. At hara, davar hara! Ancaq nə etmək olardı? Atçılıq, deyirdilər, mənasını itirib. Maşın var. At sərf elemir. İndi qoyunçuluq başlıca məsələ olmuşdu – yun, et, dəri. Bu

işin bir çox xeyirli cəhətleri olsa da, atçılığa belə soyuq münasibət heç cür Tanabayın ürəyindən deyildi.

Yaxşı ayğrı olan ilxını hərdən buraxıb getmək də olardı. Bir günün, yarım günün asudəliyi də çoban üçün az iş deyildi, onun min cür başqa dərdi-seri vardi. Ancaq davarın yanından tərəfmək çətin məsələ idi. Gərək bütün günü dalınca gəzəydi, gecə qaraulunu çəkəydi. Heç baş qaşımağa da vaxt yox idi. Nə dincliyi vardi, nə növbəsi vardi. Gecə qaraulçuluğu Caydarın adına yazılmışdı, gündüzlər qızlarla birgə o, hərdənbir davara baxa bilirdi, gecə yaryacamənin türfəng qoyuna keşik çekirdi, sonra davarın üstündə yenə gərək Tanabay dayanayırdı. İndi İbrahim kolxozdə maldarlığın ağası olmuşdu, her sözə bir behane tapırdı:

– Mən sizin üçün köməkçini hardan tapım? – deyirdi. – Siz ki, ağıllı adamsınız, Tanake. Bilirsiniz ki, cavanların hamısı oxuyur. Oxumayanlar da mal-davarın heç adını da eşitmək istəmirler, çıxıb hara gəldi gedirlər – şəhərlərə, demir yoluna, mədənlərə heç bilmirəm başına no daş salım. Siz cəmisi bir sürüyə baxırsınız, ondan da şikayət eləyirsınız. Bəs mən? Bütün maldarlıq mənim boynumdadır. Məhkəməyə düşəcəyəm. Mən bu işi nahaq yere boynuma çəkdim, nahaq yerə. Heç kəs söze baxın. Elə biri sizin hamiliyə götürdüyünüz Bektay. Sən, deyir, mənim üçün radio təşkil elə, qəzət gətir, kino ver, təzə alaçıqlar tikdir, mağazanı her heftə mənim ayağıma gətir. Olmasa, deyir, çıxıb gedəcəyəm. Bəri siz onunla bir səhbət eləyəydinizi, Tanake!..

İbrahim yalan demirdi. Bu qədər yuxarı dırmaşmağına o, doğrudan da, peşman olmuşdu. Bektay barəsində də düz deyirdi. Hərdən Tanabay vaxt tapıb hamiliyə götürdüyü komsomolçuların yanına gedirdi. Eşim Boletbekov, zirək olmasa da, üzüyola oğlan idi. Ucaboy, yaraşıqlı Bektay isə heç sözəbaxan deyildi, onun qara gözlerində kin-küküdərət əskik olmurdu. O, hemişi Tanabayı acıqli qarşılıyındı.

– Sən, – deyirdi, – bu qədər canfəşanlıq elemə. Yaxşısı budur ki, öz uşaqlarının yanında otur. Ha çoxdur hər yere burnunu soxanlar. Sənsiz də ötüşərik.

– Nə olub məger, sənə pislik eləyirəm?
– Elədin, elemədin. Mənim sənin kimi adamlardan xoşum gəlmir. Birçə onu bilirsınız ki, döşünüzi qabağa verəsiz. Nə gəldi – ura, ura! Nə özünüzə bir gün ağlamışız, nə də bizi adam kimi yaşamağa qoyursuz.

Tanabay hirsləndi:

— Son, dilini bir az dinc qoy, cavan oğlan. Barmağını gözüme soxma. Bunun sənə dəxli yoxdur. Döşümüzü biz qabağa vermişik, sən verməmişən. Özümüz də peşman deyilik. Sənin kimilər üçün eləmişik. Əgər biz döşümüzü qabağa verməsəydik, indi sən belə yekə-yekə danışmirdin. Kino nedir, qəzet nədir, heç öz adını da bilmirdin. İndi sənin birçə adın vardı — qu!..

Bu cür açıq-saçıq danışmağına görə ürəyinin harasındasə ona hörmət cəsə də, Tanabay Bektayı sevmirdi. Bu adamın iradəsi qırılmaqda idi. Bektayın əyri yola düşdüyüünü gördükcə Tanabayın ürəyi yanındı. Elə ki, yolları tamam ayrıldı, bir dəfə onlar şəhərdə təsadüfən rastlaşarkən, Tanabay ona heç bir söz demədi və onun dediyinə də qulaq asmaq istəmədi.

O ilin erkən qışı...

Öz qızmış aq dəvəsində o qış yaman tez çapıb gəldi, çobanları zara getirib keçmiş arxayınçılığın heyfini çıxdı.

Oktyabr ayı büsbütün quraqlıq keçmişdi. Noyabrda qəfildən qış başlandı.

Axşamların birində yenə Tanabay sürüünü ağıla qatıb eve qayıtmışdı, o axşam guya hər şey qaydasında idi. Ancaq gecə arvad onu yuxudan oyatdı:

— Dur ayağa, Tanabay. Men lap donub əldən düşmüşəm. Qar yağır. Caydarın əlleri buza dönmüşdü, ondan yaş qarın iyi gəlirdi. Tüfəng də yaşı idı, soyuq idı.

Tanabay çölə çıxdı. Gecənin rəngində qəribə bir ağumsovluq vardi. Əməlli-başlı qar yağırdı. Ağlıda qoyunlar bərk narahat idilər, silkələnib üstlərindən qarı tökürdülər, qarsa ara vermək bilmirdi. Tanabay bərk-bərk kürkə qisılıb: "Dayanın, möhkəm dayanın, — dedi, — hələ bu harasıdır ki! Tələsmisən, qış, yaman tez gəlmisən. Xeyirdimi, şərdimi? O başdan bəlkə bir az tez çıxıb gedəsən, ha? Doğum vaxtı. Səndən özgə tevoqqemiz yoxdur. İndi isə nə bilirson ele. İxtiyar sahibisən..."

İxtiyar sahibi qış susurdu, xəlvətçə, tələsə-tələsə öz işini görürdü ki, səhər hamını heyrətə getirsin, çaxnaşdırınsın, pərən-pərən salsın.

Dağların başına yağan da, hələlik qar deyildi, zülmət topaları idi. Bir də, dağlara nə var ki! Dərd çobanın dərdidi idi. Dağlar durduqları kimi də duracaqdılar.

Tanabayın heç vaxt unuda bilmədiyi o qış belə başlanırdı, ancaq onun nələr edəcəyi hələlik heç kimə məlum deyildi.

Yağan qar ərimədi, bir neçə gündən sonra yeno yağdı, bir də, iki də, nehayət, çobanlar payız örüşlerindən el çəkməli oldular. Sürüyə hürküşə düşdü, qoyunlar dərelərə soxuldular, qayalarda gizləndilər, qarı az olan yerlər axtardılar. Çobanların minillik sənəti işə düşdü — davar üçün elə yerlərdə ot axtarıb tapdılar ki, bir başqası o yerdən başını bulayıb keçərdi, orada qardan savayı, bir şey görməzdi. Bunun üçün də onlara çoban deyirdilər... Böyüklərə nə vardi ki? Gəlirdilər, baxırdılar, sorğu-sual aparırdılar, sonra isə min cürə şey vəd etlib, çıxıb gedirdilər. Qışla üz-üzə qalan yenə də çoban olurdu.

Vaxt tapıb kolxoza baş çökmək hər gün Tanabayın fikrindən keçirdi. Tanabay doğum üçün nə kimi hazırlıq görüldüyüni bilmək istəyirdi. Ancaq vaxt harada idi! İş əlindən baş qaşımıq olmurdur. Bir dəfə Caydar internata, oğlunun yanına getdi, tez də qayıdib gəldi, çünkü onsuz həc cür mümkün deyildi. Caydar olmayan günlər, Allah bilir ki, Tanabay nələr çəkdi. Kiçik qızı qucağında oturdurdu, kürkünün arasında gizlədirdi, ancaq böyük qız atın tərkində soyuqdan əsim-əsim əsirdi. Evdə odun-ocağın da ləzzəti qalmamışdı.

Ertəsi gün anaları qayıdib goləndə qızlar bir oyun çıxartdılar ki, gəl göresən! Atılıb analarının boynundan asıldılar, xeyli vaxt ayrılməq bilmədilər. Yox, ata, əlbəttə, atadır, ancaq anasız o da bir şeyə dəymirdi.

Bələcə, günlər ötüb keçdi. Qışın da dilini başa düşmək çətin idi. Gah isti, gah soyuq. Bir-iki dofta çovğun qopdu, sonra hava yene də yumşaldı, qar əriməyə başladı. Tanabayı qorxudan da elə bu idi. Əgər doğum isti vaxta təsadüf eləsəydi, çox yaxşı olacaqdı, bəs birdən soyuq düşsəydi, Tanabay neyloycəkdi?

Vaxt keçdikcə qoyunların qarnı da get-gedə irəli çıxırdı. İri bala, yaxud əkiz doğası qoyunlar tamam ağırlaşmışdı. Belələri zorla yeri-yirdilər, günbegün ariqlayırdılar, sümükləri görünürdü. Zarafat deyil ki, qoyunlar betnlerində bala böyüdürdülər, onlara canlarından can verirdilər, özleri isə hər çöpü qar altından min müsibətlə tapırdılar. Gərək belə vaxtda çoban balalı qoyunlara seher-axşam yem verəydi; onların dalınca dağlara ot daşıyayıdı, ancaq kolxozun anbarları çoxdan silinib-süpürülmüşdü. Toxumdan və işlek atlar üçün ayrılmış yulafdan başqa anbarlarda heç nə yox idi.

Her səhər Tanabay sürüünü ağıldan çıxaranda balalı qoyunları yaxşıyaxşı gözdən keçirirdi, onların qarnını, yelinini yoxlayırdı. Belə xeyal eleyirdi ki, əger havalar yaxşı keçse, özünün quzu barəsindəki öhdəçiliyini yerinə yetirə bileyək, ancaq yun sarıdan Tanabayın bu başdan gözü su içmirdi. Qış ərzində gələn tük onu əsla qane elemirdi, üstəlik, bəzi qoyunların tükü artmaqdansa seyrəlirdi, – bunun da sebəbi, şübhəsiz, yemin azlığı idi. Düşündükçə Tanabayın qanı qaralırdı, hirslenirdi, ancaq əlindən heç nə gəlmirdi. Coronun sözünə baxdıgına görə o, en pis söyüşləri özüne yağıdırıldı. Axi, o niye tribunaya çıxdı? Yekə-yeke vəd verdi? Mən beləyəm, mən eleyəm, qabaqcılam, partyanın ve xalqın qarşısında söz verirəm. Barı bu sözleri deməyəydi! Axi, partyanın ve xalqın buna nə dəxli vardı! Adicə tesərrüfat işi idi. Yox, gorək deyəydi... Belə tələb olunurdu. Bəs nə vaxtacan, görəsən, tribunaya çıxanlar yerli-yersiz bu sözleri işlədəcəkdi?.. Nə etmək, günahkar Tanabayın özü idi. Düşünməmişdi; onun-bunun ağızı ilə oturub-durmuşdu. Onlara nə var ki, ekilib aradan çıxmışdılar, Tanabayın birçə Çoroya yazıçı gəlirdi. Coronun heç baxtı gətirmirdi. Bir gün sağ olanda iki gün xəstə yatrırdı. Çoro ömrü boyu çalışıb-çapalamışdı. İndi də qüvvəsi daxilində əlləşirdi, camaatı dilə tuturdu, inandırırdı, ancaq xeyri nə idi? Özü də hər şeydən ehtiyat eləmeye başlamışdı, sözüne-söhbətinə sərhəd qoyurdu. Madam ki, xəstə idi, çıxıb evində otursayıdı, yaxşı olmazdım?..

Qışsa öz işini görürdü, çobanları gah qorxuya salırdı, gah da sevinirirdi, ürəkləndirirdi. Tanabayın sürüsündə iki anac qoyun ölmüşdü – zeiflikdən tab gətirə bilməmişdilər. Onun hamiliyə götürdüyü cavan çobanların da sürülərində bir neçə tələfat olmuşdu. Bunsuz mümkün deyildi. Hər sürüdə beş-on tələfat qış üçün adı bir hal sayılırdı. Hələ əsas məsələ qabaqda idi – yazın başlangıcında.

Sonra havalar birdən-bire qızımağa başladı. Yelintər günbegün işib yekəldi. Adamın qoyunlara yazılı gəlirdi, ariqlıqdan zorla yeriyyildilər, qarınlarını zorla çekib aparırdılar, ancaq işe bax ki, memeler öz işində idi, qoyunların emcəyi saatbasaat böyüyürdü. Arada söz gəzirdi ki, hansı sürüdəsə bir neçə doğum olub. Deməli, cütləşdirmə vaxtı diqqetsizlik edilmişdi. Bu hələ işare idi. Bir-iki həftədən sonra quzular yetişmiş armud kimi tökülüşəcəkdi. Onları yiğib-yığışdırmaq mümkün olmayıacaqdı. Çobanın əsil məşəqqəti başlanacaqdı. Her quzunun üstündə o, yarpaq kimi əsecəkdi, sürüyə geldiyi günə lənət

yağdıracaqdı və sevincinin həddi-hüdudu olmayıacaqdı – əger quzunu saxlaya bilsəydi, yaşada bilsəydi, qışdan çıxara bilsəydi.

Beli, kaş belə olaydı! Ele olaydı ki, çoban camaatın üzünə alnıaçıq çıxa bileydi...

Doğum vaxtı çobanlara kömək elemək üçün kolxozdan bir neçə qadın göndərdilər. Çoxusu ağıbırçək qarilar idi, bir də uşaqsız arvadlar gelmişdilər, çünki kənddən hər qadın bura gəlməzdi. Tanabaya da iki nəfər sahmançı qadın verdilər. Qadınlar qablı-qasıqlı, çadırlı-filanlı yiğisib gəldilər. Uşaqların bayramı oldu. Doğum vaxtı Tanabaya ən azı yeddi nəfər belə köməkçi lazımlı olacaqdı. İbrahim bork-bərk söz verirdi ki, onları da göndərəcəkdir. Sürü Beşəgac vadisində – döl məntəqəsinə köçürünləndə mütləq göndərəcəkdir, onun dediyinə görə, hələlik bu iki nəfər kifayət idi.

Nehayət, köç vaxtı gəlib yetişdi. Sürülər dağlardan endirildi, döşlərə, döl bazalarına axın başlandı. Sahmançı qadınları aparıb yerbəyər eleməyi Tanabay Eşim Bolotbekova tapşırıdı. Onları sohər tezden böyük bir dəstə ilə yola saldı, özü isə sürüni dağdan yavaşyavaş endirdi ki, balalı qoyunlar rahat gəlib çıxınlardı. Sonra, öz hamilərinə kömək elemək üçün, Tanabay bu yolu iki dəfə də gedib gəlməli idi.

Qoyunlar öz bildikləri kimi gedirdilər, onları tələsdirmək olmazdı. Qoyunların bu yavaş yerişi iti də hövsələdən çıxarmışdı, it bir yerde qərar tuta bilmirdi.

Günəş batmağa gedirdi, ancaq istisi hələ də hiss olunurdu. Sürü aşağı endikcə hava da istiləşirdi. Güneylərdə ot göyerirdi.

Yolda Tanabay bir qədər gecikməli oldu – qoyunlardan biri doğdu. Tezecə doğulmuş quzunun burnunu, qulağını püfləyə-püfləyə Tanabayın qanı qaraldı, çünki hələ tez idi, çox tez idi. Doğum bir həftədən sonra başlanmalıdır idi.

Bəlkə, yenə yolda doğanlar olacaqdı? Tanabay qoyunlara baxdı – yox, belə şey gərek olmayıyadı. Ürəyi sakitleşdi, sonra, hətta, sevindi de. İlk quzu qızlar üçün toy-bayram olacaqdı. İlk balanın hemiše öz yeri var. Hem də quzu qəşəng quzu idi. Ağappaq. Birçə kirpikleri ile dırnaqları qara idi. Tanabayın sürüsündə bir neçə qaba yunlu qoyun vardi. Bu quzunu da onlardan biri doğmuşdu. Belə qoyunların balası gəlimli olur, tüklü, sağlam olur. Bu quzular zərif yunlu qoyunlardan doğulan tüksüz quzulara oxşamırlar. Tanabay quzunu qucağına aldı:

— Madam ki, dünyaya gəlməyə toləsmisən, — dedi, — aç gözlerini, bax. Qədəmin qoy xoş olsun! Dünyaya sənin kimi o qədər bala gələsin ki, səsinizdən qulağınız batsın, hamınız da sağ qalın, çoxalın, dünyani doldurun! — O, quzunu yuxarı qaldırdı. — Bax, — dedi, — bax, sən ey qoyunların allahı, birinci baladır, bax və kömək ol bize!

Yuxarıda isə dağlar dayanmışdı. Dağlar susurdular.

Tanabay quzunu kürkünən altına soxub yola düzəldi. Ana qoyun onun dalınca qaçırdı, məloyirdi, həyecan keçirirdi. Tanabay qoyuna ürek-dirək verirdi:

— Gəl, görüm gəl! Balan burdadır, heç yana qaçmır.

Quzu kürkün altında qurudu, isindi, rahatlandı. Onlar axşam çağı bazaya yetişdilər.

Bazada camaat yerbəyer olmuşdu, alaçıqdan tüstü qalxırdı. Sahmançı qadınlar çadırların qabağında sürünen gözləyirdilər. Deməli, hər şey qaydasında idi. Birçə Eşim gözə dəymirdi. Dəvəni götürüb getmişdi ki, sabah özü köçüb golsin.

Burada gördüyü hər şeyə Tanabay böyük ümidi də baxırdı. Yene ürekdo qüssə də vardı, sevinc də vardı. Ancaq tövlətləri görəndə sanki onu ildirim vurdur: damların qamışı çürümüşdü, divarlar deşik-deşik idi; no qapı, nə pencərə vardi, külək burdan vurub, ordan çıxırdı. Çöllün qarı az qala eriyib qurtarmışdı, ancaq tövlələrin içində komakoma qar qalırdı.

Bir vaxt daşdan tikilmiş ağıl da xarabaliq içində idi. Bütün bunları görəndə Tanabay elə dilxor oldu ki, qızların quzu ilə oynamasına da fikir vermədi. Quzunu onların üstünə atıb bazanı dörd dolandı. Hər yan xarabaliq, hər yan ucuq-sökük. Tanabay ömründə belə biabırçılıq görməmişdi. Bütün bu döl bazası, yəqin ki, lap müharibə vaxtından başlıbaşına buraxılmışdı. Cobanlar doğumu birtəhər yola vermişdilər, sonra hər şeyi qarın, küləyin ümidi buraxıb getmişdilər. Anbarın damında bir qalaq çürümüş ot vardi, bir-iki qalaq da saman gözə deyirdi. İçəridə — iki kisə arpa unu, bir qutu duz. Bir neçə şüşesi qırılmış fəner, fənerlərin yanında paslanmış neft bidonu, sapı çürümüş bellər, dişləri, eyilmış yabalar. Baxanda istoyırdı ki, nefsi töküb bütün bu şeylərə od vurasan, baş götürüb, ayağın getdikcə gedəsən...

Tövlələrdə qar dizə çıxırdı, bildirdənqalma donmuş peyin hər yerdə təpə-təpə ucalırdı. Tanabay qarın, peyinin içində gezirdi və nə edəcəyini bilmirdi. O deməyə söz də tapmırıldı. Eyni şeyi dəli kimi

tokrar eləyirdi: "Bu nədir, bu necə işdir?.. Bu nədir, bu necə işdir?.. Bu nədir, bu necə işdir?.."

Tanabay tövləden çıxıb, tələsə-tələsə atı yəhərləməye başladı. Ölləri əsim-əsim əsirdi. Bu saat o özünü kəndə yetirəcəkdi, geconin qaranlığında hamını ayağa qaldıracaqdı, gör Tanabay onlara necə divan tutacaqdı! Onları Tanabay birbəbir xirtdəkleyəcəkdi — İbrahimı də, sədri də, Coronu da: daha məndən rəhm gözləmeyin! Siz ki mənimlə belə rəftər etdiniz, alın payınızı! Daha bəsdir, biçaq sümüyə dirənib!..

Yenə Caydar haradansa peyda olub atın cilovundan yapıdı.

— Dayan! — dedi. — Hara gedirsən? Düş görüm, mənim sözümə qulaq as!

Ancaq Tanabay sözü eşidirdi?! O, cilovu gücü çatdırıqca dartsıdırdı, atı qamçılıyib arvadının üstünə sürürdü:

— Burax! Burax! Burax, deyirəm sənə! Hamısını qıracağam! Doğrayacağam! Öldürəcəyəm hamısını!

— Buraxmayacağam! Adam öldürmək istəmirsenmi? Məni öldür.

Bu vaxt sahmançı qadınlar tökülüşüb gəldilər, qızlar ağlaşib hər tərəfdən qışqırışdırılar:

— Ata! Ata! Getmə!

Tanabayın qəzəbi soyudu, ancaq inadından el çəkmədi.

— Burax, — dedi, — görürsənmi tövlələr nə gündədir? Qoyunlara, bax, bu gün-sabah hamısını doğub-tökecekk. Biz onları harda saxlayacaq? Həni dam-daş? Həni yem? Hamısı murdar olacaq. Kim cavab verəcək? Burax məni.

Caydar dedi:

— Tütələm ki, buraxdım getdin. Qışqırdın, dava saldın. Bunun bizi nə xeyri var? Madam ki, indiyəcən heç nə eləməyiblər, deməli, cəyə bilmirlər, gücləri çatmır. Əgər imkanları olsayıdı, tezə tövle tikərdilər.

— Bəs dam necə? Onu ki, düzəldə bilərdilər. Həni bunun qapısı? Həni pencərəsi? Başdan-başa xarabaliqdir, tövlənin peyinini də on ildir daşımayıblar! Sən bir ota bax. Bu çürük otla bu boyda sürünen neçə gün saxlamaq olar? Bu otu quzuya vermək olarmı! Bəs altlarına nə döşəyəcəyik? Deyirsen, quzular peyinin-palçığın içinde murdar olsun, elemi? Sən belə deyirsen, ha? Burax məni!

— Bəsdir, Tanabay, özünə gel. Sən bu camaatdan artıq deyilsən ki? Həni necə, biz də ele. Bir də, axı, sən kişisən. Hələ ki, gec deyil, fikirləş gör neyləyəcəksən. Onları da burax başına. Birdəfəlik tüpür,

vessalam! Cavabdeh bizik, işi də özümüz görəcəyik. Odur, o dərədə yolun üstündə xeyli itburnu kolu var, getəndə görmüşəm. Kəsib gətirrik, birtəhər damın üstünü basdırarıq. Üstündən də peyin tökerik. Altlarına da yovşandan-zaddan tapıb döşərik, havalar korlanmasa, birtəhər yola vererik...

Bu yandan da sahmançı qadınlar Tanabayə türək-dirək verməyə başladılar. Tanabay yəhərdən düşdü, qadınlara gözücü da baxmadan birbaş alaçığa yollandı. Başını aşağı salıb oturdu – ele bil uzun süren xəstelikdən durmuşdu.

Evde hamı susurdu. Danışmağa qorxurdular. Caydar çaydan ocaqdan götürdü, yaxşı çay dəmlədi, badyaya isti su töküb ərinə verdi. Tanabay ellərini yudu. Təptəzə süfrə açıldı, hətta Caydar haradansa bir neçə konfet də tapıb çıxartdı, boşqablara sapsarı ərinmiş yağı qoydu. Sahmançıları da çağırıb süfrə başına əyleşdilər. Eh, arvadlar, arvadlar! Onlar ləzzətlə çay içib, yenə öz səhbətlərini eləyirdilər, sanki qonaqlıqda əyleşmişdilər. Tanabay dinməz-söyləməz oturdu. Caydar sonraaya durub ağılmış divarlarından tökülmüş daşları hörməyə getdi. Burada iş qurtaran deyildi. Ancaq ağılı başlı-başına buraxmaq da olmazdı, gecə davar buraya qatılacaqdı. Bir azdan arvadlar da gelib daş daşımıqbaşladılar. Hətta, qızlar da işe girdilər. Tanabay qızlara acıqlandı:

– Bircə siz qalmışdınız, – dedi, – qacın evə!

O utanırdı. Başını qaldırıb arvadların üzünə baxa bilmirdi. Çoro doğru deyirdi: Caydarsız öz bələli başını Tanabay, çox çətin ki, saxlaya bilerdi...

16

Ertəsi gün Tanabay hamiliyə götürdüyü çobanların kömeyinə getdi, onları da köçürüb getirdi, sonra bütün heftəni dinclik bilməden işlədi. Bele ağır işlə o, yalnız müharibədə, özü de müdafiə xətti yaradılan vaxtlar üz-üzə gelmişdi. Ancaq orada bütün diviziya işləyirdi, bütün ordu işləyirdi. Burada ise üç nəfər – özü, arvadı, bir də bir nəfər sahmançı qadın. O biri qadın yaxılıqda qoyun otarırdı.

Tövləlerin peyinini temizləmək və derədən itburnu kolu kəsib gətirmək onlara daha çox ezbər verdi. İtburnu yaman six bitmişdi, iti tikənləri vardi. Kolların arasında Tanabay çəkmələrini cırıq-cırıq elədi, öz oşğar şinelinin axırına çıxdı. Tikənlə kolları ipə bağılayıb sürüyə-sürüyə

daşıdılar, çünki onları nə ata yüklemek mümkün idi, nə de dalda aparmaq olardı. Tanabay əldən-ayaqdan düşdü. Buraya Beşəğac vadisi deyirdilər, ancaq axtarsaydin heç beş kötlük de tapmazdin. İkiqat büküllüb təkə-tökə onlar itburnu kollarını tövleyə sürüyüb yolları şum-porsum elədilər. Tanabayın qadınlara yazığı gelirdi, ancaq başqa əlac yox idi. Bir ucdn işləyirdilər, bir ucdn da göye baxırdılar. Qar yağısaydı, bütün zəhmətləri bada gedə bilerdi. Bu yandan da Tanabay böyük qızı tez-tez siiriyə baş çəkməyə yollayırı - yaxşı ki, hełə doğum yox idi.

Peyin temizləmənin eziyyəti bundan da çox oldu. Damı saz olan tövlədən quru, bərk peyini daşımışa nə var ki? Onu parça-parça doğramaq olur, üst-füstə qalayıb asanca aparmaq olur. Bu cür qoyun peyini günə verib qurudurlar. Qışda onun istisində oturmağın özge ləzəti var. Ancaq qar, yağış altında qalmış peyini daşımıq katorqa işi idi, cəhənnəm əzabı idi. İş çox, vaxt az. Hətta, gecələr də hisli fənərlərin işığında onlar bu soyuq, bu yapışqan, bu qurğunun kimi ağır palçığı xərəye yiğib daşıyırdılar. İki gün idi ki, onların gecəsi-gündüzü yox idi.

Həyatda neçə-neçə peyin tığı qalanmışdı, ancaq tövlənin peyini daşımıqla qurtaran deyildi, tezliklə doğacaq qoyunlar üçün onlar tövlənin heç olmasa bir bucağını təmizləmeye telesirdilər. Ancaq bununla yara sağalmayacaqqdı. Doğar qoyunları və onların balalarını yerləşdirmək bütün bu tövlə az idi – axı, gündə iyirmi-otuz quzu doğulacaqqdı! Tanabay peyini xərəye yiğirdi, aparıb boşaldırdı, gedəndə də, gələndə də, yatanda da, duranda da o, yalnız bir şey barədə düşünürdü: "Bu işin axırı nə olacaq?" Tanabayın başı gicllenirdi. Qolları sızıldayırdı. Bir yandan da külək hər dəqiqəbaşı fənərləri söndürürdü. Yaxşı ki, sahmançı qadınlar işdən şikayət eləmirdilər, Tanabayla, Caydarla beraber onlar da gecə-gündüz işləyirdilər.

Bir gün də keçdi, beş gün də keçdi. Yene onlar peyin daşıyırdılar, damın-divarın deşiklerini suvayırdılar. Nehayət, bir gece Tanabay xərəkle tövlədən çıxanda səs eşitdi: ağlıda quzu meleyirdi, anası ayaqlarını yere döyüb, balasının sesinə ses verirdi: "Demeli, başlandı!" Tanabayın az qala ürəyi yerindən qopdu. Dönüb arvadına baxdı:

– Eşidirsən? – dedi.

Onlar xəreyi yere atıb, fənərləri götürdüler, telesik ağla qaçıdlar.

Fənərlərin işığı qoyunları birbəbir arayıb axtardı. Bes o harada idi? Nehayət, ağılin bir künçündə onlar doğan qoyunu gördülər. Ana təzecə dünyaya gelmiş balasının xirdaca, titrək bədənini yalayırdı. Caydar

qızunu götürüb eteyinə qoydu. Yaxşı ki, vaxtında gəlmışdilər, yoxsa quzu soyuqdan öle bilerdi. Sonra məlum oldu ki, qoyunların biri də doğub. Özü də ekiz doğub. Onları Tanabay plaşının eteyinə qoydu. Bundan əlavə, beş-altı qoyun da bir azdan doğacaqdı, onlar yərə seri-lib mələyirdilər, çapalayırdılar. Deməli, doğum başlanırdı. Səhərcən bu mələyib-çapalayan qoyunlar da doğacaqdı. Sahmançıları çağırıldılar. Doğan qoyunları sürüb tövlənin az-çox təmizlənmiş yerinə apardılar.

Tanabay divarın dibinə saman döşədi, ilk dəfə ana südü əmən balaca quzuların yerini rahatlayıb üstlerinə çuval saldı. Soyuq idi. Ana qoyunları da Tanabay birtəhər burada yerləşirdi. Və düşündü. Dodağını dişləyib düşündü. Ancaq düşünməyin mənası vardımı? Ümid birce Allaha qalırdı, bəlkə onun bu xırdaca quzulara rəhmi gələydi. Hələ görüləsi nə qədər iş vardi... Bu zəhrimər samansa da bəri bol olaydı. İbrahimə qalsa, o, buna da bir üzrlü səbəb tapacaqdı. Dağdır, deyəcəkdi, yol yoxdur, mən bura samanı necə daşıymış?!

Qoy ne olacaq olsun! Tanabay üroyində hər şeyə tüpürüb tövlədən çıxdı. Gedib evdən bir şüše mürekkeb gətirdi. Quzuların birini "2" rəqəmi ilə işarə elədi, o birini "3" rəqəmi ilə nişanladı. Eyni cür anaları da nömrələdi. Yoxsa, sonra yüzü birdən mələşəndə onları bir-birindən ayırmak olmazdı. Bəli, o gün uzaqda deyildi, çobanın əsil məşəqqəti başlanırdı.

Başlandı, özü de yaman başlandı, ləp cəbhədə müdafiədə olduğu kimi. Sanki tanklar bir-birinin ardınca gəldi, səndə isə qorunmaq üçün heç no yox idi. Səngərdə dayanmışdır, çünki heç yana gedə bilməzdin. İki yol qalırdı – ya ölmək, ya da təsadüfə ümid bağlamaq.

Səhərlər, sürü otlamaya gedəndə Tanabay təpenin üstüne çıxb etrafı nəzərdən keçirirdi. Sanki o, yənə də cəbhədə idı, öz hərbi möv-qeyini yoxlayırdı. Tanabayın mövqeli çox zəif idi, lakin o dayanmalı idi, başqa əlac yox idi. Ortasından çay axan balaca, kəle-kötür vadı təpələrin arasına sıyrılmışdı, o yanda daha uca təpələr görünürdü, daha yuxarıda isə başı qarlı dağlar dayanmışdı. Ağappaq təpəliklər boyunca çılpaq qayalıqlar qaralırdı, onlardan yuxarıdakı buz bağlanmış zirvələrdə qış dayanıb keşik çəkirdi. İstəsəydi, bir göz qırpmında o, buranın üstünü alardı. Qara qış birçə dəfə silkelənib buludlarını aşağı səpələsəydi, bütün bu vadı duman içinde itə bilerdi.

Göy boz idi, boz dumana bürünmüdü. Çöllerden külək əsirdi. Ətraf sakit, dörd yan dağ. Narahathiqdan ürəye üşütmə düşürdü. Soyuq,

xaraba tövlədə quzular moloşirdilər. Onacan boğaz qoyun indicə sürüdən ayrılmışdı; bu gün onlar da doğacaqdılar.

Qoyunlar aram-aram çöllərə ot axtarmağa gedirdilər. İndi hər qoyunun üstündə göz olmaq lazımdı. Sürüdə elə qoyunlar vardı ki, onların doğacağım bilmək olmurdu. Heç gözlənilmədən özlərini kol dibinə verib doğurdular. Bala gözdən yayınıb nəm torpaq üstündə qalsayıdı, ondan quzu olacağını gözləməyin mənası yox idi.

Tanabay təponin üstündə çox dayanırdı, çox düşünürdü. Ancaq burada dayanıb düşünməyin də heç bir mənası yox idi. Tövlədə iş əlindən baş qaşmaq olmurdu. Yenə Tanabay qollarını çırmalayıb işə girişirdi, tövlədə axşamacan əlləşirdi.

Sonra İbrahim gəldi, un getirdi – sen hələ utanmazlığa bax!.. Mən, deyir, sənin üçün sarayı hardan tapım? Kolxozen olanı budur, başqa tövəmiz yoxdur. Hələlik kommunizmə çatmamışıq.

Tanabay az qaldı ki, yunruq davasına keçsin.

– Bu istehza nədir? – dedi. – Mən sənə söz deyirəm, sən də sözə cavab ver. Bundan ötrü sabah mənim yaxamdan yapışacaqlar.

– Bəs mənim yaxamdan yapışmayacaqlar? Siz burda bir sürüyə cavabdehsiniz, ancaq mən hamınız üçün cavabdehəm, bütün maldarlıq üçün. Elə bilirsınız mən əzab çekmirəm?

İbrahim ağladı. Heç gözlənilmədən ağladı və gözünün yaşını axıda-axıda müzildəndi:

– Məni məhkəməyə verəcəklər! Məhkəməyə! Heç ne yoxdur, heç ne tapılmır. Camaat beş günlüyü sahmanlıqla da gəlmək istəmir. Allahınız var, vurun öldürün məni, daha məndən heç bir kömək olmayıcaq. Məndən heç no gözləməyin. Bu işi mən nahaq yerə boynuma çəkdim, ləp nahaq yerə...

İbrahim getdi, sadəlövh Tanabayı əməlincə çasdırıb getdi və bir daha buralarda görsənmədi.

Hələlik, beş yüz qoyunun ancaq yüzü doğmuşdu. Yuxarıda, Eşimlə Bektayın sürüsündə isə hələ doğum başlanmamışdı. Ancaq folakot uzaqda deyildi; bunu Tanabay hər gün hiss etmədi. Çoxdan beri qoyuna gedən qoca sahmançı qadından başqa, hamı eyni işi görürdü, hətta Tanabayın altı yaşlı böyük qızı da işe qoşulmuşdu. Onlar doğan qoyunları zorla yerbəyer eləyirdilər. Quzuları tuturdular, ayırdılar,

analarını altına qoyurdular. Bir yandan peyin daşıyırdılar, bir yandan şuburtu yiğib qoyun-quzunun altına döşeyürdilər. İsdən baş açmaq olmurdu. Bu yandan da ac quzular fasilesiz mələşirdilər – süd çatışmırıldı, ot yox idi, achiq qoyunları əldən salmışdı. İrlidə bundan da pis günler gözlənilirdi.

Dogan qoyunların sayı günbegün artırdı. Çobanın nə gecəsi, nə gündüzü vardi. İş əlindən nefes almaq mümkün deyildi.

Birdən-birə hava da soyudu. Bulud göyün üzünü aldı, narın qar yarlı. Duman geldi, zülmet çökdü. Ancaq, yaxşı ki, bütün bunlar çox çekmədi. Buludlar dağılışib getdi, hava isindi. Yerdən nəm iyi qalxdı, baharın nefəsi duyuldu. Tanabay sevindi: "Kaş ki, yaz tez gələydi. Özü də qaydalı gələydi. Gah isti, gah soyuq olmayıyadı. Doğum vaxtı bundan pis şey yoxdur".

Bahar gəldi, lap vaxtında gəldi, ancaq Tanabayın gözlədiyi kimi gəlmədi. Gecələrin birinde xəlvətce təşrif gətirdi, dumanla, yağıyla, qarla gəldi. O, her yerde özünü göstərdi – tövlədə də, ağılda da, alaçıqda da. Dörd bir yanda gəlməçələr yarandı, su axdıqca ziqli soyuq torpağın üzü cedar-cadar oldu. Yağış suyu tövlənin çürük damından içəri axdı, ağıllı divarlarını yudu, soyuqdan qoyun-quzu mələşdi, tövlələrə palçıq diziçəkdi. Öz gəlişi ilə bahar hamını ayağa qaldırdı. Quzular büzüşüb bir-birinə qıṣıldı, analar ayaq üstdə mələşdilər, yağışsa aman vermek istəmədi. Öz soyuq gəlməçələrində bahar yeni doğulan quzuları xaç suyunə saldı.

Adamlar çaxnaşmaya düdü - əllərdə fəner, syinlərdə flaş. Tanabay sürüünün dövresində firfirə kimi firlandı. Qaçdı ve qaçıqca onun iri çəkmələri, təşvişə düşmüş bir cüt vəhşi heyvan kimi, gah suya atıldı, gah peyinə girdi. Flaşının ətekleri gülle dəymmiş quş kimi çırpındı. Tanabayın nefəsi xırıldadı. O qışqırdı, özünün də, başqalarının da üstüne bağırdı:

- Lingi verin! Beli! Peyini bura tökün! Suyun qabağını kəsin!

Heç olmasa tövləyə axan suyun qabağını kesmək lazım id. Tanabay donmuş torpağı deşdi, arx qazdı.

- İslığı tut! Bura tut! Gözlərini döymə!

Ancaq duman get-gedə sıxlışırı. Sulu qar yağırdı. Onu saxlamaqda insan gücsüz idi.

Tanabay özünü evə saldı. Çırağı yandırdı. Ev də her tərəfdən dağırdı. Ancaq tövləyə baxanda yenə bura yaxşı idi. Uşaqlar yatırdılar,

onların yorğanı da islanmışdı. Tanabay uşaqları yorğan-döşəkli qucağına aldı, onları qırğa çəkib, alaçıqda bir qədər yer düzəltdi. Yorğanlar islanmasın deyə, keçələri də uşaqların üstüne töküdü, bayırda çıxıb tövlədəki arvadları çağırıldı:

- Quzuları eve getirin! - dedi ve özü də tövleye qaçıdı.

Ancaq bir alaçıqa nə qədər quzu yiğmaq olardı? Nə qədər mümkün idi yiğdilar. Bəs qalanlar? Uf, kaş heç olmasa bunları ölümündən qurtarmaq olaydı...

Nəhayət, seher də açıldı. Ancaq göyün çən-dumanı çekilib getmedi. Bir az ara verdi, yənə başladı – gah qar, gah yağış, gah qar, gah yağış...

Alaçıq ağızınan quzu ile dolu idi. Mələşirdilər, çığırışıldır. Qoxu, üfunət. Şeyləri bir künçə qalayıb, brezentle örtmüştülər, özleri çadırlara, sahmançıların yanına köçmüştülər, uşaqlar ağlayırdılar, soyuqdan əsirdilər.

Çobanın məşeqqətli günləri idi. O özünü də söyürdü, başqalarını da. Dünyada hamını və her şeyi yamanlayırdı. Nə yuxusu vardi, nə yeməyi; islanıb suyu axan qoyunların, donub ağaca dönmüş quzuların içində çapalayırdı. Ölümse yaşı tövlədə sürüünü bir ucdan doğrayıb tökürdü. Burada onun üçün yol açıq idi. Dəlinmiş damdan da gire bilərdi, şübhəsiz pencerelərdən də, qapısız darvazalardan da içəri soxula bilərdi. O gəlirdi. Balaları və üzülmüş anaları eninə-uzununa kəsib tökürdü. Çoban bir dəfədə tövlədən neçə-neçə göyərmiş cəmdək çıxarırdı, çöldə cəmdək üst-üstə qalanırdı.

Bayırda, ağılda isə bu gün-sabah doğası yüz-yüz qoyun qarın-yağışın altında qalmışdı. Tezliklə ölüm onlara da yol tapacaqdı. Soyuqdan çənələri titrəyirdi. İslanmış tükləri yumaq-yumaq sallanırdı, koma-koma...

Daha sürü örүşə də çıxməq istəmirdi. Bu nemdə, bu yağışda örүşə şəmi çıxməq olardı?! Sahmançı qadın çuvalı başına salıb qoyunları qovurdu, qoyunlarsa getmək istəmirdi, qayıdırıb qaçırdılar, sanki burada onlar üçün cennət guşəsi hazırlamışdılar. Qadın hirsindən ağlayırdı, sürüni təzədən qovmağa başlayırdı, ancaq davar yerindən tərəpnəmək istəmirdi. Tanabay dəli kimi sürüünün üstüne cumurdu. Hamisini çomaqla qırıb tökmek isteyirdi, ancaq boğaz qoyuna çomaqmı qaldırmaq olardı? Tanabay camaatı harayıyordı. Hamılıqla onlar sürüünü birteher örүşə çıxarırdılar.

Bu solakət başlayan gündən Tanabay büsbütin başını itirmişdi. Nə öton günlerin sayını biliirdi, nə ölen qızunun hesabını biliirdi. Qoyunların əksəriyyəti əkiz doğrdu, hətta üçəm doğan qoyunlar da vardi. Vardövlət batıb gedirdi. Tanabayın bütün zohməti hədə olurdu. Quzular bir ucdan doğulurdular və elə həmin gün də onlar peyinin-palçığın içində dalbadal murdar olurdular. Sağ qalanlar öskürürdülər, xır-xır xırıldayırdılar, qarın işləməsindən bir-birinin üstünü batarırdılar. Balasız qalmış qoyunlar zar-zar zariyırdılar, ortaqliqda çaxnaşırdılar, dolanıb doğmaqda olan qoyunları ayaqlayırdılar. Bütün bunlar nəsə sövq-təbii bir dəhşət idi, ağla siğışmayan möcüzə idi. Ah, kaş ki, bu doğum bir az gec başlanaydı!

Ancaq qoyunlar elə bil bir-biri ilə şərtləşmişdilər. Doğum dəlinca doğum, doğum dəlinca doğum!..

Və bütün bu mənzərənin qarşısında insan ürəyi tab getirə bilmirdi. Ürəkdə qəzəb baş qaldırırdı və bu qəzəb insanın gözüne bir qara pərdə çəkib hor şeyə nifret oyadırdı: bu xaraba tövləyə də, oradakı qoyunlara da, özünə də, öz həyatına da, ümidi, inama, arzuya – ürəkdə her şeyə nifret baş qaldırırdı.

Elə bil Tanabayın beyni kütləşmişdi. Özü öz fikirlərindən dəhşətə gelirdi. Bu qorxunc fikirləri Tanabay qovmağa çalışırdı,ancaq fikirlər ondan əl çəkmirdi, ürəyinə dolurdu, beyninə dolurdu: "Axı, bütün bunlar nə üçündür? Kimə lazımdır? Madam ki, saxlaya bilmeyəcək-dik, biz bu qoyunları nə üçün bəsləyirdik? Burada müqəssir kimdir? Kim? De görüm, kim müqəssirdir? Sen ve senin kimi boşboğazlar! Yüksəliş belə gəldi, inkişaf belə getdi, çatağayıq, ötüb keçəcəyik, yüksəldəcəyik, qaldıracağıq. Hamımız söz pehləvanıyiq. İndi qaldır bu ölü quzuları, apar çöldə cəmdek qala. O doğar qoyunu da palçığın içindən quru, çıxart. Daşı, göstər kişiliyini..."

Xüsuson gecələr tövlədə palçığın, sıdiyin içində eşənləndə bu dəhşətli fikirlər Tanabayı rahat buraxmırıldı. Ah, gecələr, amansız gecələr! Ayaq altında turşumış pcyin bataqlığı, üst damır, ara vermedən damır. Külek tövlənin içində viy-viy viyildayır, fənərləri söndürür. Belə vaxtlarda Tanabay kor kimi ehtiyatla yeriyirdi, səntirleyirdi, pəncəsinin üstündə gedirdi ki, quzuları ayaqlamasın. Fənəri təpib yandırırdı və onun solğun işığında özünün qara, şişkin, qana, peyinə bulaşmış əllərini görürdü.

O, nə vaxtdan özünü aynada görməmişdi. Qocalmağından, saçlarının ağarmanın xəbərsiz idi. Bilmirdi ki, indi onun bircə adı var – qoca

Tanabay öz həyinda deyildi. Həç yuyunmağa, yeməyo də vaxt tap-mırıldı. Özüno də, özgələrinə də bir dəqiqə rahatlıq vermirdi. Nəhayət, o, bu amansız fəlakətin qarşısında tam aciz olduğunu hiss etdi, bir gün cavan sahmançını ata mindirdi:

– Get Coronu tap, – dedi. – De ki, tez özünü bura yetirsin. Gel-məsə, gözümə görünməsin!

Qadın axşamüstü qayıdır gəldi. İslanmışdı, gömgöy göyərmişdi, yəhərdən zorla düşdü.

– Xəstədir, Tanakc, – dedi. – Yorğan-döşəkdədir, ancaq deyir ki, iki-üç günəcən, olsəm də, özümü yetirocəyəm.

Tanabay hirsələndi:

– Görüm onu heç xəstelikdən baş açaşın!

Sonra Tanabay Coronu söyməye başladı. Caydar onun ağızını yummaq istədi, ancaq cesarət eləmədi.

Üç gündən sonra hava açıldı. Buludlar həvəssiz çəkilib getdilər, duman dağlara qalxdı. Külək dayandı. Ancaq gec idi. Bu bir neçə gün-de boğaz qoyunlar elə bir kökə düşmüşdülər ki, adam onlara baxmağa da qorxurdu. Qarnı qabağa çıxmış sisqa qoyunlar namnazik qıçlarının üstündə zorla dayanırdılar. Bundan sonra onların süd verib balə bəslə-yecəklərinə ümid etmək olardı?! Həç doğmuş qoyunların, yaxud sağ qalan quzuların da yaya çıxacağına ümid yox idi. Naxoşluq gec-tez xirtdeklərindən yapışacaqdı. Lap naxoşluq olmasa da, onlar beləcə qalacaqdılar, bu cür davardan nə yun, nə də et gözləmək olardı...

Hava açılanın sonunda yeni bir fəlakət üz verdi – su donmağa baş-ladı. Bərk soyuq gözlənilirdi. Ancaq günorta havanın yumşalmağı Tanabayı sevindirdi: yene ümid işləməyə qalırdı. Bellər, yabalar, xə-rəkətlər yene də işe düşdü. Həç olmasa tövlənin qabağını açmaq lazımdı, yoxsa orada tərpənmək mümkün deyildi. Ancaq onlar bu işlə çox məşğul ola bilmədilər. Yetim quzuları balası ölmüş qoyunların altına qoyub emizdirmək lazımdı. Qoyunlarsa yad quzuları yaxına burax-mırıldı. Quzular ağızlarını marçıladiib süd isteyirdilər. Soyuq dodaqları ilə adamın barmağını tutub emirdilər. Plaşların etəyini yalayırdılar. Onlar dəstə ilə adamın dəlinca tökülüştürdülər – mələşə-mələşə, ağlaşa-ağlaşa.

Ölsən də, çatlaşan da bundan artıq iş görmək mümkün deyildi. Bu arvadları nə qədər işlətmək olardı, bu yazıq qızçığaza nə qədər zülm etmək olardı?! Yazıqlar ayaq üstdə zorla dayanırdılar. Öyinlərinin

plaşı, neçə gün idi ki, qurumamışdı. Tanabay onlara heç nə demirdi. Yalnız bircə dəfə özünü saxlaya bilmədi. Onda da qışqırmamaq mümkün deyildi. Yaşlı qadın günorta çığı sürüünü örüşdən qaytarıb Tanabaya kömək eləməyə gelmişdi. Tanabay sürüyə baş çəkməyə getdi. Nə görse yaxşıdır: qoyunlar bir-birinin yununu yeyirdiler. Bu, o demək idi ki, sürüünü acliqdan qırılmaq təhlükəsi gözleyirdi. Tanabay qayıdır qarının üstünə düşdü:

— Bu nədir, ay arvad! — dedi. — Görmürsənmi? Bəs niyə gəlib xəbər eləmirsən? Rədd ol burdan! Sürüni çıxart çöle. Qoyma dayanınlar, bir-birinin yununu gəmirsinlər! Qov getsinlər. Bir dəqiqə de dayanmağa qoyma. Yoxsa, qırram hamınız!

Bir felakətin dalinca o biri fəlakət gəldi. Bu yandan da iki balalı bir qoyun öz quzularına düşmən kəsildi. Ana öz balalarını itələyirdi, təpikləyirdi, onları yaxına buraxmırıd. Quzularsa el çəkmirdilər, yixilib-durub uşaq kimi ağlaşırdılar. Bu, təbiətin amansız bir qanunu idi: qüvvəsinə itirmiş ana özünü yaşatmaq isteyirdi, daha onun bala əmizdirməyə gücü çatmındı və buna görə də instinkt ondan özünü yaşatmağı tələb eleyirdi. Bu hal xəstəlik kimi yoluxucu bir hal idi. Bütün sürüünün bu xəstəliyə yoluxması üçün bircə qoyunun nümunə göstərməyi kifayət idi. Tanabay bərk təşvişə düşdü. Acliqdan vəhşiləşmiş qoyunu o öz qızı ilə birgə tövləden çıxardı. Onu ağıla qatıb quzuları zorla altına saldılar. Əvvəl qoyunun başını Tanabay saxladı, quzuları əmizdirmək işi qızın boynuna düşdü. Ancaq qoyun teslim olmaq istəmedi, firlandı, təpik atdı, qızçıqaz heç nə eləye bilmədi.

— Ata, quzular əmə bilmir.

— Yalan demə, sən onları tutə bilmirsən.

— Yox, ata, bir bax, ayaq üstdə dura bilmirlər. — Qız az qaldı ki, ağlaşın.

— Yaxşı, gel qoyunu saxla!

Onlar yerlərinii dəyişdilər. Ancaq bu boyda qızın gücü nə olacaqdı. Tanabay quzuları qoyunun altına salan kimi, hələ quzular əmməyə macəl tapmamış, qoyun vurnuxub aradan çıxdı, qızı yere çırpıb qaçıdı. Tanabayın səbri tükəndi. Qızın üzüntü şillə çəkdidi. O heç vaxt uşaqa el qaldırmamışdı, bu dəfə döze bilmədi. Qızçıqaz hıçqırıb ağladı. Tanabaya çıxıb getdi. Hər şeyə tüpürüb getdi.

Sonra o, yenə qayitdi, bilmirdi ki, qızın könlünü necə alsın, ancaq qızın özü onun qabağına qaçıdı:

— Ata, daha qoyun təpik atmır. Biz anamlı quzuları altına qoyduq. Heç nə eləmədi.

— Bax, bu başqa məsələ. Sağ ol, qızım.

Ürekde də o saat bir yüngüllük əmələ gəldi.

Yenə ümid baş qaldırdı. Süründən sağ qalanları, bəlkə də, axıracan qoruyub saxlayacaqdılar. Budur, hava da düzəldirdi! Bəlkə də əməlli-başlı yaz gelecekdir, çobanın məşəqqətlərinə son qoyulacaqdı. Her halda dayanmaq olmazdı. İsləmək lazımdı. İş, iş ve yenə iş — özgə çıxış yolu yox idi...

Kolxozun hesablayıcısı gəldi. Cavan oğlan idi, tez yatıb gec ayılmışdı. Sorğu-sual elədi: nə var, nə yox? Tanabay istədi ki, dişinin dibindən çıxarı desin. Ancaq bu oğlandan çoxmu şey tələb etmək olardı!?

— Bəs indiyəcən harda idin?

— Nəcə harda? Sürüləri gəzirdim. Təkəm, yetirə bilmirəm.

— Oralarda veziyyyət necədir?

— Yaxşı deyil. Bu üç gündə təlefat çox olub.

— Bəs çobanlar nə deyirlər?

— Nə deyəcəklər? Kimisi söyüb-yamanlayır. Kimisi də heç danışmaq istəmir. Birisi lap qovdu məni. Bektayı deyirəm. Hirslənib. Yaxınına düşmək olmur.

— Bah-o. Heç mən də vaxt təpib ona baş çəkə bilməmişəm. Sağlıq olsun, bəlkə sonra vaxt təpildi. Bəs sən?

— Nə mən? Mən uçot aparıram.

— Bəs bize bir kömək olmayıcaq?

— Olacaq. Çoro, deyirler, durubdur. Bir araba ot-saman göndərib, atların ruzusudur — bundansa deyir, qoy atları acıdan qırılırlar. Ancaq, deyirdilər, araba haradasa ilişib qalıb, yolları görmürsənmi?

— Görürəm! Bəs indiyəcən harda yatmışdır? Bizimki həmişə belədir. Bundan sonra o arabanın xeyri nə olacaq? Yaxşı, vaxt gələr mən onlara göstərərəm! — deye Tanabay yumruğunu silkeledi. — Məndən heç nə soruşturma. Get özün bax, say, haqq-hesab elə. Daha mənim üçün heç bir isti-soyuğu yoxdur!

Tanabay söhbəti yarımcıq qoyub, tövleyə, doğan qoyunların yanına getdi. Bu gün də yenə on beşəcən qoyun doğmuşdu. Tanabay öz işində iken, hesablayıcı gəlib əlindeki kağızı qabağa dürtüdürdü:

— Təlefat aktına qol çəkin.

Tanabay gözünumlu qol çəkdi. Elə hirsli-hirsli çəkdi ki, karan-
daşın ucu qırıldı.

— Xudahafis, Tanake. Bir adama sözünüz yoxdur ki?

Tanabay:

— Yoxdur, — dedi. — Sonra arxadan oğlanı səsledi: — Yolunu o tərə-
fə sal. Bektaya de ki, sabah günorta çığı vaxt eləyib gələcəyəm.

Ancaq Tanabayın narahatlığı əbəs idi. Bektay onu qabaqladı. Goldi.
Özü də neçə gəldi...

O gece yenə də külək qalxmışdı, qar yağdı, güclü yağıntı yox idi,
ancaq səhərəcən yerin üzü ağappaq ağardı. Qoyunların da üstünə qar
yağdı. Onlar ağılda bütün gecəni ayaq üstdə qaldılar. Daha qoyunlar
yatmaq istəmirdi. Bir yerə toplaşıb hərəkətsiz, laqeyd dayanırdılar. Bu
qədər ac qalmaq olmazdı, bu qədər qar-yağış olmazdı.

Tövlə də bərk soyuq idi. Qar, damda yağışın açdığı deşiklərdən
içəriyə töküldü. Qar havada, solğun fənərlərin işığında fırlanırdı və
səssiz-səmirsiz qoyun-quzunun başına yağdı. Davar bir ucdan donub
tələf olurdu və Tanabay qoyunların arasında vurmuxub, qırğından
sonra döyüş meydanına atılan, dəfn komandasının əsgəri kimi öz bor-
cunu yerinə yetirirdi. Daha öz qorxunc düşüncələri ona əvvəlki kimi
ozab vermirdi, o çılğın, qaynar fikirlər indi adice bir qəzəbə çevril-
mişdi. Bu qəzəb bir ağır daş kimi Tanabayın üroyindən asılmışdı, onu
nəfəs almağa qoymurdu. Tanabay peyinin-palçığın içinde eşələnir,
işini görür və bu məşəqqətli gecələrdə o, ara-sıra öz keçmiş həyatını
da xatırlayırdı...

Hələ lap uşaq vaxtı Tanabay qardaşı Qulubayla birgə öz qohum-
larından birinin sürüsünə gedirdi. Bir il çobanlıq clədilər, sonra məlum
oldu ki, burada onlar yalnız bir qarın çörəyə işləyiblər. İş gəlib şika-
yətə çıxanda sürü yiyəsi heç onlarla danışmaq da istəmədi. Ayaqların-
da köhne çarışq, ciyinlərində xurcun, olıboş, üzüqara yola düzəldilər.
Gedəndə Tanabay mülkədarı hədələdi: "Böyüyəcəyəm, — dedi, — bu
qisası yerdə qoymayacağam". Ancaq Qulubay heç bir söz demədi. O,
Tanabaydan beş yaş böyük idi. Bilirdi ki, belə şeylə heç kəsi qorxut-
maq olmaz. Gerek adamın özü varlanayıd, torpaq yiyəsi olaydı, mal-
qara sahibi olaydı. Qulubay hələ o vaxt özünə söz vermişdi: "Varlı olsam,
heç kəsi incitməyəcəyəm". Həmin il onlar elə bu fikirlə də ayrılmışdır.
Qulubay başqa bir mülkədarın sürüsünü otarmağa başlamışdı, Tanabay
Aleksandrovkaya, rus mühaciri Yefremova muzdurluq clomoyo

getmişdi. Yefremov çox da varlı adam deyildi, bir cüt öküzü, bir cüt atı,
bir də özünün ekin sahəsi vardı. Taxıl əkirdi. Aule-Ata şəhərindəki su
dəyirmanına don daşıyırıldı. Onun özü səhərden-axşamaca işləyirdi.
Burada Tanabay, əsasən, atlara, öküzlərə baxırdı. Yefremov sərt adam
idi, ancaq bu adamın insafı olmasına da söz yox idi. İşçinin haqqını
düz verirdi. Öz həmyeriləri tərəfindən müdəm çapılıb-talanan qırız
yoxsulları rus mülkədarlarına işləməyi üstün tuturdular. Orada Tana-
bay rusca danışmağı öyrəndi, hərdən taxıl aparıb, homin o Aule-Ata
şəhərini də gördü, az-çox gözü açıldı. Sonra isə inqilab qələbə çaldı.
Dövrən Tanabayların dövranı oldu.

Tanabay qayıdib aula goldı. Burada yeni həyat başlanılmışdı. Bu
həyat hər tərəfde qaynayıb-daşırdı. Hər şey birdən gəlməmişdi — torpaq,
hüquq, azadlıq. Tanabayı muzdur komitəsinə sodr seçdilər. Çoro ilə də
Tanabay o vaxt dostlaşdı. Çoro savadlı idi, cavanlara yazmaq, oxumaq
öyrədirdi. Tanabay da mütləq savadlanmalı idi, axı o, necə olsa, muz-
dur komitəsinin sedni idi. Komsomol özəyinə yazılıdı. Burada da Çoro
ilə elbir oldu. Onlar partiyaya da birlikdə kcədilər. Hər şey yoluna
düdü, yoxsulların veziyəti günbəgün yaxşılaşdı. Kollektivləşmə baş-
lananda Tanabay can-dildən işə girdi. Kendliyə yeni həyat qurmaq
üçün torpağın, mal-qaranın, omeyin, arzunun — hər şeyin ümumi ol-
mayı üçün mübarizə aparmağa Tanabay girişməsəydi, kim girişəcəkdi.
Rədd olsun qolçomaqlar!.. O küləkli, siddətli zaman öz işinə başladı.
Gündüzlər yəhər üstdə, gecələr — iclaslarda, müşəvirolarda. Qolço-
maqların siyahısı tutulurdu. Bəylərin, mollaların, bütün başqa varlı-
ların kökü alaq otu kimi kəsildi. Təzə cücertilərin baş qaldırması üçün
torpaq alaq otundan təmizlənməli idi. Mülkədarlıqdan salınası
adamların siyahısına Qulubayın da adı düşdü. Çünkü Tanabay alomı
ayaqdan salarkən, mitinqlərdə, iclaslarda nitq söyleyərkən qardaşı
varlanıb adam olmuşdu. Bir dul arvadla evlənib yaşayırıdı. Mal-qara
sahibi idi — qoyunu, inəyi. İki atı, bir yanı balalı madyanı, kotanı, mala-
si, hər şeyi vardi. Biçin vaxtı kənar adamlar işlədirdi. Qulubaya varlı
demək olmazdı, ancaq o, yoxsul da deyildi. Yaxşı yaşayırıdı, yaxşı da
işləyirdi.

Kənd sovetinin iclasında növbə Qulubaya çatanda Çoro dedi:

— Gelin, yoldaşlar, fikirləşək: bununla qolçomaq kimi rəftar eləmək
lazımdır, ya yox. Qulubay kimi adamların kolxoza köməyi dəye bilər.
Özü yoxsul aildən çıxb. Ziyanolu təbliğatla heç vaxt məşğul olmayıb.

Hərə bir söz dedi. Kimi Qulubayın lehinə, kimi əleyhinə. Həlledici söz Tanabayın öhdəsinə düşdü. Tanabay qasqabağı sallayıb oturmuşdu. Axi, nece olsa, qardaş idilər, gerek o, qardaşının əleyhinə gedəydi. Onlar tez-tez görüşməsələr də, münasibətləri pis deyildi. Hərəsi öz işində idi. Əgər Tanabay deseydi ki, Qulubaya toxunmayın, onda baş-qaları nece olacaqdı, axı, hamını müdafiə eləmək üçün bir qohum tapılıa bilerdi. Deseydi ki, özünüz həll əleyin, camaat onu qorxaq saya-caqdı.

Adamlar Tanabayın ne deyəcəyini gözleyirdilər və məhz onlar gözlədiklorına görə Tanabay hiddətləndi.

— Sen həmişə beləsen, Çoro! — deyə o, hırslı-hırslı ayağa durdu. — Qəzətlərdə kitab adamlarından yazılırlar, entellequentlərdən. Senin özün də entelleqentsən. Her şeyə şübhə ilə baxırsan, min dəfə götür-qoy eleməmiş iş görmək istəmirsən. Burda şübhəli nə var ki? Madam ki, siyahide adı var, deməli, qolçomaqdır! Heç bir güzəst ola bilməz! Sovet hökumətinin yolunda heç doğma atama da güzəst eləmərəm. Qardaşım olanda nə olar ki? Bunun mətləbə dəxli yoxdur. Heç siz olmasanız da, mən özüm bu işi görəcəyəm.

Sabahı gün Qulubay onun yanına gəldi. Tanabay qardaşını soyuq qarışladı, əl verib görüşmək də istemedi.

— Mən haranın qolçomağı oldum? Bir vaxt səninlə muzdurluğa gedən mən deyildimmi? Səninlə birgə bəylərin qapısından qovulan mən deyildimmi?

— Daha bunun mətləbə dəxli yoxdur. İndi sən özün bəy olmuşsan!

— Menim haram bəy olub? Nəyim var, hamısını zəhmətimlə yiğmişəm. Özü də bir söz demirəm. Gelin hamısını aparın. Ancaq məni qolçomaq eləməyin nə mənəst var? Allahdan qorx, Tanabay.

— Dəxli yoxdur. Sən düşmən sinifsen və burada kolxoz qurmaq üçün biz səni ləğv etməliyik. Sən bizim yolumuzu kəsmisən, buna görə də səni yolumuzun üstündən götürməliyik...

Bu söhbət onların son söhbəti olmuşdu. İndi, iyirmi il idı ki, onlar bir-biri ilə kelme kəsməmişdilər. Qulubay sürgün edilendə camaat Tanabayın dalınca nəler deməmişdi! Onu az adamlar müdafiə eləmişdi. Bu işdən ekseriyət narazı qalmışdı: "Bələ qardaşı Allah heç kəse qismət eləməsin. Bundansa qardaşsız qalmaq yaxşıdır!" Beziləri bunu lap onun üzünə demişdilər. Bəli, sözün doğrusu, camaat o vaxt Tanabaydan üz döndərməmişdi. Bunu adamlar üzə vurmamışdilar, ancaq bir iş

üçün Tanabayın namizədliyi irəli sürüləndə camaat səs saxlamışdı. Bcləliklə də, Tanabay yavaş-yavaş feallar sırasından çıxmışdı. Ancaq o, heç vaxt rühdən düşməmişdi. Qolçomaqların kolxoz əmlakını yandırmağını, kollektivləşmə tərəfdarlarına güllə atmağını görəndo Tanabay ürəyində özünə haqq qazandırmışdı. Üstəlik, kolxoz da get-gedo varlanırdı, illər bir-birindən yaxşı gelirdi. Kənddə bambaşqa bir həyat qurulurdu. Yox, bunların heç biri onda nahaq yero edilməmişdi.

Bütün bu olub-keçənləri Tanabay ən kiçik təfərrüatınacan xatırlayırdı. Sanki onun bütün həyatı orada, kolxozun günbegün möhkəmləndiyi o qəriba dövrə qalmışdı: "Qırmızı ləçəkli zərbəci qızın" mahnısı Tanabayın yadına düşürdü, Tanabay kolxoza gələn ilk maşını və elində qırmızı bayraq o maşının kabini qabağında dayandığı gecəni xatırlayırdı.

O, gecələr tövləni dörd dolanırdı, öz ezbəli-isğencəli düşüncələrinə dalırdı. Axi, niyə indi hər şey baş-ayaq olmuşdu? Belə, səhv elemişdilər, əyri yola düşmüşdülər? Yox, belə ola bilməzdı, belə olmamalı idi! Onlar doğru yolda idilər. Bəs onda işlər niyə düz getmirdi? Belə çəşmişdilər, yolu azmışdılardı, necə olmuşdu ki, azmişdılardı? Axi, indiñin yarışları da qəribə idi – öhdəciliyi yazırdılar, məsələ qurtarib gedirdi, daha səninlə heç kəs maraqlanırdı. Əvvəller qara və qırmızı lövhələr vardi, hər gün söz-söhbət, hər gün mübahisə: kimin adı qırmızı lövhəyə düşmüştü, kiminki qarada idi – camaat üçün bütün bunların əhəmiyyəti vardi. İndi deyirdilər, bu şeylər köhnəlib, əhəmiyyətini itirib. Bəs əvezində nə yaranmışdı? Bos vədlər, boş söhbətlər. İşdə isə heç nə. Axi, niyə belə olmuşdu, bu işdə müqəssir kim idi?

Tanabay fikirləşməkdən yoruldu. Kütləşdi, laqeydləşdi. Yaba əlin-dən yere düşdü. O dayanıb, divara qıslımiş cavan qadına baxdı. Qadının xəstə gözləri yumulurdu. O durduğu yerde yavaş-yavaş büküür, yuxu ilə mübarizə aparırdı. Nəhayət, qadın tab getirə bilmədi, oturdu, başı dizinin üstüne düşdü. Tanabay qadını oyatmadı. Özü də divara söykəndi, özünün də yavaş-yavaş dizləri bükülməyə başladı. Tanabayın çiynində dəhşətli bir ağırlıq vardi və bu ağırlıq onu durmadan aşağı əyirdi...

Tanabay haradasa küt bir tappilti eşidib, qısqırıq səsinə yuxudan ayıldı. Qoyunlar berk hürkmüşdülər, onun üstünə çıxbıqçılarını tapdalyırdılar. Tanabay dik atıldı. Yan-yörəsinə baxdı. Hava işıqlanırdı.

Birdon o, Caydarın səsini eşitdi:

— Tanabay, Tanabay, kömək elə.

Arvadlar səs gələn səmto yüyürüşdülər, Tanabay da onların da-lınca qaçıdı. Caydar damdan düşmüş tirin altında qalmışdı. Divarın bir tərefi yuyulduğundan tir qopub yerə gəlməşdi, sonra çürük taxtapuş ağırlıq eloyib o biri titləri də laxlatmışdı. Tanabayın yuxusu bir andaca dağıdı.

— Caydar! — deye qışqırıb, çıynını irəli verdi, tiri bir anda qaldırdı.

Caydar tirdən xilas olub ufuldadı. Arvadlar ağlaşdlar, əllərini Caydarın böyür-başına sürtdülər. Qorxudan özünü itirmiş Tanabay həc nəyo əhəmiyyət vermədən arvadları kənara itəldi, onun titrək əlləri Caydarın köynöyinin altında gezdi.

— Ne club sənə? Haran ağrıyır?

— Vay, belim!.. Belim!

— Özilib? — Tanabay pləşini çıxarıb yere sərdi. Caydarı pləşin üs-tüne uzadıb, tövlədən çıxartdılardı.

Çadırda müayinə elədilər. Üzden o qədər də qorxulu bir şey hiss olunmurdu. Ancaq Caydara bərk xəter toxunmuşdu. Terpənə bilmirdi.

Caydar ağlayırdı:

— İndi necə olacaq? Özü də işin bu vaxtında. Bəs siz necə olacaqsız?

Bu sözlərin hər biri ox kimi Tanabayın üroyinə sancılırdı. “Sən bir buna bax, ay Allah, sağ qalmağınə sevinməkdənsə, gör durub nələr fikir-ləşir? Cəhənnem olsun qoyun da, quzu da! Təki sənə bir şey olmasın...”

O, əlini arvadının başına qoymuşdu:

— Rahat ol, Caydar, özünü üzme! Təki sən sağalıb ayağa dur, qalan şeylər düzələcək...

Az-maz özlərinə gələn kimi onlar bir ucdan Caydara təselli ver-məyo başladılar və bu sözlər, elə bil, Caydarın ağrularını azaltdı. O, yaşılı gözləri ilə gülüməsədi.

— Yaxşı, bu da bir iş idi oldu, ancaq siz məndən inciməyin. Qorx-mayıñ, çox yatmayacağam. İki günə kimi duracağam.

Arvadlar ocaq yandırdılar, Caydara yorğan-döşök saldılar, Tana-baysa qayıdır yene də tövləyə getdi. Folakətin sovuşmağınə o, hələ də inanmındı.

Təzə, yumşaq qarın fonunda ağappaq bir səhər açılmışdı. Tövlədə Tanabay tir altında qalmış bir qoyun tapdı. Bayaq onlar qoyunu gör-mənişdilər. Quzu ölü qoyunun əmcəyini axtarırdı. Bunu görəndə

Tanabay dəhşətə gəldi, eyni vaxtda da o, arvadının sağ qalmağınə sevindi. Tanabay yetim qalmış quzunu qucağına götürüb, onun üçün təze ana axtarmağa getdi. Sonra qayıdır tırın altına direkt vurdu, divara paya söykədi və bütün bu işləri görərkən ürəyi arvadının yanında oldu.

Tövlədən çıxanda Tanabay yaxınlıqda bir sürü qoyun gördü. Hansı naməlum çobansa davarı Tanabayın sahəsinə təref gətirirdi. Bu nece sürü idи? Niyə onu buraya gətirirdilər? Qoyunlar bir-birinə qarşı bi-lərdi, belə şəymi olardı? Özgenin sahəsinə soxulmuş bu qəribə çobana qulaqburmazı vermək üçün Tanabay irəli yerdi.

Yaxınlaşanda Bektayı gördü.

— Ey, Bektay, sənsən?

Çobandan sos-səmir çıxmadı. O, davarı dinməz-söyləməz Tanabaya təref sürdü və arabir çomağını qaldırib dala qalan qoyunların belinə endirirdi. Tanabay hırslandı; “heç doğar qoyunu da belə vurarlarmı?”

— Hardan belə? Hara belə? Salam-eleyküm.

Belini bərk-bərk sariyib, əlcəklərini qoltuğuna soxmuş Bektay Tanabayı yaxınlaşdırıldı.

— Hardan gəldiyimi mən bilərem, hara getdiyimi de özün görürsən.

O, çıynını çomağına söykeyib Tanabaydan bir neçə addım aralıda dayandı, ancaq salam vermədi. Hirsli-hirsli tüpürdü və tüpürçeyini qar üstü tapdalayıb, başını qaldırmadan dayandı. Qaralımdı, sıfətini tük basımdı, Bektayın gənc, gözel sıfətini saqqal yaxşı tuturdu. Altdan-altdan baxırdı, gözlərindən kin-küdürət töküldürdü. O, bir daha tüpür-dü, sonra qəzobla çomağını qaldırib sürüniün üstüno endirdi:

— Təhvil al. Sayırsan say, saymırsan sayma. Üç yüz hoştad beş qo-yundur.

— Nə olub ki?

— Gedirəm!

— Necə yəni gedirəm? Hara gedirsen?

— Hara gəldi.

— Bəs mənə niyə deyirsən?

— Ona görə deyirəm ki, sən məni hamiliyə götürmüsən.

Əhvalatın no yerde olduğunu Tanabay ancaq indi başa düşdü. Qan beyninə vurdu, hirsindən nəfəsi darıxdı:

— Nə olar hamiliyə götürəndə? Dur görüm, dayan görüm, hara gedirsen? Heç belə şey olarmı?!

– Olar da, həle o yana da keçer. Daha bəsdir. Xirtdeyə yiğilmişam. Boğazacan doymuşam bu cür heyatdan.

– Heç bilirsenmi ne danışırsan? Sənin süründə bu gün-sabah doğum başlanır. Heç belə şey olar?

– Olar. Madam ki, bizimlə belə rəftar eleyirlər, biz də onlarla elərik. Xudafis!

Bektaş çomağını başı üstündə fırlatdı, onu var gücü ilə tolazlayıb yola düzəldi.

Tanabay donub yerində qalmışdı. Daha deməyə söz də tapa bilmirdi. Bektaş isə dalına baxmadan gedirdi.

Tanabay onun dalınca qaçıdı:

– Ağlınu başına yığ, Bektaş! Belə şey olmaz. Bir fikirləş, gör ney-ləyirsən? Fikirləş, eşidirsenmi?

Bektaş qəflətən geri döndü:

– Əl çək! – dedi. – Fikirleşmək isteyirsən, get özün fikirləş. Mənim vaxtim yoxdur. Men də adam kimi yaşamaq isteyirəm. Başqalarından aciz deyiləm. Men də gedib şəherdə işləye biterəm, maaş ala bilərəm. Axi, nəye görə burada, qoyunların içinde batıb qalmalıyam? Yemi yox, tövlosi yox, bir alaçığ da tapılmır ki, girib içinde oturasan. Əl çək! Yene get döşünü qabağa ver, peyinin içinde çapala. Sen bir öz sıfətinə bax, gör ne günde düşmüsən. Tezliklə gəberəcəksen burda. Həle bu da bəs eləmir sənə. Şüər deyirsən, çağırışa qoşulursan. Geridə qalanları ardınca çağrırsan. Əline bir düdük veriblər, çalırsan! Əl çək məndən, daha bəsdir!

Yenə Bektaş uzaqlaşırdı. Addımlarını qarın üstüne ele bərk-bərk basırdı ki, onun ayaq basdığı yerlər əlbeəl qaralıb, su ilə dolurdu...

Tanabay qaçıb ona yetişdi:

– Bektaş. Bektaş, bir dayan, mənə qulaq as! Gör sənə nə deyirəm?

– Başqalarına de. Dünyada axmaq çıxdır!

– Dayan. Bektaş. Bir dur, səhbət eleyək.

Ancaq onun dediklərini Bektaş heç eşitmək də istəmirdi.

– Mehkəməye düşəcəksən!

Bektaş son dəfə geri dönüb dişlərini qıcırdatdı:

– Bu cür yaşamaqdən türmə yaxşıdır!

– Sen dezertirsən!

Bektaşın vecinə deyildi.

– Cəbhədə sənin kimiləri güllələyirdilər!

Bektaş gedirdi.

Tanabay onun qolundan yapışdı:

– Dayan, deyirəm sənə!

Bektaş qolunu dərtib çıxartdı, yoluna davam eledi.

Tanabay Bektaşın çiyinlərindən tutdu:

– Qoymaram, qoymaram! Sənin buna ixtiyarın yoxdur! – dedi ve birdən ağ tepeler onun başına dolandı, gözlerinə duman geldi. Çenesinə vurulan gözlənilməz zərbə Tanabayı yere sərdi.

O, başı gicələ-gicələ ayağa duranda Bektaş təpəni aşmışdı.

Onun ayaq izləri qar üstündə qaralırdı.

– Bədbəxt oldu, bədbəxt oldu, – deyə-deyə Tanabay zariya-zariya yerden qalxmaga çalışdı. Qalxdı. Əlləri qara, palçıq bulaşmışdı.

Nəfəsini dərdi. Bektaşın sürüsünü qabağına qatıb, dərdli-dərdli geri qayıtdı.

17

İki nəfər atlı aulu arxada qoyub, dağlar səmtə üz tutmuşdu. Biri kəhər at minmişdi, o biri semend at. Hər iki atın quyuğu bərk-bərk düyülmüşdü – uzağa gedesi idilər. Atların ayağı altında qarlı palçıq xırçıldayırdı, palçıq etrafı sıçrayırdı.

Möhkəm cilovlanmış Gülsarı metin addımlarla dağyxarı qalxırdı. Sahibi uzun müddət xeste yatmışdı, bu vaxtlar at dincəlmışdı. Ancaq indi onun üstündə gedən Çoro deyildi, naməlum bir adam idi, eyninə xəz palto geymişdi, paltonun üstündə brezent pləş salmışdı. Bu adamın üst-başından rezin və boyaq qoxusu gəlirdi. Çoro yanaşı gedirdi, başqa ata minmişdi. Hərədən belə şeylər olurdu – Çoro öz atını rayon-dan gələn yoldaşa verirdi. Əslində, bunun Gülsarı üçün heç bir fərqi yox idi. İlxiandan, əvvəlki sahibindən ayrılandan sonra onun üstündə çox adamlar gəzmışdı. Cürbəcür adamlar – yaxşısı da olmuşdu, pisi də. Bezisi yəherdə düz oturmuşdu, bezisi eyri oturub atı da narahat etmişdi. Gülsarı dəliqanlı adamlar da görmüşdü. Belələrinən onun zəhləsi gedirdi. Çünkü onlar atı var gücləri ilə qovub, sonra birdən yüyəni çekirdilər, at dikəlib şahə qalxırdı və yene çapmalı olurdu. Belələri min cür oyundan çıxırdılar – təki onların yorğası atı mindiyini görəydilər. Gülsarı hər şeyə öyrənmişdi. Birçə tövliyəde qalmaqla arası yox idi. Əvvəlki ehtiras həle de Gülsarının carunda idi – çapmaq, çapmaq, çapmaq. Kimi çapdırmağın fərqi yox idi. Belə şey çapanları

250

251

maraqlandırıldı – onlar üçün hər atın öz yeri vardı. Əger bir kəs Gülsarını minirdi, deməli, hörmətli adam idi, ondan qorxurdular. Gülsarı gözəl at idi, qüvvətli, rahat. Onu minən adama heç bir xəter toxuna bilməzdi.

Bu dəfə Gülsarı rayon prokuroru Seqizbayevi aparırdı, onu kolxoza təhkim eləmişdilər. Seqizbayev müşayiət eləyen kolxozun partorqu idi – heç, əslində, o da kiçik adam deyildi. Ancaq partorq susurdu, görünür, qorxu canını almışdı; axı, qoyunçuluqda vəziyyət pis idi. Çox pis idi. Qoy qorxsun, heç danışmasın. Boş-boş danışmağın nə mənəsi? Aşağı vəzifəli adamların yuxarı vezifelilərdən qorxmayı yaxşıdır. Yoxsa, heç bir qayda-qanun ola bilməz. Bəziləri tabelərində olan adamlarla çox yumşaq rəftar eləyirlər, elə təpik də adama onlardan deyir, özü də elə deyir ki, it kimi zingildəməli olursan. Vəzifə böyük seydir, məsul seydir. Vəzifə başında oturmaq hər adamın işi deyil.

Gülsarının belində oturub, atın addım səslerine uyğun bir ahənglə yırğalana-yırğalana gedərkən, Seqizbayev belə düşünürdü. O, çobanları yoxlamağa gedirdi, orada ürek açan bir şey görmeyəcəyinə omin idi, buna baxınayaraq, prokurorun kefi pis deyildi. O bilirdi ki, bu il qış çox sərt keçib, hələ də çəkilib getmək istəmir və qışla yazın bu çarşılaşmasında çoxlu qoyun-quzu toləf olub. Əslində, hər il belə idi. Bunu hamı bilirdi. Ancaq, madam ki, onu kolxoza təhkim etmişdilər, deməli o, kimisə məsuliyyətə almalı idi. Üstəlik, üroyinin harasında Seqizbayev builki böyük toləfatın özü üçün sərfeli olduğunu hiss eləyirdi. Axı, rayonda maldarlığın vəziyyətinə cavabdh o deyildi, Seqizbayev prokuror idi, bir də olsa-olsa raykom bürosunun üzvü idi. Bütün bunların məsuliyyəti birinci katibin boynuna düşəcəkdi. Katib təzə gəlib, qoy əcrini çoksin. Bütün bu işlərə Seqizbayev kənardan baxacaqdı. Buna, yəqin ki, yuxarıda oturanlar da baxacaqdılar və bili-cəkdilər ki, kənar adəmi buraya katib göndərməkdə səhv eləyiblər. Seqizbayev bu işdən çoxdan narazı idi – axı, o, burada ola-ola niyə kənardan katib göndərilməli idi? Neçə il idı ki, Seqizbayev rayonun prokuroru idi, özünün nəyə qadir olduğunu dəfələrlə sübut cləmişdi. Eybi yoxdur, hələ dostlar ölməmişdilər, lazımlı olsa, arxasında duracaqdılar. Bəli, bəli, partiya işinə keçməyin vaxtı çatmışdı. Prokuror stulunda əyləşmək kifayət idi... Bu at da lap qiyamət at imiş. Gəmi kimi yırğalanırdı, qarşı-palçığı heç vəcincə də almırıldı. Partorqun atı çoxdan köpük içində idi, ancaq bunun canına hələ təzəcə tər gelirdi...

Çoro isə öz alemində idi. Görkəmi heç yaxşı deyildi. Yorğun, üzgün. Sifoti sapsarı saralmışdı, gözleri yumulurdu. Neçə il idı ki, ürəyinin əzabını çəkirdi və yaxşılığı doğru heç bir əlamət görünmürdü, halı get-gedə ağırlaşırıdı. Bu yandan da ağır fikirlər üreyini ağırdırıdı. Bəli, Tanabay haqlı idi. Sədr qışqırırdı, hay-küy salırdı, olindən özgə bir iş gelmirdi. Bir ayağı rayonda idi, gündə bir şeyi bəhanə eləyib gedirdi. Partiya iclasında sədrin məsələsini qoymaq lazım idi, buna da rayon icazə vermir, gözləməyi məsləhət görürdülər. Axı, nə üçün? Söz vardı ki, Aldanovun özü keçmək istoyır, bəlkə, buna görə rayon etiraz eləyirdi? Əlbettə, getməyi məsləhət idi. Lap Coronun özünün də vaxtı çatmışdı. Onun kolxoza nə xeyri deyirdi? Həmişə xəstə idi. Samansur tətilə gelmişdi, o da bele məsləhət görürdü. Bir də, işdən çıxmaga nə vardı ki? Coronu öz vicedəni qorxudurdu. Samansur ağıllı oğlan idi, çox şeyi atasından yaxşı biliirdi. Tez-tez təsərrüfat məsələlərindən söhbət salırdı. Onlara yaxşı elmlər öyrədirdilər. Bəlkə, orada professorların dedikləri bir vaxt doğrudan da həyatə keçiriləcəkdi, ancaq hələlik özgə əlac yox idi – görünür, Çoro xəstə üroyini bu yolda qoyacaqdı. Öz dərдинin əlindən o, hara qaça bilerdi? Bir də, o, işdən çıxsayıdı, kənardan baxanlar nə deyərdi? Vəd verdin, qızışdır-dın, kolxozu xirtdeyəcən borca saldın, indi qaçıb aradan çıxməq istəyirson, eləmi? Yox, bu cür Çoro heç vaxt rahathlıq tapa bilməzdi, axıracan durmaq lazım idi. Gec-tez kolxozun köməyinə gələcəkdilər, belə qala bilməzdi. Birçə tez gələyidilər. Özü də əməlli adamlar gələyidilər, beləsi yox. Bu dağıntı üçün, deyir, adamları məsuliyyətə cəlb etməcəyik. Elə görək! Ancaq məhkəmə ilə bu düzəlməz. Oturub, qışqabağını sailayıb, elə bil dağdakıların hamısı canıdır, bundan başqa kolxoza can yandıran yoxdur... Əslində isə heç kolxoz vəcincə də deyil. Ancaq desən ki, belədir, adəmi diri-diridir udar.

Uca dağlar boz dumana bürünmüdü. Gündən həsrəti ilə onlar tohqır edilmiş cəngavərlər kimi qışqabaqlı dayanmışdır. Bahar heç cür özüno gələ bilmirdi. Çıskın, nomiqlik, soyuq.

Tanabay tövlədə, həmişəki müsibətində idi. Soyuq, boğanaq, tövlədə beş-altı qoyun birdən doğmuşdu, quzular üçün yer tapılmırdı. Adam baş götürüb qaçmaq isteyirdi. Mələşmə, çığırışma, çaxnaşma...

Hamısı yem isteyirdi, hamısı su isteyirdi ve qarışqa kimi bir ucdan qırılırdılar. Bu yandan da arvad belini sındırıp yorğan-döşeyə düşmüdü. Durmaq isteyirdi, terpənə bilmirdi. Eh, olan olacaqdı. Daha Tanabayda taqət qalmamışdı.

Bektaş o, heç cür yadından çıxara bilmirdi, qəzəb ürəyini yandırıb-yaxırıdı. Ona görə yox ki, Bektaş getmişdi – o getməli idi, ona görə yox ki, sürüñü Tanabayın üstüne atıb getmişdi – yəqin ki, bir adam göndərecekdilər, sürüyə yiye duracaqdı. Ancaq Tanabay Bektaşaya eməlli-başlı cavab vermeli idi. Elə cavab vermeli idi ki, o, xəcaletden tər töksün, utanıb yere girsin. Dünən yumurtadan çıxan bir uşaq! Burnu fırıldılının birisi! Ancaq neçə ilin kommunisti, ömrünü kolxozon yolunda qoymuş Tanabay bir kəsərlə söz tapmadı ki, onun cavabını versin. Çomağını tolazlayıb getdi. Heç belə şey Tanabayın ağlına gələrdimi?! Heç Tanabay düşüne bilerdimi ki, vaxt gələcek onun müqəddəs bildiyi şeyləre güləcəkler?

Tanabay: "Bəsdir!" – deyirdi, daha bu haqda fikirləşmək istəmirdi, ancaq qarışq fikirlər yene onun beyninə dolurdu.

Qoyunların biri de doğdu, ekiz doğmuşdu, qəşeng de balalar idi. Ancaq ne menası? Ananın əmcəyi bom-boş idi, gerek bir şey yeyəydi ki, süd de olaydı. Deməli, bu iki bala da ölücekdə! Eh, heyf, heyf, heyf!

Qızuların bir neçəsi elə indice ölmüşdü. Tanabay onları götürüb tövlədən çıxaranda qızının tövşüye-tövşüye geldiğini gördü.

– Ata, böyükəklər bize gəlir.

– Qoy gelsinler. Sən get ananın yanında otur.

Tanabay qızı evə yolladı ve özü tövlədən çıxanda atlıları gördü. "Oy! Gülsarı! – O, atı görməyinə sevindi. Köhne dərdi təzeləndi. – Gör hacandan səni görməmişəm, ancaq heç dəyişməmişəm!" Tanabay Coronu elbəəl tanıdı. Ancaq yorğa atın üstündəki xəzpaltolunu tanıya bilmədi. Görünür, rayondan idi, bura adamına oxşamırdı.

"Hə, gəlin, yaxşı gəlmisiz". Bu görüşü Tanabay çoxdan arzulayırdı. O, şikayət de eleyə bilerdi, ürəyinin dərdini de deye bilerdi. Ancaq yox – Tanabay sizildamaq fikrində deyildi. Qoy özləri utansınlar, özləri qızarsınlar. Heç belə müsibətmi olar?! Yatıb-yatıb indi ayıliblar...

Tanabay gələnlərin yolunu gözlemədi, tövlənin dalına keçib, ölü qızuları tulladı. Teləsmədən qaydırıb geldi.

O gelənde qonaqlar tövlənin həyetində idi. Atlar lap təngimişdilər. Çoro olduqca yaziq bir görkəmde dayanmışdı. Günahkar olduğunu

hiss eləyirdi. O biri atının bambaşqa görkəmi vardı – hirsli, zəhmli. O, heç salam da vermedi. Əvvəl üzünü Çoroja tutdu:

– Bu nədir?! Bu nə biabırçılıqdır? Hər yerde eyni vəziyyət, eyni başıpozuqluq! Bu biabırçılığı nə ad vermək olar? – Sonra üzünü Tanabay çevirib, onun ölü qızuları atlığı səmtə işarə elədi: – Bu nədir, yoldaş, özünüz kommunist çobansınız, ancaq qızular murdar olurlar.

Tanabay dedi:

– Onların, yəqin ki, mənim kommunist olmağımdan xəberləri yoxdur. – Ve eyni vaxtda da, elə bil, ürəyinin hansı telisə qırıldı, ürekdə boşluq yarandı, laqeydlik və süstük.

Seqizbayev pul kimi qızardı.

– Başa düşmədim, – dedi və xeyli susandan sonra, nehayet, söz tapıb dile geldi: – Sosialist öhdəciliyi götürmüsənmi?

– Götmüşəm.

– Orda ne yazılıb?

– Yadında deyil.

Prokuror qamçının ucunu yənə də bayaqqı səmtə tuşladı:

– Elə buna görə də qızuların murdar olur, – dedi. Bu dikbaş çobanın dersini vermək üçün yaxşı fırsat tapdıguna sevinən Seqizbayev şəstle üzənginin üstündə dikeldi. Ancaq əvvəl Coronun üstünə düşdü:

– Bes siz nə işlə meşğulsunuz? Heç camaatin öz öhdəciliyindən də xəberi yoxdur. Plan pozulur, mal-qara məhv olur! Bes sizin vəzifəniz nədir? Siz öz kommunistlərinizə necə təlim verirsınız? Bu necə kommunistdir? Sizdən soruşuram!

Çoro başını aşağı salıb dayanmışdı. Əlində yügenin uclarını oynadırdı. Tanabay təmkinini pozmadan onun yerinə cavab verdi:

– Mən də belə kommunistəm.

– Bah, bah, kommunistə bax! Sən ziyanxorun birisən! Sən xalqın əmlakını məhv edirsən. Sən xalq düşmənisen. Sənin yerin türmədir, partiya deyil! Sən sosializm yarışını əle salırsan.

– Hı, hı, mənim yerim türmədir, mənim yerim türmədir, – Tanabay eyni təmkinlə tekrar eləyirdi və eyni zamanda da onun dodaqları titrəyirdi. O, hələlik qəzəbini boğurdu, ancaq qəzəb anbaan artırdı, çoxalırdı. Nəhayət, Tanabayın sebir kasası dolub daşdı. Dodaqlarının titreməyini gizlətməyə çalışaraq gözlərini Seqizbayevin gözünə zillədi – hə! Mənim yerim türmədir! De görüm, başqa nə sözün var?

Çoro səhbətə qarışdı:

– Sen niyə belə danışırsan, Tanabay? Axı, nə üçün? Bir məni başa sal görüm, nə olub sone?

– Başa salım, bəli, başa salım! Deməli, səni də başa salmaq lazımdır? Son bura nə üçün gəlmisin, Çoro? Soruşuram, nə üçün gəlmisin? Gelmisen deyəsən ki, quzular murdar olur, eləmi? Bunu mən sənsiz də bilirom! Hansı zibilin içində olduğumu da sənsiz bilirom. Bilirom! Bilirom ki, ömrüm boyu axmaq olmuşam. Döşümü qabağa verib kolxoz qurmuşam. Hamisini bilirom!..

Ağappaq ağarmış Çoro atdan düşdü:

– Tanabay! Tanabay! Özüne gəl!

Tanabay Çoronu itələdi.

– Çəkil! – dedi. – Tüpürüm mən o öhdəciliyə də, belə həyata tüpürüm! Çəkil. Menim yerim türmədir! De görüm, bu xəzpaltolu ağanı niyə bura getirmişən? Getirmişən ki, məni lağa qoyub gülsün? Məni türməyə salsın? Düş görüm, oğraşın biri oğraş, düş məni türməyə qat! – Tanabay yan-yörəsinə baxdı, bir şey tapa bilmeyib, divara dirənmiş yabanı götürdü. Seqizbayevin üstünə yeridi. – Rədd ol burdan, oğraş! Rədd ol!

Daha Tanabayın özündən xəbəri yox idi. O, yabanı qaldırıb salırdı, ayı heç nə görmürdü, heç nə hiss elemirdi. Qorxmuş Seqizbayev atı çarx kimi fırladırdı, yaba Gülsarının başına dəyib cingilti ilə havaya qalxırdı və yeno atın təpəsinə düşürdü. Atın başı gicəllənirdi, dəhnələr onun ağızını didirdi, əzirdi, Gülsarının gözləri kəlləsinə çıxmışdı, ancaq hirsindən ağılmış Tanabay bunların heç birini dərk cəmirdi. O, yabanı dalbadal günahsız atın təpəsinə döşüyür, səsi gəldikcə bağırıldı:

– Çəkil, Gülsarı, çəkil! Qoy görüm bu xəzpaltolu ağanı!

Cavan sahmançı qadın tövşüyə-tövşüyə özünü yetirdi, Tanabayın qolundan sallanıb, yabanı almağa çalışdı, Tanabay onu itələyib yixdi. Çoro atın belinə sıçrayıb araya girdi:

– Tez olun! Qaçın! Öldürəcək!

Bu dəfə Tanabay yaba ilə Çoronun üstünə yeridi. Ancaq gec idi, atlilar çapıb aradan çıxmışdalar. Onların dalınca düşmüş köpək canfəşanlıqla hüründü, gah tullanıb atların quyrugündən tuturdu, gah sıçrayıb üzəngilərdən yapışırı.

Tanabay yixıla-yixıla qaçır, yerdən kəsək götürüb atlaların dalınca atır, fasilesiz qışdırırı:

– Mənim yerim türmədir! Mənim yerim türmədir! Rədd olun, itilin burdan! Mənim yerim türmodır! Türmədir!

Sonra o, tövşüyə-tövşüyə geri qayıdarkən yenə bu sözleri tekrar eloyirdi: “Mənim yerim türmədir! Mənim yerim türmədir!” Öz borcunu layiqinca yerinə yetirmiş köpək lovğa-lovğa sahibinin yanında addımlayırdı. O, tumar gözləyirdi, siğal gözləyirdi, lakin sahibi onu görmürdü. Qorxmuş, ağappaq ağarmış Caydar ağaca söykənə-söykənə Tanabayın qabağına gəlirdi.

– Aman Allah, neynədin? Sən ncynədin?

– Yaxşı iş görmədim.

– Əlbottə, yaxşı iş görmədin!

– Atı nahaq yerə döydüm.

– Sənin aqlın başında deyil. Həç bilirsənmi neynəmisən?

– Bilirom. Mən ziyanxoram. Mən xalq düşməniyem, – deyə Tanabay tövşüyə-tövşüyə dilləndi, sonra susdu, elləri ilə üzünü tutub, ikiqat büküldü və hönkürdü, ucadan, səsi goldikcə hönkürdü.

Onunla birgə Caydar da ağlayırdı. Hem də yalvarırdı:

– Toxta, Tanabay, toxta!

Ancaq Tanabay toxtaya bilmirdi. O ağlayırdı, yana-yana, titrəyətitrəyə ağlayırdı. Onun belə ağladığını Caydar həç vaxt görməmişdi...

19

Raykom bürosunun iclası bu fəvqəladə hadisədən üç gün sonra çağırıldı.

Tanabay Bakasov qəbul otağında oturub gözləyirdi, onu kabinetə çağıracaqdılar, orada bu saat Tanabayın səhbəti gedirdi. Bu üç gündə Tanabay çox düşünmüştü, ancaq bir şeyi hələ de yəqin eloyə bilməmişdi: günahkar idi, yoxsa günahkar deyildi. Dövlətin nümayəndəsinə ol qaldırmaqla Tanabay ağır cinayət işlətmışdı, bunu özü də bilirdi. Ancaq məsələ təkcə bunda olsaydı, nə vardı ki! Öz yersiz hərəkatı üçün Tanabay hər cür cəzaya razi idi. Ancaq o, hirsini boğa bilmeyib, ürəyinin bütün sırlarını açıb tökmüşdü, özüne yaraşmayan sözər demisi. İndi ona inanacaqdırmı? Burada onu başa düşəcəklərmi? Hərdən Tanabayın ürəyində ümid işığı közərirdi: “Bəlkə inandular. Bəlkə başa düşdülər. Birbəbir hamisini deyəcəyəm: bu ilki qış, töylələrin, alaçıqların bərbadlığını, gecələrimi, Bektayın qaçmağını – nə

olub hamısını deyəcəyəm... Qoy müzakirə elősinler. Axi belə təsər-rüfatlıq olmaz!" Tanabay öz hərəkətinin peşmanlığını çəkirdi: "Qoy məni cəzalandırsınlar, bəlkə, bundan sonra çobana da bir fikir verələr, onun gününü-güzərənini, çəkdiyi müsibətləri görələr". Ancaq üstündən bir dəqiqə keçməmiş, o günkü ehvalat Tanabayın yadına düşürdü. O hırsınlırdı, düyümlənmiş yumruğunu dizlərinin arasında sıxırırdı. Tanabay inamlı deyirdi: "Mən müqəssir deyiləm!" Ancaq çox keçməmiş təzəden şübhəyə düşürdü...

Nədənsə, İbrahim də burada qəbul otağında əyləşmişdi. "Göresən, bunun burada nə azarı vardı? Əlbəttə, səbəbsiz deyildi. Cəmdək üstə gəlmışdı, qarğı-quzğun kimi". İbrahimin burada olmağı Tanabayı əsəbi-ləşdirirdi, o, üzünü yana çevirmişdi. İbrahim isə dinməz-söyləmez oturub altdan-altdan Tanabaya baxırdı.

Tanabay əsəbi halda eşənləndi: "Bos nəyi gözləyirlər? Niye çağırımlar?" Orada, qapının dalında, yoqın ki, hamı öz yerində idi. İndicə Çoro da golib keçmişdi. Başını aşağı salıb oturmuş Tanabay omu çəkmələrinin boğazına yapışmış at tükündən tanımışdı, çünkü o tük Gülsarının tükü idi. "Yoqın ki, bərk gəlib, Gülsarını möhkəm tərpədib", - Çoro gəlib keçəndə Tanabay belə fikirleşmişdi, ancaq başını qaldır-mamışdı. Tərdən ləkələnmiş tüklü çəkmələr Tanabayın gözü qabağın-dan qətiyyətsiz bir halda ötüb keçmişdi və qapının dalında gözdən itmişdi.

Tanabay çox gözlədi, nəhayət, katibə qapının dalından başını çıxarıb onu çağırırdı. - Golin, yoldaş Bakasov.

Tanabay diksindi, ürəyi çırpına-çırpına ayağa durdu ve bu ardi-arası kəsilməyen ürək döyüntüsü ilə birgə kabinetə girdi. Gözləri dumlanmışdı. Elə dumanlanmışdı ki, o, burada oturan adamların sıfətini bir-birindən ayıra bilmirdi.

Raykomun birinci katibi Kaşkatayev uzun stolun lap axırındaki stulu göstərdi:

- Əyləşin.

Tanabay oturdu, ağırlaşmış əllerini dizlərinin üstünə qoyub, göz-lərinə çökmüş dumanın nə vaxt çekilib gedəcəyini gözledi. Sonra o, stol arxasındaki adamlara nəzər saldı. Üz-gözündən kin-küdürət tökü-lən Seqizbayev katibin sağ cinahında əyləşmişdi. Tanabayın bu adama olan nəhayətsiz nifreti ürəkde birdən-bire ele bir qüvvətlə baş qaldırdı, onun gözlərinə çökmüş duman da bir andaca çekilib getdi. Sıfətlər

bir-birindən ayrıldı. Tanabay Seqizbayevin qıpçırmızı üzünü gördü, Coronun qanı qaçmış sıfətinə baxdı. Rəngi ölü rənginə dönən miskin Çoro lap ucqarda oturmuşdu, Tanabaya yaxın idi. Onun arıq əlləri stolun göy örtüyü üstündə əsəbi halda titreyirdi. Çoro ilə üz-üzə oturmuş kolxozi sədri Aldanov fisildaya-fisildaya yan-yörəsinə baxırdı. O, qarşısındaki məsəleyə olan münasibətini inididən bürüze verirdi. O birilər isə, deyəsən, hələ gözləyirdilər. Nəhayət, birinci katib başını qovluqdan qaldırdı.

- Kommunist Bakasovun şəxsi işinə keçirik, - dedi. Hər sözü xüsusi vurğu ilə tələffüz elədi.

Kimse yerdən bic-bic söz atdı:

- Cox təəssüf ki, kommunist...

Tanabay ürəyində: "Yox, - dedi, - bunlardan imdad gözləmə! Bir də mən nə üçün imdad gözləməliyəm? Cinayətkar deyiləm ki!

Tanabay bilmirdi ki, onun məsəlesində bir-biri ilə gizli rəqabət aparan iki tərəf üz-üzə gəlmışdır və ayrı-ayrılıqla hər tərəf bu miskin hadisədən öz xeyri üçün istifadə etməyə hazırlaşır. Seqizbayevin dəstəsi təzə katibin müqavimətə nə dərəcədə qabil olduğunu yoxlamaq isteyirdi, hələlikdən katibi elə almaq üçün də onlar bu hadisədən istifadə edə bilerdi. İkinci dəstəni Kaşkatayevin özü təmsil etəyirdi. O, Seqizbayevin katibliyə can atdığını bilirdi, Kaşkatayev həm öz hör-mətini aşağı salmaq istəmirdi, həm də bu tehlükeli adamlarla münasibətini pozmamağa çalışırdı.

Raykom katibi, Seqizbayevin yazdığı məlumat vərəqəsini oxudu. Burada "Ağ qaya" kolxozonun çobanı Tanabay Bakasovun söz və el hərəkəti ilə törətdiyi cinayətlərin hamısı bütün təfərruatı ilə göstərilmişdi. Məlumat vərəqəsində Tanabayın etiraz edə biləcəyi heç bir şey yox idi, ancaq buradakı ittihamlar elə ustalıqla irəli sürülmüşdü ki, katib vərəqəni oxuduqca Tanabay dəhşətə gelirdi. Bu kağızın qarşı-sında gücsüz olduğunu hiss etdikcə Tanabayı ter basırdı. Seqizbayevin məlumat vərəqəsi onun özündən də dehşətli idi. Heç bir yaba ilə Tanabay bu kağızın üstünə gedə bilməyəcəkdi. Kağız oxunandan sonra hər şey bir andaca dəyişdi. Tanabayın demək istədiyi sözler onun öz nəzərindəcə mənasını itirdi, yersiz bir sizliliyə, yazıq bir çobanın miskin şikayətinə, giley-güzarına çevrildi. Bununla o özünü axmaq yerinə qoymazdım? Bu qorxuncə kağızın qabağında, onun demək istədiyi sözlərin bir qəpiklik mənası vardımı? O, kiminlə döş-döşə gel-mək isteyirdi?

Kaşkatayev məlumat vərəqəsini oxuyub, üzünü Tanabaya tutdu:

— Yoldaş Bakasov, siz büro üzvü Seqizbayevin məlumatındaki faktların doğru olduğunu etiraf edirsinizmi?

— Beli.

Kabinetə sükut çökdü. Sanki o kağızın zəhami burada oturanların hamisini basmışdı. Aldanov məmənun halda ətrafına göz gözdirib, sinayıcı nozərlərlə hamını süzdü, sanki öz baxışları ilə o, Tanabaya olan nifretini hamiya tolqın etmək isteyirdi.

Sonra Seqizbayev qətiyyətə sözə başladı:

— Yoldaş büro üzvləri, sizin icazənizle mən bu işə bəzi əlavələr etmək isteyirəm. Kommunist Bakasovun hərəkətlərini adı bir xuliqanlıq kimi qiymətləndirə biləcək adamları indidən xəbərdar etmək istoyırəm. Əger belə olsayıdı, inanın ki, mən bu məsələni büroya çıxarmazdım. Xuliqanlarla mübarizə üçün bizdə başqa vasitələr vardır və mən, şübhəsiz ki, burada öz təhqir edilmiş heysiyyətimin qeydində qalmıram. Bakasovun mənə dediyi sözlər, her şeydən əvvəl, rayon partiya komitəsinin və onun simasında, demək olar ki, bütün partianın loyqatına toxunur və mən razı ola bilmərəm ki, partianın avtoritetini ləkeleyən belə bir fakt cozasız qalsın. Onu da deməliyəm ki, bütün bunlar bizim kommunist və bitərəflər arasında apardığımız siyasi tərbiyə işinin yanşılığını və raykomun ideoloji işindəki nöqsanları aşkara çıxarıır. Bundan əlavə, biz Bakasov kimi sırávi kommunistlərin düşüncə tərzinə görə cavab verməliyik. Bəlkə bu adam tek deyildir. Bəlkə belə düşünən başqa kommunistlər də vardır? "Xəzpalton təzə ağa!" Bu sözlərin arxasında gizlənən monaya fikir verirsinizmi? Palto bir yana dursun, Bakasovun dediyindən belə çıxır ki, mən sovet adamı, öz partiya borcumu yerinə yetirən bir şəxs, təzə ağayam, istismarçıyam, xalqın qanını soruram. Fikir verin! Bu sözlərin arxasında görün nə metləb gizlənir! İzahata ehtiyac yoxdur.. İndi işin o biri terofinə keçək. Mən "Ağ qaya" kolxozunda heyvandarlığın necə yarımaz bir halda olduğunu görəndə, doğrusu, özümü itirdim. Guya öz sosialist öhdəciliyini unutmuş Bakasovun verdiyi təhqirəmiz cavabların müqabilində mən onu ziyanxor və xalq düşməni adlandırdım, dedim ki, sənin yerin partiya deyil, türmədir. Etiraf edirəm ki, bu sözlərə mən onun heysiyyətinə toxunmuşdum və ondan üzr istəməyə hazır idim. İndi isə əminəm ki, səhv etməmişəm və dediyim sözləri geri götürmürem. Əksinə, bu adamın qorxulu, düşmən əhval-ruhiyyəli bir element olduğunu təsdiq edirəm...

Tanabay dünyada nələr görməmişdi. Müharibənin başından vurub ayagından çıxmışdı, ancaq heç yuxusuna da gitməmişdi ki, insan üroyi nə qədər dehşətə döyüñə biler. Bu aramsız döyüntü içində ürək gahşışır, gah sıxlırırdı, gah qalxır, gah düşürdü. Ürək həyat uğrunda mübarizəyə qalxırırdı, ancaq bu gülləbarana ürəkmə dözərdi? Tanabay üroyının səsini eşidirdi: "Nə oldu, ilahi, nə oldu o şeylər ki, bir vaxt mənim həyatımın mənası idi? O qədər ölmədim – xalq düşməni oldum. Niye mən özümü oda-közə vururdum; tövlə dərdi, yem dərdi, yolunu azmış Bektayın dördi. Nə üçün? Kim üçün?..".

— Məlumat vərəqəsində qeyd etdiklərimin əsas məğzini bir daha nəzərinizə çatdırmaq isteyirəm, — deyə Seqizbayev sözləri ağır dəmir kimi bir-birinə pərcimləyirdi: — Bakasov bizim quruluşa nifrat edir, onun kolxozu, sosializm yarışını, ümumiyyətlə, bütün həyatımızı görməyə gözü yoxdur. Bütün bunları o, kolxozon partiya təşkilat katibi Sayakov yoldaşın yanındaca açıq-əşkar bəyan etmişdir. Bundan əlavə, öz vəzifəsini yerinə yetirən dövlet nümayəndəsinə el qaldırmaqla Bakasov başqa bir cinayət də törətmüşdür. Xahiş edirəm, məni düzgün başa düşəiniz, mən Bakasovun məhkəmə məsuliyyətine colb edilməsi üçün sanksiya vərilməsini tələb edirəm və şərt qoyuram ki, bu adam, buradan çıxanda nozaret altına alınınsın. Onun törətdiyi cinayətlər əlli səkkizinci maddəyə tamamilə uyğundur. Bakasovun partiya sıralarında qalıb-qalmamaq məsələsinə gəldikdə, bu barədə danışmağı yersiz biliyəm...

Bu tələblə Seqizbayev çox uzağa getdiyini yaxşı bilirdi. Ancaq büro Tanabayı məhkəmə məsuliyyətinə almağı lazımlı bilməsə de, bu cür tələbdən sonra onu mütləq partiyadan çıxarmalı olacaqdı. Bu tələbi Kaşkatayev də qəbul etməyə bilməyəcəkdi və nəticədə Seqizbayev öz niyyətini həyata keçirəcəkdi.

Səsindən aşkar əsəbilik sezikən Kaşkatayev Tanabaya müraciət etdi:

— Bu haqqda siz nə deyə bilərsiniz, yoldaş Bakasov?

— Heç nə. Hamisini dedilər. Belə çıxır ki, mən əvvəldən də ziyanxor, xalq düşməni olmuşam, indi də düşmənliyimdə qalıram. Mənim fikir deməyimin nə mənası var? Hər şeyi özünüz həll eləyin...

— Siz özünüzü vicdanlı kommunist hesab edirsinizmi?

— İndi belə şəyi sübut elemək çətindir.

— Müqəssir olmağınızı boynunuza alırsınızmı?

- Xeyr.
- Özünüü hamidan ağılı hesab edirsiniz?

- Yox, hamidan axmaq hesab eləyirəm. Döşündə komsomol nişanı olan cavan bir oğlan ayağa qalxdı. O, hamidan cavan idi; cılız, cansız; lap uşaq kimi görünürdü.

- İcaze verin, mən deyim.

Cavan oğlanın burada oturduğunu Tanabay yalnız indi gördü. Ürəyində: "Döşə gəlsin, - dedi, - cavan oğlan, döşə gəlsin, vaxt olub mən də döşemişəm..."

Kaşkatayev başı ilə razılıq verdi:

- Buyurun, Kərimbəyov.

Kərimbəyov həyəcanını gizlətməyə çalışaraq sözə başladı:

- Mən yoldaş Bakasovun hərəkətinə haqq qazandırmaq istəmirməm. Öz hərəkətinin müqabilində o, lazımı partiya cəzası amalıdır. Ancaq mən yoldaş Seqizbayevlə də razı deyiləm. Üstəlik, təklif eləyirəm ki, yoldaş Seqizbayevin məsəlesi də müzakirəyə qoyulsun...

Kimse Kərimbəyovun sözünü kəsdi:

- Vay səni! Bu qanunları sizin komsomolmu icad eləyib?

Kərimbəyov qızardı. Daha da özünü itirdi:

- Qanun hamı üçün eynidir, - dedi və bir anlığa tutulub, özünü ələ almağa çalışdı. Sonra o, daha sert, daha kəskin danışmağa başladı: - Kolxozçunu, çobanı, köhnə komünisti təhqir etməyə sizin nə ixtiyarınız vardi?.. Deyirsiniz ki, kolxoza heyvandarlığın pis halda olduğunu görüb əsəbileşmişsiniz. Bəlkə buna görə çoban sizdən də əsəbi imiş? Bunacan siz nə vaxt onun yanına getmişiniz, onun işi ilə, heyati ilə nə vaxt maraqlanmışınız? Bilirdinizmi, maldarlıq niyə bu haldadır, quzular nə üçün tələf olur? Xeyr, yazdığınızdən məlum olur ki, siz elə çatan kimi çobanın üstünə düşmüsünüz, dişinizin dibində çıxarı demisiniz. Kolxozlarda doğum kampaniyasının vəziyyəti hamıya məlumdur. Mən özüm tez-tez yerlərdə oluram, bizim komsomolçu çobanları görəndə xəcalet çekirəm. Cənki biz onlardan hər şey tələb eləyirik, ancaq özümüz onlara heç bir praktiki kömək göstərmirik. Bir yandan yarımaz töylətlər, bir yandan acliq, yemqitliği. Mən özüm çoban oğluyam. Bilirem ki, her quzunun ölimeyi çoban üçün nə deməkdir. İnstitutlarda bizi başqa şeylər öyrədiblər, ancaq yerlərdə işlər köhnə qayda ilə gedir. Bütün bunları görəndə adamın ürəyi ağriyir!..

Seqizbayev onun sözünü kəsdi:

- Yoldaş Kərimbəyov, siz çalışmayın ki, bizi ağladığınız. Hiss-nisbi məshumdur. Hissə qapılmaq lazım deyil. Fakt lazımdır, fakt!

- Bağışlayın, - deyə Kərimbəyov yenidən sözə başladı, - burada biz cinayetkarlıq məsələsindən danışmırıq, öz partiyaçı yoldaşımızın işini müzakirə eləyirik. Burada partiya biletini daşıyan bir yoldaşın taleyi həll olunur. Buna görə de gelin fikirləşək: yoldaş Bakasovu bu işə nə vadər etmişdir? Mən Bakasovun hərəkətinə, olbəttə, haqq qazandırıram, ancaq kolxozun en yaxşı maldarlarından olan Bakasovun belə bir vəziyyətə gelib çıxmışının səbəbini də, mənçə, aydınlaşdırmaq lazımdır.

Kərimbəyovun çıxışından narazı qalmış Kaşkatayev qeyzlə:

- Oturun, - dedi. - Siz bizim diqqətimizi esas məsələdən yayındırsınız, yoldaş Kərimbəyov. Kommunist Bakasovun necə ağır bir cinayət işlətməyi, mənçə, burada hamı üçün tamamilə aydınlaşdır. Bu nə deməkdir? Belə şey harda görünüb?! Biz heç kəsə icazə vermərik ki, əline yaba alıb raykom tərəfindən təhkim edilmiş adamların üstüne yerisin. Bizim işçilərin avtoritetini ləkələməyə heç kəsin ixtiyarı yoxdur. Yaxşı olar ki, yoldaş Kərimbəyov, siz öz komsomolunuzun işləri barədə düşüneniz, hissə qapılıb, belə mənəsiz sözlor danışmayışınız. Hiss, duyu öz yerində, iş isə öz yerində. Bakasovun yol verdiyi hərəkət bizi, həqiqətən, narahat etməlidir və heç şübhəsiz ki, belə adama partiyada yer yoxdur... Yoldaş Sayakov, kolxozun partiya təşkilat katibi kimi, siz bütün bu deyilonları təsdiq edirsinizmi?

Sapsarı saralmış Çoro ağır-agır yerində durub:

- Bəli, təsdiq eləyirəm, - dedi. - Ancaq mən istərdim ki, məsələ aydınlaşdırılsın...

- Necə aydınlaşdırılsın?

- Mən istərdim ki, biz öz partiya təşkilatımızda Bakasovun məsələsini müzakirə eləyek.

- Vacib deyil. Siz sonra öz təşkilatınızın üzvlərinə bu barədə məlumat verərsiniz. Daha nə sözünüz var?

- Mən istərdim ki, məsələ aydınlaşdırılsın...

- Nə aydınlaşdırılsın, yoldaş Sayakov? Bakasovun partiya eləyihən çıxışı göz qabağında dır. Daha burda aydınlaşdırıla bir şey yoxdur. Bu işdə siz də mesuliyyət daşıyırsınız və komünistlər arasında apardığınız tərbiye işinin bu cür pozğun halda olduğuna görə öz cezanızı alacaqsınız. Deyin görək, sizin Seqizbayevə üz vurub, məsələni

partiya bürosuna qoymamağı xahiş etmeyinizi necə başa düşmək olar? Ört-basdır etmək, eləmi? Ayib olsun! Əyləşin!

Mübahisə başlandı. MTS direktoru və rayon qəzetiinin redaktoru Kərimbeyov müdafiqə eddi. Hətta bir anlığa onlar mübahisədə üstünlük qazandılar. Ancaq Tanabay daha heç kəsi eşitmirdi. O özü ilə danişirdi, özüne sual verirdi: "Nə oldu, Tanabay, səni yaşıdan o şeylər nə oldu? Nə sənin can qoyduğun sürü, nə o tövlə, nə o yem qithığı burada heç kəsin vecinə deyil. Sən necə də axmaq olmusan, Tanabay! Kolxozi üçün, qoyun-quzu üçün ömrünü bada vermisən. İndi bütün bunların məsələyə dəxli yoxdur. İndi sen tohlükəli adam olmusan. Olsun, cəhənnəmə ki! Əlinizdən goləni eləyin! Yapışın peysərimdən, tullayıñ bayira. Daha mənim üçün fərqi yoxdur. Döşöyin, utanmayın..."

Kolxozi sədri Aldanov söz aldı. Tanabay bu adamın üz-gözündən, el-qol hərəkotından hiss eddi ki, o, kimisə hədələyir, kimisə söyür. Ancaq "Çidar... Gülsarı" sözlərini cəpitəyince o, heç nə dərək eləyə bilmədi. Sonra Tanabay diqqətini cəmləmeye çalışdı. Aldanov hiddətlə danişirdi:

— ...Hələ bu harasıdır ki? Bir atın ayağına çidər vurmaq üstündə bu adam camaatın içində deyib ki, mənim başımı əzəcəkdir. Yoldaş Kaşkatayev, yoldaş büro üzvləri, bir kolxozi sədri kimi sizdən xahiş eləyirəm ki, bizi Bakasovun əlindən qurtarasınız. Onun yeri, doğrudan da, türmədir. Onun bütün rəhbər işçiləri görməyə gözü yoxdur. Yoldaş Kaşkatayev, qapının dalında şahidlər dayanıb, onlar Bakasovun məni necə hədələdiyini təsdiq də bilerlər. Məsləhət bilseydiniz onları çağırardıq.

Kaşkatayev əsəbi halda üz-gözünü turşutdu:

— Yox, — dedi, — lazımlı deyil. Bu qədər kifayətdir. Oturun.

Sonra məsələ səsə qoyuldu.

— Təklif birdir: Bakasov partiya üzvlüyündən kənar edilsin. Kim razıdır?

Yenə də Kərimboyov özünü saxlaya bilməyib ayağa durdu:

— Bir doqiqə, yoldaş Kaşkatayev! Belə bir qərar çıxartmaqla biz sehv etmirikmi, yoldaş büro üzvləri? Başqa təklif var: Bakasova, şəxsi işinə yazılmış şərti ilə ciddi töhmət verilsin, bununla bərabər, komunist Bakasovun şəxsi ləyaqətini, partiya heysiyyətini təhqir etdiyinə və raykomun tohkimçisi olmaq etibarı ilə, düzgün olmayan iş üsullarına əl atlığına görə büro üzvü Seqizbayevə də töhmət elan edilsin.

Seqizbayev yerindən qışkırdı:

— Demoqoqiya!

Kaşkatayev:

— Yoldaşlar, sakit olun, — dedi. — Siz raykomun bürosundasınız, öz evinizde deyilsiniz, qayda-qanunu gözlemek lazımdır. — İndi hər şey raykomun birinci katibindən asılı idi və o, məsələni Seqizbayevin gözəldiyi istiqamətə yönəldi. — Bakasovu məhkəmə mesuliyyətinə almayı lazımlı bilmirəm, lakin partiya onun yeri deyildir, bu məsələdə yoldaş Seqizbayev tamamile haqlıdır. Səsə qoyuruq. Bakasovun partiyadan xaric edilməsindən kim razıdır?

Burada yeddi nəfər büro üzvü vardı. Üç nəfər Tanabayın əleyhinə əl qaldırdı, üç nəfər lehina səs verdi. Yerdə Kaşkatayev qalırdı. Bir qədər dayanandan sonra o da Tanabayın əleyhinə səs verdi. Tanabay bunların heç birini görmədi.

Məsələnin necə həll edildiyini o, Kaşkatayev katibə müraciət etməyendə başa düşdü:

— Protokola yazın: raykom bürosunun qərarı ilə Bakasov Tanabay partiya üzvlüyündən xaric edilir.

“Vəssalam! Vəssalam!” deyə Tanabay öz-özünə piçildədi. Sanki o oturduğu yerdəcə olmuşdu.

Lakin Kərimboyov təslim olmadı:

— Mən tekid eləyirəm: Seqizbayevə də töhmət elan edilsin.

Bu məsələni səsə qoymadan da rədd etmək olardı, lakin Kaşkatayev belə etmədi. Bunun özündə də gizli mənə vardi.

— Yoldaş Kərimbəyovun təklifi ilə kim razıdır? Xahiş edirəm, əlinizi qaldırasınız!

Yenə də üç-üç oldu və yenə də Kaşkatayev əlini qaldırib Seqizbayevi töhmətdən qurtardı. Ancaq Seqizbayev başa düşəcəkdimi, bu hörməti lazımnıça qiymətləndirəcəkdimi? Kim bilir... Biein biridir. Hiyle dağarcığıdır”.

Adamlar yerlərindən tərpəsdilər, stülər cırıldadı. Tanabaya elə geldi ki, hər şey qurtarıb, ayağa durub heç kəsin üzünə baxmadan, dinməz-söyləməz qapiya yönəldi. Lakin Kaşkatayev onu arxadan səsledi:

— Bakasov, hara gedirsiniz? Partiya biletinizi verin.

— Verim? — deyə Tanabay çəşqin halda katibin üzünə baxdı. Məsələnin nə yerde olduğunu o hələ indi dərk eləyirdi.

Kaşkatayev:

— Beli, — dedi. — Stolun üstüne qoyun. Daha siz partyanın üzvü deyilsiniz ve bilet gezdirmeye ixtiyarınız yoxdur.

Tanabay əlini döşünə salıb, xeyli vaxt eşənləndi. Partbilet dərində idi, lap derində. Onu Tanabay Caydarın eli ile tikilmiş dəri kisəcikdə saxlayırdı. Kisəciyo ip salınmışdı və Tanabay ipi boynundan aşırılaşdı. Nəhayət, o, canında isitdiyi partbiletini çıxartdı. Onu Kaşkatayevin par-par parıldayan soyuq stolunun üstüne qoydu. Tanabay üzüdü, partbiletin yerine o özü üzüdü. Yenə də heç kəsin üzünə baxmadan, əlini döşünə salıb kisəciyin ağzını bağladı, yola düzəldi.

— Yoldaş Bakasov, — bu dəfə Tanabayı səsleyən Korimbəyov idi. — Siz özünüz nə deye bilərsiniz, yoldaş Bakasov? Axi siz heç danışmadınız. Bəlkə danışmaq sizin üçün çətin idi? Biz güman edirik ki, partyanın qapıları sizin üzünüze bağlı deyildir və siz gec-tez partiyaya qayda bilərsiniz. Deyin görek, bu saat siz nə düşünürsünüz?

Onun böyük dərdini hələ də yüngülləşdirmək istəyen bu cavan oğlanın qarşısında minnətdar olduğunu duyaraq Tanabay ürək ağrısı ilə geri döndü.

— Nə deym? — dedi. — Bu qədər sözün qabağında nə demək olar? Men birçə onu deye bilerəm ki, müqəssir deyiləm, lap ona əl qaldıram da, dilimə pis sözlər gətirsem də, müqəssir deyiləm. Mən bunu sizə izah edə bilməyəcəyəm. Buna görə də danışmağın mənası yoxdur.

Araya uzun süren sükut çökdü. Sükutu Kaşkatayev pozdu:

— Hm. Deməli, partiyaya açıq eleyirsən? Onu bil ki, yoldaş, partiya səni düz yola çağırır. Partiya səni məhkəmədən qurtarıb, sən hələ açıq da eleyirsən! Deməli, sən, doğrudan da, partiya üzvü adına layiq deyilsen və mən inanmiram ki, onun qapıları bir daha sənin üzünə açıla!

Raykorndan çıxanda Tanabay üzdən çox sakit görünürdü. Həddindən çox sakit görünürdü. Elə dəhşət də burasında idi. Hava isti idi, hələ gün batmamışdı, axşam yaxınlaşmışdı. Küçə ilə adamlar gedirdi, maşınlar gedirdi. Klubun qabağındakı meydançada uşaqlar oynayırdılar. Ancaq Tanabay heç nəyə baxmaq istəmirdi, heç ne görmek istəmirdi. O özünü dağa yetirməye tələsirdi, burada qalsayıdı, elə bil, başına bundan da pis hadisələr gələcəkdi.

At bağlanan yerde onun atı Gülsarı ilə yanaşı durmuşdu. Büyük, uzun və qüvvətli Gülsarı Tanabay yaxınlaşdıqca ayaqlarını qaldırbıq qoyurdu, öz keçmiş sahibinin üzünə inamlı, məhəbbətlə baxırdı. Gülsarı

o günkü savaşı da, bir-birinin dalınca başına endirilən yaba zərbələrini də unutmuşdu. Bəlkə buna görə də elə onun adı at idi.

Tanabay yaxınlaşış hezin-hezin piçildədi:

— Bağısla, Gülsarı, bağısla! Mənim dərdim böyükdür, Gülsarı, çox böyükdür. — O, hıçqırıb atın boynuna sarıldı, ancaq yoldan keçənlərdən utanıb, tez özünü elə aldı.

Tanabay öz atını minib yola düzəldi.

Çoro Aleksandrov yoxusunda Tanabaya yetişdi. Gülsarının tamış ayaq səslerini cəsidiñ kimi, Tanabay dodaqlarını bir-birinə sıxdı, qəherləndi, qanı qaraldı. O döniüb geriyə baxmaq da istəmədi. Bu gələn Coronu Tanabay heç tanımaq da istemirdi. Bu, həmin Çoro deyildi, tamam başqa adam idi. Lap elə bu gün, Kaşkatayev birçə dəfə səsini qaldıran kimi o qorxub yerində oturdu. Bəs bunun sonrası nə olacaqdı? Camaat ona inanır, o isə həqiqəti deməyə qorxur. Gücenir, söz axtarır. Bunu ona kim öyrətmüşdi? Tutilim ki, Tanabay geridə qalmışdı, qara işçi idi, axı Coronun savadı vardı, hər şeyi bilirdi, ömrü boyu rəhbər işdə olmuşdu. Çoro bilmirdimi ki, bütün bu işlər seqizbayevlərin, kaşkatayevlərin dediyi kimi deyildir! Bilmirdimi ki, onların danışlığı yalnız zahirdə yaxşı görünür, batında isə boş və yalandır. Axi onlar kimi aldadırdılar və nə üçün aldadırdılar?

Çoro lap yaxınlaşış yanınca gedəndə də Tanabay başını qaldırbı baxmadı. O, Coronun yalnız səsini eşitdi:

— Ele biliydim ki, biz bir yerdə çıxacayıq, Tanabay, — deye Çoro nəfesini dərdi. — Ancaq çıxıb baxıram, görürəm ki yoxsan...

Tanabay başını qaldırmadan dilləndi:

— Meni neynirsən? Öz yoluyla çıx get.

— Üzünü məndən gizletmə, Tanabay, dayan söhbət eleyək. Nəcə bir dost, nəcə bir kommunist...

— Men sənin dostun deyiləm, kommunist olmamağım da gerek sənə məlum ola. Heç sen də kommunist deyilsən. Çoxdan kommunist deyilsən. Özünü belə göstərisən...

— Bu sənin ciddi sözündür? — deye Çoro yazıq-yazıq dilləndi.

— Əlbette, ciddi sözümüzdür. Hələ men söz seçməyin təherini öyrənməmişəm. Hansı sözü harda demək lazımlı olduğunu da hələ bilmirəm. Get, xoş gəldin. Men burdan dönəcəyəm, sənin yolun düzunedir.

Tanabay atın başını dönderdi. Ucsuz-bucaqsız düzengəha çıxdı və dostunun üzünə bir dəfə də baxmadan birbaş dağlara üz tutdu.

Dostunun birden-bire döyişib meyit kimi ağarmağını Tanabay görmedi. Coronun əlini qabağa uzadıb onu saxlamaq istədiyindən Tanabayın xəbori olmadı. O bilmədi ki, dostunun qolu birden-bire yanına necə düşdü, o, birden-bire sustalıb yəhərin üstünə necə sərildi.

Çoro çöl havasını acgözlükle ciyərinə çekirdi.

— Halim pisdir, yaman pisdir, — deyə o, yəhər üstdə üroyinin ağrısından qovrulurdu. Coronun rəngi gömgöy göyərmişdi, nəfəsi kəsili-kəsilə ata yalvarındı. — Tez ol, Gülsarı, məni evə yetir.

Kimsəsiz və qaranlıq çöl boyunca at durmadan çapılıb gedirdi. Üstündəki insanın səsi atı qorxudurdu, bu səsə o nəsə vahiməli bir şey duyurdu və vahimə içinde finxıra-finxıra Gülsarı qulaqlarını şəklayıb gedirdi. Adamsa yəhərin üstündə qovrulurdu, əzab çekirdi, eli ilə, dişi ilə Gülsarının yalandan yapışdı. Yüyən atın boynundan sallanırdı, at çapdılqca atılıb-düşürdü.

20

O axşamın qaranlığında, hələ Tanabay dağ yollarında at çaparkən, kəndin küçələrində bir atlı itləri çaxnaşmaya salıb bir-bir qapıları döyürdü:

— Ey, kim var evdə? Bayira çıxın! Tez olun, idarəyə yığıln. Partiya iclası var.

Adamlar təəccüb cəyirdilər:

— Nə olub bəyəm? Belə telesmək niyə?
— Bilmirəm, Çoro çağırır. Deyir, tez gəlsinlər.

Çoro özü bu vaxt idarədə oturmuşdu. O, stolun arxasında yumaq kimi büzüşüb ağır-agır nəfəs alırdı. Onun bir əli köynəyinin altında idi. O əllə Çoro fasılısız döşünü ovuştururdu. O, ağrından zariyirdi, do-daqlarını dışleyirdi. Coronun göyümtül sıfotinə soyuq tər gəlməşdi, gözleri hədəqəden çıxmışdı. Hərdən Çoro hər şeyi unudurdu. Ona elə gəlirdi ki, yenə çöldödir, at üstdə yol gəlir, Tanabayı çağırır, o isə səs vermək istəmir. Tanabayın sözləri Coronu köz kimi yandırırdı, ürəyinə od vururdu...

Coronu buraya at tövlosindən az qala qucaqda getirmişdilər. Orada Çoro bir qədər ot üstdə uzanmışdı. Atçılar onu evə aparmaq istemmişdilər, ancaq partorq razı olmamışdı. Kommunistləri çağırmaq üçün adam yollamışdı, indi səbirsizliklə onların yolunu gözləyirdi.

Çıraqı yandırıb Coronun qabağına qoyandan sonra gözətçi qadın qonşu otaqda soba ilə əlleşirdi, təəssüflənirdi, başını bulayırdı.

Çoro adamların yolunu gözləyirdi və zamansa, cə bil, damcı-damcı axıb gedirdi. Bu, onun ömründən qalan saniyələr idi və saniyələr ağır, acı damcılara özürden süzülüb töküldü. Bu saniyelerin qodrını Çoro yalnız indi bildirdi. İndiyecən illər fikirlərdə, qayğılarda uçub getmişdi, heç Çoro o illerinin dalınca da baxa bilməmişdi. Bu öten illər ərzində hələ çox şeylər düzəlməmişdi, çox şeylər onun arzuladığı kimi olmayırdı. Ancaq o çalışmışdı, çapalamışdı, bəzən geriye de çekilmişdi ki, kələ-kötürə düşməsin, yolu rahat yeriye bilsin. Lakin kələ-kötürsüz mümkün deyildi. Toqquşmaq istəmədiyi o qüvvə indi onu divara diremişdi, daha geri çekilməyə də yer yox idi, yol qurtarırdı. Ah, kaş ki, o, lap əvvəldən belə başlayayırdı; kaş o, həyatın üzünə həmişə cəsarətə baxmış olaydı...

Vaxtsa ağır, acı damcılara özürden süzülüb töküldü. Niyə adamlar gəlmirdilər, niyə gecikirdilər?..

Çoro dəhşət içinde düşünürdü: "Səbr elə, ölüm, səbr elə, mən hər şeyi danışmaliyam. — Əlindən gedən ömrünü o, bir səssiz ürək nalesi ilə tutub saxlamaq istəyirdi. Gücünü toplayıb son döyüşə hazırlaşırdı.

— Hər şeyi olduğu kimi deyəcəyəm. Büro neçə keçdi, Tanabayı partiyadan necə çıxardılar. Qoy bilsinlər: mən raykomun bu qərarı ilə razi deyiləm. Qoy bilsinlər: mən Tanabayın partiyadan çıxarılmasını istəmirəm. Aldanovun haqqında da bildiklərimin hamisini deyəcəyəm. Qoy onlar, mən öləndən sonra, sədrin məsələsini müzakirə eləsinlər. Qoy komunistlər öz qərarlarını versinlər. Öz barəmdə da deyəcəyəm, kolxoz barədə do, başqaları barədə də... Səbr elə, ölüm, səbr elə, qoy camaat gəlib çıxsın..."

Hamidan əvvəl onun öz arvadı gəldi. Dava-dərməm gətirdi, ağladı, yalvar-yapış elədi:

— Sənin ağlın başındadır mı? Məgor iclaslardan doymamışan? Duraya. Dur gedək evimizə, sənin özündən xəbərin yoxdur. Bu nədir, ilahi, bu nədir? Bəs sənin özünə yazıgün gəlmir?

Çoro heç nə eşitmək istəmirdi. Üzünü yana tutub dərman içirdi. Stəkan dişinə deyib cingildəyirdi, su üstüno dağılırdı. Çoro arvadına təskinlik verirdi:

— Yaxşıyam, yaxşıyam, — deyirdi, — sən çöldə gözlə, sonra məni evə apararsan.

Adamların addım səsi eşidiləndə Çoro özünü ələ aldı, son borcunu yerinə yetirmek üçün ürəyinin ağrısını gizledib var gücünü sefərber elədi.

Gələnlər teşvişə düşdülər:

- Ne olub, Çoro? Sənə nə olub?

Çoro:

- Heç nə olmayıb, - dedi. - Bu saat hər şeyi deyəcəyəm, qoy hamı yığılib gəlsin.

Vaxtsa ağır, acı damcılarla ömürdən süzülüb töküldü.

Kommunistlər yiğışından sonra partorq Çoro Sayakov ayağa qalxdı. O, şlyapasını başından çıxarıb, partiya iclasını açıq elan elədi...

21

Tanabay evə yetişəndə gecə idi. Caydar elində fener həyətə çıxdı, gözlemkəndən gözünün kökü saralmışdı. Ərinin başına nə iş gəldiyini soruşturmamış hiss elədi. Tanabay, dinməz-söyləməz yəhəri atın belindən götürdü. Caydar fəneri elində tutdu, ərinin nə deyəcəyini gözlədi, ancaq Tanabay bir kəlmə də söz demədi. Arvad ürəyində fikirleşirdi: "İçib gəlsəydi, bundan yaxşı olardı". O, ərini sevindirmək istəyirdi - kolxozdan bir qədər ot göndərmişdilər. Saman, arpa unu getirmişdilər. Bu gün havalar da yaxşılaşmışdı, bu gün quzular örfüse çıxarılmışdı, daha qorxulu bir şey yox idi - quzuların ağzı ota çatmışdı.

Caydar dedi:

- Bektayın sürüsünü apardılar. Təzə çoban göndəriblər.

- Cəhənəm olsun Bektay da, onun sürüsü də, hamısı cəhənnəm olsun...

- Yorulmusan?

- Nə yorulmuşam? Partiyadan çıxartdırılar!

- Barı bir az yavaş de, arvadlar eşidərlər.

- Lap bərkdən deyəcəyəm, qoy eşitsinlər! Qovdular, özü də it kimi qovdular. Mənim kimisine belə lazımdır. Lap sənin özünə de. Bize bu da azdır. Yeri get, nə durmusan! Nə mənim üzümə baxırsan?

- Keç dincəl, yorulmusan.

- Sənə qalmayıb.

Tanabay özünü tövleyə verdi. Qoyunları nəzərdən keçirdi. Sonra ağıla getdi, orda da bir qədər dolanıb yene tövleyə qayıtdı. Özünə yer

tapmadı. Nə yemək istəyirdi, nə danışmaq istəyirdi. Bucağa yiğilmiş samanın üstüne serildi, hərəkətsiz qaldı. Hər şey mənasını itirmişdi - həyat da, iş də, sürü də. Nə yaşamaq həvəsi qalmışdı, nə düşünməyə həvəs vardi...

O, samanın içində cələndi, yatmaq istədi, yata bilmədi. Yeno Bektay yadına düşdü, onun ağ qarın üstündə açdığı qara ayaq izləri Tanabayın gözünün qabağına gəldi; bu adamın qarşısında Tanabay necə aciz qaldığını xatırladı. Yenə Seqizbayevin səsi qulağına gəldi, onun at üstde lovğa-lovğa oturmağı, hay-küyü, hədə-qorxusu... Sonra raykom binasında o, bir daha ziyanxor və xalq düşməni oldu, bu onun son mükafatı idi, bununla ömür qurtardı. Bütün bunları düşündükə Tanabayın bir daha yabarı götürməyi gəldi, bayır çıxıb gecənin zülmətində var səsi ilə bağırmağı, aləmə səs salmağı gəldi. Beləcə çöllər boyu qaçmaq, bir dərəyə yumbalanmaq, bir yarğana düşmek və mehv olmaq - Tanabayın özgə istəyi yox idi.

O yuxulaya-yuxulaya düşünürdü: belə yaşamaqdan ölüm yaxşıdır. Bəli, ölüm yaxşıdır, yalnız ölüm!..

Tanabay yuxudan ayılanda başı bərk ağrıyırdı. Bir müddət o özünün harada olduğunu ayırdı eləyə bilmedi. Yan-yörəsində qoyunlar öskürdürlər, quzular meleşirdilər. Deməli, tövlədə idi. İşıqlanmışdı. Nə olsun ki, işıqlanmışdı? Gərək o, yuxudan ayılmayayıd. Heç vaxt ayılmayayıd. Həmişəlik yatıb qalaydı. Daha onun üçün yaşamağın mənası yox idi. Tanabay özünü öldürməli idi.

...Sonra o, çayın qirağında ovuc-ovuc su içdi. Buz kimi su, içində buz parçaları. Su onun titrek barmaqları arasından axıb töküldü, o, ovcunu yenə doldurdu, yenə içdi. Tanabay özünə gəldi və yalnız bundan sonra özünün necə axmaq fikrə düşdüyüն dərk elədi. Yox, Tanabay özünü öldürməli deyildi, həyat insana bir dəfə verilir! Bütün seqizbayevlər həyatın birçə anına dəyməzlər! Yox, hələ Tanabay yaşayacaqdı, dağı dağ üstünə qoyacaqdı...

O qayıdb tūfəngi də, patrondaşı da xəlvətcə gizletdi və bütün günü işlədi. Caydarla, uşaqlarla, qadınlarla Tanabay həmişəkindən də xoş danışmaq istəyirdi, ancaq ehtiyat eləyirdi, gərək heç kəs heç nə bilməyəydi. Onlarsa öz işlərində idilər, sanki heç nə olmamışdı, hər şey öz qaydasında idi. Buna görə Tanabay onlardan çox razı idi, bir kəlmə də dinib-danışmındı, başını aşağı salıb işləyirdi.

O gün Tanabay örfüse de baş çekdi, sürüünün qayıtmagına da kömək elədi. Axşamüstü hava korlanırdı. Yağış da yağa bilerdi, qar da yağa

bildi. Dağları duman aldı, gögün üzü tutuldu. Yeno düşünmək lazımdı, balaları soyuqdan qorumaq üçün bir yol tapmaq lazımdı. Tövləni təmizləmək, qızuların altına saman döşəmək, – bütün bunlar Tanabayın qanını qaraltdı. O, olub-keçəni yadından çıxarmağa çalışdı, özünə ürək-dirək verdi.

Axşamçağı Tanabay həyətdə bir atlı gördü. Caydar atının qabığına çıxmışdı. Onlar ne haqdasa səhbət eləyirdilər. Tanabay tövlədə işləyirdi. Arvadı onu çağırıb:

– Bir dəqiqliyə bura gəl, – dedi və nəsə baş verdiyini Tanabay Caydarın səsindən hiss elədi.

Çıxdı. Salamlasdı. Gələn tanış çoban idi.

– Sənsən, Aytbay? Düş, gedək evə. Hardan belə?

Aula getmişdim. Bir az işim vardı. Tapşırıldılar ki, sənə xəbər verim: Çoro berk xəstədir. Gərək özünü yetirəsən.

“Yenə Çoro!” Köhnə dörd ürəkdə baş qaldırdı. Tanabay onu görmək də istemirdi.

– Boyəm mon həkiməm? – dedi. – O, həmişə xəstədir. Onsuz da işdən baş aça bilmirəm. Görmürsən, hava da korlanıb.

– Özün bilərsən, Tanake, istəyirsən get, istəyirsən getmə. Mənim borcum demək idi. Sağ olun. Mən getdim, bir azdan gecə düşəcək.

Aytbay yoluna düzəldi, ancaq çox getməmiş atı əylədi.

– Son bir fikirləş, Tanake. Vəziyyəti çox pisdir. Oğlunu dərsdən çağırıblar. Bayaq vağzala qarşılıamağa getdilər.

– Cox sağ ol ki, xəber gətirmisən. Ancaq mən getməyəcəyəm.

Caydar ərinin yerinə utandı.

– Gedəcək, – dedi. – Narahat olmayın, mütləq gedəcək.

Tanabay dillənmədi, ancaq Aytbay uzaqlaşandan sonra o, Caydarın üstünə düdü:

– Sən tərgit mənim əvəzimdən cavab verməyi! Qarışma! Dedim getməyocəyəm – deməli, getməyəcəyəm!

– Bir fikirləş, gör nə danışırsan, Tanabay?

– Daha fikirləşməli bir şey qalmayıb. Besdir! O qədər fikirləşdim ki, axırdı partiyadan da çıxardılar. Daha mənim heç kəsim yoxdur. Mən de naxoşlaşsam, qoy heç kəs gəlməsin!

Tanabay ürəyində her şəxə tüpürüb tövləyə qayıtdı. Ancaq ürək rahatlıq bilmirdi. Qoyunları doğuzdura-doğuzdura, qızuları daşıya-daşıya, mələşən qoyunların üstünə çığırı-çığırı o, dodağının altında hey donquldانırdı:

– Elə əvvəldən ölsəydi, canı qurtardı. Ömrü boyu xəstədir, zariyr, ürəyini tutub durur, ancaq atdan da düşmək istəmir. Bu da rəhbər olub mənim üçün. Bundan sonra heç səni görmək də istəmirem! İstəyirsən inci, istəyirsən incimə, mən səndən çıxdan incimisəm. Heç kəsə dəxli yoxdur...

Heyetdə ise zülmət gecə idi. Az-az qar səpələnirdi və o qədər sakitlik idi ki, yağan qarın xışılışını eşitmək olurdu.

O, eve getmək istəmirdi, arvadı da dalınca gəlmirdi. Tanabay düşünürdü: “Allahın var sehərecən otur gözlä. Ancaq məni mecbur eləyə bilməyəcəksən. Mənim üçün hamısı bəidir. Çoro ilə biz yad adamlarıq. Onun yolu başqadır, mənimki başqa. Əvvəl dost olmuşuq, indi dost deyilik. Əger mənə dost idisə, bəs indiyəcən harda idi? Xeyr, daha mənim üçün hor şey bəidir...”

Ancaq Caydar onu rahat qoymadı. Geldi. Tanabayın plası, çökəmələrini, qurşağı, elçəklərini, papağını götürdü.

– Dur geyin, – dedi.

– Boş yərə zəhmət çökəmə. Mən heç yana gedən deyiləm!

– Vaxtı itirmə. Sonra elə bir şey olar ki, ömrün boyu peşmançılıq çəkərsən.

– Mən heç nəyin peşmançılığını çəkən deyiləm. Ona da heç nə olmayıacaq. Yenə yatıb-yatıb ayağa duracaq. Birinci dəfə deyil.

– Mən səndən indiyəcən heç bir şey xahiş etməmişəm. İndi xahiş eləyirəm. Mənim xatirime tərslik eləmə. Geyin get. Adamlığım olsun.

Tanabay inadından dönmək istəmirdi:

– Yox, getməyəcəyəm! Daha mənim üçün hər şey bəidir. Sən ədəb-ərkan gözləyirsən. Sonrakı söz-söhbətdən qorxursan. Qoy nə deyəcəkler desinlər. Mənim üçün fərqi yoxdur.

– Ağlını başına yığ, Tanabay. Mən gedirəm ocağa baxım, od düşüb keçəni yandıras.

Caydar pal-paltarı qoyub uzaqlaşdı, ancaq Tanabay yerində təpənmədi. Bir bucaqda oturub fikrə getdi, özünü sindirəmək istəmədi, Çoroşa dediyi sözleri unutmaq istəmədi. Bu sözlərdən sonra o, Çoronağın üzünə çıxa bilərdimi? “He, gəlmisən, salar neleyküm. Necəsən? Bir şey lazımlı deyil ki?” Yox, Tanabay bunu eləye bilməyəcəkdi. Belə şey onun işi deyildi.

Caydar qayıtdı.

– Sən hełə geyinməmisən?

– Zəhləmi tökmə. Dedim: getməyəcəyəm!

— Dur! — deyə Caydar səsi gəldikcə qışkırdı və nə qədər təəccübü lə olsa da, bu əmr ilə Tanabay əsgər kimi ayağa qalxdı. Öz hirsli, ezab dolu gözləri ilə Caydar fənərin solğun işığında Tanabayın üzüne baxdı.
— Əger sən kişi deyilsənse, arvadlığını boymuna alırsansa, onda mən gedəcəyəm, sən otur burda gözlərinin suyunu tök! Özü də bu saat gedəcəyəm. Ayağa dur, atı yəhərlə!

Çarəsi kəsilmiş Tanabay ayağa durub atı yəhərləməyə getdi. Həyətde qar yağırdı. Qatı zülmət, gecənin sükütfəndə elə bil hansı görünməz bir oxunsa ətrafında fırlanırdı, qaynayırdı, burulğan kimi burulurdu. Dağlar bir-birindən seçilmirdi. Atı yəhərləyə-yəhərləyə Tanabay fasiləsiz donquldanırdı: “Qəribə işə düşmədik! Gecənin bu vaxtı, tək-tənha necə gedib çıxacaq? Özü də dediyindən dönen deyil. Gedəcək. Ölsə də gərək getsin. Bəs yolda azsa necə? Mənə nə, özündən küssün...”

Tanabay atı yola hazırlayırdı, ancaq narahatlığı get-gedə artırdı. O, ürəyində xəcalet çəkirdi: “Mən vəhşiyəm, xalis vəhşiyəm. Öz dərdimin əlində əsir olmuşam. İstəyirom ki, hamı bilsin, hamı görsün ki, mən necə bədbəxtəm. Arvadı da əldən salmışam. Axı onun nə günahı var? Nə üçün ona zülm eloyıram? Bu dünyada mənim üçün xoş gün yoxdur. Çünkü pis adamam. Vəhşiyəm. Xalis vəhşiyəm”.

Tanabay tərəddüd eleyirdi. Öz sözünü geri götürmək onun üçün çətin idi. Atı yəhərləyib qaşqabaqlı geri qayıtdı.

— Yəhərlədin?

— Beli.

Caydar elindəki plaşı qabağa uzatdı.

— Hazırlaş, yola düşürsən.

Birinci olaraq arvadın güzəştə getməyi Tanabayı sevindirdi. O, dinməz-söyləməz paltarını geyimləməyə başladı. Ancaq özünü göstərmək üçün xoruzlandı:

— Bəlkə səherə qalsın?

— Xeyr, bu saat getməlisən, sonra gec olar.

Qatı zülmət, gecənin sükütfəndə, elə bil hansı görünməz bir oxunsa ətrafında fırlanırdı. Qışın bəlkə də son qarı yağırdı, iri qar dənələri nizamlı yera səpələnirdi. Zülmət qayalıqlar arası ilə tək-tənha Tanabay üz döndərdiyi dostunun çağırışına gedirdi. Qar onun başına yağırdı, çıynınlı, saqqalına, əllərinə qar yağırdı. Tanabay atın belində hərkətsiz oturmuşdu, o tərəpənib qarı üstündən tökmək də istəmirdi, çünkü

belə düşünmək rahat idi. O, Coronu düşünürdü, onları bir-birinə bağlayan uzun illeri, Corodan savad öyrənməyini, birlikdə komsomola köçmələrini, sonra partiyaya daxil olmalarını xatırlayırdı. Bir vaxt kanal tikintisində də onlar birgə işləmişdilər, Tanabayın şəkli olan qəzeti ilk dəfə ona Çoro getirmişdi, elini sıxmışdı, təbrik eləmişdi...

Tanabayın ürəyi get-gedə yumşalırdı, onun narahatlığı da tedricən çəkilib gedirdi. O, yalnız bir şeyi düşünürdü: “Göresen, Çoro nə hal-dadır? Bəlkə onun vəziyyəti, doğrudan da, yaxşı deyil? Yaxşı olsayıdı, oğlunu çağırtdırdı? Bəlkə deyiləsi sözü var? Bəlkə məsləhət-leşmək, bir söz demək, vesiyət eləmək istəyir?..”

Hava işıqlanırdı. Qar hələ də kəsməmişdi. Tanabay atı telesdirirdi. Çatmağına az qalırdı, bir təpə də aşandan sonra aula yetişəcəkdi. Görəsen, Çoro nə halda idи? Bircə tez çata biləydi.

Birdən sehərin sakitliyində Tanabay uzaqdan-uzağın bir səs eşitdi. Elə bil kimse bərkden qışkırdı, sonra səs kəsildi, yoxa çıxdı. Tanabay atı eylədi, qulaq asdı, ancaq bir şey eşidə bilmədi. Yəqin ki, heç nə yox idı, Tanabayın qulağı səsdə idı.

At sürətlə çapa-çapa Tanabayı təpenin başına çıxardı. Aşağıda bağ-bağçalar qar altında ağappaq ağarırdı. Hele seher təzəcə açılırdı, kəndin küçələri bomboş idı. Yalnız bir həyətə adam toplaşmışdı, orada atlar dayanmışdılar. Bu həyət Coronun heyəti idı. Bəs bu adamlar niyə ora yiğmişdi? Görəsen, nə olmuşdu. Bəlkə...

Tanabay üzəngidən boylandı, soyuq havanı nefesinə çəkib qulaq verdi və atı yol aşağı qovdu. “Ola bilməz! Ola bilməz! Ola bilməz!” Tanabay dehşət içində düşündü, sanki bütün günahlar onda idı. İşə bax — dünyada yeganə dostu olan Çoro əbədi bir aynılıq qarşısında onu son görüşə çağırılmışdı, Tanabaysa tərslik eləmişdi, üreyində kin saxlayıb inadını yeritmişdi. Bundan sonra ona adam demək olardı? Niyə Caydar onun üzüne tüpürməmişdi? Dünyada bundan üzürlü nə ola bilərdi — insan ölüm qarşısında ondan son xahişini eləmişdi.

O, geniş çöl yoluna çıxdı — o yerdə ki, Çoro Tanabayə yetişib atını onunla yanaşı sürmüdü. Onda Tanabay Çoroya nələr deməmişdi? Belə şeyi bağışlamaq olardı?

Xəcaletdən beli bükülmüş Tanabay kəndin qarlı küçələrində atını sürüb gedirdi. Birdən o, qarşında, Coronun qapısı qabağında bir dəste atlı gördü. Əvvəlcə səssiz-səmirsiz dayanmış atlılar birdən səs-səso verdilər, yəhər üstdə yırğalanıb ucadan ağı dedilər.

– Oy-vay, bağrim vay! Oy-vay, bağrim!

Ağı deyen qazaxlar idi, deməli, yas başlanmışdı. Çayın o tayında, qonşuluqda yaşayan qazaxlar bir dost kimi, bir qonşu kimi Coronun üstündə ağlamağa gelmişdiler; o adam ki, həmişə onlara yaxın olmuşdu, o adam ki, bütün əyalətdə tanınırı. Ürəyində Tanabay: "Sağ olun, – dedi, – qardaşlar. Ata-baba dövründə bəri dərdimiz-serimiz bir olub, toyda da, cıdirda da bir olmuşuq. Ağlayın, bizimlə birgə siz də ağlayın!"

Qazaxların dalınca o özü də atın üstündə feryad qopardı, qəm dolu, ələm dolu bir səslə çıçırdı:

– Çoro-o-o! Çoro-o-o! Çoro-o-o!..

Tanabay yəhər üstdə gah sağa, gah sola eyilirdi, küçədə atını səyirib, dünyadan köçmüş dostuna ağlayırdı.

Bu da həyat. Bu da Coronun evi. Üstünə qara çul salınmış Gülsarı evin qabağında dayanmışdı. Başına qar yağırdı. Sahibsiz, yiyesiz Gülsarı! Yəheri boş qalan Gülsarı!

Öz atının üstündəcə Tanabay Gülsarının boynuna sarıldı. Aralandı, bir də sarıldı. Ətrafda bir-birindən zorla seçilən üzlər, ağlaşma, nələ, şivən... Kimsə dedi:

– Tanabayı atdan düşürdün. Coronun oğlunun yanına aparın.

Tanabay eşitmədi.

Neçə-neçə el eyni vaxtda ona sarı uzandı, köməkləşib atdan düşürdüler, qoluna girib apardılar.

Tanabay gözünün yaşını axırdı:

– Bağışla məni, Çoro, bağışla məni!

Coronun talebə oğlu Samansur həyatda üzü divara tərof dayanmışdı, o əvvəlib Tanabayın üzünə baxdı, onlar ağlaya-ağlaya qucaqlaşdılar.

– Daha sənin atan yoxdur, daha mənim Coron yoxdur! Bağışla məni, Çoro, bağışla!

Sonra onları bir-birindən araladılar və bu vaxt birdən-birə Tanabay yanında, arvadların arasında dayanmış Bübücanı gördü. Bübücan dinməz-söyləməz Tanabayın üzünə baxırdı və dinməz-söyləməz gözünün yaşını axırdı. Tanabay ona baxıb, daha bərkdən hönkürdü.

İndi Tanabay istərdi ki, Bübücan yaxınlaşın, təskinlik versin, onun göz yaşlarını silsin, ancaq qadın yaxınlaşmırı. Dayanmışdı. Ağlayındı.

Tanabaya başqları təskinlik verirdilər:

– Bəsdir, Tanabay. Toxta, göz yaşı axıtmağın xeyri yoxdur.

Buna görə Tanabay daha da qəhərlənirdi, daha bərkdən hönkürdü.

22

Coronu günortadan sonra dəfn elədilər. Hava bulanıq idi, solğun Günəş hərəkətsiz boz buludların arasından zeif işıq saçırı. Sulu, yumşaq qar dənələri hələ də havada uçuşurdu. Qara geyinmiş insan destəsi ağappaq yol boyunca bir qara kimi səssiz-səmirsiz axıb gedirdi. Sanki bu çay ele indice, buradanca baş götürmüştü və ilk dəfə özünə yol açırdı. İrəlidə, yanlarının taxtası aşağı salınmış maşında, Coronun ağ kəfənə bürünmüş cənazəsini aparırdılar. Məhrumun arvadı, uşaqları, qohum-əqrəbəsi cənazənin yanında oturmuşdu. Qalanlar ata minmişdi. Yalnız Tanabayla Samansur maşının dalınca piyada gedirdilər. Onların hər ikisi yiyesi olmuş Gülsarının yüyənindən yapışmışdı.

Kəndin qurtaracağındakı yol hamar qarla örtülmüşdü və bu temiz, yumşaq qarın üstünə ilk dəfə atdırnağı dəyirdi, insan ayağı dəyirdi. Bu izlərin içində sanki Coronun da ayaq izi vardi. Bu, Coronue son izləri idi. İndi yol təpəyə, qəbiristanlıq qalxacaqdı və oradan Çoro bir daha geri qayıtmayacaqdı.

Tanabay atın yüyənində tutub gedirdi və ürəyində atla danışdı: "Hər ikimiz Çorosuz qaldıq, Gülsarı! Daha Çoro yoxdur, heç vaxt olmayıacaq... O vaxt sen niyə susdun, Gülsarı, niyo məni saxlamadın? Biliyəm, Allah dil verməyib sənə. Ancaq mən insan ola-ola özümü sondən də pis apardım. Dostumu yoluñ ortasında buraxıb getdim, Allah ağlımı aldı, dönüb geriye də baxmadım. Coronu mən öldürdüm, öz dilimlə öldürdüm..."

Yolboyu qəbiristanlıq çatanacan Tanabay Coronan üzr istədi. Orada Samansurla birgə Coronu həmişəlik torpaq tapşıranda da o, döñə-döñə dostuna yalvardı:

– Bağışla məni, Çoro. Eşidirsənmi, bağışla məni!..

Coronun məzəri üstüne ovuc-ovuc torpaq atıldılar, sonra belləri işə saldılar, torpaq üst-üstə qalandı. Qəbir doldu və təpənin üstündə bir yeni təpəcik yarandı.

Bağışla, Çoro!

Defn qurtarandan sonra Samansur Tanabayı qırğıga çekdi:

– Sizinlə işim var, Tanake, gərək oturub səhbet eləyək.

Adamları da, tüstülenen ocaqları, samovarları da burada qoyub onlar həyətdən çıxdılar. Arxın qırğığı ilə gedib həyətin dalında – yixılmış bir ağacın yanında dayandılar. Ağacın üstündə oturdular. Xeyli vaxt dinmez-söyləməz oturdular. Tanabay düşündü: “Dünyanın işinə bax – bu Samansur dünən balaca bir uşaq idi, indi gör nə boyda olub. Dərd onu daha da yaşılı eləyib. İndi Coronun yerində budur. Daha biz eyni adamlarıq. Belə də olmalıdır. Oğullar ataların yerini tutur. Ataların nəslini yaşadırlar, işini yaşadırlar. Kaş ki atası kimi adam olsun. Ondan da ağıllı olsun, ondan da uzağa getsin; kaş bizdən çox-çox yuxarı qalxsın, özüne də bir gün ağlasın, başqalarına da xeyri dəysin. Elə ata olmağın mənası da bundadır. Biz onları böyüdüürük ki, bizdən yaxşı olsunlar, bizdən irəli getsinlər”.

– Sən, Samansur, ailədə hamidə böyüksən, – deyə Tanabay əlini saqqalına çekib söze başladı. – Sən Coronun yerindəsen, mən səni də Çoro kimi eşitməyə hazırlam.

– Mən size, Tanake, atamın vəsiyyətini çatdırımlıyan.

Tanabay diksindi, çünki bu ses Coronun səsine yaman oxşadı. Samansurun üzdən də atasına oxşamağını ilk dəfə Tanabay indi gördü, Coronun cavanlığı gözünün qabağına geldi. O Coronu Samansur görməmişdi, ancaq Tanabay görmüşdü, yadında idi. Belkə buna görə deyirlər ki, insan olməz, əger onu tanışanlar olməse.

– Danış, oğlum, mən sənə qulaq asıram.

– Mən özümü vaxtında yetirdim, Tanake. Dünən gecə atamın ölümüne bir saat qalmış gəlib çıxdım. Lap son nəfəsinənən ağılı başında idi. Sizi çox gözledi, Tanake. Elə hey soruşurdu: “Tanabay hanı? Bəs gəlib çıxmadımı?” Biz ona təselli verirdik, deyirdik: yoldadır, indice gelecek. Görünür, size nə isə demək isteyirmiş. Əcəl qoymadı.

– Eledir, Samansur, eledir. Biz onuna görüşməli idik. Mütləq görüşməli idik. Ölenəcen özümə bağışlamaram. Günah məndə oldu. Vaxtında gələ bilmediim.

– Tapşırdı ki, size xəber verim. Deyir: ondan üzr isteyirəm, məni bağışlasın, üreyində kin saxlamasın. Bir də, çox-çox xahiş eledi ki, onun partiya biletini raykomaya siz aparasınız. Dönə-dönen yalvardı ki, bunu size çatdırınm. Sonra huşu itdi. Xeyli vaxt əzab çekdi. Öləndə də gözü yol çəkirdi. Ağlayırdı, danışındı, ancaq nə dediyini başa düşmek olmurdu.

Tanabay heç nə demədi. Hönküre-hönkürə saqqalını sığalladı. Çoro getmişdi. Özü ilə birgə Tanabayın da ömrünün tən yarısını aparmışdı.

Nehayet, o özünü elə aldı.

– Sağ ol, Samansur, – dedi. – O da sağ olsun ki, bu işi mənə həvələ eləyib. Ancaq bir şey qabağımı kəsir. Bilirsənmi, məni partiyadan xaric eləyiblər?

– Bilirem.

– Partiyadan çıxarılmış bir adam Coronun partbileti raykoma necə apara bilər? Axı mənim buna ixtiyarım yoxdur.

– Bilmirəm, Tanake. Özünüz fikirleşin. Mənim borcum atamın vəsiyyətini yerinə yetirməkdir. Gərək siz də elə edesiniz ki, onun son istəyi boşça çıxmasın.

– Mən buna ürəkdən şad olardım. Ancaq nə etmək olar – başıma belə bir iş gəlib. Belkə özün aparanan, Samansur?

– Yox, belə şey yaxşı düşməz. Atam bir şey bilməseydi, bu vəsiyyəti eləməzdi. O sizə inanırdı, mən niyə inanmayıım? Raykomda deyərsiniz ki, mənim atam Çoro Sayakov belə vəsiyyət eləyib.

Sübə tezden, dan yeri təzəcə sökülendə Tanabay yola düşdü. Gülsarı, adlı-sanlı Gülsarı, berkədə də, boşda da evəzi olmayan Gülsarı onu rayon yoluna çıxartdı. Bu gün Tanabay mərhum dostu kommunist Çoro Sayakovun son xahişini yerinə yetirməyə gedirdi.

Qarşı tərofda, yerin dibsiz ənginliklərdə dan yeri təzəcə ağarırdı. Dan yeri ağardıqca üfüqlərdə bir yeni şəfəq doğulurdu. Üfüq yavaş-yavaş alışmağa başlayırdı...

Gülsarı o şəfəqə doğru çapırdı, boz göylərin etəyində parıldayan yegane ulduza doğru çapırdı. Boş, kimsəsiz yollarda Gülsarı at yerişinin en gözəl nümunəsini nümayiş etdirir, bir musiqi ahəngi ilə yollarda iz buraxıb gedirdi. Tanabay Gülsarının belində çoxdan çəpməmişdi ve atın yerisində köhne ritmi duyduqca sevinirdi. Külek atın yalını sığallayırdı, Tanabayın üzüne vururdu. Hələ Gülsarı gücünü itirməmişdi, hele o çox qaçacaqdı.

Tanabay yolboyu götür-qoy eləyirdi: niyə Çoro bu işi məhz ona tapşırmışdı, niyə öz partiya biletini raykoma aparmağı o, partiyadan çıxarılmış bir adama həvələ etmişdi? Belkə məqsədi Tanabayı yoxlamaq idi? Belkə bununla Çoro Tanabayın partiyadan çıxarılmasının əleyhine olduğunu bildirmek istəmişdi? Təessüf ki, gec idi. Bundan

sonra Coronun məqsədini heç kəs bilməyəcəkdi. Daha Çoro heç vaxt danışmayacaqdı. "Heç vaxt!" – dünyada bundan dəhşətli söz varmı?

Yenə fikir-xəyalet Tanabayın beyninə doldu. Unutmaq istədiyi şeylər yenidən yadına düşdü. Yox, hələ heç nə qurtarmamışdı. Özü olmasa da, Coronun son arzusu, son niyyəti yaşayırıdı. Hələ onlar həmişəlik ayrılmamışdır. Tanabay Coronun partbileti ilə raykoma gedəcəkdi, onun haqqında hər şeyi olduğu kimi danışacaqdı. Tanabay öz barəsində də danışacaqdı, çünki onların hər ikisi bir əlin barmağı idilər.

Qoy bilsinlər, bilsinlər ki, onlar cavanlıqda necə olublar, necə yaşayıblar, necə mübarizə aparıblar. Belkə onda Tanabayı da başa düşəyidilər. Biliyidilər ki, onu Coronadan ayırmada səhv eləyiblər. Çoro yaşasa da, yaşamasa da onlar bir olmalıdır. Birçə Tanabaya qulaq asayıdlar; o, ürəyinin sözünü axıracan deyə biliydi!

Tanabay raykom katibinin kabinetinə necə daxil olacağını təsəvvür etməyirdi. O, Coronun partbileti stolun üstünə necə qoyacaqdı, raykom katibi ilə necə səhbətə başlayacaqdı. O öz gümahını boynuna alacaqdı, üzr istəyəcəkdi, xahiş eləyəcəkdi onu partiyaya qaytarınlar, çünki bunsuz yaşamaq mümkün deyildi.

Hərdən Tanabayın qulağına qorxunc səslər gəldi: "Partiyadan çıxarıldığın bir halda sənin partiya sənədi getirməyə nə ixtiyarın var? Kommunistin partiya biletinə sən gerek el vurmayıydın, sən gerek bu işi boynuna çökməyöydin. Bu işi görməyə sənsiz də bir adam tapılardı". Ancaq bu qorxunc səsi Tanabay beynindən qovmağa çalışırdı. Axi onun heç bir təqsiri yox idi. O, Coronun son arzusunu yerinə yetirməyə gedirdi. Çoro hamının qabağında belə vəsiyyət eləmişdi ve eger lazımlı olsaydı, bunu onun oğlu Samansur təsdiqləyə bilərdi. Buna baxmayaraq Tanabay yenə də narahat idi. Başqa qorxunc bir sual onun qulağında səslənirdi: "Tutalım, ölüm ayağında insan sayıqlayıb, nə dediyini bilməyib, bəs sən? Ağlın başında ola-ola sən niyə bu işi boynuna götürmüsən?" Onda Tanabay nə cavab verəcəkdi?

Gülsarı isə donmuş torpağın üstündə çapçıqça çapır, çölü arxada qoyub Aleksandrov yoxşuna yaxınlaşındı. O, Tanabayı mənzil başına çox tez çatdırılmışdı. Düzləri nə vaxt arxada qoyduğunu Tanabay hiss etməmişdi.

O gəlib rayon mərkəzinə yetişəndə müəssisələrdə iş təzəcə başlayırdı. Heç yerdə dayanmadan Tanabay birbaş raykoma gəldi, həyətə

atı bağlayıb, üst-başının tozunu sildi, hoyəcanla, ürek döyüntüsü ilə yuxarı qalxdı. Görəsən, onu necə qarşılıyacaqdılar? Nə deyəcəkdilər? Dəhlizlər bomboş idi, çünki kənd adımı hələ gelib çıxmamışdı.

O, Kaşkatayevin qəbul otağına girib katibəye salam verdi. Katibə onun salamını aldı. Tanabay soruşdu:

– Yoldaş Kaşkatayev yerindədir?

Katibə:

– Bəli, – dedi.

– Men onun yanına gelmişəm. "Ağ qaya" kolxozunun çobanıyam. Familiyam Bakasovdur.

Katibə gülümşədi:

– Men ki sizi tanıyıram.

– Katibə deyin ki, bizim partorq Çoro Sayakov vəfat eləyib, ölməmişdən tapşırıb ki, mən onun partiya biletini raykoma gətirim. Bileti gətirmişəm.

– Yaxşı. Bir dəqiqlik gözləyin.

Katibə kabinetdə çox dayanmadı, ancaq bu az vaxtda Tanabay, birçə Allah bilir ki, nə qədər həyəcan keçirdi.

Katibə kabinetin qapılarını bərk-bərk örtüb bayırı çıxdı.

– Kaşkatayev yoldaş məşğuldur, – dedi. – Xahiş eloyır ki, Sayakovun biletini qeydələnmə sektoruna verəsiniz. Qeydələnmə sektorunda, dəhlizin sağ tərəfindədir.

"Qeydələnmə sektor... dəhlizin sağ tərəfində". Bu nə demək idi? Xeyli vaxt Tanabay mat-məettəl dayanıb qaldı. Sonra hər şciyi birdən-bire dərk eləyib, büsbütün ruhdan düşdü. Heç belə şey olarmı? Belə asan, belə adı... Bəs Tanabay nəyə ümid bəsləmişdi?

– Mənim katibə sözüm var. Xahiş eləyirəm, ona çatdırın. Çox vəcib sözüm var.

Katibə könülsüz halda kabinetə girdi və yənə oradan eyni cavab getirdi: "Məşğuldur". Sonra, deyəsən, katibənin Tanabaya rəhmi geldi.

– Sizin ki məsələniz həll olunub, – dedi və lap yavaşdan elavə elədi: – O sizi qəbul eləməyəcək. Gözəlməyin mənası yoxdur.

Tanabay dəhlizə çıxbı, sağ tərəfdəki yazımı oxudu: "Qeydələnmə sektor". Qapıda xirdəcə pəncərə vardi. Döydü. Pəncərəni açıdlar.

– Nə lazımdır?

– Size təhvil vermək üçün bilet getirmişəm. Bizim partorq Çoro Sayakov vəfat eləyib. “Ağ qaya” kolxozundan.

Tanabay əlini qoynuna soxub, Caydarın tikdiyi meşin kisəciyin ağzını açdı. Bir vaxt öz partbiletin gəzdirdiyi kisəcikdən indi Coronun partiya biletini çıxartdı. Bileti içəri uzatdı: “Ölvida, Çoro!”

İçeridə partbiletin nömrəsini, Coronun adını, familiyasını, atasının adını bir kağıza köçürdülər. Sonra qol çekmək üçün kağızı Tanabaya uzatdılar.

– Vəssalam?

– Vəssalam!

Tanabay:

– Sağ olun, – dedi.

İçeridən:

– Siz də sağ olun, – dedilər və pəncərəni bağladılar.

Tanabay raykomdan çıxdı. Atı bağdan aça-aça:

– Vəssalam, – dedi, – Gülsarı, vəssalam!

Yorulmaq bilməyen Gülsarı Tanabayı yenə də kənd yoluna çıxardı. O çapdıqca çöller arxada qaldı, serin yaz küleyi Tanabayın üzünə vurdu. Öz tərlan yerişi ile yorğa at Tanabayın ürəyini ovutdu, onun sonsuz dərdlərinə məlhəm qoydu.

Ele həmin günün axşamı Tanabay özünü eve yetirdi.

Arvadı dinmez-söyləməz onu qarşılıdı. Atın yüyenindən yapışdı, ərinin qolundan tutub atdan düşündü. Tanabay Caydarın çıyinlərini qucaqladı. Caydar da onun dösünə qıslı və onları ağladılar, hər ikisi uşaq kimi ağladı.

– Basdırıldıq Coronu, Caydar. Daha Çoro yoxdur, Caydar. Mənim Coron yoxdur!

Sonra Tanabay alaçığın qabağındakı bir daşın üstündə oturdu. O, tek olmaq isteyirdi, diş-diş qarlı dağların dalından çıxan aya teklikde tamaşa eləmək isteyirdi. İçeridə Caydar uşaqları yatırırdı. Alaçıqda ocaq yanırı, odunların çiltisi eşidilirdi. Sonra demir komuzun ürek yandıran nalesi qalxdı. Sanki haradasa külək esirdi – külək fəryad qoparırdı. Sanki bir insan nale çəkib çöller boyu qaçırdı, çöller susurdu və öz derdli sesi ilə insan dağı-daşı ağladırdı. Sanki bu kimsəsiz çöllerde o ses haray çəkib derdini deməyə bir insan axtarırdı, lakin hər yan bomboş idi, o ağladıqca özü öz sesini eşidirdi. Caydar demir komuzu ağladırdı. Tanabay üçün “Qoca ovçunun mahnısı”nı çalırdı.

Seni mən öldürdüm, oğlum Qaraqul,
Dünyada tek qaldım, oğlum Qaraqul.
Baxtim tora düşdű, oğlum Qaraqul,
Yaman dara düşdüm, oğlum Qaraqul.
Sənə ovçuluğu, oğlum Qaraqul,
Mən niye öyrətdim, oğlum Qaraqul.
Niye qırıb tökdün, oğlum Qaraqul,
Ceyranı, cüyürü, oğlum Qaraqul.
Sen niye mahv etdin, oğlum Qaraqul,
Dilsiz heyvanları, oğlum Qaraqul.
Dünyada tek qaldım, oğlum Qaraqul,
Heç kəs bu dünyada, oğlum Qaraqul,
Sesime ses vermir, oğlum Qaraqul,
Sənə mən öldürdüm, oğlum Qaraqul,
Əlimlə öldürdüm, oğlum Qaraqul...

...Tanabay alaçığın qabağında oturub bu qədim qırızı ağısına qulaq asırdı. Zülmətdən don geymiş dilsiz dağlar dalından ay çıxırdı. Qarlı şış təpələr, uca nehəng qayalar ay işığına qərq olmuşdu. Dağlara baxa-baxa Tanabay yene də öz mərhum dostundan halalliq isteyirdi.

Caydarsa alaçıqda demir komuzun dili ilə böyük ovçu Qaraqula ağı deyirdi:

Seni mən öldürdüm, oğlum Qaraqul,
Dünyada tek qaldım, oğlum Qaraqul...

Dan yeri söküldü. Tanabay tonqalın qırığında can verməkdə olan atın başı üstündə eyləşib sonraki ehvalatları xatırlayırdı.

Heç kəsin xəberi yox idi ki, Coronun defnindən bir neçə gün sonra Tanabay vilayet merkezine getmişdi. Bu, onun son təşəbbüsü idi. O, bir vaxt müşavirədə nitqini eşitdiyi obkom katibini görmək isteyirdi, ona öz dərdini danışmaq isteyirdi – Tanabay əmin idi ki, bu adam onu başa düşəcek, ona kömək eleyəcəkdi. Çoro da bu adamın yaxşılığından danışdı, onu başqları da tərifləyirdiler. Ancaq Tanabay katibin başqa bir vilayete gönderildiyindən xəbersiz idi. Bunu o, vilayet komitesində eşitdi.

– Siz bunu bilmirdiniz?

– Yox.

Qəbul otağında oturmuş qadın bu qısa sual-cavabdan sonra dedi:

— Əger çox vacib işiniz varsa, mən bunu təzə katibə xəber verə bilerəm. Bəlkə qəbul eləyə.

Tanabay:

— Sağ olun, — dedi, — lazımlı deyil. Mən ele-bələ gəlmışdım — şəxsi iş üçün. Mən əvvəlki katibi tanıyırdım, o da məni tanıyırdı. Daha narahat eleməye dəyməz. Bağışlayın, sağ olun.

Qəbul otağından çıxanda Tanabay kecmiş katibi tanımağına ürəkdən əmin idi və inanırdı ki, katib də onu — çoban Tanabay Bakasovu şəxsən tanıyırdı. Axı, belə şey niyə də olmasın? Onlar bir-birini tanıya da bilərlər, bir-birinin hörmətini istəye də bilərlər. Buna Tanabay inanırdı və meliz inandığına görə də, o, qəbul otağındaki qadına belə dedi.

Tanabay vilayət komitəsindən çıxıb avtobus vağzalına sarı yoldaşı. Pivə dükəninin qabağında iki fəhlə boş çəlləkləri maşına qaldırırdı. Fəhlələrin biri yuxarıda durmuşdu, o biri fəhlə aşağıdan çəlləkləri diyrildirdi və necə oldusa o, təsadüfen başını qaldırıb Tanabayı gördü. Bu adam Bektay idi. O, döşünü çəlləyə direyib, kinli-kinli Tanabaya sarı baxır, onun ne deyəcəyini gözleyirdi.

Yuxarıdakı fəhlə qışkırdı:

— Ə, nə olub sən? Yatmışan, nədir?

Çəllək aşağı sürüşdü və onun ağırlığı altında beli bükülmüş Bektay yənə gözünü Tanabaydan ayırmadı. Ancaq Tanabay onu dindirmədi. “Deməli, gəlib bura çıxmışan. Pivə dükənina soxulmusan. Əhsən, eh-sən... Özüne yaxşı yer tapmışan”. Belə düşüne-düşüne Tanabay ayaq saxlamadan yoluna davam elədi. Sonra addimini yavaşıtdı. “Cavan oğlandır. Hayifim gelir. Yaxşı adam ola bilərdi. Bəlkə, dayanum? Bəlkə, səhbət eləyim?” Tanabay geri dönmək istədi. O, Bektayı bağışlamağa hazır idi, təki bu cavan oğlan ağlıni başına yığıyadı. Ancaq Tanabay qayıtmadı. Çünkü Bektay onun partiyadan qovulduğunu bilsəydi, onların səhbetindən heç nə çıxmayacaqdı. Dilindən zəhər tökülen bu adamı Tanabay özüne güldürmək istəmodi, öz dərdinə, öz taleyinə, öz işinə; o işə ki, Tanabay hələ də sadiq idi. Çıxıb getdi. Rastına düşən bir maşına minib şəhərdən uzaqlaşdı. Ancaq çəlleyin ağırlığı altında beli bükülmüş Bektayı, onun kinli baxışlarını Tanabay uzun müddət unuda bilmədi.

Sonra Bektay məhkəməyə düşəndə, şahid çağrılmış Tanabay onun barosunda heç nə demədi. Bektayın olsa-olsa, sürüñü atıb getməyindən danışdı. Tanabay istəyirdi ki, bu adam özünün əyri yola düşdüyüünü

başa düşsün, öz layiqsiz eməlindən peşman olsun. Ancaq, görünür ki, Bektay bunu heç ağlına da göturmirdi.

— Qurtarandan sonra yanına gel. Dərdləşərik, bir şey fikirləşərik.

— Bu sözlərlə Tanabay Bektaya ürək-direk vermək istədi. Ancaq Bektay heç bir cavab vermedi, heç başını qaldırıb onun üzünə də baxmadı. Tanabay pərt halda çıxıb getdi. Partiyadan çıxarılardan sonra o özüne inamını itirmişdi, hamının qabağında müqəssir veziyətində qalmışdı. Yaman cəsarətsiz olmuşdu. Axı, onun heç yuxusuna da girməzdı ki, başına belə bir müsibət gələcək. Bunu onun üzünə çəken yox idi, ancaq o özü adamlardan qaçırdı, danışmaqdən ehtiyat eləyirdi, çox vaxt ağızına su alıb otururdu.

24

Tonqalın qıraqında Gülsarı başını yerə qoyub həreketsiz uzanmışdı. Can verirdi. Sinesindən son nəfəsi çıxırdı, bayaqdan aleva zillənmiş gözleri belecə baxa-baxa sönürdü, təqətsiz irəli uzanmış ayaqları quruyub ağaca dönürdü.

Tanabay öz atı ilə vidalaşındı, ona son sözlerini deyirdi: “Sən əvəzsiz bir at idin, Gülsarı. Sən mənim dostum idin, Gülsarı. Sən mənim həyatımın ən xoş çağlarını aparırsan, Gülsarı. Sən həmişə mənim yadımda qalacaqsan, Gülsarı. Bu saat öz yanındaca mən sənin keçmişini xatırlayıram, çünkü sən ölürsən, Gülsarı. Bir vaxt biz o dünyada görüşəcəyik. Ancaq orada mən sənin addım səslərini eşitməyəcəyəm. Çünkü orada yol yoxdur, Gülsarı, torpaq yoxdur, ot yoxdur, orada həyat yoxdur. Ancaq hələ ki, mən sağlam, sən de ölməyəcəksən, çünkü mən həmişə səni xatırlayacağam, Gülsarı. Sənin ayaq səslərin menim üçün ən əziz nəğmə olacaq...” Qoca Tanabay atın başı üstündə dayanıb düşünürdü və ömrün belə tez teşşüfəyinə təessüflənirdi. Nə tez keçdi ömür, onlar nə tez qocaldılar! Özüne qoca deməya Tanabayın, bəlkə də, haqqı yox idi. Ancaq insanı qocaldan təkə illər deyildi. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.

Bu saat can verən Gülsarının başı üstündə dayanarkən Tanabay öz keçmişinə bir daha diqqətlə nézer salırdı, qocalığını belə tez boynuna almağına təessüf eləyirdi. Ürəkdən təessüf eləyirdi ki, onu hələ də unutmayan, axtaran, özü öz ayağı ilə onun yanına gələn o adamın məsləhətinə qulaq asmamışdı.

285

Bu əhvalat Tanabayın partiyadan çıxarıldığı vaxtdan yeddi il sonra baş vermişdi. Onda Tanabay Sarıqous dərəsində qoruqcu işleyirdi ve qarısı Caydarla birge burada ömrü başa vururdu. Qızlar böyüüb oxumağa getmişdiler, sonra əra gedib ailə qurmışdular. Oğlu texnikumu bitirib rayonda işe girmişdi, o da aile başçısı olmuşdu.

O gün Tanabay çayın qırığında ot biçirdi. Yaxşı hava vardı – isti, quru, esil biçin havası idi. Heç bir səs-səmir də eşidilmirdi. Birce cincirəmalar cirildiyirdi. Tanabay köynəyini şalvarının üstündən salıb, kərəntinin dalınca gedirdi, yaşıl otu mərz-mərz biçib, üst-üstə qala-yırdı. İşlemek ləzzət verirdi. Başı o qədər qarışmışdı ki, o, yaxında dayanmış yüngül "qazik" in nə vaxt geldiyini görməmişdi, maşından düşən iki naşerin ona sarı addımladığını hiss etmemişdi.

— Salam-eleyküm, Tanake. Allah qüvvət versin! — Tanabay bu səsi eşidib başını qaldıranda İbrahimini görmüşdü: həmişəki kimi qıraq, qarnı yekə, peysəri yoğun. O, dişlerini ağardıb gülümsəyirdi. — Sizi də tapmaq olarmış, Tanake. Raykom katibinin şəxsən özü gəlib, sizi görmək istəyir.

Tanabay heyrətlənməyə bilmədi. Ürəyində: "Ay tulkü! — dedi. — Her cür zəmanədə özünə yer eleyə bilirsən. Hamiya quytuq bulamağı bacarırsan. Cildən-cildə girirsən, ay tulkü!"

Tanabay gələnlərin salamını akıd. Əl verib hər ikisi ilə görüşdü, İbrahimlə gələn adam Tanabayın elini berk-bərk sıxıb:

— Əmi, — dedi, — məni tanımadınız!

Tanabay fikrə getdi. O, bu adamı haradasa görmüşdü. Tanabayın qarşısında olduqca tanış bir adam dayanmışdı, ancaq, görünür ki, bu adam çox dəyişilmişdi. Cavan, sağlam, qaraşın bir oğlan idi. Aydın nüfuzedici baxışları vardı. Əyninə parusin kostyum geyinmişdi, başına hesir şlyapa qoymuşdu. Yəqin ki, şəhər adamı idi.

İbrahim Tanabaya kömək elemək istədi:

— Bu ki, yoldaş...

— Dayan, dayan, — deyə Tanabay güle-güle İbrahimin sözünü kəsti.

— Tanıyıram, oğlum. Niye tanımıram! Bir daha salam-eleyküm! Seni görməyimə şadam!

Bu adam Kerimbəyov idi. Həmin komsomol katibi idi ki, bir vaxt büroda Tanabayı cəsaretlə müdafiə elemişdi.

Kerimbəyov dedi:

— Madam ki, tanıdınız, məqsədə keçmək olar. Gəlin çayın qırığında kəzinək, səhbət eləyək. — Sonra o, üzünü İbrahimə tutdu: — Siz də kərəntini götürün, ot biçin.

İbrahim üzüyolaklıqla gülümsəyib, penceyini çıxartdı:

— Əlbəttə, yoldaş Kerimbəyov, məmənunyyetlə!

Onlar biçenəkdən çıxıb, çayın qırığındakı bir daşın üstündə eyleşdiler.

— Mənim buraya gəlməyimin sebebini siz, yəqin ki, bilirsiniz, — deyə Kerimbəyov səhbətə başladı. — Özünüz də lap yaxşımız. Ot biçirsiniz, deməli, her şey qaydasındadır. Sizi belə görməyimə çox şadam!

— Eşidirem, oğlum. Mən də səni belə görməyime sevinirəm.

— Sözü başdan dəmesən, düz gəlməz, Tanake. Özünüz bilirsiniz ki, bu saat çox şey dəyişib. Çox şəyər yoluna düşməyə başlayır. Mendən yaxşı bilirsiniz.

— Elədir, oğlum, elədir. Mən öz kolxozumuzdanca qiyas götürürəm. İşlər, deyəsən, yoluna düşür. Heç adam inana bilmir. Bu yaxınlarda Beşəğac vadisində getmişdim, çoban olduğum vaxtlar ele o müsibət də orada başına gəlmİŞdi. Baxdim, lap paxılığım tutdu. Təzə tövə tikiiblər. Şiferli qəşəng tövlədir, beş yüz baş qoyun tutur. Çoban üçün ev tikiiblər. Yanında da anbarı, at tövəsi. Əvvələki güzərəna heç benzəri yoxdur. O biri qışlaqlarda da bunun kimi. Kənddə de yaxşı tikiitlər başlanıb. Hər dəfə yolum düşəndə bir təzə ev görürəm. Allah elesin, axıracan bele olsun.

— Ele biz də bunun üçün çalışırıq, Tanake, hələ çox şey qaydasına düşməyib. Yavaş-yavat hamısı düzələcək. Sizdən isə xahişim budur: partiyaya qayıdin. İşinizi təzedən baxacayıq. Sizin bərənizdə büroda səhbət olub. Gec olsa da heç bir ziyanı yoxdur. Necə deyərlər, heçdən kosa yaxşıdır.

Tanabay cavab vermədi. Utandı. Həm sevindi, həm de kədərləndi. Bütün olub-keçənləri gözünün qabağına gətirdi, ürek sinmişdi, bərk sinmişdi. Bunları Tanabay bir daha yadına salmaq istəmirdi, bu haqda bir daha düşünmək istəmirdi.

Tanabay raykom katibine öz təşəkkürünü bildirdi:

— Sağ ol, xoş sözlərinə görə çox sağ ol. Sağ ol ki, mən qocamı yaddan çıxarmamışam. Ancaq, oğlum, mən daha qocalmışam. Bundan sonra mendən partiyaya nə mənfəət olacaq? Mənim dövrənəm keçib. İncimə, qoy bir az fikirləşim.

Tanabay çox götür-qoy elədi – bu gün gedərəm, sabah gedərəm, gün-lər gelib keçdi. Qocalıq zarafat deyil. Onda əvvəlki həvəs haradan id?!

Cəmisi bir dəfə Tanabay atı yehərleyib yola düşdü, onda da yolun yarısından qayıdı. Niye qayıdı? Heç özü də bilmirdi. Hiss eləyirdi ki,

axmaq iş tutur. Öz-özüne: "Səfəhləmişən, deyirdi, — uşaqlığın yadına düşüb". Hər şeyi dərk eləyirdi, ancaq özü ilə bacara bilmirdi.

O gün cöldə Tanabay Gülsarıya rast gəldi. Onda o, Gülsarını da çox nadir hallarda göründü. O saat tanındı. Yay vaxtı idi, at çapdıqca yerden qıpqrı toz qalxırıldı. Tanabayın qanı qaraldı, çünki əvveller çapa-çapa Gülsarı tozu-torpağı özündən xeyli arxada qoyardı. İndi isə öz ayağı altından qalxan toz bulud kimi onun üstünü alırdı. Gülsarı qaçıb qabağa çıxırıldı, ancaq bir dəqiqə keçməmiş o, yənə də toz-torpağın içinde itirdi. Gülsarı tozdan qaçıb qurtara bilmirdi. Deməli, bərk qocalmışdı, zəifləmişdi, yeridən düşmüşdü. Tanabay dərdli-dərdli dilləndi: "Eh, Gülsarı, işler finqdır, Gülsarı!"

O tozun-torpağın içində Gülsarının necə çətinlikle çapdığını Tanabay təsəvvürüne getirdi, yəqin ki, atın nefesi təngiyirdi, onun üstündə eyleşmiş adam, yəqin ki, hirslenirdi, atı qamçılıyırdı. Gülsarının çəşqin gözleri Tanabayın gözü qarşısında dayanmışdı. O, Gülsarının tozdan uzaqlaşmağa necə can atlığına görürdü, bu qara toz dumanının içində atın ne qeder gücsüz olduğunu hiss etməyirdi. Gülsarı çox uzaqda idi. Tanabay bilirdi ki, nə qeder bərkdən qışqırsa da, səsini eşidən olmayacaqdır. Buna baxmayaraq, Tanabay qışqırırdı: "Eyy!.. Dayan. Atı üzme!" Tanabay özündən xəbərsiz atını həmin səmtə çapırdı.

Lakin o, çox da qabağa getmedi. Dayandı. Kim bilir, Gülsarının belində oturmuş o adam necə adam idı? Belkə, heç söz qanan adam deyildi. Belkə, o adam Tanabayı acılayacaqdı. "Sənə nə var?" — deyəcəkdi. — Mənə vəkilmi olmusan? Kefim belə istəyir, belə də sürürəm. Sənə nə düşüb, qoca kaftar!

Gülsarı isə get-gede uzaqlaşırıldı, gah qapqara toz dumanının içində gözdən itir, gah tozu arxada qoyub, böyük əzabla irəli çıxırıldı. Tanabay Gülsarının dalınca çox baxdı. Sonra atının başını çevirib geri döndü və gedə-gedə xeyli vaxt dodağının altında mızıldadı: "Daha bizim qaçmaq vaxtimız keçib, Gülsarı, qocalmışıq. Heç kəsə lazımlı deyilik. Hər ikimizin dövrənimiz keçib, Gülsarı. İndi əlac ona qalıb ki, ömrü birtəhər başa vuraq..."

Bundan bir il keçəndən sonra Tanabay Gülsarını arabaya qoşulu gördü. Yenə qanı qaraldı. Güvə vurmüş köhnə xamut, içi zir-zibillə dolu araba, — qocalıb sıradan çıxmış yorğ'a atın bu miskin halına tamaşa elemek çətin idi. Tanabay baxa bilmedi, üzünü yana çevirib getdi.

Sonra o, Gülsarı ilə bir də rastlaşdı. Əynində bir trusik, bir də bir cırıq mayka olan yeddi yaşılı bir uşaq fəxrli atın belində oturmuşdu. O,

Gülsarını əli ilə şappılardırı, tekbaşına at sürməyindən həzz alırdı, sevinirdi, lovğalanırıldı. Yəqin, bu uşaq birinci dəfə idi ki, ata minirdi, buna görə də onu belo aciz və üzüyola bir atın belinə qoymuşdular.

Uşaq öyünürdü, ayaqlarını oynadırdı:

— Bir menə bax, baba! Men Çapayevom! Bu saat çaydan keçəcəyəm.

— Keç görüm, təz keç baxıram!

Uşaq cilovu çekib cəsarətlə çaya endi, ancaq at o biri sahilə çıxanda o özünü saxlaya bilmədi, şappıltı ilə suya düşdü:

— Ma-ma-a!..

Tanabay onu sudan çıxartdı. Qucağına alıb atın yanına apardı. Gülsarı sakitce dayanmışdı. Növbə ilə ayaqlarının birini qaldırb, o birini qoyurdu. "Ayaqları da ağrıyır, deməli, tamam sıradan çıxıb!" Belə düşüne-düşüne Tanabay uşağı qaldırb atın belinə qoydu.

— Sür, — dedi, — sür get. Ancaq bir də yixılma.

Bəli, son dəfə Tanabayın əlinə düşən Gülsarı belə Gülsarı idı. Tanabay onu qış boyu bəsləmişdi, kökeltmişdi, atı, bir növ, təzedən dirilib ayaq üstə qoymuşdu. O, Tanabayı son dəfə Aleksandrovkaya aparmışdı və indi evə qayıdarkən Gülsarı yolun ortasında can verirdi.

Tanabay oğlunun cvinde qayıdırıldı. Onun ikinci oğul nəvəsi olmuşdu. Bu münasibetle o, kənddən rayon mərkəzine qoyun kəsib aparmışdı, kisə dolusu kartof aparmışdı, taxıl aparmışdı. Bundan əlavə arvad oğlu üçün xeyli şey bişirib qoymuşdu. Caydarın özü niyə nəvə görüşünə getmemişdi? Niyə xəstəliyi behanə elemişdi? Bunu Tanabay sonradan başa düşdü. Bir kəsə deməsə də, Caydarın gelindən xoşu gəlmirdi. Öğulları elə binadan fərsiz olmuşdu, iradesiz idи, öz başı ilə iş görən deyildi, gəlin isə yaman bədəzat çıxmışdı. Evdo oturub hökm verirdi, ağlına gələni eləyirdi, ağızına gələni damışındı. Özünü yuxarı tutmaq, hamiya buyruq vermək üçün o, hər şeyə hazır idı. Beləsinin üreyə toxunmağına nə var ki! İnsanı təhqir etməyinə nə var ki!..

Bu dəfə də belə olmuşdu. Tanabayın oğlunu iş yerində böyütmeli imişlər, ancaq, nədənsə, onu qoyub həmin vezifəyə başqasını keçirtmişdilər. Buna görə də, gəlin acığını qayınatasının üstüne tökmüşdü:

— Sen ki, ömrün boyu çoban, ilxiçi olacaqdın, niyə partiyaya keçirdin? Axırı da belə. Sənin partiyadan qovulmağın üstündə oğlunu qabağa getməyə qoymırlar. Hələ yüz il də bundan sonra oğlun öz yerinde sayacaq. Size nə var ki? Qoca adamsınız, dağlarda başınızı girleyirsiniz, ancaq sizdən ötrü biz burda əzab çekirik...

Tanabay gelmeyinə peşman olmuşdu. Ancaq gəlini sakitləşdirmək üçün o, könülsüz də olsa, danışmağı lazımlı bilmədi:

— Madam ki, belədir, — demişdi, — mən təzəden partiyaya girərem.

Bu dəfə gəlini Tanabaya daha ağır sözlər demişdi:

— Bəli də, sənin üçün gözləri atır! Gözleyirlər səni. Sənsiz ötüşə bilmirlər!

Əgər bu adam Tanabayın gəlini, onun doğmaca oğlunun arvadı olmasaydı, o, belə şəxə dözerdim? Ancaq özünüňkü tamam başqa məsəledir, pisine də, yaxşısına da gerek dözəsen. Buna görə də, Tanabay susdu. Geline öyünd-nəsihət də vermədi. Demədi ki, sənin ərin mənə görə yerində saymır, ona görə yerində sayır ki, özü fərsizin biridir, bir də ona görə ki, sənin kimi ifritə arvadı var. Ağlı başında olan kişi sənin kimisindən gərək baş götürüb qaçın. Atalar nahaq yərə deməyi bəki: "Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürkəli nər eylər, yaxşı əri dillərdə əzbər eylər". Tanabay bu məsəli də çəkmədi, çünki o, oğlunu gəlininin qabağında biabır eləmək istəmirdi. Nə olar ki, qoy onlar günahı Tanabayda görsünler.

Buna görə də Tanabay yola tez çıxmışdı. Daha onun bu evdə oturmaq təhəri yox idi.

İndi isə tonqalın qırığında oturub, bütün bunları yadına saldıqca Tanabay hırslıydı. O, üreyində gəlinini söyürdü: "Axmaqsan, axmaqlı! Birçə onu bilmirəm ki, siz bu cür harda böyüyürsünüz, kimdən terbiyə alırsınız? Nə namusunuz, nə qeyrətiniz, nə də başqasına bir damcı hörmətiniz var. Birçə özünüň düşünürsünüz, her şeyi öz arşınınızla ölçürsünüz. Ancaq onu bil ki, sən deyən olmayacaq. Mən indi də lazımmam, bundan sonra da lazımlı olacağam..."

25

Səhər açılırdı. Ala-toran içinde darğalar vüqarla baş qaldırmışdı, ucsuz-bucaqsız çölər yavaş-yavaş işıqlanırdı. Dərədə sönmüş tonqalın kömürü közerirdi. Qoca, kürkünü çiynine salıb oturmuşdu. Daha Gülsariya kürk lazımlı deyildi. İndi o, başqa aləmdə idi, göylerdə, səma ilxilərinin içinde... Tanabay gözlerinə inanmadı. Gülsarı başını yərə qoyub böyrü üstdə qalmışdı. Başında derin çökəklər vardı — yüyen yerləri. At qurumuş ayaqlarını irəli uzatmışdı, ayaqlarında yeyilmiş nallar ağarırdı. Daha bu ayaqlar yərə basılmayacaqdı, daha bu ayaqlar yollarda iz salmayıacaqdı. Getmək lazımlı idi. Tanabay əyilib

Gülsannın göz qapaqlarını sığalladı, yüyəni götürüb, geriyə baxmadan yola düzəldi.

Çöller, nehayətsiz çöller, sıldırım dağ yolları! Tanabay gedirdi və onunla birgə fikir-xəyalat da gedirdi. O, qocalığını fikirləşirdi, ömrün necə vəfəsiz olduğunu düşünürdü. Tanabay dəstesindən ayrı düşmüş bir quş kimi ölmək istəmirdi. Uçuşa ölmək istəyirdi. Ölmezden qabaq, özü ilə bir yuvada böyüyenlərin, onunla bir yol gedənlerin sesini eşitmək isteyirdi.

"Samansura məktub yazacağam. Yazacağam ki, Gülsarı yadın-dadırı? Gerek yadında olsun. O atla mən sənin atanın partbiletini raykoma aparmışdım. Məni ora sən özün yollamışdın. Hə, oğlum, dünən gecə Aleksandrovkadan qayıdanda mənim vəfəli atım yixılıb yolda qaldı. Bütün gecəni onun başı üstündə oturdum, bütün həyatımı götür-qoy elədim. Bəlkə mən də bir vaxt Gülsarı kimi yixılıb yolda qalacağam. Gerek sən mənə kömək eləyəsən, oğlum Samansur, mən öz partiyama qayıtmək istəyirəm. Daha ömürdən bir şey qalmayıb. Kim idim, elə də ölmək istəyirəm. İndi bilirem ki, sənin atan o vesiy-yeti nahaq yərə eləməmişdi, o öz partbiletini nahaq yərə mənə tapşır-mamışdı. Sen də onun oğlusan, məni tanıyırsan, bu qoca Tanabay Bakasova kömək elə, oğul..."

Çöller, nehayətsiz çöller, sıldırım dağ yolları. Tanabay yüyəni ciynninə atıb gedirdi. Gözlərinden yaş axırdı, saqqalını isladırdı. Tanabay Gülsarı üçün ağlayırdı. O gedirdi, açılan səhərə tamaşa eləyirdi. Tanabay yaşı gözləri ilə çöllərə baxırdı, dağlara baxırdı. Təpənin üstündən bir vəhi qaz uçdu. Qaz tələsirdi, özünüküllərə çatmaq isteyirdi. Tanabay ayaq saxladı:

— Uç, uç! — dedi. — Hele ki, qanadın yorulmayıb, uç, get özünükülərə yetiş. — Sonra ah çəkib əlavə elədi: — Əlvida, Gülsarı!

O gedirdi və qədim bir mahni qulağında səslənirdi.

...Ağ dəvə, ağca maya. Nə zamandır ki, o, sehralar alemini gəzir. Ağ dəvə balasını axtarır. Hardasan, balam mənim, dillənsənə! Əmcəyim dolub daşır, ağ südüm qışclarından axıb gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, sən hardasan? Hardasan, qara gözlü balam mənim, bəs hardasan?..

ÇİNGİZ XANIN AĞ BULUDU

Bu yerlerde qatarlar gündoğandan günbatana, günbatandan da gündoğana gedirdi...

Gəlib-gedən qatarların maşinistləri həmin چovğunlu fevral gecələrində ardi-arası kesilmeyən küleyin soyuq Sarıözək çöllərindən sovurduğu bəyaz çənin-çərmənin içindən keçərkən qar qalaqlarının arasından çöltün ortasındakı Boranlı dayanacağını görmək üçün əməlli-başlı eziyyət çəkməli olurdular. Burum-burum qalxan qasırğanın bürmələdiyi gecə qatarları çənin-çərmənin içilə narahat, qarışq yuxular sayaq keçib gedirdi.

Bələ gecələrdə adama elə gelirdi ki, yer üzü ilkin xaosdan təzəcə xəlq olunub – öz ayaz nəfesindən don geyinen Sarıözək çölləri qaranlıqla işığın amansız çarpışmasından töreyən tüstü okeanına bənzəyirdi...

Bu nəhəng çöltün düzündəki dayanacaqda hər gecə tek bir cə pəncəronin işığı golir, sehərə qədər sönmürdü; bax orada, həmin pəncəronin arxasında bir ürek acı-acı göynəyirdi, bax orada kim isə özünə yer tapa bilməyərək, ya da dehşətli yuxusuzluqdan əzab çəkə-çəkə bərk ağlayırdı. Həmin pəncərə Abutalib Kuttubayovun ailəsinin sığndığı taxta olacağın pəncərosi idi. Onlar, Abutalibin arvadı ilə uşaqları, gecələr işığı söndürməyib Abutalibin yolunu gözləyirdilər və gecə uzunu Zərifə bir neçə dəfə lampanın qurulanmış piltesinin ucunu kəsib təzeləyirdi. Hər dəfə də işıq təzədən alışsız olaraq gözünü balalarından çəko bilmirdi – qaraqas-qaragöz bir cüt oğlan uşağı taylı küçük kimicə yatırdı. Zərifə eynindəki çit köynəyinin içinde uşunurdu, əllerini qoynuna qoyub yumaga dönerək balalarına baxabaxa vahimələnirdi, uşaqlarının yuxusuna atalarının girəcəyindən qorxurdu, sanki onlar yuxularında qollarını qulaclayıb ağlaya-ağlaya, gülə-gülə var gücləriyle atalarının üstünə qaçırdılar, bir-birinin behsine yüyürdüler ve olları heç cür atalarına yetmirdi... Uşaqlar, gerçəkdən də, onların dayanacağında lap yarımcə dəqiqli bele ləngiyən, gəlib-keçən bütün qatarlardan atalarının düşəcəyini gözləyirdilər. Öyləclər səs salıb qatarlar dayanan kimi, görüş həsrəti uşaqlar boyunlarını

pəncəreaya təref döndərirdilər. Ancaq uşaqların atası o gedən olmuşdu, günlər keçirdi, ondan səs-soraq çıxmırıldı, elə bil dağlarda üstüne qəfil uçqun yerimişdi və bu felaketin harada, haçan onun başına gəldiyindən de heç kəsin xəberi olmamışdı.

Dünyanın o biri başındaki başqa bir pəncərenin, Alma-Atadakı yarımzırzəmi istintaq izolyatorunun döymə dəmirdən qara barmaqlıq salınmış pəncəresinin də işığı həmin gecələrdə sehərə qedər söndürülmürdü. Artıq bir ay idi ki, güclü elektrik lampasının tavandan düşən gözqamaşdırıcı işığı Abutalib Kuttubayova gecəli-gündüzlü işgəncə verirdi. İşıq onun qəniminə çevrilmişdi. O bilmirdi ki, nə çare qılsın, ağrıyan gözlərini, bələli başına bıçaq kimi batan, burula-burula beyninin içində yeriyən elektrik işığından necə qorusun ki, heç olmasa bircə anlığa özünə buraya neyin üstündə düşdüyü, ondan nə istədikləri barəsində suallardan qurtula bilsin, yaxasını həmin düşüncələrin əlindən qopartsın. Gecə vaxtı üzünü divara çevirib köyneyini başına bürüyen kimi qapının deşiyindən ona göz qoyan nəzarətçi o saatca kaməraya təpilir, onu kürsünün üstündən aşağı salır və təpikləyirdi: “Üzünü divara çevirirmə, əclaf! Başını bürümə, yaramaz! Vlasovçu!” Nə qədər qışqırsa da ki, vlasovçu deyil, onlar yena öz bildiklərini ələrdildər.

O, yönünü amansız elektrik işığına çevirib şişkin, ağrıyan gözlərini qıyaraq tezədon uzanırdı, həsrətlə, lap elə qəbir də olsa, bir qaranlıq bucaq, işıq düşməyen zülmət arzulayırdı ki, gözləri, beyni yoxluğa qovuşsun, bəlkə onda heç bir nəzarətçinin, heç bir müstəntiqin ixtiyarı çatmadı ki, ona dözülməz işgəncə versin, gözlərinə işıq salsın, yuxunu ona haram eləsin, onu döysün.

Nəzarətçilər növbə ilə dəyişirdilər və onların hamısı da bir-birinin ağızına tüpürmüş kimi dediklərini deyirdilər. Birinin də ona rəhmi gəlmirdi, biri də özünə rəva görmürdü ki, dustağın üzünü divara çeviridiyini görmezliyə vursun, eksino elə bil himə bond idilər, hamısı da qəzəble, söyüş söyə-söyə onun üstünə zərbələr yağıdırıldilar. Abutalib Kuttubayov zindan nəzarətçisinin işinin-güçünün nədən ibarət olduğunu başa düşsə də, hər halda, hərden əli-ayağı yerden üzülə-üzülə öz-özündən soruşurdu: “Onlar nəyə görə beledirlər? Axı üzdən baxanda adamdırılar. Bir belə xəbisliyi öz üzərinə necə götürürler? Onlardan heç birine mənim pişliyim keçməyib, axı?! Onlar meni tanımlırlar, mən də onları, ancaq elə döyürlər, elə alçaldırlar ki, elə bil aramızda qan düşmənçiliyi varmış! Neyin üstündə? Göresən bu adamlar

haradan peyda olurlar? Onlar bu sıfətə necə düşürler? Onlar mənə neyə görə işgəncə verirlər? Necə eləyesən dəli-divanə olmayasan, necə eləyesən başını daşa-divara çırpmayan?! Bundan başqa çıxış yolu qalmayıb”.

Axırı bir dəfə özünü saxlaya bilmədi. Elə bil təpəsində şimşək çaxdı. Özü də bilmədi ki, onu təpiyinin altına salan nəzarətçi ilə necə tutuşdu. Rəhmsizcəsinə tutuşmışdır, döşəmənin üstündə süpürləşirdilər. “Cəbhədə əlimə keçmiş olsaydın, səni qudurmuş it kimicə çoxdan gəbertmişdim!” – Abutalib nezaretcinin gymnastyorkasının yaxasını ciraraq kiliplenmiş barmaqlarıyla onu boğa-boğa xırıldayırdı. Dəhlizdəki o biri iki gözətçi özünü yetirməseydi, bunun axırının nə ilə qurraçağı məlum deyildi.

Abutalib yalnız ertəsi gün özünə gəldi. Ağrılı-ağrılı gözünü açanda tor çökmüş gözlərinə ilk sataşan tavandakı həzincə gur işıqlı lampa oldu. Sonra başının üstündə elleşən feldşeri gördü.

– Uzan, daha o dünyaya gedəsi olmadın, – feldşer onun yaralı aynına yaşı əski qoyaraq astadan dilləndi. – İndən belə ağlinı başına cəm elə. Gözətçiye hücum eləmeyin üstündə elə indice sənin axırına çıxa bilərdilər, səni it kimicə gəberdərdilər ve heç kim də sənə cavabdeh olası deyildi. Tansikbayova minnetdar ol – ona sənin leşin gərək deyil, özün lazımsan, diri. Başa düzdünmü?

Abutalib key-key susdu. Başına nə geleceyinin, taleyinin hansı səmət dənəcəyinin ondan ötrü fərqi yox idi. Ürəyi yerindən oynamışdı, ağrıları hələ də canına qayıtmamışdı.

Həmin günlər beyninin içi qaranlıq çökdüyü anlar olurdu – reallıq gözlərindən itir, yarıgerçəlik xilasedici müdafiəyə çevrilirdi. Abutalib belə anlarda gözüne düşən işıqdan gizlenməməyə, həmin rəhmsiz, işgəncəli işığa doğru can atırdı və ona elə gəlirdi ki, işığın ardi-arası kesilməyen gözqamaşdırıcı qüvvəsini yenmek üçün, yoxluğun içinde əriyib itmekden ötrü ağrının və qıcıqlanmanın mənbəyinə yaxınlaşa-yaxınlaşa, özüne dov gəle-gəle gəyin üzündə uçur.

Lakin belə vaxtlarda onun üzgün şüurunda onu keçmişlə bağlayan tarım bir tel gerçəklidən tamam qopub aralanmırıldı, bu – ağır, arası-kesilməyen üzüntü idi, ailəsi, balaları sarıdan canına çökmüş, dinib-sakitləşmeyen qorxu idi.

Abutalib Sariözəkdə qoyduğu ailəsinin, uşaqlarının dözlüməz dərдинi çəke-çəke özünü sorğu-suala tutmağa, nə günahın sahibi

olduğunu aydınlaşdırmağa səy göstərdi, özünü asib-kəsdi – həqiqətən də ona nəyin üstündə cəza verilməliydi ki? Cavab tapa bilmirdi. Bəlkə əsirliyə görə idi, tanıldığı minlərlə məhkum kimi almanlara əsir düşdürüү üçün idi? Axı bunun üstündə adama neçə dəfə cəza verərdilər? Mühərbiçə çoxdan qurtarmışdı. Hər şeyin əvəzini çoxdan başabaş vermişdi – qanla da, həbs düşərgəleriyle da. İndən belə mühəribədə olanların başdaşlarından boylanacaqları günü də bir şey qalmamışdı, əlində hüdudsuz hakimiyyət olan bəndə isə elə hey intiqam alır, ancaq ürəyi soyumur. Başına gələnləri özge neyə yozmaq olardı? Abutalib cavab tapmayaraq özünü arzularıyla təsəlliləndirirdi ki, bəs gün gündən aydın gələcək, onun başına getirilenlər guya təessüf doğruducu bir anlaşılmazlıq imiş, hər şey aydınlaşandan sonra o, Abutalib Kuttubayov aradakı incikliklərin hamısını unutmağa hazır olacaq – birçə onu dustaqlıqdan tezçə azad eləyəydi, tezliklə evinə-eşiyinə yollayayırlar, onda o, oraya – uşaqlarının yanına ailəsinin üstüne, Sariözək çölünə balaları Ermeklə Daulun, arvadı Zərifənin onu gözleyə-gözleyə gözlərinin köküնü saraltdığı boranlı dayanacağına doğru yüyürecekdi, yüyürməyəcəkdi, qanad taxib uçacaqdi. Arvadı Zərifə indi yəqin həmin qarlı düzə, balalarını toyuq öz cüçələrini qanadlarının altına yiğan kimi, döyünen sinəsinin altına çəkib qoruyurdu və göz yaşlarıyla, bitib-tükənməz duallarıyla taleyin hökmünü dəyişdirməyə, onu inandırmağa, yumşaltmağa, yalvarıb-yaxarıb ondan mərhəmet qoparmağa can atırdı ki, əri sağ-salamat qurtarsın...

Dərd əlindən hönkür-hönkür ağlamaməq üçün, ağlini itirməmək-dən ötrü Abutalib fikrə getdi, günahı olmadığına görə bərəət alacağını, qəfildən evində peyda olacağını gözlərinin qabağına gətirdi – bununla yalandan da olsa, özünə toxraqlıq verməyə çalışırdı. Onu aparan yük qatarının ayaqlığından sıçrayıb necə düşdüyünnü, evinə doğru necə götürdüyünnü, onları – arvadının, balalarının onun qabağına necə yüyürdüklerini xeyallında canlandırdı... Lakin xeyalla öz-özünü aldatdığı anlar da ötüb keçdi və o, başı serxosluqdan ayazmış kimi gerçəkliyə qayıtdı, ümidsizliyə qapılaraq düşündü ki, “Sariözək qətli”ndəki – yazıya aldığı efsanədəki qəti edilmiş ata ilə ananın çəkdiyi ezab, öz balalarından ayrı düşməleri nəsə ebədi bir şeydir və həmin ebədi ezab indi de Abutalibin özünü qaralayıb. Onu da balalarından ayrı salmaqla qəti eləyiblər... Ata-ananı baladan ayırmaga yalnız ölümün ixtiyarı çata bilər, özge heç nəyin, heç kəsin buna haqqı yoxdur...

Abutalib belə dərdli çağlarında göz yaşının öhdəsindən gələ bilmirdi, qayım yanaqları yağışdan nəm çəkmiş daş parçası kimi islanırdı, özündən arlana-arlana için-için ağlayırdı. Axi o heç müharibədə de bir belə zülm çəkməmişdi, o zaman iki eli idi, bir başı. İndi isə yəqin eləmişdi ki, sən demə, həyatın ən böyük mənası adicə bir şeylə – uşaqlarla bağlıymış, sən demo, her bir konkret vəziyyətdə her bir adamın öz xoşbəxtliyi mövcud imiş, ele uşaqlarının olmağı xoşbəxtlik imiş, onlardan ayrı düşmək isə faciə imiş... İndi onu da yəqin eləmişdi ki, həyatın özü onu itirahitirdə əbədi zülmətə qərq olmazdan əvvəl işaran qorxunc işığın şlösində, həyata yekun vurmalı olduğun axır macalda nə qədər böyük məna daşıyırmış, həyatın başlıca yekunu isə uşaqlar imiş. Ola bilsin ki, təbiətin qanunu da buna görə belə qurulub – atanın-ananın ömrü-günü özünün davamını boy-a-başa çatdırmağa sərf olunur. Valideyni övladının əlindən almaq atanı-ananı heç-puç eləmək demokdir. Bunu fəhmiyənə gotirdiyi atlarda eli-ayağı yerdən-göydən üzülürdü, təsirlənirdi, özündən uydurduğu görüş səhnəsini az qala gerçəklilik kimi təsəvvürünə getirəndə ümidişinin puça çıxdığını, özünün ələcəsizliyin qurbanına çevrildiyini dərk eləyirdi. Nigarançılıq gündən-günə onun qolbine daha dərindən nüfuz eləyir, onun iradəsini əyir, özünü gücdən salırırdı. Ümidsizlik onun içində sulu qarın dağın sarı yamacında tar bağladığı kimi qalaqlanırırdı – indicə qar yeriyəcək, uçqun olacaqdı...

DTK-nin müstəntiqi Tansıkbayova da elə bu lazımlı ididi, o buna keçmiş hərbi əsir Abutalib Kuttubayovun guya ingilis-yuqoslav keşfiyyat xidməti ilə əlaqə saxladığı və Qazaxıstanın ucqar rayonlarında pozğunluq ideoloji iş apardığı haqqında özünün iblisənə tərzdə uydurduğu, yuxarı rəhbərliyinse böyəndiyi işi hərlədib-fırladıb ustalıqla məqsəd-yönlü şəklə salmaqla nail olmuşdu. Məsələnin ümumi məğzisi bundan ibarət idi. Bezi təfərruatların müəyyənləşdirilməsi isə sonranın işiydi, hələ qarşıda cinayət tərkibini büsbütn Abutalib Kuttubayovun boy-nuna qoymaq vəzifəsi dursa da başlıca məsələ fövqələdə siyasi aktuallıq daşıyan, Tansıkbayovun müstəsna derecədə ayıq-sayıq və çalışqan olduğunu müəyyən eləyən işin ümumi məğzinin özündəydi. Əgor bu iş Tansıkbayovdan ötrü həyatda böyük nailiyyət idisə, Abutalib Kuttubayovdan ötrü tələ idi, məhkumluq çevrəsi ididi, cünki məsələyə adamı vahiməyə salan bu cüro don geyindirilməsi yalnız bir şeyə gətirib çıxarda bilərdi – onun ittihəm olunduğu cinayətləri ittihəmin –

məntiqindən doğan nəticələrlə bir yerde boynuna götürməsinə. Bu iş başqa cür qurtara bilməzdi. Bu, qabaqcadan büsbütn həll olunmuş məsələydi, ittihəmin özü artıq cinayətin qeydsiz-şərtsiz sübut olunmasına imkan verirdi.

Buna görə də Tansıkbayov işin uğurla nəticələnəcəyi sarıdan narahat olmaya bilərdi. Həmin qış axır ki, bəxt ulduzu onun da üzünə gülmüşdü. Əhəmiyyətsiz bir xidməti ehtiyatsızlıq ucbatından o, neçə il idi ki, mayor rütbəsindən yuxarı qalxa bilmirdi. İndi isə qarşısında yeni imkan açılmışdı. Ucqarlıarda Abutalib Kuttubayovun işinə benzəyən hər hansı işi aşkarla çıxartmaq heç də hələm-hələm elə düşən məsələ deyildi. Onunkunu da Allah belə yetirmişdi, özü də yaman yetirmişdi. Beli, demək oları ki, 1953-cü ilin həmin fevral günlərində tarix Tansıkbayova iltifat göstərib: elə bil ki, ölkənin tarixi canla-başla yalnız onun qulluğunda durmaqdən ötrü mövcud imiş. Tarixin bu xeyirxah iltifatını şüurlu şəkildə qanmasa da fəhmiyənə duyurdu, duyurdu ki, gündən-güne böyüyen vezifəsi onun özünü öz gözlərində böyüdərək nə qədər böyük əhəmiyyət daşıyır, bunu duyurdu və şövq, ruh yüksəkliyi keçirirdi. Bu dəmdə güzgüyo baxarkən özü də heyrottənirdi – onun qırımsız çalağan gözləri çoxdandı ki, bu cürə cavənləş şövqülo parıldamamışdı. Ciyinlərini dikəltdi, özündən razı halda tərəməz rus dilində dodaqaltı zümrüdən elədi: “Biz dünyaya nağılları haqqetə çevirməkdən ötrü gəlmmişik...” Onunla berabər şad xəbər gözləyən arvadının da kefi çağ ididi və bezen o da dil olurdu: “Eybi yoxdur, bu gün-sabah biz də öz halal haqqımızı alarıq”. Yuxarı sinifdə oxuyan komsomol fəali oğlu isə hərədən cıqallıq eləsə də, bu vacib məsələdən söz düşəndə ürəkdən soruşmuşdu: “Ata, soni təzliklə podpolkovnik rütbəsi almağın münasibətilə təbrik edə biləcəyikmi?”. Tansıkbayova bilavasitə dəxli olmasa da, bunun konkret səbəbleri var idi...

Məsələ beləydi ki, xeyli əvvəl – təxminən iylarım bundan qabaq Alma-Atada gizli bir məhkəmə işi aparılmışdı: hərbi tribunal qazax burjua millətçilərinin məhkəməsinə baxmışdı. Əməkçi xalqın həmin düşmənələrinin kökü amansızcasına və biryolları kesilmişdi. İki nəfər alim qazax dilində yazdıqları mənfur feodal-patriarxal keçmiş ideallaşdıraraq yeni gerçəkliyə kölgə salan elmi əsərlərinə görə on ağır cəzaya – güllənənmeye, Elmlər Akademiyasının dil və ədəbiyyat institutunun əməkdaşlarından daha on iki nəfəri isə iyirmi beş illik katorqa cəzasına məhkum olunmuşdu... Qalanlarının həresinə on il iş

kəsilmişdi... Lakin işin canı bunda deyildi, ondaydı ki, mehkəmənin gedişiyle bağlı burjuva milletçilərinin ifşa olunmasında və onların amansızcasına kökünün kəsilməsində bilavasitə iştirak eləyen xüsusi təyinatlı əməkdaşlar mərkəz tərəfindən böyük dövlət təltiflerine layiq görülmüşdülər. Düzdür, dövlət təltiflərinin verilməsi mərasimi də qapalı keçirilmişdi, lakin bu onun sanbalını heç də azaltmamışdı. Növbəti rütbələrin vaxtından evvel təqdim olunması, orden və medallarla təltif, tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə pul mükafatları, təşəkkür emrləri və digər nəzər-diqqət nişanələri admanın ömrünə xüsusi yaraşıq verirdi. Xüsusi olaraq fərqlənənlərin təze menzillərə köçürülməsi lap yerinə düşmüşdü. Bütün bunları görendə admanın dizinə təpər gelirdi, səsi gerlesirdi, yeriyəndə dabanını yere şəstlə vururdı.

Tansıkbayovun adı rütbəsi böyüdünlənlərin və təltif olunanların sırasına salınmamış olsa da, öz həmkarlarının şirinlik məclislerinə feal iştirak eləyirdi. Demek olar ki, her axşam arvadı Aykumisle berabər yeni rütbələri, ordenleri, menzilləri "yumağa" yollanırdı. Hələ yeni il ərefəsində qonaqlıqlar uc-uca calanmışdı və belə məclislərə söz ola bilməzdi, onlar yaddan çıxası deyildilər. Alma-Atanın soyuq, zəif işıqlandırılan küçələriyle gelərkən yüngülvari üşüyen qonaqlar onların gelişine müntəzir olan təze menzil sahiblərinin səmimiyyətini və qaynarlığını ele astanadaca duyurdular. Qonaqları qapının ağızında qarşılıyanların üzlerindən, gözlərindən nur, canlanma, qırur səli yağırdı. Həqiqəten də belə məclislər seçmələrin, xoşbəxtliyin tamını təzədən dadanların bayramı idi. Hələ dünənki-srağagünkü yoxsulluğun və müharibə illerindəki achiğın acısı ağızlarından getmədiyi həmin günlerde ölkənin ucqarlarında yeni, ince rahatlıq hiss olunmağa başlamışdı, bu rahatlığın təntənesindən az qala admanın başı hərələndi. Burada, ucqar əyalətdə yüksək markalı bahalı konyaklar, büssür çilçiraqlar ve büssür qab-qacaqlar yenicə dəbə minirdi. Tavanlardan qənimət olaraq ələ keçirilmiş çilçiraqların şölesi yalab-yalab yanındı, üzərində qar kimi bəmbəyaz süfre salınmış stolların üstündə qənimət alman servizləri bərq vururdu və bütün bunların hamısı adamların ovqatında ehtiram, rəğbet oyadırdı; varlığın yüksək menası həqiqəten də ələ bunda imiş, həqiqəten də dünyada bundan başqa diqqəte layiq olan heç bir şey ola bilməzmiş.

Başqa şeylərlə yanaşı yerli xörəyin – zərif, cavan at etinin köçəri həyatdan miras qalan, qədimdən-qədim çöllerin ətrini qəribə bir

tərzdə təze divarlara çökdüren dədə-baba təamının bışırıldıyi metbboxin iyi adamı dehlizdece vururdu. Məclisə çağırılanların hamısı süfrənin lezzətini əvvəlcəden duya-duya ədəb-ərkanla eyleşirdi. Bu məclislerin ehəmiyyəti isə heç də tekçə yeməkdə deyildi. Axı insan qarnını doyuzdurandan sonra qabağındakı yeməklərin bolluğu ona daxili əzab verməye başlayırdı. Belə məclislerin lezzəti həm də süfrə üstündə söylenilən nitqlərdə, təbriklərdə, xoş dileklerdə idi. Bu mərasimlərə nəsə tükenməz bir lezzət hopmuşdu və üreklerin en gizli, en dadlı duyğularını būsbütün özüne çekmişdi, içine udmuşdu. Hətta, paxılıq da elə bil ki, bir müddət paxılığından çıxmışdı, mərhemətə çevrilmişdi, qısqanlıq yerini mehribanlılıq vermişdi, riyakarlıq isə az bir zaman içinde səmimiyyətə dönmüşdü. Məclis ehlinin her biri heyretəmiz dərəcədə yaxşılığa doğru deyişmişdi, hər kes öz imkanı çatan qədər ağıllı danışdı, en başlıcası isə, özlərindən asılı olmayaraq, açıb-ağartmadan bir-birinin behsine daha beləğətlə danışdı. Özlüyündə cəlbedici bir mənzərə idi! Lelekleri parıldayan quşa bənzər qənimət çilçiraqlar asılmış tavanın altında necə gözəl sağlıqlar cövlən eləyirdi, beləğətlə nitqlər məclisde oturanların köksünü tətənləli pafosla doldurur, ürekliyərə yağı kimi yayılırdı.

Rütbəsi təze böyüdülmüş bir qazax podpolkovnikin tətəne ilə ayaga durub söylədiyi sağlıq Tansıkbayovla arvadını daha artıq heyecanlandırmışdı. Podpolkovnik süfrə başında elə təsirli, elə ciddi danışdı ki, sanki dram teatrının artisti taxta eylemiş padşah suretini yaradırdı.

– Asıl dostlar!* – podpolkovnik məclisdəkili xumarlı, məğrur baxışlarla mənalı-mənalı gözdən keçirtdi. Bumulla sanki bildirmək istəyirdi ki, ona qulaq kəsilmək zəruridir. – Özünüz bilirsınız ki, bu gün mənim ürəyim doludur, şadlığım sinəmə sığdır. Bilirsınız. Men söz demek istəyirəm. İndi ixtiyar sahibi mənəm və men danışmaq istəyirəm. Bilirsınız, men yaranıb-yaranmayıam allahsız olmuşam. Men komsomol sıralarında boy-a-başa çatmışam. Men möhkəm bolşevikəm. Bilirsınız, bununla da çox fəxr eləyirəm. Allah məndən ötrü boş şeydir. Hamiya, her bir sovet məktəblisine də melumdur ki, Allah yoxdur. Ancaq men başqa şey barəsində danışmaq istəyirəm, bilirsınız, o barədə ki, dünyada Allah var! Birce deqiqə səbir eləyin,

* Asıl dostlar – əziz dostlar (qazaxca)

dodaqlarınız qaćmasın, mənim əzizlərim! Görün bir! Fikirləşirsiniz ki, məni dilimden tutmusunuz. Yox, heç də belə deyil! Bilirsiniz, mən inqilabdan əvvəl zəhmətkeş kütləleri istismar eləyənlərin uydurduğu Allahı nəzərdə tutmuram. Bizim allahımız – hakimiyyətimizin sahibidir, qəzetlərin yazdığı kimi, yer üzərində onun iradəsilə yeni bir dövran başlanır və biz qələbədən qələbəyə gedirik, kommunizmin yer üzərindəki təntənesinə doğru gedirik; bizim allahımız karvanın sarbanı öndə gedən dəvenin cilovunu necə tutursa, bilirsiniz zamanın cilovunu eləcə elində dəstələyən dahi rəhbərimizdir, bu bizim İosif Vissarionoviçdir! Və biz onun arxasında gedirik, o, karvanı çəkib aparır, biz də onun arxasında, yeganə cığırla irəliləyirik. Və bizdən fərqli düşünən heç kəs, yaxud beynində bize yabançı fikirlər gəzdirdən bir kimse domir Dzerjinskidən bizi miras qalan amansız çekist qılıncından canını qurtara bilməyəcək. Bilirsiniz. Düşmənlərə axıradək mübarizə elan etmişik. Onların nəslı, onların ailəsi onlara canı yanana hər cür ünsürlər bilirsiniz, payızdan-payızə xəzoller bir yerdə yiğilib odlandığı kimi, proletariatoşu namənə məhv edilir. Ona görə ki, ideologiya vahid olmalıdır, bilirsiniz, başqa ideologiya ola bilməz. Bax, bizim hamımız yer üzünü ideoloji düşmənlərdən – burjua milletçilərindən, başa düşürsünüz, temizləyirik, düşmən harada gizlənir-gizlənsin, kimin ətəyinə sığınır-sığınśın, ona aman vermək olmaz. Hər yerdə, hər yanda sinfi düşmənləri ifşa etəməli, düşmən agenturasını üzə çıxartmaliyiq, bilirsiniz, yoldaş Stalinin bizi öyrətdiyi kimi, düşməni əzməli, xalq kütłələrinin əzmini möhkəmləndirməliyik – bax, budur bizim devizimiz. İndi əməyimə qiymət verildiyi bir gündə, rütbəmin vaxtından tez artırıldıq bir zamanda mon gelecekdə də Stalin xəttini dönmədən davam etdirməyə, bilirsinizmi, düşməni axtarmağa, tapmağa, onun cinayətkar niyyətlərinin üstünü açmağa and içirom. Həmin niyyətlərin üstündə o, geri götürülməsi mümkün olmayan sərt cəzaya yetirilməlidir. Başa düşürsünümüz, biz qatı milletçiləri zərərsizləşdirmişik, ancaq onların təəssüsünü çəkənlər institutlarda və redaksiyalarda misib daldalanıblar. Nece oldusa, istintaq zamanı milletçilərden biri mənə, başa düşürsünümüz, deyir ki, onsur da, deyir, sizin dövranınızın ağızı yoxuşa dirənir, sizin özünüz də iblis kimi lənətə geleceksiniz deyir. Başa düşürsünümüz?

– Beləsini elə yerindəcə güllələmek lazımdı! – Tansıkbayov necə hirsəndisə, özünü saxlaya bilməyerək yerindən ayağa durdu.

– Düzdür, mayor, elə mən də sənин dediyin kimi eləyərdim, – podpolkovnik, Tansıkbayovun sözünə qüvvət verdi, – ancaq o, istintaqın gedişində örträ hələ sağ lazımdı. Mən ona dedim ki, bilirsinizmi, mən ona dedim: Bizim ağızımız yoxuşa dirononu qədər sən, yaramaz, artıq çoxdan bu dünyada olmayıacaqsan! İt hürər, Stalinin karvanı isə keçər...

Həm birdən qəhəqəhə çekdi. Həmin eclaf millətçinin layiqincə yerində oturulduğunu bəyənərək el çaldılar, həm ayağa durdu, əllərdəki dolu qədəhələr qabağa uzandı. “Stalinin sağlığına!” – həm xorla dilləndi, həm qədəhini başına çəkdi və həm dibiñədək boşalmış qədəhini bir-birinə göstərdi, elə bil bununla deyilənlərin doğruluğunu, özlerinin isə deyilənlərə sadıq olduğunu təsdiqləyirdilər.

Sonra həmin sağlığın elavəsi olaraq çoxlu sözler deyildi. Bir-birini çəkib getirən, çözələndikcə çözələnən, eşşək arısının qızmış beçəsi içində zəhər yiğan kimi, öz mayasında qəzəb və acıq gizləyən, yükü zəhər, sayı isə çox olduğu üçün get-gedə acısı həddən aşan sözlər uzun müddət meclis əhlinin başı üzərində dolaşdı.

Tansıkbayovun üreyini isə qəfil dalğalar bürüyürdü, onun içi dəniz kimi esib-coşur, özüne inamı artırdı. Əslinə qalandan bugünkü nitqlər ondan örträ təzə bir şey deyildi, bu nitqlərin ona əsla dəxli də yox idi, əksinə, onun ömrü-günü, onun bütün çoxsaylı hemkarlarının həyatı, eləcə də göz görən, ağıl kesən ictimai mühitin həyatı ardi-arası kəsilmeyen bu qaçqov axarında, sinfi mübarizə adlanan və ona görə də bütün hallarda tam bərəət qazandırılan azğın mübarizə ab-havasında axıb gedirdi. Lakin arada açılıb-ağardılmayan bir problem var idi. Mübarizənin durmadan qızışdırılması üçün yeni-yeni obyektlər, ifşaçılığın yeni-yeni istiqamətləri lazımdı; bu mənəda xalqları bütövlükdə yurdundan-yuvasından oynadıb Sibire və Orta Asiyaya gedər-gelməz sürgünə yollamaq da daxil bir çox vasitələr artıq sınaqdan çıxarıldığına, az qala sona qədər sərf olunduğuuna görə köhnə üsullara el atmaqla, milli ucqarlıarda en işlek variantlardan istifadə etməklə, adamları burjua-feodal millətçiliyində günahlandırmıqla mehsulu “ucdantutma” yığmaq get-gedə çətinləşirdi. Acı təcrübədən ibrat götürən adamlar daha nehs sehv'lərə yol vermirdilər, millətçilik təzahürü kimi yozulması mümkün olan şeylərdən ne danışıldılardı, nə də yazırıldılardı, çünki kiçicik bir şeytanlılıqə esasən bu və ya digər şəxsin ideoloji şübhə doğurması üstündə onun özünə və yaxın

adamlarına yubadılmadan divan tutulurdu. İndi, eksine, çoxları həd-dindən ziyadə ayıq-sayıq və vasvası olmuşdular, ana dilindən imtina etməyə qədər hər cür milli dəyerleri nümayişkarana şəkildə danır-dilar. Əger biri her addimbaşı Lenin dilində danışdığını, Lenin dilində düşündüyünü təkrarlayırsa, gel beləsinə ilis görün necə ilişirsen...

Adamların arasında daldalanın yeni düşmənlerin üzə çıxarılması-nın çətinləşdiyi, mübarizə meydanının kasadlaşlığı bir zamanda təsa-düfi olmuş olsa belə, mayor Tansikbayovun baxtı getirmişdi. Abutalib Kuttubayov haqqında Boranlı dayanacağından göndərilmiş iş onun eline düşərkən ciddi istintaq bir yana, oxuyub tanış olmaqdan ötrü belə ikinci dərəcəli material təsiri bağışlayırdı. Buna baxmayaraq, Tansik-bayov fürsəti əldən vermədi. Üreyinə nəsə dammışdı. Tansikbayov tənbəllik elemədi, işi ayırd elemekdən ötrü şikayət yerinə getdi artıq əmin idi ki, ilk baxışdan ciddi görünməyən bu işi üzərində müyyəyen əməliyyat aparandan sonra lazımlı olan axara yönəltmek olar. Əger hər şey onun istədiyi kimi baş tutmuş olsaydı, ola bilerdi ki, onların da küçəsinə bayram gələydi, onu da təltif eleyeydilər. Məger indi, eyleş-diyi süfrənin arxasında onun özü belə bir bayramın şahidi deyildimi, məger onun özünə aydın deyildimi ki, bu cürə bayramlar necə quru-lur? Məger yaxından tamlığı, inamı – həqiqətiyle Allaha – hakimiyyətə bağlı olan, onun səbəbinə də bu gün süfrənin üstündəki, tavandakı bülətlər arasında kef çəkən adamlardan Tansikbayovun harası əskik idi? Allaha – hakimiyyətə doğru isə tek birçə yol var idi – maska-lanmış düşmənlərin üzə çıxardılması və ifşa edilməsi işində Allaha – hakimiyyətə durmadan dolayı yolla xidmet göstərmək.

Düşmənlerin arasında ise vaxtile əşirlikde olanlara xüsusi diqqət yetirmək lazımdı. Onların cinayəti onsuz da bəllərindəydi, əsir düşməzden evvel gülləni alınlarına sıxmamışdalar, axı onlar düşmənə təslim olmasayırlar, ölməlidilər, bununla da özlerinin Allaha – hakimiyyətə tam sadıq olduğunu sübut etməş olardılar – Allah – hakimiyyət isə təslim olmamaq, əsir düşmemək üçün canından keçməyi tələb eleyirdi. İkinci səhəbet ola bilmezdi. Kim təslim olmuşdusa, deməli, cinayət daşıyırdı. Cinayətinin üstündə də mütleq cəzalandırılmalı idi ki, zamandan-zamana, nesilden-nesle görk olsun. Rəhbər – Allah – hakimiyyət qurğunu bu cür qurmuşdu. Tansikbayovun istintaqa cəlb elədiyi adam isə mehz keçmiş herbi əsirlerden biri idi. Ən əhəmiyyətliyi də buydu ki, Kuttubayovun işində çox vacib bir

tutalğa, olduqca aktual bir detal var idi – əger həmin məsələ üzrə nəsə balaca bir şeyi, xirdaca bir faktı belə Kuttubayovun boynuna qoya bilseydi, naxıştı tutmaliydi, qaldırılmasına sebəbi düşə bilerdi – bundan Stalinin razılığı olmadan Yuqoslaviyanın xüsusi inkişaf yolu olduğunu iddia etəyen təftişçi Tito-Rankoviç dəstəsinin satqın niyyətlərinin ucdantutma ifşa olunması üçün istifade elemək olardı. İştahalarından keçənə bax! Müharibə dünən-srağagün qurtarıb, onlar isə ayrılməq eşiqinə düşübələr. Birce bunu görməzlər! Stalin həmin ideyanın kükünün göyə sovurmalıdır. Belə bir zamanda Yuqoslaviyada satqın təftişçi ideyaların çoxdan, hełə müharibə gedə-gedə əmələ geldiyini və bunun ingilis keşfiyyatının birbaşa təsiriyle baş verdiyini bir daha sübuta yetirmək heç də göydəndüşmə olmayıcaqdı, Abutalib Kuttubayovun cızmaqaralarının arasında isə yuqoslav partizanlarının görüşü haqqında xatirələr var idi ki, bu da istintaqa lazım olan ifadəni Abutalibdan məcburən qopartmaq üçün lazımnıca əsas verirdi. Neyin bahasına olur-olsun mütləq bu ifadəni ondan qoparmaq lazım idi. Dəridən-qabıqdan çıxməq idisə, Sarıözəyin cızma-qaraçısını lazım olan ifadəni verməye məcbur elemək lazım idi. Axı siyasetdə küleyin səmtinə əyilən hər bir şey əhəmiyyət daşıyır. Hər xırda şey ona gerek ola bilərdi, hər xırda şeydən ideyalar döşündə düşmənən axırına çıxməq üçün onun qarasına atılacaq daş kimi istifadə elemək olacaqdı. Beləliklə də həmin daşı, qoylap xirdaca çaxraqdaşı olsun, ancaq adı daş olsun, həmin daşı ələ keçirmek, həmin xirdaca çaxraq daşını necə olur-olsun aparıb öz eliyle Allahın – hakimiyyətin ovcuna qoymaq zərureti ortaya çıxırı ki, həmin daşla onun özü olmasa da, bir başqası, Allah—hakimiyyətin etimadını qazanmış bəndələrindən biri, qəzetlər yazmışken, təftişçi mənfur Tito ilə əlaltı Rankoviçə quyrug bulanları yalamalasın.

Əger bu daş atılmağa yaramasa, çox xırda olduğu üçün ələ yatmasa belə, hər halda Tansikbayovun canfəşanlığına qiymət qoyardılar... Görəsen, bugünkü süfrənin başına toplaşanların hamısı onun evində də bax beləcə mübarək bir xeyir işi “yumağa” toplaşacaqlarmı? Axı həyatın dəyəri xoşbəxtliyin başlangıcıdır.

Həmin ziyaflət axşamında çalağangöz Tansikbayov bunları içindən keçirirdi və eyleşdiyi süfrənin arxasında gedən səhəbet zamanı başqa-klärının sözlerine herdənbir üzəgöre hay versə də, indi çayın axarına düşmüş üzgүү günündəydi, öz ehtiraslarının və yanğılarının get-gedə

güclənən axınından qırğıq çixa bilmirdi. Onun içindən nələr keçdiyini, gecə vaxtı ova çıxan, artıq öz ovunun iyisini alan qəzəbli vəhşi kimi nəyisə marıtladığını təkcə arvadının—erinin halına yaxşı bələd olan Aykumisin gözü almışdı. Aykumis erinin nələr çəkdiyini onun qırılıq-sız gözlərindən, gah buz kimi soyuyan, gah da heyecanından dumanlanan çalağıan baxışlarından oxuyurdu. Ona görə de erinin qulağına piçıldadı: "Duranda hamı ilə bərabər duraq və birbaş evimizə gedək". Tansıkbayov bir söz demeyərək könülsüz-könülsüz başını sambadı. Adamların yanında arvadının sözünün qabağına söz gətirmədi, ancaq gətirmeyinə dəyordu. Onun beynində təzə, daha geniş fəaliyyət planı yetişirdi. Axi Kuttubayvla bərabər Yuqoslaviyada partizanlıqda bu gün dalda-bucaqlarda baş gırloyan çoxlu başqa hərbi əsirlər də olmuşdular—onlar da nəsə bilməmiş olmazdlar, onların da xatırına nəsə gele bilərdi. Kuttubayov öz partizan yoldaşlarından en fəallarının adını deməyə məcbur əlmək o qədər də çətin iş deyil. Materialları qaldırmaq lazımlı idi, günü sabahdan müvafiq tələbname verilməliydi. Ya da onun özü mərkəze mümkün qədər tez baş çəkməliydi. Məsələ araşdırılmalıdır, işi eşələyərək Kuttubayovu məcbur əlmək gərek idi ki, lazımlı olan ifadələri təsdiqləşsin. O, lazımlı olan ifadələri təsdiqləyəndən sonra isə onun sözlərinə əsasən vaxtla Yuqoslaviyada döyüşmiş hərbi əsirlərə ittiham irəli sürməli, o adamları cinayətin üstünü açmadıqlarına, deportasiya komissiyasından keçərkən yuqoslav təftişçilərinin satqın niyyətlərini ört-basdır elədiklərinə görə təzəden məsuliyyətə calb etmeli. Hemin zümrəyə mənsub olan adamlardan yüzünü yox, minini yox, lap nə qədər istəsen o qədər elə keçirmək mümkündür. Və bu ideyamı gizli məlumat şəklində irəli sürmək daha düzgün düşərdi — sonradan həmin adamları həbs düşərgələrinə doldurmağa və bununla da hər şeyə son qoymaq üçün istintaq dəyirmanının boğazına tökməyə nə vərdi ki...

Süfrə arxasında əyleşib bu fikirləri löyün-löyün yemeklərin və konyak qədəhlorının dəmiylə beynində dolandırıcıca kefinin ala buludlara yüksəldiyini hiss etdi, üstündən bir az da içmək istəyirdi, bir az da yemək, oxumaq, yan-yörensindəkilərin baş-beynini aparmaq, xoşbəxtlik duyğusunun, həyatında nəsə təzə bir dönüşün başlanğıcının üreyinə danmasının təsiriylə şaqquqıldıyib gülmək istəyirdi. O, müəmmalı parıldayan gözlərində əlenən minnətdarlıq dolu baxışlarını oturanların üzündə dolandırdı, aksi məclisdəkilərin hamısı öz adamlarıydı,

doğmalarıydı, hamısının mayası eyni xəmirdən götürülmüşdü və buna görə də yaşadığı anlar bunca xoş idi, onlar — dost-doğma adamlar da Tansıkbayovun beynində dahiyanə ideyaların doğulduğu doqiqələrdə onunla bir yerde olduqlarına şokk-şübəhə eləməzdilər. Bu düşüncələrin təsiriylə qanının herəratı coşub kolləsino vurur və şadlıq keçirən, səsə düşən ürəyində getdikcə artan xoşbəxt döyüntülər oyadırdı.

Ağlınə gələn fikirlər vəzifesinin böyüməsi üçün tamamilə nağd olan imkanlar acırdı. Göz görür, ağıl kasırdı: daldalarda baş gırloyan düşmenlərin kökünü nə qədər çox kəssən, özün bir o qədər qabağa düşməlisən. Qarşıda onu gözləyən belə bir gün onun içini terpədir. O, qürurla düşünürdü: "Ağlılı adamlar öz işini bax belə qurarlar! Mən isə nəyin bahasına olur-olsun, yarıyolda dayanmayacam!" Yubanmanın fəaliyyətə başlamağı — elə bu dəqiqə qarajdan maşın çağırmağı, özünü oraya — Abutalib Kuttubayovun salındığı pəncərəsi dəmir barmaqlığa tutulmuş istintaq izolyatoru adlanan yarınzırzəmiyə yetirməyi və gözləmədən işə girişməyi — cələ oradaca, zindandaca Abutalib Kuttubayovu sorğu-sual tutmağı, özü də qorxudan onun bağrını yara biləcək sorğu-sual tutmağı gelirdi. Bu işin başqa cür neticəsi görünmürdü: Kuttubayov günahını boynuna götürəcəkdi, ingilis-yuqoslav keşfiyyatının tapşırıqlarını yerinə yetirdiyini təsdiqləyəcəkdi, onunla birlikdə partizanlıq eleyənlərin hamısının adlarını sadalayaçaqdı 58-ci maddenin 1-ci "b" bəndini — 25 illik həbs cəzası alacaqdı, o yan-bu yan eləsə ona xəyanət üstündə, xarici keşfiyyat xidmətləri ilə agent emekdaşlığına girdiyinə, yerli əhali arasında pozğunçu ideoloji iş aparlığına görə güllelənmə verilməliydi. Qoy ağlını başına cəm eləsin.

Tansıkbayov beynində dolandırıcı fikirlərin necə gerçəkləşəcəyini təsəvvürünə getirə-getirə çox şeyi — istintaq zamanı səhbetin necə gedəcəyini də, Kuttubayovun nə təhər inad göstərəcəyini də, Kuttubayovu sindirmaq üçün hansı vasitələrə el atmaq lazımlı geldiyini də əvvəlcədən görürdü, onu da bilirdi ki, Kuttubayovun yaxası onun caynağından qurtarışı deyil, əgər Kuttubayov yaşamaq isteyirse, başqa yolu yoxdur. Əlbəttə, Kuttubayov inad göstərib özünü təmizə çıxartmağa çalışacaqdı, guya ki, heç bir günahı yox imiş, guya əsirlikdə yuqoslav partizanları ilə birlikdə döyüşərək əlindeki silahla öz günahını yuyubmuş, guya yaralanıbmış, qanından keçibmiş, müharibə qurtarandan sonra deportasiya komissiyasından təmiz çıxmış, müharibədən sonra şərəfle işləyirmiş və s. və ilaxır.

Bunun hamisi cəfong söhbətlər idi. Kuttubayov haradan bileyəkdi ki, buna görə deyil, tamamılıq başqa şeyə görə ondan el çəkmirlər? İndi ondan umulan şeyin sayəsində o, dövlətin gizli düşmənlərinin kökünün kesilməsi üzrə bütöv bir akşıyanın başlanmasına xidmet elemiş olacaqdır. O, zoncırın qalanını öz arxasında çözəleyən ilk həlqə kimi gərək idi. Dövlətin mənafeyindən yüksəkde nə ola bilərdi? Bəzilərinin fikrincə, camaatın günü-güzerəni! Əbləhlər! Dövlət elə bir sobadır ki, odunu da, köseyi də yalnız insandır. Özgə cür olsa, bu soba ölüzyiyib sənər. Və ona heç ehtiyac da qalmaz. Lakin adamların özleri, üstlərində hakimiyət olmasa, yaşaya bilməzler, özleri özlərinə oddağ yaparlar. Ocaqçınınsa peşəsi oddağ odun atmaqdır. Bax hər şey bunun üstündə bərqərardır.

Tansıkbayov bütün bunlar haqqında felsəfi fikir yürüdə-yürüdə (nə vaxtsa partiya məktəbində klassik felsəfi təlimlər haqqında qulağı nəse alıñdı) onun heç bir gizli fikrini diqqətindən yayındırmayan arvadı ilə süfrənin arxasında yanaşı əyleşə-əyleşə, ümumi səhəbet zamanı deyilənləri hərdənbir başını sallamaqla təsdiqləye-təsdiqləyə, yan-yörəsindəkilərə xalaxətrin qalmasın “bəli”, “baş üstə” deyə-deyə ürəyinin dərinliyində insanın bu cür möcüze törətmək qabiliyyətinə heyvət eləyirdi. Bax, məsələn, o, ziyaflət məclisində əyleşib özünü elə göstərir ki, guya tapədən dırnağacan məclisə bağlıdır, əslində isə fikri-zikri tamamılıq başqa yerdədir.

Kimin ağlına gele bilərdi ki, o, gözünü nəyə aldınb, ürəyindən neler keçir? Onun, süfrənin arxasında mağmin-mağmin əyləşmiş Tansıkbayovun qelbinin dərinliyində yalnız özünün iradesinə tabe olan nəse sarıldıcı, qarışışlanmaz bir şeyin gizləndiyini, batını qüvvəsinə heyata tətbiq eləyəcəyi təqddirdə adamları onun qabağında, onun vasitəsilə de Allahın – Hakimiyətin özünün qabağında dizüstü sürünməyə vadar eləyə bileyəcək duşuncələrin həle heç kəsin xəyalına belə gəlmədiyini, bununla da onun özünün çoxluq arasında, hər halda, sayseçmə çoxluq arasında Allahın – Hakimiyətin əzəmətli taxtına doğru qalxan nərdiyandakı pilələrden biri olduğunu dərk eleməsi onda dadlı yemək, yaxud cinsi əlaqə zamanı əvvəlcədən duyulan coşqun həzz şəklində fiziki ləzzət və hövseləşsizlik oyadırdı. Hər növbəti qədəhdən sonra bu ehtiras canındakı herarəti daha da artırır, onu coşdurur, ruhuma hakim kəsildirdi və o, öz planını sabahdan gec olmayıaraq həyata keçirəcəyinə, istədiklərinin hamisini nail olacağına möhkəm inana-inana özünü zorla saxlayırdı.

Qarşıda duran işin ayrı-ayrı təfərrüatları Tansıkbayovun xəyalında canlandıraqça o öz niyyətinin əsaslandırılmış olduğundan, fikirlerinin

məntiqinə söykəndiyindən memnunluq duyğusu kecirirdi. Bununla bərabər ürəyində bir tiqqılıq da dolaşmaqdı, elə bil ki, nəse çatmırı, nəyisə də axıradək götür-qoy elemək lazımdı, hansısa delillər hələlik diqqətdən kənardə qalmışdı, qədərinə mənimşənilib dərk edilməmişdi.

Məsələn, Kuttubayovun manqurt halindəki hekayələrinin içinde nəse olmamış olmazdı. Manqurt! Başı qırılmış, öz anasını qətlə yetirən manqurt! Beli, əlbette, bu qədim bir əfsanə idi, ancaq Kuttubayov həmin əfsanəni qələmə alarkən ürəyində bir şey tutmamışdı! O, həmin əfsanəni boş yere, təsadüfen bu cür can-fəşanlıqla, təfərrüatlarıyla yazıya almazdı. Hə, manqurt, manqurt... Əger bu bir kinayədirse, kinayənin altındakı nədir, bax, nədir? Ən başlıcası isə Kuttubayov manqurt əhvalatından özünün araqızısdıran niyyətlərini yeritmək üçün necə, hansı şökilde, ne tərzdə istifadə eleməyə çalışmışdır? Tansıkbayov manqurt haqqındaki əfsanədə dumansı şəkildə ideoloji baxımdan şübhə doğuran nəse bir şey duymuş olsa belə, bunu hələ də qəti təsdiq eləyə bilmirdi, bu işin üstünü büsbütün aça bilişcəyinə ürək qızdırırdı. Bax, tutalım bu əfsanəni adət üzrə xalqın əleyhine əfsanə adlandırdı və bunun üstündə də Kuttubayovu məsuliyyətə aldı, ancaq necə? Bu işdə Tansıkbayovun səriştəsi çatmadı, o öz səriştəsizliyini başa düşürdü. Hansısa bir alimə geneşmək lazımdı. Axi burjuə millətçilərinin bu gün onların “qeyd eleməyə” toplaşdıqları ifşası da belə olmuşdu – bir dəstəni elə almışdılardı, sonra bilgin alımların bu dəstəsini milletçilik, Stalin zəmanəsinin ziyanına olaraq keçmiş tərənnüm elemələri ittihəmini ireli sürərək o biri dəstənin üstünə qaldırımdılar və bu da ömür-gün ütyidən tale dəyirmənin gecəli-gündüzlü işleyə bilməsi üçün bəs elemişdi. Hər halda, Kuttubayovun manqurt əhvalatını bu cürə incədən-incəyə köçürməsinin bir əmmasi olmamış deyildi. Əfsanənin hər kəlməsini təzədən oxumaq, əger heç olmasa bapbalaca bir qulp elə keçsəydi, onda əfsanənin əlyazmasından da istifadə elemək, əfsanənin metnini işə elave etmək, təzə ittihəm ireli surmək lazımdı. Bundan da başqa, Kuttubayovun kağız-kuğuzu arasında “Sarıözəkde qətl” adlanan, Çingiz xanın dövründə bəhs eləyen başqa bir əfsanənin də metni elə keçmişdi. Tansıkbayov həmin qədimdən qalma rəvayətə isti-isti əhəmiyyət verməmişdi və bu rəvayət onun ağlına elə indice düşmüşdü. Axi deyəsen, içine yetişmiş olsa, oradan siyasi eyhama bənzəyen nəse bir şey eşəleyib çıxartmaq mümkün olacaqdı.

Çingiz xan Qərb üzerine yürüş zamanı elini-ulusunu – ordusunu ucu-bucağı görünmeyən Asiya çölleri boyunca çəkib öz arxasında apararken Sariözək düzündə əlini qana buladı – döyüşü yüzbaşı ilə ipək zəfer bayraqlarının üzərinə qumaşdan odnəfəsli əjdaha təsviri salan cavan tikməçi qadını çarmixa çəkməyi buyurdu.

Həmin vaxtlar artıq Asyanın yarından çoxu Çingiz xanın pencesi altında idi, ulus-ulus bölünmüş, onun oğullarına, nəvələrinə, sərkərdələrinə paylanmışdı. İndi isə İtilin – Volqa çayının o tayindakı ölkələr, Avropa öz növbəsini, qədərini gözləməkdə idi.

Payız Sariözək düzlərini haqlamışdı. Aramsız yaqmurlar yay uzunu suyu sovrulmuş gölləri, qolpunları doldurmuşdu – deməli, atlar yolda sudan korluq çəkmeyəcəkdilər. Cölləmə qoşunsa təlesirdi. Sariözək düzlərindən keçmek yürüşün en ağır mənzili hesab olunurdu. Üç ordu, hərəsində on min əsgər olan üç tūmən cinahları genişləndirərək irəli şığıyırıldı. Tūmənlerin nə gücün, qüdrətin sahibi olduqlarını yerislərinin təherindən bilmək olardı – atların dirnaqlarının altından qopan toz dumani səhranı qarsalayan yanğından qalxan tüstü kimi neçə ağaclıq məsafədə üfiq boyunca göyün üzündən sallanırdı. Ehtiyat taxillarla, arabalarla, ətlik qisır mal naxırları ilə birlikdə qoşunun arxasında dabanbasaraq iki yardımçı tūmən də gəldi. Geri boylananda bunu yəqinləşdirmək olurdu – arxada da toz dumani göye direkt olmuşdu. Əlavə hərbi qüvvələr də var idi, bu yerlərdən aralıda olduqları üçün hele gözə dəymirdilər. Əlavə qüvvələrlə qoşun arasında bir neçə günlük səyirtmə at mənzili yol var idi. Həmin qüvvələr sağ ve sol cinahlara bölünmüdürlər və hər cinahın da üç tūmən – otuz min əsgəri var idi. Onlar İtil çayına doğru müstəqil irəliləyirdilər. On bir tūmənin on birinin də sərkərdəleri soyuqlar düşən kimi İtil çayının yaxasında, Çingiz xanın düşərgəsində görüşməli idilər ki, gelecek fəaliyyətlərini müəyyənləşdirsinlər. İtil çayı donanda buzun üstündən adlayıb Çingiz xan özüne çəkən, onun sərkərdələrini, hər bir süvarisini cəlb eleyən zəngin və şöhrətli diyarlara doğru üz tutmalı idilər.

Yürüş üstündə olan qoşun beləcə – fikrini-zikrini yayındırmadan, ayaq saxlamadan, vaxtını itirmədən irəli yeriyirdi. Qoşunun dalınca gələn arabalarda qadınlar da var idi. Elə qada-bəla da bunun ucbaşından baş verdi.

Çingiz xanın özü başının yarımlı minlik saqqısı* ilə, kezequilları və məiyyətiylə, həmçinin onu yol boyu müşayiət eləyən yasavullarla birlikdə üzən ada kimicə həmin axının əhatəsində idi. Lakin teklənmişdi – müşayiətçilərinin önündə gedirdi. Yer üzünün Dörd Yanının Yiyəsi böyür-başında tünlüyü sevməzdı, o da olan hər şeydən önce susmaq, qabağa boylanması, iş barəsində düşünmək lazımlı gələn yürüş zamanı.

Sevimli yorğa atının – Xubanın üstündəydi. Bu bişkin, çaylaq daşı kimi hamar meydan sinəli, gen sağlamlı, aq yalmanlı, qara quyruqlu, ipək kimi yumşaq yerişli köhlən Çingiz xanın yəhərinin altında bəlkə də dönyanın yarısını ayaqlamışdı. Bərq vuran bəzəkli xan kəcavosının yanında dözümde və yeridə Xubadan dala qalmayan başqa iki cilpaq köhlən də atlı mehtərlərin yedəyindəydi. Altındakı atın canına tər gələn kimi Çingiz xan yoluna ara vermədən onu dəyişirdi.

Lakin böyür-başındakılar – həyatları özlərindən çox Çingiz xana məxsus olan hər biri yüz ığidin arasından irdənib seçilmiş cəsur kezequilları və yasavulları, təbiətin nadir bəxşeyisi olan gözəl-göyçək minik atları Çingiz xanın gözlərinə görünmürdü. Həmin yürüş üzünü Çingiz xanın diqqətini en çox özüne çəken büsbütün başqa şey idi. Yola çıxandan Çingiz xanın başının üstündə bir bulud süzməkdə idi. Çingiz xan haraya gedirse, bulud da o səmte süzürdü, sanki ona çətir tuturdu. İri alaçıl yekəliyində ağca bir bulud canlı məxlüq kimi Çingiz xanın qarasına düşmüştü. Bir kəsin də ağılna gəlməzdi ki, bu buludun peydə olması xeyirliyədir, ulu Götə bununla Dünyaların Sahibinə öz alxışını ismarmayıb. Axı göyün üzünün buludumu əskikdir? Bumunla belə, onun – Çingiz xanın özü həmin buludun Tanrı ismarıcı olduğunu bilirdi, altdan-altdan ağca buluda göz qoyur və daha qəti yəqinleşdirirdi ki, bu bulud həqiqətən də Götə – Tanrıının iradəsinin nişanəsidir.

Həmin buludun peydə olacağını günlərin bir günü Çingiz xanın özüne yaxın buraxdığı sərsəri bir görücü söyləmişdi. Yadelli sərsəri Çingiz xanın hüzurunda nə diz çökmüş, nə səcdə qılımış, nə yarınib-yaltaqlanmışdı, açlığı fala görə xeyir güdməmişdi. Ariq, əyin-başı tökülüb-itən, cığaları pirpzılanan qadınsayağı pirtlaşış uzun saçları küreyinə sallanan yadelli görücü qızıl alaçığın içindəki taxtda əyleşən, üz-gözündən qəzəb yağan çöllər fatehinin qarışında başını dik tutaraq

* Saqqı – keşikçi

meğrur dayanmışdı. Onun baxışları ciddiydi, saqqalından heybət töküldü, qarabuğdayı sır-sifətindəki çizgiler soyuq idi. Dediklərini xana uyğur dilmancı başa salırdı:

— Ey böyük xagan, Ulu Göyün iradesiyle ucalıqlardan sənə xüsusi tale nişanəsi göndərilecəyini xəber verməkdən ötrü yanına gəlmisəm.

Bunu gözləmediyindən Çingiz xan bir anlığa donuxub qaldı. Səsəri görücü ya ağlını azdırırmış, ya da bunun axırının ne ilə qurtara biləcəyini kəsdirmirdi.

— Ne nişanədir, bəs bunu sən haradan bilirsən? — Kullı-ixtiyar sahibi öz hırsını güclə yenərək qaşqabaqlı soruşturdu.

— Haradan bildiyimi deməye ixtiyarım çatmış. O ki qaldı nişanəye, nə olduğunu deyə bilərəm — başının üstündə bir bulud peydə olacaq və sənin qarandan əl çəkməyəcək...

— Bulud?! — Çingiz xan qaslarını çataraq heyrətini gizlətmədən soruşturdu. Alaçıqdakıların üstünə elə bil su ələndi, xanın kükreyəcəyini güman elədilər. Qorxusundan dilmancın dodaqlarının qanı qaçdı. Xata onu da gırleyə bilerdi.

— Elədir ki, var, bulud, — görücü cavab verdi. — O buludu sənin yer üzündəki ucalığına xeyir-dua verən Ulu Goy sənə pay göndərəcək. Onu qorumaqsa sənin öz boynuna düşür, çünkü onu itirsen, özünüñ gücünü, qüdərətini itirmiş olacaqsan...

Qızıl alaçığa qatı bir sükut çökdü. Bu an Çingiz xandan nə desən gözləmək olardı. Lakin qəflətən onun gözlərindəki parıltı yanıb-yanıb tükenən alov kimicə ölezidi. Qanlı divan duyğusuna dov gələrək düşündü ki, cəlayi-vətən görücünün sözlerini qanacaqsızlıq yerinə qoyub, öz üstüne götürmeye deyməz, o da ola görücünün cəzalandırasan. Və Çingiz xan özünüñ tersəməsəb gülüşünü seyrek küren biglərinin altında daldalayaraq soruşturdu:

— Tütəlim, Ulu Tanrı bu sözü mənə çatdırmağı senin beyninə salıb. Tütəlim ki, senin dediyinə mən də inanmışam. Ancaq bircə mənə de görüm, ay müdrik yad oğlu, gəzərgi buludu göyün üzündə men nə təhər qorunmalıyam? Bəlkə həmin buludun keşyini çəkməkdən ötrü göyün üzüne qanadlı atlarda çaparlar yollayıb? Bəlkə hər ehtimala qarşı həmin buludun başına xam ürək kimi noxta taxsınlar? Göy üzünnün küleklərin qabağında dolaşan buludunu mən nece qoruya bilərem?

— Bax, bu sənin öz işindir, — gəlmə görücü kəsə cavab verdi.

Haminin üstünə elə bil təzədən su ələndi, ortalığa yenə də ölü bir sükut hakim kesildi, yenə də dilmancın dodaqlarının qanı qaçdı. Qızıl alaçığın içindeki adamlardan heç biri, ya ağlının kemliyi ucbatından, ya da, allah bilir nədən ölümü yetmiş qarayıgvəl görücüyə tərof nezər salmağa ürek eləmədi.

— Ona nəzir verin, yola salın getsin, — Çingiz xan alçaqdan dilləndi. Onun sözleri elə bil quraxılmış torpağa yağan yağış kimi ürəklərə bir sərinlik çilədi.

Həmin qəribə, cəfəng təsadüf tezliklə də unudulmuşdu. Nə çoxdu yer üzünүn əcaib-qəraib adamları? Çingiz xanın dərdi görücü dərdi deyildi ki! Lakin yadelli görücünün öz başından ağıl kemliyinin ucbatından keçməyi gözünün altına aldirdığını güman eləmək də ədalətsizlik düşərdi. Axı o özünün nəyə qol qoyduğunu əvvəlcədən anlamamış olmazdı. Onu qolbud eleyib xam atın quyruğuna bağlamaq, qanacaqsızlığına, abırsızlığına görə rüsvayıcı bir ölümün ağızına vermək xan cəlladının elində nəydi ki? Bununla belə, çılgın görücünü içindən nəsə tərpədirdi, nəsə ilhamla gətirirdi ki, hökmərlərin ən heybetli, ən amansızı qarşısında, səhradəki aslan qarşısında tekbetək dayanan kimi qorxub-çəkinmədən dimdik durmuşdu. Bunu, görəsən, ağlının kasıblığı ucundanmı söyləyirdi? Bəlkə bu həqiqətən də Ulu Goyun hökmü idi?

Və hər şeyin öten günlərin qaçqovuna qarışib unudulduğu zaman, aradan düz iki il keçəndən sonra Çingiz xan həmin qəribanə görücünü anmışdı.

Qorb üzərinə yürüşə hazırlaşmağa məmlekətin düz iki il vaxtı getmişdi. Çingiz xan sonradan yəqin eləmişdi ki, bu iki il dönyanın bu ucundan vurub o ucundan çıxməq üçün, murazına yetmək, yeni torpaqları, yeni məmlekətləri zəbt eləmək üçün, səltənetinin hüdudlarını durmadan genişləndirmək məqsədini yerinə yetirmək üçün onun həkimiyətinin ən məhsuldar dövrü olmuşdur. İtilin o tayindəki torpaqları və məmlekətləri də işgal eleyəndən, ələ keçirəndən sonra Çingiz xanın özünü Gündoğarın, Günbatarın, Güneyin, Quzeyin — dönyanın ən ucqar bucaqlarının Sahibi saymağa haqqı çata bilerdi. Həmin ucqarlarla yalnız Çingiz xanın atlı ordusunun dalgaları yayılıb yetəcəkdi. Get-gede çöller hökmərlərinin rəhmsiz xisleti, onun tarixi vəzifəsi xəste məramə, hər şəxə hakim kəsilmək, külli-ixtiyar sahibi olmaq hərisliyinə çevrilmişdi. Buna görə də onun imperiyasının — ucsuz-

bucaqsız Asiya çöllerinde onun hökmü çatan bütün üsulların, qayım pəncələrinin altında yiğilmış müxtəlif qövmlərə mənsub əhalinin, şəhərlərdəki, köçəbelərdəki varlıkların və yoxsulların, sözün kəsesi, işindən-peşəndən asılı olmayaraq hər bir kəsin günü-diriliyi başdan-ayağa bu doyumsuz morezə, iblisane ehtirasa, yeni-yeni torpaqlar, xalqlar əle keçirmək niyyətinə əsir salınmışdı. Buna görə də ucdantutma hamı eyni şəyə xidmət eləyirdi, hamı birce məramə tabe idi – Çingiz xanın hərbi qüdrətini yaratmaq, cəmləşdirmek, təkmilleşdirmek.

Və torpağın altından çıxardılıb silah düzəldilməsi mümkün olan hər şey, həmə-dəmə yarayan hər bir canlı basqın alətinə çevrilmişdi, Çingiz xan hemin əltə Avropanın üstüne, oradakı hər bir əsgərin barımb-batacağı nağılvari zengin şəhərlərin üstüne, yaşıl, sıx meşələrin üstüne, qırmızı çay kimi axan otu atın qarnının altına veren çəmənlərə doğru can çəkirdi: dünya üzərində aqalıq sevinci Çingiz xanın ağızından od kükroyon ejdaha təsvirli səltənot bayrağının altında yürüşə çıxan hər bir kəsin içini tərəpədirdi və hər kəs qadın ağuşunda kama yetirmiş kimi qələbə duyğusundan məst olurdu. Ulu xagan irəli getməyi, qalib gəlməyi, yeni torpaqları zəbt etməyi buyururdu, onun buyruğu isə yerinə yetirilməliydi...

Çingiz xan ayıq-sayıq əmel adamı idi, görecəyi işi əvvəlcədən ölçüb-biçirdi. Avropanın işğalına hazırlaşarkən yüz ölçüb-bir biçmiş, bütün məsələləri yerli-yataqlı götür-qoy əlemişi. Ümidi gelən kəşfiyyatçılardan, çaparlardan, tacirlərdən, zəvvvarlardan, gəzərgi dərvışlərdən, işbaz qulluqcılardan, uyğurlardan, ərəblərdən, farslardan nəhəng hərbi qüvvələrinin hərəkətə gəlməsi üçün dəqiq bilinməsi gerek olan on uyğun yol-yolaqları bircə-bircə soruşub öyrənmişdi. Qoşunlarının ayağı dəyən yerlərin camaatının exlaqı, adet-ənənələri, dini, məşgülüyyəti diqqətindən qiraqda qalmazdı. Yazmayı bacarmasa da, eşitdiklorinin hamisini yadında saxlayır, fikrində xeyrini-ziyani toqquşdurur, yürüş zamanı qabağına nələrin çıxa biləcəyi haqqında düşünürdü. Qarşıya qoyulan meqsədə yalnız bu yolla çatmaq mümkün idi, qəlebəyə hər şeydən önce toxunulmaz, dəmir intizam sayəsində nail olunacağına ümid bəsleyə bilərdi. Çingiz xan heç vaxt zəifliyə yaxasını tanıtmadı – heç nə, heç kəs onun yüksək məraməna çatmasına, Avropanı zəbt etməsinə əngel tərətməli deyildi.

Elə o zaman, öz ulu məraməna yetməyə hazırlıq gördüyü vaxt Çingiz xan əsrlər uzunu heç kəsin eşitmədiyi, görmədiyi bir tədbirə əl atdı

– yürüş zamanı orduda uşaq doğulmasını qadağan etdi. Məsələ bundaydı ki, süvari döyüşçülərin arvadları ilə körpe uşaqları adətən ailəvi arabalarda qoşunun arxasında gelir, ordu ilə bir yerde yurddan-yurda, eldən-ele köçürdüler. Bu ənənə dədə-babadan gəlirdi, həyat tərzinin özündən doğulmuşdu. Ardi-arası kəsilməyən daxili çəkişmələr zamanı düşmən tərəflər tez-tez yurda müdafiəsiz qalan qadınları, uşaqları qırmaqla bir-birindən intiqam alırdılar. Nəslin geleceyini kəsmək üçün hamilə qadınlarla daha öc idilər. Lakin zaman keçdikcə yaşayış tərzi də dəyişdi. Əvvəllər aramsız olaraq düşməncilik eləyen tayfalar Çingiz xanın dövründə bir-birinin ardına barışdılar və böyük dövlətin vahid günbəzi altında birləşdiler.

Gənclik çağlarında Çingiz xanın adının hələ Çingiz deyil, Timuçin çağrıldığı zaman o, qonşu tayfalarla az dava eləməmişdi, əlindən vəhşilik çıxdığı da olmuşdu, özünün əzabə duçar olduğu da – merkit tayfasının hücumu zamanı sevimli xanımı Borte əğurlanıb girov aparılmışdı. Çingiz xan hakimiyyəti ətə keçirən kimi hər vasita ilə daxili dərtışmaların qarşısını almağa başladı, daxili qırqınlar dövləti idarə etməyə ongəl töredirdi, dövlətin qüdrətini parçalayırdı.

İller ötdükcə günü arabalarda keçən ailə həyatının köhno qaydası da aradan qalxmali oldu. Ən mühümü də bu idiki, arabada gecəloyen ailələr orduya yük olmağa, ələ-ayağa dolaşmağa başlamışdı, hərbi əməliyyatların müteşəkkil keçirilməsində, ələlxüsəs da hücum zamanı su ilə dolu xəndeklərdən adlayarkən qoşuna çidər olurdu. Çöllər hökmdarının yüksək yarıq – fərman verməsinə səbəb də bu oldu – qoşunun arxasında gələn arabalardakı qadınlara Qerb yürüşü zəfərlə başa çatdırılıncaya qədər doğmaq qadağan idi. Çingiz xan bu buyruğu yürüş başlamazdan ilyarım evvəl vermişdi. Fərman verəkən demişdi:

– Qoy Günbatar memlekətleri ələ keçirək, atlarımızın cilevunu çəkib, yəhərdən enək – bax onda arabalarda gedən qadınlar xətirləri isteyən qədər doğa bilerlər. Lakin o zamana qədər mənim qulağıma tūmənlərin heç birindən doğum sədasi dəyməməlidir...

Döyüşlərdə çalınacaq zəfer namına Çingiz xan həyatın özünü və Tanrıının üzünü ağ olaraq təbiətin qanununa belə dönüklük etdi. Ona qalmış olsayıdı, hətta Tanrıni da özünə tabe eləyordı, axı qadının uşağı qalması Tanrıdan xəbər gözləməsi idi.

Ancaq ne camaatın içindən, nə də qoşundan heç kəs zora qarşı səsini çıxartmadı, cincirini çıxartmağı ağlına belə gətirən olmadı: o

vaxtlar Çingiz xanın hakimiyyeti ele bir görünməmiş qüdrət və müteşəkkillik qazanmışdı ki, uşaq ekib-doğmağı qadağan eləyen zorakı buyruğa hamı sözsüz-söhbetsizce qail oldu. Bilirdilər ki, kim həmin buyruqdan yaxasını qırğıa çekse, hökmen ölüm cəzasına məhkum edilecek.

Qərb üzərinə yürüşə çıxandan bəri düz on yeddinci gün idi ki, Çingiz xan özünə də bəlli olmayan qəribanə duyularla yaşayırırdı. Ulu xaqqan hemişəki kimi zahid özünü tox tuturdu. Bu görkəm ona yaraşsa da, onu ovunu alandan sonra sakitleşən qartal kimi ciddi, soyuq-qanlı göstərse də, indi onun içi qaynayıb-coşurdu, o öz aləmində mahni oxuyurdu, şer qoşurdu.

...Qaranlıq gecəde
Dövreyə alaraq alaçığımı
Sübhedek yatmadı gözətçilərim,
Çekdi keşiyini yuxularım.
Bu gün yolboyu
Onların könlünü almaq isterəm.
Qosqocaman gecə keşikçilərim
Xanlıq taxt-tacına yetirib məni.
İliyə işleyən qarda, çovğunda,
Yağışda, yağmurda, çəndə, çıskında
Araya alaraq alaçığımı
Gözledi. Üreyim oldu arxayın.
Bu gün yolboyu
Onların könlünü almaq isterəm.
Qala kimi qayım keşikçilərim
Xanlıq taxt-tacına yetirib məni!
Dikbaşlıq eləyen düşmən görəndə
Qayın qabağında sadax*
Qulağı balaca ses-semiralsa
Düşmənin üstünə sıçrayasıdır
Ayiq-sayıq gecə gözetçilərim.
Bu gün yolboyu
Onların könlünü almaq isterəm.
Aylı gecelerdə ova çıxanda
Yalımlı qabardan canavar xılı
Alar arasına öz başçısını.

* Sadax – ox qabı, döyüş ləvazimatı kimi dir.

Günbatan üstüne yürüşdə məni
Alıb arasına qurd igidlerim,
Taxtimin-tacının bel sütunları
Yolboyu onlara öygü qoşuram.

Bu misralar avazla seslenmiş olsayıdı, bəlkə də Çingiz xanın do-daqlarında yad görünərdi – ürəyini süfrə kimi açıb ortaya sərmək Çingiz xana qalmamışdı! Lakin yolboyu seherden axşama qədər at belində gedərkən herdən-herdən lap bu cür səxavəti könül süfrəsi açmağa da dəyərdi!

Onun içinin coşub-qaynaması boşuna deyildi, bu gün düz on yeddi gün idi ki, seherden axşama qədər Çingiz xanın başının üstündə, göyün üzündə ağca bir bulud dolaşmaqdı idi, Çingiz xan hayana gedirdi, ağca bulud da o semtə üzükürdü. Axır ki, görücüün dedikleri düz çıxmışdı. Gör kimin ağılna gələ bilerdi! Həmin əcaib adamı nümayışkarane dikbaşlığı ve saymazlığı üstündə elə oradaca öldürməyə nə vardı ki?! Onun çıxartığı hərəkəti heç kəs özündə cesaret tapıb ağılna belə gətirə bilməzdi. Lakin ölümün pəncəsi sərgərdən görücüün yaxasından yan keçmişdi. Görünür, bu da qədərin buyruğu imiş.

Yürüşün elə ilk günü bütün türmenlər, arabalar və naxıllar məcrasından çıxaraq düzü-dünyanı ağızına alan qara sel kimi Günbatara doğru hərəkət eleyərən Çingiz xan günortauştı altında yorulub əldən düşməş atını dəyişəndə təsadüfen göyün üzünə boylanmışdı, lakin ağır-agır süzən, bəlkə də elə başının üstündəcə dayandığı yerdə donub qalan ağca bulud parçasına əhəmiyyət verməmişdi – gőy üzünүn buludumu əskikdir?

O öz aləmine qapılaraq bir qədər aralıda gələn kezequllarının və yasavullarının əhatəsində yoluna davam eleyir – yəhərin üstündən qayğılı-qayğılı yan-yörensinə boylanır, dünyani fəth eleməye başaşağı və üzüyola gedən qoşunun yerisində göz qoyurdu. Qoşun onun irade-sinə o qədər müntəzir idi ki, onun isteklərini o qədər üzüyola yerinə yetirirdi ki, elə bil qoşundakılar üreklerində elə Çingiz xanın özü kimicə hakimiyyət duyğusu gəzdiren insanlar deyildilər, Çingiz xanın atın cilovunu dəstekleyen elinin barmaqları idilər.

Göyün üzünə bir də boylananda, başının üstündə hemincə buludu təzədən görəndə Çingiz xanın yene də ağılna ayrı bir şey gelmemişdi. Fikri-zikri dünyani tutmaq məramına cəmləşmiş Çingiz xanın ağılna

gelməmişdi ki, nəyə görə onun üz tutduğu səmtə doğru başının üstüylə bir ağca bulud da üz qoyub. Göydəki buludla yerdəki atının arasında nə kimi bağlılıq ola bilərdi axı?

Bulud yürüşde olanlardan heç kəsin gözünə sataşmamışdı, onunla heç kəsin işi yox idi, günün günorta çağrı möcüzə baş verdiyi heç kəsin ağlına gələ bilməzdi. Ayağının altına baxmaq lazımlı olan halda göyün gözişlomez dərinliklərinə boyanmaq kimin noyinə gərək idi? Qoşun öz işində idi – yollar, düzəngahlar, təpəlikler boyu tünd kütlə kimi yeriyərək dırnaqların və tekorlorin altından toz qoparda-qoparda kəçdiyi yolları bəlkə də biryolluq və həmişəlik arxada qoyaraq yürüşüno davam etməyindəydi. Və bütün bunların hamısı xanın horislik yanğısını, cahangirlik məramını başısağdı yerinə yetirməkdən ötrüydü, öz şəhrətini, hakimiyyətini və torpaqlarını böyütmək eşqiyə yanan xanın irəli qovduğu və ilhamlandırdığı on minlərlə adam müticasına yol getməkdəydi.

Onlar getməkdə olsunlar, şor vaxtı isə artıq yaxınlaşmaqdı. Qaranlıq onları harada haqlasa, orada da düşərgə salacaqdılar. Səhər tezden isə tozədən yoluñ ağına düşməli idilər.

Xanın və məiyyətinin gecələməsi üçün onların qulluqçuları şahanə alaçıqları əvvəlcədən sahmana salmışdılar. Qarşidakı alaçıqların beyaz günbəzləri uzaqdan göze deyirdi. Xanın al-qırmızı haşiyəli, üstüne ipəklə qızıl saplarla odnəfəslə ejdaha təsviri salınmış qara quşuñ bayraqı yel vurduqca baş saray alaçığının yanında yellənirdi. Gözlərinin yoldan çəkinəyən kezequllar – sayseçmə, zəhmli bahadırlar müntəzir dayanıb hökmərə gözləyirdilər. Hamı bir yerdə burada axşam yeməyinə əyleşməliydi, Çingiz xan yeməkdən sonra elə buradaca yürüşün birinci gününün nəticələrini və sabah görülesi işləri müzakirə etmək üçün qoşun noyonları ilə ilk gənəşik keçirməyi nəzərdə tutmuşdu. Ulu yürüşün uğurlu başlanğıcı Çingiz xanı deyib-danişmağa kökləmişdi – o həmin axşam noyonlar üçün şülen məclisi qurdurmaq, onların səhbətlərini dinləmək, lütf göstərib çıxartdığı fermanları özü söyləmek niyyətində idi. O, fermanını söyleyərkən hamı, her kəs üyüşmüs süd kimi donaraq ona diqqət kəsilecekdi, Dünyanın Dörd Səmti barəsində deyiləcəkdi ki, tezliklə bütün yer üzü Çingiz xanın buyruğuna itaətkarcasına boyun əyməlidir. O bundan ötrü, öz sözünü yerit-məkdən ötrü dünyadan üstüne qoşun yeritmişdi. Söz isə əbədi bir qüdrətdir.

Lakin Çingiz xan sonradan şülen məclisini təxirə salmalı oldu. Kənlünün coşub-daşması ondan tələb eləyirdi ki, adamlardan tama-milə uzaqlaşın. Ona görə ki...

Düşərgə yerinə yaxınlaşarkən Çingiz xan yenidən, artıq üçüncü defə başı üstündəki buluda təfərinc elədi və üreyi uçum-uçum uçundu. Ağlasığmaz müəmmadan məettəl qalaraq canına üşütmə çökdü, gözləri alacalandı, elə bil yer ayaqlarının altından qaçıdı, əlini atın yalmına gücə yetirdi. Ömründə başına belə iş gəlməmişdi, Göyün, üstündə yaşamaq və hökmərələq eləmək üçün ona bəxşeyiş cədiyi, dünyanın sarsılmaz özəyi olan tündsinəli Etugen Torpağında heç bir varlıq onu bu qədər heyretləndirə bilməzdi ki, o, gözlenilmədən ah çəksin; ona elə gəldi ki, bu dünyada görəcəyini görüb, daha heç nə onun sərt ağlını heyretləndirməyə qadir deyil, qanlı emellərdə bışmiş ürəyini heç bir şəxslə sevindirmek, ya da kədərləndirmək mümkün deyil, hələ indiyədək onun öz xanlıq leyaqətini ayağa saldıgi, arvad kimi qorxulu-qorxulu atının yalmanından yapışlığı olmamışdı. Bu, ola bilməzdi, belə olmamalıydı, axı, lap çoxdan, demək olar ki, yeniyet-məlik çağlarından bəri çaydan tutduğu bir balığın üstündə ağızlaşaraq (əslində isə içində erken oyanmış bir qurd duyğusu ilə iki qoçun başının bir qazanda qaynaya bilməyəcəyini hiss elədiyinə görə) bığ yeri yenice terleyən dost-doğma qardaşı Bekteri oxla vurub qızıl qanına qəltən elədiyi gündən bu yana o, gedişatın gərdişini en doğru, en səhvsiz bir üsulla yoluna qoya-qoya, dünyanı zor gücünə taplığı altına ala-alə əmin olmuşdu ki, zor qarşısında itaət eləməyən, diz çökəməyen, öleziyib sönüməyen heç nə yoxdur və heç nə də ola bilməz, istər daş olsun, istər od olsun, su olsun, ağaç olsun, heyvan olsun, quş olsun... köntöy bir qüvvənin zoru altında yanıb küle dönür, o ki günahkar insan ola. Zor zora dov gələndə heyrətamızlık adileşir, gözəllik miskinləşir. Bundan belə bir neticə hasil olur ki, tapdaq altına düşən nə varsə, kiçikdir, miskindir, üzüstə döşənib səcdəyə duranlarsa mərhəmət sahibinin mərhəməti qədərinçə mərhəmətə layiqdirlər. Dünya da elə bunun üstündə qərar tutub...

İndi Himalay görüçülərinin, gəzərgi kitabtökənlərin yozduqları Əbediyyəti və Sonsuzluğu özündə təcəssüm etdiren Göydən söz gedirə, bu, tamamilə başqa məsələdir. Bəli, təkcə o, əlyetməz Göt, Çingiz xanın hökmünə tabe deyildi. Göyün – Tanrıının qarşısında onun

özü heç ne idi – nə üşyan qaldırar, nə vahimə yaradar, nə de yürüşə çıxa bilerdi. Yer üzərindəki taleleri və Himalay görüşürələrinin dediklərinə görə, dünyaların hərəkətini idarə etməyən Göye – Tanrıya dua eleməkdən, səcde qılmaqdan özge elac yox idi. Ona görə də ölümə məhkum her bir bəndə kimi səmimi tövbələrində, nezir-niyaz paylayanda o, Göye yalvarırdı ki, xeyir-duasını ondan əsirgəməsin, onu öz qanadının altına alınsın, insanlar ələminə möhkəm sahib olmağınə yardım eleysin. Əger gəzərgi müdriklərin söylədikləri doğru idisə, yer üzərində bu cür dünyalar çok idisə, onda yer dünyasını ona, Çingiz xana vermək, onun bütöv və şeriksiz hökmənlığına tabe elemək, onun belindən gelecek, sümüyündən töreyecək nəsillərinə ixtiyarına tapşırmaq Goyün əlində nə idi ki? Axi yer üzündəki adamlar arasında ondan qüdrətli, ondan ləyaqətli yox idi! Ondan qüdrətli, Dünyanın Dörd Səmitini idarə eleməyə qadir insan oğlu haradaydı! O düşüncələrə qapılıarkən, fikrinin gizlin qatlarında daha artıq əmin olurdu ki, heç kəsin dileməyə cesarət elemədiyi Ulu Goyden dileməyə – xalqların üzerinde hüdudsuz hökmənlıq arzulamağa onun xüsusi haqqı çatır – axı kimse vahid hökmədar olmalıdır, qoy ele adam olsun ki, başqalarını zorla itaətə gətirməyi bacarsın. Goy özünün tükenməz mərhəmeti sayesinde Çingiz xana cahangirlik elediyi müddət ərzində səltənetini genişləndirərkən əter-xəter yetirməmişdi ve get-gedə Goyün onu hamidən fərqləndirdiyine, Goyün özgəlerinə belli olmayan ulu qüvvələrinin onun tərəfində olduğunu Çingiz xanın inamı artmışdı.

Böyük-kiçik əlindən qan ağlasa da, od-alovla, qılıncla bu başından vurub o biri başından çıxdığı ölkələrdə əlindən dada gələn adamlar başına allı-yaşlılı qarğışlar yağırsa da, həmin miskin qarğışlardan bir-birçiyi də gündən-güne artan böyüklüyünə, hamını heyrətə gətirən şöhrətinə xəter toxundura bilməmişdi. Əksinə, onun üstüne nə qədər qarğış yağıdırıldırısa, o da Göye söylənmiş fəryadlara və şikayətlərə bir o qədər artıq bigənəlik göstərirdi. Bununla belə nə qədər olmasa da, ele hallar olurdu ki, onun da üreyini Goyün qəzəbinə keçmək, Goyün cezasına düşçər olmaq qara-qorxusu, ağır şübhələr çulğayırdı. Belə vaxtlarda ulu xaqan güməşib qalırdı, içində özünü asıl-kəsirdi, öz təbəələrinə nefəslərini dərməyə imkan vermirdi və Goyün haqlı danlağını qəbul eleməyə də, həttə, tövbe qılmağa da hazır olurdu. Goy ise qəzəbə gəlmirdi ki, narazılığını heç nə ilə bürüze vermır, mərhəmet əlini Çingiz xanın ba-

şından əskik elemirdi. O da qumar oyununda olduğu kimi haqq-ədalet hesab olunan şeylərin acığına daha artıq riskə gedirdi, Goyün sebrini sınayırırdı. Goy isə dözürdü! O da bundan belə bir netice çıxardırdı ki, kefi istəyəni eleməyə ixtiyarı çatır. Aradan illər ötmüş, onda inam yanmışdı ki, o, Goyün seçmə bəndəsidir, Goyün Oğludur.

Bu inam Çingiz xanda ona görə yaranmışdı ki, əzəmetli şülen möclislərində insan yiğnaqlarının önündən adlayan atlı ozanlar onun şəhinə mahni qoşur, onu Goyün Övladı adlandırdılar və minlərlə el sevinə-sevine Göye doğru uzanırdı – bunun hamısı ucuz insan qılığı idi, belə şeylərin həqiqiliyinə nağıllarda inanmaq olardı. O, gözü görenləri, ağılı kəsənləri götür-qoy eləyəndən sonra belə neticəyə gelmişdi ki, Goy – Tanrı onu bütün işlərde ona görə himaye eləyir ki, onun emelleri Goy – Tanrıının özünün isteklerini heyata keçirməyə yarayırdı, başqa sözle deyilsə, o, Ulu Goyün iradesinin yerdəki yayımçısı idi. Goy isə ele Çingiz xan kimi yalnız zoru, yalnız zorun təzahürünü, güc kimdədirse yalnız onu tanırı. Çingiz xan belə hesab eləyirdi ki, güc onun özündədir.

Əger belə deyildi (hərdən onun özü də məettəl qalırdı), əsrlər boyunca ovçuluqla və maldarlıqla məşğul olan yoxsul arat-kiyat tayfasından çıxmış yetim bir oğlan uşağının göyün ənginliklərinə sıqışan şahinsayağı heybetli və başqicəlləndirici şan-şöhrət zirvələrinə, dünya hökmənlığına doğru qarşısalınmaz sıçrayışını nəyə yozmaq olardı? Tarixdə tayı olmayan bu nəhənglikdə hakimiyətə necə yiyeñə bilərdi – axı, en yaxşı halda, çərxin gərdişi üreyisiniq bir yetimçəni ilk vaxtlar olduğu kimi qəddar, soyğunçu bir at oğrusuna da çevirə bilərdi. Fal aćmağa ehtiyac yox idi – ilahi qüvvenin kömeyindən qıraqda maldövleti bircə atdan ibaret olan Timuçini Goy – Tanrı heç vaxt ağızından od püskürən qızıl əjdahalı bayraqın himayəsinə verməzdi, o da heç zaman Çingiz xan adını alıñaz və Qızılı añaçığın günbəzi altında eyleşməzdi.. Bu da onun düşündüklerinin doğruluğunu təsdiq eləyir. Bunun özü danılmaz bir dəlildir. Asyanın xaqanına Goyün iltifat göstərdiyi göz qabağında idi. Geleçəkdən xəber vermesi az qala başına fəlaket sala biləcək gəzərgi görüşünün soragını verdiyi həmin möcüze bulud budur, başının üstündədir! Görücünün fali çin çıxmışdı! Ağca bulud Goyün Goy Oğluna ismarıcıdır, xeyir-duasıdır, qarşidakı şanlı qələbələrinin bəyirtisidir!

Belə bir möcüzənin baş verə biləcəyi yürüşə çıxan on minlərlə adamdan heç kəsin ağlına belə gelə bilməzdi. Elə heçcə kəs də qoşunla bərabər yürüş eləyən ağca buludu görmədi, heçcə kəsin ağlına gəlmədi ki, bu bulud haradan peyda olub, nədən ötrü peyda olub: kimin başına iş qohet idi ki, göy üzünün buludlarını itirib-axtarsın?.. Təkcə o – çölləmə qoşunu öz arxasında dünyanın yeni-yeni torpaqlarının fəth olunmasına çəkib aparan ulu xaqan başa düşürdü ağca buludun göy üzündə zühur cəməsinin ilahi mənasını və bu müəmməli tapıntılarından da sarsılmışdı, bilmirdi ki, gördükleri. Düşündükləri haqqında baş-qalarına gənəşməyə dəyərmə, dəyməzmə? Bəs əgər o, açılışsaydı, öz sərrini faş eləmiş olsayıdı və bulud da görünməz olub bircə anın içində qeybə çəkilsəydi necə? Deməzdilərmi ki, xaqanın başına hava gəlib? Bir az keçmiş o, təzədən ruhlandı və özünü inandırdı ki, bu bulud elə belə bulud deyil, qəfletən də qeybə çəkilməyecək, çünkü, o, Göydən bir ismariş olaraq göndərilib. Yenə də içini şadlıq duyğusu bürdü, sanki qanad taxdı, özünün uzaqgörənlilikinə, Günbatarı fəth eləmək üçün yürüşə başlamaq qərarının düzgün olduğunu inandı, qılınc və odalov gücünə arzusunda olduğu dünya səltənəti qurmaq murazının başa varacağına daha da artıq əmin oldu. Bu duyğu ilə də yoluna davam eləyirdi. Doyumsuz əbədi hökmranlıq ehtirası elə bu idi. Hökmranlıq ehtirası çox olduqca ürek onu bir o qədər də artıq diləyirdi.

Yürüş günleri bir-bir gəlib keçirdi.

Ancaq göyün üzündəki ağca bulud heç yana sapmadan adibelli yorğasının – Xubanın üstündə əyleşmiş Çingiz xanın gözleri qabağında rəvan-rəvan süzürdü. Xubanın yalmazı aq, quyuğu qara idi, belə yaranmışdı. Başbilənlər deyirdilər ki, belə at min ilde bir dəfə ayrıca bir ulduzun altında dünyaya gelir. Xuba cıdır atı deyildi,ancaq yerişdə qabağına bir at keçə bilməzdi, özündən qabağa at buraxırdı. Xuba, dolu buluddan torpağa qaynar nefeslə ələnən leysan kimi aramsız və gərgin ahənglə yorğa gedirdi. Ağzında yüyenin gəmi olmasayıd, baş aparıbitməyə, quraq torpağa yağan yağış kimi damcısına qədər qeyb olmağa hazır idi. Bir qədim ozan sözündə deyildiyi kimi, belə atın üstündə adam inanır ki, bu dünya durduqca o da duracaq.

Məmənun idi, bəxtəvər idi Çingiz xan. Qollarında görünməmiş bir qüvvə duyaraq iş görmek, murazına doğru şığımaq eşqiyle yanındı. İndi özü do ipə-sapa yatmayan köhlen havalıydı, onun özü də yava-

şımaq bilməyen yorğa yerisin ahənginə qovuşmuşdu, ruhu ilə, canı-qanı ilə axar çay kimi irəli şütyüyən atın damarlarında coşub-qaynayan qanın tügyanına qarışmışdı.

At da, atın üstündəki adam da bir-birinə yaraşırdı – qüvvə qüvvə-yə tən gəldi. Ona görə də atın üstündəki adamın duruşu zirveyə qonmuş şahin duruşuna bənzəyirdi. Yəhərin üstündə sallama oturmuş enlikürəkli, tuncüzlü atlı ayaq pəncəlerini üzəngiyə nümayışkarane bir qürurla, inamla diromışdı. O, atın belində elə oturmuşdu ki, elə bil taxtda əyləşmişdi, bədənini şax, başını dik tutmuşdu, almacıq sümük-ləri irəliyə çıxmış qayıq gözlü sıfətində bir daş sakitliyi var idi. Sıysız-hesabsız qoşunuşunu şərəf və zəfər arxasında çəkib aparan ulu hökm-darın nə qüdrətin, hansı iradənin sahibi olduğunu sıfətinin ifadəsindən oxumaq olardı.

Çingiz xanın İlhamlı ovqatına başlıca səbəb – böyük bir taleyin nişanəsi, rəmzi kimi başının üstüylə gedən ağca bulud idi. Bu mənada her şey bir-birini tamamlayırdı. Bulud... Göy... Qabaqda, yürüşün önündə, Çingiz xanın səmtində isə hemişə bayraqdarın əlindeki zəfer bayrağı yellənməkdəydi. Onlar, olduqca müstəsna bir vəzifə etibar olunmuş vüqarlı və məğtüt bayraqdar və onu müşayiət edənler üç nəfər idilər. Sanki üçü də xüsusi seçilmişdi, üçü də bir-birinə bənzə-yən qırğıyığılı atlara minmişdi. Bayraqdarı iki müşayiətçi ortaya almışdı. Xaqanın payız səfəri ərzində üstünə ipəkdən və zərdən naxış salılmış qara qumaş bayraqdarın başı üzərində yellənirdi, qumaşa nəqş edilmiş ağızından parlaq alov püskürən ejdaha təsviri isə lap diri kimi görünürdü. Sıçrayan ejdaha sanki bu saat göye uçacaqdı, vədəhanın dəvə gözleri kimi borəlmış, hər şeyə zehmle baxan gözleri dalgalanan qumaşın üzərində o yana-bu yana tərpənir, sanki qumaşın üstündən diri ejdaha boylanırdı...

Aram tapa bilməyen xaqan səhərin gözleri açılanдан bəri at üstündə oturub yürüşə rəhbərlik eləyirdi. Müxtəlif səmtlərdən noyonlar atlarını seyirdərək gəlib ona məlumat vermiş, elə atın üstündəcə də göstəriş almış, atlarını dördnala sürüüb yoldan qalmayan, qoşundakı yerlərinə qayıtmışdır. Tələsmek lazımlı galırdı, qışqabaklı yağarlıqlar düşməmiş, yollar çamır bağlamamış yollarının üstündəki əsas manəyə – ulu İtil çayının yaxasına yetmək gərək idi ki, soyuqlar düşənə qədər orada soğuqlarını dərsinlər, su donanda isə buzun üzərindən adlayıb

müqəddəs məramlarına sarı, dünyanın Gündəstərinin fethinə doğru yüksəliş davam etdirsinlər.

Yürüş şər qarışana qədər sürdü. Üstünə axşamın qaranlığı enməkdə olan çöl üfüqün qoynuna çekilən günəşin maili şüaları altında o qədər uzaqlara uzanıb gedirdi ki, göz tutan dünyanın nə qədər geniş olduğunu yalnız bundan bilmək olardı. Və üzərinə şəfəq çılənmiş, yarısına qədər üfüqün arxasına batmış günəşin al-qırımızı rənginə boyanmış çölli-biyabanda günün batlığı səmtə insan seli axmaqdı, min-min süvari yürüyürdü. Qoşunun hər bölgüsünün öz hüdudu var idi və böyük-böyük adamlar batmaqdə olan günəşə doğru can atıldılar, gedə-gedə de uzaqdan çənin-çisəyin içiyle endərilib axan qara bir seli yada gətirirdilər.

Atların belləri yəhərdən və yəherin üstündəki süvarilərdən yalnız gecələr, qoşun gecələmək üçün düşərgə salanda dincəldirdi.

Səhər obaşdansa dikdirlərdə dobulbaslar – öküz gönündən nehəng təbillər yeniden gurladı – bu, orduya yürüşü davam etdirmek çağrışıdı. On minlərlə adamı silkəleyib yuxunun elindən qopartmaq elə-bələ iş deyildi. Təbilçilər de canfəsanlıq eleyirdilər – dobulbasların aramsız gurultusu ağır-ağır ətrafdakı düşərgələrin, dayanacaqların üzərinə yayılırdı.

Dobulbaslar guruldayanda xəqan artıq ayaq üstündəydi. O, demək olar ki, həm idan tez oyanmışdı və hələ şəffaflığını itirməmiş payız sehərində taxt-tac alaçığının yanından keçerkən diqqətini cəmləşdirdi, gecə beynində dolaşdırıldığı fikirləri yadına getirdi, adamlarına göstəriş verdi və arada qoşunu yehərlərin və təkərlərin üstüne səsleyən təbillərin nəresinə qulaq kəsildi. Təzə bir sabah açılmışdı, hay-küy, hərəket, səs arımışdı, gecəarası dayandırılmış yürüş tezəden canlanmışdı.

Təbillərə guruldayındı. Təbillərin səhər gurultusu təkcə qoşunu ayağa qaldırmaqdan ötrü adı işarə deyildi, bunun başqa, daha böyük mənası da var idi. Çingiz xan təbillərin çağrışıyla özünün arxasında yürüşə çıxmış adamları tələsdirirdi, bu vurçatlaşın, tələbkər və dediyindən dönmeyən xəqanın təbillərin gumbultusunda gizlətdiyi buyruğu xatırlatmaq üçün idi. Yuxulu admanın şüuru cynile örtülü qapı kimidir. İster yaxşı, ister yaman, hansı fikir olur-olsun o qapıdan içəri dörtləndə haqq-nahaq admanın zəhləsini tökür, çünkü adamlar yuxuda nə öz iradələrinə tabe olurlar, nə de özgələrinin, çünkü yuxu axmaq,

lüzumsuz, qorxulu azadlıqdır, gözün açılan kimi silkinib yuxunun içindən çıxməq lazımdır, yuxuya sərt, köntöy müdaxilə gərekdir ki, gözü yuxudan ayılmış adamı yenidən gerçekliyə – qulluğa, üzüyola itaətə, müti fealiyyətə qaytara biləsen.

Təbillərin buğa heykirtisinə bənzəyən zəhmlili gurultusu qopanda hər dəfə Çingiz xanın canında üzütmə gəzişirdi. Bu üzütmə uzaq bir xatireyle bağlıydı: yeniyetməliyində onun gözünün qabağında zencirə vurulmuş iki buğa ayaqları altındakı xırı və torpağı dırmaqlayaraq gücləri geldiyince bərkdən heykirdilər, həmin bugaların heykirtisinin tilsiminə necə düşdüyü, əlini yay-oxa ne teher yetirdiyi və çaydan ortaqlı tutduqları balıq üstündə onunla öcəşib aralanandan sonra mürgü döyen dost-doğma qardaşı Bekteri al qanına nə cür qəltən elədiyi heç özünün de yadına gəlmirdi. Bekter qulun kimi çığırımsı, yerindən sıçramış, qızıl-alı qanın içinde torpağın üstüne serilmişdi. O – Timuçin isə (beli, həmin vaxtlar o, vur-tut Timuçin idi, erkən olmuş Yesuqay Bahadurun yetimcəsiydi)alaçığın böyüründəki dobulbası da belinə alıb qorxulu-qorxulu dağlara doğru üz qoymuşdu. Orada, dağın kəlləsində dobulbası döyecləməyə başlamışdı, beləcə uzun müddət dobulbas çalmışdı, anası Ağolen isə qardaş qanlısını qarğaya-qarğaya, altdan yuxarı qışqıraqışqıra-höñkürüb ağlamış, saçını-birçeyini yolmuşdu. Sonra anasının yanına başqa adamlar da gəlmişdilər və əllerini yelləye-yelləye altdan yuxarı ona nəsə qışqırımsıdılar. Lakin o, təbili ara vermədən döyecləyir, heç nə eşitmirdi. Beləcə, dobulbası döyecləyə-döyecləyə de dan yerinin yaxası sökülənə qədər dağın başından enməmişdi...

İndi səs-səsə verən yüzlər dobulbasın zəhmlili gurultusu onun döyüş çağrışıdı idı, onun coşqun nəresi idı, onun kükreyisi, tügyani idı, onun arxasında düşüb yürüşə çıxanların hamisə onun işarəsi idı – özünü səfərber etmək, ayağa qalxmaq, hərəkətə gəlmək, qarşıya qoyulmuş niyyətin gerçəkləşməsinə doğru, dünyanın ayaq altına alınmasına doğru ireliləmek xəberdarlığı idı. Hami da bu yol bitənə qədər onun arxasında gedəcəkdi, axı üfüqlərin də haradasa bir qurtaracağı var. Və yer üzündə qulağı səs eşidən nə varsa her şey – insan, qeyri-məxluqat, daxilində ürpəşə-ürpəşə onun cəng təbillərinin gumbultusuna qulaq kəsilməliyidilər. Hətta xeyli vaxtdan beri onun ürəyində gəzdirdiyi gizli düşüncələrinin ayrılmaz şahidi olan ağca bulud da başının üstündən aralanmayaraq təbillərin səhər gurultusu altında revan-revan süz-

moyındaydı. Şiddetli külek dəydikcə üzərinə odnəfəsli ejdaha təsviri tikilmiş səltənət bayraqları xııldayırdı, bayraqın üstündəki ejdaha sanki diriydi, ele bil ağızından alov yayla-yayıla qumaşın üstü uzunu küləyin qabağınca qaçırdı.

Axır günlerin sabahları gözəl açılırdı.

Gecələr, ətrafdakılar yuxunun içində olanda Çingiz xan düşərgənin yan-yörəsinə göz qoymaq üçün alaçığından çıxırdı, göz işlədikcə uzanan düzəngah boyunca tonqallar yanındı. Yaxındakı tonqallann alovları görünür, uzaqdakılarsa uzaq ulduzlar kimi qırıpınırdı. Döyüş düşərgələrinin, araba dayanacaqlarının, qoşun ilxiçilərinin, ətlik mallara baxan sığırçınların binələrinin üstünə ağımsız tüstü yayılmışdı. Adamlar axşamdan çörək paylarını gəvələmiş, tərleyə-tərleyə doyunca et yemişdilər. Qazanlardan çıxardılan girdin-girdin et tikelerinin qoxusu ac çöl yırtıcılarını özünə çekirdi. Qaranlığın içinde gah ordan, gah burdan həris gözler parıldı, bədbəxt məxluqatın qüssəli ulaşması qulağa çalınırdı.

Ordubəylək ölü bir yuxunun ağuşuna qovuşdu. Yalnız düşərgədə qoşunun böyür-başına herlənən gecə gözetçilərinin hənitisindən kəs-dirmək olardı ki, qoşunda gecə vaxtı da ciddi bir nizam-intizam hökm sürməkdədir. Hamidən – son neticədə ömrünün mənasını vahid və yüksək bir məramın yerinə yetirilməsinə xidmet eləməkdə görən Çingiz xanın cahangirlik murazına başıaşağı, üzüyələ həyata keçirməkdə görən adamlardan ele bunu gözləmək olardı. Belə anlarında, düşüncələrindən sərməst olduğu zaman o özünün mahiyyətini – möhv edilməsi mümkün olmayan elinə keçən hakimiyətin hüdudları genişləndikcə içindəki hakimiyət duyğusunu da bir o qədər çox alovlanıb yanan fəv-qəlinsən mahiyyətini dərk eleyirdi və bundan zəruri olaraq mütləq bir neticə çıxardırdı – onun hakimiyətinin hüdudlarının genişlənməsinə yaranan nə varsa yararlıdır, buna gücü çatmayanlarına yaşamağa haqqı çatmır.

Üstündən uzun-uzun illər-əsrlər keçəndən sonra Abutalib Kuttubayovun bu baredeki əfsanəni qələmə alaraq öz başını bəlaya saldığı Sairözək qətlinin töredilməsinə sebəb də ele bu olmuşdu...

Gecələrin birində atlı keşikçi dəstəsi düşərgədə qoşunun sağ tūmənin yerləşdiyi ərazinin həndəvərinə dolanırdı. Hərbi düşərgelərdən konarda arabacıların, ətlik naxıra baxan sığırçınların digər yardımçı

xidmet adamlarının binəsi düşmüdü. Keşikçi dəstəsi binəleri de gözden keçirdi. Hər şey yerli-yerindəydi. Yol yorğunu düşən adamlar böyür-böyüre verib yatmışdılər. Kimi alaçıqda, kimi çadırda, kimi də ulduzların altında, ölezmış tonqal başında. Qulağa səs-hənir dəymirdi, alaçıqların hamısı qaranlığa qarışmışdı. Atlı keşikçi dəstəsi öz nəzəretini başa vurdu. Onlar – keşikçi dəstəsi üç nəfərdən ibarət idi. Atlarının başını çəkib öz aralarında nəsə danışındılar. Yüzbaşı papağı geyinmiş ucaboylu süvari-keşikçilərin üstünün böyüküllü alçaqdan göstəriş verdi:

– Vəssalam. Siz gedin gözünüzün acısını alın. Mən buralara bir də göz-qulaq olacağam...

Atlılardan ikisi yüzbaşından aralandı. Yüzbaşı isə sinçiləyo-sinçiləyə evvelce yan-yörəsinə boylandı, ətrafa qulaq kəsildi, sonra da atının üstündən endi və atını yedəkləyərək araba yığınlarının və soyyar yürüş emalatxanalarının – sərrac, dərzi, silahsız arabalarının yanından ötərək binənin en ucqarındaki təkcə alaçığa sari yeridi. O, başını sineşinə əyərek səs-hənirtiyə dinşək kəsilib düşüncəli-düşüncəli gedərkən göyün üzündən sallanan ay işığı onun yes-yeke sıfətinin cizgilərinə, yedəyində gedən üzüyələ atının dumanhı-dumanlı parıldayan iri gözlərinə bulanıq bir işiq salırdı.

Yüzbaşı Erdənə alaçıqlardan birinə yaxınlaşdı. Onu burada gözləməliyidilər. Alaçıqdan başına yaylıq örtməş bir qadın çıxdı, alaçığın girecəyi yanında ayaq saxladı.

– Salibaynu*, – o, səsini içinə qısbı qadını salamladı. – Nə var, nə vox? – intizarla soruşdu.

– Hər şey qaydasındadır. Şükür ulu Göye, hər şey yaxşı ötüşdü. Daha indən belə nigaran olma, – qadın piçıldadı. – O səni yaman gözlöyir. Eşidirsenmi, gözü senin yolundadır.

– Hə, mənim də ürəyim onun yanında qalmışdı! – Yüzbaşı Erdənə cavab verdi. – Di gel ki, ele bil mənim acığımı bizim noyon atlarımızı saymaq fikrinə düşdü. Bu üç günü yaxamı onun əlindən qoparda bilmədim, ilxiların arasında itib-batmışdım.

– Oy, sən də özünü üzme, Erdənə. Əgər iş bu yerdəymişse, əlin-dən nə gələsiydi? Belə yerdə camaati şəkləndirmək nəyə gerekdir? – qadın onu sakitləşdirmək üçün başını yırğaladı və sözünün dalını

* Salibaynu – salam (mongolca)

gətirdi. – Əsası odur ki, canı yaxşıca qurtardı, asan azad oldu. Heç bircə yol da qışqırmadı, dözdü. Heç onun tayı-berabəri varmı? Büt, bəs mənim neylədiyimdi? – qadın elə bil qəfletdən ayıldı. – Qoluna qonmuş şahinin qoy həmişə səninlə bir yerde olsun! – qadın Erdənəni təbrik etdi. – Oğluna ad fikirləş!

– Gök sənin ağızından eşitsin, Altun! Doğulanqla men ömrümüz boyu sənə minnətdar olacaq, – yüzbaşı dil-ağız etdi. – Bir ad fikir-leşərik, bu o qədər də çətin iş deyil.

Atının cilovunu qadına verdi.

– Nigaran qalma, necə lazımdırsa, elecə də gözüm üstündə olacaq, həmişəki kimi. – Altun onu arxayın etdi. – Yeri, yeri, Doğulanqın gözü yoldadır.

Yüzbaşı bir az ayaq saxladı, elə bil cəsaretiyi bir yere cəm eleyirdi, sonra alaçığa yaxınlaşdı, ağır gecə örtüyü araladı və irəli tamsınıb alaçığın içine keçdi. Alaçığın ortasında kiçicik ocaq yanındı və ocağın zəif, solğun şölesində alaçığın küncünə sığınaraq ciyninə dələ dərisindən xəz kürk salmış Doğulanq gözü aldı. Doğulanq sırlı yorğana bürüdüyü bəşiyi sağ əliyle asta-asta yırgalayırdı.

– Erdəne! Mən burdayam! – Yüzbaşının qarasınca sakitcə səsləndi. – Biz buradayıq, – gülümsünə-gülümsünə, əndikə-əndikə sözüne düzəliş verdi.

Yüzbaşı tələsik qolçağını, yay-oxunu, sadagını açdı, yaraq-yasağını alaçığın girecəyində qoyub qollarını qolaclarayaq qadına doğru yeridi. Qadının qabağında diz çökdü, onların yanaqları qovuşdu. Başlarını bir-birinin ciyninə söykəyerək qucaqlaşdırılar. Bir-birinin qoynuna sığınib heykəl kimi hərekətsiz dayandılar. İndi onlara elə gəldi ki, dünya bu alaçığın altı boydadır. Bu herb sığınacından qıraqda nə qalmışdır, hər şey öz gerçək mənasını itirmişdi, gerçək olan yalnız onların ikisi idi, gerçək olan yalnız onları bir-birinə qovuşdurub ayaqlarını yerdən üzən duyğu idi və dünyanan üzüne bundan üçcə gün evvel gəlmış, bəşikdəki bapbalaca məxluq idi.

Əvvəlcə Erdənenin dodaqları tərpəndi:

– Necəsən? Canın-başın nə təhdədir? – Uçunan nəfəsinə güclə aram verərək soruşdu. – Elə nigaran idim ki.

– Daha nigaranlıqlıdan keçib, – qadın alaqqaranlıqda gülümsündü. – Bu barədə fikirleşmə. Ondan deyim sənə – bizim oğlumuzdan. Elə

pota uşaqdır ki... Döşümü elə gəmirir ki. Möhkəm çəkib sənə. Altun da deyir ki, atasına oxşayır.

– Onu mənə göstər, Doğulanq. Qoy üzüne baxım!

Doğulanq Erdənəden aralındı və beşiyin üstündəki yorğanı açmazdan qabaq ister-isteməz ehtiyatlanaraq bayırdan gelən hənitilərə qulaq kəsildi. Ətrafdan ses-səmir gəlmirdi.

Yüzbaşı yuxulu körpenin hələ heç ne ifadə eleməyen sıfetində özünün cizgilərini axtara-axtara xeyli müddət təfərinc etdi. Nefesini içinə çəkib körpenin üzünə boylana-boylana belkə də ömründə ilk dəfə dünyaya insan qövmünün davamının gəlməsiniñ əbədiyyət rəmzi olaraq ilahi mahiyyət daşıdığını kəsdirdi. Görünür, elə buna görə də hər sözünü ölçüb biçə-biçə dedi:

– İndən belə mən həmişə səninlə bir yerde olacağam, Doğulanq, başıma bir iş gelmiş olsa belə, həmişə səninlə olacam. Ona görə ki, mənim oğlum var sende.

– Mənimləmi olacaqsan? Teki belə olsun! – qadın kəderlə gülüm-sündü. – Sən demek isteyirsən ki, körpə, Buddanın dediyi kimi, sənin təzədən yaradılmışındır. Onu döşümdən emizdirərkən mən də bu haqda düşünmüşəm. Mən onu – dünyaya üçcə gün bundan evvel gelmiş körpəni qucağımda tutub öz-özümə düşünürdüm ki, o sənin təzədən yaradılmışındır. İndi sendəm bu haqda düşünürdün?

– Düşünürdüm. Ancaq tamamilə sənin dediyin kimi yox. Mən özümü Budda ilə yanaşı tutma bilmerəm.

– Yanaşı tutmaya bilərsən. Sən Budda deyilsən, sən mənim ejda-hamsan. Mən səni ejdaha ilə yanaşı tuturam, – Doğulanq qılıqla piçildədi. – Mən bayraqların üzərinə ejdaha təsviri tikirəm, heçcə kim də bilmir ki, o ejdahaların hamısı sənsən. Mənim bütün bayraqlarının üstündəki ejdahalar sənsən. Odur ki, mən yuxuda da öz ejdahamı görü-rəm, mən yuxuda ejdaha təsviri toxuyuram, şəkildəki ejdaha dirilir, sən bircə gülmə, mən yuxuda ejdahanın boynuna sarılıram, biz bir-birimizə qovuşurraq, biz uçuruq və damağımızın ən dadlı çağında məlum olur ki, həmin ejdaha sənsənmiş. Sən yuxuda mənimlə gah ejdaha olursan, gah da insan, yuxuda olanda da bilmirəm hansına inanım. Axi mən sənə, Erdəne, ezel başdan da demişdim ki, sən mənim od nefəsi ejdahamsan. Və mən zarafat elemirdim. Necə deyirdim sə, eləydi. Bax mən sənin surətini, sənin ejdaha donundakı surətini nəqş eləyişəm bayraqların üstüne. Belə çıxmırkı ki, mən oğlumu ejdahadan almışamış?

– Qoy sən necə istəyirsin, ele də çıxsın. Ancaq mənə qulaq as, Doğulanq, gör sənə nə demək istəyirəm. – Yüzbaşı sözünə bir qədər ara verdi. – Bax indi, körpəmiz dünyaya golondən sonra düşünmek lazımdır ki, biz indən belə neyləməliyik. Gel indi ele bu haqda danışaq. Ancaq bəri başdan sənə demək istəyirəm ki, sən deməmiş də bilsən, ancaq nə olur-olsun deyəcəyəm: mən həmişə də sənin həsrətindəyəm. Ən dəhşətli də odur ki, mənim qorxduğum döyüş meydanında başımdan keçəcəyim deyil, öz həsrətimi itirəcəyimdir, ondan məhrum olacağımdır. Qoşunla berabər mənim ağızım gah o yana, gah bu yana düşəndə ele hey fikirləşmişəm öz həsrətimi özümdən necə aralıyam ki, mənimlə berabər halak olmasın, sənin yanında qalsın. Buna heç bir əlac tapa bilməmişəm, ancaq ürəyimdən keçib ki, mənim həsrətim ya bir quşa, nə bilim, ya da bir heyvana, hər nəyəse bir canlıya döneydi, mən onu əlimlə tutub sənə verə biləydim və deyoydım – götür, bax, bu mənim həsrətimdir, qoy o həmişə sənin yanında olsun. Bax, onda ölümün üzü məndən ötrü qorxunc olmazdı. İndi isə mən başa düşürəm ki, mənim oğlum sənə olan həsrətindən mayalanıb. İndən belə o həmişə səninlə olacaq.

– Bəs biz onun hələ də adını qoymamışıq. Sən ona bir ad fikirləşmisənmi? – qadın soruşdu.

– Hə, – yüzbaşı cavab verdi. – Əger sən razısanısa, ona gözəl bir ad qoyardıq – Kunan!

– Kunan!?

– Hə.

– Bəs necə. Cox gözəldir. Kunan! Cavan ürgə.

– Hə. Üçyaşar ürgə. Başının havalı çağında. Yalınanı qara bulud sayığı, dırmaqları qurğuşun tokin.

Doğulanq körpənin üstüne əyildi:

– Qulaq as, atan sənin adını deyəcək!

Yüzbaşı Erdənə dedi:

– Sənin adın Kunandır. Eşidirsənmi, oğlum? Sənin adın Kunandır. Sənin özün də kunansan – üçyaşar ürgəsen.

Onlar ister-istəməz düdükləri məqamın ahənginə tabe olaraq susdular. Sakit gecə idi, yalnız qonşu binədə bir it yazıq-yazıq ulayırdı, bir də lap uzaqlardan sürəkli at kişiñərtisi qulağa çalırdı, ola bilsin ki, gecənin bir aləmi həmin atın yadına dağlarda qoyub göldiyi vətəni,

iti axan çaylar, six çəmənlər, atların küreyini qızdırın günəş işığı düşmüdü... Körpə isə adı qoyulandan sonra kirimişcə yatmışdı, onun özü kimi körpece taleyi də hələ ki, böyürünə qisılıb yatırdı. Ancaq bu körpə tale tezliklə səksənib ayılmalı oldu.

– Mənim işim tekçə körpəmizə ad uydurmaq olmayıb. – Erdənə ortaya çökmiş sükütu pozdu və sert ovcunun içiyə bigini tumarlayandan sonra köksünü ötürüb dedi: – Mən başqa şeyin barəsində də düşünmüşəm, Doğulanq. Özün başa düşürən ki, sən körpə ilə beraber burada qala bilməzsən. Vaxtkən buradan aralanmalısan.

– Aralanmalıyam?

– Hə, Doğulanq, buradan getməlisən, özü də nə qədər tez getmiş olsan, bir o qədər yaxşıdır.

– Bu, mənim də ağluma gəlmışdı, bəs haraya gedim, necə gedim? Bəs sən?

– Neyləmək lazımlı olduğunu deyerəm. Biz birlikdə gedəcəyik.

– Birlikdə? Bu ki mümkün deyil, Erdənə!

– Boli, birlikdə! Məgər başqa cür də ola bilərmi?

– Sən bir gör nə söyləyirsin, sən, sağ cinah tūmeninin yüzbaşısı!

– Mən düşünüb-dاشınmışam, dərin-dərin fikirləşmişəm.

– Bəs sən xaqanın əlindən hayana qurtaracaqsan, dünya üzündə belə yer yoxdur! Erdənə, özünü ələ al!

– Mən artıq hər şeyi fikirloşmışəm. Kirimişcə mənə qulaq as. Biz əzəl başdan, hele gizlənmək mümkünən, ehalisi tünük, bazarları, əzərgi dərvişleri olan şəhərlərdən keçərkən gizlənmədik. O günlərdə mən sənə havayı yere deməmişdim ki, Doğulanq, gəl yad elliñin cırçındırına bürünək, sərgərdən səyyahlara qoşulaq və başımızı götürüb gedək ayağımız tutduğunda.

– Hara gedəcəyik, Erdənə? – Doğulanq qüssə ilə hiçqirdi. – Tanrıının əlindən qurtarmaq xaqanın əlindən qurtarmaqdən asandır. Buna görə də biz bir fikrin üstüne gələ bilmedik. Özün ki, bilsən. Bu dönyanın ele bir yeri-yurdu varmı ki, biz başımızı dolandırı bilək. Həm də qoşundakılardan bu işə kim qol qoya bilərdi? Beləcə də öz sırrimizi içimizə salıb qorxu ilə məhəbbət arasında qaldıq – sən qoşundan uzaqlaşammadın, bu sənə başının bahasına otura bilərdi, mən də səndən ayrılammadım, bu da mənə bəxtim bahasına otura bilərdi. İndi isə biz tək deyilik. Bizim oğlumuz var.

Onlar üstlerine ələnən heyəcan altında əzab çəke-çəkə susdular. Sükütu yüzbaşı pozdu:

— Olur ki, adamlar rüsvayçılığın, bextsizliyin, satqınılığın cəzasını çekmeyin elindən başlarını götürüb qaçırlar, tekce canlarını qurtarmadan ötrü qaçırlar. Bize isə taleyimiz bir körpə etibar eleyib, biz bu tale payının əvəzindən layiqince çıxməq üçün qaçıb qurtulmalıyıq. Mərhəmət ummaqdan keçib. Xaqan öz hökmündən dünyasında dönesi deyil. Neçə ki macal var, yola düşmek lazımdır, Doğulanq, özge çaremiz qalmayıb. Başını bulama. Başqa əlacımız yoxdur. Bextəvərlik də, bədbəxtlik də bir kökdən göyerir. Bextəvərliyin tamını dadandan sonra fəlakətdən qorxmağa dəyməz. Getmek lazımdır.

— Men səni başa düşürəm, Erdənə, — qadın astaca dilləndi. — Əlbette, sen haqlısan. Ancaq men də fikir eleyirəm ki, hansı daha yaxşıdır. Men özümü fikirləşmirməm. Səninlə o qədər bəxtəvər oluram ki, özüm özümo deyirdim: əgər lazımlı gəlsə ölümə gedərəm, ancaq sənin emanətini bətnimdə öldürə bilmərəm. Bilmərəm axmağamı, ağlım yerindədirmi, ancaq sənin emanətinə qəsd əlməyə əlim gəlmədi...

— Özünü üzmə, belə lazımlı deyil, sən bir bele nigarənciliq çekməməlisən — yaşamaq, yaşamamaq nədir? Bizim həle dünya üzüne gelmemiş xilqəti qurban vermeye ürəyimiz gelmedi. İndi isə o, dünyaya gəlib. İndi onun xetrine yaşamaq lazımdır. Qaçıb canımızı qurtarmalı və yaşamalıyıq. İkimiz də oğlu arzusundaydıq.

— Men özümü demirəm. Dediymən başqa şeydir. Sən mənə deyə bilərsənmi ki, məni al qanıma qəltən eleyəndən sonra, səninlə sənin oğulcuğazını salamat buraxarlar?

— Belə yaramaz! Məni əskiltmə, Doğulanq. Məger söhbət ele bunun üstündədir? Yaxşısı budur, deyəsən görüm canın sazdırmı? Yola çıxa bileksənmi? Sən Altunla arabada gedəcəksen, Altun yanında olacaq, getməye razıdır. Men atımı arabanın yanınca sürecəm ki, bir əngəl çıxsə, sizi qoruya bilim.

— Məsləhət sənindir, — qadın qısaca cavab verdi. — Təki səninlə bir yerde olum! Sənin yanında...

Onlar beşiyin böyrünü kəsdirərək başlarını yerə dikib təzədən sükuta daldılar.

— Görən düzdümü, — Doğulanq dilləndi, — deyirler ki, qoşun bu gün-sabah Jaik* çayının yaxasına çıxacaq. Altun camaatın ağızından eşidib.

— Yəqin ki, iki güne ora çatar, o qəder də çox qalmayıb. Çayın subasar yerlərinə isə sabah çatırıq. Oradan o yana meşəlikler başlanır, kol-kos, cəngəllik; Ele Jaik də meşəliyin içindedir.

— Necə, böyük, dərin çaydır?

— İtile qədər olan yolumuzun üstündə en iri çaydır.

— Dərindirmi?

— Həlem-həlem at üzüb keçə bilmir, ələlxüsus da qıjqoy axan yerlərindən. Dinc axan yerlərindən keçmək nisbetən asandır.

— Demeli, derin çaydır, suyu da lal axır?

— Güzgü kimicə hamar, sakit çaydır, qıjqoy yerləri de var. Sən ki bilirsən, mənim uşaqlığım Jaik çöllerində keçib — men əslen bu təreflərdənəm. Bizim mahnıların hamısı Jaik haqqındadır. Bizim mahnılarımız aydınlıq gecələrdə oxunur.

— Yadıma gelir, — qadın düşüncə içinde onun sözüne qüvvət verdi, — ne vaxtsa sən mənə bir mahni oxumuşduñ, öz sevgilisindən ayrı salınan qızın həmin mahnısını indiyədək unuda bilməmişəm, həmin qız Jaik çayında boğulub.

— Bu, qədim mahnidır.

— Mənim dileyim, var, Erdənə, ağ ipək parçanın üzərinə belə bir tikmə salmaq isteyirəm: su artıq dincəlib, yalnız narın ləpələr oynasır, her yan ot-əncərdir, quşlar, kəpənekler uçuşur, qız isə artıq yoxdur, kədərə tab getirə bilməyib, özünü atıb çaya. İsteyirəm ki, kədərə axan çayın üzərindəki qəmli mahni tikməye tamaşa eleyənlərin qulaqlarında seslənsin.

— Birisigün sən həmin çayı görecəksən. Mənə diqqətle qulaq as, Doğulanq. Üzümüze gelən gecə yır-yığışını eleyib hazır olmalaşan. Mən chtiyat atla gəlib çıxan kimi sən beşiyi götürüb bayira çıxmalaşan. Gecənin hansı çığı olur-olsun. Ləngiyə bilmerik. İndi ləngiməyin vaxtı deyil. Məndən olsayıdı, elə bu gün, indicə aparardım sizi gözişləməz uzaqlara. Lakin çöl hər yandan açıqlıqdır, başını daldalamağa, gizlenməyə bir yer yoxdur, hər təref ovuc içi kimidir, geceler de aydınlıq keçir. Araba ilə çöldə atlı çaparların elindən qaçıb qurtulmaq mümkün deyil. Ancaq bir az irəlidə, Jaik semtlerdə kol-koshuq başlanacaq, orada hər şey özge cürdüür...

Onlar uzun-uzadı söhbət edədilər, gah aralarına qəfil sükut çökür, gah da qarşısından onları gözleyen qaranlıq iqbalın, özü də körpəninkini ilə

* Jaik, Yaik - Ural çayı

birlikdə üç adamın iqbalının ölüm-dirim astanasında başlarına nə gələcəyini təzoden götür-qoy eləmeye başlayırdılar. Körpə onlara çox imkan vermodı, beşiyinin içində ziqqıldayaraq qımıldandı və gözü-yumuq küçük kimicə zingildəyi ağlamağa başladı. Doğulanq çağanı tolosik qucağına aldı, hələ Erdənenin yanında üzü-gözü alışmadığı üçün çəşəraq üzünü yana çevirdi, körpəni yüzbaşıya dedikcə məhrəm olan, şumal, ağca sinəsinə sıxdı. Yüzbaşı könlünün dəli çağlarında bu ağca sinəni öz öpüşlərinə qərq eləmişdi, üreyində onu sular sonasının yumru belino bənzətmişdi. İndi isə analıq duyğusunun yeni doğan işığında hər şey öz mənasını dəyişmişdi. Yüzbaşının gözlərində heyvət, həyəcan parıldayırdı, noyinsə haqqında düşünə-düşünə başını bula-yırdı – son günlər ürəyi uzana qalmışdı, budur, axır ki, təbiətin sayıb-şəcdiyi ayın-günün içində gözlədiyinə çatmışdı; indi o, ata idi, Doğulanq ana idi, onların oğulları var idi, ana çağasını emizdirirdi... Bu, insanın əzeli qismətidir. Otdan ot cürcərməlidir, təbiətin hökmü belədir, canlıdan canlı töreməlidir, təbiətin hökmü belədir, yalnız insanın asılıyi təbiətin əzeli qanununa zidd ola bilərmiş...

Körper dodaqlarını marçıldada-marçıldada anasını əmirdi, su sonasının küreyinə benzeyən ağca məmədən məmnun qalan körpo qarnının hayındaydı.

— Oy, qidiğim gelir, — Doğulanq bəxtəvercəsinə güldü, — Gör bir necə dəcəldir. Yapışdimi qoparda bilməzsən, — o, danışındı, ele bir özünün bayaqkı bəxtəver gülüşünə haqq qazandırmaq isteyirdi. — Doğrudan da sənə yamanca oxşayır bizim Kunanımız. Bizim balaca əjdahamız. Böyük əjdahənin balası balaca əjdaha! Bax, bax gözlerini açdı. Bax, Erdənə, bax, gözləri də səninkidir, burnunu görürsənimi, dodaqları da ki ele bil bir almanın parasıdır...

— Oxşayır, elbette, çox oxşayır, — yüzbaşı həvəslə onun dediyini təsdiqlədi. — Ona baxanda bir adamı görürem, lap elə bil gözümüzün gabağındadır...

– Nə devirsen, bir adam kimdir? – Doğulanq təəccübləndi.

- Özümem, elbette, özümem!

- Al, balamı qucağına götür. Elə bil canlı elçimdir. Elə yüngüldür ki. Əlinə götürəndə elə bilirən dovşan balasıdır.

Yüzbaşı eti ürpəşə-ürpəşə körpəni götürdü, körpəni alarkən onun öz əllərinin gücü, ağırlığı ona artıq kimi gelirdi, lazımsız görünürdü ve

bilmirdi ki, neyлesin, ovcunu korpennin kovrek bedenine necе uygunlaшdирsin. Korpenni sinesine sixdi, daha doğrusu, köksinе teref çekdi. Sinesinde oyanan zерif duygunun tamini hеlе bu yaشinadек dadmaшди, ömründе belо bir hiss keçirmemiшdi. Ruhunun hеmin andaki kеşfinden razı-razı gülümсünür, içi aşıb-daşırdı:

— Sen bilirsənmi, Doğulanq, qucağımda tutduğum dovşan balası zad deyil, mənim öz üreyimdir.

Körpə tezce də yuxuya getdi. Yüzbaşının iso daha qoşundakı yerinə qayıtməq vaxtı yetismisdı.

Gecədən keçmiş yüzbaşı Erdene öz sevgilisinin alaçılarından çıxarkən Sarıözək çöllerinin üzerindeki solğun payız işaretisini canına çəkmiş aya doğru boylandı və bu ayın, ulduzların altında tek-yalqız olduğunu duydular. Ayağı getmirdi, təzədən Doğulanqın, oğlunun yanına qayıtmak isteyirdi. Çöllerin boyu görünmeyen gecosindən gelən sırlı-sehrlı hənirtilər yüzbaşının dilini-ağzını bağlayırdı. Nəsə ağlagəlməyən, nəhs bir şey damırdı ürəyinə. Onlar taleyin hökmüylə ulu xaqanın əmrinə uymaqla, onun qoşununda dünyanın Günbatarı üzərinə yürüşə çıxməqla, ona xidmet eleməklə özlərini təhlükə qarşısına atmışdılar – xaqanın qüvvədən düşməsi mümkün olmayan fərmanı istenilən anda onların başını yeyə bilərdi. Uşağın doğulması fərmanın pozulmasıydı. Belə aydın olurdu ki, onları Dünyanın Dörd Yanının hökmətləri ilə bağlayan nə varmışsa, təbiətin ezel qanununa zidd imiş və indən belə onların şəxsi gün-güzəranları ilə bir araya sığmırıldı, xaqanın fərmanı ilə onların ömür-günü bir-birini dəf eləyirdi və yalnız bircə çıxış yolu qalırdı – baş götürüb qaçmaq, canlarını qurtarmaq, uşağın həyatını xilas etmək...

Bir azdan o, yaxınlıqda atına keşik çəkən qarabaş Altunun yanına geldi. Altun aradan keçən vaxt ərzində dağarcıqdakı taxıldan alıb yüzbaşının atını yemlemişdi.

– Hə, necə oldu, oğul balanı gördünmü? – Altun maraqla dilləndi.

– Gördüm, ömrün uzun olsun. Altun

– Adını qoydunmu?

- Onun adı Kunandır!

– Gözəl addır, Kunan.

— Eledir. Göt senin ağızından eşitsin. İndi ise, Altun, sənə deyəcəyim sözü sonraya saxlamaq olmaz, ele indi deməliyəm. Mən səni dost-

doğma bacım yerinde görürem, Altun. Doğulanqla onun körpəsinden ötrü isə taleyin qismət elədiyi sədaqəti anasan. Əger sen olmasaydin, yürüş zamani bir yerde ola bilməzdik, əlimiz bir-birimizə uzalı qalardı. Kim bılır, belke də Doğulanqla men bir de heç zaman görүşə bilmezdik. Düz deyiblər ki, qanlıdan qada eskik olmaz... Men sənə minnətdaram.

— Məciyəz başa düşürəm, — dilləndi Altun. — Başa düşürəm ki, nəyin yeri haradır. Axı sən də, Erdənə, görenak bir işə el qatmışan! — Altun başını buladı. Sonra əlavə elədi: — Allah ələsin axarı yaxşı olsun. Məciyəz başa düşürəm, — sözünün dalını getirdi, — bu nehəng qoşunda indi sen yüzbaşisan, sabah isə minbaşı-noyon ola bilərdin, əlin ömürlük şan-şərəfə yetişərdi. Onda isə biz indi səninlə danışdığımız şeylər barəsində danışa bilmezdik. Sen yüzbaşisan, men qarabaş. Hər sey elə bundan aydır. Ancaq sən başqa yolu seçdin, ürəyinin hökmündən çıxmadın. Məciyəz yalnız sənin atının başını tutmağa layiqəm. Özge sənə ne köməyim deyəsidir? Mənim vəzifəm, özün bilirsən ki, sənin Doğulanqına qulluq eləməkdir, onun işlerinə el-ayaq verməkdir. Men də bütün ürəyimlə ona bağlanmışam, nədən ki, o, men belə düşünürəm, gözəllik tanrisının qızıdır. He! He! Ancaq sözüm onda deyil, başqa şey demək isteyirəm. Doğulanqın barmaqlarında hikmet var — sap yumaqlarını, bir parça qumaşı kimdə desən tapmaq olar, ancaq Doğulanqın bəzədiyi tikmələrin tayıni heç kəs yarada bilmez. Onun təsvir elədiyi ejdahalar bayraqlarımızın üstüylə elə qaçırlar, elə bil diridir. Qumaşın üstünə toxuduğu ulduzlar, deyirsen ki, göydən qırpinır. Dediym odur ki, onunku Tanrı vergisidir. Men ondan ayrılaşı deyiləm. Əger başınızı götürüb buradan aralanmaq istəyirsinizse, onda men de sizinlə gedəcəm. O, qaç-qova təkçə tablaya bilmez, axı yükden yenice azad olub.

— Məsələ də elə bundadır, Altun. Sabah, gecənin yarısına yaxın ayaq üstə olmalıdır. Yola düşəcəyik. Sən Doğulanqla körpənin yanında — arabada gedəcəksən, men isə atımı yanınızca sürəcəm. Yedəyimdə ehtiyat at olacaq. Jaik çayının yaxasına gedəcəyik. Dan yeri sökülenə qeder bacardıqca uzaqlara varmalıñq ki, çaparlar səhər o başdan izimizə düşə bilmesinlər. Oradan o yani isə asandır.

Onlar kırıldılar. Yüzbaşı Erdənə yəhərin üstüne qalxmazdan önce neçə-neçə illər bundan əvvəl Çin oymaqlarından birində əsir alınan ve o vaxtdan qocalıb qarışanın Çingiz xan ordusunun arabalarında

qarabaşlıq eləyen bu balacaboy qadının Doğulanqla bərabər ona ilahinin göndərdiyi pay olduğunu düşünə-düşünə baş endirib qarabaş Altunun qupquru elindən öpdü.

Düzüna qalsa, Altun Erdənənin nəyyidi: Çingiz xanın Qərb üzərinə yürüşünün burulğanında rastına çıxan öter-keçər yol yoldası. Ancaq dərininə varanda sevgililərin ömürlerinin nehs məqamında onların yeganə, həm də sədaqətlə dayağı olmuşdu. Yüzbaşı Erdənə başa düşürdü ki, kürəyini bircə ona, qarabaş Altuna söykəyə biler, bu dünyada ondan başqa bir kimsənesi, söykənəcək yeri yoxdur. Ulu yürüşə yollanan, heybətlə nəra çəkib özlerini döyiş meydanuna atan on minlərlə yaraqlı-yasaqlı adamın arasında Erdənənin tərəfini yalnız təkçə o, qosqocaman köç qarabaşı saxlaya bilerdi. Təkçə o, başqa heç kəs. Sonradan elə də oldu.

Gecənin qəribində öz qaşqa atının — Akjulduzun üstündə yol gedən, düşərgelərdə və araba binelərində bəlük-bəlük yatişan qoşunun yanından keçən yüzbaşı onu qarşıda nə gözlədiyi barəsində düşüñürdü və Tanrıya yeni doğulmuş körpənin, günahsızca bir xilqətin xetrinə dua eləyirdi, axı dünyaya yeni gələn hər bir körpə Tanrıının niyyətindən bir müjdədir; həmin niyyətə görə kimse, nə zamansa Tanrıının özü kimi insan donunda adamların qarşısında dayanacaq və bütün hamı görecək ki, insan necə olmalıdır. Tanrı isə Göydür, ona el yetməz. Və kimə hansı qədər-qisməti, kimə dünyaya gəlmək, kimə də yaşamaq qismətini seçib vermək Götür öz işidir, özü biler.

Yüzbaşı Erdənənin ürəyindən yəhərin üstündə ulduzlu boşluğa boylanmaq keçdi, üreyində Goya and-aman eleməye çalışdı, qəlbində taleyinin səsinə qulaq asmağa can atdı. Lakin göy susurdu. Yuxuya dalaraq gecənin tilsiminə düşmüş Sarıözək çölünün üstünə gözə görünməz bənövşəyi işiq seli əleyən ay təkbaşına göyün göbəyində dövranını sürməkdəydi.

Səhər obaşdan isə yekə dobulbaslar yenidən guruldayıb car çəkdi, adamları yerlerindən durmağa, barxanalarını arabalara yükleməyə çağırıldı. Çingiz xanın inadkar buyruğu ilə dirçələn və təqib olunan çölləmə qoşun yenidən Qerbe doğru herəketə gəldi.

Həmin gün yürüşün on yeddinci günüydü. Sarıözək çölünün qoşunun ağır yeridiyi, göz işlədikcə uzanan çətin yerləri arxada qalmışdı,

bir-iki gündən sonra Jaik torpağına çatmaliydi. Oradan o yana isə yolları yer üzündəki dünyani ikiyə – Gündoğara və Günbatara ayıran ulu İtil çayına doğru uzanacaqdı.

Hər şey də əvvəl necə vardisa, eləcəydi. Qabaqda oyur-oyur oynayan qarabağın atların üstündə bayraqdarlar gedirdi. Onların arxasında isə Çingiz xan. Əyan-əşreflərinin ehatəsində. Ağ yalmanlı, qara quyruqlu, yorğa yerişi sevimli Xuba Çingiz xanın altında qıyma-qıyma yeris tökməkdəydi.

Və oğrun-oğrun göz yetirdiyi, onsuz da özünü güclə tutan xaqanın üreyindeki məgrurluq duyusunu coşdurən vəfali yol yoldaşı ağca bulud da cələ həmişəki kimi başının üstüyle süzməkdəydi. O haraya gedirdi, ağca bulud da o tərəfə yönəldi. Torpağın üstüyləsə üzü Günbatara doğru düzü-dünyani başına götürən insan gürusu – Çingiz xanın ordusunun səfləri, arabaları irəlileyirdi. Səs-küy uzaqlarda çal-xalanan dəniz nərlitisinə bənzəyirdi. Və bütün bu çoxluq, bütün bu hərəkətdə olan insan, at, araba, yaraq-yasaq, mal-mülk uçqunu onun, Çingiz xanın, gücün, qüdrətin ifadesi idi, bütün bunların hamısı onun məramından törenmişdi. Və indi, yəherin üstündə gedərkən o, elə bir məsələ haqqında düşünürdü ki, belə şey alına ölüm yazılıan bəndənin ağlına çətin gələ bilərdi, o indi içini göynəden dünya hökmənləri barəsində, ebədiyyət barəsində, hətta ölümündən sonra da əvvəlcədən lövhə üzərinə hekk olunmuş hökmələrinin vasitəsilə onun idarəciliyinə tabe olmalı olan əbədi və vahid dünya səltənəti yaratmaq barəsində düşünürdü. Onun yer üzündəki hökmü, hökmənləri da üzərinə dünyının idare olunması haqqında fərمانlarının hekk olunduğu qayaların ömrü qəderinə davam etəyəcəkdi. Xaqan yol gedə-gedə belə şəyler barəsində düşünürdü, daşın üzərinə yazılar hekk elməklə ölümsüzlüyə qovuşmaq fikri ona rahatlıq vermirdi. Bu işi qışa saxlamaq, İtil çayının yaxasında görmək qərarına golmuşdı. Fikrində tutmuşdu ki, çayın səthi donana qədər alımların, müdriklərin, görüküllerin şurasını toplayar və əbədi səltənət qurmaq haqqında özünün qızıldan qiymətli fikirlərini onlara söyləyər, fərمانlarını bəyan eləyər, onun dediklərini qayaların üstüne hekk edərlər. Onun fərمانları yeri özəyindən oynadacaq, bütün yer üzü onun nəticəsinə keçəcək. O, yürüşə də elə bu niyyətlə çıxmışdı və yer üzündə nə vardisa həmin məramın yerinə çatdırılmasına xidmət eleməliydi, bu məramla uyuşmayan, yürüşün uğurla başa çatmasına əl verməyən hər şey yoldan götürülməli, qəhr olunmalıdır.

Yenə də sinəsinə misralar qatarlanmağa başlamışdı.

Səltənotin almaz örkonlarıyle
Ayı pərcimlərəm göyün üzünə... hey!..
Qarışa sapdırı bilməz izini,
Demirdənək köhlənlərim əlindən... hey!..
Menim qədirbilən törəmələrim
Qanar ki, bu qüdrət, bu güc nə imiş –
Köhlənlimin torlı sağlığı haqda
Özüne böyük bir tarix yaradır... hey!..

İş cələ gətirdi ki, elə həmincə gün günortaüstü Çingiz xana xəber çatdırıldılar ki, xanın ciddi qadağasına baxmayaraq, köcdəki qadınlar-dan birinin uşağı olub. Uşağıın atası belli deyil. Xəbəri heptequl Əresən getirmişdi. Sağsağan gözlü, həmişə hər şeydən həli olan ve ipdəilməkdə durmayan qırmızıyanaq heptequl bu dəfə də hamını qabaqlamışdı. O, sözləri külək aparması deyə atını üzəngi-üzəngiyə xaqanla yanaşı sürür, köklüyündən tövşüyürdü. Gotirdiyi xəbəri xırıldaya-xırıldaya belə yekunlaşdırıldı: “Ulu xaqan, sonin öz tapşırığın olduğu üçün hər şeyi necə var elə sənə çatdırmaq mənim borcumdur”.

Eşitdikləri Çingiz xana gec çatırıldı, o, heptequla dərhal cavab vermedi. Onun fikri həmin anda qaya parçalarına hekk etdirmək istədiyi vesiyyətlerinin üstündə cəmləşdiyi üçün başına əndərilib tökülen dil-xorçuluğa o dəqiqə əhəmiyyət vermədi, uzun müddət gözləmədiyi bir şeyin vaqe olduğunu, bu cürə xəbərin ona yer elədiyini boymuna götürmək istəmədi. Atını xaqanın köhləninin yanınca səyirdən heptequl Əresən isə çətin vəziyyətdə qalmış, bilmirdi ki, neyləsin, gah xaqanın qəzəbinə düşçər olacağından, belə bir ağır məqamda xaqanın gözünün qabağında olmaqdən qorxur, atının başını çəkib ləngiyirdi, gah da xaqanın ona nəsə deyə bileyəcəyini ehtimal etdi, onun ağızından çıxan kəlməni vaxtında eşitmək üçün təzədən atını dəhmerləyib xaqanın köhləninə yanaşdırır, hökmdarın bir bu qədər dilinin qiflini qırmadığının səbəbini nə başa düşür, nə də bir tərəfə yoza bilirdi – xaqanın bircə kəlmə sözü dilinə gətirməsi nə çətin iş imiş axı? “Yolundan azmiş cəzasına çatdırın!” – deməyi yetərdi, elə həmincə saat xaqanın ulu buyruğundan çıxmaga ürək elədiyinin üstündə araba binəsinin özündəcə həmin qadını da, onun bicini də boğardılar. Özgələrinə görk

eleməkdən ötrü keçəyə büyürüb nəfəsini kəsərdilər, – bununla da məsələ bitmiş olardı.

Xaqan qəfildən başını çıynının üstüne döndərdi, heptequl özündən ixtiyarsız olaraq yəhərin üstündə dik dayandı.

– Bəs nəyə görə o köç şortusu doğana qədər onun kütə gəldiyindən heç kəsin xəbəri olmayıb? Bəlkə xober tutan olub, ancaq üstünü vurmayıb?

Heptequl Ərəsən bu işin necə baş verəcəyi ehtimalını izah eləmək istəsə də, sözü ağızından tökülüb itirdi, xaqan zəhmli onun sözünü ağızında qoydu:

– Kəs sesini!

Aradan bir az keçmiş boz-boz soruşdu:

– Bir halda ki, kişilərdən ona yiye duran yoxdur, bəs arabaların arasında doğan şortunun özü kimdir, sənəti nadir – aşpazdır, ocaqçıdır, sağınçıdır?

Bic doğan qadının zəfər bayraqlarının üzərinə bezek salan olduğunu eşidənde son dərəcə heyrətiindi, indiyecən ağlına da gəlməzdidi ki, bu işlə kimsə məşğul olur, onun zəfər bayraqlarını kimsə biçir, tikir, bezəyir. İndiyecən heç onu da düşünməmişdi ki, kimsə xaqanın çəkmələrini tike bilər, ya da günbezləri altında ömrünü-gününü keçirdiyi alaçıqlarını sahmana sala bilər. Əvvəller bu cürə xırda-para şeylər barəsində düşünmək haradan ağlına gəlməliydi ki? Məgər hərb düşərgələrində, daim hərəkətdə olan atlı qoşun bölkələrində, döyüş meydanlarında, şülen məclislərində onun özü peydə olmazdan əvvəl qalanan tonqallar kimi bayraqlar da öz-özüne emələ gelərək həmişə onun özünü, onun qoşununu müşayit ələmirdimi? Elə indinin özündə də onun yolunu himayə eləyən bayraqdarlar atlarını qabaqla səyirdirdilər. O, Gündoğarın üzərinə ona görə yürüş eləyirdi ki, oradakı yad bayraqları qopardıb ayaqlar altına salsın, öz bayraqlarını ucaltsın. Elə bələ də olacaq!.. Heç nə, heç kəs onu yoldan eləyə bilməz. Atlarıb onunla berabər dünyani fəth ələmeye gedənlərden kiminse her hansı itaətsizliyi, hətta ən cüzi dikbaşlığı belə yalnız və yalnız ölümlə cəzalandırılmalıydı. İtaet etdirmək, eymək namine ceza – tekin çoxluq üzerindeki əbədi hakimiyyət aləti budur.

Lakin bayraqların üzərinə tikmə salan qadının başına gələn qəziyyədə təkcə qadının özü günahkar deyildi, bunda heç şübhəsiz, araba-

lardakı, yaxud qoşundakı adamlardan da kiminse əli var idi ... Bəs o kim ola?.. Daşa dönmüş sıfətinin ifadesindən, alici gözlerindən yağan zehmli baxışlarından, küləyə sine gerirmiş kimi yəhərin üstündəki gərgin oturuşundan sezmək olurdu ki, Çingiz xanın əhvalı get-gedə təlx olur. Ən vacib məsələlərlə bağlı ona yaxın düşməyə cosarət eləyənlərin biri de bilmirdi ki, xaqanı bu qədər dilxor eləyen heç də hansısa bir tikməçi ilə oynasının onun qadağasını pozmaları haqqında xəbərin ağ olması, üzə düşməsi deyildi. Bu əhvalat xaqanın sinəsində əbədi ağrı, biabırçılıq hissi oyadan tamamilə özgə bir vaqisi onun xatırına salmışdı.

Cavanlığında başına gələn bir qəziyyə yadına düşmüşdü, yenidən könlünü viran eləmişdi, içincə od qoymuşdu. O vaxt hələ onu özünün əsl adıyla – Timuçin çağırırdılar, o vaxt bir kimseyin ağlına da gələ bilməzdidi ki, onun – atasız yetim Timuçinin içinde Dünyanın Dörd Yanının hökmdarı göyərir, o vaxt buna bənzər şeylər heç onun öz ağlına da gələ bilməzdidi. O vaxt – o uzaq cavənlilik çağlarında onun başına faciə ilə yanaşı rüsvayçılıq enmişdi. Qonşu merkit tayfasının basqını zamanı valideynlərinin ona körpəlikdən göbəkkəsdi elədikləri cavanca arvadı Borteni, hələ elinin gəlinlik xinası qurumamışdı, Timuçinin altından götürüb qaçmışdılar, Timuçin qüvvə toplayanacaq, merkitlərin üstüne basqın eləyənəcən, arvadını geri qaytaranacaq aradan azacıq vaxt ötməmişdi, neçə gecə, neçə gündüz keçmişdi ve indi, dünya hökmənlığının taxt-səltənetində öz adını təsdiqləməkdən, eləçatmadır bir yüksəkliyə qaldırmaqdən ötrü, hər şeyin üstüne kölgə salmaqdan ötrü və... olub-keçən hər şeyi yadından çıxartmaqdan ötrü çoxminlik ordusunu atlandıraq Günbatanın üstünə doğru yeriyərən Bortenin əsirlilikdə neçə gün qaldığını dəqiqli hesablamaga Çingiz xanın tabi çatmadı.

Üç gün süren qanlı döyüşlərdən sonra əclaf merkitlərin darmadağın olduqları, ilxılardan və obalarından keçib qaçıqları, öz miskin cəmdəklərini qisasdan qurtarmaq üçün heybətli, amansız basqına tab gətirə bilməyib pərən-pərən düşdükleri o uzaq gecədə intiqam andının:

Uca bayraqına yürüsdən qabaq
Kəsdiyim qurbanın qanından töküb,
Öküzün gönündən tərm çəkilmiş
Gum-gum gumbuldayan təbili döyüb,

Qaixib qarayalman köhlən əynimə,
Demirdən donumu geyib əynimə,
Qanlı qılıncını alıb əlimə
Qan salacam udit-merkit elinə...
Qıracam böyükdən körpasinəcən,
Yurdunu düzloyib viran qoyacam...

Həmin bu andın yerinə yetirildiyi, ona kelməbekəlmə əməl olunduğu həmin döşətli gecəde qışqırtıdan və ah-fəryaddan başını itirərək hay-küye düşüb qaçanların içində, təqib olunanların arasında üstüörtülü bir araba da getməkdəydi. "Borte! Borte! Haradasan! Borte!" – Timuçin o yan-bu yana vurnuxaraq həyəcanla qışqırırdı və hayına hay verən yox idi. O özünü üstüörtülü arabaya yetirən kimi adamları arabanın qabağına keçib arabanı eylədilər, bu zaman Borte onun hayına hay verdi: "Men burdayam! Men Borteyəm!" – deyib arabadan özünü yere tulladı, Timuçinsə atın üstündən sıçrayıb endi, Timuçinlə Borte özərini bir-birinin üstüne saldılar, qaranlıqda bir-birinə sarıldilar. Elə həmin andaca, sağ-salamat qalmış cavan arvadı qollarının arasındaykən yad, yabançı bir qoxu qəfil zərbə kimi ürəyinə saplandı. Bu, biglərindən tünd tüstü iyisi gələn bir adamla təmasda Bortenin şumal, qaynar boynuna çöküb qalmış qoxu ola bilərdi. Timuçin dodaqlarını bərk-bərk, qanı çıxıncayadək dışleyərək donub yerindəcə qaldı. Ətrafda isə elbəyaxa savaş gedir, bir tərəf o biri tərəfə divan tuturdu...

Həmin andan etibarən o, daha döyüsha qarışmadı. Əsirlikdən xilas elədiyi arvadını arabaya oyoşdirdi, içini yandıran sözləri tələmtəlosik açıb-ağartmamaqdan ötrü özünü tox tutmağa çalışaraq arabanın ağzını geri əvvəldi. Sonra isə ömrü uzunu bunun əzabını çekmişdi. Anlayırdı ki, arvadı düşmənlərinin elinə özxoşuna düşməyib. Necə olmuş olsa da, Borte düşmənlərin əlindən nəyin sayesində sağ-salamat can qurtara bilərdi? Axi qadının başından bir tük belə əskik olmamışdı. Əsirlikde olduğu günlərdə Borteyə işgəncə-filan verilməmişdi, onun üzünə baxanda deyə bilməzdin ki, əziyyət çəkib. Yox, heç sonra da onlar bu məsəlonı öz aralarında açıb-ağartmamışdır.

Döyüşdə perən-perən olandan sonra başqa ölkələrə, yaxud gözdən-könuldən iraq yerlərə köçməyə macal tapa bilmeyən azsaylı mərkitlərdən indən belə en xırda təhlükə belə gözlənilmədiyi halda, mərkitlərin hamısı nökərçilik, çobançılıq elədiyi, qula çevrildiyi halda,

artiq Çingiz xan olmuş Timuçinin mərkitlərə qarşı amansız intiqam hissi bəsləməsinin səbəbini heç kəs anlaya bilmirdi. Daha mərkitlər-dən heç biri deyə bilməzdi ki, əsirlik günlərində Borte ilə nəsə bir işi olub.

Çingiz xan sonradan üç dəfə de evlənmişdi, ancaq heç nə onu təleyin ilk amansız zərbesindən aldığı ağrından qurtara bilməmişdi. Xaşan elə beleçə, həmin ağrını içində sala-sala yaşayırdı. Hamidən gizlince bu yaradan ele hey qan damırdı. Borte ilkinin – oğlu Cuçını doğandan sonra Çingiz xan onun əsirlikdə qaldığı günlərin hesabını aparır, sayıır, götür-qoy eləyirdi – elə də ola bilərdi, belə də. Borte uşaqa ondan da qalmış ola bilərdi, özgəsindən də. Çingiz xanın adına şərəfinə amansız bir qara yaxan bu məsələ öz qaranlığıyla, can rahatlığını ona haram eləmişdi.

Düzdür, o adamın bayraq tikən qadının yürüş zamanı uşağa qaldığı naməlum kimsənin xaşanın keçmişiyələ heç bir əlaqəsi yoxuydu, bununla belə xaşanın qanı kükrəyib cuşa gəlmışdı. Vaxt olur ki, adamın təsəvvüründə dünyanın mehəvərindən qopması üçün bir göz qırpmı da bəs eləyir – dünya bir bundan əvvəlki nizamını – məqsədyönlüyünü, bütövlüyünü itirir... Ulu xaşanın könlündə möhz belə bir dönüm baş vermişdi, yan-yörədə hər şey bu xəber gəlməzdən əvvəl necə vardiya, eləcəydi. Bəli, əllərində üstüojdahalı bayraqlar yellənən bayraqdarlar qarabağın atlarını qabaqda seyirdirdilər; xaşan həmişəki kimi yorğaya yerişli Xubanın yəhərində əyleşmişdi; onun böyrünce, arxasında say-seçmə köhlənlərə minmiş məiyyəti ona saygı ilə irolı şığıyırdı; sadiq keşikçi dostları – "yarımmiňlik" kezequl bölkəleri onu dörd tərefdən dövrəyə almışdır; göz işlədikcə uzanan ərazilər boyunca çöllər üzünü qoşun təmənləri, köç arabalarının bölkələri irəlileyirdi. Göydə, onun başı üstündə, bu insan axını üzərində isə yürüşün elə ilk günlərindən Ulu Götür himayədarlığından xəber verən vəfali ağca bulud süzməkdəydi.

Zahirən sanki hər şey əvvəlki kimiyydi, bununla belə, dünyanın neyisə yerindən tərpenmişdi, xaşanın üreyində addım-addım yaxınlaşan təhlükə tiqqitisi oyatmışdı. Deməli, kimsə yaxasını onun hökmünə tabe olmaqdən qirağa çəkmişdi, deməli, kimsə özünün cilovlaya bilmədiyi şohvet ehtirasını xaşanın ali məramından yüksək tutmağa ürek eləmişdi, deməli, kimsə qəsdən onun buyruğunun əleyhinə getmişdi!

Onun süvarilerinden kimse qadın döşeyinə girmek yanğınına xaqana sədaqətə qulluq eləmek vezifəsindən, xaqanın buyruqlarını dinməz-söyləməz yerinə yetirmək borcundan üstün tutmuşdu! Və araba köçündə gələn başqa qadınlar xaqanın xüsusi icazə fərmanı çıxanadək özlərini övlad üzü görməkden məhrum elədikləri halda, hansı dərəninse həyəsiz bir şortusu, bir dərzi – elə bil dünyada dərzi qəhetliyim! – xaqanın qadağasını pozaraq doğmağa cüret eləmişdi!..

Bu düşüncələr onun içinde gözlərinə qaranlıq çökdürə-çökdürə çölərin otu kimi, meşələrin kol-kosu kimi korun-korun boy atırdı və əslinə qalsa, bu hadisənin mənasız bir şey olduğunu, ona xüsusi ehəmiyyət verməyə doymadıyını başa düşməsinə baxmayaraq içindəki başqa bir səs, hökmranlıq, qüdərət harayı amansızlıqla israr eləyir, onun buyruğundan dönenləri bütün qoşunun gözləri qarşısında dara çəkməyi tələb edirdi və get-gedə bu səs başqa fikirlərin altından girib üstündən çıxırı.

Hətta xaqanın həmin gün yəherindən yere enmədiyi yorğa yerişli Xuba da get-gedə artan əlavə ağırlığı hiss elədi və yeriyənde həmişə ox kimi süzən, ipə-ilməyə yatmayan köhlən atın gövdəsini ter bürüdü. İndiyədək belə şey görünməmişdi.

Çingiz xan zəhmə susaraq yoluna davam eləyirdi. Düzdür, zahidən heç nə yürüşün gedisətini pozmurdu, heç nə çölləmə qoşunun Günbatar üzərinə irəliləməsinə, xaqanın dünyamı zəbt eləmek haqqındakı uyu məramının həyata keçirilməsinə əngəl törətmirdi, bununla belə, artıq onun başına nəsə gəlmİŞdi, elə bil onun sal qaya kimi sərt hökmranlığından gözə güclə dəyen, bapbalaca bir qamqalaq qopub aralanmışdı. Və bu onun dincliyini elindən alırdı, o, yol uzunu elə bunun haqqında düşünürdü, bu, dırnağının gözünə batmış tikan kimi ona rahatlıq vermirdi, düşündükcə də özünün yaxın adamlarına daha bərk acıqı tuturdu. Bəs onlar bu xəberi ona iş-işdən keçəndən, qadın yükünü yere qoyandan sonra çatdırmağı özlərinə necə sıçıdırılmışdılar, məgər qadının hamile olduğunu sezmək o qədər çetinmiş? Vaxtında xəber vermiş olsaydılar, nə vardı ki? – onu tulamazlayıb yava qancıq kimi qovardılar. Bəs indi necə eləməli? Bu hadisə haqqında ona xəber çatanda izahat vermək üçün çağırılmış araba bölüyüne məsuliyyət daşıyan noyonu zəhmə sorğu-suala tutmuşdu – bu necə ola bilerdi ki, bayraqlara naxış vuran qadın yükünü yere qoyana qədər, körpənin çıqtısı aləmi götürənə qədər bunu heç kəs görüb-bilməsin? Axi bu

necə ola bidlərdi? Onun suallarına noyon dumanlı cavab vermişdi, bəs, deməyəsən bayraqları bezəyen qadının adı Doğulanqmış, tək-tenha, gözdən-könüldən qıraqda, heç kəslə elaqə saxlamadan ayrıca alaçıqda yaşayırımis, öz senetinə görə arabası da ayrıcamış, ona qarabaş qulluq eləyirmiş və işlə elaqədar yanına gələn olanda yönünü həmişə bayraqlara naxış saldığı ipek tiqinə çevirirmiş. Adamlar elə bilirmiş ki, o, bəzənməyi sevdiyinə görə, gözəl görünmək istədiyi üçün belə eləyir. Və buna görə də onun hamile olduğundan xəber tutmaq çətin olmuş. Onun uşağa kimdən qaldığı bollı deyil. Qadının özünü hələ dindirmeyiblər. Qarabaş sözünü döyərdir ki, heç nədən xəbəri yoxdur. Gel indi xırmandı iynə axtar...

Çingiz xan ağrı çəkə-çəkə fikirləşdi ki, bəlkə də bu əhvalatı gör-məzliyə vurmaq olar, ancaq bir halda ki, köç arabalarındaki qadınlara uşaq doğmağı qadağan eləyen fərmani onun özü vermişdi, bir halda ki, qoşunun serkədələrindən hər biri öz başını salamat qurtarmaq namənə üz verən hadisə haqqında xəberi özündən yuxarıya ötürməyə telesmişdi, deməli, o – Çingiz xan öz fermanına girov düşmüş, indi o özünün verdiyi buyruqdan kənara çıxa bilməzdi. Buyruqdan çıxan hökmən cəzasına yetirilməliydi...

Yüzbaşı Erdənə gecədən xeyli keçmiş təcili tapşırıq almayı üzünə tutalğa getirərək minbaşının yanına gedəcəyini söylədi. Lakin bu, düşərgədən çıxməq üçün bir bəhanə idi, o ele həmin gecə öz sevgilisi ilə birlikdə aradan çıxmaliydi. Onun hələ xəbəri yox idi ki, artıq hər şeyi xaqanın ovcuna qoyublar, bilmirdi ki, Doğulanla körpəsini də götürüb aradan çıxmış ona qismət olmayıcaq.

Ovçu tulasını yedəleyən kimi ehtiyat atını yedəyində aparan yüzbaşı Erdənə düşərgələrin yanından əmin-arkayın ötdü və həmişəki kimi Doğulanqın alaçığının yaxınlığında əylənen arabaya yaxınlaşanda Tanrıının adını tutdu. Tanrıdan tek birçə şeyi diledi ki, onu qəfildən noyonların gezergi gözətçi bölüyüne tuş getirməsin. Noyonların gözətçi bölüyü gözətçilərin en höcəti və rehmsizi idi. Əger süvarilerden kimse tesadüfən süddən çəkilmiş araq içərek serxoş vəziyyətdə onların elinə keçsəydi, at evəzinə boyunduruğa qoşdurar və arabaçıya da tapşırıdlar ki, qırmanclayıb seyritsin.

Erdənə öz bölüyündən aralanandan sonra atını yüyürtmə süre-süro anlayırdı ki, əgər elə keçse, onu en ağır qətl gözləyir – ya keçənin

arasına bürüyüb nefesini keseceler, ya da dara çekceklər. Əger qəçib aradan çıxa bilsəydi, başını götürüb uzaq diyarlara, yad ölkələrə yetişə bilsəydi, yalnız onda başqa bir şəyə ümid bağlaya bilərdi.

Səhranın üstüne enən bu gecə də süd kimi aydınlıq idi. Dörd bir yanda düşərgələr, ilxişlər sıralanmışdı, yan-yörədəki ölezimis tonqların qıraqında əsgerlər böyür-böyüre verib yatışmışdılar. Bu qədər adamın, atın-arabanın arasında kimin haradan gəlib haraya getməsinin içinə yetmək heç kəsin işinə qalmamışdı. Yüzbaşı Erdənə ümidi buna bağlamışdı, əgər tale aman versəydi, o, Doğulançı və oğlunu da götürüb aradan çıxacaqdı...

Erdənə ustaların binesinə yaxınlaşar-yaxınlaşmaz başına müsibət yeridiyini anladı. Yəhərdən sıçrayıb yerə cndi və qantardan bərk-bərk yapışaraq atların daldasında donub qaldı. Elədir. Folakət onun başına enmişdi! Uçqardakı alaçığın böyründə çatılmış nəhəng tonqal ətrafa sələ ilə yanaşı həyecan da yayıldı. Süvari yasavul onluqları hündürdən səhbət eleyirdilər, atlar tonqalın başında ayaqlarını yərə döyürdülər. Üç adam tələsirdi. Onlar Erdənə ilə Doğulançının bu gecə minib aradan çıxməq istədikləri arabanı qoşdular. Erdənə sonra yasavulların qucağı uşaqlı Doğulançı alaçıqdan bayırə necə çıxardıqlarını gördü. Onun eynində delə dərisindən kürk vardi. Tonqalın işığında körpəsini ürəyinin başına çıxıb cələ solğun, elə ürkək, elə köməksiz dayanmışdı ki... Yasavullar onu sorğu-suala tutmuşdular. Qulağa ara-sıra bağırılar çahrdi: "Cavab ver! Sənə deyirlər cavab ver! Şorħu! Yolundan azmiş!". Sonra Erdənənin qulağına qarabaş Altunun fəryadı dəydi. Bəli, bu Altunun səsiydi, şəksiz-şübhesiz, onun səsiydi. Altun çığırırdı: "Mən haradan bilim? Məni nəyin üstündə döyürsünüz? Uşaqın atasının kim olduğunu mən haradan bilmeliyəm? Bu iş elə indice olmayıb ki! Özünüz görürsünüz ki, uşaq təzəcə doğulub. Axı siz başa düşə bilmirsiniz ki, bu qəlet doqquz ay bundan qabaq qarışdırılıb?! Belədə onun kimlə, haçan nə iş tutduğunu mən necə bilərəm? Siz məni nəyin üstündə döyürsünüz? Bəs onu niye qorxudursunuz? Az qala bağıri yarılacaqdı, o ki eli çağalıdır! Məgər onun size zəhməti keçmeyibmi, sizin başınızın üstüne qaldırib yürüşə yixdiğiniz döyüş bayraqlarını o tıkmayıbmi? İndi onu nəyin üstündə öldürürsünüz? Nəyin üstündə?"

Altun yazıq ayaqlar altına düşmüş cürcüti kimicə gücsüzüydü, yüzbaşı Erdənənin özü üzə çıxmaga cüret eleyə bilmədiyi yerde

Altunun elindən nə geləsiydi? Erdənə lap üzə çıxmış olsa da, yaraqlı yasaqlı yasavul onluğunun qabağında neyləyəsiydi ki? Tatalım bir, yaxud iki yasavulu da öldürüydi, bununla öz canını qurtara bilecəkdim? Bunun nə xeyri vardi ki? Onsuz da yasavul dəstəsi öz ovunu alasıydı. Onların gözledikleri də dünyani çaxnaşdırmaqdən, qan tökmekdən ötrü sürü ilə yerlərindən qopmağa bir bəhanə tapmaqdır.

Yüzbaşı Erdənə gördü ki, yasavullar Doğulançı körpəni arabaya mindirdilər. Altunu da onların yanına qatdılar və gecənin qəribində arabanın ağızını hayanasa döndərdilər. Bununla da ara yat-küt oldu, etrafə sakitlik çökdü, düşərgə boşaldı. İndi haradansa it hürüməsi, at kişnərtisi gəldi, düşərgədən nəso anlaşılmaz səslər cədiliməye başladı.

Bayraq tikən Doğulançının alaçığının yanındakı tonqal ölezimisdi. Solğun-solğun işildən səssiz ulduzlar yerdəki çaxnaşmanı, insanların didişməsinin ağrı-acılarını canlarına hopduraraq soyuq nəzərlərə boşalmış dünyaya boyanır, sanki olanların, olacaqların içində yetmək isteyirdilər...

Yüzbaşı Erdənə cə bil ki, yuxudayıdı, birçə anın içindəcə keyləşən, güməşen, soyuyan əlləriylə yedəyindəki atın cilovunu əlleşdirirdi, qolunda tutar hiss eləməyerək yüyəni atın başından alıb ayaqlarının altına tulladı. Yüyənin gəmi karın-karın danğıldadı. Erdənənin nəfəsi darılırdı, xırıldayırdı, get-gedə havası çatımdı. Bununla belə, o, eliyle atının boynunu şappıldatmağa özündə güc tapdı. Bu at daha ona gərek deyildi, at artıq azad idi, ona heç bir ehtiyac qalmamışdı. At yortma yerişə yaxınlıqdakı gecə ilxisəna sarı götürüldü. Yüzbaşı Erdənə isə məqsədsiz-məramısız üz tutdu çölün düzüne. Özüne də bəlli deyildi ki, haraya gedir, nəyin arxasında gedir. Yedəyindəki qaşqa Akjulduz – minib döyüş meydanına təpdiyi vəfəli və ayrılmaz döyüş atı arxasında sakit-sakit addımlayındı. Bu at özünün sevimli qadını ilə dünyaya yenice göz açmış körpəsini amansız taleyin pəncələrindən alıb qacırıtmalı olan arabanın böyrünce seyirtmek ona qismət olmamışdı.

Dünya Erdənənin gözlərinə görünmürdü, başını götürüb gedirdi, gözleri islaq saqqalı uzunu tökülen yaş damlalarıyla dolmuşdu. Ayın göydən zolaq kimi sallanan işığı onun titrətmə tutmuş kürəyinə düşüb əsəbi-əsəbi söyriyirdi... O, ağır-agır yeriyirdi, bu geniş dünyada sürüsündən qovularaq təkcə özünün ümidiñə qalmış yalquzaq günündəydi

— yaşamayı bacarırdısa, yaşamalı, bacarmırdısa, ölmeliydi! Bundan başka yol görünmürdü... İndi onun əlindən nə geləsiydi, başına haranın külünü tökesiydi? Ölmekdən başqa yolu qalmamışdı, ya özünə qəsd eleməli, bıçağı sinəsinə, sizildayan ürəyinin üstüne sancımalı ve bununla da rahatlığa qovuşmalı, onu yandırıb-yaxan ağrıya son qoymalı, ya da qeyb olmalı, yoxa çekilməli, başını götürüb qaçmaliydi, haradasa biryoşluq itməliydi...

Yüzbaşı torpağa döşəndi və içün-icin hönkürərək ovuclarıyla, dirnaqlarıyla daşları qarınalaya-qarmalaya üzüste süründü, lakin torpaq yarılib aralanmadı, qoynunda ona yer vermedi, sonra o, dizlerinin üstüne dikəldi və elini qurşağındakı bıçağına apardı.

Çöl sükutun, boşluğun, ulduzların ixtiyarındaydı. Yalnız finxıra-finxıra sahibindən buyruq gözleyen vəfali atı Akjuluz ay işığı altında səbirlə onun başının üstünü kəsdirmişdi...

Həmin seher qoşun yürüşə başlamazdan əvvəl dikdirə toplaşmış təbilçilər təbillərini döyərək işaret verdilər ki, hamı bir yere cəm olsun. Dobulbaslar ətrafdakıları yaxınlaşmaqdə olan məşum bir heyecan duyğusu ilə sarsıdaraq sakitleşmək bilmirdi. Öküz gönündən çəkilmiş təbillər tora düşmüş vəhşi heyvan kimi nərildəyə-nərildəyə adamları bayraqlara bəzək vuran — onun adının Doğulanq olduğu lap az adama bəlliyydi — yolundan azmiş, yürüş zamanı doğmuş qadının qətlində tamaşa eləmeye haraylayaraq qəzəblə guruldaydırdı.

Hər cürə yaraq-yasaq qurşanmış süvari bölküleri təbillərin cadulu uğultusu altında rəsmi-keçidə olduğu kimi yüz-yüz bölünərək dövrələmə təpənin ətrafinə düzülmüşdülər, cinahlarda isə yüksək arabalar dayandırılmışdı, yardımçı xidmet adamlarının hamısı, yürüş zamanı əlinin əməyinə ehtiyac olan ustalar — alaçıqquranlar, silahsızlar, serracalar, dərzilər, qadınlar və kişilər, cavanların hamısı, yetkinlik yaşına dolanlar həmin arabalardaydırlar. Bu cürə nümayışkarane qətl tamaşaşa duranların gözünü qorxutmaqdən, onlara ibret verməkdən ötrü qurulmuşdu. Onlar gözləriyle görmeliyidilər ki, xaqanın buyruğundan çıxmaga cürət eleyən her kim olur-olsun, öz əməlinə başıyla cavab verməlidir!

Dobulbaslar adının canına üşütmə sala-sala, üreklerə qorxu yaya-yaya təpənin qasında guruldamağa ara vermedi. Çingiz xanın buy-

ruğuya xətmə yetirilməli olan işə heç kəsin etiraz etməməsinə, hətta bu işə rəğbətə yanaşılmasına səbəb de olə buydu.

Dobulbasların arasıkəsilmez gumbultusu altından hələ indiyə qədər doğduğu körpeni kimdən aldığı qətlindən fərman verən xaqanın özünü də qızıl kecavəde yalın qasına qaldırdılar. Kəcavəni boş təpənin üstündə, güneşin səher şəfəqlərinə boyanan yel dəydikcə dalgalanan, üzərine ağızından od püskürən ejdaha təsviri salınmış bayraqların arasında yera endirdilər. Bayraqın üzerinde qüdətə irəli sıçrayan ejdaha təsviri onun — xaqanın rəmzi olmayıydi, lakin xaqan heç ağlına da gətirə bilməzdi ki, həmin təsvirləri yaradarkən öz sənətindən ilham alan qadın ürəyində xaqan deyil, özgəsini tutubmuş, özünün qoynuna girəndə ejdahaya dönen, çevik, qorxusuz bir kimsəni gözünүn öünüə getiribmiş. Onun qətlində tamaşa eleməye toplaşanlardan da heç kəsin ağlına gəlmirdi ki, qadın indi bunun əvezini öz həyatı ilə ödeyir.

Həmin an yaxınlaşırırdı. Təbillərin sesi get-gedə yavaşıyırırdı. Bu səs qəldən önce tamamilə kəsilecəkdi və dəhşətli bir gözləmə içindeki zamanın özü belə nizamını-düzümünü itirərək dayanarkən gərgin sükütu daha da dərinləşdirəcəkdi. Sonra isə qətlə yetirilən insanın ömrünün sonluğunu vəhşi bir nərliyələ müşayiət eləyə-eləyə adamların dilini-ağzını bağlayacaqdı, bu mənzərəni gözleriyle gören hər kəsin sərxoş fəhmində kor bir intiqam vəcdi, bədxahlıq, bu qətlindən ondan ötdüyüne pünhan bir sevinc oyadaraq təzəden qulaqbatarıcı bir qəzəbələ gurlayacaqdı.

Təbillərin sesi kesildi. Tamaşaşa duranların hamısı gərginleşmişdilər, hətta süvarilərin altlarındakı atlar da dayandıqları yere mixləndi. Çingiz xanın özünü də sifəti gerilib daşa dönmüşdü. Bir-birine möhkəm sıxlığı dodaqlarından və qıyıq gözlerinin qırılıqsız soyuq baxışlarından zəher damırıldı.

Təbillər seslerini bayraqların üzərinə bəzək vuran Doğulanqı qətl yerinin yaxınlığında alaçıqdan eşiye çıxardanda kəsdi. Qoluzorlu yasavullar onu ortasından götürüb qoşa at qoşulmuş arabanın üstüne qaldırdılar. Doğulanq kürəyini yanında dayanmış cavan, zəhmli yasavula direyərək arabanın üstündə dik dayandı.

Cərəge-cərəge dayanmış adamlar, eləlxüsəs da qadınlar uğuldaşdır: tikmə tikən gözəlcənin özçüyezi buymuş! Qızıxmışın biri! Ellər

arvadı! Özünün cavanlığı ve gözəlliyi müqabilinde hansısa bir noyonun ikinci, ya da üçüncü arvadı da ola bilmiş ki! Özü də getdiyin noyon nə qədər qoca olsaymış, işi bir elə rast getirermiş. Ağ gün gərəmiş. Heç nə, oynasha uyub, doğub həyasız! Onun bu hərəkəti xaqanın üzünə tüpürməyə bərabərdir! Qoy canı çıxsin, cəzasıdır, çəksin. Qoy onu dəvənin türkçündən assınlar! Oyunu bitib gözəlcənin!

Bu amansız ara məhkəməsi dobulbasların rəhmsiz gurultusunun davamı idi. Öküz gönündən çəkilmiş təbillər bayaqdan ona görə belə inadla guruldayırdı, qulaq batırırdı ki, adamları çəş-baş salsın, xaqanın nifratinə düçər olmuş adama hamida nifrat oyatsın.

– Bu əliuşaqlı da onun qarabaşıdır! Bir tamaşa elayin! – arabalar-dakı qadınlar qəzəblə çıçırlıdırlar. O, həqiqətən də qarabaş Altun idi. Əskiyə bükülü çaganı götürmüdü. Altun divqamətli yasavulun qabağında, sanki qucağındakı ilə qətləne fərman verilmiş qadının nə günahının sahibi olduğunu təsdiqleyərək, yanlarından ötdüyü adamların üzərinə qorxuya boylana-boylana arabanın yanınca gedirdi.

Qətlən öncə adamların gözlori qarşısında məşum bir tamaşa yaratmaqdən ötrü onları bu cüre gəzdırırdırlər. Doğulanq başa düşmüşdü ki, indən belə daha heç bir ümid işartisi qalmayıb: onu nə bağışlaşdırlar, nə də günahından keçəsi.

Onları rüswayçı şəkildə sürüyüb çıxardıqları alaçıqda öz körpəsini sonuncu dəfə əmizdirməyə macal tapa bilməşdi. Bəxtsiz körpə getgedo alçalan töbil sodaları altında, rahatca mürgü döyə-döyə dünyanın işlərindən ağlı bir şey kəsdirmədən ləzzətlə ağızını marçıldadırdı. Qarabaş Altun da yanında idi. O, hönkürtüsünü güclə yenərek için-için ağlaya-ağlaya ovcuyla öz ağızını qapamışdı. Elə həmin arada da bir-birinə bir neçə kəlmə söz qandıra bilməşdilər:

– O haradadır? – Doğulanq çaganı bir döşündən o biri döşünə adladaraq kirimişcə piçildədi. Doğulanqa onszu da aydın idi ki, özünün bilmədiyi şeyi Altun da bilmir.

– Bilmirəm, – Altun gözlərindən yaş süzülə-süzülə cavab verdi. – Uzaqlarda olar.

– Kaş elə olaydı! Kaş elə olaydı! – Doğulanq Tanrıdan diliək elədi.

Onun dileyinə qoşularaq qarabaş da başını yırgaladı. Onların ikisi də eyni şeyin barəsində düşünürdülər – təki yüzbaşı Erdənə gizlənə biləydi, atını uzaqlara səyirib gözdən-könuldən qıraq bir yerde daldalanmış olaydı.

Alaçığın dağından addım səsləri gəldi. Kimsə emr elədi:

– Di çıxart onları! Şorgözlor!

Bayraqlara bəzək vuran qadın öz körpəsini sonuncu dəfə kökstüno sıxıdı, körpenin məhrəm iyini kədərlə sinəsinə çəkdi və əlləri titreyətitreyə Altuna verdi:

– Neçə ki sağdır, gözün üstündə olsun...

– Ondan xatircəm ol! – Altun boğazına tixanan qəhəri uddu və daha özünü saxlaya bilmədi. Hündürden, gücü çatdıqınca hönkürdü.

Elə bu zaman yasavullar onları sürüyüb alaçıqdan eşiye saldırlar.

Gün artıq günortanın yerinə sancılaraq çölün üstündə xeyli qalxmışdı. Bayraqların üstünə naxış vuran qadının qətlindən sonra yürüşü davam etdirməyə hazır olan qoşunun və araba yığnaqlarının arxasında göz işlədikcə Sarıözek düzəlli – ucu çöl səhraları uzanmaqdı. Təpələrden birinin qəşində xaqanın qızılı kəcavəsi bərq vururdu. Alaçıqdan çıxarkən Tanrıının özü qəder elçatmaz olan xaqanın əyləşdiyi həmin kəcavəni Doğulanqın gözü aldı; kecavənin yan-yöresində çölün mehi dəydikcə onun öz əlleriyle üzerine ağızından od püşkürən əjdaha tesvirləri tikdiyi bayraqlar yellənirdi.

Texti-revanda əyləşmiş Çingiz xan həmin təponin allancından her şeyi aydınca seyr eləyə bilirdi – çölü də, qoşunu da, arabalardakı adamları da. Göyün üzündə, xaqanın başının üstündə hemişəki kimi vəfali ağca bulud süzməkdeydi. Bayraqlara bəzək vuran qadının qətl həmin yürüşü yolundan eləmişdi. Ancaq elədəki işi qoymaq da olmazdı. Qurulan görk xaqanın iştirakıyla keçirilən nə birinci, no də sonuncu qətl idi – hər cür azgınlıqlar məhz bu üsulla cəzaya çatdırılırdı. Xaşan hər dəfə yəqin eləyirdi ki, xalqı külli-ixtiyar sahibinin qoysduğu vahid qanun-qaydaya qail eleməkdən ötrü qətl cəzasının başqalarına görk edilməsi zəruridir. Çünkü tamaşaşa durmuş hər kəsin öz gözləriyle gördüyü qətlin ondan ötdüyüne görə içinde doğulan qorxu da, miskin sevinc də adamları dehşətli qətl tamaşasını yeganə cəza vasitəsi kimi qavrayıb yanında saxlamağa məcbur eləyir. Buna görə də hökmədarın çıxardığı fərmana təkcə haqq qazandırmırlar, həm də bu fərmani alqışlamalı olurlar.

Bu dəfə də, Doğulanq alaçıqdan bayira çıxardıb, camaatin gözü qabağından keçirmək, hamiya görk elemək üçün zorla arabanın üstünə qaldırarkən, adamlar sürü kimi uguldaşdırılar, hərəkətə geldilər. Çingiz

xanın sıfətinin çizgileri daşdan yonulubmuş kimi donmuşdu. O, yellenen bayraqların ve bayraqların yanında daş heykəl kimi həreketsiz dayanmış kezəqulların əhatəsində təxti-revanında əyləşmişdi. Elan edilmiş qətl də eله buna hesablanmışdı – her kəs bilmeliydi ki, Qərbin üzərinə yüksək zamamı cızğıından çıxmaga bir kəsin haqqı çatmır. Xaqan qəlbinin derinliklərində başa düşürdü ki, gənc qadına – anaya qarşı bunca sərt divan tutulmasından vaz keçmək də olar, onu əfv elemək də mümkün dür, lakin bu ürəyi yumşaqlaşdırmaq heç bir əhemiyəti olmayacaqdı. Hər cür alicənəbləq həmişə yamanlıqla neticələnir, hakimiyət zeifləyir, adamlar yoldan azib həyasızlaşır.

Yox, o heç nədən peşman deyildi, narazı qaldığı şey oydu ki, bayraqlara bəzək vuran qadının saqqızını oğurlayan adamı üzə çıxarda bilməmişdilər.

Dara çəkilməye məhkum olunmuş qadinsa arabanın üstündə qoşun və xidmət adamlarının sıraları öündən keçirdi. Donun yaxası sinəsinin üstü bərabərincən cirilmişdi, saçları pırpıtlanmışdı, səhər gündeşinin altında kömür kimi bərəq vuran zıl qara, six difdikləri solğun, ayazmış yanaqlarının üstünə dağılmışdı. Bununla belə, Doğulanq boynunu bükməmişdi, dünyası viran olmuş kədərləi baxışlarıyla dörd yanını gözdən keçirirdi. İndən belə onun özgələrindən gizletməya heç bir pünhan sırrı qalmamışdı. Bəli, kişini öz həyatından artıq sevən qadın da, həmin sevgidən doğulan biccə uşaqla göz qabağında idi.

Adamlarsa her şeyin içində yetmək istəyirdilər və qışkırırdılar:

– Ay madyan, bes senin ayğırın haradadır? Kimdir o?

Qadının günahının nədən ibarət olduğunu aydın kəsdirə bilmədiyi üçün cuşa gələrək amansızlaşan kütle özünü batlığı rezil günahın pencələrindən daha tez xilas eleməkdən ötrü bağırırdı:

– Asın qancığ! Eله bu saatca asın! Daha nəyi gözləyirsınız!

Qətl yerinə yetirməli olan cəlladlar ola bilsin, özündən çıxan kütlenin bayraqtiken qadının iradəsini sindira biliçeyinə ümid bəsləyirdilər. Süvarilerden biri, xaqanın uğrunda hər şeye hazır olan gər sesli, ığid cüssəli bir noyon xaqanı əhatəyə almış adamların dəstəsindən aralındı. Atını kədər doğuran mərasimə – ölümə məhkum edilmiş qadının mindirildiyi və yanınca da qucağı uşaqlı qarabaşın yeridiyi arabaya doğru sürdü. – Əl saxlayın, görüm, – onları dayandırdı və üzünü süvarilərin sıralarına tutaraq ucadan qışkırdı:

– Hamınız qulaq asın! Bu həyasız məxluq uşağı kimdən aldığını, qəleti kiminlə qarışdırduğunu boynuna götürməlidir. Qoy desin görek doğduğu uşağın atası buradakı kişilərin arasında varmı?

Doğulanq cavab verdi ki, yoxdur. Sıraya düzülmüş adamların arasını uğultu başına götürdü.

Araba bir yüzlük bölkədən aralanıb, o biri yüzlüyə yaxınlaşırıb, yüzbaşalar ise qışkırırdılar:

– Mənim xəberim yoxdur! Herif bəlkə o biri dəstədəndir?

Buna baxmayaraq gər sesli noyon dönüb-dönüb Doğulanqdan tələb eləyirdi ki, uşağın atasının kim olduğunu boynuna alınsın.

Arabani növbəti süvari bəlüyünün önündə əylədilər və bir də soruştular:

– Göstər görek, ləçər, uşağın atası kimdir?

Yüzbaşı Erdənə özünün qasqa atı Akjulduzun üstündə, məhz həmin sərada, bəlüyün başında dayanmışdı. Doğulanqla Erdənenin baxışlarını bir-birinin üzündən nə qədər çətin ayırdıqlarını, Doğulanqın pırpıtlarını alının üstündən yana itəleyərkən necə səksəndiyini, bir anın içindəcə onun yanaqlarının necə od tutub yandığını və həmin dəqiqə də öleziyib söndüyüni çaxnaşma və ses-küy içərisində heçce kim sezməzdi. Onların gözlerinin bu ildirum sürətli görüşünün Doğulanqdan ötrü nə olduğunu, bu anın qadının ürəyində hansı sevincə, hansı ağrıya çevrildiyini yalnız Erdənenin özü təsəvvürünə gətirə bilərdi. Özünü eله alaraq toxlayan Doğulanq yenə də qeti cavab verdi:

– Yox, mənim uşağımın atası burada yoxdur!

Yenə də heç kəs yüzbaşı Erdənenin başını itirdiyini sezmedi, lakin Erdənə eله o dəqiqə iradəsini topladı, özünü yiğisdirdi, zorla da olsa, təmkinli görkəm aldı.

Cəlladlar artıq hazır idilər. Əyinlərinə geydikleri qara libasın qollarını üç nəfər adam qoşa ürgüclü nəheng dəveni ortaya çekdi. Dəvə o qədər yekə idi ki, atın belindəki admanın başı onun ortasına güclə çatırdı. Çilpaq sehra düzəngahlarında meşə olmadığından köçərilər ləp qədimlərdən qətl cəzasını bu üsulla yerinə yetirərdilər, kəndirin uclarındakı ilgəkləri ölüme məhkum edilmiş adamların boğazlarına salaraq onları xurcuntayı eləyir, kəndiri xixmiş dəvenin donqarlarının arasından aşırırdılar, qətlə məhkum edilən tek olanda isə kəndirin o biri ucundakı ilgəye qumlu çuvalı bağlayırdılar.

Bayraqların üzerine bəzək vuran Doğulanqdan ötrü də artıq "xurcuntayı" hazırlamışdılar.

Cəlladlar qışqır-bağır sala-sala ağacları budayıb dəvəni yıxmaga, torpağın üstünə çökəməye, uzun, caydaq ayaqlarını qarnının altına yıxmaga möcbur elədilər. Çarnıx hazır idi.

Vədəsi yetişəndə təbillər yüngülər nərildəşərək səsə geldilər.

Bu zaman gər sesli noyon sonuncu dəfə üzünü qadına tutdu. O yeqin ki, bu dəfəki sualına elə-beşə, iş-işdən keçəndən sonra verirdi:

— Səndən axırıncı dəfə soruşuram. Pambıqbaş əbləh, sən onuz da öldürüləcəksən ve sənin doğduğun da salamat qalmayacaq. Bəs onda səni necə başa düşək, doğrudanmı uşağı kimdən alındığını bilmirsən? Bəlkə daşı etəyindən tökəsen, uşağın atasının kim olduğunu yadına götürəsən?

— Yadımda deyil, bu iş çoxdan olub, buradan uzaqlarda olub, — bayraqlara bəzək vuran qadın cavab verdi.

Çölün üstünü içdən gələn cod kişi hırıltısı ilə bədniyyət qadın ci-viltisi bürüdü.

Noyon sorğu-sualları dağını kesmədi:

— Ayri nə cür yozaq, belə çıxmırkı ki, bazarda əlinə imkan düşən kimi qarışdırıman işi, elemi?

— Elədir, bu iş bazarda olub! — Doğulanq elə bil hamiya meydan oxuyurdu.

— Ticarot eləyirdi, yoxsa arada-bərədə boş-boşuna veyllənirdi? Bəlkə elə bazar oğrusu imiş?

— Bilmirəm ticarətmə eleyirdi, boş-boşunamı veyllənirdi, bəlkə də elə bazar oğrusu idi, — Doğulanq noyonun dediklərini təkrar elədi.

Yenə də bayaqqı hırıltı ilə ciwiltili göye dirək oldu.

— Ondan ötrü tacirin, sorsərinin, bazar oğrusunun nə təfavütü varmış, əsas məsələ bazarda yanğını söndürməkmiş.

Bu zaman gözlənilmədən qoşunun sıraları arasından kiminse səsi yüksəldi. Kimsə var gücüyle qışqırıldı: — Mənəm uşağın atası! Bəli, oğr bilmək isteyirsinizse, mənəm!

Qafıldəncə hamı susdu, səfildəncə hamının üstünə elə bil su ələndi — bu kim idi ki? Bayraqların üzərine tikmə salan qadının heç kəsə açmadığı, əbedilik özü ilə aparacağı sırtı açan, ölümün səsinə sonuncu macalda ses verən kim idi axı?

Hamı da məəttəl qalmışdı: yüzbaşı Erdənə özünün aypara qaşqalı atını mahmızlaya-mahmızlaya cərgələrin arasından irəli çıxdı. Akjulduzu əyləyib, pəncələrini üzəngiyə direyib dikəldi, yəherin üstündən üzünü kütləyə tutaraq ucadan təkrar elədi:

— Bəli, mənəm! O mənim oğlumdur! Mənim oğlumun adı Kunanıdır! Mənim oğlumun anasının adı Doğulanqdır! Mənim özümse yüzbaşı Erdənəyem!

Bu sözləri deyəndən sonra hamının gözü qarşısında sıçrayıb atın üstündən yera cndi, əlini uzadıb Akjulduzun boynunu şappıldatdı, at geri sıçradı. Yüzbaşının özü isə irəli yeriye-yeriye üstündəki silahlarını, yaraq-yasağını töküb, hərəsini bir torofo ataraq cəlladların artıq bileyindən tutduğu qadına doğru yöneldi. Tamaşa toplaşanların lal sükütu altında yeriyirdi, tamaşa toplaşanlar ölümünün üstünə şax yeriyen adam gördürlər. Özünün dar ayağında olan sevgilisinin bərabərinə çatanda yüzbaşı Erdənə onun qarşısında diz çökdü, ona sarıldı, qadın isə əlini Erdənənin başına qoydu və onlar ölümün qəşərində təzəden bir-birinə qovuşub hərəkətsiz dayandılar.

Elə bu zaman dobubaslar döyüldü, qəfildən döyüldü və içine çaxnaşma düşmüş buğa naxırı kimi zəhmli norildəyərək gurultu qopardı. Qəfildən hər şey yada düşdü, hər şey təzəden öz çevrəsinə qayıtdı, təzəden buyruq verildi — hamı hərəkətə, yürüşə hazır olmalıdır, hər kəs öz üzərinə düşən işi yerinə yetirməliydi! Cəlladlar da ləngimeden öz işlərinə başladılar. Əlavə üç nəfər yasavul da onların köməyinə geldi. Yasavullar yüzbaşını yera sərdilər, cəld onun qollarını arxasına çatdırılar. Sonra da bayraqlara bəzək vuran qadını yera sərdilər, qadının qollarını arxasına çatdırılar və onların ikisini də xixmiş dəvəyə doğru süründürülər; teləsə-teləsə uzun kəndirli götürdülər, kəndirin bir ucundakı ilgəyi yüzbaşının, o biri başındaki ilgəyi isə dəvənin ürgüclərinin arasından keçirərək bəzəkçi qadının boynuna saldılar. Dəhşətli bir təleskənliliklə, təbillərin ardi-arası kəsilməyən gurultusu altında dəvəni ayağa qaldırmağa girişdilər. Qalxmağı arzulamayan heyvan müqavimət göstərdi, böyürdü, dişlərini qəzəblə qicayıb şaqqıldıdatdı. Lakin dəyənəklərin zərbəsi deyəndə özünün caydaq cəməyini yerdən qaldırmalı oldu. Qoşaürgüclü dəvənin yançıqlarından, kəndirin uclarından qatıb dümdüz qalmış iki adam, bir-birini doğrudan-dogruya sevən, axırət evinə qədər sevən həmin iki adam sallanırdı.

Tebillerin hay-heşiri altında xaqanın kecavəsinin təpənin qasından necə aparıldığından heç də hamının xəbər olmadı. Xaqan qətl yerini tərk eləmişdi, qəldən razı qalmışdı: təkcə buyurulan cəza yərində yetirilməmişdi, nəticə onun gözlədiyindən də artıq olmuşdu – axır ki, bayraqlara bəzək vuran qadının saqqızını oğurlayan naməlum bəndə üzə çıxmışdı. Bu adam özünün yorğan-döşək nəşesini hər şeydən yüksək tutan yüzbaşı imiş, xaqan ordusunun yüzbaşlarından biri imiş, axır ki, onun qarşısında layiq olduğu cəzaya çatdırılmışdı. Xaqan bununla bəlkə də nə vaxtsa öz arvadı Borten'i aşuşuna alan və o gündən bu günə kimliyi gizli qalan adamın hayfini da yüzbaşından çıxmışdı. Xaqanın Bortenin doğduğu övladına ömrü boyu qəlbinin gizlinində qanı qaynamamışdı.

Tebillərsə guruldamağındaydı, ara vermədən qəzəblə nərə çəkir, öz gurultusuyla donqarlarının arasından keçirilmiş kendiri aralarında bölən sevgililərin asıldığını dəvenin yerişini müşayiət etməyirdi. Yüzbaşı ilə bayraqların üzərinə bəzək vuran cansız eşyalar kimicə yük heyvanının yanaqlarından sallanırdılar – bu, yer üzünün gelecek hökmətinin qanlı taxt-tacına verilmiş qurbanlıq idi.

Dobulbaslar kirimir, ürekleri üşütdürür, adamların dilini-ağzını bağlayaraq hamını heyrət içərisində saxlayırdı. Öz məramına doğru tərəddüsüz gedən xaqanın hökmündən çıxacağı təqdirdə başına nə goləcəyini həmin gün hər kes öz gözləriylə görə bilerdi.

Cəllad yasavullar seyyar çarmıxi – öz devələrini qoşunun və arabaların yanından keçirdilər, ölülerin cəsədlərini qabaqcadan qazılıb hazırlanmış kalafaya gömənə qədər dobulbasların səsi kəsilmədi, təbəlibçilər qan-tər içinde hərəketlədilər.

Aradan az keçmiş qoşun yol aldı, Çingiz xanın çöləmə ordusu təzəden Qerbə doğru yeridi. Nəhəng süvari böyükleri, arabalar, örüşə ötürülmüş naxırlar, təkər üstündə gedən silahsız emalatxanaları və digər yardımçı qüvvələr, yürüşə çıxan hər kəs, hamı bir can kimi yubanmadan yola düzəldi. Sariözək düzündəki Tanrı qarğısına keçmiş həmin yeri telesik tərk elədilər. Hamı vaxt itirmədən çıxıb getdi və kimsəsizləşən düzde yalnız bir adam – özünə yer tapa bilməyən, indi özünü varlığını belə ağlına getirməyə cürəti yetmeyən, ürəyi aramsız olaraq çırpinan qucağıuşaqlı qarabaş Altun qaldı. Birdən-birdə onu da yaddan çıxartmışdılar, başından çəkilmişdilər, özlərini elə göstərmış-

dilər ki, guya onu görmürlər, ondan oddaqtan aralanan kimi aralamaşdılar. İndən belə heç kəs Altun hayında deyildi.

Her yan tezliklə sükuta daldi, nə bir dobulbas, nə bir çağırış, nə bir bayraq... Sarıözək düzündə itməkdə olan tek bircə nişanə – peynil yol, dırnaqların açlığı, yürüşün yönünü nişan verən şirim qalmışdı...

Hamının uzaqlaşlığı qarabaş Altun lal tenhalığın içinde tek-yalqız gəzib-dolaşır, dünənki ocaq yerlərində qalan artıq-urtuqdan döşyür, üstündəki ət parçalarından axıradək gemirilməmiş sür-sümükləri dar gün üçün çantasına doldururdu. Şey-şüyərin arasından kimdənsə düşüb qalan bir qoyun dərisi əline keçdi, gece özünün və körpənin altına salmaqdan ötrü dərini çiynine aşındı – o, özündən ixtiyarsız ana olmuşdu.

Həqiqətən də Altun bilmirdi ki, neyləsin, haraya üz tutsun, başına nə çəre qılsın, harada sığınacaq axtarsın, çağanın qarnını necə doydursun. Neçə ki, gün batmamışdı, nəsə bir möcüzənin baş verəcəyinə bel bağlaya bilərdi: bəlkə, bexti birdən üzünə güləcəkdi, bəlkə, elə çölün düzündə birdən rastına bir çoban alaçığı çıxacaqdı? Altun birdən-birdə həm azadlıq qazanmış, həm də taledən haqqında düşünməyə belə vahimeləndiyi acı pay almışdı. O özünü xəyallarıyla ovundurmağa çalışırdı. Axı, körpə bir azdan acacaqdı, ondan süd isteyəcəkdi və onun gözü baxa-baxa acıdan ölücəkdi. Onu vahiməyə salan da buydu. Nəsə bir qərara gəlib, həmin qərərin üstündə dayanmağa gücü çatmırıldı. Altunun gümanı gəlen və o qəder də ağlabatmayan bircə şey qalırdı. Əgər bu çölli-biyabanda insan yaşayırdısa, onları axtarib tapmaq və əgər onların da arasında əliuşaqlı ana vardısa, çağanı ona vermək, özünü isə əvəzində könüllü qul eləmek.

Qadın aram tapa bilməyərək çölün ortasında vurnuxurdu, təvəkküle gah gündoğana doğru gedirdi, gah günbatana... O, qucağında uşaq dinclik bilmədən gəzib dolaşırı... Uşaq get-gedə daha çox qımlıdanmağa, qıqlıdamaga, ağlamağa, əmçək istəməyə başlayarkən gün günortanın yerinə qalxmışdı... Qadın körpənin bələyini dəyişdi, onu yeriyə-yeriyə yırğalayaraq yoldan qalmadı. Ancaq bir azdan uşaq daha da bərkdən ağladı və kırımedi, ağlayıb-ağlayıb göyerdi. Altun ayaq saxlayaraq həyəcanla qışqırdı:

– Kömək eləyin! Köməyə gelin! Bəs indi mən neleyim?

Göz işlədikcə uzanan çölün düzündə nə bir tüstü görünürdü, nə də od-ocaq. Hər yanda kimsesiz çöller baş alıb gedirdi, baxdıqca adamın

gözünün şoxunu aparırdı... Ucsuz-bucaqsız çölün düzüdü, bir de ucsuz-bucaqsız göy üzü, yalnız qadının başı üstündə kiçik, ağca bir bulud asta-asta hərlənməkdəydi...

Ağlamaqdan körpənin yağı yanlırdı. Altun yalvarıb-yaxarır, öz canını ağlayırdı:

— Axi sən məndən nə isteyirsən, ay iqbalı qara?! Axi sənin yeddin hələ bu gün çıxır! Sən bu dünyaya öz bəxtsizliyinin sorağına gəlmisin... Axi mən sənə nə yedizdirim, ay yetimcə? Görmürsənmi bir ağaran-cinərən gözə dəymir! Bu gen dünyada bir sən qalmışan, bir mən, təkcə bizik, biz iqbalı qaralar, bir de göyün üzündəki bir ağca buluddur, göyün üzündə tənha ağca bulud dolaşır... Axi soninlə mən haraya gedirik? Sənə mən nə verəsiyəm? Bizi tek qoyublar, biz atılmışq, sənin atanla anan dara çəkiliblər, torpağa gömülüblər. Bəs, bu adamlar savaşa-savaşa haraya gedirlər, bu adamlar səni, bir parça səbəni bextin ümidiñe buraxıb hayana gedirdilər!?

Altun ağlayan çağanı bərk-bərk sinəsinə sıxaraq təzədən çöl uzunu götürüldü, yüyürdü ki, təki dayanmasın, hərəkətdən qalmasın, gözü baxa-baxa üreyi dərd əlindən partlaması...

Çağ'a qanıb-qandırmırdı, öz isteyini, iliq ana südünü axtara-axtara hisqırırdı. Altun özü de ferqino varmadan daşın üstünə çökdü, qəzəb içinde, göz yaşı içinde donunun yaxasını dərtlişdi və qarışib-qartalmış, heç vaxt körpe dodağı görməmiş döşünü çağanın ağızına təpdi:

— Ala. Ala! Ürəyin yerine düşsun! Əger səni yemləmeye bir şeyim olsaydı, ay bəxtsiz yetimcə, qiymazdimmi sən eməsen! Ala, arxayımlaş! Bəlkə inanasan, mənim canından əl çəkesen! Mənim dediyimə baxansanmı? Quru döşümən, boş sözümən sənin ağızına nə gedəsidir? Ulu Gøy, hansı günahıma görə məni bu cəzaya düçər elemisen?

Uşaq əmcəyi ağızına alan kimi sakitləşdi, varlığı özünün gözlədiyi nemət şəklində görərək ağızını marçıldatdı, xırdaca gözlərini sevinclə açıb-yumaraq damaqlarını bərkitdi.

— Hə, gördünmü? — qadın müləyim-müləyim, yorğun-yorğun körpəni məzəmmətlədi. — Ürəyin yerinə düşdümü? İnandınmı əmdiyinin içinde bir şey yoxdur? Sən indiçə bayaqkindən da bərk ağlayacaqsan. Onda bu lənətə gəlmış çölün düzündə mən sənin əlindən başıma haranın külünü tökəcəm? Deyəcəksən aldadıram səni, səni heç aldadırmı? Ömrüm uzunu qul olmuşam, qarabaşlıq elemişəm. Bir ben-

dəni aldatınamışam. Hələ uşaqlığımdan anam deyərdi ki, bizdə, bizim nəsildə, Cində heç kəs heç kəsə yalan satmayıb. Hə, hə, sən yalandan bir balaca ovun, işin nə yerdə olduğunu indicə bilecəksən...

Altun daxilən özünü qaçılmasız bir bədbəxtliklə üz-üzə qalmağa hazırlaya-hazırlaya çağanı qılıqlayırdı, lakin ona qəribə gələni buydu ki, çağ'a, deyesən, quru əmcəkdən qopmaq istəmirdi, əksinə, onun bapbalaca üzündə xoşbəxtlik gülümşünürdü...

Altun döşünü ehtiyatla çağanın ağızından çıxardı və birdəncə döşündən dümağ süd şırnağının sizdığını görendə içini çekdi. Heyrətlə-nə-heyrətlə-nə döşünü təzədon çağanın ağızına verdi, sonra təzədon geri aldı və yenə de döşündən süd damdığını gördü. Onun döşünə süd gəlmüşdi! İndi o, canına hansısa bir təpər gəldiyini açıq-aydın hiss eləyirdi.

— Ay Tanrı! — qarabaş Altun özündən ixtiyarsız dilləndi. — Döşümə süd gəlib! Həqiqi süd! Eşidirsənmi, körpe balam, mən sənə ana olacam! Daha son ölmeyəcəksən! Ulu Gøy səsimizi eşitdi, sən mənim bələli balamsan! Sənin adın Kunandır, doğma atan-anan qoyub bu adı sənə, səni bu dünyaya getirməkden ötrü, bunun üstündə de ölməkdən ötrü bir-birini sevən atanla anan! Bu möcüzəni bize yetirənə, səndən ötrü döşlərimə süd verənə şükür elə, körpe balam...

Gözlerile gördüyüne meottel qalan Altun kiridi, bədəni istiləndi, qışqasına tər gəldi. Ucsuz-bucaqsız boşluqlar boyunca yanına-yörəsinə boylananda gözünə heç nə dəymədi, heç şey, heç bir ağaran-cinərən görmədi, yalnız Günəş gülümşünürdü, bir de başının üzündə tək-tənha, ağca bir bulud dolaşmaqdı.

Ana südündən ləzzət aña-aña əmib doyan körpe yuxuya getmişdi, canı rahatlaşmışdı, qadının qolları üstündə atxayın-axayın uyuyaraq asta-asta müşildiyirdi, qadınsa başına gələn qəziyyələri unutmuş, dobubasların qulaqlarında səslənən amansız gurultusunun yaratdığı vahimədən canı qurtarmış, balasını əmizdirən ananın ikidən-birdən indiyədek ona tanış olmayan şirin analıq duyğusuna qapılmışdı. O bununla torpağın, göyün və ana südünün nəsə bərəketli bir bütövlüyünü keşf etmişdi...

Yürüşə davam etməkdəydi. Dünya fatehinin ulu çölləmə qoşunu öz ləngərini pozmadan vurhay Qərbə doğru irəliləməkdəydi. Əsgərlər, arabalar, naxırlar...

Çingiz xan özünün vefalı, dəli-dolu, taleyin özü kimi seçilib sonlanmış ağ yalmanlı, qara quyruqlu, yorğɑ yerişli köhləninin belində, keşikçilərinin ve rəiyyətinin ehatəsində üzərində ağızından od püs-kürən ejdaha təsvirləri salınmış dalgalanan bayraqları aparan bayraqdarların arxasında gedirdi.

Torpaq yorğɑ atın tökmə dırmaqlarının altında səsə düşərək sanki geriye üzürdü. Torpaq atın ayaqlarının altından dala qaçırdı, ancaq əskilmirdi, yeni-yeni düzənlilikləriyle yaxasına heç vaxt al yetişməyəcək üfüqlərə qədər uzanaraq getdikcə gedirdi. Torpağın nə ucu vardı, nə də bucağı. Torpağın tükənməzliyi və böyüklüyü yanında qum dənəsi boyda görünən xaqan gözə dəyen və deymeyen nə vardisa, hər şeyə yiye çıxməq, özünün Dünyanız Dörd Yanının hökmdarı kimi tanınmasına nail olmaq eşqiyə yanındı. Ona görə də yeni-yeni torpaqlar zəbt eləməyə gedirdi, ona görə də qoşunuunu yürüşə çıxartmışdı...

Xaqan zəhmli və susqun idi, əslinə qalsa, elə belə də olmaliydi. Ancaq onun ürəyinin dərinliklərində nelerin baş verdiyini heç kəs texmin etməyə bilməzdı. Tamamile gözlenilmez bir hadisə baş verəndə də heç kəsin ağlına bir şey gəlmədi – xaqan qəfildən atının başını döndərək cilovu o qədər möhkəm dardı ki, at yerində firlandı, arxadan onuna dabanbasaraq gələnlər az qaldılar ki, toqqusunlar, atlarının başını güclə yana döndərə bildilər. Xaqan titreyən əlini gözünün üstünə qoyub Göyün üzünə təferinc elədi, yox, ağca bulud yubanıb daldı qalmamışdı, nə qabaqda göz dəyirdi, nə də arxada...

Xaqanın qarasınca düşən ağca bulud gözlənilmədən qeybə çəkilmişdi. Nə həmin gün, nə ertəsi günü, nə də on gündən sonra o bulud bir də gözə görünmədi. Ağca bulud xaqanı tork eləmişdi.

Çingiz xan İtil çayının yaxasına çatanda başa düşdü ki, Göyün üzü ondan dönüb. Oradan o yana getmədi. Avropanı zəbt eləməyə oğullarını və nevəlerini göndərdi, özü isə geriye, Ordasa qayıtdı ki, öləndə burada ölsün və gözdən-könüldən iraq bir yerdə torpağa tapşırılsın.

Bu yerlərdə qatarlar gündoğandan günbatana, günbatandan da gündoğana gedirdi...

1953-cü ilin fevral ayının ortalarında Sarıözək çölliye gündoğandan günbatana gedən sənisiş qatarlarının arasında xüsusi vaqon

qoşulmuş bir yük qatarı da keçdi. Yük vaqonuna bənd edilmiş həmin əlavə nömrəsiz vaqon qiraqdən baxanda o biri vaqonlardan heç neyi ilə seçilmirdi, ancaq qiraqdən baxanda belə görünürdü – xüsusi vaqonun bir hissəsi poçt şöbesi idi, poçt şöbesindən tamamilə təcrid edilmiş o biri hissəsi isə dövlət təhlükəsizliyi orqanlarının xüsusi maraq göstərdikləri şəxslərin salındığı səyyar istintaq izolyatoru işini yerinə yetirirdi. Qazaxistan Dövlət Təhlükəsizliyi Komitəsinin əməliyyat bölmələrindən birinin baş müstəntiqi Tansıkbayovun uydurduğu işin nəticəsində bu defə xüsusi maraq doğuran şəxs Abutalib Kuttubayov olmuşdu. Onu Tansıkbayovun özünün və gücləndirilmiş mühafizə destəsinin müşayiətlə həmin vaqon-zindanda aparırdılar. O, başqa şəhərlərde üzləşdirilməliydi.

Tansıkbayov qarşısına qoyduğu məqsədə yetinəkdən ötrü yorulmadan çalışırdı – dindirməni yolboyu da davam etətdirirdi. Tansıkbayovun məqsədi alman əsirliyindən müəmmalı şəraitdə qaçaraq Yuqoslaviyaya gedib çıxan və orada təkcə gelecek yuqoslav revisionistləri itə deyil, həm də ingilis keşfiyyat idarələrinin qurduğu təxribatçılıq şəbəkəsini təfərrüatiyla üzə çıxartmaq idi. Sovet hökumətinə xəyanət etməyən və indiyədək üzə çıxardılmayan düşmənleri ardi-arası kəsilməyən sorğu-sualılarla, onların verdikləri ifadələrin, eləcə də birbaşa dəlillərin tutuşdurulması yolu ilə ifşa eləmək lazım gəlirdi. İstintaq işinin başlıca tentənesi isə günahkar olduqlarını, tutduqları emələ görə xəcalət çəkdiklərini müttəhimlərin boyunlarına qoymaqlı idi.

Artıq həmin işin bünövrəsi qoyulmuşdu – dindirmənin gedişində Abutalib Kuttubayov vaxtıla Yuqoslaviyada döyüşməş sabit hərbi əsirlərdən on nəfərə yaxın adamın adını yadına salmışdı; yoxlama nəticəsində məlum olmuşdu ki, ölkənin müxtəlif ucqarlarından olan həmin adamların eksəriyyəti sağ-salamatdır. Onlar da artıq həbsə alınmışdalar və dindirmənin gedişində çoxlu başqa adlar da çəkmışdlər, bununla da Yuqoslaviyada hökumətə xəyanət etməyən şəhərin siyahısını ehemmiliyəti derecədə doldurmuşdular. Bir sözə, işlər yaşı kimi gedirdi və başdakı rəhbərliyin düşmən ünsürlərin üzə çıxarılmasında profilaktika heç vaxt ziyanlı deyil fikrine söylenən xeyir-duası sayəsində işin tamamılıcə ciddi mərhəlesi başlanmışdı. Uğur qazanılaçığı təqdirdə Yuqoslaviya kommunist partiyası ilə beynəlxalq münaqişənin alovlanması, Titonun şəxsən Stalinin lənətine düşçərəsi fonunda bu

iş olduqca xeyirli nəticə vere bilərdi və bu iş təkcə onun özülünü qoyan Tansıkbayov üçün deyil... homçının bu işə fövqəladə maraq göstərən başqa həmkarlarından ötrü də "bolluq" vəd etdiyirdi – onların hamısı şəraitdə istifadə eleyərək vezifelerini böyütmək ümidində idilər. Onların fəaliyyət homrəyiliyi də bundan irəli gelirdi. Hər halda Abutalib Kuttubayovun üzləşdirilməyə və çapraz istintaqa aparıldığı Çkalov (keçmiş Orenburq), Kuybişev, Saratov kimi əyalət şəhərlərində Tansıkbayovun təşrif gətirməsini sebirsizliklə gözləyirdilər.

Tansıkbayov fürsoti oldən vermirdi, o, süret adamıydı, işə ayaq verməyi sevirdi. Həbs yerindən aparılmasının dustağı necə təsir elədiyi, dustağın dəmir barmaqlıqlar arasından bir-bir gözlerinin qarşısından ötüb keçərək arxada qalan dəmiryol qəsəbələrinə necə də ağrıyla, həsrətlə boylandığı Tansıkbayovun nəzərindən yayınmamışdı. Kuttubayovun içindən nələr keçdiyini Tansıkbayov başa düşmüşdü və mümkün olan qədər inandırıcı təhər-tövürlə dustağı təlqin eleməyə çalışırdı ki, guya Kuttubayovun pişliyini istomır, belə düşünür ki, Kuttubayovun günahı o qədər də böyük deyil, guya ölkədə fövqəladə vəziyyət yaranacağı üçün xarici keşfiyyat tərəfindən ehtiyatda saxlanılan agentura şəbəkəsi başçısının – rezidentin Abutalib Kuttubayov olmadığını o da bilmiş və oğur Kuttubayov başçını – rezidenti ələ keçirmekdən ötrü istintaqa kömək ələsə, ələlxusus da üzləşmələr zamanı bu işin üstünü açsa, onu əsaslı şəkildə sübuta yetirə bilsə, bununla da özünün işini yüngülləşdirmiş olar. Özü də əməlli-başlı yüngülləşdirmiş olar. Beş il, yeddi il nəmənədir ki; papağımı hərleyənə qədər ailəsinin, uşaqlarının üstünə qayıdacaq. Hər halda, əger istintaqın obyektiv gedisi kəmək ələsəydi, canını ən ağır cəzadan – güllələnmədən qurtarmış olacaqdı, oksinə, nə qədər inadkarlıq göstərsəydi, işin gedisini dolaşdırısaydı, həqiqəti coza orqanlarından gizlətsəydi, özüne bir o qədər çox pişlik elemiş olacaqdı, öz ailəsinin başına daha artıq bədbəxtlik açmış olacaqdı. Qapalı məhkəmə ona ölüm hökmü çıxarda bilərdi...

Tansıkbayovun dustağın beyninə yeritdiyi və əlində dəstəvuz elədiyi şeylərdən biri də buydu ki, əger Kuttubayov onunla əməkdaşlıq eləməyə razı olsa, onda qələmə aldığı Sariözək əfsanələri, ələlxusus da "Manqurt əfsanəsi" ilə "Sariözək qətli" işə daxil edilməyəcəkdi. Yox, əger Abutalib əməkdaşlığı razılıq verməsəydi, onda Tansıkb-

yov məhkəməyə təklif edəcəkdi ki, Kuttubayovun qələmə aldığı metnlər üstü keçmişlə perdələnmiş milletçilik təbliğatı kimi baxılsın. "Manqurt əfsanəsi" əcdadların unudulmuş və gereksiz dilini dirçəltməyə, millətlərin assimiliyasiya olunmasına müqavimət göstərməyə ziyankar çağırış idi, "Sariözək qətli" isə güclü ali hakimiyyətin ittihamı, dövlət mənafeyinin şəxsiyyətin mənafeyindən yüksək olması ideyasının danılması, mənfur burjuaziya fərdiyyətçiliyinə rəğbet, kollektivləşmenin təmumi xəttinin, daha doğrusu, kollektivin vahid məqsədə tabe edilmesi fikrinin inkarı idi, bununla da sosializmin neqativ dərk edilməsi arasında bir şey qalmırdı. Sosializm prinsiplərinin və mənafelərinin istenilən pozuntusu, bəlli olduğu kimi, amansızcasına cəzalandırılırdı... İctimai zəmidən icazəsiz olaraq bircə sünbüл qopardan adamı əbəs yere on il həbs düşərgəsinə yollamırdılar. Görənda ideoloji "Sünbülyığanları" nə gözleyirdi! İşin bu cür qələmə verilmesi nəticəsində məhkəmə başqa madde üzrə eləvə ittiham qaldıra bilərdi. Tansıkbayov Kuttubayovu daha artıq inandırmaqdən ötrü Sariözək mətnləri ilə bağlı özünün gəldiyi axır nəticələri bir neçə dəfə avazla oxumuşdu. Həmin mətnlər tosadüfi ortaya atılmamışdı, Tansıkbayovun hər dəfə qeyd elədiyi kimi, Kuttubayovun həbs edilməsinə və onun haqqında cinayet işinin qaldırılmasına ilkin siqnal elə bu mətnlər olmuşdur...

Qatar artıq ikinci gün idi ki, yol gedirdi. Sariözək yaxınlaşdıqca dəmir barmaqlı pəncərədən çöllərə boyanan Abutalib daha artıq həyecanlanırdı. Əzablı öydü-nəsihatlərdən və qəzəbli hədə-qorxudan sonra istintaqdan başı açılan kimi domir üzlük çəkilmiş qapalı zindanda, öz kupesində özüle baş-başa qalmaq imkanı olurdu. Alma-Atadakı yarınzırzəmi kimi bura da həbsxana idi, bu kuponin də pəncərəsinin dəmir barmaqlıqları Alma-Atadakı yarınzırzəminin pəncərəsinin dəmir barmaqlıqlarından əskik dəyildi, burada da qapının gözlüyündə keşikçinin rəhməsiz nəzərləri ona göz qoyurdu, ancaq necə olsa da, o, yol gedirdi, hərəketdəydi, yerini dəyişirdi, nehayət, burada onun canı gecə-gündüz tavandan düşən, allah-vallah tanımayan gözqamaşdırıcı işıqdan azad olmuşdu və en başlıcası da gah alışan, gah sənen, gəyənekli ürəyində ümid işığı közərməyə başlamışdı. Boranlı ayırımından*

* Burada və sonra "ayırım" sözü dəmiryolu sisteminde yol ayırcısı mənasında ("razyezd") işlədiləcəkdir.

keçəndə gözlərinin ucuyla da olsa, uşaqlarını, arvadını görə bilerdi. Axi o bir belə müddətin ərzində onlara nə birçə məktub, nə birçə xəbər göndəre bilməşdi, onlardan da birçə kelme ses-soraq yox idi.

Abutalib qapalı həbs maşınında Alma-Ata həndəverindəki stan-siyaya getirdikleri andan onun üreyi bu ümidi və həyəcanla dolmuşdu. O, yolda olarkən qatarın Sarıözək istiqamətində hərəket etdiyini başa düşəndən qəlbə təzəden qan ağlamağa başladı – kaş heç olmasa gözlərinin ucuyla birçə anlıgına uşaqlarının üzünü görə bileydi, qoy ondan sonra nə olur olsun, teki birçə qırpmılığına balalarına baxayıd, onları görəydi.

Onlardan ötrü o qədər qəribəmişdi ki, başqa bir şey barəsində düşünə bilmirdi, Allaha yalvarırdı ki, qatar Boranlı ayırımından gecə vaxtı, qaranlıqda keçməsin, gündüz keçsin və qatar ayırımından məhz elə bir vaxtda keçsin ki, Zərifəylə uşaqları taxta olacağın divarları arasında deyil, çöldə-bayırda olsunlar. Onun taledən umacağı yalnız bu idi. Vur-tut bu idi, əslinə qalanda insanın qismətini o cürə yox, bu cürə vermək taleyin əlində nəydi ki – nəyə görə həmin an uşaqlarla Zərifə bayırda olmamalıydılar, uşaqların başı öz oyunlarına qarışma-malıydı, Zərifə isə yuduğu dəyişəcəkləri kendirdən asmamalıydı, kaş uşaqlar birdənə el saxlayayıdlar, vəqonun işıqları ötüşən pəncərə-lorina tərəf boylanayıdlar. Birdənə tek-tük hallarda baş vere bilecek bir iş baş verəydi – qatar ayımında da bir neçə dəqiqə soluğunu alayıd! Bunu fikirləşə-fikirləşə Abutalibin üreyi atlanırdı: belə bir xoşbəxtliyi üreyi elə istəyirdi ki. Yox, yaxşısı buydu ki, ağlına gələn başına gəlmeyeydi, yox, o bu cür amansız sınağa tab getirə bilməzdi, keçi-nərdi, axı uşaqlar da yazıqdırlar, onlar atalarını dəmir barmaqlıqli pəncəre dalında görmüş olsayıdlar, nə güne düşərdilər, necə hönkür-hönkür ağlaşardılar... Yox, yox, yaxşısı buydu ki, heç bir-birlerinin üzünü görməyeydiler...

Özünü toxraq saxlamaq üçün, taleyini qılıqlayıb rəhme getirmək-dən, inandırmaqdən ötrü, üreyinde dolandırıldığı dileklerin hasılə yetməsi naminə o, yol nişanlarına, yol üstündəki dayanacaqlara, qatarların hərəketinin müxtəlif ehtimallarına əsasən haqq-hesab aparmağa, ölçüb-biçməyə başlamışdı – Sarıözək düzünün Boranlı ayımından günün hansı çığı keçəcəklərini müəyyənleşdirmek lazım gəlirdi. Hətta hesablamlarının yaxşı geldiyi hallarda da şübhə, həyəcan onu

terk eləmirdi, qatar ləngiye də bilerdi, qrafikden çıxa da bilerdi, ge-cika də bilerdi, qış vaxtı berk qar düşəndə belə şeylər tez-tez olurdu. Ən çox onu yandırıı da o ola bilerdi ki, qatar ayırmından gecə vaxtı keçeydi. Zərifə ilə uşaqların atalarının öz evlerindən on-on beş addım aralı keçib gedəcəyindən xəbersiz yuxuda olduqları zaman. Bu ehtimalı nezərdən qaçırtmaq olmazdı və Abutalib özünün tamamilə kö-məksiz olduğunu, büsbütün təsadüfdən asılı vəziyyətə düşdüyünü anladıqca yanıb-yaxılırdı.

Abutalib bir şeydən də möhkəm ehtiyatlanırdı və Allaha yalvarırdı ki, bu müsibəti ona göstərməsin – Allah eləyeydi çalağangöz müstən-til Tansıkbayov onu düz Boranlı ayırmından keçdikləri zaman növbəti sorğu-sualı çekməyeydi. İnsan oğlunun vur-tut birçə göz qırpmına öz doğmalarının üzünü görmək üçün elədiyi saf dileyin qarşısına nə qədər engel, nə qədər təhlükə amansızcasına siper çeknişdi – azad-hıqdan məhrum olunmağın mahiyyəti də elə buydu, onu yalnız bir şey sevindirirdi, onun üreyində ümid işığı yandırırdı, işinin rast getirəcə-yinə ümid eləyirdi – kameranın pəncəresi qatarın istiqamətinin sağ tərəfinə, məhz onun Boranlı ayırmındaki taxta olacağının yerleşdiyi tərəfe düşmüştü.

Bütün bu düşüncələr, səksekələr, şübhələr Abutalibi itəleyərək onu qopardıb öz taleyinin etləndən almışdı, o, başdan-ayağa gərgin bir göz-ləmə içindeyken daha özünün barəsində düşünmürdü, baş verən hadisə-lərin mahiyyəetine varmağı arzulamırdı, ondan daim etiraf tələb etəyən müstəniliq Tansıkbayovun irəli sərmüş olduğu əcaib ittihamlar nəticəsində onu hansı təhlükənin qaraladığı barəsində düşünüb-dاشınmırdı. Tansıkbayov öz məramına fanatikcəsinə, qəddarlıqla çatmağa çalışırdı – guya hələ müharibə illərində bəri ehtiyatda olan, elə məhz özünün uy-durduğu düşmən agenturası şəbəkesinin üstünü açmaqla həmin agentura şəbəkesini leğv eləmek və dövletin təhlükəsizliyini təmin etmək.

Ne Allahı, ne də şeytanı arada görmeyen Tansıkbayov hər şeyi Allah kimi, şeytan kimi ölçüb-biçib müəyyənleşdirmişdi, yalnız işin xətm olunmağı qalırdı. Bu işi biryolluq xətm eləməkden ötrü də o, qatarla yol gedirdi, dustaq kuplesindəki Abutalib Kuttubayovu başqa-larıyla üzləşdirməyə aparırdı.

Abutalib isə Allaha tek birçə şey barəsində dua eləyirdi – heç olmasa, gözünü açıb-yumduğu müddətə qatarın pəncəresindən

özünün oğul balalarını, Ernəklə Daulu görməyə, Zərifəni görməyə, sonuncu dəfə görməyə, əbədilik görməyə kaş heç nə əngəl olmayıyadı. O, həyatından özge heç neyi diləmirdi, yana-yana anlayırdı ki, onun alına yazılıan ele budur! Anlayırdı ki, bu, ömrünün sonuncu xoşbəxt anı olacaq, indən belə bir də öz ailəsinin üstünə qayitmayacaq, çünkü Tansıkbayovun ona qarşı irəli sürdüyü ittihəmin müqabilində o, bùsbütün köməksiz və hüquqsuz idi, hər şeyə qadir olan dövlətlə üzüze bu qədər köməksiz və hüquqsuz Allah bəndəsi gözünün altına ölümündən başqa heç neyi ala bilmezdi, ya bir az tez, ya bir az gec, ancaq həbs düşərgelərindəcə ölücməkdi. Abutalib belə bir qaçılmaz nəticəyə golirdi: Tansıkbayovun elində o, kitabı bağlanmış bir qurbanlıqdır. Tansıkbayov da sosializmin cahanşümül hərəkətinin qarşısını almağı ağlına getiron, Yer üzündə kommunizmin təntənəsinə əngəl törədən düşmənlərə qarşı ardı-arası kəsilməyen mübarizəyə cəfəng, lakin daim öz-özüne töreyib-artan cəza sisteminin bir “vintciyi” idi.

Günlərin bir günü kiməsə qarşı irəli sürülen bu cür sehrli düsturun elindən çıxməq üçün geriyə heç bir yol görünmürdü. Bu düstura yalnız bu və ya digər ceza ilə – güllələnmə, iyirmi beş il, on beş il, yaxud on il işlə son qoyula bilərdi. Özgə sonluq gözlənilmirdi. Belə hallarda özgə sonluğu ürəyindən keçirən de olmurdu. Qurbanlıq da, cəza veren də eyni dərəcədə başa düşürdüler ki, bu sehrli düstur qüvvəyə minnən de təkcə cəzanı verənə haqq qazandırmırı, bundan əhəmiyyətli, düşmənlərin kökünü kəsməkdən ötrü hər cür vasitədən istifadə cəməyə onu vadə edirdi, yad düşüncənin kökünü kəsilməsinin əliqanlı mühərribə allahına qurbanlıq verilən dustağı isə məcbur edirdi ki, kitabının bağlandığını məqsədə uyğun bir zərurət kimi dərk eləsin.

Ele belə də alınmışdı. Qatar Sarıözək düzüylə şütyüyrdü, təkerlər hərlənirdi, Tansıkbayovla onun müttəhimi eyni vəqonda yol gedirdilər ki, bununla hər biri özünə görə zəhmətkeşlərin rifahı üçün zəruri olan işe yarasınlardır – gizlində daldalanan ideoloji düşmənlərin növbəti ifşasını həyata keçirsinlər, sosializmi bunsuz təsəvvürə belə gətirmək olmazdı, sosializm bunsuz öz-özüncə yixirdi, əriyib kütlələrin şüurundan itirdi. Ona görə də durub-dayanmadan kimse ifşa eləmək, nəyinse kökünü kəsmək lazımdı.

Qatarsa şütyüyrdü. Abutalib taleyin hökmünü heç nə ilə, heç cür dəyişə bilmədiyi üçün məcbur olaraq gücçatmaz bir müsibətlə barışan

kimi özünün acı qimətiyle barışmışdı. Əzəl günlər nə qədər ağrı ilə, həyocanla müqavimət göstərmiş olsa da, indi baş verən hadisələrin mahiyyətini də elə o qədər itaetlə, ümidsizliklə dərk eləyirdi. İndi o daha artıq yəqin eləmişdi ki, əger yenidən doğulub bir də yer üzünü gelecek olsa, heç onda da Tansıkbayovun arxasında dayanan simasız, insanlıdan çıxarı qüvvə ilə baş-başa gəlməkden canını qurtara bilməz. Bu qüvvə müharibədən də qorxunc idi, əsirlilikdən də dəhşətli idi, çünkü uzandıqca uzanan, ola bilsin, dünya bina olandan bu günədək uzanan şər idi: Ağır təbiətli məktəb müəllimi Abutalib Kuttubayov, ola bilsin, bəşər övladının içine hələ insan – şərin təntənəsini bu gündən sabaha, əsrden əsrə ötürməklə dünyadakı canlılar içində iblislo sözü düz gətirən yeganə məxluq xəlq olunana qədir iblisin yer üzünün sehralarında bekarcılıqdan darixdığının əvəzini ödəməkdən ötrü gəlib düşmüdü. Bəli, yaranmışlar içində yalnız insan şərin bunca təəssübəsənətli daşıyıcısı oldu. Bu mənada Abutalibdən ötrü ceyni qatarda, ceyni xüsusi vəqonda, fəvqələdə əhəmiyyətli ceyni işin qarasına düşüb gedirdilər.

Müxtəlif stansiyalarda Tansıkbayovu qarşılayan, kimisi dostluğa görə, kimisi vəzifə borcuna görə, hər cürə yol yemək-içməyi getirən yerli səviyyəli həmkarlarının onun başını qatmaları Abutalibi sevindiirdi – hər halda, Tansıkbayovun məşəqqətli sorğu-sual aparmasına az vaxt qalırdı. Təki yol uzunu kef çəkəydi. Qızıl Orda vağzalında həmkarların görüşü xüsusile mehriban keçmişdi – Tansıkbayovun vəqonuna dostları ağ süfrəylə örtülü buglanan xörək gətirmişdilər. Payı qəbul eleyən keşikçilər döhlizdə, qapının arxasında əl-ayağa düşmüdürlər: “Qazi. Qovurma! – onlardan biri dodaqlarının altında piçildamışdı. – Dadına bax! Şəherdə belə şey tapılmaz. Cöl heyvanının etindəndir!”

Abutalib dəmir barmaqlıqə alınmış pəncərənin qırğından şinclini ciyinə salmış Tansıkbayovun həmkarları ilə vidalaşmaq üçün perrona endiyini gördü. Ele bil idənib seçilmiş, enlikürəkli, sağlam, qaragül dərisindən papaq geyinmiş, al yanaqları parıldayan, gülümser, danişanda əl-qolla danişan və gülənde hamısı eyni vaxtda qəhqəhə çəkən – ola bilsin ki, təze lətifələrə gülüşürdülər – adamlar dövrələmə dəyərmişdilər, ayzaklı havada ağızlarından isti bug qalxırırdı, yəqin ki, dabanlarının altındakı yuxa qar xarçılıdaydı. Ayıq-sayıq milislər isə buraya heç kəsi yaxın buraxmamışdılardı – qatarın baş tərəfində, xüsusi

vaqonun yanında tekçə onlar, Tansıkbayovun özündenrazı, xoşbəxt adamları dövrehəmə dayanmışdılar və heç kəsin de işinə qalmamışdı ki, düz onların böyründəki, dustaq kuplesindəki, ciddi-cəhdə tutulub iztirab çəkən adam nə oğru idi, nə yolkesən, nə də qatil, əksinə, temiz, xoşlıq bir adam idi, ömrü-günü müharibədə, əsirlilikdə keçmişdi, sevgidən qeyri heç bir dinə qulluq ələməmişdi və həyatın başlıca mənasını da həmin sevgidə görürdü. Onlara da məhz bu cür – yer üzündəki heç bir partiyaya daxil olmayan və buna görə də nə and içməyə, nə tövbə ələmeye yeri olmayan adamı damlamaq lazımlı idi ki, zehmətkeş xalq xoşbəxt yaşasın...

Qızıl Ordadan sonra tanış, doğma yerlər gəlirdi. Qarlı dərələrin içiyle ağır-agır qırılıb axan Sırderya parıldayırdı, tezliklə, gün batana yaxın çöllərin ortasındaki Aral denizi də gözə deydi. Dəniz özünü əvvəlcə gah qamışlı bükülümü ilə, gah təmiz suyunun uzaq görünüşüyle, gah adasıyla nişan verirdi, ancaq bir azdan Abutalıb demək olar ki, düz dəmir yolunun arkasındaki yaş qumluğa çırpınan dalğaları gördü. Bütün bunların hamısını – qarı da, qumu da, dənizin yaxasındaki daşları da, küleyin qabağına qatıb çalxaladığı mavi dənizi də daşlı adaların qonur dəvə naxırını da bircə anın içindəcə görməsi onu heyrlətləndirirdi və bütün bunların hamısı ağca buludları böyük-böyük düşən uca göylərin altında vəqe olurdu.

Birdən Abutalıbin yadına düşəndə ki, Boranlı Yadigeyin əsli Aral dənizi tərəfdəndir, Qazanqap yüksək qatarlarının bələdçiləriyle tanış balıqlıların gönderdiyi bağlamalarda Aralın qaxac balıqlarını alır, ürəyi efil-efil əsdi – Boranlı ayırımına o qədər də çox qalmamışdı, gecəni yolda olacaqdılar, səhərsə saat ona qalmış, yaxud ondan bir az gec qabağına xüsusi vaqon əlavə edilmiş sərnişin qatarı küləklərin döydüyü Boranlı olacaqlarının yanından, qaratikan qomları ilə çəpərə alınmış damların və dəvə tövlelerinin yanından şütyüb keçərkən fit verecəkdi və ayağının altından qaçan yolu arxada qoyaraq, gəldiyi kimi də aralanıb gözdən itəcəkdi. Boranlıdan o qədər qatar gelib-keçir ki, Gündoğardan Günbatara, Günbatardan da Gündoğara. Bes gəren həmin səhər günbatana gedən həmin qatarın xüsusi vaqonunun dustaq kuplesində Abutalıbin yanlarından ötdüyü Zərifənin ürəyinə damacaqdı? Ola bilsin uşaqların ürəyi nese izaholunmaz, həyəcanlı bir şey duyu və duyğu onları məhz həmin an evlərinin yanından öten qatarə

sarı boylanmağa vadər eləyə? Ay Tanrı, buncu ağııyla, acıyla yaşamaq sənin yaratdıqlarının nəyinə gərekmiş?

Fevral günüşi artıq üfüqlərin arxasına çəkilmişdi, uzaqlarda yerlə göyün arasında soyuq-soyuq qızaran tox qırmızı şəfəq zolağı sənmüşdü, artıq qaranlıq qarışmış, dünyanın üstüne asta-asta qış gecəsi enmişdi. Aratoranlıqda gözə dəyən görüntüler qaranlığa cummuşdu, stansiyanın işıqları yandırılmışdı. Qatarsa qıvrıla-qıvrıla düzənlisinin üstünə enmiş gecənin dərinliklərinə yol çəkirdi.

Abutalıb Kuttubayovun yuxusu qaçmışdı, üzülüb əldən düşürdü. Dəmir tənekdən üz çəkilmiş bağlı kupedə özüne yer tapa bilmirdi, bu künkdən o künçə, o künçdən bu künçə vuruxurdu, fısıldayırdı, gah da boş-boşuna keşikçini açıqlandırıa-acıqlandırıa tualetə getməyə icazə isteyirdi, gözetçi isə kuppenin qapısını aralaya-aralaya artıq bir neçə dəfə xəbərdarlıq ələmişdi:

– Dustaq, nə olub, sən elə hey gəvəzəlik eləyirsən? Buna icazə verilmir! Farağat otur!

Lakin Abutalıbin özünü toxtamaga gücü çatmadı, üzünü keşikçiye tutaraq yoncudu:

– Qulaq as, növbətçi, yalvarıram sənə, bir şey ver, məni yatrıtsın, yoxsa ölürem. Doğru sözümüzür! Mənim ləşim sizin nəyinize gərkdir? Öz rəisinə de ki, mən öləndən sonra sizin nəyinize gərək olacam? Doğru deyirəm, yata bilmirəm.

Ne qədər qəribə də olsa (ona göstərilən qayığının sebebini Abutalıb ertəsi gün başa düşdü), keşikçi Tansıkbayovun kuplesindən iki dənə yuxu dərməni gətirdi, yalnız yuxu dərmənlərini içəndən sonra gecədən keçmiş Abutalıbin gözünə mürgü gəldi, lakin əməlli-başlı yuxuya gedə bilmədi. Tekerlərin yeknəsəq taqqılıtı və bayırda əsən küleyin viyiltisi altında mürgünün içinde gözüne vəqiqə göründü, gördü ki, parovozun qabağıyla qaçıır, ürəyi ağızına gelə-gelə, xırıdaya-xırıdaya yürüür, qatarsa var gücüyle onun arxasında şütyürdü. O həmin dəhşətli gecədə şppardan üstüylə, parovozun qabağıyla elə qaçırdı ki, gözünə görünənlər o qədər müdhiş və həqiqətəoxşar idi ki, elə bil gördüklerinin hamısı gerçəkdən-gerçəyə başına gelirdi. Ürəyi susuzluqdan yanırıldı, boğazı təpişmişdi. Parovoz isə qabaq işıqlarını yandırıb yolu işıqlandırıa-işıqlandırıa arxadan onu təqib etdi. Qasırğanın içində gözləri dörd ola-ola relslərin arasıyla qaçırdı və o yanına-bu

yanına boylana-boylana haray çəkib gileylə çağırırdı: "Zərifə, Daul, Ermək, siz haradasınız? Yanıma yüyürün! Bu mənəm, sizin atanızam! Siz haradasınız! Mənə hay verin!" Heç kəs ona hay vermedi. Qabaqda qatı çovğun şiddetlənidir, arxada isə onu xincəməgə, yere yapışdırmağa hazır olan, onun amanını qıran parovoz onu haqlamaqdaydı və onun daha qaćıb qurtarmağa, özüylə dabanbasaraq gələn, getdikcə aralarında lap az məsafə qalan qatarın əlindən canını salamat qurtarmağa heyi qalmamışdı. Heyi qurtardığına görə də vəziyyəti daha da pisləşdi, qorxu, həyəcan artıq ona ciddi vururdu, ayaqları sözünə baxmırıldı, nefesi tengişirdi...

Obaşdan isə şıskin, solğunbenizli Abutalib hörmə köynəyini çiyinə salaraq dəmir barmaqlığa tutulmuş pəncərenin önündə oturmuşdu və buradan çöle boylanırdı. Bayır hələ soyuq idi, qaranlıq idi, lakin yerin üzü yavaş-yavaş aydınlaşındı, səhər açılırdı.

Göyün üzündə orda-burda mavi aladəm gillər gözə dəyməsinə baxmayaraq bu gün yağarlıq olacaqdı, bəlkə də qar yağacaqdı...

Bəli, qış uzunu qarı əskik olmayan Sarıözək torpaqlarının özüydü ki, vardı. Sarıözək qar qalaqlarının altında qalmış olsa da, diqqətli göz onu tanış əlamətlərinə görə, təpələrinə, yarğanlarına, kənd-kəsəyinə, əvvəlki səfərləri zamanı yadında qalmış damlardan qalxan tüstüsünden tanıya bilərdi. Damlarının bacasından qışın burum-burum tüstüsü çıxan özgə evleri belə adama doğma gəlirdi. Bir azdan Kumbel stansiyasına çatacaqdılar, oradan o tərəfə – Boranlıya üçcə saatlıq yol galırırdı. Nə yolluğu vardı ki – Yedigeylə Qazanqap buraya, bu yerlərə düşəndən-düşənə – yas yerinəmi, toyamı – dəvə ilə gelərdilər. Budur bax, başına tülkü dərisindən iri papaq qomyuş bir adam səherin alatoranında qonur dovesinə minib harayasa gedirdi. Abutalib durub lap barmaqlığa dirəndi, dəvənin belindəki özünüküldən də ola bilerdi... Bəs birdən heminçə Yedigey öz Qaranərinin belində nədən ötrüse gelib buralara çıxsayı nece? Yortanda Afrikanın hansı bucağındasa qaçan zürafəni xatırladan nəheng atının – nər devəsinin belində yüz verst yoluñ belini qırmaq onun əlində nodır ki?..

Necə oldusa, Abutalib özündən də xəbərsiz əhval-ruhiyyənin təsirinə qapıldı, yır-yığış ələməyə başladı, elə bil qatardan düşməyə hazırlaşırdı. Hətta iki dəfə ayaqqablarını geyinib-soyundu da, dolaqlarını ayaqlarına doladı, arxa çantasını qablardı və gözləməyə başladı.

Lakin otura bilmədi, tualetə keçib bir az da tez yuyunmaq üçün gözətçini çağrırdı və öz kupesinə qayıdarkən yənə də bilmədi ki, başını nə ilə qatsın.

Qatarsa Sarıözək düzləriyle getməkdəydi... Abutalib bükülü qollarını dizlərinin arasına alaraq bir az toxtamışdı, çalışırkı ki, pəncərədən çöle az-az boylansın.

Qatar Kumbel stansiyasında yeddi dəqiqə dayandı. Buradakı hər şey ona doğma golirdi. Hətta qatarlar da – bu böyük stansiyanın yollarında hərəsi öz istiqamətində hərəkətini davam etdirmək üçün onu aparan qatarla qarşılaşan yük qatarları, sərnişin qatarları da Abutaliba inunis və doğma görünürdü, axı bu qatarlar bir az əvvəl onun arvadını və uşaqlarının yaşadığı Boranlı ayırımından keçib gəlmisdilər. Hətta dilsiz-ağızsız eşyaları belə sevmək üçün elə bu da kifayət eləyərdi.

Budur, onu aparan qatar yerində torpənib yola düzəlir. Neçə ki, qatar perron boyunca irəliləyirdi, neçə ki, stansiyanın həndəvərindən aralanmamışdı, Abutalib yerli adamların tanış sıfətlərini gözdən keçirməyə macal tapa bildi. Hə, hə, o, şəksiz, onları – gözünə sataşan kumbəllilləri tanıyırırdı, yəqin ki, onlar da Boranlının yaşı sakıntılarını – Qazanqapla Yedigeyi, onlarla birevli kimi yaxın olan adamları tanımış olmazdılar, axı Qazanqapın indi institutda oxuyan oğlu Sabitcan buradakı məktəbi qurtarmışdı.

Qatar stansiyasının giriş-çixış yollarını arxada qoyaraq sürətini berkitdi və getdikcə daha da artırdı. Abutalibin uşaqlarla birlikdə buraya qarşız almağa təze il qabağı yolkə ağacı almağa gəldiyi, başqa cürbəcür işlər dalınca geldiyi yadına düşdü...

Abutalib sohər payına heç əlinin ucuyla da toxunmadı. Fikrində-zikrində dolaşan birəcə şeydi – Boranlı ayırmasına lap az – iki saatdan azca artıq vaxt qalırırdı. İndi isə Abutalib qəfil qar yağacağından, qəfil çovğun qopacağından ehtiyatlanırdı – axı belə olsayıdı, Zərifə ilə balaları evdən eşiye çıxa bilməyəcəklər və beləde yəqin ki, Zərifə ilə balalarını heç uzaqdan-uzağda görə bilməyəcəklər...

"Ay Tanrı, – Abutalib düşünürdü, – bu dəfə qarını əsirgə. Bir azaçıq arasını kəs. Axı qar yağdırmağa o qədər vaxtın olacaq ki, Eşidirsənmi? Dilək eləyirəm səndən!" Abutalib yumaq kimi bükülərək qatlaqlı qollarını dizlərinin arasına sıxıb özünü toplamağa, səbrini cılowlamağa, fikrini cəmledirməyə can atırdı ki, ürəyində tutduğu

niyyetin hasile yetmesine mane olmasın, taleden dilədiyi diləyin çin olacağını gözləsin – vəqonun pencəsindən arvadını və balalarını görə bilsin. Bəs əger onlar da Abutalıb görmüş olsayırlar? Onda necə?.. Həmin şəhər obaşdan keşikçini qapının arxasında gözlədə-gözlədə tualetdə yuyunarken paslı əlüzüyanın üstündəki göyərmiş güzgüdə sir-sifətinə baxmışdı, bənizinin solduğu, rənginin meyit kimi ağardığı gözlerindən yayılmamışdı, o heç əsirlikdə də bu cürə saralma tapmamışdı. Artıq çallaşmışdı, dərddən ölöziyən gözləri də həminki gözlər deyildi, alnının qırışları çökəlmışdı... Axi indi onun qocalan vaxtı deyildi... Əger oğulları Daulla Ernek, əger Zərifə onu görmüş olsayırlar, çətin ki, taniya bileydilər, çox güman ki, onu görsələr qorxardılar. Sonra da sevinərdilər, teki bircə öz ailəsinin üstünə qayida bileydi, öz balalarının və arvadının yanında könül xoşluğu tapa bileydi, onda ömrünü-gününü də əzəlki məcrasına qaytara bilerdi...

Abutalib bu barodə düşün-düşünə pəncərəyə boylandı. Yenə tanış yerlər – təpeliklər, təpelərin arasındakı çökəklər gözə deyirdi. Boranının uşaqlarını yiğib nə vaxtsa buraya gətirməyi arzulamışdı, uşaqlar sevinclərdən civildəşə-civildəşə dalğadan-dalğaya yüyürməş kimi yaldan-yala yüyürsəcəkdilər.

Bu zaman dustaq kupesinin qapısına salınmış açar bərkdən şaqquiddadı, qapı aralandı, qapının önündə iki nəzarətçi dayanmışdı.

- Dindirməyo çıx! – nozərətçilərin böyüyü əmr elədi.
- Nəcə dindirməyə? Nə üçün? – Bu sözlər Abutalıbin ağızından özündən ixtiyarsız qopdu.

Nəzarətçi bir şey anlamayaraq ona sarı yeridi, görəsən o, təsadüfən naxoşlamamışdı ki?

– Nə üçün nə demekdir? Məger başa düşmürsənmi? Çıx, səni müstəntiq dindirəcək!

Abutalib ümidiñ üzorok başını yerə dikdi. Gerisinin necə olacağımı fikirləşmədən daşa dönüt pəncərenin üstüne atılmağı gəldi, ancaq pəncərəyə barmaqlıq salınmışdı... Tabe olmaq lazımdı. Deməli, qismət deyilmiş. Demoli, üzünü pəncərəyə söykeyib sifətlərini görməyi arzuladığı adamları görmək qismətində yoxuymuş. Abutalib dalına ağır yük almış adamlarsayağı yerindən ağır-agır qalxdı və nəzarətçilərin əhatəsində Tansıkbayovun kupesinə doğru getdi. Elə bil dar ağacının ayağına gedirdi. Bununla belə içində sonuncu ümidiñ

qiğılcımları yanıb-sönürdü – qabaqda hələ saat yarımlıq yol var idi, ola bilsin o vaxta qədər sorğu-suai da qurtaracaqdı. Tansıkbayovun kupe-sinə qədər cəmisi dörd addım idi. Abutalıbin bu dörd addımlıq yolu getməyi uzun çəkdi. Tansıkbayov isə artıq Abutalıbi gözləyirdi.

– He, Kuttubayov, səhbətimizi eləyək, işləyək, – sifətinin ciddiliyini saxlayan və bununla bərabər də təzəcə qırxılmış, keskin qoxulu odeckolonla silinmiş yanaqlarına qədərince tumar verən Tansıkbayov Abutalıbi nüfuzedici nəzeriərlə süzə-süzə dilləndi. – Əylesə, oturmağa icazə verirəm. Əylesəsən, sənə də rahat olar, menə də,

Him olunan kimi peyda olmağa müntəzir dayanan nəzarətçilər bağlı qapının arxasında idilər. Çalağangözü öldürmək mümkün deyildi. Neyle öldürəcəkdi? Künçdə-bucaqda nə butulka, nə də stekan gözə deymirdi, halbuki, düşəndə çalağangöz yaxasını qıraqa çəkənlərdən deyildi. Kupeyə çökmüş araq və qelyanaltı qoxusu da bundan xəbor verirdi.

Qatarsa evvelki kimi öz hərəketiyle Sarıözək çölünü doğraya doğraya gedirdi, Boranlı ayırımına lap az qalırdı. Tansıkbayov təlesmirdi, yazı-pozusunu gözden keçirir, kağızların arasında eşənlərdi. Abutalıbinsa hövsəlesi daralırdı, o sıxlırdı, bu bir neçə dəqiqənin ağırlığı altında üzülüb əldən gedirdi, bu dəfə sorğu-suala çağırılması ona buncu ağır idi. Tansıkbayova dedi:

- Mən gözloyıram, vətəndaş rəis.
- Tansıkbayov təəccübə başını qaldırdı:
- Sən gözləyirsən? – çəşqinliqlə soruşdu, – sən nəyi gözləyirsən?
- Məni dindirmənizi gözləyirəm, suallarınızı gözləyirəm...
- Ah, heç bir görünənmi? – Tansıkbayov içində alovlanan tentənoni yenərək səhbəti uzatdı. – Nə olar, bu, pis deyil Kuttubayov, canım sənə desin, müttehimin özü, necə deyərlər, öz xoşu ilə, peşmanlılıq keçirə-keçirə həqiqəti boynuna almaq üçün istintaqı gözləyirə, bu heç də pis deyil. Deməli, onun deməyə sözü var, belə deyilmə? – Tansıkbayov başa düşürdü ki, istintaqı bu gün məhz belə - danışığında hədələyici ahengi yalançı qılıqla evez eleyərek aparmaq lazım gelir. – Ola bilsin, başa düşmüsən ki, – o, davam elədi, – sənin günahın nedədir və hətta özün düşmən olduğun halda, sovet hökumətinin düşmənleriylə mübarizədə istintaq orqanlarına kömək göstərmək isteyirsən. İndi səninla bizdən ötrü Sovet hökuməti hər şeydən irəlidir,

atamızdan, anamızdan qiymətlidir, əlbəttə, hər kəsin özüne görə, — o özündən razı halda sözüne ara verdi və sonra yenə davam etdi. — Mən həmişə fikirləşmişəm ki, sən ağıllı adamsan, Kuttubayov. Həmişə də ümid əmisişəm ki, biz səninle ümumi dil tapa biləcəyik. Niye susursan?

— Bilmirəm, — Abutalib qeyri-müeyyen cavab verdi, — günahının nə olduğunu başa düşmürem, — o, gözlerini oğrun-oğrun vaqonun pəncərəsindən bayır dolandıraraq əlavə etdi. Qatar var gücüyle gedirdi, tutqun göy üzünün altındakı Sarıözək çöllü isə sossiz kinolarda olduğu kimi başhərləndirici bir sürətlə geri qaçırdı.

— Gör sənə dediyim nədir. Açıq danışacaqıq, — Tansıkbayov sözünün dalını gətirdi. — Axı sənin xotkar kimi xüsusi vaqonda aparılmağın boşuna deyil. Belə şeylər boşuna olmur. Hələm-hələm iş üçün adamı ayrıca kuperə aparmazlar. Deməli, sən istintaq işi üçün əhəmiyyət daşıyan şəxssən. Səndən çox şey asılıdır. Səndən çox şey də tələb olunur. Yaxşı-yaxşı fikirləş. İndi isə qulaq as, gör nə deyirem. Bu gün gecədən keçmiş biz Orenburqa, daha doğrusu, Çkalova çatacaqıq. Orada bizi gözleyirlər. Orenburq bizim birinci məntəqəmizdir. Bilirsənmi, sənin yoldaşlarından ikisi orada yaşıyır: Popov Aleksandr İvanoviç və tatar Seyfulin Həmidi. Artıq onların ikisi də tutulub. Yeri gəlmüşən deyim ki, sənin ifadələrinə əsasən tutulublar. İkisi də Bavariyada səninle bir yerde esirlikdə olduqlarını və sonra da birlikdə qaçıqlarını boyunlarına alırlar, yeri gəlmışkən, müəmmalı şəraitdə qaçmışınız, noyə görəsə həmin daş karxanasından qaçmaq təkcə sizin briqadaya müyəssər olub, bu məsələni də ayrdı eləyəcəyik. Sonradan Yuqoslaviyada fəaliyyət göstərmisiniz, onların ikisi də ingilis missiya ilə görüşdə olmaları barede ifadə veriblər. Söhbətin nədən getdiyini sən yaxşı başa düşürsən. Bu haqda öz xatirələrdə yazmışan. Onu da deyim ki, maraqlı xatirələrdir. Bizə məlumdur ki, Popov rezidentdir, Seyfulin isə onun dublyoru, sağ əli. Sən, Kuttubayov, əlbəttə, agenturanın dəstəbaşçısı deyilsən, ona görə də əger istintaqa bir köməyin dəysə, sənin işin yüngülləşdiriləcək.

— Hansı agentura? Mən axı demişəm ki, qırx beşinci ildən, mühərribə qurtaran gündən bu güne onların üzünü də görməmişəm, — Abutalib ayağa qalxdı.

— Bunun əhəmiyyəti yoxdur. Heç bir əhəmiyyəti yoxdur. Şəxsi qaydada, göz-gözə görüşmeyinizin əhəmiyyəti yoxdur. Hə, deyək ki,

həmin həqiqət aşıqı Yedigey Cangeldin Orenburqa, yaxud başqa bir yera gedib-əleməyibmi? Axı belə də ola bilərdi ki, siz kiminse vasitəsilə əlaqə saxlayardınız. Sen evvelcə fikirləş.

— Əger mən desəm ki, Yedigey özünün dəvəsiylə — Qaranəriyle Orenburqa getmişdi, keçər? — Abutalib özünü saxlaya bilmədi.

— Sən yenə də öz dediyini deyirsən, Kuttubayov. Nahaq. Axı mən səninlə yaxşılıqla danışıram, sənsə göyle əlləşirsen. Müqavimət göstərməyin sənə yalnız ziyanı var. Yedigey saridansa narahat olmaya bilərsən. Lazım gəlse, onu da götürürək, lap elə dəvəsi ilə bir yerde. Əger ona dəyib-dolaşmamağımızı istəyirsin, onda üzlöşmo zamanı burcudur.

Qatar üzbeüz gələn qatara uzun, güclü bir fit verdi. Qatarın güclü fiti sanki yarib Abutalibin ürəyindən keçdi. Boranlı ayırımına lap az qalırdı. Çalağangözün mülahizələri Abutalibi vahiməye salmışdı. Belə bir qüvvənin zoru qarşısında ölkədə mümkün olmayan heç nə yox idi. Ancaq indi Abutalibi hor şeydən artıq narahat eləyən o idi ki, Tansıkbayovun dəminə ondan çıxmayan bir uzunçuluq düşməşdü və o, sorğu-sualı yekunlaşdırmaq fikrindən uzaq idi.

— Belə, — Tansıkbayov qarşısındaki kağızları kənara itəledi, başını qaldırıb Abutalibin üzünə baxaraq stüküt qırdı. — Əminəm ki, biz bir-birimizi başa düşəcəyik, qurtuluş bircə bundadır. Orenburqdakı üzləşmə başlıca məsələni müəyyənləşdirməlidir — ya sən mənə bu işi başa çatdırmağa kömək cəməlisən, ya da mən əlimdən gələni ələməliyəm ki, sən cozanı dörd qat artıq alanda, bəlkə də gedər-golməzə yola salınanda bərk peşman olasən. İşin nə yerdə olduğunu başa düşürsənmi? Sizin bütün bu illər orzindo qulluğunda durduğunuz Titonun özünə qədər gedib çıxacaq. İşin gedişini İosif Vissarionoviçin özü izloyır. Heç kəs cəzasız qalmayacaqdır, aman vermədən düşmənlərin kökünü kəsəcəyik. Bax belə, əzizim, Allahına şükür elə ki, mən sənə yamanlıq ələmək arzusunda deyiləm. Sən isə bunun əvəzindən çıxmışsan. Başa düşürsən söhbət nədən gedir?

Abutalib susurdu və düşünə-düşüno fikrində qatarın ayırımı çatacağı dəqiqlikləri hesablayırdı. Deməli, özünükülləri heç olmasa pəncərədənse də görmək ona qismət olmayıacaqmış. Bu fikir beyninin içini deşirdi.

— Niye susursan? Mən səndən soruşuram ki, söhbətin nədən getdiyini başa düşürsənmi? — Tansıkbayov Abutalibdan söz çekməye çalışırı.

Abutalib başını buladı. Əlbettə, o, söhbətin nədən getdiyini başa düşürdü.

— Hə, çoxdan elə belə də olmaliydi! — Tansıkbayov Abutalibin başını bulamasını razılıq nişanəsi kimi yozdu, yerindən durdu, Abutaliba yaxınlaşdı və hətta elini Abutalibin çıynına qoydu. — Men bilirdim ki, haqq yoluna geleceksən. Deməli, səninlə damışdır. Həç nəyə də şəkkin-şübhən olmasın. Hər şeyi mənim dediyim kimi elə. Ən başlıcası da üzləşmə vaxtı həyecanlanma, üzləşdiyin adamın gözlərinin içine bax və hər şeyi nə cür var, elecə də de. Popov rezidentdir, qırx dördüncü ilden ingilis keşfiyyatı tərefindən elə alınıb, deportasiyadan əvvəl Titonun özünü keçirdiyi iclasda iştirak etəyib, uzunmüddətli tapşırıq alıb, aranın qarışacağını gözleyir. Vəssalam, elə bu kifayotdır. Qaldı tatar Seyfulin, deməli, belə, Seyfulin Popovun sağ əlidir. Bunu desən kifayətdir. Qalanı bizim boynumuza. Sən sözünү de və ürəyini buz kimi saxla. Səni təhlükə gözləmir. Her hansı təhlükə. Men sənin ürəyini sindirməram. Deməli belə. Düşmənlerlə bizim söhbətimiz kəsədir — onları yer üzündən götürmeliyik. Dostlarlaşa əməkdaşlıq eləyəcəyik, dostların yanında xəcalətli qalmarıq. Yədində qalsın. O da yadında qalsın ki, mənimlə zarafatın düşər-düşməzi var. Bes sənə nə olub, bənizin qaçıb, nəsə tərə batmışan, nə olub, naxoşlamışsan? Həvanımı çatmur?

— Özümü pis hiss eləyirəm, — Abutalib başhərlənməsini və ürək-bulanmasını zorla yenərək səsini çıxartdı. Elə bil boyat yeməkdən zəhərlənmişdi.

— Beledirsə, sənin vaxtını almayıacam. İndi öz kuponə gedərsən və Orenburqa qədər dincələrsən. Orenburqda isə mix kimi olmalsan. Başa düşdünmü? Üzləşmə zamanı heç bir əzilib-büzülmə olma-malıdır. Heç bir “xatırlamıram, bilmirəm, yadından çıxıb” və ilaxır... Hər şeyi necə var, elecə də tök ortaya, qurtarsın getsin. İşin gerisindən arxayı ol. Bax belə. İndi yazı-pozu ilə məşğul olmayacağıq, sən get dincəl. Orenburqda isə kağızları üzləşmənin yekunlarına əsasən necə lazımdırsa elecə də imzalayacağıq. İfadələrə qol çəkeceksən. İndi isə get. Belə hesab eləyirəm ki, biz səninlə bütün məsələlər barəsində razılığa gəlmışik. — Tansıkbayov bu sözləri deyib Abutalibi dustaq kupesinə yola saldı.

Ve həmin andan etibarən elə bil ki, Abutalibdan ötrü yeni bir hüduddan hansısa ayrıca bir ömür yolu başlanırdı. Ona elə gəldi ki, qatar sürətini artırıb. Pencərənin o üzündən tamış yerlər gözə dəyib tezco də qeyb olurlar. Boranlıya bir neçə dəqiqəlik yol qalmışdı. Sakitləşmək, özünü ələ almaq və gözləmek, hər cürə təsadüfə hazırlıq lazımlı idi, hər şeydən də öncə qatarın sürətini müəyyənəşdirmək lazımlı gəlirdi. “Nə olaydı, qatar yavaş gedəydi”, — Abutalib ürəyində hansısa bir qüvvəyə yoncuyurdu və tezliklə hiss elədi, belkə də ona belə gəldi ki, qatar deyəsən sürətini azaltmağa başlayıb, pencerənin arxasından gözə dəyib tez də qeyb olan görüntülər elə bil dayanmışdır. Öz-özünə dedi: “Hər şey mənim dileyimcə olacaq!”, bir azca torlu pəncərəyə söykənib gözləməyə başladı.

Qatar doğrudan da Boranlıya — dərdin Abutalibin üstünə batmanın yeridəyi, onun məteris taplığı, uşaqları böyüyenəcən tarixin də acılarının sovuşmasını arzuladığı Boranlı ayırmına yaxınlaşmışdı. Ancaq onun bu muradı da gözündə qaldı. Ailəsi taleyin ümidiñə qalmışdı, özü isə indi dustaq vaqonunda evinin yanından keçirdi.

Abutalib pəncərədən elə gerginliklə boylanırdı ki, elə bil gördük-lörini ömrünün sonuna qədər, son nəfəsinə qədər, gözünün sonuncu işığı sənənə qədər gözlərinə yiğdirmaq istoyirdi. Və fevral ayının güntəndən əvvəlki həmin saatında gözünə görünən hər şeyi — çökekleri, dəmir yoluñun kənarındaki talaları, ordan-burdan çılpalaşan qarla örtülü çölü müqoddəs mənzərelər kimi həyecanla, yalvarışla, məhəbbətlə yaddasına köçürürdü. Bu həmin təpə idi, bu həmin dayaz dərə idi, bu onun Zərifə ilə har-hacatlari çıyinlərinə götürüb yolları təmir etməyə getdikləri cığır idi, bu yay vaxtı Boranlı uşaqlarının, onun oğulları Daulla Erməkin qaçma-tutma oynadıqları tala idi... Bu isə dəvə bələyidür, orada bir cüt başqa dəvə də var, həmin dəvelərin bir tayı Yedigeyin Qaranəridir, onu ki, lap uzaqdanca tanımaq olur, dəvelərin nəhangidir, ağır-ağır başını dolandırır; bu nəydi, birdən-birə qar gəldi, pəncərənin önündə qar dənələri oynasdı, belə də gözlənilirdi, axı səherden göyün üzü bulud əlindən hamile idi, deməli, hava pozulmamışdı, ancaq nə olaydı, qar bir azca da ara verəydi, lap azacıq, axı artıq dəvə tövlələri ilə bacasından tüstü çıxan birinci ola-cağın damı görünürdü, bura isə dəmir yoluñun haçalanın yeridi, rel-

lərin başlarını taqqıldadırı, köşkün yanında əlində bayraq tutan yoldəyişən dayanmışdı, bu ki, qurumuş ağac kimi damarları sanan Qazanqap idı. Ay Allah, budur, Qazanqapın köşkü də görünürdü, qatar qəsəbenin yanından ötərək yoluna davam eləyəcəkdi; bu da taxta olacaqlar, olacaqların damları, pəncəroləri. Kimsə evə girdi, Abutalib yalnız onun kürəyini görə bildi, başqa birisi isə taxta-tuxta ilə ələşir-di, uşaqlardan ötrü nə isə quraşdırırı. Yedigey idi, hə, Yedigeyin özüydü, oynınə qoluçırmalı gödəkçə geyinmiş Yedigey idi, böyründəkilər də öz qızları idi, qızların da yanındakı Ermək idi, hə mənim doğmaca Ermeyim, mənim əziz oğlum, Yedigeyin böyründə dayanıb, yerdən götürüb Yedigeyə nəsə verir, ay Allah, onun sıfətini bayaq gözü aldı, bəs Daul haradadır, Zərifə haradadır? Budur, hamile bir qadın gedir, ayırmə reisinin arvadı Seulədir, Zərifə isə odur, yaylığı çıynının üstünə sürüşüb, Zərifə ilə Daul, Zorifo körpənin əlindən tutub, onlar Yedigeyin uşaqlarla nəsə tikib-quraşdırıldığı yere gedirlər və bilmirlər ki, o – Abutalib quruyub heykələ dönüb, əlliylə ağızını qapayıb ki, qışqırmasın, içi atlana-atlana var səsiylə haraylaması: "Zərifə! Əzizim! Daul! Mənim Daul balam! Mənəm! Mən sizi sonuncu dəfə görürem! Salamat qalın! Daul! Ermək! Salamat qalın! Unutmayın! Mən sizden ayrı dözə bilmərəm! Sizdən ötrü, öz doğma balalarından ötrü, öz istəkli arvadından ötrü ölürem! Salamat qalın!"

Qatar Abutalibin həsrətində olduğu Boranlı ayırımından ötəndən çox sonra da bütün bunlar, yuxu kimi ötüb-keçən həmin anında gördüklerinin hamısı, durub-durub təzədən Abutalibin gözlərinin önündə canlanırdı. Pəncərenin önündə qar topa-topa ələnib töküldü, hər şey çoxdan arxada qalmışdı, lakin Abutalib Kuttubayovdan ötrü zaman gözlərinin önündən ötüb keçən məkanda, yolun onun ömrünün-gününüñ bütün ağrısını və mənasını öz içine hopdurən kəsiyində dayanıb qalmışdı.

Qarın əlindən pəncəredən boylanmağın mənəsiz olmasına baxma-yaraq o heç cür pəncəredən qırğaç çökilə bilmirdi. Hələ də pəncəreye söykəli qalmışdı. İçini sarsıdan o idi ki, töredilən haqsızlıqlarla barış-mamış olsa belə, hansı bir qüvvəyəsə təslim olmağa məcbur olmuşdu, arvadının, uşaqlarının böyründən dilsiz-ağızsız heyvan kimi sakit, oğrun-oğrun keçmişdi, azadlığını əlindən alan həmin qüvvə məcbur eləmişdi onu buna, o isə özünü qatardan yere tullamaq, üzə çıxməq,

mərd-mərdanə dərddən dağı çıxan ailəsinin üstüne yürümək əvəzinə alçaqcasına miskin-miskin gözlerini pəncəreyə dikmişdi, ixtiyar vermişdi ki, Tansıkbayov onunla bir kündə şöngüməsi, yerində tərpəmənesi əmr olunmuş üzüyola tula kimi rəftar eləsin. Birtəhər özünü ovundurmaqdan ötrü Abutalib dilinin ucuna getirmədiyi, lakin başa düşdüyü bir əhd elədi.

Atüstü görüşün acı şərbətini Abutalib indi axıracan başına çəkdi. Onun gücü yalnız buna çatırdı, ixtiyarında olan bircə bu idi – durubdurub hər şeyi: elə həmişəki kimi damarları sananın əlində Nuhdan-qalma bayrağını tutmuş Qazanqapı daimi ycrində necə gördüyü – Qazanqap ayırımlı gah bu, gah da o başında dayanaraq ömrü uzunu neçə-neçə qatarlara yol vermişdi; sonra da Boranlının taxta olacaqlarının, mal tövlələrinin, bacalarından qalxan tüstülerinin necə gəlib keçdiyini təzədən təfərrüatiyla, xırdalıqlarına qədər gözlərinin önünə getirirdi. Erməki uşaqlardan ötrü nəsə tikib quraşdırın – sal qaya kimi özüylə baş-başa qalan sədaqətli adamın, Boranlı Yedigeyin yanındaki uşaqların içində görəndə əlləriylə öz ağızını qapaya bilməşdi, az qalmışdı ki, hönkürtüdən və ümidsizlikdən ürəyi partlaşın. Ermək Yedigeyə taxta parçasını, nəsə özgə bir şəymi verirdi, həmin bir neçə saniyəlik müddət elə aydın, elə təmiz görünmüdü, qarabəniz, oynıne qoluçırmalı gödəkçə, ayağına girs çəkmə geyinmiş Yedigeylə nimdaş qış qapağı, keçə ayaqqabı geyinmiş oğlan uşağı, bir də onlara doğru gedən Zərifə ilə Daul. Yaziq, doğma Zərifə – onu necə də yaxından görmüşdü – yaylığı qara, dalğalı saçlarının üstündən çıynına sürüşməsdü, solğun yanaqları nə qədər cəlbedici və şəfqətli idi, paltosunun yaxasını bağlamamışdı, ayaqlarına Abutalib alan kobud çəkmələri geyinmişdi, başını ogluna tərəf əymışdı – bütün bunlar – son derəcədə yaxın, doğma, unudulmaz şeylər xəyalında bu yerlərlə halallaşan Abutalibi uzun müddət tərk etmədi. Bu itkini heç nəyle əvez elemek mümkün deyildi, heç nəylə və heç zaman...

Onlar mənzil başına çatana qədər qar ara vermədi, boran,sovuruq oldu. Qatar Orenburqa çatmamış stansiyaların birində düz bir saat ləngidi, yolu qardan təmizləyirdilər... Səs gelirdi, adamlar ruzigarı və yer üzündəki bütün şeyləri lənetləyə-lənatləyə işleyirdilər. Sonra qar sovuruquna bürünmüş qatar təzədən yerində tərpənib yəla düşdü.

Orenburqa çatımları xeyli çekdi, yolun kollarındaki ağacların kələ-kötür gövdələri yaddan çıxmış köhnə mezarlıqdakı quru kötüklər kimcə qaralırdu. Şəherin özü demək olar ki, göze görünmürdü. Gecə vaxtı çeşidiemə stansiyasında da xeyli gözlemeli oldular – xüsusi vaqonu qatarдан aralayırdılar. Abutalib bunu vaqonların itələnməsindən, dəmiryolçuların çığır-bağırından, manevr qoşqularının fit səsindən biliirdi. Sonra vaqonu harayasa başqa yerə, yəqin ki, ehtiyat yola çekdiler.

Xüsusi vaqon ondan ötrü müəyyən olunmuş yere veriləndə gecə-dən xeyli keçmişdi. Aşağıdan sonuncu təkan, sonuncu əmr verildi: "Oldu! Aralan!" Vaqon elə bil yere sancılaraq dayandı.

– Vəssalam! Hazırlaş! Terpen, dustaq! – baş nezareti kuponin qapısını açıb Abutaliba əmr elədi. – Bizi gecikdirmə! Çix! Yatmışanı, nədir? Çix, canına hava deysin!

Abutalib ağır-agır nezareti qabağına durdu ve onunla burun-buruna dayanaraq qətiyyətə dilləndi:

– Men hazır. Haraya getməliyəm?

– Hazırsansa, addımla! Hara getmək lazımlı olduğunu konvoy göstərər, – nezareti Abutalibi dəhlizə ötürdü və sonra təəccübə, hirsə qışqıraraq onu eyledi:

– Bəs sənin arxa çantan qalmır mı? Hara gedirsen? Nəyə görə arxa çantanı götürməmisən? Bəlkə səndən ötrü hambal da çağırıraq? Qayıt cir-cindirini götür!

Abutalib kupeye qayıtdı, unutduğu arxa çantasını könülsüz-könülsüz götürdü və təzedən dəhlizə çıxarkən az qaldı ki, vaqonun içiyə telesik və qayğılı yeri yən iki nəfər yerli orqan işçisiylə toqquşsun.

– Dayan! – Nezareti Abutalibi divara qısdaladı, – Yol ver! Qoy yoldaşlar addasınlar!

Vaqondan düşərkən həmin iki nəfərin Tansıkbayovun kuplesinin qapısını döydüklerini Abutalibin qulağı aldı:

– Yoldaş Tansıkbayov! – Onların həyəcan dolu səsi gelirdi. – Xoş gəlmisiniz! Yolunuzu gözlemekdən gözümüzün kökü saralı ki! buralarda qar-çovğundur! Bağışlayın! İcazə verin özümü sizə təqdim eleyim, yoldaş mayor!

Əsger palaları, başına qulaqlı papaq geyinmiş üç nəfər yaraqlı konvoy aşağıda dustağın yolunu gözləyə-gözləyə dayanmışdı, onlara əmr

verilmişdi ki, dustağı dəmir yoluñdan addadıb, qapaklı maşının yanına aparsınlar.

– Düş görək! Neyi gözleyirsən? – Konvoylardan biri onu tələsirdi.

Nozaretiinin müşayiət elədiyi Abutalib dinib-danişmadan pilələrdən enib qatarдан düşdü. Sinesine hava çekdi, qar narın-narın sebəleyirdi. Əlini donmuş tutacaqlardan qopartdı. Yad stansiyadakı yol işıqlarıyla göz-göz olub deşilən qaranlıq, çovğunun dilinə çəkdiyi çalın-çarpaz rəslər, manevr dərələrinin həyəcanlı fit səsləri.

– Doxsan yeddi nömrəli dustağı təhvıl verdim, – baş nezareti konvoya məlumat verdi.

– Doxsan yeddi nömrəli dustağı qəbul eledim, – baş konvoy onun səsinə ses verdi.

– Vəssalam! Haraya əmr eləsələr, oraya addimlayacaqsan! – baş nezareti vidalaşarkən Abutaliba dedi. Sonra da nədən ötürse əlavə elədi: – Oradan da səni maşına mindirib aparacaqlar...

Abutalib hara getdiyini özü də bilməyə-bilməyə rəslərin və şpalaların üstündən keçərkən konvoyun qabağında yolların arasıyla gedirdilər. Abutalibin küreyində arxa çantası vardi. Gecə növbəsinin loko-motivləri gah ordan, gah burdan fit verirdilər.

Tansıkbayovu mehmanxanaya aparmaqdan ötrü yanına gəlen orenburqlu həmkarları onunu gəlişini qeyd etmək üçün kupaðə ləngiməli oldular. Həmkarları təklif elədlər ki, tanışlığın xatirinə elə burada, kupaðəcə yüngülvari yeyib-içsinlər, özü də həla gecə idi, iş vaxtı deyildi. Belə şeydon kim keçərdi? Tansıkbayov səhbət zamanı işlərin qaydasında getdiyini, onların Alma-Atadan buraya ümid bağlayıb göldikləri üzləşmenin uğurla nəticələnəcəyinə inam bəslədiyini də bildirməyi mümkün saydı.

Həmkarlar təzliklə dil tapdilar, səhbətleri yenice qızışmışdı ki, eşikdən həyəcanlı səsler geldi, vaqonun dəhlizində ayaq tappiltisi eşidildi. Konvoyla baş nezareti kupeye təpildilər. Qaba yanaqları seyri-yen konvoy Tansıkbayova təzim eləyerek qışkırdı:

– Doxsan yeddi nömrəli dustaq öldü!

– Nəcə öldü? – Tansıkbayov özündən ixtiyarsız dik sıçradı. – Öldü nə deyən sözdür?

– Özini parovozun altına tulladı! – baş nezareti aydınlaşdırıldı.

– Özünü tulladı nə deyən sözdür? Necə yeni özünü tulladı? –
Tansıkbayov hiddətli nezaretçinin üstüne bozardı.

– Biz yola yaxınlaşanda sağdan da, soldan da manevr parovozları
keçirdi, – konvoy karxmış halda izahat verməyə çalışırı. – Oraya qatar
verirdilər. İrəli-geri... Biz də ayaq saxladıq ki, gözləyək, qurtarsınlar...
Dustaq isə birdən-birə arxa çantasını yelləyib mənim başıma çarpdı,
düz parovozun altına sıçradı, təkerlərin qabağına...

Baş verən hadisənin gözlənilməzliyindən hamı tamamilə çəş-baş
vəziyyətdə oturdu. Tansıkbayov heyecan içinde qapıya doğru yönəldi.

– Alçaq yaramaz, başımıza iş açdı! – səsi titrəyə-titrəyə söyürdü.
– Əmeyimizi puç elədi! Ax! Gör bir olan şeydimi? Əlimiz boşda qaldı!
– Ümidsiz-ümidsiz elini yellədi ve stekanını araqla doldurdu.

Bununla belə, onun orenburqlu hemkarları baş konvoyu xəberdar
eləməyi yaddan çıxartmadılar ki, üz vermiş hadisəyə görə məsuliyyət
tamamılık konvoyun boynuna düşür...

MÜNDƏRİCAT

Ana tarla (<i>tərcümə edəni Cəmil Əlibayov</i>)	7
Cəmile (<i>tərcümə edəni Qılman Musayev</i>)	94
Əlvida, Gülsarı! (<i>tərcümə edəni Əkram Əylisli</i>)	139
Çingiz xanın ağ buludu (<i>tərcümə edəni Məti Osmanoğlu</i>)	292

ÇİNGİZ AYMATOV
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İKİ CİLDDE
II CİLD
“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*
Kompyuter səhifəleyicisi: *Rəşad Həmidov*
Korrektor: *Yasəmən Abbasova*

Yığılmağa verilmiştir 21.07.2004. Çapa imzalanmıştır 08.12.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap verəqi 24. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 214.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.